

# AZƏRBAYCAN XALQ ƏDƏBİYYATINDAN SEÇMƏLƏR

(Qaravəllilər, oyunlar və xalq tamaşaları)

“ŞƏRQ-QƏRB”  
BAKİ-2005

*Bu kitab “Azərbaycan folkloru antologiyası. İki kitabda”  
(Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1968)  
və “E.Aslanov. El-oba oyunu. Xalq tamaşaları” (Bakı, İşiq, 1984)  
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edənləri:

**Hüseyn İsmayılov  
Tahir Orucov**

**398.2'094754 - dc 21**


**AZE**

**Azərbaycan xalq ədəbiyyatından seçmələr** (Qaravəllilər, oyunlar və xalq tamaşaları). Bakı, “Şərq-Qərb”, 2005, 312 səh.

Kitabda mərasimlər və ayinlər içərisində yaranıb yayılan, öz məzmun, şəkil və hətta mənalarını dəyişərək zəmanəmizə qədər gəlib çıxan qədim və son dərəcə zəngin xalq sənəti nümunələrindən qaravəllilər, oyunlar və xalq tamaşaları toplanmışdır.

**ISBN 9952-418-86-5**

© “ŞƏRQ-QƏRB”, 2005



Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## **QARAVƏLLİLƏR, XALQ OYUNLARI VƏ XALQ TAMAŞALARI HAQQINDA**

Şifahi xalq ədəbiyyatı xalqımızın zengin və misilsiz söz inciləri xəzini nəsidir. Onun hər bir növü və janrı indiyə kimi kifayət qədər öyrənilib tədqiq olunsa da, hələ tədqiq ediləsi janrlar və problemlər də az deyil. Şifahi xalq ədəbiyyatının belə az öyrənilən janrlarından biri də qaravəlli janridir.

Folklorşünaslığımızda və ümmülikdə ədəbiyyatşünaslığımızda “Qaravəlli” və “Qərəvəlli” terminlərini folklorşünaslar: H.Zeynallı, Ə.Axundov, V.Veliyev, İ.Abbasov, T.Fərzəliyev, ədəbiyyatşunas Ə.Mirəhmədov, sənətşünaslar: M.Allahverdiyev, E.Aslanov və b. bir-birindən fərqli şəkildə işlətmişlər.

Fikrimizcə, bu ifadələrdən “Qaravəlli” termini daha dəqikdir və bu sözün həm tərkib komponentlərinə (“Qara” və “Vəlli”), həm də etimologiyasına tam uyğundur. Çünkü “Qərəvəlli” sözü “Qaravəlli” termininin fonetik dəyişikliyə uğramış və ahəng qanununa uyğunlaşmış formasıdır. Deməli, həm “Qaravəlli”, həm də “Qərəvəlli” sözləri tamamilə eyni mənani ifadə edir. Digər tərəfdən, “Qaravəlli” sözünün birinci komponenti – “Qara” sözü Azərbaycan dilində ayrıca, müstəqil şəkildə işlənir və bu sözün çoxmənali söz kimi “Azərbaycan dilinin izahlı lüğəti”ndə on dörd müxtəlif mənası verilmişdir.

Folklorşünaslığımızda “Qaravəlli” sözünün mənşəyi, etimologiyası haqqında bizə iki mülahizə məlumdur. Birinci mülahizə sənətşunas E.Asanova məxsusdur. O, “El-oba oyunu, xalq tamaşaları” kitabında belə yazır: “Qaravelli” (qərəvəlli). Bu ad “Qaraevli” türk-oğuz qəbiləsinin adından götürülmüşdür və bu, “Qaraevli” qəbilə adının təhrif olunmuş formasıdır. Orta əsrlərdə toy şənliyi və nağıl, dastan məclisləri arasında varsağın, sonralar isə bir və ya iki aşiq köməkçisinin söyləyib oynadığı yüngül təbiətli məzəli oyun növü və xalq içində bəzən “oyun”, “oyunçu” anlamı qarşısında işlənən bir geyim. Məzmun etibarilə lətifə və qaravəlli ilə qidalanan bu oyunda yorulmuş tamaşaçıılarda dastandakı faciəli hadisələrin ağır təsirini yüngünləşdirmək, onların könlünü açmaq və yenidən əsas əsərə qulaq asmaq həvəsi doğurmaq kimi bir məqsəd güdüldürdü.

Get-gedə bu oyun növü aşiq, nağıl məclislərindən ayrılmış və bir neçə peşəkar oyunçu tərəfindən oynanılan müstəqil məzhəkə tamaşasına çevrilmişdir. Kənd meydani, karvansara və çayxanalarda həmin adla

çağırılıb oynanılan tamaşanın tərkibinə sonralar gözbağlıca, canbaz və hoqqa oyunları da əlavə olundu, oyunu ustad bir aşiq öz çalğıları ilə müsayiət etməyə başladı”<sup>1</sup>.

Fikrimizcə, bu mülahizə o qədər də həqiqətə uyğun deyil. Çünkü, “Qaraevli” adı bir toponim kimi Azərbaycanda yayılmamışdır. Bu adda Azərbaycan ərazisində heç bir toponim rast gəlinmir. Halbuki, “Qaravəlli” toponimini isə elə indinin özündə Azərbaycan ərazisində tez-tez təsadüf olunur. Belə ki, Ağcabədi, İmişli, Ağsu, Zərdab rayonlarında Qaravəlli adlı yaşayış məntəqələri mövcuddur. Deməli, “Qaravəlli” adının “Qaraevli” tayfasının adı ilə deyil, “Qaravəlli” tayfa adı ilə bağlamaq daha məqsədə uyğun olardı. Digər tərəfdən, “Qaraevli” sözünün “Qaravəlli” şəklinə düşməsi, həm forma, həm də məzmunca belə kəskin fone-tik dəyişiklikliyə uğraması da az inandırıcı görünür.

Folklorşünaslığımızda “Qaravəlli” sözünün etimologiyası haqqında ikinci mülahizə sənətşunas Mahmud Allahverdiyev məxsusdur. O, “Qaravəlli” adının ilkin variantının “Qarabəlli” olduğu fikrini iрeli sürür: “Qaravəlli, bizcə günahı, çirkin əməli bəlli olanlar deməkdir”<sup>2</sup>. Fikrimizcə, bu mülahizə “Qaravəlli” sözünün etimologiyasına daha uyğundur. Lakin təəssüflə qeyd edək ki, M.Allahverdiyev bu mülahizəsini geniş, əhatəli şəkildə əsaslandırmır, bu fikrin üzərindən səthi keçir...

Bizcə, M.Allahverdiyevin bu mülahizəsi daha ağlabatandır və fikirlərimizlə üst-üstə düşür. İndi “Qaravəlli” termininin etimologiyası ilə bağlı öz mülahizələrimizə keçək. Bu sözün mənşəyi, etimologiyası haqqında üç mülahizəmiz var:

Birinci mülahizə. “Qaravəlli” adı XV-XVI əsrlərdə Azərbaycan ərazisində məskən salmış qədim oğuz-türk tayfalarından birinin adı ilə bağlı ola bilər. Tarixdən məlumdur ki, XV-XVI əsrlər Azərbaycan xalqının etnogenezində xüsusi mərhələ olmuşdur. Məhz bu əsrlərdə Azərbaycan ərazisində Baharlı, Mosul, Qacar, Əfşar, Qızılbaş, Rumlu, Şamlı, Qaraqoyunlu, Qaramanlı, Ağqoyunlu kimi onlarla tayfa birlilikleri yaşamışdır. Eh-timal ki, Qaravəlli də belə tayfalardan biri olmuşdur.

İkinci mülahizə. “Qaravəlli” adı XV-XVII əsrlərdə Azərbaycanda yaşamış Qara Vəli adlı bir tarixi şəxsiyyətin, sərkərdənin, tayfa başçısının və ya hansısa nüfuzlu bir şəxsin adı ilə bağlı ola bilər. Çünkü Azərbaycan tarixində “Qara” ləqəbi ilə tanınan bir çox məşhur tarixi şəxsiyyətlər olmuşdur. Qaraqoyunluların tayfa başçısı Qara Məhəmməd (?-1389), Ağqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif (1355-1420), Qaraqoyunlu

<sup>1</sup> E.Aslanov. El-oba oyunu, xalq tamaşaları. Bakı, “İşıq”, 1984, səh.48.

<sup>2</sup> M.Allahverdiyev. “Qaravəlli” tamaşalar. Bakı, “İşıq”, 1976, səh.24.

dövlətinin ikinci hökməndəri Qara İskəndər (?-1429) və Qara Pirhəsən (XIV əsr) “Qara” ləqəbini daşımışlar. Səfəvilər dövründə – yəni XVI-XVII əsrlərdə Qaraxan Ustaclı, Qarasoltan Təkəli, Mahmud bəy Qaracanın da adları “Qara” sözü ilə bağlı olmuşdur. Başqa türk xalqlarında da eyni vəziyyətə rast gəlmək olur. Orta Asiyada X əsrədə Qaraxanilər dövlətinin banisi Əbdülkərim Qaraxani, XII əsrədə Qara Arslan da “Qara” ləqəbi ilə şöhrət tapmışlar.

Adı çəkilən bütün bu adlarda “Qara” sözü “böyük”, “nəhəng”, “əzəmətli” mənasındadır. Onun üstünlük, böyüklük, qüdrət çalarları da var. “Yeddi gözəl”də Nizami qaranı rənglərin ən yaxşısı hesab edir... Düşünmək olar ki, Qarabağ, Qaradağ, Qarayazı (Qaragöl) kimi coğrafi adlarda da rəng deyil, böyüklük, ucalıq, genişlik nəzərdə tutulur. “Dədə Qorqud”da bir neçə dəfə təkrar olunan “qarşı yatan qara dağ” ifadəsi də, heç şübhəsiz, dağın böyüklüyünə, əzəmətinə işarədir. Çox güman ki, buradakı Qaraca Çoban da məhz gücünə görə Qaraca adlanır.

“Dədə Qorqud” dastanında işlənən Qara xan, Qaraca Çoban, Qara Budaq adlarında da həmin məna vardır. Nəhayət, dastanda işlənən qara poladız qılinc, qara dağ, qara evlər (böyük çadırlar), qara qayı (böyük dərd), qara köpək, qara sıvən tərkibləri də diqqəti cəlb edir.

Üçüncü mühəhizə. Əvvəlki iki mühəhizələrdən daha çox önəm verdimiz məhz bu versiyadır. Bu mühəhizə, fikrimizcə, “Qaravəlli” sözünün etimologiyasını daha dəqiq şəkildə əks etdirir. Bizə elə gəlir ki, “Qaravəlli” sözünün ilkin variantı “Qarabəlli” olmuşdur. Bu sözün hərfi mənası isə “nöqsanları, eyibləri bəlli etmək, onları faş edib göstərmək” mənasını verir. “Qaravəlli” sözü mürəkkəb söz olub, iki sadə komponentdən ibarətdir: “qara” və “bəlli” sözlərindən.

Göründüyü kimi, “Qaravəlli” sözünün ilkin variantı olan “Qarabəlli” – pis əməllərin, günah, çirkin, naqis, ümumiyyətlə, qeyri-insani əməllərin bəlli edilməsi, aşkarlanması, faş edilib göstərilən deməkdir. Bizcə, “Qarabəlli” sözü bilavasitə, “Qarabəlli” tamaşalarının meydana çıxması ilə əlaqədar yaranmışdır. Çünkü “Qarabəlli” bir folklor janrı kimi tamaşaları üçün daha çox münasib idi. Sonralar “Qarabəlli” kiçik fonetik dəyişikliyə uğrayaraq “Qaravəlli” şəklinə düşmüştür.

“Vaxtilə “Qaravəlli” tamaşalarında çıxış etmiş 120 yaşlı Tahir kişi deyirdi ki, qədimlərdə qaravəlliye “Qarabəlli” deyərmişlər”<sup>1</sup>.

Başqa bir anlamda “Qarabəlli” sözü qüsurlu, ləkəli, mənəvi eyibləri, günahı, çirkin əməli olan adamlar mənasını da verirdi. Çünkü qaravəllilər və “Qaravəlli” tamaşaları bu cür pis, riyakar, hiyləgər, amansız, rüşxətxor,

<sup>1</sup> M.Allahverdiyev. “Qaravəlli” tamaşaları. Bakı, “İşiq”, 1976, səh.22.

əxlaqsız adamları bəlli edir, aşkara çıxarıb göstərir, tənqid və ifşa edirdi. Təsadüfi deyil ki, indi də el arasında qeyri-adi xüsusiyyətləri ilə seçilən, xoşagəlməz cəhətləri üstünlük təşkil edən adamlara “Filankəs qaravəlli adamdır”, “Sən nə qaravəlli adamsan” ifadələri, deyimləri ilə müraciət edirlər. Deməli, bu mülahizə yəni “Qarabəlli” – “Qaravəlli” versiyası daha məntiqli, daha ağlabatandır.

“Qaravəlli” sözü ilə bağlı olan bir maraqlı məqam haqqında da danişmaq yerinə düşərdi. Hazırda xalq arasında bəzən bir adam ağlabatmayan, qeyri-adi, inandırıcı olmayan və ya az inandırıcı olan, insan dərrakəsindən kənar bir əhvalat danışdıqda “qaravəlli danışma”, “sən qaravəlli danışır-san” – deyirlər. Bu ifadə isə paremioloji vahid kimi yalan, həqiqətə oxşamayan və ya az oxşayan, boş-boş danışmaq mənasını verir. Bu ifadənin kökündə isə “Qaravəlli” janının bəzi elementləri özünü göstərməkdədir. “Qaravəlli”nin məzmununa görə növlərindən biri olan “Yalan-palan” qaravəllilərində təsvir edilən yalan, həqiqətə bənzəməyən, qeyri-adi əhvalatları – “Küləkli dərənin dibində qarışqa şillaq atdı, dəvənin buyunu sindi, düşdü dəryaya, üzə-üzə getdi Həştərxana, on gündən sonra xəbər gəldi ki, dəvənin buynuzu Həştərxanda – Əmircanqulu hamamında ayda on beş təmənə camadarlıq eləyir”. Və ya “Özüm altı yox qazanda dovşanın ətini qovurdum. Hamımız yedik, doyduq, hələ artıq da qaldı. Artığını da bağladıq qurşağımiza, bir xoruz əmələ gəldi. Bu xoruzu mindik yola düzəldik, qabağımıza bir çay çıxdı. Çaydan tapdıq bir palan, palanı sökdük. İçindən bir kitab çıxdı. Oxuduq, gördük hamısı yalan” və s. bu kimi “həqiqətə oxşamayan əhvalatları” – elementləri buna misal göstərmək olar.

“Azərbaycan dilinin izahlı lüğəti”ndə də “Qaravəlli danışmaq” deyiminə uyğun gələn belə məlumat verilir: “Qaravəlli, Azərbaycan xalq yaradıcılığında mövzusu məişətdə olan əhvalatlardan alınmış məzhəkəli janr”.

Qaravəlli nağılla lətifə arasında dayanan bir janr olduğundan onda nağıla və lətifəyə oxşar cəhətlər, həm də onlardan fərqli xüsusiyyətlər vardır. İndiyə qədər folklorşunaslığımızda və ədəbiyyatşunaslığımızda qaravəlli janrı haqqında da bir çox tədqiqatçı alımlar fərqli fikirlər söyləmişlər. Lakin bu fikirlər əhatəli olmayıb, qısa, məlumat xarakteri daşımışdır. Həmin məlumatlar qaravəlli janrı haqqında müəyyən təsəvvürlər yaratşa da, onun dəqiq sərhədlərini, nağıl və lətifələrlə oxşar və fərqli cəhətlərini, onun ümumi əhatə dairəsini eks etdirməmişdir. Digər tərəfdən, qaravəllilərin qruplaşdırılması, məzmunlarına görə təsnifatı və bədii xüsusiyyətləri də araşdırılmamışdır.

Məhz bu çatışmazlıqlara görə indiyə qədər çap olunmuş bir çox nağıl və lətifə kitablarında yanlış olaraq qaravəllilər “nağıl” və ya “lətifə” adı altında çap edilmişdir.

Məsələn, 1988-ci ildə “Azərnəşr” tərəfindən Bakıda çap olunmuş “Bəhlul Danəndə lətifələri” kitabı (toplayanı və tərtib edəni N.Seyidov) daxil edilən “Kəndlə və siçanlar padşahı Bəhlul” (səh.30-32) elə həmin ildə – 1988-ci ildə Bakıda “Yaziçı” nəşriyyatı tərəfindən nəşr edilən “Qaravəllilər” kitabında (toplayan və tərtib edənləri: N.M.Tantekin və S.Əliyev) olduğu kimi – heç bir nöqtəsinə, vergülünə toxunulmadan “Bəhlul Danəndə siçanlar padşahıdır” adı ilə (səh.7-9) qaravəlli kimi nəşr edilmişdir.

Digər tərəfdən, bəzi kitablarda “qaravəlli” adı altında verilən nümunə, digər kitablarda “nağıl” adı altında çap edilib. Məsələn, 1961-ci ildə Bakıda “Elm” nəşriyyatı tərəfindən çap edilmiş 5 cildlik “Azərbaycan nağılları” kitabının I cildində (Toplayanı və tərtib edən; M.H.Təhmasib) verilən “Keçəllə qazının nağılı” (səh.304-308), 1967-ci ildə çap edilən “Qaravəllilər” (toplayanı və tərtib edəni: H.Mehdiyev) kitabında olduğu kimi, “Keçəl, qazı və şeytan” (səh.96-100) sərlövhəsi ilə “Qaravəlli” kimi nəşr edilib.

Bütün bunlar isə qaravəllilərin dəqiq sərhədlərinin, onun özünəməxsus xüsusiyyətlərinin konkret olaraq müyyənləşdirilməməsindən irəli gəlmişdir. Qaravəlli janrı haqqında folklorşunasların, alim və tədqiqatçıların fikirlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

1. Qaravəlli janrı şifahi xalq ədəbiyyatının epik növünə daxildir və müstəqil bir janrdır.
2. Qaravəllilərdə ictimai həyatda və məişətdəki çatışmazlıqlar, nöqsanlar tənqid edilir.
3. Qaravəllilər nağıllarla lətifələrin hüdudunda dayanan bir janrıdır.
4. Qaravəlli özünün bir sıra səciyyəvi xüsusiyyətlərinə görə şifahi xalq ədəbiyyatının dramatik növünə yaxındır. Buna görə də qaravəllilər əsasında “qaravəlli” tamaşaları hazırlanır.
5. Qaravəllilər satirik və humoristik səciyyəli, novellavari olub hökmən gözlənilməz sonluqla qurtarır.

Qeyd etdiyimiz kimi, qaravəllilər əsasında “Qaravəlli” tamaşaları da hazırlanmışdır. Bu “Qaravəlli” tamaşaları Azərbaycan xalq meydan teatrının, xalq tamaşalarının bir növü olmuşdur. “Qaravəlli” tamaşaları cəmiyyətdəki naqışlıklərlə, çatışmazlıqlarla, ictimai mühitin eybəcərlikləriylə qətiyyətlə mübarizə aparmış, tüfeyli, nadan, firildaqcı və zalımları, ümumiyyətlə, hər cür mənfi ünsürləri amansız satira atəşinə tutmuşdur. “Qaravəlli” tamaşalarındaki gülüş həqiqəti, ədalət, humanist idealları

ifadə etmək üçün bir vasitə olmuş, tamaşaçıları mənəvi saflığa və təmizliyə çağırmışdır.

“Qaravəlli” tamaşaları mahiyyət etibarilə sinkretik xarakterli tamaşalar olmuşdur. Başqa sözlə, bu tamaşalarda musiqi, rəqs, mahnı, söz, lirik parçalar, kinayəli gülüş, humor, satira, ələ salma və s. kimi xüsusiyyətlər üzvi şəkildə birləşmişdir.

“Qaravəlli” tamaşaları haqqında M.Arif belə yazırırdı: “Toy məclislərində qəhrəmanların möğlubiyyəti ilə bitən böyük nağıl və dastanlardan sonra tamaşaçıların könlünü açmaq və “tragediyanın” ağır təsirini yüngüləşdirmək üçün oradaca ya aşıqların köməklikləri və ya başqa bacarıqlı adamlar tərəfindən “Qaravəlli” adı ilə məşhur olan yüngül, məzhəkəli tamaşalar göstərilir”<sup>1</sup>.

Doğrudan da, əsasən, lətifələrə dayanan qaravəllilər ümumi tamaşanın tərkibinə məhz bu şəkildə daxil olur və elə bu zaman ictimai rəğbət qazanmağa başlayırdı. Deməli, “Qaravəlli” tamaşaları satirik nağıl, lətifə ilə qarşılıqlı şəkildə təcəssüm edirdi. “Qaravəlli” tamaşalarında Keçəl və Kosa daimi obrazlar hesab olunurdu. Çox vaxt xalqı tamaşalara Kosa dəvət edir, Keçəl isə aparıcı və əsas obrazlardan biri olurdu.

Mövzu və ideya baxımından da “Qaravəlli” tamaşaları bir-birinə bənzəmirdi. “Qaravəlli” tamaşaları xalq lətifələri, satirik möişət nağılları, kiçik və məzəli novellaların hesabına zənginləşirdi. İctimai həyatın müxtəlif sahələrini əhatə edən, lakonik xarakterli lətifələr “Qaravəlli” tamaşalarında xüsusi yer tuturdu. Bu tamaşalarda istifadə edilən lətifələrin, satirik nağılların və s. yerli-yerində, məntiqli, obrazlı şəkildə işlədilməsi isə tamaşalarda oynayan aktyorların məharəti və tamaşaçıların tələbindən asılı idi. Buna görə də meydan aktyorları şifahi xalq ədəbiyyatını, xüsusilə lətifələri, satirik nağılları, daha çox da qaravəlliləri yaxşı bilməli idilər.

“Qaravəlli” tamaşalarında çox vaxt aşiq çalar, dastan və ya nağıl danışardı, sonra isə “Keçəl oyunu”, “Kosa və Keçəl”, “İsfahan keçəli”, “Keçəl Haqqulu” və s. kimi tamaşalar göstərilirdi. “Qaravəlli” tamaşalarında başlıca və əsas yer tutan obraz Keçəl idi. O, çox bilən, sadə təbiətli, tədbirli, inadkar, ferasətli, qorxmaz, zülmkarlardan qisas almayıncı sakitləşməyen bir obrazdır. Keçəl bir obraz kimi o qədər hazırlıq və tədbirlidir ki, bəzən hətta Şeytanın özü belə onun əməllərindən baş açmir, Keçəlin ferasətinə heyrət edir, ondan hiylə, kələk, bic əməl öyrənmək istəyir.

Keçəl “Qaravəlli” tamaşalarında tez-tez cildini dəyişir, şəraitə uyğunlaşır, çox ciddi məsələləri həll edir, adlı-sanlı, güclü, heybətli, qəzəbli ağalar-

<sup>1</sup> M.Arif. “Azərbaycan xalq teatrı”. Azərbaycan incəsənəti, II cild. Azərbaycan EA nəşriyyatı. Bakı, 1950, səh.13.

dan, xanlardan və bəylərdən intiqam alır. Keçəl hazırlavabdır. Heç kəs Keçəli aldada bilmir. O, həmişə ətrafindakı adamlardan dərin düşüncəsi, ağılı və açıqgözlülüyü ilə fərqlənir. Keçəl eybəcərliyi, rəzaləti hamidən tez görür, ona qarşı münasib, ağlabatan, məntiqli mübarizə üsulu tapır. O, günahkarları kimliyində asılı olmayaraq layiqincə cəzalandırır. Keçəlin haqqını tapdalamaq, mənafeyinə və ləyaqətinə toxunmaq çox çətindir. Bütün bu cəhətlərinə görə Keçəl “Qaravəlli” tamaşalarının ən əsas obrazı idi və xalq Keçəl obrazına xüsusi rəğbətlə yanaşır, onu sevirdi.

Kosa obrazı da “Qaravəlli” tamaşalarında əsas, daimi obrazlardan biri kimi diqqəti cəlb edir. O da Keçəl kimi bir çox “Qaravəlli” tamaşalarında iştirak edir. Kosanın əsas funksiyalarından biri də tamaşadan əvvəl ulaq üstündə əyləşib camaati “Qaravəlli” tamaşalarına dəvət etmək olurdu. Bundan başqa o, bir çox “Qaravəlli” tamaşalarında əsas obraz kimi çıxış edirdi. Lakin Kosa Keçəldən fərqli olaraq heç də həmişə ağıllı, gözüəciq, dərin düşüncəli, hazırlavab kimi təsvir olunmurdu. Bəzən qaravəllilərdə və “Qaravəlli” tamaşalarında Kosa kütbein, küsəyən, qoca, tez aldanınan, sadələvh bir şəxs kimi təsvir edildi. Lakin bununla belə, çox vaxt o da Keçəl kimi, öz haqqını qoruyan, ağılı ilə zalımlardan, ağalardan qisas alan, molla və qazılırları məqamında və layiqincə cəzalandıran bir surət kimi verilirdi.

\* \* \*

Xalqımızın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşıdan bu oyunlar nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çatmışdır.

Oyunlar xalq həyatının müxtəlif cəhətlərini, eləcə də müxtəlif mərasimləri əks etdirən qədim folklor janlarından biridir. Xalq oyunları ən qədim dövrlərdən xalqın möşət həyatını, əyləncə dünyasını özündə əks etdirmək baxımından xüsusi maraq doğurur. Belə xalq oyunları mövzu, məzmun, yaranma yolu və formaları baxımından da çox zəngin və rəngarəngdir. Xalq oyunlarında yüksək, humanist insani duyğular: şəri cəzalandırmaq, yaxşılırı qorumaq, onlara dayaq durmaq və s. bu kimi müsbət keyfiyyətlər aşilanındı.

Xalq oyunları, bütövlükdə xalqın oyun-tamaşa mədəniyyətinə dair ilk məlumatlara bir sıra qədim mənbələrdə rast gəlmək mümkündür. Belə ki, IX-X əsrlərdə yaşamış Yaxın Şərqi alımlarından Kəsrəvi, Səalabi və Əl-Biruninin, XII əsrədə isə dahi Azərbaycan şairi N.Gəncəvinin əsərlərində də xalqımızın islamiyyətdən əvvəlki mərasim şənlilikləri, oyunları, eləcə

də onların mənşəyi və məzmunu barədə müəyyən məlumatlar vardır. Xalq oyunları haqqında məlumatlara həmçinin nağıl və dastanlarımızda, eləcə də Avropa və Asiya səyyahlarının əsərlərində, memuar və gündəliklərində, onların Azərbaycana səfər təəssüratları barədə xatirələrində də rast gəlmək olur. Orta əsrlərdə bir sıra Azərbaycan, eləcə də Yaxın Şərqi rəssamlarının miniatürlərində də bəzi xalq oyunlarının təsvirlərinə rast gəlmək olur.

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda maarif və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq bir çox ziyalılar – M.Ş.Vazeh, M.Mahmudbəyov, S.Ə.Şirvani, A.Şaiq, F.Köçərli və başqaları uşaq folkloru adı altında xüsusi nümunələr, o cümlədən xalq oyunları seçmiş, onların bəzilərini dərsliklərə daxil eləmiş və təbliğ etmişlər. Bu dərsliklərə ən yaxşı nümunə isə F.Köçərlinin 1912-ci ildə çap etdirirdiyi “Balalara hədiyyə” kitabı olmuşdur. Bu kitaba bir çox uşaq folkloru nümunələri, o cümlədən xalq oyunları daxil edilmişdir.

Bir çox xalq oyunlarını – “Çövkan”, “Dirədöymə”, “Çiling ağac”, “Top al qaç”, “Sərrast vur”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bənövşə-bənövşəni” və s. indi də uşaqlar, həm də gənclər həvəslə oynayırlar.

Tədqiqatçıların yazdıqlarına görə, Azərbaycan xalq oyunlarında kişilərlə bərabər, bəzən qadınlar da iştirak etmişlər. Bu barədə Nizaminin “Xəmsə”sində müəyyən məlumatlar verilir. Qadınların kişilərlə yanaşı “Çövkən” və digər xalq oyunlarında iştirakını XVI əsr miniatürlərindən də aydın görmək olur.

Azərbaycanda geniş yayılmış bu oyunlar Qətran Təbrizinin, Xaqani Şirvaninin və bu kimi digər klassik şairlerimizin əsərlərində də öz əksini tapmışdır.

Azərbaycanda geniş yayılmış milli xalq oyunlarından biri “Çövkən”dır. XII əsrdə – Atabəy Məhəmmədin hökmənlərindən biri Əlindəki yaylığı yuxarı qaldıran kimi şeypur calındı. Sonra oyunçular hər dəstədə üç nəfər atlı olmaqla, üç dəstə meydanda dövrə vururdular. Birinci dəstə aq, ikinci boz, üçüncü dəstə isə qara atlarda meydana çıxırdılar. Bundan sonra atlilar meydanın əks tərəfinə gedirdilər. Meydanın əks tərəfində adam boyda daşdan qülləli qapılar qoyulurdu. Qüllənin birincisinin üstünə göy, digərkinin isə qırmızı rəngli bayraq taxılırdı.

Oyunda əsas məqsəd çövkən ilə topu fərdi və ya yoldaşlarının köməyi ilə aparıb qapını əvəz edən qüllələrin arasından keçirmək idi.

“Çövkən” oyununda istifadə edilən topu hazırlamaq üçün darammış yun götürülürdü. Onu əllə yumaq şəklinə salır və bacardıqca möhkəmlət-

məyə çalışırdılar. Topu lazım gələn vəziyyətə saldıqdan sonra onu qaynar suya salır və yarım saatə qədər saxlayırdılar. Burada yun əvvəlki yumaq formasını özündə saxlayaraq daha bərk sıxılırdı. Sonra onu sudan çıxarıv və bir daha möhkəm şəklə düşənədək ovxalayırdılar. Daha sonra isə ona xüsusi dəridən üz çəkirdilər. Bu üsulla hazırlanan toplar elastiki şər formasında olurdu. Çövkan ağacı isə xüsusi hazırlanmış və əyilmiş formada ağaç olurdu. Onun dəqiq, standart uzunluğu olmamışdı. Bu ağaç oyun iştirakçılarının və atların hündürlüyündən asılı olaraq dəyişirdi. Çövkan ağacının əyilmiş hissəsinin bir üstü açıq olurdu. Çünkü bu tərəflə topu yerdən qaldırmaq asan olurdu.

“Çövkan” oyununda xüsusi məşq görmüş yarış atlarından istifadə edildi. Atların yəhərini ikiqat və üçqat qarinalılığı ilə bərkidirdilər ki, oyun vaxtı – kəskin hərəkətlər zamanı yəhər sürüşüb atın belindən düşməsin.

Geniş yayılmış Azərbaycan xalq oyunlarından biri də “Top çalada” oyunudur. (Bu oyun haqqında Cənubi Azərbaycanda yaşayıb-yaratmış yazıçı Abakur Məhburiin “İbn-Şirac” əsərində geniş söhbət açılır<sup>1</sup>.)

Bəzi xalq oyunları isə şeirlə ifa olunurdu. Bu isə, heç şübhəsiz ki, oyunu daha maraqlı edirdi. Belə oyunlardan biri “Motal-motal” oyunudur. Bu oyunda uşaqlar dövrə vurub oturur, ayaqlarını bir yerə uzadırlar. Onlardan biri aşağıdakı şeridə deyirdi:

İynə-iynə,  
Ucu düymə,  
Bal ballıca,  
Ballı keçi,  
Şam ağaçı,  
Şatır keçi,  
Qoz-ağacı  
Qotur keçi,  
Vur nağara,  
Çix qirağa.

və ya

Motal-motal tərsə motal,  
Yay atar, qaymaq tutar.  
Ağ quşum, ağarcığım,  
Göy quşum göyərçinim.  
Əlin tikan əmirqulu,  
Vur nağara, çıx qirağa.

<sup>1</sup> Abakur Tabani Məhburi. “İbn-Şirac”. Təbriz, “Əşrəfi” nəşriyyatı, 1956.

Bu şerin hər kəlməsini deyən şəxs əlini növbə ilə yoldaşlarının və özünün ayağının üstünə qoyur. Şerin sonundakı “çix qırğığa” sözləri hər kəsin ayağının üstə deyilsə, o, ayağını çekir. Sonra yenə şeir başdan ayağa deyilir. Və beləliklə, uşaqlar bir-bir ayaqlarını çekir. Hər kəsin ayağı axıra qalsa, onu üzü üstə uzadıb, əllərini yumruq formasında onun kürəyinə qoyub soruşurlar:

— Əl üstə kimin əli?

Əgər uşaq əlini onun kurøyinə qoyanı tapsa onu durğuzurlar, yox əgər tapmasa, “Götürün vurun, yalandır” — deyib onu-neçə dəfə astaca vurur və yenə soruşurlar:

— Əl üstə kimin əli?

Beləcə, uşaq əl sahibini tapanadək onu astaca yumruqlayırlar.

Xalq oyunları uşaqlarda, yeniyetmələrdə və gənclərdə cəldlik, çeviklik, diribaşlıq, hazırlıq və s. bu kimi müsbət keyfiyyətlər aşılıyırı.

\* \* \*

Xalq tamaşaları da şifahi xalq ədəbiyyatının qədim janrlarından biridir. Xalq dramları tarix boyu müəyyən inkişaf yolu keçmiş və getdikcə təkmilləşmişdir. Xalq tamaşaları bir janr kimi formalaşana qədər folklorun başqa növləri daxilində, xüsusilə epiq növün ayrı-ayrı janrlarında yaranmağa başlamışdır. Belə ki, peşəkar nağılıclar, aşıqlar, körpələrinə nağıl danışan analar və nənələr nağıldakı hadisələrin gedişindən asılı olaraq mimikadan, jestlərdən, əl-qol hərkətlərdən də geniş istifadə etmişlər. Bu zaman isə sanki söylənən folklor nümunəsi ibtidai şəkildə səhnələşdirilmiş və beləliklə, xalq tamaşalarının ilkin rüseymləri yaranmışdır. Məsələn, “Məlikməmməd” nağılında Məlikməmmədin quyuda divlə qarşılaşlığı səhnəni damışan şəxs divin sözlerini qalın, kobud səsle, qızın sözlerini zərif, incə, Məlikməmmədin sözlerini isə amiranə bir səsle, xarakterik ahənglə ifa edirdi.

Buna görə də Ə. Sultanlı çox doğru olaraq göstərirdi ki, nəinki epik növdə, hətta, Azərbaycan xalq ədəbiyyatının hər bir nümunəsini diqqətlə tədqiq etsək, orada ifadə, məna, məzmun və ifa tərzi etibarilə dram, tamaşa ünsürləri tapmaq mümkünür. Deməli, nağıllar, dastanlar, aşiq sənəti və mərasimlər xalq tamaşalarının yaranması və kamilləşməsi üçün ilkin mərhələ olmuşdur.

Digər tərəfdən, xalqın gündəlik həyatı ilə bağlı olan müxtəlif əyləncələr zaman keçdikcə daha kütləvi xarakter alaraq təkmilləşmiş, bəzən ibtidai, bəzən də kamil süjetli tamaşalar kimi xalqın bədii yaradıcılığına daxil olmuşdur.

Xalq tamaşaları, xalq mərasimləri, xalq ayinləri və xalq oyunları içərisində yaranmış və yayılmışdır. Xalqın möişəti, gün-güzərəni ilə bağlı olan mərasimlərin keçirilməsində bütün xalq iştirak etmişdir. Bu mərasimlərin bir çoxu ayrı-ayrı adamların səyi nəticəsində təkmilləşmiş, sonradan əsl xalq tamaşaları səviyyəsinə yüksəlmışdır. Buna misal olaraq “Kosa gəlin”, “Kosa oyunu” və ya “Kosa-Kosa”nı göstərmək olar. Bu tamaşalarda əsas qəhrəman Kosa və Keçi idi. Kosa – qışın, Keçi – isə yazın rəmzi idi. Tamaşanın sonunda Kosa – qış məğlub olur, Keçi – yaz isə qələbə çalırdı, bu da xalqın alqışına səbəb olurdu. Lakin zaman keçdikcə bu tamaşalardakı mərasim ünsürləri sönükləşmiş, onların real mənalarını, insanların möişəti ilə bağlı olan tərefləri isə inkişaf edərək təkmilləşmişdir. Məhz bu proseslərdən sonra həmin tamaşalardan yaranan, xalqın möişətini, əkin-biçinini, real həyatdakı davranışlarını əks etdirən daha müasir, öz dövrü üçün daha aktual olan xalq tamaşaları yaranmağa başlamışdır. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Tənbəl qardaş” və s. bu qəbildən olan xalq tamaşalarıdır.

Azərbaycan xalq tamaşalarında satira və humor üstünlük təşkil edirdi. Belə tamaşalarda komik vəziyyətlərə daha çox yer verilirdi. Bu isə ondan irəli gəlirdi ki, xalq cəmiyyətdə olan eybəcərlikləri və nöqsanları gülüş vasitəsilə islah etmək istəyirdi. Eyni zamanda xalq nöqsanları aradan qaldırmağa mane olan qüvvələri, belə vəziyyəti yaradan şəxsləri də güllerək ifşa edirdi. Bütün bunlar isə xalq tamaşalarını tamaşaçılara sevdiren və onun uzunömürlü olmasını təmin edən əsas şərtlərdən idi.

*Hüseyin İsmayılov  
Tahir Orucov*



*Qaravəllilər*



## HADI, HUDU, KOR OĞLU KOSA, BİR DƏ MƏN

Hadiydı, Huduydu, Kor oğlu kosa idi, bir də mən. Ova çıxmışdıq. Qabağımızdan bir dovşan qaçırdı.

Hadiya dedim:

– Tüfəngin var?

Huduya dedim:

– Tüfəngin var?

Kor oğlu kosaya dedim:

– Tüfəngin var?

Heç kimin tüsəngi olmadı. Özüm çaxmağıyox tüsəngi çıynimdən aşırdım. Hadiya dedim:

– Ata bilirsən?

Huduya dedim:

– Ata bilirsən?

Kor oğlu kosaya dedim:

– Ata bilirsən?

Heç biri ata bilmədi. Özüm çaxmağıyox tüsənglə dovşanı yerə sərdim. Hadiya dedim:

– Dovşanı soy!

Huduya dedim:

– Dovşanı soy!

Kor oğlu kosaya dedim:

– Dovşanı soy!

Heç biri soymadı. Soymaq üçün bıçaq gərək idi.

Hadiya dedim:

– Bıçağın var?

Huduya dedim:

– Bıçağın var?

Kor oğlu kosaya dedim:

– Bıçağın var?

Heç birində bıçaq olmadı. Özüm tiyəsiyox bıçağın sapını cibimdən çıxartdım, dovşanı soydum, Hadiya dedim:

– Qazanın var?  
Huduya dedim:  
– Qazanın var?  
Kor oğlu kosaya dedim:  
– Qazanın var?  
Heç birində qazan olmadı. Özüm altiyox bir qazan tapdım. Hadiya dedim:  
– Bişirə bilərsən?  
Huduya dedim:  
– Bişirə bilərsən?  
Kor oğlu kosaya dedim:  
– Bişirə bilərsən?  
Heç biri bişirə bilmədi. Özüm altiyox qazanda dovşanın ətini qovurdum. Hamımız yedik, doyduq, hələ artıq da qaldı. Artığını da bağladıq qurşağımıza, bir xoruz əmələ gəldi. Bu xoruzu mindik, yola düzəldik, qabağımıza bir çay çıxdı. Çaydan bir palan tapdıq. Palanı sökdük. İçindən bir kitab çıxdı. Oxuduq, gördük hamısı yalan.

## İSFAHAN KEÇƏLİ

Biri var idi, biri yox idi, bir qarı var idi. Bu qarının da bir keçəl oğlu var idi. Bunların dörd toyuğu, bir eşşəyi, bir də sıniq bir cəhrələri var idi.

Bir gün keçəl dedi:  
– Ana, burada korluq çökirik, gəlsənə İsfahana köçək?  
Anası dedi:  
– Ay keçəl, İsfahanda elə lotular var ki, səni kişmiş yerinə ciblərinə doldurub yeyərlər. Orada biz baş çıxarda bilmərik, yerində rahat otur.  
Keçəl dedi:  
– Ana, sən razı ol, köçək. Mən İsfahan lotularına bir toy tutum ki, səsi aləmə yayılsın.  
Qarı razı oldu. Dörd toyuğu, bir də sıniq cəhrəni eşşəyə yükleyib İsfahana köçdülər. Bir gün qarı dedi:  
– Ay oğul, öz yerimizdə hamı bizi tanıyırkı, yenə bize qonum-qonşu kömək eləyirdi, dolanırdıq. İndi burada kim bize əl tutacaq? Apar toyuqları sat, çörək al, gətir yeyək, görək axırımız nə olacaq.

Keçəl toyuqları götürüb bazara apardı. Keçəl elə təzəcə bazara çatmışdı, darğa gəldi onun yanına:

– Keçəl, toyuqları neçəyə deyirsən?

Keçəl dedi:

– Dördü əlli tümən.

Darğa toyuqları götürdü.

Keçəl pul istəyəndə, darğa bir şapalaq da onun üzünə vurub yola düşdü. Keçəl heç bir söz deməyib, xəlvətcə onun dalınca yola düzəldi. Darğa düz evinə getdi. Keçəl də qapıda durub onu pusdu. Darğa toyuqları arvadına verdi. Arvadı dedi:

– A kişi, bunlar nə yaxşı kök toyuqdu, neçəyə aldın? Darğa dedi:

– Bir şapalağa. Bunları bişir, qonaqlarım bağa gələcək. Mən gedirəm. Keçəl nökərimi göndərəcəyəm, nə istəsə ver, qonaqlar üçün gətirsin.

Darğa bunu deyib getdi.

Keçəl darğanın dediklərini eşidirdi. Gözlədi darğa getdi. Bir az keçdi, keçəl darğanın evinə girib dedi:

– Xanim, məni ağa göndərib. Ağam iki xalı, iki gəbə, iki də xalça istəyir başa salmağa, qonaqlar gələcək.

Xanim keçəlin dediklərini verib yola saldı. Keçəl gəbələri götürüb, öz evlərinə getdi. Anası dedi:

– Oğlum, bunları nə ilə aldın?

– Toyuqların bahasına.

Keçəl yenə darğanın evinə gedib, gözlədi, toyuqlar bişdi. Xanim dedi:

– Keçəl, indi nəyə gəlibsen? Keçəl dedi:

– Ağam dedi toyuqları versin.

Xanim toyuqları bir qaba qoyub, üstünə də örtük çəkib, keçələ verdi. Keçəl toyuqları götürüb, evlərinə gəldi. Anası dedi:

– Ay oğul, bunları nə ilə aldın?

– Ay ana, bunları da toyuqların bahasına. Gəl otur yeyək.

Oturduular, ana-bala toyuqları şirin-şirin yedilər. O tərəfdən darğa keçəl nökərini göndərdi ki get xalı-gəbəni gətir, bağlı döşəyək, qonaqlar gələcək.

Keçəl nökər gəlib dedi:

– Xanim, məni ağa göndərib, xahları, gəbələri, toyuqları ver aparım, qonaqlar gəlir.

Xanım dedi:

– Ay keçəl, məni ələ salıbsan, nədi? Bir az bundan qabaq gəlib aparmadınmı?

Keçəl dedi:

– Ay xanım, nə deyirsən?

Xanım başını qaldırıb gördü ki, bu lap noxudu keçəldi, dedi:

– Get, ağana söylə ki, bir keçəl gəldi, sənin adını verdi, xalıları, gəbələri, toyuqları apardı.

Nökər ağasının yanına gəlib dedi:

– Xanım deyir, bayaq bir keçəl gəldi, gəbələri, xalıları, toyuqları apardı.

Darğa bildi ki, bu keçəl toyuq yiyesi keçəldi. Onun dalına düşdü, soraq eləyə-eləyə gəlib evlərini tapdı. Keçəl uzaqdan darğanı görüb ölən bacısının paltarını geyindi, həyətə çıxdı, başladı dörd bir yanı süpürməyə. Darğa gördü bir qız həyət süpürür, dedi:

– Ay qız, kimsən?

Keçəl dedi:

– Qarının qızıyam.

Darğa dedi:

– Mənə gələrsənmi?

Keçəl dedi:

– Gələrəm, əgər alsan.

Darğa qız paltarı geymiş keçəli götürüb evinə apardı. Axşam oldu, yedilər, içdilər, söhbətə başlıdılardı. Keçəl darğanın evinə göz gəzdirib gördü, evdə məngənə var, dedi:

– Darğa o nədi?

Darğa dedi:

– Bu məngənədi. Mən şəhərdə oğru tutanda buna salıb tənbeh elə-yirəm.

Keçəl qalxdı, məngənəyə girib dedi:

– Bur görün, nə eləyir?

Darğa məngənəni bir az burdu.

Keçəl dedi:

– Ay qabırğalarım qırıldı, aç.

Darğa tez məngənəni açdı, keçəl çıxıb dedi:

– İndi də sən gir, mən burum.

Darğa dedi:

– Gözlə ha, bərk burma, qabırğalarımı qırasan.

Keçəl dedi:

– Qorxma, bərk burmaram.

Darğa məngənəyə girdi. Keçəl məngənəni elə burdu ki, darğanın qabırğaları bir-birinə keçdi.

Darğa dedi:

– Ay qız, öldüm, aç!

Keçəl dedi:

– Nə qız, toyuqları zorla ala bilərdinmi? Mənə şapalaq vurardınmı?

Darğa baxıb gördü qız nə gəzir, bu həmin keçəldi, dedi:

– Ay keçəl, məni öldürmə, atam sənə qurban, hər nə isteyirsən verim.

Keçəl qulaq asmadı, Məngənəni daha da bərk burdu. Darganın səsi kəsildi.

Darğanın kim tərəfindən məngənəyə salındığından, heç kəsin xəbəri olmadı.

## KƏRƏM VƏ ŞEYX

Bir şeyx özünə bir bəndərgahda ev düzəldib, içində ibadət eləyirdi. Avam camaat onun yeməyini, içməyini başından sel kimi tökürdü. Şeyx adam içinə çıxmırıldı. Guya həmişə Allahla danışındı.

Bir gün Kərəm adlı bir oğlan bikef gedirdi, qabağına bir quleybanı çıxıb ondan soruşdu:

– Ay Kərəm qardaş, niyə belə bikefsən? Nə olub? Yoxsa körpüdə qoyununu bölüblər?

Kərəm dedi:

– Məni yaxşı adam tapmaz ha... Ancaq dəli quleybanılar taparlar. Sənə nə qalıb? Çıxıb getsənə işinə, gücünə.

Quleybanı dedi:

– Sən dərdini de, mən çarəsini söyləyim.

Kərəm dedi:

– Lənət sənə şeytan! Əşı, əl çəksənə yaxamdan!

– Lənət özünə! Dərdini de, çarə eleməsəm, vur məni öldür.

– Belə mən şeyxin yanına girmək istəyirəm ki, onu görəm. Çarə eləyə bilərsən?

– Hə, belə de!.. Yaxşı, mən səni döndərib elərəm milçək, gedib şeyxin evinə girərsən, doyunca baxarsan.

– Sən kimsən ki, məni milçək eləyəsən? Mən ələ salınası adam deyiləm ha! Mən özüm adam axtarıram ələ salam.

Quleybanı dedi:

– Ələ salmağın özünə qalsın. Sözümə qulaq as. Mən şeytanam, səni milçək eləyirəm, get, tamaşa elə, sonra gələrsən danışarıq.

Şeytan Kərəmi milçək elədi. Kərəm uşub şeyxin evinə girdi. Gördü ki, dəstgah var. Burada bir dəstə qız var, bir-birindən gözəl, hamısı da şeyxin qulluğunda. Kimi onun ayağını yuyur, kimi saqqalını darayıır, kimi üzünü yelpikləyir. Kərəm gecəni gözlədi, gördü, budu ha, evin dal qapısı açıldı. Lotular bir dəstə də qız gətirdilər. Lotular qarışdı qızlara, şeyx qarışdı lotulara, bir mərəkə başladı ki, gəl görəsən. Hami başladı çırtıq vurub oynamağa... Səhərə kimi oynayıb, kef çəkdilər. Səhər yenə lotularla qızlar çəkilib getdilər, qul-qaravaşlar, bir də şeyx qaldı. Kərəm milçək donunda uşub şeytanın yanına gəldi.

Şeytan dedi:

– Şeyxi gördünmü?

Kərəm dedi:

– Sən şeyxi deyirsən, mən onun hurilərini, qılmanlarını da gördüm.

Şeytan gülüb dedi:

– Bu da sənin şeyxin.

Kərəm şəhərə getdi, bir dəstə adam götürdü. Şeyx lotularla kefə baxan zaman içəri girdilər, hamısını tutub cəzalarına çatdırıldılar.

## NÖKƏR, MOLLA SALAH VƏ QAZİ

Əlqəmə adlı bir kasib kişi var idi. Bu kişinin bir oğlu var idi, o da nökər idi. Kişinin var-dövlətdən gümanı bir qoyuna gəlirdi. Arvadı qoyunun südünü ağartı eləyərdi. Deyərlər, kor atın kor da nalbəndi olar. Əlqəmənin bir yoxsul dostu da var idi, onun qızını öz ogluna nişanlamışdı. Qız olduqca gözəl idi. Burada Salah adlı bir şorgöz molla da var idi ki, harada bir gözəl qız, gəlin görsə idi, tora salardı. Günlərin bir günü nökərin nişanlısı suya gedirdi, haradansa Molla Salah onun qabağına çıxdı. Qızı görəndə molların gözərləri siçan yemiş pişiyin gözünə döndü. Qız utanıb üzünü bürümək istəyəndə, molla dil töküb dedi:

– Gözəl qız, molla hamiya məhrəmdi. Şəriətə görə molladan, qazıdan gizlənməmək günah deyil.

Qız şəriətdən qorxub, üzünü balaca açdı. Molla Salah dedi:

– Tamam aç, yoxsa öləndə cəhənnəmə qismət olarsan.

Qız üzünü tamam açdı, molla baxıb gördü ki, bu maral kimi qızdı.

Qız çıxıb getdi. Molla da damaq olmuş dana kimi yerində key qaldı. Hannan-hana özünə gəlib dedi:

– Mən Molla Salah olam, belə qızı əldən qaçırdam? Yox, gərək bunu tora salam.

Molla tez evə getdi. Bir-iki nəfər mollasayaq ağsaqqal çağırıb, qızın atasının evinə elçiliyə göndərdi.

Qızın atası elçilərə dedi:

– Qızım nişanlıdı.

Elçilər gedib bu xəbəri mollaya çatdırıldılar.

Molla bərk qəzəblənib dedi:

– Mən qızın üzünü açıb baxmışam. O, mənim şərən kəbinli arvadımdı.

Molla qızın atasına xəbər göndərdi ki, bəs qızı şərən mənim kəbinli arvadımdı, mənə məhrəmdi.

Kişi mullanın yanına gəlib dedi:

– Oxuduğun Quran belini qırsın. Mənim qızım haradan sənin kəbinli arvadın oldu?

– Suya gedəndə açdırıb üzünə baxmışam, kəbinini də kəsmişəm.

Kişi çox yalvardı, yaxardı. Ancaq molla sözündən dönmədi ki, dönmədi. Axırda iş qaziya düşdü.

Deyərlər, it itin ayağını basmaz. Qazi mullanın sözlərini təsdiq elədi, qızın şərən mollaya çatacağına fitva verdi. Mollaynan qazının bu hərəkəti nökərə çox toxundu. O, atasına dedi:

– Ata, mən bu hayfi mollada qoymayacağam. Sən mən deyənə bax, nə desəm ona əməl elə.

Kişi soruşdu:

– De görüm, sözün nədi?

– Gel gümanımız çatan bir qoyunu aparıb mollaya verək, qazının əliynən şərt bağlayaqlı ki, biz öləndə üstümüzdə müftə Quran oxusun.

– Oğul, deyəsən qəsdin bizi qırmaqdı?

– Onsuz da yeməyə çörəyimiz yox, geyməyə paltarımız. İnsanın üzü bərk olar, ölməyəcəyik, sağ qalacağıq.

Atası çar-naçar razı oldu. Qoyunu qabaqlarına qatıb mollanın qapısına apardılar.

– Nə üçün bu qoyunu gətirmisiniz? – deyə molla soruşdu.

Kişi dedi:

– Ay molla, qurbanın olum, evdə heç bir şeyimiz yoxdu. Qorxuram birdən ölək, üstümüzdə Quran oxunmasın. Bu qoyunu sənə veririk, öləndə bizim üstümüzdə Quran oxuyasan.

Molla dedi:

– Mərhəba, sağ-salamat cənnəti satın alırsınız?

– Ay molla, örtülü bazar dostluğu pozar, deyərlər. Ürəyimiz arxayın olmaq üçün qazının əliynən bir şərtnaməmiz olsaydı, lap yaxşı olardı.

Molla dilləndi:

– Bu saat yazım, ürəyiniz arxayın olsun ki, ölüñüzün üstündə müftə Quran oxuyacağam.

Molla bir şərtnamə yazdı. Apardılar qazı da möhürünü üstünə basdı. Nökər kağızı qatlayıb cibinə qoydu. Qoyunu mollaya verib, evlərinə qayıtdılar.

Bu əhvalatdan beş il keçdi.

Nökər atasına dedi:

– Ata, durma, mollanın yanına get de ki, biz yeddiillik səfərə çıxırıq, bəlkə yolda ölüb-elədik, gərək sən də bizimlə gedəsən, ölsək namızımızı qılsan. Əgər razı olmasa deyərsən, qoyunumuzu geri qaytar, doğduqları balaları ilə.

Bəli, kişi durub mollanın yanına getdi. Molla onu görən kimi dedi:

– Hələ ölüb-eləməmisiniz ki?

– Yox, molla, hələ ölməmişik. Ancaq ölsək yaxşıdı, dolana bilmirik, yeddi ilin səfərinə çıxməq istəyirik.

– Çixırsınız çıxin da.

– Söhbət budur ki, gərək sən də bizimlə gedəsən.

– Mən niyə?

– Bəlkə yolda öldük.

Kişinin sözü molladan lap tüstü çıxartdı. O, acıqlı-acıqlı dedi:

– Cəhənnəmə ölüñ, gora ölüñ! Siz ölcəksiniz, gərək mən dalınıza düşəm?

– Şərtimiz var, getməsən gərək qoyunumuzu geri qaytarasan.

– Səfərdə ölenin üstündə mələklər Quran oxuyar. Arxayın gedin.

– Yox, ya gərək qoyunu verəsən, ya bizimlə gedəsən.

Molla öz nökərini çağırıb dedi:

– Apar, o qoca qoyunu bu itə ver, rədd olub başımdan getsin.

Kişi dedi:

– Necə qoca qoyun? Elə olmaz. Bizim o qoyunumuz hər il iki dəfə doğur, hər dəfə də iki quzu. Biri erkək, biri dişi. Hesablamaşam hamısı eləyir min qoyun. Beş yüzü sənə qurban, beş yüzünü verməlisən.

Molla lap dəli olub dedi:

– Dəli köpək oğlu, sən nə danışırsan? Çıx buradan. Bir də buralara gəlsən səni öldürəcəyəm.

Molla kişini o ki var döyüb qovdu. Kişi suyu süzülə-süzülə evə gəldi. Əhvalatı oğluna danışdı.

Nökər dedi:

– Qaziya şikayətə gedərik.

Nökərin ərdə bir bacısı da var idi. Həmin gün o, atası evinə gəlmışdı.

Nökərin bacısı əhvalatı eşidib dedi:

– Qardaş, zəhmət çəkməyin, qazı mollanı satmayacaq. Ancaq fikir eləməyin, mən qazını kəleyə salaram, siz bildiyinizi elərsiniz.

Nökərin bacısının sir-sifəti pis deyildi. Özü də yaman işvəli-nazlı idi. O, üz-gözünə ənlik-kırşan sürtdü, özünə yetmiş iki qələmlə zinət verdi, oldu xalis məlakə, durub gəldi qazının yanına. Qazı ona baxanda az qaldı bihuş olub yerə yixilsin. Bir təhər özünü saxlayıb dedi:

– Xanım, dua yazdıracaqsan, ya başqa işin var?

Arvad qaş-göz ata-ata dedi:

– Duanı sonra yazarsan, qazı ağa. Mən kasıb bir kişinin qızıyam. Molla atamdan bir qoyun alıb vermir, gəlmışəm ki, qoyunu molladan alıb atama verəsən.

Qazı dedi:

– Xanım, alaram. Sən də gərək əvəzini çıxasan.

Nökərin bacısı dedi:

– Qazı ağa, nə desən canla-başla yerinə yetirməyə hazırlam.

Qazı dedi:

– Bu axşam sənə qonağam.

Nökərin bacısı dedi:

– Sənə qulluq eləməyə heç bir şeyimiz yoxdu.

Qazı çıxardıb ona xeyli pul verdi, dedi:

– Get, ət-zad al bişir, qaş qaralanda gələcəyəm.

Nökərin bacısı ayağa qalxdı, nazlana-nazlana çıxıb evə gəldi, nökərə dedi:

– Qazı axşam bura gələcək. Sən kənarda gizlənərsən. Qazı gəlib içəri girəndən bir az sonra qapını döyərsən. Dalışınan işin yoxdu.

Nökər evin yanında gizləndi. Təzəcə qaş qaralmışdı ki, gördü qazı budu ley kimi gəlir. Qazı qapını döydü, arvad onu içəri buraxdı, yenə qapını bağladı. Sonra qaziya dedi:

– Sən namazını qılıb qurtarananın hər şey hazır olar.

Qazı tələm-tələsik bir-iki rükət namaz qılıb qurtarmışdı ki, qapı bərkdən döyüldü. Nökərin bacısı qaziya dedi:

– Ay aman, ərim gəldi. Qazı ağa, qorxma gizlən, kişini tez bir uzaq yerə göndərərəm.

Qazının dodağı qorxusundan yeddi yerdən partladı. Əsə-əsə arvada dedi:

– Harda gizlənim?

Arvad sandığın ağını açıb dedi:

– Bir hovurluğa sandıqda gizlən, ağlagəlməz yerdə.

Qazı tez sandığın içində girdi. Arvad sandığın ağını örtüb kilidlədi, sonra qapını açdı, nökər içəri girdi. Arvad işarə ilə qazının sandıqda olduğunu ona bildirdi.

Nökər sandığın yanına gəlib dedi:

– Çox yorulmuşam. Mənim yerimi bu sandığın üstündə sal, yatacam.

Bacısı dedi:

– Sandıq üstə niyə? Ayri yerdə yata bilməzsən?

– Yox, mən əhd eləmişəm ki, bu gecə sandığın üstə yatım.

Sandığın içində qazının ürək-göbəyi düşdü. Az qaldı bağıri çatlaşın.

O gecəni keçirdilər. Səhər yerdən qalxan kimi nökər bacısına dedi:

– Uşaqlar ac qalır, sandığı aparıb bazarda satacağam.

– Nə deyirəm, apar sat.

Nökər bir hambal çağırıldı, sandığı onun dalına şələləyib bazara apardı. Axtarıb mollanı tapdı, sandığı dəyər-dəyməzinə ona satdı. Özü də bir kənarda dayandı. Molla sandığın ağını açanda gördü ki, içində bir şey tərpənir, vahimələndi, qorxudan ürəyi keçib yerə yıxıldı. Səsküy düşdü. Adamlar sandığın ətrafına toplaşdırılar. Heç kəs cürət eləyib sandığın ağını aça bilmədi. Özündən deyən bir pəhləvan çağırıldılar.

Pəhləvan əlində qılinc irəli keçdi. Sandığın ağızını balaca açmaq istəyəndə qazı xısın səslə dedi:

– Mənəm, qorxma.

Pəhləvan səs eşidən kimi, sandığın ağızını bərk-bərk örtüb üstünə bir yekə daş qoydu, dedi:

– Xortlamış adamdı! Ətəklərinizə daş yığın, yəqin sandığın qapığını qaldırıb içindən çıxacaq. Onda hərə bir daş...

Bu sözləri qazı sandıqda eşitdi. Qorxudan bilmədi nə eləsin. Nökər kənardan tamaşa eləyirdi. Ortaya çıxıb dedi:

– Ay camaat, qoyun məni sandığın ağızını açım. Bir ac gədəyəm, bəlkə məni yeyə, canım qurtara.

Adamlar dedi:

– Yaxşı, aç.

Nökər irəli gedib, sandığın ağızını balaca açdı, dedi:

– Qazı ağa mənim şərimi düz həll edərsən, ya yox? Qazı gözlərinin yaşını axıdib dedi:

– Amandı, qoyma məni öldürsünlər.

Nökər sandığın ağızını açdı. Qazını sandıqdan çıxartdı. Adamlar qazımı daşa basdilar. Nökər çığırib dedi:

– Öldürməyin, qazıdı.

Adamlar tökülüb gördülər qazıdı, dedilər:

– Görən nə pis iş görüb ki, sandığa salıblar.

Yetirən-yetirməyən onun üzünə tübürdü. Qazı yixıla-yixıla evlərinə getdi, bir ay yatdı. O biri tərəfdən nökər gözlədi, qazı sağalan kimi atasına dedi:

– İndi gedək molladan qoyunumuzu alaq.

Nökər atası ilə bərabər molların yanına gedib dedi:

– Ay molla, axı səfərə çıxırıq, bizi niyə yubadırsan?

– Cəhənnəmə çıxın, mən səfərə-zada gedən deyiləm.

– Onda qoyunumuzu ver.

– Bir qoca qoyununuz var, gedin aparın.

Nökər dedi:

– Hesablamışıq, qoyunumuz min qoyun olub. Yarısı sənin olsun, beşcə yüz qoyun ver.

Bu dedi, o dedi, axırdı qaziya şikayətə getməli oldular.

Molla qaziya dedi:

– Qazı ağa, bir adam mollaya bir qoyun verə, şərt qoya ki, öləndə üstümdə müftə Quran oxuyasan, o adam səfərə çıxmalı olsa, molla da hökmən onunla getməlidimi?

Nökər dedi:

– Qazı ağa, qazı bir arvadın evinə gələ, dəstəməz ala, namaz qila, sandığa girə, sandıqla satıla, bazarda sandıqdan çıxa, o şikayətə düz baxmalıdırımi?

Qazı başa düşdü ki, onu sandığa salan bu nökər imiş, mollaya dedi:

– Molla, uzun danışma, ya bunlarla yeddiillik səfərə çıxmalısan, ya da qoyunlarını verməlisən.

Molla dedi:

– Qazı ağa, amandı, məndən beş yüz qoyun istəyirlər.

Qazı dedi:

– Hələ insaflı istəyirlər. Get, beş yüz qoyunu ver.

Onlar gedib mullanın sürüsündən beş yüz qoyun apardılar.

Molla qaldı yana-yana.

## SƏMƏD QAZIDAN QİSAS ALDI

Bir qazı var idi. Bu qazı gündə bir nökər tutub, bir həftə işlədərdi, sonra döyər, söyər, haqqını verməyib qovardı. Buna görə də qazının yanında heç kəs nökər durmazdı. Ancaq qaziya nökər lazımlı idi. Şəhərə, kəndə səs salmışdı ki, qaziya nökər gərəkdi, haqqını da çox verəcək.

Qazı nökər axtarmaqda olsun, sizə xəbəri kimdən verim? Qazının İman adında nökərindən. İmanı qazı bir il haqsız-muzdsuz işlədib qovmuşdu. O, çıxıb öz kəndlərinə getmişdi. İman yaşayış kənddə Səməd adlı bir oğlan var idi. İmanı görüb soruşdu:

– İman qaşa, qazının yanında niyə qalmadın?

– Qaşa, qazı məni döyüb qovdu, haqqımı da vermədi, onun yanında əjdaha da olsa, bir ildən artıq nökər qalmaz.

– İndi ki, belə oldu, mən gedib qazının yanında nökər işləyəcəm. Gərək nökərlərin qisasını ondan alam.

– Gəl getmə, yazıqsan. Qazı vurub qol-qabırğanı sindirər, haqqını da verməz.

– Yox, gərək gedəm görəm o necə qazıldı ki, yazıq nökərlərə zülm eləyir.

– O sənin öz işindi.

Səməd İmandan ayrıldı, nənəsinin yanına gəlib dedi:

– Nənə, çörək hazırla, mən gedirəm.

Səmədin nənəsi:

– Hara gedirsən? – deyə xəbər aldı.

Səməd lovğa-lovğa cavab verdi:

– Səfərə gedirəm:

– Kül sənin başına, səfərə getmək sənin harana yaraşır?

Səməd nənəsi ilə xudahafızlışib yola düşdü. Gəlib qazı olan şəhərə çatdı. Soraqlaşış qazının evini tapdı, qapısını döydü. Qazı elə bildi rüşvət gətirən var. Tez durub qapıya gəldi. Qapını açıb Səməd-dən xəbər aldı:

– Niyə gelmişən? Nə işin var?

– Eşitmişəm, sənə nökər gərəkdi, ona görə gəlmışəm.

– Yaxşı, səni nökər tutaram.

– Ayda nə verərsən?

– Ayda on manat, yaxşı işləsən, işinə can yandırsan, bir az da üstə gələrəm.

Səməd razı olub qaziya dedi:

– Razıyam, amma şərti şumda kəsək ki, xırman vaxtı yaba davasına çıxmayaq.

Qazı xəbər aldı:

– Şərtin nədi?

– Mənim bir atam var, xətrini çox istəyirəm. Şərt kəsib, sənin dilindən kağız alacam ki, əgər atama söysən, hər söyüsdə beş manat verəcəksən.

Qazı elə bildi, bu da o biri nökərlər kimidi. Bir il haqsız-muzdsuz işlədib qovacaq. Şərtə razı olub, Səmədlə şərtnamə bağladı. Səməd qazının yanında qaldı. Qazı Səmədi bir gün oduna, bir gün suya, bir gün cütə göndərirdi. Səməd qazının əlindən lap təngə gəldi, gördü dögrudan da bu yaman zalim adamdı.

Bir gün qazı Səmədə dedi:

– Mən bağa gedirəm, sən də qulpu sıniq küpü bağa gətir.

Qazı bağa getdi. Səməd anbara girib, qazının təzə küpündən birini götürdü, iki qulpunu, bir az da ağızından sindirdi, dalına atıb qazının yanına getdi. Qazı küpə baxıb gördü ki, Səməd köhnə küpün yerinə, təzə küpü sindirib gətirib. Qazını od götürdü. İstədi Səmədi döyüb-

söyə, amma şərt bağlamışdı, ürəyindən gəlmədi ki, bir söyüşə beşlik verə, çıçırib-bağırmağa başladı. Axırda özünü saxlaya bilməyib, ağızından bir söyüş çıxartdı.

Səməd o saat dedi:

– Bir beşlik səndə.

Qazının qanı qaraldı, Səmədə dedi:

– Get, o buzovun quyuğundan çək, bura gətir.

Səməd “baş üstə” deyib, buzovun quyuğundan elə çəkdi ki, heyvanın quyuğu çıxıb əlində qaldı. Quyuğu gətirib qaziya verdi. Qazi xəbər aldı:

– Bu nədi?

Səməd dedi:

– Sən özün dedin, get buzovun quyuğundan çək, gətir bura, mən də gedib çəkib gətirdim.

Qazı Səmədi söyüb dedi:

– Adə, mən sənə dedim, get buzovun quyuğundan yapış, sür gəlsin bura. Sən gedib buzovun quyuğunu çıxardıb, gəlmisən üstümə...

Bir qazı dedi, bir Səməd. Çığır-bağır başlandı. Camaat səsə yiğildi, adamlar xəbər aldılar ki, nə olub? Qazı danışanda, Səməd cibindən şərtnaməni çıxardıb camaata göstərdi. Sonra üzünü qaziya tutub dedi:

– Yüz səksən səkkiz kərə atama söymüsən, hər söyüşün birini beş manatdan hesab elə, haqqımı ver.

Camaat gördü ki, Səməd doğru deyir. Səmədin əlində qazının dəst-xətti ilə yazılmış kağız var. Qazının ovqatı təlx oldu. Qatırı minib getmək istədi, ancaq gördü ki, qatır uzaqdadı. Səmədə dedi:

– A gədə, get, o qatırın başını hayla, gətir bəri.

Səməd üzünü camaata tutub dedi:

– Eşitdiniz nə dedi?

Camaat dinib-danışmadı. Çünkü hamının qazidan zəhləsi gedirdi. Qazının başı bərk qarışdı. Səməd gedib qatırın başını kəsdi, gətirib qazının qabağına atdı, dedi:

– Bu da qatırın başı.

Qazının canı boğazına yiğildi. Səmədi bərk döydü. İstədi öldürə, camaat qoymadı.

Səməd dedi:

– İndi ki, iş bu yerə çatdı, hesabla, yüz səksən səkkiz dəfə beş manatın nə qədər eyləyirsə, o puldan qatırının pulunu götür, qalanını ver.

Qazı dedi:

Vermərəm.

– Deyirəm ver, verməsən tövlədəki inək mənimdi.

Qazı yenə Səmədi döymək istədi, ancaq camaat qoymadı. Adamlar Səmədə dedilər:

– Şeytana lənət oxu.

Səməd dedi:

– Mən şeytana lənət oxumuram. Qazıdan haqqımı istəyirəm.

Qazı araya söz atıb birdən qaçıdı. Səməd gördü ki, qazı qaçıb. Dabanına tüpürüb, qazının dalınca getdi. Bir az getmişdi ki, qabağına bir nəfər çıxdı. O Səməddən soruşdu:

– Hara gedirsən?

– Nə işinə qalıb?

– Soruşuram, cavab ver.

– Sən kimsən?

– Mən şeytanam. Sən ki, mənə lənət oxumadın, mən sənə xeyir verəcəyəm.

– Çıxıb getsənə işinin dalışınca. Səndən şeytan olar?

Şeytan dedi:

– Xalis şeytanam ki, dayanmışam qabağında, gəl mən sənin sifətini dəyişim. Özüm də olum qatır. Məni minib apararsan, həmin qazıya satarsan, amma noxtamı əldən verməzsən.

Səməd razı oldu. Şeytan bir əfsun oxudu, dönüb qatır oldu. Səməd tez atılıb qatıra mindi, birbaş qazının evinə tərəf getdi.

Qazı üz-gözünü turşudub yola baxırdı, gördü ki, bir nəfər qatıra minib gəlir. Səməd qatırı yorğa sürürdü. Qazı öz-özünə dedi: “Bu qatırı alacağam”.

Qazı Səmədi tanımadı, çünkü şeytan onun sifətini dəyişmişdi.

– Qatırı satırsan?

– Niyə satmırəm.

Neçəyə deyirsən?

– İki yüz tümənə.

Qazı razı olub, qatıra iki yüz tümən verdi. Qazı evə gedib gəlincə, Səməd qatırın noxtasını çıxardıb gizlətdi.

Qazı gəlib keçələr iki yüz tümən verdi. Üstəlik bir qəbz də aldı. Səməd çıxıb getdi. Qazı qatırı tövləyə bağlamışdı, gəldi ki, qatırın qabağına bir az arpa tökə. Gördü qatır burnunu bir deşiyə soxub. İstədi

qatırın burnunu çıxarda. Gördü ki, olmur. Bir az keçmədi ki, qatırın başı, sonra bədəni deşiyə keçdi. Qazi qatırın quyuğundan yapışbı dardı, quyuq çıxıb qazının əlində qaldı. Qatır yox oldu. Qazi başına vura-vura tövlədən çıxdı. Divanxanaya getmək istədi. Bu dəmdə bir adam gəldi ki, bəs səni filan yerde qonaqlığa çağırırlar. Qazi qonaqlıq paltarını geyinib getdi. Məclisdə çox bikef oturmuşdu. Qazıdan xəbər aldılar ki, niyə beləsən? Qazi başına gələni söylədi.

Xəbər aldılar ki, qatrı sənə kim satıb?

Qazi dedi:

– Satan adamı gələndə qapıda gördüm.

Adam göndərib Səmədi çağırıldılar. Ondan xəbər aldılar:

– Sən qaziya qatır satmışsan?

– Yox.

Qazi əl atıb qurşağından qəbzi çıxartdı, yerə çırpıb dedi:

– Bəs verdiyin bu qəbz nədi?

Camaat qəbzə baxıb gördü ki, bu, qəbz deyil, qumar kağızıdır.

Səməd dedi:

– Ay camaat, bu, lotudu, görmüsünüz qumar kağızı saxlayır? Heç görmüsünüz qatır divar deşiyinə girə?

Camaat dinmədi. Qazi qıpqrımızı qızardı. Səməd dedi:

– Bəs qatırın quyuğuna nə deyirsən? Qatır deşikdən keçəndə quyuğu əlimdə qalıb.

Səməd dedi:

– Quyuğu göstər görək.

Qazi quyuğu cibindən çıxartdı, yerə atan kimi quyuq bir dümbək oldu.

Səməd dedi:

– Ay camaat, bu qumar kağızı, bu da dümbək. Bu qazi deyil, lotu!

Qazi dedi:

– İndi ki, belə oldu, sənin mənə verdiyin nalı da görsədim.

Qazi əlini cibinə salıb nalı çıxartdı. Gördülər bu nal deyil, iki aşiqdi.

Səmədi buraxıb düşdülər qazının üstünə, o ki var döydülər, məclisdən bayırə atdırılar.

## OĞRU MOLLA

Bir şəhərdə acgöz bir molla yaşayırıdı. Mollanın şəhərin kənarında bir qoruğu var idi ki, ucu-bucağı görünmürdü. Bir gün molla qoruğun kənarında dayanarkən Səməndər adlı bir kişi onun yanına gəlib dedi:

– Ay molla, bir boğaz inəyim var, ya bu gün, ya da sabah doğacaq. Qoy onu gətirim, qoruğun qıraqında otlasın.

Molla dedi:

– Raziyam, gətir hasarın içinə sal, doğandan sonra apararsan.

Səməndər ondan razılıq eləyib dedi:

– Allah sənə kömək olsun, molla.

Səməndər tez evinə getdi, arvadına dedi:

– Ay arvad, molla dedi ki, inəyini gətir qoruğa burax, doğanacan otlasın.

Arvad dedi:

– A kişi, sözüm yoxdu, ancaq tez-tez get, bax, yoxsa molla oğurladıb eləyər.

– Arvad, günah eləmə, molla da oğurluq elərmə?

Səməndər inəyi pəyədən çıxardıb mollanın qoruğuna saldı. Demə, inəyin vaxtı imiş. Kişi gedəndən bir saat sonra inək doğdu. Molla o saat inəyi hasardan çıxardıb apardı. Mollanın arvadı bayırda çıxıb gördü ki, əri yanı buzovlu bir inək gətirir. O, kişisindən xəbər aldı:

– A kişi, bu inəyi sənə kim verib?

– Arvad, Allah yetirib.

– Onda çək içəri.

Gün batanda Səməndər kişi mollanın qoruğuna getdi ki, inəyini gətirsin. Ora inək, bura inək, inəyi tapmadı ki, tapmadı. Axırda mollanın evinə getdi ki, ondan soruşsun. Gördü molla namaz qılır. Gözlədi molla namazını qılıb qurtardı. Səməndər ondan soruşdu.

– Ay molla, başağrısı verirəm, inək qoruqda yoxdur. Bilmirsən necə olub? Bəlkə görüb-eləmiş olasan.

Molla acıqlı-acıqlı dedi:

– Ləvənd oğlu ləvənd, mən sənə inək otaracaqdım? Nə bilim necə oldu!

Səməndər bir söz deməyib qayıtdı.

Səməndər axşama kimi mollanın evinin həndəvərində dolandı. Axşam olcaq bir də gördü molların arvadı qapıda inəyi sağır. Kişi inəyi görən kimi onun yanına yüyürdü.

Molla evdən bayıra çıxıb:

– A kişi, nə istəyirsən? – deyə soruşdu.

Səməndər dedi:

– Ay molla, bu inək mənimdi.

– Yox, mənimdi.

– Sən oxuduğun Quran, qıldığın namaz inəyi ver!

– Əstəğfürullah... İnək mənimdi!

O dedi mənimdi, bu dedi mənimdi. Axırda Səməndərlə mullanın davası düşdü. Molla onun yaxasından çəkib dedi:

– İndi ki, belədi, gedək qaziya şərimizi deyək.

Onlar qazının yanına getdilər. Qazi xəbər aldı:

– Nə şikayətiniz var?

Səməndər dedi:

– Mənim inəyimi molla oğurlayıb, vermir.

Molla dilləndi:

– Yalan deyir, inəyi öz qoruq yerim doğub.

Qazi mullanın gözünün içində baxdı. Onun namını verməyib dedi:

– Molla, bir əməlli danış, görüm iş nə yerdədi.

Molla danışdı:

– Mənim qoruq yerim var. Səhər durub qoruğa getdim, gördüm ki, qoruq yerimin içində bir inək var, balası da yanında.

Qazi dedi:

– Molla, qoruq yerinin hər tərəfi hasarlıdım?

– Bəli, dörd tərəfi də hasarlı, qapısı da qifillidi.

– Molla doğru deyir, şərən inək ona çatır.

Səməndər nə qədər dedisə ki, inəyi qoruğa mullanın icazəsi ilə özüm salmışam, qazı onun sözünə fikir vermədi.

Axırda ağlaya-ağlaya durub evlərinə gəldi, arvadına dedi:

– Qazi inəyi mollaya verdi.

– Ay aman, evimiz yixıldı. Kişi, bir hiylə işlətmək lazımdı.

Arvad bir bəstinin içini peyinlə doldurdu, üstünə də azca yağ qoyub dedi:

– Kişi, bunu aparib qaziya verib deyərsən ki, qazı ağa, mənim inəyimi mollaradan al, özümə ver. Qazi yağı yeyəndə ağızına peyin gedəcək. Onda sənə deyəcək bu nədi, bu yağı deyil, peyindi, sən onda ona cavab ver, yəqin yağı dönüb peyin olub.

Kişi onun sözünü kəsib dedi:

– Dalısını özüm deyərəm.  
Səməndər bəstini götürdü, qazının yanına gedib dedi:  
– Qazı ağa, buyur, bu bəstinin altı baldı, üstü yağı. Mənim inəyimi  
molladan al, özümə ver.

Qazı bəstini ondan aldı, bərk acmışdı. Bəstinin ağızını açdı, çörək  
kəsib batırdı yağı. Bir neçə tikədən sonra yağıla qarışiq ağızına peyin  
getdi, ağızı pis oldu. Qazı dedi:

– Bu nədi? Bu yağı deyil, peyindi. Atanı yandıracağam.

Kişi dedi:

– Atamı niyə yandırırsan? Yəqin yağı dönüb peyin olub.

Qazı dedi:

– Ləvənd oğlu ləvənd, yağı da dönüb peyin olarmı?

Səməndər dedi:

– Qazı ağa, torpaq yanı balalı inək doğanda, yağı da peyin olar da.

Qazı barmağını dişlədi. Öz-özünə dedi: “Bu kişi məni biabır  
edəcək”.

O saat mollanı çağırtdırib dedi:

– İnək bu kışinindi, verərsən aparar.

Kişi bu sözü eşidən kimi molladan qabaq gedib, inəyi balası ilə  
evinə apardı. Tamahkar molla da qaldı yana-yana.

## QUDURMUŞ AXUND

Bir oğlanın gözünün ağı-qarası bircə toyuğu var idi. Toyuq cins  
toyuq idi, gündə üç kərə yumurtlayırdı. Oğlan bu yumurtaların ikisini  
satıb çörəyə verirdi, birini də bişirib, anası ilə çörəyə yavanlıq eləyirdi. Günlərin bir günü axunda xəbər çatdı ki, bəs filan oğlannın bir toyuğu  
var, gündə üç dəfə yumurtlayır, hər yumurtası da şamama böyüklük-də. Bu axund həm tamahkar, həm də zalimin biri idi. O, özlüyündə  
dedi: “Necə olursa-olsun, gərək o toyuğu onun əlindən alam”. Axund  
adam göndərdi, oğlanı çağırtdırib dedi:

– Oğlan, bərk naxoşam, Qurana baxmışam, göstərir ki, gərək  
gündə üç dəfə yumurtlayan toyuğun ətini yeyəm. Eşitmişəm, səndə  
gündə üç dəfə yumurtlayan toyuq var. Sən gəl, o toyuğu mənə ver.  
Əvəzində mən də ismi-əzəm oxuyaram, Allah o dünyada səni behiştə  
göndərər.

Oğlan dedi:

- Axund, behişt, cənnət, özünə qalsın. Mənə öz toyuğum bəsdi.
- Onun yumurtası ilə dolanıram.
- Onda elə dua oxuyaram ki, səni cəhənnəmin alovunun içində atarlar.
- Axund, cəhənnəmə atma, nə eləyirsən elə, toyuğunu verən deyi-ləm.

Axund oğlanı nə qədər cəhənnəmlə, əjdaha ilə, ifritə ilə qorxut-dusa da, oğlan razı olmadı.

Axund özlüyündə dedi: “Gərək toyuğunu oğlandan oğurlayam. O toyuq mənim olmalıdır”.

Axund gecəni saldı, durub yavaş-yavaş oğlanın daxmasının yanına gəldi. Oğlan dama çıxbı ayın doğmağını gözləyirdi ki, oduncularla meşəyə, oduna getsin. Baxıb gördü ki, axund əyilə-əyilə onların daxmasına tərəf gelir. Bildi ki, toyuğunu oğurlamaq istəyir. Tez aşağı endi, əlinə bir saz ağaç alıb, qapının dalında gizləndi. Axund o yana-bu yana baxdı, gördü adam yoxdu. Başını qapıdan içəri salmaq istəyəndə oğlan onun təpəsinə elə bir ağaç vurdu ki, axundun başından qan fəvvərə vurdu. Oğlan ona bir-iki ağaç da çəkdi. Axund başından qan axa-axa evinə gəldi, bir batman əski yandırıb yarasına basdı, yorğan-döşəyə girdi. Onun yanına dua yazdırmağa, kəbin kəsdirməyə gələnlərə dedilər:

– Axund bərk xəstədi.

İşin üstündən bir müddət keçdi. Axundun başı yaxşı oldu. Toyuq onun yadından heç çıxmırıldı. Günlərin bir günü yenə oğlanı çağırıb dedi:

– Oğlan, toyuqdan əl çəkmışəm, görürəm zirək oğlansan. Mənə nökər lazımdır. Gəl mənə nökər dayan. Sənə oğul kimi baxaram.

Oğlan dedi:

– Ay axund, qoy bu gecə fikirləşim, sabah sənə cavab deyərəm.

Oğlan evə gəldi. O günü toyuğun iki yumurtasını satıb çörəyə verdi, bir yumurtasını da yavanlıq eləyib anası ilə yedi, sonra anasına dedi:

– Ana, razı ol, gedim axunda nökər dayanım. Mən belə deməmişdim!.. Gərək onun başına oyun gətirəm.

Anası dedi:

– Ay bala, yerində rahat otur, sən axunda heç zad eləyə bilməzsən.

– Yox, dayanacağam.

Anası razı oldu. Bəli, oğlan axunda nökər oldu.

Bir gün axund oğlana dedi:

– Oğlan, o toyuq sənin nəyinə gərəkdi? Yemək-içməyinizi ki, mən verirəm. Gətir toyuğunu kəsib, plov altına qoyaq.

Oğlan dedi:

– Axund, toyuq söhbəti eləmə. Ondan gözünü çək. O, plov altına qoyulmalı toyuq deyil.

Günlerin bir günü oğlan bazara getmişdi. Axund bunu bilib gizlincə onlara getdi, toyuğunu oğurlayıb evinə apardı, ağla gəlməyən bir yerdə gizlətdi. O biri tərəfdən oğlan evə gəlib gördü ki, toyuq yoxdu. Anasına dedi:

– Ana, burası kim gəlmişdi?

Anası dedi:

– Axund.

– Ana, axund toyuğunu oğurlayıb.

Oğlan axundun yanına gedib dedi:

– Axund ağa, toyuğumu ver.

– Nə toyuq? Xəbərim yoxdu.

Oğlan nə qədər dedi, yalvardı, axund boynundan atdı.

Oğlan sakit dayandı, ancaq göz-qulaqda oldu, bildi ki, axund toyuğunu kəsəcək. Oğlan tez bazara çıxdı, o toyuğuna oxşar bir toyuq aldı, gətirib bir yerdə gizlətdi.

Axund arvadını çağırıb dedi:

– Arvad, təndirdə gündə üç dəfə yumurtlayan bir sehri toyuq var. Ondan muğayat ol. Özü də mən bazardan bir ayrı toyuq alıb gətirəcəyəm, onu kəsib xörək hazırlarsan.

Oğlan bu sözü eşidəndə çox şad oldu. Tez təndirin başına getdi. Toyuğunu təndirdən çıxartdı. Toyuqların ikisini də götürüb evlərinə apardı.

O biri tərəfdən axundun arvadı getdi ki, təndirdəki toyuğunu baxsın. Təndirin ağızını açdı, gördü toyuq-zad yoxdu. Gün batan zaman axund gəlib çıxdı.

Arvadı ona dedi:

– Təndirdə toyuq-zad yoxdu.

Axund dedi:

– Yəqin onu yenə oğlan aparıb.

Axund oğlunu yanına çağırıb dedi:

– Oğlan, məni incitmə, gəl toyuğunu ver mənə. Qurana baxmışam, gündə üç yumurta verən toyuq yumurtası mənim dərdimə dərmandı.

Oğlan dedi:

- Mənim dediyimi eləsən verərəm.
- Söylə görüm, nə deyirsən?
- Tədarük gör, gedim toyuğunu getir. Arvadın da bir plov bişirsin, plovun altına qoysun.

Axund çox şad oldu, oğlana dedi:

- Hər şey hazır olar. Sən get, toyuğunu getir. Ancaq plovun başına qoymağın toyuğumuz var. Onu saxlayacağam.

Oğlan gedib bazardan aldığı toyuğunu getirdi, mollaya verdi. Arvad da qazanı asdı, plov bişirməyə başladı.

Gün batan zaman axundun arvadı plov bişirib qoydu ortaya. Oğlan da gedib bir neçə adam çağırıldı. Bəli, mollanın arvadı aşı boşqablarla çəkib süfrəyə düzdü. Yeməyə başladılar. Oğlan çox bic idi, axund gic. Oğlan axundu dilə tutdurdu, elə hey ona şərab içirdirdi. Axund o qədər içdi ki, sərxiş olub xorhaxorla başladı yatmağa. O elə bərk yatmışdı ki, ətinin kəssəyidin oyanmadı. Adamlar dağılıb getdi. Oğlana də bu lazımdı. O, bir ülgüt, bir də bir qayçı götürüb ədəb-ərkanla axundun saqqalını, bığını qırxdı, özü də sandıqdan bir qədər pul götürüb getdi.

Bəli, axund ertəsi gün səhər tezdən ayağa qalxıb gərnəşdi, arvadı ona baxdı, piqqıltı ilə gülüb, o biri evə keçdi. Axund açıqlandı, əlini saqqalına atdı ki, tumarlaşın. Nə görsə yaxşıdır? Gördü ki, saqqalı, bığı tərtəmiz qırılmışdır. Axund ikiəlli başına bir neçə dəfə qapaz salıb başladı ağlamağa, dedi: “Nə cür olur-olsun, gərək bu gecə oğlanı öldürəm”.

Axund axşamı saldı, xəncərdən-qılıncdan götürüb oğlanın evinə getdi. Oğlan işi duymuşdu. Odur ki, qapını açıq qoydu, əlinə bir saz də-yənək alıb, qapının dalında gizləndi. Axund içəri girmək istəyəndə oğlan düşdü axundun üstünə, vur ki vurasan. Axundla oğlan çığıra-çığıra bayır çıxdılar. Səs-küyə adamlar töküldülər, gördülər ki, oğlan axundu budayır. Həm də gördülər ki, axundun saqqalı, bığı qırkıqdı. Oğlandan soruştular:

– Bu nə əhvalatdır?

Oğlan dedi:

- Axund qudurub. Ay aman, tez öldürün, hamını dalayacaq. Adamlar bu sözə inandılar.

## QAZI

Qədim zamanlarda bir kişi var idi. Bu kişi çox kasıb olub, çörək üzünə həsrət qalmışdı. Bir gün arvadı ona dedi:

– A kişi, get bir adamdan borc pul al, yoxsa acımdan ölərik.

Kişi gedib bir tacirdən altı ayın müddətində sələmlə yüz manat borc aldı. Ay dolandı, vaxt gəlib çatdı, kişi pulu düzəldib verə bilmədi.

Tacir onun evinə gəlib dedi:

– Pulumun vaxtı tamamdı, sələmi ilə birlikdə gətir ver, yoxsa sənə ağır oturar.

Kişi təvəqqəf etdi:

– Mənə üç gün möhlət ver, tapıb verərəm.

Üç gün də keçdi, kişi pulu yenə də düzəldə bilmədi. Qaçış gizləndi. Arvadına da tapşırırdı ki, tacir gəlsə, deyərsən kişi evdə yoxdur. Axşam tacir gələndə arvad elə də dedi.

Tacir qayıdırıb gedəndə kişi ilə qabaq-qabağa gəldi. Kişi taciri görəndə geri qayıdırıb, qaçmağa başladı. Tacir qovdu, o qaçıdı, axırda bir qapıya rast gəlib, özünü içəri soxdu. Demə, ev sahibinin arvadı hamilə imiş, özü də qapının dalında durubmuş. Kişi qapını zərbə açanda, qapı arvada dəydi, arvad yerə yixılıb uşaq xərc elədi. Arvadın əri ağacı götürüb kişini döyməyə başladı. Tacir çatıb dedi:

– Döymə ölü, mənim o kişidə alacağım var, qoy alım, sonra nə istəyirsən elə.

Bu qərara gəldilər ki, kişini qazının yanına aparsınlar.

Qazi yeddi ağaclarlıqda olurdu. Onlar kişini götürüb qazının yanına apararkən qaranlığa düşdülər. Bir kənddə gecələməli oldular. Tacir gedib bir nəfərin evində qonaq qaldı. Borclu kişidən qorxduqlarından, onu evin ikinci mərtəbəsinə çıxardıb özləri həyətdə yatdırılar. Kişi qaldı yuxarı mərtəbədə. Özlüyündə fikirləşdi: “Yaxşı, mən tacirə iki yüz manat borcluyam. Onu verə bilmədiyim halda, ikinci bir işə rast gəldim. Yəqin ki, sabah qazının yanına getsəm, məni təqsirləndirəcək. Yaxşısı budur ki, ikinci mərtəbənin pəncərəsindən özümü atım aşağı. Salamat qurtararam, heç, əgər qurtarmaramsa ölərəm, canım qurtarar”. Bu sözləri fikir eləyib pəncərəni açdı, özünü aşağı tulladı. Deməginən ev sahibi olan qoca bir kişi pəncərənin altında yatmış. Kişi birbaş qocanın üstünə düşdü. Qocanın o saat canı çıxdı. Oğlu səsə oyanıb gördü

ki, atası ölüb. Kişini tutdu, öldürmək istəyəndə o birilər tutdular, onu öldürməyə qoymayıb dedilər:

– Canım, bunda bizim tələbimiz var. Bizim də başımıza oyun açıb. Yaxşısı budu ki, sən də bizimlə bərabər gedək qazının yanına. Şəriət nə hökm edərsə, biz də ona qulaq asarıq.

Oğlan da razılaşdı, yola düşdülər.

Yolda gördülər ki, bir nəfərin eşşəyi batıb palçığa, nə qədər əllə-şir çıxarda bilmir. Eşşək sahibi üzünü bunlara tutub dedi:

– Ay qardaşlar, siz Allah, kömək eləyin, mən bu ulağı palçıqdan çıxardım.

Heç kəs getmədi. Təqsirkar kişi özünü palçığa saldı. Eşşəyin quyruğundan dardı ki, palçıqdan çıxartsın. Bədbəxtlikdən eşşəyin quyruğu dibindən qopdu. Eşşək sahibi onun abrını alıb dedi:

– Mənim eşşəyimin quyruğunu qopartmışan. Gərək haqqını verəsən.

Eşşək sahibi qır-saqqız olub, yapışdı kişinin yaxasından.

Adamlar belə razılaşdırılar ki, bunu da qazının yanına aparsınlar.

Bir az gedib bir böyük çayın qırığına çatdılardı. Gördülər ki, bir qoca ilə bir cavan balıq tuturlar. Bunlar buradan keçəndə, bu bədbəxt kişi balıqcıya salam verdi. Kişi bütün fikrini çaya, balığa vermişdi, qəflətən salamı eşidən kimi diksinib suya düşdü, çox qoca olduğuna görə çıxa bilməyib boguldu. Oğlu tutdu təqsirkar kişinin yaxasından:

– Mənim atamın qan bahasını ver.

Mərəkə başlananda dedilər:

– Bu adam bizim də başımıza oyun açıb. Gəl, sən də bizimlə gedək qazının yanına.

Əlqərəz, bunlar qazının yanına getməkdə olsunlar, kişi öz-özünə fikir eləyirdi ki, mən bir tacirə borclu olduğum üçün qorxurdum, indi bu qədər iş mənim başıma gəldi. Daha mən qurtara bilməyəcəyəm. Yaxşısı budu ki, mən həyətə çatan kimi, qabağa düşüb qaziya yalvarım, bəlkə təqsirimdən keçdi. Bu fikrinən tez özünü yetirdi qazının qapısına, qapını açıb gördü ki, qazı içəridə bir arvadnan mazaqlaşır. Utanıb tez qapını örtdü, durdu qapının qabağında. Adamlar içəri keçmək istəyəndə onları buraxmayıb dedi:

– Qazı ibadətlə məşğuldur, içəri girmək olmaz.

Bir azdan qazı özü gəlib qapını açdı, onları içəri buraxıb soruşdu:

– Əvvəl qapını açan kim idi?

Kişi dedi:

– Mən idim.

Qazı ehtiramla dedi:

– Gəl, əvvəl sən dərdini de, görək nə üçün gəlmisən?

Kişi bütün əhvalatı, qaziya nağıl eləyib yalvardı.

– Amandı, qazı ağa, rəhm elə, kasib adamam. Kiçikdən xəta, böyükdən əta. Borcu verə bilmirdim. Özümü öldürmək istəyirdim, belə oldu.

Qazı o biri adamları içəri çağırdı, onlar dedilər:

– Qazı ağa, biz bundan şikayətə gəlmışik.

Hərəsi başına gələn işləri danışıb kişidən şikayət elədi.

Qazı tacirə dedi:

– Bəs sənə bu kişi iki yüz manat borcluđu. Şəriətin buyurduğuna görə, görək o qədər möhlət verəsən ki, gedib o pulu qazansın, gətirib versin. Özün də şikayətə gəldiyinə görə yüz manat cərimə verməlisən.

Tacir naəlac qalib yüz manatı verib, bir tərəfdə durdu.

Qazı ikinci adama dedi:

– Bu sənin altı aylıq uşağını tələf eləyib. Şəriətin buyurduğuna görə, sən görək arvadını boşayıb verəsən bir müddət bu kişidə qala. Arvad hamilə qalan zaman o yenə arvadı sənə qaytarar. Əgər razı olmasan, yüz manat cərimə verəcəksən.

Kişi gördü ki, burada namus əldən gedir, naəlac qaldı, yüz manatı verib, bir tərəfdə durdu.

Üçüncü adamdan soruşdu:

– Bu kişi hardan sənin atanın üstünə atılıb?

Üçüncü adam dedi:

– İkinci mərtəbədən.

Qazı dedi:

– Şəriətin dediyinə görə, sən də çıxıb haman ucalıqdan bunun üstünə atılmalısan. Əgər qəbul eləməsən, görək əlli manat cərimə verəsən.

Oğlan gördü ki, o ucalıqdan atılsa, qol-qıcı sınbı ölçəcək. Əlacsız qaldı, əlli manat verib bir tərəfdə durdu.

Növbə balıqçı oğluna çatdı. Qazı soruşdu:

– Sənin atanın nə qədər qanı olardı?

Oğlan dedi:

– Nə bilim, beş girvənkə.

Qazı oğlanın əlinə bir bıçaq verib, dedi:

– Şəriətə görə, sən bunun harasından istəsən beş girvənkə qan götürə bilərsən. Amma hərgah bir balaca artıq-əskik olsa, bu kişi sənin etindən kəsəcək.

Oğlan gördü ki, heç vaxt düz beş girvənkə qan çıxarda bilməyəcək. Naəlac qalıb, o biriləri kimi cərimə verib kənarda durdu.

Kənarda dayanmış eşşək sahibi işi belə görüb dedi:

– Mənim eşşəyimin heç əzəldən quyruğu yoxdu.

Qazı onların hamısını yola saldı. Gördü ki, təqsirkar kişi getmir.

– Sən nə üçün getmirsən? – deyə ondan soruşdu.

Kişi dedi:

– Hələ şərəkli pulumuz var. Onu bölək, sonra gedim.

Qazı dedi:

– Canım, bu işlərin hamısını mən sənin üçün elədim. Səni ölümdən qurtardım. Pul nədir?

Kişi dedi:

– Sənin canın haqqı, pulları tamam yarı bölməyincə getməyəcəyəm. Yoxsa çıxıb eşikdə qışqırɑ-qışqırɑ tutduğun əməli camaata xəbər verəcəyəm...

Qazı naəlac qalıb, abrına qışılıb, pulu kişi ilə tən yarı böldü.

## YA CƏLLİ-CALAL

Bir dövlətli qız var idi. Bu qız dünyanın zövq-səfasından tamahını kəsmişdi. Həmişə deyirdi:

– Mən o dünya üçün çalışıram.

Qonşularında bir yaxşı oğlan var idi, bu qızı almaq istəyirdi. Gündərin bir günü oğlan bu qızı elçi göndərdi.

Qız elçilərə dedi:

– Gedin, oğlana deyin, mənim adımı çəkməsin. Mən heç kəsə getməyəcəyəm.

Oğlan doqquz il bu qızın arxasında gəzdi. Doqquz ilin tamamında qız yenə də ona dedi:

– Mənim dalımcə gəzmə. Mən bu dünyadan tamahımı kəsmişəm.

Axund qalmadı, molla qalmadı, seyid qalmadı, oğlan dərdini dedi, amma heç kəs onun dərdinə əlac eləyə bilmədi.

Bir gün oğlan öz curlarıynan oturmuşdu. Gördülər ki, oğlan çox bikenfidi. Curlarından biri soruşdu:

– Qardaş, niyə bikefsən?

– Bir qızın dərdindən belə olmuşam. Doqquz ildi ki, onu isteyirəm, amma deyir mən bu dünyadan tamahımı kəsmişəm.

– Mən sənə bir fənd düzəldərəm, qızı alarsan.

– Nə fənd?

– Get bir dəst axund paltarı tikdir. Bir dənə də yalı, quyruğu yolunmuş ağa at tap. Paltarı geyin, atına min, onun qapısının ağızından keç. Qız qabağına çıxan kimi, bərkədən de: “Çəkil çəpəl! Mən bu dünyanın adamına baxmaq istəmirəm. Mən behişt-i-əladan gəlirəm”. Dalışınan işin yoxdu. Mən bacanın yanında gizlənəcəyəm. Yorğan-döşək də yanında olacaq. Hər nə lazım olsa, göydən istə mən bacadan sallayacam.

Elə həmin gün oğlan bir dəst axund paltarı tikdirib əyninə geydi, yalı, quyruğu yoluq bir ağa at tapıb mindi, üz-gözünü də dəyişdirdi, axşam şama iki saat qalmış, qızın qapısına gəldi. Kənizlər gedib qızı dedilər:

– Ay xanım, bir yaxşı axund gəlib.

– Çağırın gəlsin.

Kənizlər gedib oğlana dedilər:

– Ay axund ağa, xanım səni çağırır. Deyir buyursun bizə qonaq olsun.

Oğlan girdi alaqapıdan içəri. Qız bunun altına döşək saldı. Oğlan döşəyi götürüb atdır:

– Çəpəl, bu nə paltardı? Bu od olub məni yandırar ki?

Qız qorxa-qorxa soruşdu:

– Sən kimsən?

– Mən behişt adamıymam. On ildi ki, ölmüşəm, behişt-i-əlada yaşayıram.

Qız durub oğlana xörək bişirmək istədi. Oğlan qoymayıb dedi:

– Zəhmət çəkmə, xanım. Mən bu dünyanın xörəyini yeyə bilmərəm. Mənə behiştən qılman xörək getirəcək.

Oğlan bunu deyib əlini qaldırıdı yuxarı: “Allahü-əkbər, Allahü-əkbər! Ya cəlli-calal, xörək varmı?”

Bacadan səs eşidildi:

– Ya kəlbi-gülal, var. Göndərdim, təhvıl al.

Bacadan ipə bağlanmış plov sallandı. Qız onun behişt adamı olduğuna tamam inandı. Elə bildi ki, plov behiştən gəlibdi.

Oğlan plovu ipdən açdı, yerə qoyub dedi:

– Gəl, çəpəl, mənimnən behişt təamı ye, ta ki kəsalət səni basmasın.

Qız onun yanında oturdu, bir yerdə xörək yedilər. Qız istədi yorğan-döşək gətirsin, oğlana yer salsın, oğlan qoymayıb dedi:

– Mən bu dünyanın yorğan-döşəyində yatsam, yorğan-döşək od tutub yandırıar məni. Deyərəm, bu saat behiştən yorğan-döşək gələr.

Üzünü göyə tutub dilləndi: ya cəlli-calal, yorğan-döşək varmı?

– Ya kəlbi-gülal, yorğan-döşək göndərdim, təhvıl al.

İpə bağlanmış yorğan-döşək bacadan sallandı.

Oğlan alıb yer düzəltdi, sonra qızı dedi:

– Çəpəl, mən sənə naməhrəməm. Burada yata bilmərəm, yatsam bütün ev od tutub yanar. Razısanımı, axundu çağırıq kəbinimizi kəssin, sabah da çıxaq gedək behiştə?

Qız dedi:

– Nə deyirəm, çağır gəlsin.

Oğlan dedi:

– Allahü-əkbər, ya cəlli-calal, axund lazımdı, göndərə bilərsənmi?

Bacadan səs gəldi:

– Ya kəlbi-gülal, axund da var, molla da. Göndərdim təhvıl al!

Curlardan birini tez molla paltarında bacadan salladılar. O gəlib qızın kəbinini oğlana kəsdi.

Oğlan paltarını dəyişdi, üz-gözünü yudu. Qız baxdı ki, bu onu istə-yən oğlanmış.

## MOLLANIN ARVADI

Bir qoca molla var idi. Bir gün molla məsciddən qayıdanda, yolda bir gözəl qız gördü. Bir nəfərdən soruşdu:

– Ayıb olmasın soruşmaq, bu kimin qızıdır?

– Feruz tacirin qızıdır, – deyə ona cavab verdilər. – Necə, olmaya gözün düşüb?

– Xeyir, elə-belə soruşuram. Görəsən ismi nədi?

– Yasəmən.

Molla: “Fətəbarəkəllahü əhsənül-xaliqu”, – deyib evinə getdi.

Bir neçə gün keçdi, molla Yasəmənin dərdindən lap dəli-divanə oldu. Axırda qazını evinə çağırıb dərdini ona söylədi.

Qazı dedi:

– Feruz tacir qızını sənə verməyib kimə verəcək. Onu razı salmaq mənim boynuma.

Yasəmənin Salman adında bir sevgilisi var idi. Onunla orda-burda görüşür, dərdləşirdi. Yasəmən molların ona aşiq olduğunu Salmana xəbər verdi. Salman dedi:

– Yalan olar. Molla sənin tayın deyil ki, sənə aşiq olsun. Ara sözüdü, yəqin kişiyə şər atırlar.

– Təki sən deyən olsun.

Salmanın heç yuxusuna da gəlməzdi ki, qoca molla Yasəmənə aşiq olsun. Axı Yasəmənin hələ on yeddi yaşı da yox idi.

Qazı ilə molla çox fikir elədilər, axırda qazı bir adam göndərib Feruz taciri çağırtdırdı. Feruz gəlib salam-kəlamdan sonra onların yanında əyləşdi. Oradan-buradan, şəriətdən-zaddan söhbət eləyib, axırda mətləb üstünə gəldilər.

Qazı dedi:

– Feruz, bizim bu mollanı yaxşı tanıyırsan. Bu məmləkətdə bundan varlı adam yoxdu.

Feruz tacir dedi:

– Allah daha da artıq eləsin.

Qazı dedi:

– Sözüm odu ki, belə adamlı qohum olmaq pis olmaz. Feruz tacir, molla isteyir sizinlə qohum olsun.

Feruz tacir dedi:

– Qazı ağa, məsləhət sizində, ancaq molla ağa çox qocadı.

– Qızı var-dövlət lazımdı, o da mollada var. Qızı ver getsin. Necə deyərlər, cahilə gedən yumruq yeyər, ahila gedən quyruq.

– Qız sizində, çaya atsanız da sözüm olmaz. Ancaq qorxuram qız razı olmaya ki, molla çox qocadı.

– Bir cavan oğlan göstərib deyərik bu molların oğludu, səni ona ərə veririk.

– Məsləhət sizində.

– Onda get, toya hazırlaş.

Feruz tacir durub evinə gəldi, arvadına dedi:

– Qızı molların oğluna ərə verirəm, toya hazırlaş.

– A kişi, molların oğlu nə gəzir?

– Var. Sənə nə deyirəm, eləcə də elə.

Bəli, Feruzla arvadı toya hazırlaşırıldılar. Bir həftə keçdi, qızı molanın oğluna vermək adı ilə toy elədilər. Qız gəlib gördü, onu elə molların özünə köçürmüşlər. Çox çığır-bağır elədi, səsi heç bir yana çatmadı. Molla bənnaları topladı, evinin ətrafına uca bari çəkdirdi. Qəfəsdə quş saxlayan kimi qızı burada saxlamağa başladı. Günlərin bir günü qız külafirəngiyə çıxmışdı. Bir də gördü Salman barının dibi ilə keçir. Qız göz yaşı ilə bir namə yazıb ona atdı. Salman naməni oxuyaşında ürəyi qana döndü. Elə həmin günün sabahı bir kənkan çağırıb dedi:

– Kənkan, buradan molların evinə neçə günə lağım ata bilərsən?

Kənkan dedi:

– Bir həftəyə.

Salman ona çoxlu pul verdi, kənkan bir həftə ərzində yerin altı ilə lağım atıb, qızın evinin içərinə çıxdı. Bu gündən molla məscidə gedən kimi Salman lağımla gedib qızın evinə çıxırdı. Bir müddət qızla belə dolandılar.

Bir gün oğlan qızı dedi:

– Nə vaxta qədər belə dolanacaqıq? Gedib molların özünə kəbinimizi kəsdirək, çıxıb evimizə gedək.

Hər ikisi razı oldular. Salman Yasəməni götürüb, məscidə – molanın yanına gəlib dedi:

– Molla, mən bu arvadı alıram, kəbinimizi kəs.

Molla diqqətlə arvadın üzünə baxıb gördü öz arvadı, oğlana dedi:

– Qələmdən evdə qalıb, qoy gedim götərim.

Molla məsciddən çıxan kimi arvad lağımla ondan qabaq evə çatdı.

Molla gəlib gördü arvadı evdədi. “Əstəğfürullah” deyib geri qayıtdı.

Yasəmən də lağımla ondan qabaq məscidə, Salmanın yanına gəldi. Molla baxıb gördü, arvadı buradadı. Diqqətlə bir də arvadının üzünə baxdı, gördü xeyr öz arvadı ki, durub.

Molla dedi:

– Bağışlayın, qələm yadımdan çıxıb evdə qalıb. Qoyun gedim götərim.

Molla çıxan kimi arvad da lağımla ondan qabaq evə qaçıdı. Molla gəlib gördü, xeyr arvadı evdədi, yenə geri qayıtdı. Arvadı da ondan qabaq lağımla Salmanın yanına gəldi. Molla gəlib gördü arvadı buradadı. Belə-belə molla on dəfə geri qayıdır arvadına baş çəkdi. Axırda Yasəmənin kəbinini Salmana kəsdi. Salman Yasəməni götürüb evinə

apardı. Molla da durub evinə getdi, gördü arvadı yoxdu. Axırda bildi ki, kəbinin kəsdiyi öz arvadı imiş. Gedib qaziya şikayət elədi. Qazı Salmanı çağırıldı. Salman kəbin kağızını ona göstərdi.

Qazı baxıb gördü, kəbini molla özü kəsib. Axırda dedi:

– Molla, kəbini özün kəsmisən, odu ki, arvad şərən Salmana düşür.

Salman Yasəməni götürüb evinə getdi, molla da qaldı başına döyə-döyə.

## ÇOBANLA MOLLA

Bir çoban qoyunlarını yaylağa gətirmişdi. Yaylağın yaxınlığında bir kənd var idi. Çoban bir gecə bu kənddə qalıb, mollaya qonaq oldu. O gündən çobanla molla dostlaşdırıldı. Günlərin bir günü çoban mollaya dedi:

– Molla, mən istəyirəm sənə bir yaxşılıq eləyim.

Molla dedi:

– Allah atana rəhmət eləsin. Sənin mənə edəcəyin yaxşılıq nə olsa, mən əvəzində dua elərəm, Allah səni bağışlar, günahlarından keçər.

– Molla, mənin qoyunum çoxdu. Onların yüzünü sənə tapşırıb gedəcəyəm. Yüz qoyun bir il səndə əmanət qalsın. Həmin bir ilin içində qoyunların mənfəəti sənin olsun. Südünü sağlıb yeyərsən, artığını satarsan, yununu da qırxarsan. Bu bir ildə nə qədər qoyunların balası olsa, o da sənin. İl başında gəlib yüz qoyunumu apararam.

Molla çox şad oldu. Çoban ona yüz qoyun verib getdi.

Bəli, az zamanda molla qoyunlardan kefi istədiyini kəsdi, satdı. İl başına bircə qoyun qaldı ki, onu da öz həyətində bağladı. Bir gün mollaya xəbər verdilər ki, çoban yaylağa gəlib. Molla bunu eşidən kimi haman qalmış bircə qoyunu da kəsdi, dərisini bir künçə atdı, ətini də qovurub bardaqlara tökdü.

Çoban qatırını sürüb mullanın qapısına gəldi. Həyətdə qoyunları görməyib fikirləşdi ki, molla yəqin qoyunları çöldə saxlayır. Çoban qatırı həyətdə bağladı, otağa girdi, salam verib əyləşdi.

Molla arvadına dedi:

– Get, qonşudan bir kasa qatıq al gətir, qonaq yesin.

Çoban təəccüb elədi, fikirləşdi ki, molla niyə qatığı qonşudan alır.

Çoban dedi:

- Molla, qoyunları harada saxlayırsan?
- Molla çobanın lap yanında öyləşib dedi:
- Çoban qardaş, mən deyim sən hesabla. Sən mənə yüz qoyun verdin, düzdürmü?
- Bəli, düzdü.
- Deyim, qulaq as:

Otuzunu verdim qəssaba,  
Otuzunu götirmə hesaba,  
Otuzu da qayadan uçdu,  
Doqquzu qarnıma düşdü,  
Yerdə qaldı birisi.

- Çoban acıqlı-acıqlı dedi:
- Hanı birisi?
- Molla künkdən dərini götürüb aralığa atdı.
- Bu da onun dərişı. Qatırı da üstə qoyacaqsan. O da olacaq çoban haqqısı.
- Çoban süfrədən qatıq kasasını qapdı, mollanın başına vurub dedi:
- Molla, sən xərifləmişən ki!
- Qatıq mollanın başından axıb üzünə töküldü.
- Molla diz üstə öyləşdi, əllərini göyə qaldırıb dedi:
- Ey pərvərdigara şükür olsun sənə, ölmədim qaldım, ili başa vurdum, ağa ilə hesablaşdım, üzü ağ çıxdım.

## YOXSULUN ARZUSU

- Keçmiş zamanlarda bir fağır kişi var idi. Bu kişinin yeməyə çörəyi, geyməyə paltağı yox idi. Necə deyərlər, cindirindən cin ürkürdü. Bu kişi paltağının dərdini yox, papaqsızlığının dərdini çekirdi. O, belə qə-rara gəldi ki, hər gün Allaha yalvarsın, bəlkə ona bir papaq yetirdi. Odur ki, o, hər gün divar dibində öyləşir, əllərini göyə qaldırıb deyirdi:
- Allah, sən mənə bir papaq yetir.
  - Bir müddət belə gəlib keçdi. Günlərin bir günü bir lotu bu kişidən soruşdu:
  - A kişi, hər gün divarın dibində nə dua eləyirsən?

Kişi cavab verdi:

- Qadan alım, başıaçıq qalmışam, Allahdan bir papaq isteyirəm.
- Yaxşı eləyirssən, Allahdan istə, naümid olmazsan.

Kişinin arzusu artdı. İndi gündə iki dəfə divarın dibində oturub dua eləyirdi.

Lotu arayıb-axtardı, zibillikdən bir cırıq papaq tapdı. Gözlədi, kişi divarın altına gəlib dua eləyəndə, cındır papağı kişinin başına saldı. Kişi sevindiyindən atılıb-düşdü və ucadan dedi:

- Allah sənə çox şükür, mənə papaq yetirdin.

Bir neçə dəfə atılıb-düşəndən sonra papağı başından götürdü ki, görsün Allah ona nə cür papaq yetirib. Baxıb papağa nə gördü? Gördü ki, zibilli, cındır bir papaqdı, itin üstünə atsan o da qaçar.

Kişinin Allaha acığını tutdu, papağı qolu gəldikcə tullayıb dedi:

- Mən belə papağı istəmirəm. Apar, öz başına qoy.

Kişi bu əhvalatdan sonra nə divarın dibiñə getdi, nə də dua eləyib Allahdan papaq istədi.

## CƏNNƏTSATAN MOLLA

Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir molla var idi. Bu molla çox hiyləgər idi. Hiyləgərliliklə çox qazanc əldə edirdi. O istəyirdi ki, həmişə camaatı aldadıb çox sərmayə toplasın. Onun üçün də molla çox düşündü, götür-qoy elədi, axırdı lotubaşını evinə çağırıb dedi:

- Gəl qardaşlıq olaq, qazancımızı qardaş kimi bölək.

Lotubaşı gülə-gülö dedi:

- Axund, biz elə uşaqlıqdan qardaşlıq olmuşuq. İndi gəl qardaşlığı təzələyək. Nə deyirsən raziyam. Ancaq elə tədbir gör ki, pul toplayaq.

Molla dedi:

- Sən mən deyənə bax, dövlət başımıza sel kimi tökülsün.

Lotubaşı dedi:

- De görüm, nə buyurursan? Bəlkə ağlıma batdı.

Molla dedi:

- Sən get, dağın ətəyində olan pirin yanında bir zağa tik, sonrası ilə işin yoxdur.

Lotubaşı dedi:

- Elə bil tikmişəm, sonra nə olsun?

Molla dedi:

– Cənnət satacağam, huri-qılman alveri eləyəcəyəm.

Lotubaşı fikirləşdi, gördü ağlabatan işdir, dedi:

– Mən getdim pirin yanında zağa tikməyə. Hamı yuxuda ikən, tikib başa gətirəcəyəm.

Molla dedi:

– Zağanın dibindən də bir mağara qazarsan, ağzını da möhkəm düzəldərsən.

Lotubaşı lotulardan beş-altısını götürdü, gedib pirin yanında bir zağa tikdirdi. Zağanın içindən də bir mağara çaptırdı. Səhər tezdən molların yanına gedib, dedi:

– Zağa hazırlır.

Molla dedi:

– Axşam ora yiğışarıq, ancaq sən də axund paltarı geyib, başına əmmamə qoy, belinə qurşaq sari.

Lotubaşı dedi:

– Axund, səni qəbrə qoyum, elə molla olacağam ki, hamı əl-ayağından öpəcək.

Bəli, axşamı saldılar, axund ilə lotubaşı zağaya köçdülər. Molla lotubaşıya dedi:

– İndi yoldaşlarına deynən hər yerə səs-küy salsınlar ki, pirin yanında iki axund peyda olub, hər sözü Allaha çatdırır, adam ölməmişdən ona cənnətdə yer saxladırlar.

Lotubaşı dedi:

– O məndə.

Bəli, lotubaşı lotuları topladı, hamısına tapşırıq verib dedi:

– Mən axundla qardaşlıq olmuşam. Mənə də axundluq verilib. Siz hər yerə səs salın ki, pirin yanında zağada bir axund var. O dünyadan, axirətdən xəbər verir. Sağ ikən adama cənnətdə yer saxladır.

Lotular mətləbi başa düşdülər, hər yerə səs yayıldılar. Adamlar dəstə-dəstə zağaya gəldilər.

Zağada hiyləgər axund lap dəstgah çıxartmışdı. Lotubaşını dibdəki mağaraya salmışdı. Hər nə desə, lotubaşı cavab verirdi. Adamlara da deyirdi ki, cənnətin mələyi danişir. Zağa qızılla, cavahirlə dolmuşdu. Molların gözleri arpa yemiş çəpişin gözlərinə dönmişdə. Gələnlər molların əl-ayağından öpüb əlləri bir-birinin üstündə dayanırdılar, arzularını mollaya deyirdilər. Çox adam cənnətdə özünə yer saxladırdı.

Günlərin bir günü keçəl dalında bir şələ odun, evlərinə tərəf gedirdi. Gördü ki, adamlar sel kimi dağa tərəf axışırlar.

Keçəl onların birinə yan alıb soruşdu:

– Bu camaat hara gedir?

Həmin adam dedi:

– Başına kül, hələ xəbərin yoxdur? Deyəsən, qurd başını o qədər yeyib ki, yelbeyin olmusan?

Keçəl dedi:

– A canım, məgər bilməyəni öldürürlər? Kasıb adamam, odunazada gedirəm, çox şeydən xəbərim olmur.

Həmin adam dedi:

– Dağın ətəyində, pirin yanında bir molla zühur eləyib, axırətdən xəbər verir. İnididən cənnətdə yer saxladır.

Keçəl dedi:

– Məgər cənnətdə yer qurtaracaq ki, indidən sıfariş qəbul eləyirlər?

Həmin adam dedi:

– Ədə, nozənbillah de, şəkk eləmə. Adamların yanında cənnətin böyüyü ilə danışır.

Keçəl odun şələsini yerə qoyub dedi:

– Mən də gedəcəyəm. Həm özümə cənnətdə yer saxladacağam, həm də nənəmə.

Keçəl də qosıldı bunlara. Gethaget, taki gəlib zağaya çatdılar. Keçəl nə gördü? Burada o qədər adam var ki, göyə daş atsan, biri yerə duşməz. Keçəl bir ənvayi-müsibətlə molların yanına girdi. Molla ondan soruşdu:

– Dileyin şədir? Sənədəmi cənnətdə yer saxladım?

Keçəl molların gözlerinin içində diqqətlə baxdı. Gördü gözlerindən lotluq yağır. Barmağını dişləyib dedi:

– Axund, mən cəhənnəmə getmək istəyirəm. Deyirlər, orada lotu çoxdu. Tapşır mənə cəhənnəmdə yer saxlasınlar. Çılpağam, üzüyürəm.

Molla acıqlı-acıqlı çıçırdı:

– Cəhənnəm məlaikəsi!

Səs gəldi:

– Bəli, sözünü de.

Molla dedi:

– Keçələ cəhənnəmdə bir isti yer saxla.

Səs gəldi:

– Əjdahanın yanında saxladım.

Keçəl dedi:

– Axund, çox yaxşı elədin, sümüklərim soyuqdan donub, heç olmasa orada doyunca isinərəm.

Mollanın acığı tutdu, keçəli qovdu. Keçəl qaranlıq düşənə kimi orada-burada girələndi. Qaranlıq düşəndə yavaş-yavaş zağanın yanına geldi, bir bağlam otun altında gizləndi. Adamlar dağılıb evlərinə gedəndən sonra, molla çölə çıxdı, hər tərəfə baxdı, gördü heç kəs yoxdur. İçəri girib dedi:

– Hamı gedib, kənara çıx.

Keçəl gördü mağaranın içindən bir qapı açıldı, içəridən bir adam çıxdı. Onun dalınca da beş-on adam gəldi. Keçəl baxdı ki, bunlar hamısı lotulardı. Bəli, gətirilən şeylərdən süfrəyə tökdülər. Yeməyə başlananda molla dedi.

– Ay uşaqlar, mənim keçəldən gözüm su içmir axı! Lotubaşı dedi:

– Mənim də gözüm su içmir.

Lotular dedilər:

– O bizdə...

Sonra yeyib-içmək başlandı. Bəli, gecə yarıya kimi yeyib-içdilər, kef elədilər. Gecə yaridan keçəndə hamısı yixilib xorhaxorla yatdırı. Keçəl yavaşça içəri girdi, qızıldan, cavahirdən ciblərini doldurub evlərinə getdi. Gördü yaziq nənəsi hələ də yatmayıb, onun yolunu gözləyir. Nənəsi keçəli görəndə dedi:

– Ay oğul, hardaydın? Lap ürək-göbəyimi yemişəm.

Keçəl qızılı nənəsinin qabağına tökdü. Qızılı görəndə arvadın gözləri işıqlandı.

Nənəsi keçəldən soruşdu:

– Ay oğul, bunu haradan aldın?

Keçəl dedi:

– Nənə, neynirsən haradan alıǵımı? Mən başqa yerə gedirəm.

Səhər tezdən gəlib məni soruşan olsa, deyərsən, yeddi illik səfərə çıxbı.

Nənəsi gözlərinin yaşını tökə-tökə dedi:

– Oğul, axı qoca nənəni bu xarabanın içində tək qoyub hara gedirsən?

Keçəl nənəsinin gözlərindən öpüb dedi:

– Nənə, ağlama, heç yerə getmirəm. Elə buralarda dolanacağam. İndi iş belə götürüb ki, mən gərək gizlənəm. Qorxma, mənə heç zad olmaz, dəyirmanın boğazından ölü salsalar, diri çıxaram.

Arvad dedi:

– Get, oğul, Allah köməyin olsun.

Keçəl qapıdan çıxıb, düz bir dostunun evinə getdi, əhvalatı ona söylədi.

Dostu ona dedi:

– Qorxma, sənə heç nə eləyə bilməzlər. Qoy səhər açılsın, döşümüzə yatan adamlarla danışarıq.

Bunlar burada qalsın, sizə xəbər verim lotulardan. Səhər açılan kimi lotulardan bir dəstə düz keçəlin evinə gəldi. Nənəsindən keçəli soruştular.

Nənəsi dedi:

– Yeddi ilin səfərinə çıxıb.

Lotular kor-peşman geri qayıtmadı olsunlar, o biri tərəfdən də keçəllə dostu təgyiri-libas oldular, küçə-bazara çıxdılar. Dostları onlara dedilər:

– Gecə sənlə gedib pusarıq, əgər sən dediyin doğru oldu, səni dünyanın malından qəni edərik. Yox, yalan oldu, elə pirin qabağında səni daş-qalaq edəcəyik.

Keçəl dedi:

– Sözüm düz olmasa, nə istəsəniz eləyərsiniz, razıyam.

Bəli, gün gəldi keçdi, qaranlıq düşdü. Keçəl böyük bir dəstə ilə zəğanın yanına gəldi. Nə gördülər, lotubaşı mağaradan çıxıb zağaya gəldi, kefə başladılar. Molla dedi:

– Keçəli yox elədinizmi?

Lotular dedilər:

– Səfərə çıxıb.

Molla dedi:

– Mənim qorxum ondandı, səfərə-zada çıxmayıb.

Demə, bu gecə onların pul bölgüsü imiş. Molla qızılı, gümüşü ortaya tökdü, dedi:

– Bir pay mən, bir pay siz.

Lotubaşı razılaşmadı:

– Necə bir pay mən, bir pay siz? Xeyr, bir pay sən, bir pay mən, bir pay da yoldaşlarım.

O biri lotular dedilər:

– Xeyr, elə zarafat yoxdu. Nə varsa, qardaş malı kimi bölgəcəyik.

Molla dilləndi:

– Danışan mən, cənnətdən yer alan mən, siz kimsiniz?

Lotubaşı tez cavab verdi:

– Cənnətin mələyi mən, yer verən, axırtdən xəbər gətirən mən, siz kimsiniz?

Dava-dalaş başlandı. Axırda bir pay mollaya, bir pay lotubaşıya, bir pay da qalanlara vermək şərtilə razılaşdılar. Yenə də məclis başlandı, içib hamısı kefləndi. Keçəlin gətirdiyi adamlar dəstə ilə zağaya doldular. Molla ilə lotuları qol-qola bağlayıb kəndə gətirdilər. Car çəkdirib hamını topladılar. Onların firildaqlarını hamiya danışdır. Toplaşanlar onları daş-qalaq elədilər. Keçələ “afərin” deyib, çoxlu ənam verdilər. Keçəl bu ənamları da götürüb, evlərinə apardı. Nənəsi ilə şad, kefi kök dolanıb, ömür sürdürlər.

## ŞİRVAN QAZISI

Biri var idi, biri yox idi, bir yoxsul qoca kişi var idi. Bu kişinin Məhəmməd adlı bir oğlu, Nazpəri adlı bir qarısı var idi. Var-dövlətdən bu kişinin bir keçisindən başqa heç şeyi yox idi. Nazpəri qarı hər gün keçidən bir sərnic süd sağıldı. Kişi aparıb bazarda çörəyə verirdi, ölmə-diril dolanırdılar. Günlərin bir günü kişi xəstələndi. Qoca kişi idi, yorğan-döşəkdən qalxa bilmədi, canını oğluna tapşırdı. Kişiin canı təzəcə çıxmışdı qapı açıldı, axund içəri girdi. Nazpəri qarı oğlunun qulağına piçildədi:

– Molla kişinin üstündə Quran oxuyacaq, bizdən haqq istəyəcək. Biz nə verəcəyik? De, çıxıb getsin.

Məhəmməd utana-utana molların yanına gəlib dedi:

– Axund, kasıbıq, sənə verməyə heç şeyimiz yoxdu. Atam da vəsiyyət eləyib ki, məni Quransız-zadsız basdırın. Zəhmət çək, get.

Molların ona acığını tutub dedi:

– Vələdüzzinanın sözünə bax!.. Mən Quranı, təlqini oxuyacağam! Məhəmməd dedi:

– Axund, səndən nə gizlədim, sənə verməyə heç nəyimiz yoxdu.  
Axund dedi:  
– Necə, bəs keçi nədi? Keçini kişi qazanıb, şərən də onun təlqinə, Quranına verilməlididi.

Məhəmməd dedi:  
– Axund, onda məni də, nənəmi də öldür, dədəmlə bir yerdə basdır, keçini apar. Bizi dolandırın o keçidi.

Molla onun sözünə baxmadı. Quran oxudu, təlqin verdi. Kişini dəfn elədilər. Elə o günün sabahı molla gəlib dedi:

– Keçini verməlisən.  
Məhəmməd dedi:  
– Vermirəm, oxumayaydın.

Molla dedi, o dedi. Axırda iş şikayətə düşdü. Deyirlər, baş qazı Şirvanda otururdu, adına da Şirvan qazısı deyərdilər. Çox mömin idi, axşama kimi məsciddə namaz qılardı, ibadət elərdi. Özü də ayağının hərəsinə bir qumrov bağlamışdı ki, yeriyəndə səs eləsin, qarışqa, qurd-quş qaçın, ayağının altında qalmasın. Qalib ölü, qazı günaha batar. Qazı arvad, qız görəndə üzünü bürüyərdi. Hamı ona yer üzünün Allahi deyərdi.

Qərəz, molla ilə Məhəmmədin şikayəti gedib Şirvan qazısına çıxdı. Molla dedi:

– Mən bunun atasına namaz qılımişam, keçi gərək mənə çatsın.  
Məhəmməd dedi:

– Keçi mənimdi. Bizi dolandırın elə odu, o olmasa hamımız acın-dan qırılarıq.

Şirvan qazısı yerə-göyə baxdı, təsbeh çevirdi, dedi:  
– Keçi şərən mollaya çatır.

Molla qaçaraq gedib, keçini öz evinə apardı. O günün sabahı Naz-pəri qarı da çatlayıb öldü. Məhəmməd nənəsini dəfn elədi, baş götürüb getdi.

Məhəmməd az getdi, çox getdi, bir şəhərə çıxdı. Şəhərdə bir kor dərvishə rast gəldi. Məhəmməd kor dərvishə dərdini söylədi. Kor dedi:

– Oğlan, hər kimsən get, axşam burası gəl.  
Məhəmməd axşamacan gəzdi, axşam gəldi korun yanına.  
Kor dedi:  
– Gəl gedək.

Kor bir şam da alıb, Məhəmmədlə yola düdü. Onlar şəhərdən çıxdılar. Gedib yetişdilər bir kahaya, girdilər içəri. Məhəmməd şamı yandırıdı, oturub çox söhbət elədilər, çörək yeyib yatdılar. Səhər açılanda Məhəmməd gördü ki, başının altında bir boğça var, bir də içində min təmən olan kisə.

Dedi:

– Ağa dərviş, bu nədi?

Kor dedi:

– Oğul, o boğçadakını çıxart gey, o kisədəki pulu da cibinə tök, get şəhərə, axşam yenə bura qayıt.

Məhəmməd boğçanı açdı, bir dəst yaxşı libas gördü, götürüb gevindi, şəhərə çıxdı. Rast gəldiyi kora-şilə pul payladı. Cibi boş axşam qayıtdı kahaya.

Kor ona dedi:

– Oğul, Məhəmməd, xərcliyin qaldımı?

Məhəmməd dedi:

– Yox.

Kor öz-özünə dedi: “Görünür, bu böyük külfətlidi”.

Axşam oldu, şam eləyib yatdılar. Səhər açıldı, yerlərinən qalxdılar. Kor dedi:

– Oğul, min təmən pul götür, get bazardan bir at al gətir.

Məhəmməd min təmən götürüb bazara getdi. Bir yaxşı at aldı, gətirdi. Kor əliynən atı yoxlayıb dedi:

– Yaxşı atdı.

Kor, atı qırıq gün tövlədə bağlatdırdı. At kökəldi, gəmi kimi oldu, kor dedi:

– Oğul, Məhəmməd, min bu atı, get sənə zülm eləyən Şirvan qazısının sərrini öyrən, sonra gəl mənə nağılı elə.

Məhəmmədin Şirvan qazısından ürəyi yanıqlı idi. Ata minib yola düdü. Az getdi, çox getdi, gəlib Şirvana çatdı. Bir karvansarada atını bağladı, getdi Şirvan məscidinə. Gördü Şirvan qazısı əyləşib. Yenə də ayağına bir cüt qumrov bağlayıb ki, yerindən qalxanda ayağının altındada milçək, qarışqa qalıb, ölüb günah olmasın.

Məhəmməd gördü qazı uzun günü məsciddə namaz qılır, Quran oxuyur, axşam olanda da evinə gedir. Bir neçə gün belə keçdi. Məhəmməd axşama kimi qazını pusurdu. Günlərin bir günü Məhəmməd

qarabaqara qazının dalına düşüb onun evinə getdi, bir yanda gizləndi. Xeylaq keçdi, gördü qazı molla Bəşiri çağırıb dedi:

– Get, yarağımı götür.

Molla Bəşir getdi, bir qılinc, bir qalxan, bir dəst libas, bir qab şərab gətirdi. Qazı libası geyindi, qılinci bağladı belinə, şərəbdən o qədər içdi ki, gözləri yanmağa başladı. Mollaynan evdən çıxıb, getməyə başladılar. Məhəmməd də bunların dalınca qarabaqara gedirdi. Getdilər şəhərdə bir imarətə çıxdılar. Qazı bu imarətdən kılımə bağlı bir şey düşürtdü, molların dalına verdi, gəldilər evlərinə. Məhəmməd də bunların dalınca gəldi. Qazı kılımı açdı. İçindən bir qəşəng qız çıxartdı. Molla Bəşirə dedi:

– Get, çarhovuzdakı qızları da götür.

Bəşir gəldi çarhovuzun suyunu boşaltdı. Çarhovuzun altından bir taxt qalxızıb zirzəmidən tarlı-qavallı yüz qız çıxartdı, qazının yanına gətirdi. Qazı o gecə səhərəcən qızlarla kefə baxdı. Səhər molla Bəşir qızları yenə də apardı hovuzun altındaki zirzəmidə gizlətdi. Qazı ağ əmmaməsini başına qoyub, ağı qurşağı belinə bağlayıb məscidə gəldi. Məhəmməd də onun qarasıyla məscidə gəldi. Bəli, camaat tökülüb dedi:

– Qazı ağa, bu gecə də vəzirin qızını oğurlayıblar. Belə iş olmaz, hər gecə bir qız oğurlayırlar. Tədbir!..

Qazı dedi:

– Nə deyirsiniz? Canım belə şey olmaz! İndi əmmaməni yerə vuraram, bu şəhər Nuh şəhəri kimi alt-üst olar.

Camaat onun əl-ayağına düşüb dedi:

– Qazı ağa, qızlardan ötrü şəhəri dağıtmə, amandı, bizə yazığın gəlsin! Yazığın gəlsin!

Qazı dincəlmədi. Birbaşa padşahın yanına getdi.

Padşah əl-ayağa düşüb dedi:

– Qazı ağa, nə olub belə pərişansan?

Qazı dedi:

– Nə olub, şəhəri lotu-potu götürüb! Hər gecə bir qız oğurlayırlar. Bu gecə də vəzirin qızını oğurlayıblar.

Padşah əyanları toplayıb dedi:

– Gərək oğru tapılsın. Ta şəhərdə qız qalmadı.

Hərə bir tərəfə getdi. Qazı gəldi məscidə.

Gün yavaş-yavaş batmaqdə idi. Qazı evlərinə gəldi. Gözlədi gecədən bir xeylaq keçdi. Qazı yenə qılinc, qalxan qurşayıb, kəmənd götürüb,

molla Bəşirnən ən gizli imarətinə gəldilər. Məhəmməd də qarabaqara onların dallarınca gəldi. Molla Bəşir gedib hovuzdan qızları çıxartdı. Yenə qazı qızlarnan səhərə kimi kefə baxdı. Səhərə yaxın molla Bəşir qızları hovuzda gizlətdi. Qazı da əbasını geyib məscidə gəldi. Ona dedilər:

– Bu gecə də vəkilin qızını oğurlayıblar.

Qazı yenə özündən çıxdı, asdı, kəsdi, şəhəri dağıtmaq istədi.

Axşam oldu, qazı yenə qılınc bağlayıb getdi. Bu gecə də padşahın qızını götürüb gətirdi evinə. Molla Bəşir də hovuzdan qızları gətirdi. Qazı səhərə kimi kefə baxdı.

Səhər yenə molla Bəşir qızları yerbəyer elədi. Qazı əbasını geyib gəldi məscidə. Məhəmməd qarabaqara gəlib bir kənarda durdu.

Adamlar məscidə tökülmüşüb dedilər:

– Bu axşam da padşahın qızını aparıblar.

Qazı ta bu səfər özündən lap çıxdı. Gəldi padşahın hüzuruna, başını yolub dedi:

– Şəriət əldən getdi! Bu Allahın günahkarlarını tez daş-qalaq elə! Elə ah çəkəcəyəm ki, göydən səhərə od yağsin!

Padşah hökm elədi, başıpapaqlıların hamısını tutdular. Padşah onların boyunlarını vurmağa fərman verdi. Məhəmməd gördü ki, günahkar dura-dura camaati nahaqdan qırıllar, səbr eləməyib irəli yeridi. Padşaha baş endirib dedi:

– Padşah sağ olsun, bu adamların günahı yoxdur, onları öldürtmə. Əgər istəyirsən günahkar lotunu tapasan, onda bu axşamlığa padşahlığı mənə ver. Əgər tapdim, tapdim, tapmadım mənim də boynumu vurdur. Padşah razı oldu. Adamları öldürməyib dama saldırdı.

Axşam oldu, Məhəmməd padşahı, vəziri, bir də vəkili götürdü. Gizlin qazının evinə gəldilər. Onlar bir yanda gizləndilər. Gecədən bir xeyli keçmişdi. Qazı dedi:

– Molla Bəşir, dayanma, get qızları gətir.

Molla Bəşir gedib qızların hamısını gətirdi. Elə bu zaman Məhəmməd, şah, vəzir, vəkil birdən içəri girdilər. Nə gördülər? Gördülər indiyə kimi bütün şəhərdə itən qızların hamısı burdadi. Qazını tutub əl-ayağını bağladılar.

Səhər açıldı. Qazını gətirdilər camaatın içərinə, gördüyü işlərin hamısını camaata danışdırılar. Sonra Məhəmməd hökm elədi qazını iki şaqqa elədilər, hər şaqqasını bir darvazadan asdilar, gələn də baxırdı,

gedən də. Məhəmməd, şahın padşahlığını özünə verdi. Tutulanları da azad elətdirdi. Şirvan qazısının başını kəsib götürdü. Həmin gün atı minib yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Gəldi kor olan kahaya çatdı. Korun yanına gedib dedi:

– Sən Şirvan qazısının sərrini məndən istəmişdin, mən başını gətirdim.

Korun şadlığından gözləri yaşarib dedi:

– Oğul, mənim gözlərimi həmin qazı kor eləyib. Yaxşı qisasımı aldin. Get, hər sabah başının altında bir kisə pul, bir dəst paltar olacaq. Ölüncə keflə dolanarsan.

Məhəmməd kornan halallaşış gəldi öz yerlərinə. Şirvan qazısının lotuluğunu hamiya söylədi. Adamlar töküllüşüb onu didərgin salan mollanı da daşqalaq elədilər. Məhəmmədin keçisini də özünə verdilər.

## OĞRUBAŞI QAZI

Biri var idi, biri yox idi, bir kişi var idi. Bu kişinin bir arvadından başqa kimsəsi yox idi. Kişi arvadını çox istəyirdi. Arvadı da evdən bayira çıxmazdı. Əri ona “qapı-bacaya çıx” deyəndə də o, cavab verərdi:

– A kişi, quşların, heyvanların içərisində erkəkləri də var. Onlar naməhrəmdi, onun üçün qapı-bacaya çıxmır. Mənim üzümü görərlər, günaha bataram, o dünyada cəhənnəmlik olaram.

Kişi belə sözləri eşidəndə arvadından çox razı qalırdı. Ürəyində deyirdi: “Əhsən! Belə də halal südəmmiş arvad olar?..”

Günlerin bir günü kişi çarsı-bazara getmişdi. Bir yaxın dostu ilə səhbət eləyirdi. Səhbət arvadlardan düşdü. Kişi dedi:

– Dünyada mənim əyalim kimi həyalı, ismətli arvad olmaz. Rütbəndəz qapı-bacaya çıxmaz. Qorxur ki, erkək heyvanlar, quşlar onu görərlər, günaha bata.

Dostu bu sözü eşidəndə gülümsünüb dedi:

– Dostum, sənin arvadın düz adam deyil. Düz adam elə söz deməz. Sən onu güdən görərsən ki, mənim sözüm düzdür, ya yox?

Kişi dedi:

– Elə şey ola bilməz. Necə ola bilər ki, o, qapı-bacaya da çıxmır, heyvanlardan da, quşlardan da gizlənir.

Dostu dedi:

– Nə olar, sən mən deyənə bax, onu güd, gör nə var!

Kişi dedi:

– Yaxşı, sabah güdərəm. Əgər dediyin düz olmasa, sənnən salam-kalamı kəsəcəyəm.

Dostu dedi:

– Raziyam.

Bəli, axşam oldu. Kişi gəldi evinə, çörəyini yeyib, yatdı. Səhər lap obaşdan durub arvadına dedi:

– Xurcuna bir az çörək qoy. Üç günün səfərinə gedirəm.

Arvad ağlamsınib dedi:

– Bıy, sən gedirsən, bəs mən necə olacam? Sən gəlincə tək bağrim çatlayacaq ki...

Kişi dedi:

– Üçüncü gün burada olacağam, bir təhər dözərsən.

Xülasə, kişi xurcunu ciyininə atdı, arvadının xudahafizləşib yola düşdü. Gedib şəhərin kənarında oturdu; axşam keçdi, gecə yarı olanda gəlib çıxdı evinin damına, başladı arvadını güdməyə. Bəli, gecədən bir az keçmiş gördü ki, qapı döyüldü. Arvadı altdan geyindi, üstdən geyindi, özünə min bir zinət vurdu, lap məlaikəyə döndü. Gedib qapını açdı. Bir oğlan içəri girdi. Kişi bunu görəndə gözləri qaraldı, dünya-aləm başına hərləndi. Yıxıla-yıxıla damdan aşağı düşdü, üz qoydu bərribiyabana. Neçə gün, neçə gecə yol getdi onu deyə bilmərəm, gedib bir şəhərə çıxdı. Kişi bu şəhərdə gündüzü dolanırkı, gecə də bir xarabalıqda yatırdı. Bu şəhərdə hər gecə bir oğurluq olurdu. Hətta padşahın xəzinəsini də kəsmişdilər. Nə qədər eləyirdilər, oğrunu tapa bilmirdilər. Padşah hökm eləmişdi ki, harada şübhəli adam görsələr tutsunlar. Qəzadan olan kimi, padşahın adamlarının yolu xarabalığa düşdü. Gör-dülər burada bir kişi yatıb. O saat kişini tutdular, qollarını bağlayıb apardılar, zindana saldılar.

Səhər açılan kimi padşaha xəbər verdilər ki:

– Şah, oğrunu tapmışq.

Padşah qırmızı geyinib taxta çıxdı. Hökm elədi, kişini gətirdilər. Bu zaman padşaha xəbər verdilər ki, şəhərin qazısı sizin yanınızda gəlir. Padşah bu sözü eşidəndə çıxdı qazının pişvazına, onu gətirib öz taxtında əyləşdirdi.

Qazı padşaha dedi:

– Şah sağ olsun, eşitmışəm oğrunu tapmisan. Şərən onu öldürmək vacibdir. Şəhər belə məlunlardan təmizlənməlidir.

Şah dedi:

– Hamısını təpib boğazlarından asdıracağam.

Bələliklə, qazı çox danışdı, çox tapşırıq verdi, oğrunu öldürməyi əmr elədi, xudahafizləşib getdi. Qazının danışqlarına kişi fikir verib öz-özünə dedi: “Nə iş varsa, bu qazıdadi”.

Padşah kişiyyə dedi:

– Yoldaşların kimdi? Xəzinəni kimlə yardımın?

Kişi dedi:

– Şah, mən oğru deyiləm, qərib adamam. Yerim olmadığından o xarabalıqlarda yatmışdım, sənin adamların gəlib məni tutdular.

Padşah dedi:

– Uzun danışma, haramzadə! Səni iki şaqqlayıb hər şaqqanı şəhərin bir darvazasından asdıracağam! Qoy oğrulara ibrət olsun!

Kişi dedi:

– Şah sağ olsun, nahaqdan məni öldürtmə! Üç gün möhlət ver, oğrunu tapmasam, öldürdərsən.

Şah dedi:

– İstəyirsən qaçasan? Mən möhlət verə bilmərəm.

Kişi dedi:

– Onda, ürəyin arxayı olmaq üçün mənə bir-iki adam qos.

Padşah bu şərtə razı oldu. Ona iki adam qosub buraxdı. Kişi adamlara dedi: – Qazının evini mənə göstərin.

Ona dedilər:

– Qazının evi nəyinə lazımdır?

Kişi dedi:

– Oğuları tapanda, padşahdan qabaq qaziya xəbər vermək istəyirəm.

Onu qazının evinin yanına apardılar. Kişi adamlara dedi:

– Qazının damı bütün damlardan ucadı. Gəlin çıxaq qazının damını üstünə, oradan oğruları güdək.

Onlar bir tərəfdən dırmaşıb qazının evinin damına çıxdılar, oturub güdməyə başladılar. Gecə yaridan keçmiş gördülər ki, qazı bayira çıxdı, bir neçə dəfə it kimi hürdü, bir dəstə qıvrıq geyinmiş adam onun yanına gəldi.

Qazının adamları dedilər:

– Ağa, nə qulluğunuz var? Hara gedəcəyik?

Qazı dedi:

– Gedin, sövdəgərbaşının anbarını yarın, nəyi varsa, götürün gəlin.

Adamlar “baş üstə” deyib getdilər. Gecə yaridan sonra çoxlu şey gətirib, qaziya dedilər:

– Qazı ağa, sövdəgərbaşının anbarına süpürgə çəkdik. Nəyi var idi, yiğisdirib gətirdik.

Qazı dedi:

– Bizim anbara yiğin.

Qazının həyətində bir böyük çarhovuz var idi. Oğrular gedib çarhovuzun suyunu boşaltdılar. Ortasında olan böyük daşı qaldırdılar. Çarhovuzun altı böyük anbar idi. Sövdəgərbaşının anbarından gətirdikləri şeyləri ora yiğib, yenə də daşla ağızını örtdürlər, suyu buraxdılar, hovuz yenə də doldu. Kişiynən yoldaşları bu mərəkəni görüb, damdan aşağı düşdülər. Kişi yoldaşlarına dedi:

– Oğrunu tapdıq, səhər padşaha xəbər verərik.

Kimin oğru olduğunu bilər.

Səhər açılan kimi kişi yoldaşları ilə padşahın yanına gəlib dedi:

– Şah sağ olsun, oğrunu tapmışıq.

Padşah soruşdu:

– Kimdi?

Kişi dedi:

– Dünən sizi ziyarət edən baş qazı.

Padşah qəzəblənib dedi:

– Bu dəli olub, nədi? Nozənbillah, nə günah söz danışır?

Kişi dedi:

– Şah sağ olsun, dəli-zad olmamışam, ağlım başında cəmdi.

Padşah dedi:

– Sən kafir olmusan, qaziya böhtan atırsan.

Kişi dedi:

– İnanırsan, mənə qoşduğun adamlardan soruş.

Padşah adamlardan soruşdu:

– Bu nə danışır?

Adamlar dedilər:

– Şah sağ olsun, düz deyir, qazı oğrubaşı imiş.

Kişi dedi:

– Şah, gəlin gedək sübut eləyim ki, qazı oğrubaşıdı, sənin xəzinəni də o yardımırıb.

Padşah əmr elədi, bütün əmir-üməra, vəzir-vüzara toplandı. Üz qoydular qazının evinə tərəf getməyə. Qaziya qulluqçular xəbər verdiłər ki, padşah sizin görüşünüzə gəlir. Qazi padşahın pişvazına çıxdı. Qazi padşahla görüşən zaman, kişi özünü çarhovuzun yanına saldı, suyunu boşaltdı, çarhovuzun ortasında olan daşı qaldırdı. Daşın altından bir böyük anbar göründü. Kişi bir dəstə adamlı anbara girdi. Nə gör-dülər? Şəhərdə oğurlanan şeylərin hamısı, xəzinənin də ləl-cavahiratı buradadı. Padşah yerində don qaldı. Əmr elədi, qazının qollarını bağladılar. Oğru yoldaşlarının hamısını tuttular, aparıb zindana saldılar.

Padşah qırmızı geyinib taxta çıxdı, kişini çağırtdırib dedi:

– Sən özün qərib, nabələd adam, nə bildin ki, qazi oğrubaşısı?

Kişi dedi:

– Qibleyi-aləm, arvadımın bütün hərəkətlərini bu qazıda gördüm.

Onun üçün də qazının oğru olduğunu başa düşdüm.

Padşah dedi:

– Söylə görüm, sənin arvadin nə eləyib?

Kişi arvadının əhvalatını əvvəldən axıra kimi padşaha danışdı.

Padşah əmr elədi, qazının və oğru yoldaşlarının boyunlarını vurdular, kişini də özünə vəzir qoydu. Onlar yedi, içdi, mətləb-muradlarına çatdilar.

## KEÇƏLLƏ QAZI

Biri var idi, biri yox idi, qədim əyyamda bir keçəl var idi. Bu keçəlin bir qoca nənəsindən başqa heç kəsi yox idi. Var-dövlətdən də ki, bir həsir idi bir Məmmədnəşir. Bəs bu yazıq keçəl nəynən dolanırdı? Keçəl zirək idi, hər gün səhər tezdən meşəyə gedirdi, bir saz şələ odun yiğir, bazara çıxardıb satır, pulunu çörəyə verib evə gətirirdi. Bu çöryi nənəsi ilə yeyib, ölmə-diril dolanırdılar.

Günlərin bir günü keçəl nənəsinə dedi:

– Nənə, səhər məni lap tezdən durğuz, meşəyə tez getmək istəyi-rəm, bəlkə iki şələ odun yiğə bildim.

Nənəsi dedi:

– Qadan alım, lap obaşdan durğuzaram. Sən rahat yat.

Bəli, keçəl lap axşamdan yatdı. Xoruz banlayan kimi nənəsi onu yuxudan oyatdı. Keçəl tələm-tələsik geyindi, cibinə bir parça çörək

qoydu, ip, balta götürdü, gözünü ovuşdura-ovuşdura getdi meşəyə. Keçəl bir o tərəfə baxdı, bir bəriyə, gördü bir hündür təpənin başında bir yaxşı quru ağac var. Keçəl dırmaşa-dırmaşa çıxdı təpənin başına, başladı ağacın budaqlarını qırmağa. İki saz şələ odun bağladı, başladı yer qazmağa ki, şələnin birini gizlətsin sabah gəlib aparsın. Bir qədər qazmışdı ki, birdən baltasının ağızı dəydi daşa. Keçəl qazib daşı çıxartdı. Daşın altından bir mücrü çıktı. Keçəl çox sevindi. Mücrünün ağızını açdı, gördü içində bir boş torba var. Keçəlin acığı tutdu ki, xalqın baxtına yerin altından qızıl çıxır, mənim də baxtıma boş torba çıxır. O, elə hirsnən torbanın ağızını açmağını gördü, bir məclis quruldu ki, gəl görəsən? Yemək, içmək, çalan, oynayan... Keçəlin ağızı açıla qaldı. Damağı başladı şaqqıldamağa. Doyunca mərəkəyə qulaq asandan, hər nemətdən yeyəndən sonra torbanın ağızını bağladı, hər nə var idi, yox oldu, nə məclis qaldı, nə də dəm-dəsgah. Keçəl başa düşdü ki, işin hamısı torbadadı: torbanı qoydu cibinə, odun şələsini də dalina alıb, gəldi bazara. Bazarda odunu dəyər-dəyməzinə satdı, bir az xırımxırda alıb evə gəldi.

Çırtılıq vurub oynaya-oynaya nənəsinə dedi:

– Nənə, qapıları bağla.

Nənəsi dedi:

– Nə üçün bağlayım, ay oğul?

Keçəl dedi:

– Nənə, gizlin işim var.

Nənəsi durub qapıları bağladı. Keçəl torbanı cibindən çıxardıb dedi:

– Nənə, Allah o padşahları, qazıları vurmuşdu. Onlar kef eləsin, mən yox?..

Nənəsi dedi:

– Elə bu cındırına yaraşır.

Keçəl torbanın ağızını açdı. Kef məclisi başlandı: çalan kim, oynayan kim, yeyən kim...

Nənəsinin ağızının suyu axmağa başladı...

Nənəsi dedi:

– Ay oğul, bu nə işdi? Yuxu görürəm, yoxsa oyağam?

Keçəl dedi:

Lap oyaqsan, sən hələ ye, qarnını doydur, sonra danışarıq.

Bəli, qarlı ləzzətli təamlardan o ki var yedi. Keçəl torbanın ağızını bağlayıb nənəsinə dedi:

– Nənə, indi get qazının qızını mənə al.

Qarı dedi:

– Ay oğul, qazi sənə qız verməz. Yerində ağır otur.

Keçəl açıqlı-acıqlı dedi:

– Ay arvad, sənə nə deyirəm, əməl elə. Verər, verməz, onnan sənin işin yoxdur.

Nənəsi qazının evinə yola düşdü. Deyirlər şəhər qazısının elə gözəl bir qızı var idi ki, dünyada misli-bərabəri yox idi. Bəli, keçəlin nənəsi qazının evinə gedib lap qapının ağızında əyləşdi.

Qazı onu çağırıb soruşdu:

– Nə şikayətin var?

Qarı dedi:

– Şikayətim yoxdu. Gəlmisəm qızını verəsən oğluma.

Qazının aşıçı tutdu. Qarını bayırına çıxardırib, pilləkəndən aşağı di-yirlətdirdi. Yazıq qarı ombasını çəkə-çəkə gəldi evə, oğluna dedi:

– Allah sənin bələni versin. Qazı mənim qol-qıçımı qırdı.

Keçəl dedi:

– Eybi yoxdu, nənə, toy olanda yadından çıxar. İndi özüm işə baş-laram.

Keçəl ayağa durdu, torbanı qoltuq cibinə qoydu, düz getdi qazının bağına. Günün saraltısı qalan vaxt keçəl torbanı cibindən çıxardıb, ağı-zını açdı. O saat məclis quruldu. Toy-nağara səsinə qazi evdən bayırına çıxdı, yavaş-yavaş səs gələn tərəfə gedib, bir ağacın dalında gizləndi. Gördü, bəli, bu büsəti açan keçəldi. O, elə bir süfrə açıb ki, gəl görə-sən. Qazının ağızının suyu axmağa başladı. Dəstəmaz, namaz tamam çıxdı yadından.

Keçəlin qazıdan xəbəri yox idi. Kefi qurtarandan sonra yenə torba-nın ağızını bağlayıb qoydu qoltuq cibinə. Qazı həməyir idi. Öz-özünə dedi: “Yaxşı, keçəl, mən bu torbanı səndən alım, sən də tamaşa elə”.

Bəli, keçəl barıdan aşıb, evlərinə getdi. Qazı da o gecə səhərə kimi yatmadı. Səhər açılan kimi keçələ xəbər göndərdi ki, bəs qızımı ona verirəm, bu şərtlə ki, gərək keçəl mənə nökər olsun. Keçəl bu şərtə razi oldu, gəlib qaziya nökər dayandı.

Qazı girleyirdi ki, keçəldən torbanı oğurlasın, amma oğurlaya bil-mirdi. Günlərin bir günü qazının qızı bağa seyrə çıxmışdı. Keçəl onu gördü. Tez keçib, bağın o biri tərəfində torbanın ağızını açdı. O saat məclis quruldu. Qız toy-nağara səsinə gedib nə görsə yaxşıdı? Keçəl

burada bir kefdədir, gəl görəsən. Keçəl onu görən kimi torbanın ağızını bağladı, istədi getsin, qazının qızı onun qolundan tutub dedi:

– Keçəl torbanı ver mənə.

Keçəl dedi:

– Xanım, üz vurma, vermərəm.

Qız dedi:

– Nə üçün verməzsən?

Keçəl dedi:

– Əgər torbanı əvəzsiz, müftə sənə versəm, mən də olaram əfəlin tayı.

Qız dedi:

– Bəs necə verərsən?

Keçəl dedi:

– Əgər mənə gəlsən, torbanı verərəm sənə.

Qız razı oldu. Bunlar şirin şirin söhbətdə olsunlar... Qazı keçəlin dalınca gəzirdi. Gördü qızı ilə keçəl diz-dizə oturub şirin-şirin söhbət eləyirlər. Üstəlik bir-birinə eşqnamə oxuyurlar. Qazının az qaldı bağrı çatlaşın. Birtəhər özünü saxladı. Qız yalvar-yapış keçəldən torbanı aldı. Qazı bunu görəndə ürəyi rahatlaşdı. Bəli, elə ki qız torbanı keçəldən aldı, o saat ağızını açdı. Məclis quruldu. Keçəl başlandı qazının qızıyan yeyib-içməyə, kef çəkməyə. Qazının lap atası yandı, başladı uşaq kimi ağlamağa. Keçəl yana çevriləndə qazını gördü, pusa-pusa onun dal tərəfinə keçdi. İplə yavaşça qazının sol ayağını bir ağaca bağladı. Qazı o qədər acıqlanmışdı ki, bundan heç xəbər tutmadı. Keçəlin qızıyan lap dəm-dəsgah açdığını gördükdə, özünü saxlaya bilməyib keçəlin üstünə cummaq istədi, üzüqöylü yero yixildi. Keçəl tez torbanı götürdü, ağızını örtüb qoltuq cibinə qoydu, məclis dağıldı. Qazı da başına döyə-döyə gəldi evə.

Nağıllarda vaxt tez başa gələr. Bir ay keçmişdi, amma qazı hələ də torbanı keçəldən ala bilməmişdi. Bəli, deyirlər su quyusu keçəlin evinin yanında idi. Bir gün qazı bir fənd qurdu. Özü qəsdən satılı quyuya saldı. Keçəl qapıda dayanmışdı. Onu su quyusunun başına çağırıb dedi:

– Keçəl, ip qırılıb, satılı su quyusuna düşüb. Soyun quyuya gir, satılı çıxart.

Keçəl qazının sözündən çıxmadı, soyunub quyuya girdi ki, satılı çıxartsın. Qazı fürsəti fövtə vermədi, onun çuxasının cibindən torbanı

çırılışındı. Keçəl quyudan satılı çıxardı, qaziya verəndə qazı təzədən satılı quyuya saldı, keçələ dedi:

– Zalim oğlu, satılı yenə quyuya niyə saldın? Canın çıxsın gir, çıxart. İti öldürənə sürüdərlər.

Keçəl dedi:

– Tay quyuya girməyəcəyəm.

Qazı dedi:

– Bu saat quyuya gir, satılı çıxart.

Keçəl dedi:

– Ölsən də girmərəm.

Qazı keçəli döyüb qovladı. Keçəl barıdan aşıb, evinə getdi. Qazı da bunu istəyirdi. O, sevinə-sevinə evə gəldi. Qapı-bacanı möhkəm bağlayıb torbanın ağızını açdı. O saat məclis quruldu. Qazı yeyib-içməkdə olsun, o biri tərəfdən keçəl özünü bir çəmənliyə verdi. Əl atdı ki, qol-tuq cibindən torbanı çıxartsın, gördü torba nə gəzir?! O saat bildi ki, torbanı qazı oğurlayıb. Pusa-pusa gedib qazının evinin üstünə çıxdı. Bacadan baxıb gördü torba qazıdадı. Keçəl evə girib torbanı qazıdan istədi. Qazı onu döydürüb qovdurdı. Keçəl birbaş torbanı tapdığı yerə getdi. Həmin yeri başladı qazmağa. Az qazdı çox qazdı, bir sandıq çıxdı Sandığı açıb gördü içində bir dəsmal var. Keçəl dəsmalı götürüb çırıldı, içindən iki cəviz düşdü. Cəvizlər iki adam olub keçəlin qabağında dayandı. Keçəl onlardan qorxub qaçmaq istədi.

Adamlar dedilər:

– Nə qulluğun var?

Keçəl dedi:

– Məni aparın, qoyun qazının evinin üstündə.

Onlar dedilər:

– Gözünü yum.

Keçəl gözünü yumub, açında gördü qazının damının üstündədi. Adamlar da onun qabağında hazır dayanıblar. Keçəl dəsmalı qatladi, adamlar o saat yox oldular. Keçəl damın üstündən düşüb bağa girdi. Dəsmalı qol tuq cibindən çıxardıb çırıldı, o saat adamlar hazır olub dedilər:

– Nə qulluğun var?

Keçəl dedi:

– Qazının qızıyanan sehrli torbanı sızdırın istəyirəm.

Adamlar yox oldular. Bir azca keçmişdi ki, keçəl gördü qazının qızı da torba da, yanındadır. Keçəl torbanın ağızını açıb kefdə olsun,

esit qazının arvadından. Qazının arvadı qızının mənzilinə gəlib gördü ki, qızı yoxdu. Ora qız, bura qız... Qızı tapmadı ki tapmadı. Elə bil yağılı əppək olub göyə çəkilmişdi. Tez qazının yanına gedib dedi:

– Bəs üstünə od tökülsün, niyə durmusan, qız yoxdu. Qazı əlini cibinə salıb gördü ki torba da yoxdu. Tez bağa gedib nə gördü? Bağda bir məclis qurulub, gəl görəsən. Keçəl qızı ilə belədən belə sözür, belədən elə... Qazı bir ağacın dalında gizləndi. Ta o çağacan ki, məclis qurtardı.

Keçəl torbanı bağladı, qızı yola saldı, onun qazından xəbəri yox idi. Bir ağacın dibində arxayınca uzanıb yatdı. Qazı yavaşça gedib onun cibindən torbanı çıxartdı. Keçəlin böyründə quyu var idi. özünü də itələyib quyuya saldı. Quyuda keçəlin baş-gözü yarıldı. Tez cibinə əl atdı, gördü torba yoxdu, amma yaylıq cibindədi. Bildi ki, bu qazının işidi. Yaylığı çıxarıb çırpdı, o saat adamlar hazır oldular.

Keçəl dedi:

– Məni quyudan çıxardin.

Adamlar onu quyudan çıxardılar. Keçəl baş-gözünün qanını yu-yandan sonra yaylığı çırpıb dedi:

– Torbanı, bir də qazını bura götürün.

Göz açıb yumunca torba ilə qazını yanında gördü. Keçəl dedi:

– Qazını qaldırın göyün yeddinci qatına, oradan elə buraxın yerə ki, tikəsi də tapılmasın.

Adamlar keçəl dediyi kimi elədilər. Qazını göyün yeddinci qatına qaldırdılar, oradan elə buraxdılar ki, tikəsi də tapılmadı.

Keçəl bir təbil aldı, qazının damının üstünə çıxdı, təbil çaldı. Adamlar toplandılar. Keçəl qazının bütün əməllərini camaata danışdı. Hami ona lənət oxudu.

Keçəl yenə yaylığı çırpdı, adamlar hazır oldular. Keçəl dedi:

– Keçəllikdən məni qurtarın.

Onu keçəllikdən qurtardılar. Sonra keçəl qızın yanına gedib dedi:

– Nə deyirsən, indi mənə gələrsənmi?

Qız dedi:

– Axı keçəlsən.

Keçəl papağını başından götürdü, qara şəvə saçını töküldü. Qız gördü ki, bunun elə gözəl saçları var, gəl görəsən. Qız bunu görüb dedi:

– Gələrəm.

Keçəl o saat torbanın ağızını açdı, toy məclisi quruldu. Yeddi gün, yeddi gecə toy elədi, qazının qızını aldı. Şən yaşayıb ömür sürdülər.

## KEÇƏL, MOLLA VƏ ÖGEY ANA

Biri var idi, biri yox idi, bir keçəl var idi. Atası öləndən sonra keçəlin analığı və keçisi, on da toyuğu qalmışdı. Keçəlin analığı toyuqların altından gündə on yumurta götürürdü. Keçidən də gündə bir badya süd sağırdı. Amma keçələ bir zəy də vermirdi ki, gözünə qoysun. Özü də gündə haqq-nahaq onu doyunca döyürdü. Keçəl ögey anasının əlindən lap boğaza yiğilmişdi.

Günlərin bir günü ögey ana, keçəli səhər lap tezdən durğuzub dedi:

– Bu gün keçinin otu yoxdur, dur apar otarmağa.

Keçəl axşama kimi ac-susuz qalıb keçini otardı, axşam da gəlib ac-susuz yatdı. Keçəl acından yata bilmirdi. Gecədən bir az keçmiş, qulaq verib gördü, analığı yatıb. Ac qılıncı çapar. Keçəl yavaş-yavaş durub, nəmiyə getdi. Analığı axşam keçidən bir badya süd sağıb qoymuşdu nəmiyə. Toyuqların yumurtalarını da yiğmişdi sandığa.

Keçəl beş yumurta götürüb bişirdi, südü də badyası ilə qabağına çəkdi. Çörək doğrayıb, yumurta ilə yedi, qarnını möhkəmcə bərkidib yatdı.

Səhər açılan kimi keçəlin analığı durub getdi nəmiyə ki, südü bishirib qatıq çalsın, baxdı ki, badya bomboşdu, süd-zad yoxdur. O saat bildi ki, südü gecə keçəl içib. Əlinə bir yekə yarmaca alıb, keçəli o ki var döydü. Keçəl bir təhər onun əlində qurtardı. Ombasını çəkə-çəkə gedib bir ağacın dibində oturdu, başladı ağlamağa. Keçəlin yediyi burnundan gəlmışdı. Axşama kimi orada-burada veyilləndi, axşam durub gəldi evə. Keçəlin analığı onu evdən qovdu. Keçəl gecə yarıya kimi gəzib dolandı. Gecə gəldi ki, yixılıb yatsın, gördü analığı qapıları bərk-bərk bağlayıb.

Keçəl bu gündən meşədə odun şələləyib bazara gətirməyə başladı. Şələsini qəpik-quruşa verib, it kökündə dolanırdı. Günlərin bir günü eşitdi ki, analığı axunda ərə gedib.

Keçəl evlərinə gəlib analığına dedi:

– Ata malı üçün gəlmişəm. Ərə getmişən, gərək verəsən.

Analığı istədi keçəli döyüb qova. Gördü yox, ondan əl çəkməyəcək, ata malını istəyir, dedi:

– Günahından keçirəm, gəl qal evdə. Day səni yaxşı saxlayacağam.

Keçəl dedi:

– Səni yaxşı tanıyıram, mənə gün verməyəcəksən. Ata malı istəyirəm.

Analığı baxıb gördü ki, divana düşsə, keçəl bundan keçini, toyuqları alacaq, dedi:

– Sabah gələrsən, danışarıq.

Keçəl razi olub getdi. Analığı əhvalatı axunda danışıb dedi:

– Kişi, keçiyənən toyuqlar əldən gedəcək.

Axund dedi:

– Allah vurmuşdu keçəli. Keçini, toyuqları gizlət. Sabah gələndə deyərsən ki, keçini də toyuqları da oğurlayıblar.

Keçəlin analığı gördü ki, axund ağlabatan söz deyir. Odu ki, keçini gizlətdi.

Bəli, səhər açıldı, axund məscidə getdi. Arvad evdə tək qaldı.

Keçəl gəlib çıxdı. Analığı yalandan ağlaya-ağlaya keçələ dedi:

– Oğlum, gəl içəri.

Analığı keçəli çəkə-çəkə içəri apardı. Qabağına süfrə salıb, üstünə çörək tökdü. Keçəl ac idi, başını aşağı salıb qarnını bərkitdi.

Analığı dedi:

– Rəhmətlik atovun gözü keçinin dalısıycanmış. Gecə keçiciğəzi oğurlayıblar.

Keçəl bu sözü eşidəndə ayağa durub dedi:

– Mən heç şey bilmirəm, keçini ver. Əgər keçini verməsən, evi odluyub yandıracağam.

Analığı çox dedi, keçəl az eşitdi, axırda keçəl toyuqları bir kisəyə yiğib bayırına çıxdı. Analığı bir döşünə vurdu, bir başına, düşdü keçəlin dalısıycan, keçələ yetişə bilmədi. Keçəl aparıb toyuqları gizlətdi. Tez geri qayıdırıb gördü ki, analığı evdə yoxdu. Çox gəzdi, keçini tapa bilmədi, sandıqdakı yumurtaları yiğisdırıb apardı. Keçəl getməkdə olsun, keçəlin analığı qayıdırıb gördü ki, keçəl yumurtaları da aparıb. Analığı oturub ağlayırdı, bu zaman axund gəlib çıxdı, xəbər aldı:

– Arvad, niyə ağlayırsan?

Arvad dedi:

– Keçəl gəlib toyuqları və yumurtaları aparıb.

Axund hirsəndi, söyüb arvadı biabır elədi ki, niyə qoydun keçəl toyuqları, yumurtaları aparsın. Axund bayırına çıxdı, çox gəzdi, aradı, keçəli tapa bilmədi, kor-peşman geri qayıdı.

Eşit keçəldən. Keçəl ucuq bir kalafa tapdı, içində yaşamağa başladı. Amma analığı və axundla hesabı çürdüb qurtarmamışdı. Odur ki, xəlvətə, analığı olan evin yanına gəldi. Barıdan aşib düşdü həyətə, baxıb gördü ki, qapı-bacanı bağlayıb, yatıblar. Təndirə bir təpik vurub dağıtdı. Təndirin yanındakı odunları iki rəsə daşıyıb komasına apardı. Sonra damın üstünə çıxıb bacadan baxdı, gördü keçi nəmidədir, südündən də analığı qatıq çalıb. Bir ətək torpaq götürüb bacadan tökdü qatığın içində. Sonra damın üstündən düşdü, çıxıb getdi.

Səhər analığı durub nəmiyə getdi, gördü qatığın içində torpaq tökü-lüb. Həyətə çıxıb gördü təndir uçurdulub, yanında bir odun da yoxdur. Tez axundun yanına gedib əhvalatı ona danışdı:

— Yəqin bu işləri edən keçəldi. Odunu aparıb, təndiri dağıdıb, iki güvəc qatığı, zay eyleyib, içində torpaq töküb.

Axund gördü ki, keçəl keçəlliyyində qalsa, gəlib yorğan-döşəklə birlikdə onları da oğurlayacaq. O, arvadına dedi:

— Arvad, gərək bu keçəlin nitqin kəsəm. Bəlkə canımız rahat ola.

İndi eşit keçəldən. Keçəl odunları aparıb yiğmişdi komasının hə-yətinə. Baxıb gördü çörək pulu yoxdu. Odunları bazara çəkdi, satıb çörək aldı, gətirib yeməyə başladı. Keçəlin kefi kök, damağı çağ idi.

O, bir ala-qara tula da saxlayırdı. Bu tulanı keçəl elə öyrətmüşdi ki, heç kəsi kalafaya buraxmırıldı. Keçəl də tulanı çox istəyirdi, həmişə yanında saxlayırdı.

Bir gün axund gecədən xeyli keçmiş, keçəlin evinin yanına gəldi, dırmaşdı divarın başına. İstədi düshə içəriyə. Divardan sallananda keçəlin tulası onu gördü. Yüyürüb yapışdı axundun çuxasının ətəyindən, başladı dartmağa. Axund gördü iş şüluqdu. Dartının güclə tulanın ağızından qurtardı, başı yalovlu evə gəldi. Baxıb gördü tula onun çuxasının ətəyini qoparıb. Utandığından arvadına bir söz demədi, soyunub yatdı.

Eşit keçəldən. Səhər keçəl durub gördü tula kiminsə çuxasının ətəyini qoparıb. Tulanı doydurdu, özü çıxıb getdi işinə.

O biri tərəfdən axund səhər durub gəldi keçəlgilə tərəf. Gördü keçəl evdə yoxdu, amma tula kalafadadı. İstədi girsin içəriyə, tula qoymadı ki, qoymadı. Axund baxıb gördü, nə qədər ki tula var, bura gecə gələ bilməyəcək. Yerdən bir yekə daş götürüb, saldı tulanın başına, tula zingildəyib öldü. Elə bu dəmdə uzaqdan keçəl göründü. Axund keçəli görən kimi qaçıdı.

Keçəl gəlib gördü ki, tulanı vurub öldürüb'lər. Bildi ki, tulasını axund öldürüb, öz-özünə dedi: – “Axund haramzadə, sən mənim tulamı öldürdün, mən də səni öldürüb tulamin qanını alacağam”.

İndi eşit axunddan. Keçəlin analığı axundu danlayıb dedi:

– Kül sənin kimi kişinin başına. Sən ki, bir keçəlnən bacara bilmir-sən, nə axundsan? Utanmaz-utanmaz da başına yüz arşın ağı sarımsan. Özün də yeddi arvad saxlayırsan.

Axund dedi:

– Ay arvad, tulanı mən öldürmişəm, keçəli də sən öldür.

Arvad dedi:

– Gəl ikimiz də bir gedək, keçəli öldürək.

İkisi də razı olub, ər-arvad durub keçəlin evinə tərəf getdilər. Keçəl gördü ki, tappılıt gəlir. Tez kösöyü qoydu ocağa, dayandı göz-ləməyə. Axundla arvadı dırmaşıb çıxdılar dama. Arvad dedi:

– Sən qabağa düş.

Axund dedi:

– Yox, sən qabağa düş.

Başladılar xırlaşmağa. Axund dedi:

– Tulanı mən öldürmişəm, sən də düş, keçəli öldür.

Arvad dedi:

– Kişi sənsən, gərək sən düşəsən.

Keçəl gördü ki, bunlar dava eləyirlər, tez kösöyü əlinə alıb çıxdı dama. Axundla analığını saldı kösöyun altına. O qədər vurdu ki, hər ikisi cəhənnəmə vasıl oldu.

Keçəl öz muradına çatıb, can rahatlığınan dövran keçirdi, siz də var olun.

## LOTU QARA VƏ MOLLA

Biri var idi, biri yox idi, Qara adlı bir adam var idi. Adına Lotu Qara deyirdilər. Lotu Qara qonaqpərəst adam idi. Günlərin bir günü Lotu Qara yaşayan kəndə iki nəfər atlı gəldi. Axşam olduğu üçün kənddən çıxıb gedə bilmədilər. Tərs kimi onların bu kənddə qonaqları yox idi. Lotu Qaranın qonaqcıl adam olduğunu öyrənib, atlarını qapı-sına sürdürlər. Lotu Qara qapıya çıxdı, qonaqlarının atlarını tutdu. Yəhərləri atların belindən götürdü, cilovları başlarından alıb tövləyə

qatdı, qonaqları da evə apardı. Xoş-beş, on-beş, qonaqlara yer göstərdi. Amma iş burada idi ki, qonaqların süfrəsinə qoymağa evdə heç bir şey yox idi. Bir də yadına düşdü ki, qonşusu molların çox toyuğu var, özü də satır. Durub molların evinə getdi. Həyətə girəndə itlər onun üstünə töküldülər.

Molların arvadı çölə çıxıb soruşdu:

– Kimsən?

Lotu Qara bildi ki, “vay” adı çəkməsə, mollaya bir şey boyun olmasa, gecənin bu vaxtında molla bayırı çıxmayacaq, qonaqların da yanında üzüqara olacaq. Lotu Qara əllərini daraqlayıb, ağlaya-ağlaya dedi:

– Xanım, bir əziz adamımız ölüb, mollaya de, zəhməti qəbul eləyib qapıya təşrif buyursun.

Arvad sevinə-sevinə içəri girib Lotu Qaranın sözlərini ərinə xəbər verdi. Molla ölü adını eşidən kimi bayırı çıxdı. Lotu Qara mollaya ədəb-ərkanla salam verib dedi:

– Molla əmi, ölüünü sabaha qoyaq. İki qonağım gəlib, bir toyuq lazımdı, haqqı haqdı, minnəti də artıq. Gəl mənə bir toyuq sat.

Molla dedi:

– Sataram,ancaq qorxuram qiymətini verə bilməyəsən.

Lotu Qara dedi:

– Molla, at olmayıacaq, dəvə olmayıacaq. Neçəyə desən, verəcə-yəm qiymətini.

Molla yaman kəmfürsət idi, üç abbasıya gedən toyuğuna Lotu Qaradan üç manat istədi.

Lotu Qara dinməz-söyləməz razi oldu. Üç manat verib mollahdan bir toyuq aldı. Lotu Qara toyuğu götürüb evə getməkdə olsun, molla fikrini dəyişdi. Lotu Qaranı geri qaytarıb dedi:

– Toyuğun qiyməti beş manatdı, sən üç manat niyə verirsən?

Lotu Qara beş addım getməmişdi ki, molla yenə də peşman oldu, daldan çağırıb dedi:

– Toyuğu çox ucuz vermişəm, gərək beş manat da verəsən. Həm də toyuğun döşünü özümə qaytarmalısan. Lotu Qara buna da razi oldu, mollaya beş manat da verdi. Lotu Qara az getməmişdi ki, molla onu yenə də səslədi, geri qaytarıb dedi:

– Toyuğun çıçırtmasına da bu gecə bir başqa molla ilə qonaq gələcəyik.

Lotu Qara buna da razı oldu, toyuğu evə gətirdi başını kəsdi, tük-dən çıxardı, qolunu qol, budunu bud eləyib arvadına dedi:

– Arvad, tez bir yaxşı çığırma bişir.

Arvad toyuğun ətindən çığırma bişirməyə başladı. O biri tərəfdən, molla dabbagħa düşmüş öküz kimi ağızından su axa-axa arvadına dedi:

– Arvad, bu gün ölü olmadısa da, yenə də qazancım çox oldu. Üç abbasıya dəyen toyuğu on manata verdim. Xeyrat əvəzinə, toyuq çığırması yeyəcəyik. Döşü də mənimdi. Dur, sən də mənim paltarımı geyin, gedək Lotu Qaragilə.

Arvad dedi:

– A kişi, birdən başa düşər, biabır olarıq.

Molla dedi:

– Başa düşən-zad deyil. Sən mənim o biri paltarımı tez geyin, gedək, çığırma əldən çıxar. Arvad ərinin paltarlarından bir dəst geyindi, gəldilər Lotu Qaranın evinə. Hami ayağa qalxdı. Molla arvadınyan başda əyləşdilər. Molla əbasının o tərəfini, bu tərəfini çəkdi, cibindən təsbehi çıxartdı çevirməyə, hərdən-birdən də qazanda qovrulan çığirtmaya baxmağa başladı. Gözləri siyan görmüş pişiyin gözünə döndü. Lotu Qara başa düşdü ki, molla çığırma yeməyə gəlib, yanında gələn də arvadıdır, kişi paltarı geyinib.

O dedi:

– Molla əmi, səni hamımız tanıyıraq, ancaq yanındakı mollanı tanımiriq. Buyursun görək o kimdi?

Molla əbasını ciyinlərinə çəkdi, dizi üstə çökdü, qoca təkə kimi boğazını arıtlayıb dedi:

– Bu, mənim qardaşım oğludu. Atası mərhum olub. Çox kamil molladı.

Lotu Qara dedi:

– Bu indiyə qədər harada idi? Heç kəs onu mollalar içində, məclisdə, xeyirdə, şərdə görməyib. Sənin qardaşın oğlunu indi eşidirik.

Mollanın boğazı qurudu, bir neçə dəfə saqqalını tumarladı, udquna-udquna dedi:

– Xorasana oxumağa getmişdi. Yaxın günlərdə təşrif buyurub.

Lotu Qara dedi:

– Qoy Xorasanda gördüklərindən, eşitdiklərindən bir az danışsın.

Molla dedi:

– Çox utancaqdı, hələ açılışmayıb.

Lotu Qara dedi:

– Eybi yoxdu. Biz açılışdırarıq, inşallah. Qoy bir neçə qohumumuz var, onları da çağırırm, çörək yeyək.

Lotu Qara kəndə çıxdı, mollaya itaət eləyən mömin adamlardan beş-altı nəfər çağırıldı, evinə gətirib dedi:

– Axund, qardaşın oğluna deyin, Xorasandan bizə bir az söhbət eləsin.

Adamlardan biri dedi:

– Ay kişi, nə qardaş oğlu? Mollanın qardaşı yoxdu ki, onun da oğlu olsun.

Lotu Qara dedi:

– Xeyr, molla əmi, mən əhd eləmişəm ki, Xorasan ziyarətindən təzə gələn adamın əlindən, ayağından, üzündən, gözündən öpəm ki, savaba yetişəm.

Mollanın dili tutulub kəkələyəndə, Lotu Qara ayağa qalxıb, mol- lanın arvadına dedi:

– Bacı, əmmaməni başından götür, əbanı çıynindən sal. Öpməyi elə belə deyirdim. Sən mənim bacımsan. Bu mollalar elə belə firıldaqçı olurlar.

Demə arvad bu sözləri gözləyirmiş, əbanı çıynindən saldı, əmma- məni başından götürüb dedi:

– Məni bağışlayın, məndə günah yoxdu. Bu üzüqaranın tutduğu əməllərin hamısı belədir.

Qonaqların mat-qutu qurudu. Lotu Qaradan soruştular:

– Bu necə əhvalatdır?

Lotu Qara bütün əhvalatı mən sizə nağıl elədiyim kimi onlara nağıl eləyib, öz arvadına dedi:

– Arvad, qonaqlar acdır, yemək gətir.

Lotu Qaranın arvadı çığırtmanı qablara çəkib süfrəyə düzdü. Hamı yedi, amma çifayda, mollanın boğazından bir tikə də keçmədi. Axırda da mollanı kötükləyib, qovladılar.

## KEÇƏL, DARĞA VƏ AXUND

Biri var idi, biri yox idi, bir keçəl var idi. Bu keçəlin nənəsindən başqa kimsəsi yox idi. Keçəl hər gün səhər meşəyə gedib, odun yiğirdi, aparıb bazarda satırdı, aldığı pulu çörəyə verib, nənəsi ilə yeyirdi.

Günlərin bir günü şəhərin darğası bazarda gəzirdi, gördü bir kəndlili yağı satır. Darğa kəndlilinin əlindən yağı aldı, aparıb bir dükana qoydu. Kəndlili yalvardı-yaxardı, yağını darğadan ala bilmədi. Keçəl də burada idi. Bir kənardada dayanıb tamaşa eləyirdi. Bəli, keçəl odunu satdı, nə-nəsinin yanına gəlib dedi:

– Nənə, bazarda darğası bir kəndlilinin yağını aldı, özünü də döyüb danladı.

Nənəsi dedi:

– Ay bala, Allah darğanın evini yıxsın, yaziq atanı da o döyüb ölüdürdü.

Keçəl gecəni bir təhər keçirdi. Tezdən yenə durub oduna getdi. Odun qırmaq istəyəndə, meşəbəyi onu tutub darğanın yanına gətirdi. Darğa keçələ dedi:

– Sənə kim ixtiyar verib ki, meşədən odun yiğasan?

Keçəl başını aşağı salıb dinmədi.

Darğa dedi:

– Padşahın əmrinə görə iki yüz tümən cərimə verərsən. Verməsən, sənə zindana salacağam.

Keçəlin boğazının yolu qurudu, söz tapmadı darğaya desin.

Darğa onun çənəsinin altından bir dürtmə vurub dedi:

– Tez ol, iki yüz tüməni ver.

Keçəl ona yalvar-yapış eləyib dedi:

– Ağa darğası, mənə üç gün möhlət ver.

Darğa keçəlin dilindən kağız aldı, ona üç gün möhlət verdi. Keçəl evlərinə getdi. Nənəsi gördü keçəl çörək-zad almayıb, özü də elə kef-sizdi ki, az qalır ağlasın. Nənəsi ondan soruşdu:

– Niyə kefsizsən? Bəs çörək hanı?

Keçəl dedi:

– Darğası qoymur odun yiğam. Özü də mənə iki yüz tümən cərimə kəsib.

Nənəsi başına-gözünə döydü. O günü nənə-bala ac yatdılar. Səhər keçəl durub bazara çıxdı. Elə ac idi ki, yer-göy başına hərlənirdi. Gördü ki, bir nökər tacirin dükənинə nimçədə aş aparır. Keçəl xəlvətə saldı, onun əlindən nimçəni qapıb qaçıdı, birbaş evlərinə apardı. Nökər gedib tacirə dedi:

– Bir nimçə aş gətirirdim. Keçəl əlimdən alıb qaçıdı.

Tacir hər yerə adam göndərdi, keçəli tapmadılar.

O biri tərəfdən keçəl aşı nənəsi ilə yeyib, o günü bir təhər dolan-dılar. Sabah darğaya iki yüz tümən verməli idi. Keçəli fikir götürmüdü. Papağını qabağına qoyub çox fikirləşdi, ancaq bir yol tapa bilmədi. Gecəni keçəl bir təhər yatdı, səhər tezdən yerindən durdu, nənəsinin taxça-boğcasını axtardı, gördü atasından bircə don qalıb.

O, nənəsinə dedi:

– Aparıb bu donu sataram, puluna bir neçə günlük çörək alaram, sonra baxarıq.

Keçəl donu götürüb bazara çıxdı, elə satmaq istəyirdi ki, gördü budu darğa gəlir. İstədi donu gizlədə, darğa görüb dedi:

– Keçəl, nə satırsan?

Keçəl dedi:

– Bu donu satmaq istəyirəm.

Darğa donu keçəlin əlindən aldı, bir neçə yumruq da vurub dedi:

– Get cəriməni gətir, gel danışaq.

Keçəl bilmədi çörəksiz nənəsinin yanına necə getsin? Qonşuluqlarında olan misgərin yanına gedib dedi:

– A misgər, məni şagird saxlarsanmı?

Misgər dedi:

– Saxlaram, elə mənə şagird lazımdı.

Keçəl qaldı misgərin yanında. Misgər ona hər axşam çörək-zad verirdi, o da nənəsinə aparırdı. Keçəl çox fərasətli idi. Gördüyünü tez götürürdü. Misgərin yanında ikicə ay qaldı, bu iki ayda çox şey öyrəndi. Keçəl misdən pul kimi şeylər qayırıb ciblərinə yığıdı, gəldi evlərinə, nənəsinə dedi:

– Nənə, mən dargadan şikayətə gedəcəyəm.

Nənəsi dedi:

– Ay bala, sən darğaya neyləyə bilərsən?

Keçəl dedi:

– Nənə, onun başına oyun açacağam.

Keçəl şəhərin böyük axundun yanına getdi. Axund ondan soruşdu:

– Nə sözün var?

Keçəl ədəblə salam verib dedi:

– Axund ağa, bazar darğası məndən iki yüz tümən pul istəyir. Axund ağa, qurbanın olum, məni darğanın əlindən xilas elə.

Axund dedi:

– İndi neyləmək istəyirsən?

Keçəl dedi:

– Fağır adamam, mənə rəhmin gəlsin. Məni bağışla. Mən hardan iki yüz tümən tapım?

Axund gördü burda xeyir var, dedi:

– Keçəl, mən darğaya deyərəm səndən pul almaz. Ancaq bir şərtim var.

Keçəl dedi:

– O nə şərtdi?

Axund dedi:

– Gərək mənə əlli tümən verəsən.

Keçəl fikrə getdi.

Axund dedi:

– Niyə fikrə getdin? Razi deyilsənsə, çəkil başımdan, rədd ol get.

Keçəl dedi:

– Axund ağa, raziyam, verərəm.

Keçəl Qurana and içib axunda söz verdi ki, tez düzəldib gətirərəm. Axund razı oldu. Keçəl çıxıb getdi. Axund da birbaş məscidə getdi, camaatı yığdı, darğanı da çağırıldı. Üzünü darğaya tutub dedi:

– Darğə, sən qaziya iki yüz tümən borclusan. Niyə vermirsən? Gərək axşama kimi iki yüz tümən gətirib mənə verəsən. Qurana and içməlisən ki, axşama kimi gətirib sənə verəcəyəm.

Darğə dedi:

– Ay canım, keçəl mənə iki yüz tümən borcludu.

Onu al, qaziya verim.

Axund dedi:

– Yox, sən özün keçəldən alarsan. Sən bu gün pulu gətirib mənə vermelisən ki, aparib qaziya verim.

Darğanın əlacı kəsildi, əli qoynunda evinə getdi. İki yüz tümən pul gətirdi, axşam aparib axunda verdi. Keçəl axşam axundun yanına gəldi. Axund qaşqabığını turşudub dedi:

– Ey vələdüzzina, darğanın pulunu niyə vermirsən? Gözümün qağından rədd ol get, iki yüz tümən pulu gətir mənə ver, mən də verim darğaya.

Darğə pulu axunda verəndə keçəl qapıdan gözü ilə görmüşdü. Odu ki, bir söz demədi bayırı çıxdı. Bir daşın üstündə oturub gecəni yarı elədi. Bildi ki, axund ona pul verəsi deyil. Bir təhər dırmaşıb barının başına çıxdı, axundun həyətinə yendi. Baxıb gördü axund daş kimi yatıb. Girdi evə, axundun pul sandıqçasını götürdü, yenə barıdan aşıb

evlərinə gəldi. Sandıqçanı açıb gördü, orada beş yüz tūmən pul var. Keçəl nənəsini oyadı, pulları ona verib dedi:

– Nənə, bu pulları bərk saxla. Səhər də bir ləzzətli südlü plov bişir yeyək.

Keçəlin nənəsi pulları görəndə gözləri işıqlandı, pulları götürüb gizlətdi. Bunlar gecəni rahat yatıb səhər yeməkdə olsun, eşit axunddan.

Axund tezdən durub dəstəmaz aldı, istədi namaz qila, birdən iki yüz tūmən yadına düşdü. Baxıb gördü sandıqça yoxdu. Ora sandıqça, bura sandıqça, nə qədər axtardısa, tapmadı ki, tapmadı. Axundun qarınna ağrı düşdü, namaz yadından çıxdı. Onun namazı pul idi. Axund sırını açıb heç kəsə deyə bilmədi, yana-yana qaldı. Bildi ki, pulu keçəl aparıb. Açıb ağartmalı məsələ deyildi.

O biri tərefdən keçəl illik ruzusunu alıb başının altına yiğdi. O, darğa ilə axundun gözünə görünmürdü.

Günlərin bir günü keçəl damın üstə çıxmışdı. Gördü darğa onlara tərəf gəlir. Keçəl nənəsini çağırıb dedi:

– Nənə, məni kim xəbər alsa, deyərsən, keçəl on gündü bu şəhərdən köçüb.

Nənəsi dedi:

– Yaxşı, deyərəm.

Bəli, darğa gəlib qapını döydü. Keçəlin nənəsi qapıya çıxb dedi:

– Kimi istəyirsən?

Darğa dedi:

– Keçəli istəyirəm.

Arvad dedi:

– Keçəl on gündü evi satıb, çıxb gedib.

Darğa kor-peşman bazara qayıtdı. Keçəl də damın üstündən aşağı düşüb dedi:

– Nənə, pul götür, bazara get. Bir dəst arvad paltarı, bir də bir çarqat al gətir. Özün də tez gəl.

Qarı dedi:

– Ay oğul, arvad paltarını neyləyirsən?

Keçəl dedi:

– Nənə, lazımdı, sən get al.

Keçəlin nənəsi pul götürüb bazara getdi, bir dəst arvad paltarı alıb gətirdi. Keçəl arvad paltarını geyib bazara çıxdı. Əvvəl-əvvəl axunda rast gəldi. Keçəl axundun qabağında əzildi, büzüldü, qır verdi. Axund

bərk şorgöz idi. O, özlüyündə dedi: “əcəb nazlı arvaddı, bundan adla-maq olmaz”.

Axund düşdü keçəlin dalına, keçəl hara getdi, o da getdi. Keçəl birbaş meşəyə getdi. Axund da onun dalınca gedirdi. Meşənin qalın yerində keçəl çadranı başından atdı, bir yarmaça götürüb, axundu o qədər budadı ki, axund heydən düşüb yerə yixildi. Keçəl onu itələyib bir yarğanın altına saldı, üstünü torpaqladı.

Keçəl yenə üzünü-gözünü bərk-bərk bürdü. Bazara çıxdı. Axtarış darğanı tapdı. Ona göz vurdı, naz elədi. Onu da yoldan çıxartdı. Başı ilə işarə elədi ki, dalımcı gəl. O, getdi, darğa onun dalına düşdü. Gethaget, keçəl darğanı da meşəyə axundu basdırıldığı yerə apardı. Bir-dən başından çarşabı atdı. Darğa onu görəndə qaçmaq istədi. Keçəl ona da aman vermədi. Bir yekə yarmaça götürüb onun üstünə düşdü. Nə yemisən, turşulu aş. Baş-göz demədi budadı. O qədər vurdu ki, darğa heydən düşüb yerə yixildi. Keçəl onun yixlisindən da əl çək-mədi, budadı. Onu da mollanın yanına salıb üstünü torpaqladı. Bundan heç kəsin xəbəri olmadı.

Keçəl onların şərindən qurtardı, nənəsi ilə qulağı dinc gün keçirib, ömürlərini başa vurdular.

## QAFTANIN NAĞILI

Biri vardı biri yoxdu. Uzaq əyyamlarda Qaytan adlı bir qarı vardı. Bu qarının gözünün ağı-qarası Qaftan adlı bir nəvəsi, var-dövlətdən isə bircə keçisi vardı. O, hər gün bu keçini sağıldı, nəvəsi Qaftan da aparıb bazarda satırıldı, aldığı pula çörəkdən-zaddan alındı, ölmə-diril dolanırdılar. Keçinin başına bir iş gəlsə idi, hər ikisi acıdan ölürdi. Bu keçininki də lap vergi idi, öynədə<sup>1</sup> bir sərnici süd olurdu. Özü də ildə iki dəfə ekiz bala doğurdu.

Günlərin bir günü Qaftan südü satıb evə qayıdanda, padşahın veziri onun qabağına çıxıb dedi:

– Ay oğlan, görürəm ildə on iki ay süd satırsan. Məgər sənin inəyin heç qurutmur?

Qaftan dedi:

---

<sup>1</sup> Hər sağılenda

– Vəzir sağ olsun, inəyimiz yoxdu, bircə keçimiz var. Özü də sən bildiyin keçilərdən deyil, bir evin dirəyidir. Öynədə nənəm ondan bir sərnic süd sağır.

Qaftan keçini o qədər təriflədi ki, vəzirin ağızının suyu axıb, dedi:

– Gərək mən o keçini görəm.

Qaftan dedi:

– Nə olar, vəzir ağa, gedək gör.

Vəzir utanmaz-utanmaz Qaftanın yanına düşdü. Qaftan onu evlərinə apardı. Keçini ona göstərdi.

Vəzir baxıb gördü, bu elə kecidir ki, ceyran kimi. Adam gözünü çəkmək istəmir. Keçiyə gözü düşdü. Qayıdır getdi. Qaftan da nənəsinin yanına getdi. Qaytan Qaftandan soruşdu:

– Bala, o kim idi?

Qaftan dedi:

– Nənə, vəzir idi, keçiyə baxırdı.

Qarı iki əlli başına vurub dedi:

– Vay, vay, vay! Evimiz yixıldı! Keçini vəzir əlimizdən alacaq, bizi düzlərdə qoyacaq!

Qaftan gülə-gülə dedi:

– Ay nənə, sən nə danışırsan? Keçi onun nəyinə lazımdır? Onun fikrini çəkmə.

Qaytan dedi:

– Yox oğlum, o vəzir zalım adamdı. O, yıxmamış ev yoxdur.

Qaftan nə qədər eləyirdi, nənəsini sakit eləyə bilmirdi.

O biri tərəfdən vəzir keçini heç yadından çıxartmırı. Onu Qaftandan zor-güt, ya da xoşluqla almaq fikrinə gəlmışdı. Elə ki, barığaha çatdı, bir qul çağırıb dedi:

– Get, filan yerdə Qaftan adda bir oğlan var, onu bura çağır.

Qul düz Qaytan qarının evinə getdi, dedi:

– Qaftan, səni vəzir çağırır.

Qaytan qarı, dizlərinə vurub başladı ağlamağa, dedi:

– Evimiz yixıldı, keçini zalım vəzir alacaq! Oğlumu onun üçün çağırır.

Qul Qaftanı götürüb vəzirin yanına apardı. Vəzir dedi:

– Qaftan, gərək keçini mənə verəsən.

Qaftan dedi:

– Vəzir, ədalətinə güc eləmə. Bizi dolandıran elə o keçidir. Keçini alsan, gərək qabaqca qoca nənəmlə mənim başımı kəsəsən. Allah xa tirinə bizim ölümümüzə bais olma.

Vəzir onun ağızına bir şillə vurub, dedi:

– Keçini mənə verməlisən, vəssalam, şüd tamam!

Qaftan gördü xeyir, vəzir zorla bundan keçini alacaq, odur ki, padşahın yanına şikayətə gedib dedi:

– Şah sağ olsun, bir qoca nənəm var, bir də özüməm. Gözümüzün ağı-qarası bircə keçimiz var. Onun südü ilə dolanırıq. Bu keçini vəzir əlimizdən almaq istəyir. Bizə rəhmin gəlsin, qoyma keçimizi vəzir əlimizdən alsın.

Padşah vəziri çağırtdırıb dedi:

– Vəzir, bu necə əhvalatdı? Bu yazıqların keçisini niyə əllərindən almaq istəyirsən?

Vəzir keçini o qədər təriflədi ki padşah da keçiyə aşiq oldu. İndiyə qədər aşiq bir idi, indi oldu iki. Padşah dedi:

– Vəzir, gedək o keçiyə baxaq.

Padşahla vəzir bir-birinə qoşulub Qaftanın evinə getdilər. Padşah keçiyə baxıb gördü doğrudan da gözəl keçidi, elə bil ceyrandı. Padşah keçiyə vuruldu. Barigaha qayıdb vəzirə dedi:

– Vəzir, o keçi mənim olmalıdır. Sən tamahını çek. Padşaha keçini təriflədiyinə vəzir peşman oldu. Ona bir söz demədi. Padşah iki adam göndərdi, Qaftanı yanına götürüb dedi:

– Keçi mənim olmalıdır. Öz əlinlə götürüb mənə verməlisən.

Qaftan çox yalvardı, padşahın ona yazılı gəlmədi. İki adam gəndərdi, gedib keçini barigaha apardılar. Qaftan əlləri qoynunda evə qayıdb nənəsinə dedi:

– Nənə, mən padşahnan vəzirdən qisas almalıyam. Gərək keçimi onlardan alam. Baş götürüb bir müddət uzaqlara gedəcəyəm.

Nənəsi dedi:

– Bala, sən padşahla padşahlıq eləyə bilməzsən. Yerində otur.

Qaftan dedi:

– Yox nənə, gedəcəyəm.

Qaytan qarı çox dedi, oğlu Qaftan az eşitdi. Axırda naəlac qalıb razi oldu. Qaftan dəsmalına çörək qoyub yola düşdü. Az getdi, çox getdi, çörəyi qurtardı. Acıdan qızları heydən düşdü. Bitaqət olub yerə yığıldı. Handan-hana ayıldı. Yaxından bir səs gəlirdi. Çevrilib səs

gələn tərəfə baxdı, gördü bir şir, budur nərə çəkə-çəkə gəlir. Qıçlarının heyi yox idi ki, durub qaçın. Gördü şir düz onun yanına gəldi. Qaftan ona dedi:

– Ay şir, məni yemə.

Şir dile gəlib dedi:

– Ay uşaq, dalma düş, hara getsəm gəl.

Qaftan onun dalına düşdü. Şir onu öz mağarasına apardı dedi:

– İndi de görüm, hardan gəlib, hara gedirsən?

Qaftan dedi:

– Ey şir, padşahla vəzir keçimi əlimdən aldılar, mənimlə nənəmi ac qoydular. Odu ki, onların əlindən ayaq alıb gedirəm.

Şir dedi:

– Görürəm, acsan. Doyunca çörək ye, sonra təhərini deyərəm, gedib keçini alarsan.

Qaftan doyunca çörək yedi. Dizləri taqətə gəldi. Şir ona dedi:

– Ey Qaftan, bu biyabani qurtarınca gedərsən. Qabağına bir qalın meşə çıxacaq. Meşənin içərisi gecədən də qaranlıqdı. Qorxmazsan, meşənin içiyinən gedərsən. Bir xeyli gedəndən sonra qabağına bir qoca kişi çıxacaq, sənə hər söz deyəcək. Sən heç zad deməzsən. Elə deyərsən, qəbuldu, atamsan. Kişi qəlyanını yerə salacaq, yerdən götürüb özünə verərsən. Onda sənə deyəcək:

– Get, oğul, xoşbəxt olarsan. Bir az gedərsən, görəcəksən bir mağara var. Mağaranın yanına gedəndə qabağını bir əjdaha kəsib, səni yemək istəyəcək. Al bu daşı. Vurarsan əjdahanın başına, olər. İçəri girərsən. Görəcəksən bir adam oturub, hər yerə nur səpir. O sənə deyəcək. Nə dileyin var, de yerinə yetirim.

Onda deyərsən: “Səndən sehrli od istəyirəm”.

Ey Qaftan, o, gündü. Sənə bir balaca yumru od verəcək. Alıb qoymarsan cibinə. Qorxmazsan, o od səni yandırmayacaq. Geri qayıdarsan, cibindəki oda nə desən yerinə yetirəcək. O əfsunlu oddu, ona heç şey kar eləməz. Əlində tutanda özün də od olacaqsan. Gedib padşaha divan tutarsan, keçini də alarsan.

Qaftan şirdən razı qaldı, onunla salamatlaşış yola düşdü.

Gedib şir dediyi qaranlıq meşəyə çıxdı. Gördü burda bir qoca kişi oturub, öz-özünə elə hey oxuyur. Kişi oğlanı görəndə yerindən qalxdı, ağızına bir şillə vurdu. Dilinin altından nə nalayıq söz çıxdı, ona dedi. Qaftan bir kəlmə də söz qaytarmayıb dedi:

– Qəbuldu, öldürməyə də ixtiyarın var. Sən mənim atamsan.

Kişinin qəlyanı əlindən düşdü. Qaftan o saat qəlyanı yerdən götürüb ona verdi. Kişi dedi:

– Ey oğlan, görürəm yaxşı oglansan. Get, muradına çatacaqsan. Xoşbəxt olacaqsan.

Qaftan kişiyyə dua elədi, ondan ayrılib, bir qədər getdi, bir mağarağa çatdı. Gördü mağaranın ağızını bir əjdaha kəsib. Əjdaha onu yemək istəyəndə, şir verdiyi daşı əjdahanın təpəsinə vurdu, əjdaha o saat öldü. İçəri girib gördü bir gözəl qız oturub, hər tərəfə nur səpir. Bura hara olsun – günün evi. Gün oğlanı görüb dedi:

– Ey oğlan, altı ay idi, heç yerə işiq sala bilmirdim. Əjdaha qabağımı kəsmişdi. Sən onu öldürdün, məni xəta-bələdan qurtardın. Nə diləyin var, söylə, yerinə yetirrim.

Qaftan dedi:

– Səndən sehrli od istəyirəm.

Gün ona yumurta böyüklüyündə bir od verdi, dedi:

– Səni yandırmaz, nə desən yerinə yetirər. Kimi desən yandırar. Oğlan odu alıb cibinə qoydu. Günlə salamatlaşış geri qayıtdı. Əvvəl qocanın, sonra şirin yanına gəldi. Onlardan xeyir-dua aldı. Şir ona bir tük verib dedi:

– Dara düşəndə oda tutarsan, hazır olaram.

Qaftan şirlə xudahafızlışib yola düşdü. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi gedib evlərinə çıxdı, gördü anası dilənçi olub, acıdan ölürlər. Odu cibindən çıxardıb dedi:

– Od, səndən bir qazan aş istəyirəm. O saat aş hazır oldu. Qaftan anası Qaytanla doyunca aş yedilər. Qaytan dirçələndi.

Qaftan düz padşahın yanına getdi, dedi:

– Şah, ver mənim keçimi?

Şah dedi:

– Nə keçi? Tutun bunu, asın dar ağacından.

Onu tutmaq istəyəndə Qaftan cibindən odu çıxartdı, o saat özü də oda döndü. Alov qalxıb padşahın üz-gözünü yandırdı. Padşah bərkədən qışqırkı:

– Dayan verim.

Oğlan odu qoydu cibinə. Padşah qorxusundan onun keçisini özünə qaytardı. Qaftan keçini götürüb evinə apardı. Ana-bala çox sevindilər. Qaftan odu çıxardıb dedi:

– Od, səndən bir imarət istəyirəm.

O saat imarət hazır oldu, hər tərəfə parıltı saldı. İmarətin daşları ləli, zəbərcəddən idi. Padşah bu binanı görüb ağzı ayrıq qaldı. Padşah vəzirə dedi:

– Vəzir, tədbir. Qaftandakı sehrli şeyi ələ keçirməliyik.

Vəzir dedi:

– Şah, qızın Məlaikə xanımı ona ərə ver. Bəlkə qızın vasitəsilə o sehrli şeyi ələ keçirəsən. Ayrı yol yoxdu.

Padşah Qaftanı çağırıb dedi:

– Qızım Məlaikəni sənə verirəm, hazırlıq gör.

Qaftanın damağı şaqquıldı. Padşah yeddi gün, yeddi gecə toy elə-yib qızını Qaftana verdi. Bir müddət Qaftanla şah qızı mehriban dolan-dılar. Bir gün Məlaikə xanım Qaftandan soruşdu:

– Bu var-dövlətə nə ilə çatdin?

Qaftan dedi:

– Qazanmışam. Əl zəhmətimlə.

Məlaikə xanım dedi:

– Məndən sırrini gizləyirsən. Məni özünə arvad hesab eləmirsən.

Sözünü qurtarib ağlamğa başladı. Qaftanın ürəyi davam gətir-mədi, cibindən odu çıxardıb dedi:

– Od, səndən bir bəzəkli, hər şeyli məclis istəyirəm.

O saat hazır oldu. Bəzəkli xalılar, üstündə süfrə, süfrənin üstündə hər cür ləzzətli yemək.

Yedilər, süfrədən qalxdılar. Padşah qızı odun yerini bildiyinə çox şad oldu. Bir müddət gəldi keçdi. Padşah qızı özünü Qaftana daha mehirli göstərdi. Bir gecə Məliakə xanım Qaftanı yuxuya verdi. Onun cibindən odu çıxardıb, düz atasının yanına getdi, odu ona verdi, sırrını də öyrətdi.

O biri tərəfdən Qaftan yerdən qalxıb gördü, nə qız var, nə də cibində od. Qaftan tez bir biyabana getdi. Padşah onu axtarıb tapmadı, ancaq keçini öz evinə apardı. Oğlan biyabanda şir verdiyi tükü oda tutdu. O saat şir hazır oldu. Qaftan əhvalatı ona nağıl eləyib dedi:

– Padşah odu əlinə keçirib.

Şir dedi:

– Məstan pişiyi bura çağır.

Qaftan gedib pişiyi gətirdi. Şir pişiyə dedi:

– Padşahın imarətinə gedərsən. Onda bir sehrli od var, nə cür olursa odu ələ keçirərsən, gətirib Qaftana verərsən.

Pişik dedi:

– Baş üstə.

Pişik düz padşahın qapısına getdi, bir təhər evə girdi. Bir künclə gizləndi. Gözlədi, padşah yuxuya getdi. Axtardı, odu onun başının alından tapdı. Götürüb evdən çıxdı, aparıb şirə verdi. Şir odu Qaftana verib dedi:

– Bu dəfə odu ələ keçirsələr, səni öldürərlər. Sən onlardan qabağa düş.

Şir sözünü deyib, getdi. Qaftan çox sevindi. O biri tərəfdən padşah yerdən qalxdı. Ha axtardı, odu tapmadı. Başa düdü ki, bu Qaftanın işidir. Qızın çağırıb dedi:

– Qızım, Qaftan odu oğurlayıb. Qorxma, get, onunla barış, qılığına gir. Odu ələ keçir, yoxsa o bizə divan tutacaq.

Qız geyindi, bəzəndi, ətirləndi, “gəl məni gör, dərdimdən ölü” oldu. Qaftanın yanına gəldi. Qaftan onu görəndə hər şeyi unutdu. Lap özünü də unutdu. Elə bil padşah qızı heç odu oğurlamayıbmış. Qız ona naz atdı, qəmzə verdi. Qaftan daşı cibindən çıxartdı, təam istədi, o saat süfrə açıldı, üstü dolu nemətlər. Məlaikə xanıma da bu lazım idi. Qaftanın gözünü oğurlayıb, yeməyinə bihuşdarı qatdı. Qaftan yeyən kimi bihuş olub yerə yixildi. Qız ayağa qalxdı, onun cibindən odu çıxardıb tez apardı, atasına verdi. Qaytan evə girib gördü oğlu Qaftan bihuş olub. Onun üzünə güləb səpib özünə gətirdi, dedi:

– Oğul, səni kim bu hala saldı?

Qaftan dedi:

– Padşahın qızı.

Qaytan dedi:

– Padşahın qızı bura nə cür gəlmışdı?

Qaftan dedi:

– Nənə, danışmağın vaxtı deyil. Padşah bura gəlib, bizi yandırıb külə döndərəcək.

Qaftan qaçıb bir mağaraya getdi, tükü oda tutdu, şir hazır oldu dedi:

– Yenə nə olub, yəqin odu əldən vermisən?

Qaftan əhvalatı ona söyləyib dedi:

– Qız məni aldatdı, bihuş eləyib, odu apardı.

Şir o saat pişiyi çağırıb dedi:

– Məstan pişik, padşah yenə odu ələ keçirib. Get odu oğurla getir.

Pişik dedi:

– Baş üstə.

Pişik padşahın mənzilinə gedib, bir yerdə gizləndi, padşah odu qoyduğu yeri öyrəndi. Gözlədi, padşah yatan kimi odu götürüb qaçıdı, gətirib şirə verdi. Şir odu Qaftana verib dedi:

– Çalış, odu bir də əldən vermə.

Şir sözünü deyib getdi. Qaftan düz evə gəldi, gördü keçi yoxdu.

Anası Qaytandan soruşdu. Qaytan dedi:

– Padşah gəlmışdı, səni axtarırdı. Keçini götürüb apardı.

Qaftan düz barigaha getdi, dedi:

– Padşah, keçimi ver. Padşah qorxudan onun keçisini verdi.

Qaftan keçisini evə apardı. Nənəsi Qaytan keçinin südünü sağdı, içində çörək doğrayıb, şirin-şirin yeməkdə olsunlar, o biri tərəfdən padşah vəziri çağırıb dedi:

– Vəzir, odu Qaftan yenə ələ keçirib. Tədbir!..

Vəzir dedi:

– Tədbir odu ki, onu gətir eşik ağası qoy, məclis düzəlt, məclisdə bihuş elət, odu əlindən alandan sonra özünü də öldür.

Vəzirin tədbiri padşaha xoş gəldi. Qaftanı barigaha çağırıb dedi:

– Səni eşik ağası qoyuram. Onun üçün bu gecə qonaqlıq düzəldidi-rəm, axşam gələrsən.

Qaftan dedi:

– Mən istəmirəm, eşik ağası özün ol. Padşah, allada bilməzsən.

Başım daşlara dəyib. Bu saat sənin dərsini verəcəm.

Padşah dedi:

– Qaftan, onda ta səninle işim yoxdu, məndən əl çək.

Qaftan odu çıxardıb dedi:

– Ey od, padşahi, vəziri, vəkili, əyanları, əşrəfi, padşah qızını yandır kül elə.

Od hər tərəfə alov püskürdü, padşahı, qızını, vəziri, vəkili, bütün əyanları yandırıb kül elədi. Barigah kül təpəsinə döndü.

Qaftan evlərinə qayıtdı. Bir kasıb kişinin qızını aldı, yeddi gün, yeddi gecə toy elədi. Qaftan, nənəsi Qaytan, arvadı və keçisi ilə ömrəsürüb, dövrən keçirdilər.

## DURALININ NAĞILI

Biri vardı, biri yoxdu, Allah vardı, şəriki yox idi. Bir kişi vardı. Bunun da bir oğlu vardı, adı Duralı idi. Gündərin bir günü Duralının dədəsi zəmi biçdirirdi. Üç-dörd biçinçisi vardı. Nənəsi Durahya dedi:

– Bala, gəl biçinçilərə yemek apar.

Duralı nənəsinin hazırladığı yeməyi, biçinçilərə apardı. Dədəsi Duraliya dedi:

– Bala, get nənənə de toyuqdan-zaddan bir-ikisini kəssin, axşama xörək hazırlasın, Biçinçimiz çoxdu.

Arvad kişidən çox qorxurdu. Odur ki, Duralı nə desə idi, onu eləyə-cəkdi. Duralı gəlib evə çıxdı. Nənəsi ondan soruşdu:

– Bala, dədən nə tapşırı?

Duralı dedi:

– Nənə, dədəm dedi ki, qonşumuzdan-zaddan adam çağırınsın, qara öküüzü də, boz öküüzü də kəsdırsın, xörək qayırsın, biçinçimiz çoxdu.

Arvad bu sözü eşidən kimi bir-iki adam çağırıldı, öküzləri kəsdirdi. Başladılar gönünü soymağa. Kişi biçin biçirdi. Gördü ürəyi qıslırm, öz-özünə dedi: “Durum, gedim evə. Görüm evdə nə olub ki, mənim ürəym belə olur!?”

Gəndən gördü ki, qapısı çox yığıncaqlıdır. Daban aldı, gəlib gördü öküzlərin ikisini də kəsiblər, qolun qol, budun da bud eləyib yığıblar evə. Arvadına dedi:

– Köpək qızı, bu nə işdi?

Arvadı dedi:

– Əşı, Duralı geldi ki, dədəm deyir, qara öküüzü də boz öküüzü də kəsdırsın, xörək qayırsın, biçinçimiz çoxdu. Mən də kəsdirdim. Kişi Duralını çağırıldı, ona bir-iki şillə çəkib dedi:

– Ay başın batsın, məgər mən sənə demişdim ki, get de öküzlərin kəsdırsın? Sən ev yışan, fərsiz oğulsan. Get biçinçiləri çağır gəlsinlər.

Duralı gedib biçinçilərə dedi:

– Dədəm deyir, biçilisini-biçili, bafasını-bafa, bitilisini də bitili qoysunlar. Dörd tərəfdən zəmiyə od vursunlar, çıxıb getsinlər.

Biçinçilər dedi:

– Bəlkə dədən dəli olub? Zəmiyə niyə od vuraq?

Duralı dedi:

– Yox, əmi, dədəm dəli deyil, deyirdi yandırsınlar.

Biçinçilər dedi:

– Yaxşı, sən yavaş-yavaş get, biz zəmini yandıraq, sonra gələk.

Duralı yola düşdü. Biçinçilər də bir kola od vurdular, Duralının dalınca düşdülər yola. Biçinçilər gəldilər evə. Kişi soruşdu:

– Bəs niyə gec gəldiniz?

Dedilər:

– Əşİ, gədəyə tapşırmamışdın ki, biçiləni, biçilməyənin hamısını yandırın, gəlin?

Kişi dedi:

– Necə? Məgər zəmini yandırdınız?

Biçinlər dedilər:

– Sevin ki, biz uşağın sözünə baxmadıq. Duralı deyirdi, dədəm deyir: – zəmiyə bitilisi-bitili, biçilisi biçili qoyub dörd bir tərəfdən od vursunlar, gəlsinlər.

Kişi durdu çomağı götürsün, Duralını vursun, ayağı sürüsüb yıxıldı, papağı başından düşdü. Duralı tez yürüdü, kişinin papağını götürüb qaçıdı. Kişinin uzaq yerdə bir bacısı vardı. Duralı ağlaya-ağlaya onun yanına gedib dedi:

– Ay mama<sup>1</sup>, dədəm ölüb!

Maması tez-tələsik bir qazan halva çaldı, bir az yuxa bişirdi. Bir neçə də toyuq kəsdi, yüklədi eşşəyə, ağlaya-ağlaya düşdü yola. Duraliya dedi:

– Duralı, bala, sən eşşəyi sür gətir, biz irəliləyək. Duralı başqa yolla başladı getməyə. O, yolda eşşəyi satdı. Bir yerdə yuxarı, bir yerdə halvanı, bir yerdə də toyuğu basdırıldı. Yolda üç tacirə rast gəldi. Bundan soruştular:

– Kimsən, hara gedirsən?

Duralı dedi:

– Nökər olacağam.

Dedilər:

– Bala, gəlsənə, elə bizə nökər olasan!

Duralı dedi:

– Niyə olmuram, olaram.

---

<sup>1</sup> Mama – bəzi rayonlarda bibiyə deyirlər.

Duralı qoşuldı tacırlar. Bunlar gedib çıxdılar Duralı halvanı basdırıldığı yerə. Bunlar dedilər:

– Duralı, bir az odun yiğ, bişmiş bişirək, yeyək.

Duralı dedi:

– Neyləyirsiz bişmiş?

Dedilər:

– Necə neyləyirik, çörək yemiyək?

Duralı dedi:

– Elə mənim bu ağacımdan hər şey olar, Nə desəniz o saat hazır elərəm.

Dedilər:

– O nə yaxşı şeydi.

Duralı dedi:

– Halva istəyirsiniz hazır olsun?

Dedilər:

– İstəyirik.

Duralı halvanı basdırıldığı yeri bilirdi. Çomağı ora vurub dedi:

– Di, qazın buranı.

Qazdılardır, gördülər doğrudan da bir qazan halva var. Onu yedilər, düşdülər yola. Getdilər çıxdılar toyuq basdırılan yerə.

Dedilər:

– Duralı, bir az odun yiğ, bişmişdən-zaddan qayıraq.

Duralı dedi:

– Neyləyirsiz odunu? Elə mən bu ağacımla hər nə desəm hazır olar.

Duralı ağacı vurdu toyuğunu basdırıldığı yerə, dedi:

– Ağacım səndən adama iki toyuq istəyirəm.

Qazdılardır, gördülər doğrudan adama iki bişmiş toyuq çıxdı. Yedilər, öz aralarında dedilər:

– Bu ağacı bundan oğurlaya bilərikmi?

Buradan da yola düşdülər, gedib çıxdılar yuxa ilə xörək basdırılan yerə.

Dedilər:

– Duralı, odun yiğ, bir az yeməkdən-zaddan bişirək.

Duralı dedi:

– Siz nə təhər adamsınız? Bir dəfə sizə dedim ki, bu ağacımla nə istəsən hazır olar.

Çomağı vurdu xörək, yuxa basdırıldıgı yerə, dedi:

– Ağacım, səndən bir qazan xörək, isteyirəm, yanında altı büküm yuxa.

Qazdılар yeri, bir qazan xörək, altı büküm yuxa çıxartdilar. Doyunca yedilər. Duralı qabı, qaşığı yiğdi bir xurcuna, dedi:

– Ta mən sizdən ayrılacağam.

Dedilər:

– Ədə, bu səfəhdi. Gərək bu ağacı bundan alaq. Duralı, gəl bu ağacı ver bizə.

Duralı dedi:

– Hərəniz iki yüz tümən verin, ağacı verim sizə.

Bunlar çıxardıb altı yüz tümən verib ağacı Duralıdan aldılar.

Duralı dedi:

– Bir söz də deyim.

Dedilər:

– De.

Duralı dedi:

– Biədəb söz yadınıza sala-sala ağacı yerə vursanız, heç şey çıxmaz. Gərək ağacı yerə vuranda ürəyinizə biədəb söz salmayasınız.

Dedilər:

– Salmariq.

Duralı bunlardan ayrıldı. Getdi, gördü bir kişi qayanın dibində namaz qılır, yanında da bir at bağlanıb. Duralı çığır-bağır saldı.

– Ay aman, ay dad, qoyma, qaya uçdu üstünə.

Kişi tez namazın üstündən yarımcıq durdu, söykəndi qayaya.

Duralı dedi:

– Əshi bir az söykən, qoyma qaya uçsun başına. Mən atı minim, gedim hay salım, adam yiğim gətirim. Qoymasınlar qaya uça, sənin basına.

Duralı tez atı mindi, qab-qaşığı da qoyub xurcuna yola düdü. Atı yelə döndərdi, getdi çıxdı bir şəhərə. Burada atı da satdı, qab-qaşığı da.

O biri tərəfdən kişi də bərk-bərk söykənmişdi qayaya ki uçmasın.

Duralı şəhərdən çıxdı, yavaş-yavaş gedirdi, gördü ki, yolun kənarında bir çoban qoyun otarır. Çobana salam verib dedi:

– Hayif sənə, ay çoban.

Çoban dedi:

– Nə olub? Niyə mənə hayif?

Duralı dedi:

– Hayif sənə ki, saqqalın əyri bitib. Yoxsa gözəl, göyçək oğlansan.

Çoban dedi:

– Buna əlac varmı?

Duralı dedi:

– Niyə yoxdu. Bir qara qoyunu kəs, dərisini bütöv çıxart, gir içində.

Mən ağızını bərk-bərk sarıyım, aparım, qoyum yolun qıraqında. Yoldan keçənə deginənə:

– Ay aman, gənnənə get, saqqalın əyri bitər. Onda düzələr.

Çoban bu sözə inandı. Götirdi bir qara qoyun kəsdi, dərisini soydu, girdi qoyunun dərisinin içində. Duralı dərinin ağızını möhkəm bağladı. Aparıb qoydu yolun qıraqında. Cəmdəyi də götürüb qoyunlarla birlikdə apardı şəhərə. Qoyunları da eti də satdı. Çoban da qaldı yolun qıraqında. Duralı axşam gedib girdi bir samanlığa ki, orda gecələsin. Gecənin yarısı idi. Bir də gördü bir gəlin girdi içəri, əlində bir qab xörək, qoltuğunda bir xalça. Saldı xalçanı yerə. Duralı bir də gördü dəlhisinə bir qazı girdi samanlığa. Gəlin dedi:

– Qazı, sən məni harda sevdir?

Qazı dedi:

– Toyda oynayanda. Bir dur oyna, baxım.

Gəlin durdu, başladı oynamaya. Qazı dedi:

– Bəs, sən məni harda sevdir?

Gəlin dedi:

– Şaxseyə gələndə. Bir dur şaxsey get görüm.

Qazı durdu, şaxsey gedəndə, Duralı dedi:

– Sən ölüsən minacatın yeri buradı.

Bir qıraqı sıniq tava vardi, aldı əlinə, əlini qoydu qulağının dibinə, başladı bağırmağa. Minacatın səsini eşidəndə qazı ilə arvad oradan süvrüdürlər<sup>1</sup>. Duralı oturub xörəyi yedi. Xalçanı də götürüb, çıxartdı bazarda satdı, pulu doldurdu cibisdanına. Pulu cəmlədi, burda bir dükan açdı. Başladı xörək bişirtdirib qonum-qonşuya yedirtməyə, hörmət eləməyə. Bu burada əməlli-başlı alver eləməkdə olsun, sizə xəbər verim kimdən? Üç atlidan. O üç atlı ki, yolda bundan çomaq almışdilar, gəldilər gördülər bir kişi söykənib qayaya çığırir: “Ay aman qoymayın!”

<sup>1</sup> Süvüşmek – yəni, aradan çıxmak

Bunlar dedilər:

– Sən ölüsən, bizi aldadan, bunu da aldadıb. Əşİ nədi nə olub?

Qayaya söykənən kişi dedi:

– Ay başınıza dönüm, yeyin gəlin, qaya uçur!

Dedilər:

– Ay evin dağılmamasın, o böyüklükdə qaya uçsa, onu saxlamaq olar?

Bizi aldadan səni də aldadıb, gəl bəri, gedək.

Kişi qayadan çəkildi, gördü qaya uçub eləmir. Bu kişi də qoşuldu bunlara, düşdülər yola. Bir az getmişdilər ki, gördülər, bir qaraltı görünürlər. Getdilər qaraltıya sarı. Gördülər bir dəridi, dərinin içindən səs gəlir: “Gəndən gedin, saqqalıım əyri bitər”.

Bildilər ki, dərinin içində adam var, dedilər:

– Ay axmaq oğlu axmaq, bizi aldadan səni də aldadıb. Dərinin ağızını açdırılar, çobanı çıxardıb dedilər:

– Ay axmaq, qoyunun dərisinə girməklə, saqqal da düzələrmi?

Heç saqqal da əyri bitərmi? Hələ bizim gözümüz bağlanmışdı, bəs sənə nə olmuşdu?

Çoban da qoşuldu bunlara, oldu beş adam. Gəldilər həmin şəhərə. Axtardılar, aradılar Duralını tapdılar. Duralı dostlarına üç manat, beş manat verib öyrətdi. Dostları dedilər:

– Bu, burda iyirmi ildir alver eləyir. Dəli-zad olmamışınız ki, vayğa<sup>1</sup> zad görməmişsiniz ki. Adam adama oxşar dayna. Siz səhv eləmisiniz.

Bunlar bir az inandılar. Duralı bunlara dedi:

– Gecə mənə qonaqsınız.

Duralı axşam yaxşı xörək bişirdirdi, bunlara yaxşı qonaqlıq verdi. Yedilər, içdilər, Yer qayırdı, yatmağın binasını qoydular. Duralı dedi:

– Bilirsiniz nə var?

Dedilər:

– Nədi, nə var?

Duralı dedi:

– Bizim padşahın bir pis xasiyyəti var. Hər kim yatanda tərləsə, onun boynun vurdurur. Lap obaşdan evləri yoxladır, adamlara baxırlar.

Bunlar yatdılar. Duralı gözlədi, bərk yuxuya gedəndə yerdən qalxdı, evdə nə qədər palazvardı tökdü bunların üstünə. Özü getdi yatdı. Obaşa<sup>2</sup> yaxın qonaqlardan biri oyandı. Gördü o qədər tərləyib ki,

<sup>1</sup> Yuxu

<sup>2</sup> İşıqlanana

yorğan-döşək də yaş olub. Yoldaşlarından birini dümsükləyib oyatdı dedi:

– Evin dağılmاسın, mən çox tərləmişəm, yorğan-döşək də yaş olub.

O biri oyanıb dedi:

– Sən ölüsən, mən də bərk tərləmişəm. Lap su içindəyəm.

O biriləri dedilər:

– Biz də tərləmişik.

Bu zaman bərk səs-küy eşidildi.

Dedilər:

– Padşahın adamları gəlir. Durun qaçaq səhər açılmamış. Pulumuz getdi cəhənnəmə, bəri canımız getməsin. Yoxsa boynumuzu vuracaqlar.

Durdular, nələri vardı töküb qaçdilar. Səhər açıldı. Duralı bunlardan nə qalmışdı, özünün nəyi vardı, hamısını satıb pul elədi. Gəldi dədəsinin yanına, pulu saydı verdi ona, dedi:

– Dədə, bax bu sənin öküzlərinin qiyməti, bu da taxılının qiyməti. Al, bu da artığı. Nə qədər canımızda can var, heç fikir eləmə. Başla evdən-zaddan tikdir.

Bəli, dülgərdən, bənnadan tutdular, bir yaxşı ev tikdilər. Yığışdılar içinə. Kefi kök, damağı çağ yedilər içdilər. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin. Siz yüz yaşayın, mən iki əlli, hansı çoxdu siz götürün, azi qalsın mənə. Siz sağ olun, mən salamat.

## BALA ÖKÜZ ALA ÖKÜZÜN NƏYİDİ?

Keçmişdə bir cütçü, bu cütçünün də keçəl bir oğlu vardı. Keçəl çox haramzadə keçəl idi. Öynədə<sup>1</sup> yeddi çörək yeyərdi.

Günlərin bir günü cütçü arvadına dedi:

– Arvad, haçanacan mən əkim, töküm bu keçəl boynusunuşmış yesin? Sabahdan qonşulara tapşır, ona çörək-zad verməsinlər. Göndər yanına, görek nə elərəm?

Cütçü gecədənnən çıxıb cütə getdi. Ondan bir az sonra keçəl gözünü ova-ova yerindən durub nənəsindən çörək istədi. Nənəsi dedi:

<sup>1</sup> Öynə – birdəfəyə, bir oturuma

– Bala, çörək yoxdu. Nə vardısa hamısını atan yiğib apardı.

Keçəl dedi:

– Vay dədə, vay!

Keçəl getdi qonşuya.

– Ay Şərbətalının arvadı, bir çörək!

Arvad dedi:

– Yoxdu, bərəkətdi.

Getdi o biri qonşuya:

– Ay Söydümalının arvadı, mənə bir çörək!

Arvad dedi:

– Yoxdu.

Keçəlin əlacı kəsildi, birbaş getdi atasının yanına. Atası gördü, keçəl elə gəlir gülə kimi. Keçəl çatıb dedi:

– Bəs, bu zəhrimar çörəyin hamısını niyə yiğib gətirmisən?

Cütçü dedi:

– Öküzləri qoymuşdum işin ağızında, bir vədə gördüm öküzlər çörəyi yeyiblər.

Keçəl dedi:

– Onda bu gün acıdan olərəm.

Atası dedi:

– Al xışın dəstəyini bir az o yan-bu yana sür. Bu saat gedim sənə çörək gətirim. Görüm, o köpək qızı, sənə niyə çörək verməyib?

Kişi dəstəyi keçələ verdi. Keçəl başladı yeri sürməyə. Atası baxdı, gördü lap yaxşı sürüür. Arxayı olub getdi evə, arvadına dedi:

– Arvad, keçəl cütü belə sürüür, elə bil yüz ildi rəhbərdi. Qurban deginən, keçəl əkində, döyəndə köməyim olacaq. Dur ayağa səkkiz dənə təndir çörəyi, otuz dənə yumurta, üç girvənkə yağ ver, aparım keçələ.

Arvad kişi dediyi şeyləri hazırladı. Kişi şeyləri keçəl üçün apardı. Keçəl yer süründü, bir də gördü, xış yerin ortasında nəyə isə ilişdi. Öküzlərə çox təpindi, öküzlər tərpənmədi. Çubuğu atdı yerə, güc elədi xışın dəstəyinə. Yerdən bir bardağ qızıl çıxdı. Qızılı apardı qoydu torbasına, getdi atasının yanına.

Atası dedi:

– Nə üçün dayandın?

Keçəl dedi:

– Öküzlər yorulub, qoymuşam bir az dincəlsinlər.

Atası dedi:

– Onda sənə çörək vermərəm.

Keçəl dedi:

– Mən də vermərəm.

Atası dedi:

– Nə tapmışan ki, mənə vermirsən?

Keçəl dedi:

– Heç nə.

Atası çörəyi qoydu onun qabağına.

Padşah vəzirinən ova çıxmışdı. Keçəl onları görüb, öz-özünə dedi: “Tapdığımı çağırıb o atlilərə verəcəyəm”.

Keçəl papağını keçirtdi ağacın başına, çağırıldı. Padşah vəzir gəldi.

Vəzir soruşdu:

– Nə var keçəl, nə deyirsən?

Keçəl dedi:

– Atamnan davamız düşüb. Bilmirəm bala öküz ala öküzin nəyidi?

Atası gözü ilə padşahla vəzirə işarə elədi ki, bu dəlidi fikir verməyin.

Vəzir keçələ dedi:

– Nə bilək bala öküz, ala öküzin nəyidi?

Padşahla vəzir onu dəli hesab eləyib, çıxıb getmək istədilər. Keçəl onları dayandırıb dedi:

– Mən atama deyirəm, bala öküz, ala öküzin bacısı oğlu. O deyir ki, birini İrəmazangıldən almışıq, birin Şabangıldən, qohum deyillər.

Padşahla vəzir onu doğrudan da, dəli hesab eləyib, getdilər. Keçəl çörəyin ikisini də yeyəndən sonra atası ilə evə qayıtdılar. Keçəl evdə üçə çörək də yeyib dedi:

– Bu gecə ölcəcəyəm acıdan.

Bunların bircə otaqları var idi. Keçəl yatanda qızıl bardağını qoydu başının altına. Gecə kişi arvadına dedi:

– Arvad, keçəl nəsə tapıb, özü də başının altına qoyub. Gəl götürək, görək içində nə var?

Ərlə arvad onun başının altında olan bardağı götürdülər gördülər ki, içi qızılnan doludu. Çox sevindilər. Bir ayrı bardağı torpaqla dolurdular, aparıb qoydular keçəlin başının altına.

Keçəl gecədənnən durdu, qarnını qaşıya-qaşıya dedi:

– Aparıb verəcəyəm padşaha. Görək kim peşman olacaq?

Atası dedi:

– Nəyi?

Keçəl ona cavab vermədi, küpəni qoltuğuna alıb birbaş padşahın qapısına getdi, dedi:

– Hami padşah? Qızıl tapmışam, verəcəyəm ona.

Qapiçılard dedilər:

– Keçəl, səs eləmə, bura meşə-zad deyil.

Vəzir dedi:

– Dəyməyin, qoyun gölsin.

Onu padşahın yanına buraxdırılar. Padşah ona dedi:

– Qızılı hardan tapmışan?

Keçəl dedi:

– Cüt sürən yerdən.

Padşah dedi:

– Tök yerə.

Keçəl bardağın içində olan torpağı yerə tökdü, özü də əlini belinə vurub, başladı fəhm eləməyə. Torpağı görəndə öz-özünə dedi – ya qızıl torpağa dönüb, ya da ata-anam dəyişdirib.

Padşah ona dedi:

– Ədə keçəl, bu ki torpaqdı.

Keçəl dedi:

– Bəli, padşah, torpaqdı.

Padşah dedi:

– Torpağı nə üçün gətirmisən?

Keçəl dedi:

– Gətirmişəm ki, onunla sənin ağılinı ölçəm. Görəm torpağın ağılı çoxdu, yoxsa sənin?

Padşah qəzəblənib dedi:

– Salın, bu keçəli zindana.

Keçəli danaboyunu eləyib, saldılar zindana.

Padşah dedi:

– Vəzir, keçəli güd, gör zindanda nə qayırır?

Vəzir gedib zindanın pəncərəsindən güdməyə başladı. Gördü keçəl iki barmağını bir-birinə keçirir, öz-özünə nə isə ölçür.

Vəzir padşahın yanına gəlib dedi:

– Padşah, keçəl hey əlləri ilə ölçür.

Padşah dedi:

– Onu zindandan çıxardin, gətirin yanına.

Keçəli çıxardıb padşahın yanına gətirdilər. Padşah dedi:

– Keçəl, düzün deməsən, boynunu vurduracağam. De görüm əlini niyə ölçürdün?

Keçəl dedi:

– Mənim boynumun vurulmağı cəhənnəmə, zindana düşməyim cəhənnəmə, sənin fikrini eləyirdim.

Padşah dedi:

– Ədə köpək oğlu, kimin fikrini eləyirsən? Mənim fikrim var?

Keçəl dedi:

– Fikir eləyirdim ki, sənin boyun bir belə, boynunun yoğunluğu bir belə, qarnının yekəliyi bir belə, sən onları necə doydurursan?...

Padşah qəzəbləni b dedi:

– Salın, keçəli zindana!

Keçəli, yenə zindana saldılar. Padşah vəzirə dedi:

– Vəzir, keçəli güd, gör indi neyləyir?

Vəzir gedib güdməyə başladı. Gördü keçəl yenə əlin ölçür. Qayıdıb padşaha dedi:

– Yenə əllərin ölçür.

Padşah dedi:

– Çıxardin, keçəli yanına gətirin.

Keçəli çıxardıb padşahın yanına gətirdilər. Padşah ondan soruşdu:

– İndi niyə əllərini ölçürdün?

Keçəl yenə həmin cavabı verdi. Padşah dedi:

– Keçəl, düzünü deməsən sənə tüstü<sup>1</sup> verdirəcəyəm.

Keçəl dedi:

– Babamın goru haqqı düzünü deyirəm.

Padşah əmr etdi: – üç-dörd xaral saman yandırıb keçəli qoydular arasına.

Keçəl gördü iş xarabdı dedi:

– Çıxardin, düzünü deyim.

Keçəli tüstünün içindən çıxardılar. Keçəl dedi:

– Söz bayaqkıdı.

Yenə saldılar tüstünün içinə. Keçəl gördü, tüstü onu boğub öldürəcək. Andaman eləyib dedi:

<sup>1</sup> Yəni tüstü olan yerə salacağam. Ya da səni tüstüdə boğduracağam.

– Çıxardin, bu dəfə düzünü deyəcəyəm.  
Keçəli tüstünün içindən çıxardılar, üz-gözünü yuyub dedi:  
– Mən vəzir, vəkilin yanında deyə bilmərəm. Tək padşaha deyə-rəm.

Padşah keçdi o biri otağa. Keçəl ona dedi:

– Padşah, tüstü məni öldürüb, qulağını tut ağızma.

Padşah qulağını keçəlin ağızına verəndə, keçəl padşahın qulağını saldı ağızına. Padşah yalvardı, yaxardı, çığırdı, bağırdı, axırda keçəl qulağını buraxdı, dedi:

– Padşah, saman tüstüsü çox pis şeydi, sənə tövbənamə olsun, bir də elə işi görmə.

Vəzir, vəkil tökülüb gəldi. Padşah dedi:

– Bu dəlididir, buraxın getsin. Dəlidən xəta əskik olmaz.

Keçəli buraxıldılar, evlərinə gəldi, ata-anasıla şad, xürrəm yaşayıb ömür keçirdilər.

## KEÇƏL

Biri var idi, biri yox idi, bir qarı var idi. Bu qarının gözünün ağı, qarası bir keçəl oğlu var idi. Keçəl camaatin buzovunu otarırdı.

Bir gün keçəl buzovları yiğib otarmağa aparmışdı. Bir də gördü ki, göyün üzünü qara bulud aldı, yağış yağmağa başladı. Keçəl o saat paltarını soyunub, bir daşın altında gizlətdi. Bərk yağış yağdı, yağış kəsəndən sonra keçəl paltarını daşın altından çıxardıb, geydi. Eşit şeytandan.

Şeytan adam paltarında gəzirdi. Onun güzəri keçəlin yanına düşdü. Gördü keçəlin paltarı qupqurudu, heç islanmayıb.

Şeytan təəccüb eləyib, keçəldən soruşdu:

– Ay keçəl, bu yağışda, sənin paltarın niyə islanmayıb?

Keçəl cavab verdi:

– Bunun fali var, eləyirəm paltarım islanmir.

Şeytan dedi:

– Keçəl, gəl onu mənə öyrət.

Keçəl dedi:

– Sən mənə bir yaxşı əməl öyrət, mən də onu sənə öyrədim, əvəz-əvəz, olsun.

Şeytan dedi:

– Ay keçəl, mən sənə nə əməl öyrədim?

Keçəl dedi:

– Sən mənə elə əməl öyrət ki, oxuyub hər kəsə üfürsəm yerə, divara yapışsın.

Şeytan istədi onu aldatsın, dedi:

– Əvvəlcə sən fəndini öyrət, sonra da mən öyrədim.

Keçəl dedi:

– Aldada bilməzsən. Əvvəl sən öyrədəcəksən, sonra da mən.

Bir az cəhl çəkəndən sonra, şeytan razı oldu, yapışdırmaq əməlini ona öyrətdi, dedi:

– Di, sən öyrət.

Keçəl dedi:

– İndi qardaş, sözüm yoxdu, öyrədim. Qardaş, gördün ki, göyə qara bulud gəldi, yağış havası var, o saat paltarını soyun, bir daşın altında, ya kahada gizlə, yağış kəsəndən sonra yenə əyninə geyin.

Şeytan dedi:

– Sənin əməlin elə bu idi?

Keçəl dedi:

– Bəli, bundan yaxşı əməl olmaz.

Şeytanla keçəl başladılar dava eləməyə. Keçəl çomağı çəkib şeytanın üstünə cumdu. Şeytan işi fırıq görüb qeybə çəkildi.

Keçəl çox peşman olub, öz-özünə dedi ki, “ay dad, bidad, mən nahaq yerə şeytandan çox əməl öyrənmədim”.

Bəli, peşmançılıq fayda verməz. Axşam oldu, keçəl buzovları yığıb, oynaya-oynaya evlərinə gəldi. O saat nənəsinin üzünə dirənib dedi:

– Gedib, xanın qızını mənə alarsan.

Nənəsi dedi:

– Ay oğul, xan qızını sənə verməz. Bu sevdadan əl çək.

Keçəl çomağı çəkib dedi:

– Deyəsən, mənimmən örökən üstündə dari sərirsən. Sənə deyirəm, get, get!

Qarı çar-naçar gedib xanın elçi daşının üstündə oturdu. Xan bir adam göndərib dedi:

– Get qarının payını ver, getsin.

Qarının yanına gedib, ona pay vermək istədilər.

Qarı dedi:

– Mən pay almağa gəlməmişəm. Mənim ölmüş oğlum keçəl, xanın qızını istəyir, ona elçiliyə gəlmışəm.

Adamlar geri qayıdıb xana dedilər:

– Bəs, keçəl sənin qızını istəyir. Nənəsi elçiliyə gəlib.

Xan onu rədd eləmək üçün dedi:

– Keçəl gedib dağlardan mənə göy muncuq tapıb gətirsə, qızımı ona verərəm.

Qarı qayıdıb oğlunun yanına gəldi, dedi:

– Ay keçəl, səni görüm yerə girəsən. Buzovu buraxdın, xanın qızını istədin. Xan səni gedər-gəlməz yola göndərir.

Keçəl dedi:

– Ay nənə, de görüm, məni hara göndərir?

Qarı dedi:

– Belə tilsimli dağlara, göy muncuğa... qandın? Keçəl dedi:

– Nənə, mən göy muncuğa gedəcəyəm. Mən gəlincə kəndin buzovunu sən otararsan.

Nənəsi qorxusundan razı oldu. Keçəl çomağını götürüb fişdiriq çala-çala üz qoydu dağlara. Keçəl çox gəzdi, dolandı, axırda göy muncuğu tapıb evlərinə gəttirdi, dedi:

– Nənə, göy muncuğu apar ver xana. Qızını mənə al!

Nənəsi göy muncuğu götürüb yenə gəldi, elçi daşının üstündə oturdu.

Xan adam göndərdi ki, gedin, görün qarı indi nə deyir? Gəlib gör-dülər ki, qarı göy muncuğu gətirib. Xana xəbər apardılar.

– Bəs nə durmusan, keçəl göy muncuğu gətirib.

Xan başını tutub dedi:

– Vəzir, bir tədbir, qız əldən getdi.

Vəzir dedi:

– Nə tədbir, onu elə yerə göndər ki, geri qayıtməsin.

Bəli, keçəli xanın hüzuruna gətirdilər. Keçəl xidmət məqamında dayanıb dedi:

– Xan, mənim üçün qulluq!

Xan dedi:

– Keçəl, bir söz demirəm, qızı sənə verərəm. Ancaq bu şərtlə ki, dünyada mənim qızıma layiq bir şey var, gərək onu gətirəsən.

Keçəl dedi:

– O nədi?

Xan dedi:

– Uzaq cəzirədə bir bulaq var. O bulağın başında bir əjdaha var. O, əjdahanın ağızında bir lələ var. Gərək gedib, o ləli qızıma gətirərsən.

Keçəl əlini gözünün üstünə qoyub qapıdan çıxdı. Bərkitdi çarıqların dabanın, qırdı yerin damarın, günə bir mənzil gedib bir şəhərə çıxdı. Keçəl bu şəhərdən bir put qır, bir put da köhnə şərab aldı. Bunnaları götürüb uzun mənzil kəsəndən sonra gedib əjdaha olan yerə çatdı. Əjdahanın adəti idi, hər günorta səyahətə çıxardı. Əjdaha yerində yox idi. Keçəl o saat bulağın gözünü qır ilə möhkəm suvadı, hovuzu da boşaldıb, içində şərab tökdü. Sonra özü qaçıb kənarda gizləndi. Əjdaha çox susamışdı. Yetişib şərabdan doyunca içdi. O saat məst olub yerə yığıldı. Keçəl qılincini sıyırib əjdahani öldürdü, ləli onun ağızından çıxardı. Sonra əjdahanın başını kəsib götürdü, daban aldı birbaş xanın yanına. Xan yenə vəzir, vəkili yığıb dedi:

– Eviniz yixilsin, keçəl bu ölümündən də qurtardı. İndi tədbir tökün, onu elə yerə göndərək ki, getsin, gəlməsin.

Vəzir dedi:

– Keçəli göndərin qırx div tilsiminə. O qırx divin əlində elə bir nar var ki, hər kəs bir dənəsini yesə on beş yaşında gözəl oğlan olar. De-yərsən, get, o narı gətir.

Xan bu tədbirə “afərin” dedi. Keçəli yanına dəvət elədi dedi:

– Gərək, gedəsən qırx div tilsiminə. Divin əlində bir cavanlıq narı var, onu gətirərsən, sonra qızımı sənə verərəm.

Keçəl kor-peşman evlərinə gəlib, çörəkdən-zaddan götürüb yola düşdü. Çox böyük müsibətlə qırx divin tilsiminə gəldi. Qırx div qırx günün yuxusuna getmişdi. Keçəl o yana-bu yana baxıb, saçlarından asılmış bir gözəl qız gördü. İrəli getdi, qızın saçlarını açıb yerə qoydu.

Qız keçələ dedi:

– Ey keçəl, bura divlərin məkanıdı, onlar yatıb indi durub səni öldürəcəklər.

Keçəl dedi:

– Ey nazənin sənəm, qorxma, bu divlərin hamısını mən öldürəcəyəm.

Qız dedi:

– Ey keçəl, bu divlərin canı o şüşədədi. Kim onu o oxla vursa, hamısı qırılar. Vura bilməsə daş olub yerə yapışar.

Keçəl bu sözü eşidən kimi dizini yerə söykədi, oxu yaya keçirib nişan qoyub tuşladı. Ox yaydan çıxan kimi şüşənin ortasından dəydi...

Bərk şaqqıltı, gurultu qopdu. Divlərin hamısı cəhənnəmə vasil oldu. Keçəl baxıb gördü, göy şaqqalandı, bir boran nəriltisi eşidildi. Keçəl qızdan soruşdu:

– O nədir?

Qız dedi:

– Ey oğlan, bil və agah ol, o, divlərin sehrkar anasıdı. Bizi parça-parça edəcək. Tez gəl, buradan qaçaq.

Qız keçəllə bərabər bir daşın yanına gəldi, bir dua oxuyub daşa üç dəfə çubuqla vurdu. Bu zaman bir qəmər ürgə kişnəyə-kişnəyə çıxıb, qızın bərabərində dayandı. Oğlan soruşdu:

– Bu nə atdı?

Qız dedi:

– Bu divlərin nənələri minən atın balasıdı. Mən divlərdən bunun yerini öyrənmişəm. Min, qaçaq. Qurtarsa bizi bu qurtaracaq.

Keçəl narı da götürüb atın belinə sıçradı; qızı tərkinə aldı. At yel kimi uçmağa başladı.

Bir müddətdən sonra qız dedi:

– Keçəl, gör daldan nə gəlir?

Keçəl geri baxıb dedi:

– Xanım, qara duman gəlir.

Xanım dedi:

– Bərk sür.

Keçəl yenə atı qamçıladı. Bir müddət gedəndən sonra qız dedi:

– Keçəl, bax gör, indi nə gəlir?

Keçəl geri baxıb dedi:

– Xanım, boran, tozanaq gəlir.

Xanım dedi:

– Bərk sür.

Bunlar yenə bir müddət getdilər. Qız yenə keçəldən soruşdu:

– Bax gör, indi nə gəlir?

Keçəl baxıb dedi:

– Xanım, bir günəş doğub, bütün qara dumani, boranı qovdu.

Xanım dedi:

– Keçəl, atı yavaş sür, daha ölümdən qurtardıq. Bunlar gəlib evə çıxdılar. Keçəl narı xana aparmağa gələndə qız verməyib, ona oxşar bir nar uzadıb, dedi:

– Bunu apar, onu özümüz yeyərik.

Keçəl narı aparıb xana verdi. Xan şərtinə əməl etmədi. Qızı vermədi. Keçəl o saat şeytandan öyrəndiyi sehiri oxuyub xanı, vəziri, vəkili bir-birinə yapışdırıldı. Xan kızı gəldi, yalvarıb dedi:

– Bunları azad elə mən sənə gedərəm. Keçəl bir dua oxuyub qızı da atasına yapışdırıldı.

Narı kəsdi gətirdiyi qızla yedilər, oldular on beş yaşında cavan. Keçəl gətirdiyi qızla özünə qırx gün, qırx gecə toy elədi. Keflə, damaqla yaşıdlar.

## TOYUQ BİR QIÇLIDI

Biri vardı, biri yoxdu, keçmiş əyyamda bir dərviş vardı. Bu dərviş bütün sehr, əfsunları bilirdi. Günlərin bir gündündə, bu dərviş yol ilə gedirdi. Gördü bir oğlan aşiq-aşiq oynayır. Dərviş soruşdu:

– Oğlan, nə peşənin sahibiən?

Oğlan dedi:

– Peşəm elə budu, aşiq-aşiq oynamamaq. Uşaqlardan aşiq uduram. Aparıb satıram. Aldığım pulu verirəm çörəyə, aparıram evə, yeyirik.

Dərviş soruşdu:

– Dədəndən, nənəndən, bacından, qardaşından kimin var?

Oğlan dedi:

– Heç kimim yoxdu. Yetiməm. Bircə xalam var.

Elə gedib onun ocağının başında otururam.

Dərviş dedi:

– Oğlan, gəl mənim yanımıda qal. Yeməyini, içməyini də verərəm. Səninki də olsun ki, elə qəlyanımı yandır, aftafama su tök.

Oğlan dedi:

– Nə deyirəm, qalarəm.

Dərviş oğlanı götürüb gəldi evinə. Beş-on gün dolandılar. Bir gün dərviş ona dedi:

– Oğlan!

Oğlan dedi:

– Bəli!

Dərviş dedi:

– Oğlan, gəlsənə sənin gözünə bir dərman çekim. Sən hamını görəsən, amma heç kəs səni görməyə. Gedəsən padşahın xörəyi çəki-lib qabağa gələndə, götürüb gələsən, yeyək.

Oğlan dedi:

– Axı məni vurub öldürərlər.

Dərviş dedi:

– Yox, sən onları görəcəksən, onlar səni görməyəcəklər.

Dərviş gətirdi, onun gözünə bir dərman çəkdi. Oğlan qorxa-qorxa düşdü yola. Getdi, gördü heç buna deyən yoxdu ki, hara gedirsən, hərdan gəlirsən? Girdi içəri. Gözlədi, padşahın xörəyi gələndə, götürüb qapıdan çıxdı. Yolda əlini uzatdı, gördü plovun üstündə bir toyuq var. Toyuğun bir qızını qoparıb yedi. Gətirdi xörəyi qoydu dərvişin qabığına. Dərviş gördü plovun üstündəki toyuq bir qılıdı. Dərviş dedi:

– Yetim, bəs bu toyuğun bir qızı hanı?

Oğlan dedi:

– Bıy, toyuğun iki qızı olar?

Dərviş dedi:

– Əlbəttə, toyuğun iki qızı var. Bəyəm onu bilmirsən?

Oğlan dedi:

– Xeyr, toyuğun bir qızı olur.

Dərviş nə qədər dedisə də, oğlan sözünün üstündə dayanıb dedi ki, xeyr, toyuq bir qılı olar.

Bəli, oğlan gündə gedərdi, padşahın xörəyini gətirərdi, yolda toyuğun bir qızını yeyərdi. Hər gələndə dərviş bunu qısqıya basıb deyərdi:

– Yetim, toyuq iki qızı olar, bir qızı olmaz.

Oğlan and içirdi, aman eləyirdi ki:

– Sən nə təhər dərvişsən? Niyə bilmirsən ki, toyuq bir qızı olar, iki qızı olmaz?

O biri tərəfdən padşaha xəbər verdilər ki, bəs, hər gün sənin xörəyin yoxa çıxır. Kim aparır, bilmirik.

Padşah çox qəzəbləndi. Car çəkdirdi ki, “Bir əyyar peyda olub, hər gün padşahın yeməyini oğurlayıb aparır. Hər kəs onu tapsa dünya malından qəni edəcəyəm”.

Deyirlər, oğlanın toyuğun bir qızını yeməsi dərvişi çox açıqlandırmışdı. O istəyirdi ki, toyuğun iki qızı olduğunu sübut eləsin. Odur ki, dərviş durub padşahın yanına getdi, baş əyib dedi:

– Padşah sağ olsun, mən onu taparam.

Padşah dedi:

– Ağa dərviş, tap. Tez tap. Nə istəsən, sənə verəcəyəm.

Dərviş aşpaza bir dərman verib dedi:

– Xörəyi çəkməmiş bu dərmanı atarsan ocağa, yanar.

Aşpaz dərmanı apardı, xörəyi çəkməmiş dərmanı atdı ocağa, sonra xörəyi çekdi. Bu zaman oğlan girdi içəri. Dərmanın tüstüsü onun gözünü açısdırdı. Başladı gözünü ovmağa, dərman tamam getdi. Oğlan girdi içəri, istədi xörəyi götürsün. Onun qolundan yapışdırılar, gətirdilər dərvişin yanına. Oğlan gördü, paho, dərviş burdadı. Dərviş dedi:

– Yetim, indi sənin boynunu vuracaqlar. Gəl lotuyana boynuna al. Topyağın bir budunu yemisən, boynuna alsan, səni ölümdən qurtaracağam.

Oğlan dedi:

– Paho, bıy!... Sən nə qəribə dərviş imişsən. Sənin canın üçün, nə-nənin goru haqqı, toyuq bir qıçlıdı.

Dərviş başını bulayıb dedi:

– Yetim, düzün de, indi səni öldürəcəklər.

Oğlan dedi:

– Neynəyim öldürəcəklər. Düzünü deyirəm: Toyuq bir qıçlı olar.

Dərviş dedi:

– Yetim, mən bir loh<sup>1</sup> oxuyacağam, qalxacağam göyə. Onda məndən bir yumaq düşəcək. Onu göydə tuta bildin, dalimca gələcəksən. Elə ki, tutua bilmədin, gələ bilməyəcəksən, boynunu vuracaqlar.

Dərviş bir loh oxudu, qalxdı göyə. Bir yumaq düşdü. Oğlan atılıb yumağı göydə tutdu. Dərviş qalxdı göyə. Oğlan da dalınca. Gedib bir bərri-biyabanda yerə düşdülər. Dərviş bir cızıq çekdi, girdilər cızığın içine. Dərviş dedi:

– Mən bir loh oxuyacağam, dağdan bir əjdaha gələcək, alnında bir gözü var. Ala bu qılınçı, əgər onu vura bildin, boynu üzülüb yerə düşdü, onda qurtardıq. Elə ki, vura bilmədin, səni də yeyəcək, məni də.

Oğlan dedi:

– Baxaram.

Dərviş lohu oxudu, əjdaha gəldi. Oğlan qılıncla elə vurdı ki, əjdahanın boynu üzüldü, başı düşdü yerə. Dərviş tez sıçrayıb onun quyrugunu da kəsdi, atdı o yana. Sonra bir tava çıxartdı. Əjdahanın cəmdəyini təmiz doğradı tavaya. Başladı qovurmağa. Əbasının altından da beş-altı çörək çıxarıb dedi:

– Yetim, gəl otur yeyək.

---

<sup>1</sup> Loh – ofsun

Oğlan dedi:

– Mən yemirəm. Deyirsən ki, yeyim məni öldürə. Mən yemirəm.

Dərviş başladı özü yeməyə. Oğlan baxdı, gördü dərviş əjdahanın ətini elə şirin-şirin yeyir ki, adamın tamahı düşür. Bəli, dərviş doyunca yedi, sonra əbasını qoydu başının altına, yatdı. Oğlan fikir eləyib dedi:

– Öldürsə, elə bunu öldürərdi.

Oğlan başladı tavanın dibini yalamağa. Oğlan bir də yalayanda gördü bütün otlar səsləndi ki: “Mən filan dərdin dərmaniyam”.

Qaya səslənib dedi: Mənim altımda küp-küp qızıllar var!

Oğlan kürələndi, devikdi<sup>1</sup>. Bu zaman dərviş yuxudan ayıldı, təpiklə oğlanı vurdu. Oğlan bayaqdan bir parça ət olub, yixildi cızığın içində. Dərviş dedi:

– Gedirəm, səni qurd-quş yeyəcək. İndi düzünü de görüm, toyuğun bir qızını yedimmi? Yeyəndə nə olar? İstəyirəm düzünü deyəsən...

Oğlan dedi:

– Paho, sən nə qəribə sital dərvişsənmiş? Mən düzünü deyirəm; toyuq bir qıçlı olar. Sənin meyitini görmüm, iki qıçlı toyuq olmaz, bir qıçlı olar.

Dərviş bir loh oxudu, oğlan öz halına düşdü. Oğlanı da götürdü, getdi bir xarabaliq yerə. Bir cızıq çəkdi, dedi:

– Yetim, bir ilan gələcək, əgər onu vurdun, başı düşdü yerə, canımız qurtardı. Vura bilmədin, səni də öldürəcək, məni də.

Dərviş qalıncı verdi oğlana, bir loh oxudu. İlən gələn kimi oğlan elə vurdu ki, başı düşdü başqa yerə. Dərviş yenə sıçradı, ilanın quyrugunu kəsdi, kənara atdı. Tavanı çıxartdı, ilanın ətini doğrayıb tavaya tökdü, qovurdu. Oğlana dedi:

– Yetim, gəl yeyək.

Oğlan dedi:

– Mən yemirəm.

Başladı dərviş özü yeməyə. Yedi, əbasını qoydu başının altına, yixilib yatdı.

Oğlan dedi:

– Bu ki, belə şirin-şirin yedi, ona heç zad olmadı. Qoy mən də dibin sıvırıım, görmüm necə şeydi?

<sup>1</sup> Devikmək – səksənmək

Oğlan başladı tavanın dibini sivirmeyə. O saat otlar səsləndi, dedi:

– Mən filan dərdin dərmanıymam.

Daş səsləndi dedi: – Məni filan şeyə vursan qızıl ollam.

Oğlan girələnirdi, dərviş oyandı. Yenə oğlana bir təpik vurdu, oğlan bir parça ət oldu, yixıldı yerə. Dərviş dedi:

– Yetim, mən gedirəm, səni burda qurd-quş yeyəcək. Gel, düzünü söylə, görüm toyuğun bir qıcıını neylədin?

Oğlan dedi:

– Paho, sən nə qəribə adamsan, toyuq bir qıçlı olar. İstəyirsən gəl sənə yüz toyuq göstərim, görəcəksən hamısı bir qıçlıdır.

Dərviş gördü ki, oğlan dediyinin üstə möhkəm durub. Bir loh oxudu oğlanı yenə elədi həmin oğlan.

Yola düşüb getdilər, çıxdılar bir dağın başına. Dərviş bir ovuc arpa çıxartdı, səpdi yerə. Səpən kimi arpa göyərdi, yetişib ağırdı. Əlinə çin alıb dedi:

– Yetim, görürsən o qapını?

Oğlan baxıb gördü, dağın döşündə bir qapı var.

Dərviş dedi:

– Gedərsən, qapını açarsan. Heç nəyə əlini vurmazsan. İçəridə bir şam var yanır. Onu götürüb gələrsən. Geri qayıdanda şir, pələng, əj-daha səni qovacaq. Çölə çıxanda hamısı geri qayıdacaq. Qorxma, ora tilsimdi.

Oğlan yola düşdü, getdi, qapını açdı, içəri girib gördü, hər tərəfdə çoxlu ləl var. Ləldən yiğib ciblərini doldurdu. Götürdü şamı, qayıdan-da qapı bağlandı. Oğlan qaldı ağlaya-ağlaya. Gecə oldu. Oğlan başını qoydu bir daşın üstə, yixılıb yatdı.

Yuxuda gördü, ona deyirlər:

“Bu daşı qalxızsan, bir qapı açılacaq”.

Oğlan yuxudan ayıldı. Daşı qalxızb qapını açdı. Bir müddət yol getdi, çıxdı bir şəhərə. Oğlan şəhərə nabələd idi. Gəzə-gəzə bir karvansaraya çıxdı, şamı yandırdı, o saat qırx incə belli qız hazır oldu, de-dilər:

– Oğlan, nə buyurursan?

Oğlan qızları görəndə özünü itirdi. Bu zaman padşahın qızı külafi-rəngidən baxındı. Gördü karvansarada bir oğlan var, qulluğunda qırx incə qız durur. İki qaravaş göndərib dedi:

– Gedin, o oğlanı da, qızları da gətirin bura.

Qaravaşlar gələn kimi oğlan şamı söndürdü. O saat qızlar yox oldu. Qaravaşlar oğlanı götürüb apardılar şahzadə qızın yanına. Şahzadə qız dedi:

– Ədə, oğlan, bu nə işdi?

Oğlan dedi:

– Xanım, məndə nə günah var? İş bu şamdadı.

Xanım dedi:

– Şamı mənə ver.

Şamı oğlandan aldılar. Xanım dedi:

– Qızlar, şama od vurun.

Qızlar şamı yandırdılar.

O saat qapıdan qırx biğiburma oğlan girdi içəri. Vəzirin, vəkilin qızı da burada idi. Tez şamı söndürdülər, oğlanlar da yox oldu.

Qızlar hər gecə şamı yandıradılar, oğlanlar hazır olardılar, eyş-işrətə baxardılar. Bu əhvalat gedib padşaha çatdı. Padşah əmr elədi. Oğlanı padşahın yanına gətirdilər. Padşah ona dedi:

– Oğlan, bu nə işdi mənim qızımın başına gətirmisən?

Oğlan dedi:

– Qibleyi-aləm, iş məndə deyil, bu şamdadı.

Şamı oğlandan aldılar. Padşah dedi:

– Vəzir, yandır şamı!

Şam yandırılan kimi qırx dəllək hazır oldu. Başladılar padşahın, vəzirin, vəkilin bığın, saqqalın qırxmağa. Padşah dedi:

– Ədə, tez şamı söndürün, verin özünə, rədd olub getsin.

Şamı söndürüb verdilər oğlana. Oğlan şamı götürüb, gəldi dərvişin yanına. Gördü dərviş elə çin əlində gözünün yaşını tökür. Oğlanı görüb dedi:

– Yetim, şamı gətirdin?

Oğlan dedi:

– Bəli.

Dərviş dedi:

– Şamı yandır, ver mənə.

Oğlan o saat şamı yandırdı. Qırx incəbel qız hazır oldu, dedi:

– Ağa dərviş, nə buyurursan?

Dərviş dedi:

– Çəpəllər, amanatı gətirin.

Oğlan gördü, o saat bir xonçada bir ceyranın şəklini gətirdilər. Dərviş bir loh oxudu, bu ceyran bir qız oldu, bu şəkildən, misli bərabəri yox.

Dərviş oğlana dedi:

– Yetim, sən get o qızla kef elə, bu mənimdi.

Oğlan ürəyində dedi: – Gör sənin başına nə oyun gətirəcəyəm, Yağın üzünü yeyib, ayranını mənə ötürürsən.

Bir-iki gün keçdi. Yığılıb getdilər dərvişin evinə. Dərviş bir qədər qızla səhbət elədi. Sonra başını qoydu qızın dizinin üstə, yatdı. Oğlan qızı dedi:

– Əziyyətin hamısını mən çəkim, sən səhbəti onunla elə.

Qız dedi:

– Neynək. Bu dərvişin canı o şüşədədi. Onu öldür, səninlə səhbət eləyim. Amma o lohları gərək öyrənəsən.

Oğlan bir az oxumaq, yazmaq bilirdi. Dərviş loh oxuduqca bu yazdı, öyrəndi. Bir gün dərviş yenə yatmışdı. Şüsəni aldı. Dərviş oyandı, dedi:

– Yetim, onu qoy yerinə, yeddi padşahı sənin itaətinə gətirim.

Oğlan dedi:

– Ta o sözlərdən keçib.

Şüsəni çırpdı yerə, o saat dərviş qışqırıb öldü. Yığışdilar şamı götürdüyü imarətə. Başladılar ömür sürüb, dövran keçirməyə.

## ÜÇGÜL KEÇƏL

Bir obada bir üçgül keçəl var idi. Bu keçəlin bir keçisindən başqa heç nəyi yox idi. Keçəl bir gün keçisini qulaqlayıb bazara satmağa çıxartdı. Bazarda bir aşpaz ona yanaşın soruşdu:

– Keçəl, keçini neçəyə deyirsən?

Keçəl çox qarınqulu idi. Bərk acmışdı, dedi:

– Qarın dolusu aşa.

Aşpaz fikirləşdi ki, keçəl nə qədər yeyən olsa bir qazan aşdan artıq yeməyəcək, dedi:

– Aldım.

Keçəl dedi:

– Satdım.

Aşpaz keçini haylayıb içeri saldı, keçəli də apardı dükanına, dedi:

– Bu qazan, bu da sən, nə qədər qarnın tutur ye.

Keçəl oturdu qazanın yanında, girişdi aşa, qazanı boşaltdı. Əlini o biri qazana uzatdı.

Aşpaz gördü ki, bu doyan haramzadə deyil, başına bir qapaz salıb dedi:

– Keçini də götür, buradan rədd ol.

Keçəl keçini qulaqlayıb getdi halva dükanına.

Halvaçı soruşdu:

Keçini satırsanmı?

Keçəl dedi:

– Satram.

Halvaçı soruşdu:

– Neçəyə verirsən?

Keçəl dedi:

– Qarın dolusu halvaya.

Halvaçı da fikirləşdi ki, keçəl yesə, yesə ancaq bir neçə büküm halva yeyə bilər, dedi:

– Aldım.

Keçəl dedi:

– Satdım.

Keçəl halvanın böyründə əyləşdi. Halva bükümlərini bir götürdü iki götürdü basdı içəri.

Halvaçı gördü, halvası qurtarha-qurtardı, onun başına bir qapaz çəkib dedi: İtil burdan.

Keçəl keçini qulaqlayıb gəldi kababçının yanına. Kababçı dedi:

– Keçini neçəyə deyirsen?

Keçəl dedi:

– Bir qarın kababa.

Kababçı dedi:

– Aldım.

Keçəl dedi:

– Satdım.

Keçəl daraşdı kababın canına, nə qədər bişmiş kabab vardı, hamısını yeyib dedi:

– Yenə bişir! Belə şeylər qarnımın bir küncündə qalar.  
Kababçı gördü ki, iş belədir, dedi:  
– Götür keçini də, itil başımdan.

Keçəl keçini qulaqlayıb evlərinə gedirdi. Güzarı düşdü bir xanımın evinə. Gördü evdə heç kəs yoxdu. Keçiyənən girdi taxtın altında gizləndi.

Xanım evə gəldi, özünə bəzək verdi, düzəltdi. Bu zaman qapı döyüldü. Xanım qapını açdı. Aşpaz əlində bir sini aş buğlana-buğlana içəri girib oturdu. Təzəcə söhbətə başlamışdılar ki, qapı döyüldü. Aşpaz əl-ayağa düşdü.

Xanım dedi:  
– Ay aman bəlkə ərimdi!  
Aşpaz dedi:  
– Bəs mən neyləyim?

Xanım dedi:  
– Gir taxtin altında gizlən. Görək nə olar?

Aşpaz taxtin altına girdi. Xanım onun götirdiyi aşı da taxtin altına itələyib qapını açdı. Keçəlin keçisini almaq istəyən halvaçı əlində bir böyük qab halva, içəri girib oturdu. Təzəcə söhbətə başlamışdılar ki, qapı döyüldü. Halvaçı qaçıb taxtin altında gizləndi.

Keçəl aşağı halvanı yanına çəkib, yeməyə başladı. Xanım qapını açdı, həmin kababçı əlində bir sini isti kabab içəri girdi. Təzəcə oturmuşdu ki, qapı döyüldü. O da qaçıb taxtin altında gizləndi, kababı da taxtin altına çəkdi. Keçəl kababı da qabağına çəkdi. Xanımın əri içəri girdi. Taxtin altında gizlənənlər bərk qorxuya düşdülər. Xanımla ağa şirin söhbətdə idilər.

Keçəl gizlənənlərə dedi:  
– Keçi mələmək istəyir!  
Dedilər:  
– Amandı, qoyma mələsin!  
Keçəl xorəkləri tamam yeyib dedi:  
– Keçim adətkardı, mələyəcək.

Yalvar-yaxar elədilər, olmadı.  
Keçəl keçinin qulağını dişlədi, keçi mələdi. Ağa diskinib xanıma dedi:

– Ay arvad, bu nədi?

Arvad dedi:

- Qonşunun keçisidi, sürüdən qalmışdı, gətirib burada bağlamışam.
- Ağa arvadın sözünə inandı, dinmədi, bir az keçdi, keçəl yenə dedi:
- Mənim keçim yenə mələmək isteyir.

Dedilər:

- Amandı, keçini mələtmə, nə istəyirsən verək.

Keçəl dedi:

- Əlli tümən verin, mələtməyim.

Aşpaz çıxardıb keçələ əlli tümən pul verdi.

Yenə bir xeyli keçdi. Keçəl dedi:

- Mənim keçim yenə mələmək isteyir.

Dedilər:

- Ay aman, qoyma mələsin, nə istəyirsən verək.

Keçəl dedi:

- Əlli tümən də verin, qoymayım mələsin.

Halvaçı çıxardıb əlli tümən verdi.

Bir az keçəndən sonra keçəl yenə dedi:

- Keçim mələmək isteyir. Əlli tümən də ötürün bəri, qoymayım mələsin.

Bu dəfə də kababçı çıxardıb əlli tümən verdi. Beləliklə keçəl onların pullarını tamam alıb cibinə qoydu. Sonra keçini qulağından tutub evin içiniə tulladı.

- Ay keçi alan, ay keçi alan, deyib haray təpdi.

Ağa məəttəl qalıb dedi:

- Ay keçəl, haradan çıxdın, bəyəm bura bazardı ki, keçi satırsan?

Keçəl dedi:

- Ağa, kababçı burda, halvaçı burda, aşpaz burda. Bundan yaxşı bazar harda ola bilər?

Bu sözü eşidəndə aşpaz, kababçı, halvaçı taxtın altından çıxıb qaçdır. Ağaynan arvadı bunların dalışının döşəndilər.

Keçəl evi xəlvət görüb, vəzndə yüngül, qiymətdə ağır evdə nə var idi yiğişdirib apardı. Ağa ilə xanım aşpazı, halvaçını, kababçını tuta bilməyib evə qayıtdılar. Nə gördülər? Keçəl evi yiğişdirib aparıb. O yana keçəl, bu yana keçəl tapmadılar, yana-yana qaldılar. Keçəl də ömür sürüb dövran keçirdi, siz də yaşayın dövran keçirin.

## AĞAYNAN NÖKƏR

Biri var idi, biri yox idi, üç qardaş, bir bacı var idi. Qardaşlar sövdəgərlik elərdilər. Bir gün bunlar sovdəgərliyə getdilər. Qız da düyü arıtlayırdı ki xörək bişirsin. Gördü yerdə bir göy muncuq var. Götürdü bu göy muncuğu qoydu ağızına. Necə oldusa, özünü unutdu, birdən göy muncuğu uddu. Bir müddət keçəndən sonra, bu qız gördü hamilədi. O saat başa düşüd ki, hər nə əngəl oldusa, həmin göy muncuqdan oldu. Bilmədi neyləsin.

Bunu burda qoyum, sizə kimdən xəbər verim... Qızın qardaşlarından. Qardaşlar sövdalarını qurtarib evə döndülər, gördülər ki, bacılarının qarnı şışib, lap ağızına dəyir. Bacılarına dedilər:

– Bacı, düzün deginən, bu nə işdi?

Qız nə qədər and içdi, qardaşları inanmayıb dedilər: – Yalan deyir-sən!

Böyük qardaş kiçik qardaşını çağırıb dedi:

– Apar, bu çəpəli öldür! Bizi binamus eləyib, papağımızı yerə soxdu.

Balaca qardaş qızı götürüb çıxdı bir meşənin kənarına, istədi qızı öldürsün, qız ağlaya-ağlaya dedi:

– Qardaş, mənim günahıma batıb nahaq qan eləmə! Mən heç bir kişi xeylağı görməmişəm. Ancaq düyü arıtlayanda bir göy muncuq tapıb, ağızma atdım, bilmədim uddum, hər nə oldusa, o göy muncuqdan oldu.

Oğlanın qızı yazıçı gəlib dedi:

– Bacı, baş götür qacq bü mahaldan.

Qız ağlaya-ağlaya qardaşından ayrıldı. Az getdi, çox getdi, bir bi-yabana çıxdı. Gördü burda bir qalaça var. Girdi bu qalaçaya. Gördü bura düyü, yağı, hər nə desən var,ancaq heç bir insan əsəri yoxdu. Qız fikirləşdi, dedi:

– Hər nə isə bu evin sahibi var. Hara gedibsə, qayıdacaq.

O saat qızollarını çırmayıb ocağı qaladı, bir qazan xörək bişirdi, qoydu dəmə, özü də gizləndi. Elə ki, axşam oldu, qız gördü budu, nahamvar bir div gəldi, qapını açdı, girdi içəri. Baxdı, gördü nə? Ev sili-nib, süpürülüb, çiçək kimi təmizlənib. Xörək hazırlanıb, qazan da dəmə qoyulub. Div çox şad olub hay vurdur:

– Hər kimsən çıx, sənnən işim yoxdu.

Qız xəlvət yerdən çıxdı. Div gördü, paho, bu bir qızdı ki, yemə, içmə xətti xalına, gül camalna tamaşa elə. Div qızı dedi:

– Qız, sən burda nə gəzirsin?

Qız başına gələn əhvalatı divə söylədi. Div dedi:

– Neynək, hər nə desən burada var. Sən ol mənim bacım, mən də oolum sənin qardaşın. Sən oturarsan burda, mən hər gün gedərəm, ov-laram, quşlaram, gətirərəm dolanarıq.

Qız çox şad olub xorəyi çekdi, süfrəyə düzdü, yedilər. Süfrəni qız yiğışdırıldı. Div bir tərəfdə, qız bir da bir tərəfdə yatıb sabahı açdılar. Belə ki, hər gün div gedib ovlayırdı, quşlayırdı, yeyib, içib bacı-qardaş kimi dolanırdılar. Bir müddət belə dolandılar, qızın vədəsi tamam oldu, bir oğlan doğdu, adını qoydular Gök Muncuq. Bəli, Gök Muncuq bir yaşından beş yaşına, beş yaşından on yaşına çatdı, pəhləvan kimi bir oğlan oldu. Qabağına nə boyda böyük ağaç gəlsə, qoparıb kənara tullayardı. Div bunu hər gün özü ilə ova aparardı. Ceyrandan, maral-dan ovlayıb yenə gəlirdilər evlərinə.

Bunlar burada qalsın, sizə kimdən xəbər verim, bu qızın qardaşlarından. Bunlar yenə də sövdəyə getmişdilər. Üstlərinə həramı düşüb, var-yoxlarını əllərindən aldı. Bunlar qaldılar lat-lüt. Qardaşların hə-rəsi bir işə getdi. Kiçik qardaş öz-özünə dedi:

– Gedim, bacımı axtarım.

O yerdən ki, qızı ötürmüştü, üz qoydu qız gedən tərəfə, gəzə-gəzə gedib çıxdı həmin qalaçaya ki, bacısı ordaydı. İçəri girdi, gördü bacısı xorək hazırlayırdı. Bacısı onu görən kimi tanıdı, boynunu qucaq-layıb dedi:

– Ay qardaş, sən xoş gəlmisən. Nə əcəb?

Qardaşı bütün əhvalatı bacısına nağıl elədi. Qız da başına gələnləri qardaşına danışdı. Bu söhbətdə ikən divlə Gök Muncuq ovdan gəldi-lər. Gök Muncuq anasından soruşdu.

– Ana, bu kimdi?

Anası dedi:

– Bala, bu həmin kiçik dayındı ki, məni öldürmədi, buraxdı.

Bunlar təzədən öpüşdülər, görüşdülər, gecəni şadlıqla keçirdilər. Səhər qardaş-bacı qaldı evdə, divlə Gök Muncuq getdi ova. Bir müddət belə keçdi. Axırda oğlan fikirləşdi ki: “Nə vaxta qədər mən burda qalacağam?.. Gərək gedəm özümə bir iş tapam”. İstədi getsin, bacısı dedi:

– Dayan, Gøy Muncuqla div gəlsin, görüş, sonra gedərsən.

Bəli, elə ki axşam oldu, çölə gedənlər gəlib çıxdı. Qız əhvalatı onlara nağıl elədi. Divlə Gøy Muncuq nə qədər yalvardılar, onu əyləndirmək istədilər, oğlan razı olmadı. Axırda Gøy Muncuq dedi:

– Dayı, indi ki gedirsən, nəbadə, göy göz, sarı saqqal kişiyyə nökər olasan.

Başından bir tük çəkib verdi, dedi:

– Nə vaxt dara düşsən, bu tükü at ocağa, o saat hazır olaram.

O gecəni keçirdilər, səhər Gøy Muncuğnan div ova getdi.

Qızın qardaşı da üz qoydu günçixana. O qədər getdi ki axırda çıxdı bir şəhərə. Gördü bir göy göz, sarı saqqal kişi çığırı:

– Ay nökər olan, ay nökər olan!

Oğlan dedi:

– Mən olaram.

Kişi dedi:

– Bala, onda gəl, gedək evə.

Getdilər evə. Çörəkdən-zaddan yeyib yatdılar. Səhər tezdən kişi onu durğuzub dedi:

– Di dur, işə gedəcəksən. Ancaq səninlə bir şərtim var, gərək itim harda dursa, toxumu ora səpəsən. Öküzüm harda durdu oranı əkəsən. Qatığı yaralama, çörəyi paralama doğra, doyunca ye!

Oğlan durdu, öküzləri boyunduruqları, toxumu, xışı da götürüb çıxdı işə. Öküzlər düz gedib durdular bir kolluqda. İt də gedib durdu çayın ortasında. Oğlan qaldı məəttəl. Fikir elədi ki, kolluq yeri əkmək olmaz, toxumu da suya səpmək olmaz. Əlacı kəsilib geri qayıtdı. Kişi gördü budu oğlan qayıdır, dedi:

– Niyə qayıtdın?

Oğlan dedi:

– Öküz getdi durdu kolluqda, it də durdu çayın lap ortasında, ora-ları da əkmək olmaz. Onun üçün qayıtdım.

Kişi dedi:

– Mənim şərtim şərtdi, gərək əkəydin.

Kişi oğlanı süpürləyib istədi başını kəssin. Oğlan tez Gøy Muncuq verdiyi tükü atdı ocağa. Tük yanınca kişi oğlanın başını kəsdi. Gøy Muncuq onda yetişib gördü ki dayısını kişi öldürüb. Ta bir söz demədi. Kişi baxıb gördü, yanında bir cavan oğlan dayanıb, dedi:

– Bala, nə qulluğun var?

Göy Muncuq dedi:

– Əmi, nökər olacağam.

Kişi dedi:

– Neynək, elə mənə nökər lazımdı. Ancaq mənim bir neçə şərtim var, gərək qəbul eləyəsən. Yerinə yetirməsən, səni öldürəcəyəm.

Göy Muncuq dedi:

– Şərtin nədi?

Kişi dayısına dediyi şərti buna da dedi. Göy Muncuq razı oldu. Gecə yatdılar. Səhər açıldı, kişi dedi:

– Dur get işə. Öküzlər harda dursa oranı ək, it harda dursa, ora toxum səp. Qatığı elə ye ki, üzünүn qaymağı pozulmasın, çörəyi də elə ye ki, qıraqları kəsilməsin. Qatığı yaralama, çörəyi paralama, doğra doyunca ye.

Göy Muncuq: – “baş üstə!” deyib, öküzləri götürdü getdi cüt əkməyə. Öküzlər gedib durdu kolluqda, it də getdi, durdu çayın ortasında. Göy Muncuq bunu görüb toxumu tökdü çaya. Ulamaları da çıxardıb öküzlərin hərəsiniñ boynunun ardından bir dəfə vurdı, o saat da öküzlər yixılıb öldülər. Göy Muncuq öküzlərin başını kəsdi. Sonra, süfrəni açdı qabağına. Vurub badyanın altın deşdi. Başladı deşdiyi yerdən qatığı sormağa. Qaymaq getdi badyanın dibinə. Çörəyin də qıraqını kəsib qoydu bir yana, başladı ortasını yeməyə. Çörəyi yeyib qarnın bərkidəndən sonra, durdu yollandı evə. Kişi gördü budu Göy Muncuq gəlir. Amma öküzlər yoxdu, dedi:

– Bala, Göy Muncuq, bu gün neylədin?

Göy Muncuq dedi:

– Çörəyi yedim. Qatığı da sən deyən kimi içdim.

Kişi gördü çörəyin qıraqı durur, qatığın da qaymağı tərpənməyib, dedi:

– Bəs öküzlər hanı?

Göy Muncuq dedi:

– Öküzlər getdilər, durdular kolluqda. Nə qədər elədim, çəkə bil-mədilər. Axırda vurdum başlarına qurumuş oldular. Toxumu da tökdüm çaya, it çayda üzürdü.

Kişi dedi:

– Nə danışırsan? Bəyəm dəli olmusan?

Göy Muncuq cavab verdi:

– Mən niyə dəli oluram, sən özün şərt qoymuşdun, şərtinə əməl elədim.

Kişinin əlacı kəsildi, dedi:

– Öküzlər murdar oldu? Yoxsa başın kəsmisən?

Göy Muncuq dedi:

– Ta niyə murdar eləyirdim? Heç olması ətin yeyərik də... Başarını kəmişəm.

Kişinin əlacı kəsilib, dedi:

– Göy Muncuq, gedək barı öküzlərin cəmdəklərini gətirək. Atam öləndə ona ehsan verməmişdim, heç olmasa ona ehsan verim.

Getdilər, öküzlərin cəmdəklərini gətirdilər, başladılar ehsan verməyə. Kişinin bir zalım qardaşı da var idi. Başladı çöldə səs-küy salmağa. Kişi dedi:

– Göy Muncuq, dur onun səsini kəs. Deynən səs eləməsin.

Göy Muncuq çıxdı çölə. Kişinin qardaşının iki qılçasından yapışb dartdı, iki böldü. Yarısın bu itə atdı, yarısın da o biri itə. Girdi içəri. İtlər başladılar boğuşmağa. Kişi dedi:

– Göy Muncuq, itlər niyə boğuşur?

Göy Muncuq cavab verdi:

– Qardaşının ətindən koxa itinə ət çatmayıb ona görə.

Ağa dedi:

– Ədə, nə qardaşımın əti, sən nə danışırsan?

Göy Muncuq dedi:

– Sən dedin ki, get onun səsini kəs, mən də gedib kəsdim, neyləyim?

Ağa dedi:

– Ədə, barı yürüür, oğlanın meyitini gətir, aparaq basdırıraq.

Göy Muncuq gedib oğlanın meyitini gətirdi. Kişiynən arvadı meyiti götürüb qəbiristanlığa aparanda Göy Muncuğa dedilər:

– Göy Muncuq, köpək oğlu, sən də bel, kürək götür gəl.

Bunlar yola düşən kimi Göy Muncuq fikirləşdi, bildi ki, ağası onu öldürmək üçün fürsət axtarır. Bel zad götürmədi, boş atıla-atıla düşdü onların dalınca. Getdilər qəbiristanlığa. Ağa dedi:

– Bəs, beli, kürəyi neylədin?

Göy Muncuq dedi:

– Nənənən vermədi.

Ağa dedi:

– Get başına bir yumruq vur, beli, kürəyi al gətir.

Göy Muncuq evə qayıtdı, istədi arvadın başına bir yumruq vursun, fikirləşdi ki, bu yazılıq nəyin iyiyəsidi, niyə vurum. Bel, kürək götürüb qəbiristanlığa getdi. Qəbir qazıyıb ağanın qardaşını basdırıldılar. Geri qayıtdılar. Ağa xəlvətcə arvadı ilə danişdı.

– Bu nökər bizim başımıza bəla açacaq. Yaxşısı budur ki, bunu yatırdaq, yüklenək qaçaq. Çıxb gedər, qayıdırıq.

Göy Muncuq bunu eşitdi. Axşam olan kimi ağa arvadına dedi:

– Ay arvad, nökər yorğunu, yerini sal yatsın.

Arvad Göy Muncuğun yerini saldı. Göy Muncuq yerə girən kimi başını bürüdü, yalandan başladı xoruldamağa. Arvad kişisinə yavaşca dedi:

– A kişi nə aparaq?

Ağa dedi:

– Vəzndən yüngül, qiymətdən ağır şeyləri qabla fərməşlərə. Bir neçə dəst də yatıb-duracaq qoy. Tez yüklenək, qaçaq.

Göy Muncuq bunu da eşitdi. Bunların başı qarışan kimi Göy Muncuq xəlvətcə durdu girdi firməşə, paltarların arasına. Gecənin bir aləmində arvadnan kişi aşğırdan-yüngüldən atlara, qatırlara, öküzlərə çatıb düşdülər yola. O qədər getdilər ki, gün çıxanda çatdılar bir dəryanın qirağına yüklerini açdılar. Ağa dedi:

– Ay arvad, bir az xörək hazırla yeyək.

Arvad qazanı odun üstə qoyanda dedi:

– A kişi, nökər olsa idi, bir az odundan-zaddan yiğardi.

Bunu eşidən kimi Göy Muncuq fərməşdən çıxdı, dedi:

– Mən burdayam, nə qulluğun var?

Ağa bunu görən kimi öz-özünə dedi:

– Vay, evi yixılan canım!

Göy Muncuq başladı odun yiğmağa. Gördü ağa arvadına deyir:

– Axşam olanda nökərin yerin lap dəryanın qirağında sal, ondan bəri öz yerini, lap qiraqdan da mənim yerimi sal. Gecə mən deyəcəyəm, ay arvad, bir az o yana yat. Sən də deyərsən ki, Göy Muncuq o yana yat. Belə-bele onu itələyib salariq dəryaya, başımızdan rədd olar.

Xörəyi-zadı yedilər. Axşam araya gələn kimi kişi necə demişdi, arvad da eləcə yerləri saldı. Göy Muncuq gözlədi, bunlar yuxuya gedəndə bir kötük götürüb qoydu öz yerinə. Özü kənarda yatdı. Gecənin bir aləmində ağa arvadı dürtmələyib dedi:

– Ay arvad o yana yat.

Arvad da kötüyü dürtmələyib dedi:

– Gøy Muncuq, bir az o yana yat.

Belə-belə, kişi arvadı, arvad da kötüyü itələyə-itələyə şappıltı ilə düşdü suya. Tez Gøy Muncuq qışqırdı.

– Suya düşən kimdi?

Hay-haray düşdü. Baxdılар ki, heç bir hiylə ilə nökəri öldürə bil-meyəcəklər. Ağa öz canının qaydına qaldı. Səhər açıldı, Gøy Muncuq, böyük bir qazanı su ilə doldurdu, qoydu ocağın üstə. Şaxdan, şəvəldən altına basıb şaqqır-şuqqır qaynatdı. Gøy Muncuq ağaya dedi:

– Ağa, eşitmışəm, sən mənim dayımı çımizdirmisən, əvəzində, indi soyun, səni də mən çımizdirəcəyəm.

Ağa nə qədər yalvardı, nökər onun sözünə baxmadı, qaynar-qaynar qazan dolu suyu tökdü onun başına. Ağanı diri gözlü bişirib öldürdü. Xanıma dəymədi. Düz qayıtdı nənəsinin yanına. Onlar yedi, yerə keçdilər. Siz də yeyin dövrə keçin. Göydən üç alma düşdü; biri mənim, biri özümün, biri də nağıl deyənin.

## TƏK-CÜT KOSALAR

Biri var idi, biri yox idi. Üç kosa var idi. Bunlar bir-birinə elə oxşayırıldılar ki, elə bil üçü də bir adam idi. Kosaların ikisi bir yerdə gəzirdi, biri tək. Tək kosanın bir kök keçisi var idi. Cüt kosaların bu keçiyə gözləri düşmüşdü. Bir girəvə axtarırdılar ki, keçini oğurlasınlar.

Bir gün tək kosa evdə yatmışdı. Cüt kosalar pusa-pusa gedib gör-dülər, tek kosanın keçisi qapıdadı.

Yavaşça keçini oğurlayıb apardılar. Hənirtiyə tək kosa oyandı, gördü ki, keçi yoxdu. Bildi ki, keçini cüt kosalar oğurlayıblar. Tək kosa onların dalınca düşdü. Yolda cüt kosanın biri keçini ciyinindən düşüb, yoldaşına dedi:

– Sən keçini götür get, mən gedim çaydan su içim, gəlim.

Cüt kosanın biri suya tərəf getdi. Biri də keçini ciyininə götürüb yola düşdü. Xeyli gedəndən sonra qaranlıq düşdü. Keçi kosanı lap yormuşdu. Tək kosa gəlib ona çatdı. Gecə bərk qaranlıq idı. Ona yanaşın dedi:

– Əyə, keçi ciyinini qırdı, ver bir az da mən götürüm.

Kosa onu öz yoldaşı bilib keçini ona verdi, dedi:

– Mən də susuzam. Sən yeri, mən qayıdım, su içim, gəlim.

Bəli, o kosa da suya qayıtdı. Tək kosa keçini götürüb evinə gəldi.

Cüt kosalar çayın üstündə qabaqlaşdılar.

Qabaqca su içən kosa dedi:

– Əyə, keçi nə oldu?

O biri kosa dedi:

– Əyə, məndə keçi nə gəzir? Keçini sənə verdim də.

Çox danışdilar, az danışdilar, axırda başa düşdülər ki, keçini tək kosa aparıb. Dedilər:

– Gedək, keçini yenə oğurlayaq.

Cüt kosalar tək kosanın evinə tərəf gəlməkdə olsunlar, görək tək kosa necə oldu?

Tək kosa, keçini evinə götürüb arvadına dedi:

– Ay arvad, cüt kosaların əlindən bu keçini saxlaya bilməyəcəyik, oğurlayıb aparacaqlar, keçini kəsirəm.

Arvadı da razi oldu. Tək kosa keçinin başını kəsdi, ətini doğradı, dərisini də bir qırıq sandığa qoydu, arxayın yatdılar.

O biri tərəfdən cüt kosalar pusa-pusa geldilər. Tək kosanı yatmış görüb, keçini axtardılar. Çox axtardılar, az axtardılar, keçinin ətini tapıb apardılar.

Tək kosa yuxudan ayıldı, gördü keçinin əti yoxdu. Bildi ki, cüt kosalar aparıb. Durdu onların dallarınca düşdü. Cüt kosalar yolla gedirdilər. Tək kosa da onları izləyirdi. Cüt kosalar gəlib evlərinə çıxdılar. Bir sac tapdılar, körüyü basıb, əti sacda qovurdular.

Cüt kosanın biri o birinə dedi:

– Sən burada dur, mən bir qab tapım, götürim, əti içənə dolduraq.

O gedəndən bir az sonra, tək kosa qaranlıqda içəri girib dedi:

– Əyə, qab tapmadım, nə eləyək?

Kosa dedi:

– Sən burada dur, mən gedim. Bəlkə mən tapdim.

Cüt kosanın bu biri də getdi. Tək kosa arxalığını çıxartdı, keçinin qovurmasını arxalığın içənə doldurdu, dalma atıb, yola düşdü. O tərəfdən cüt kosanın biri əlində badya, o biri əlində bir güvənc içəri girdilər.

Biri o birinə dedi:

– Əyə, hanı qovurma?

O biri dedi:

– Əyə, sənin yanında qoyub getmədim.

Bildilər ki, qovurmanı tək kosa aparıb. Dalınca düşdülər.

Tək kosa qovurmanı evinə götürdü, bir qarına doldurub fərməşə qoydu, yixıldı yatdı. O biri tərəfdən cüt kosalar gəlib çıxdılar, onu yuxuya verib çox axtardılar. Fərməşdən qovurmanı çıxarıb apardılar.

Tək kosa oyanıb gördü ki, qovurma yoxdu. Bildi ki, cüt kosalar aparıb, dallarınca düşdü.

Cüt kosalar yol ilə gedirdilər. Tək kosa da onların qarasınca gedib fürsət axtardı. Cüt kosalar bir dəyirmana girdilər. Cüt kosanın biri o birinə dedi:

– Sən burda dur, mən gedim, bir tərəzi tapım gətirim, Buradaca qovurmanı bölək.

Cüt kosanın biri tərəzi dalınca getdi. Tək kosa da gəlib dəyirmana girdi. Cüt kosanın o biri ona dedi:

– Əyə, tərəzi tapa bilmədin?

Tək kosa dedi:

– Yox!

Dedi:

– Əyə, sən dünyani qurtdun, burada dur görüm. Gedim, mən tapım gətirim.

Cüt kosanın o biri də tərəzi dalınca getdi. Tək kosa keçinin qovurmasını götürüb evinə gəldi.

O biri tərəfdən cüt kosalar əllərində tərəzi dalbadal içəri girdilər. Biri o birinə dedi:

– Əyə, hani qovurma?

O biri dedi:

– Əyə, qovurmanı mən sənin yanında qoyub getmişdim ki!

Bildilər ki, yenə də qovurmanı tək kosa aparıb. Tək kosanın dalınca getdilər.

Tək kosa qovurmanı evə gətirib dedi:

– Ay arvad, cüt kosalar axırda bu qovurmanı bizim əlimizdən ala-caqlar, gəl yeyək.

Arvadla kişi oturdular, qovurmanı yeməyə başladılar.

Birdən cüt kosalar içəri girdilər. Gördülər tək kosa arvadı ilə oturub keçinin qovurmasını yeyir.

Dedilər:

– Əyə, sən ki, bizi üstün gəldin, heç olmasa keçinin qovurmasından bizi də ver.

Tək kosa dedi:

– Elə bunu əvvəlcədən beləcə, adam kimi dessəyдинiz, keçini kəsərdim, bir yerdə oturub yeyərdik. Siz ki, oğurluqla onu məndən almaq istədiniz, indi ölsəniz də vermərəm. Cüt kosalar çox yalvardı, tək kosa onlara bir tikə də vermədi. Cüt kosalar ac-acına yola düşüb getdilər.

## NÖKƏR

Qədim zamanlarda bir nökər ağasının qızına aşiq olmuşdu. Ancaq cürət eləyib öz fikrini qızə deyə bilmirdi. Yana-yana qalmışdı. Bir müddət belə keçdi. Bir gün ağanın qızı yoldaşları ilə pencər yiğmağa getmişdi. Nökər gelib doqqazın ağızında dayandı. Özünə söz verdi ki, qız gələndə fikrini açıb, mərdi-mərdanə ona desin. Axşamtərəfi ağa qızı pencər yiğmaqdan qayıdib, gəldi. Nökər doqqazın ağızında onun qabağını kəsib, dedi:

– Ay qız, mən sənə aşiq olmuşam, gərək mənə gələsən.

Qız dedi:

– Ay ölmüş, çıx get mal-qaranı otarmağına. Sən nökər, mən ağa qızı. Bizimki tutmaz.

Nökər dedi:

– Könül sevənə nə ağa qabaq dura bilər, nə padşah. Hər könül özü bir ağıdır, bir padşahdır. Nə olsun ki, nökərəm. Uzun sözün qisası, gərək mənə gələsən.

Qız gördü ki, nökər heç Tanrı törpüsü<sup>1</sup> dəyməyib, belə sözlərnən ondan el çəkəsi canavar deyil. Öz-özünə dedi: “Gəl bunun ağızını elə yerə dirə ki, bir yana çıxa bilməsin”.

Nökər iki ayağını bir başmağa qoyub qızdan cavab gözləyirdi. Ağa qızı dedi:

– Nökər, biz külfətliklə sancılananda, mallarımız ağıuya düşəndə<sup>2</sup> toyuqlarımız çömbələn çıxaranda sənə gələrəm.

Nökər razi olub, qızı buraxdı.

Ağanın bir başqa nökəri də var idi. Yeddi il idi ağıaya nökər idi. Ağa bu yeddi ildə ona bir çürük ceviz də verməmişdi, elə haqsız-muzdsuz ağıaya işləyirdi. Bu nökər ağadan bərk yanıqlı idi. O nökər gəldi ağa qızını sevən nökərin yanına dedi:

– Qardaş, mən bu ağadan yanıqlıyam, hayfimi almaq üçün mənə kömək edərsənmi?

Nökər dedi:

– Cannan-başnan. Elə mən də ondan yanıqlıyam.

Nökər ağa qızına vurulduğunu, qızın şərtini ona dedi:

<sup>1</sup> Törpü – yoğun ağaç yonan alət

<sup>2</sup> Ağıya düşəndə – zəhərlənəndə

Nökər getdi bir qab bal aldı, içine gənəgərçək yağı qatdı, bir qucaq ağı otu yiğdi, bir top da iynə götürdü, gətirib ağa qızını istəyən nökərə verib, dedi:

– Bu balı apar, ver ağa külfətiynən yesin. Bu otu malının qabağına dağıt, qoy ağulansınlar, bu iynələri də hində toyuqların cəmdəyinə sanc, şil-küt düşsünlər. Dalışınan işin yoxdu.

Nökər bu şeyləri ondan aldı. Evə gəlib balı ağıaya verdi, elə həmin gün ağa balı külfətiynən aşırı içəri. Ağu otunu malların qabağına dağıtdı, mal otu yeyən kimi ağıya düşüb, böyürməyə başladılar. İynəni toyuqların canlarına yeritdi. Toyuqlar çömbələn dəymış kimi büzüşüb, qırılıb yerə döşəndilər. Nökər evə qayıdanda, gördü ağa külfətiynən balı yeyiblər, gənəgərçək yağının zərbindən hamısı qarın ağrısına düşüb. Hərəsi bir yanda yerə döşənib, qarnımı yerə sürtür. Onlar öz nöklərini görüb dedilər:

– Ay nökər, bu nə bəla idi biz düşdük?

Nökər dedi:

– Nə bilim, nə bəla idi düşübsünüz? Hələ siz cəhənnəm, mallar damda ağıya düşüb qırılır. Toyuqları çömbələn tutub, orda-burda büzüşüb ölürlər.

Qız qarnını yerə sürtə-sürtə, ürəyi doğrana-doğrana kəsik-kəsik, dili tutar-tutmazdı:

– Bu nökərin fəndidi. Dünən mənə dedi, ay qız mənə gəl. Mən onu əkdirim, qarın ağrısına saldım, indi o da bizi qarın ağrısına salıb.

Ağa qızından bu sözü eşidən kimi ufuldaya – ufuldaya dedi:

– Amandı, o nökəri bura çağırın.

Nökəri çağırdılar. Ağa dedi:

– Ay nökər, yəqin bizi bu günə sən salmışsan. Axı biz sənə nə eləmişik?

Nökər dedi:

– Ağa, mən sənin qızına aşiq olmuşam. Mən ona dedim; mənə gəl, o dedi, biz sancılananda, mallarımız ağulananda, toyuqlarımız çömbələn çıxaranda sənə gələrəm. Qızını mənə ver, mən də sizin mallarınızı, toyuqlarınızı sağaldım.

Ağa dedi:

– Qızımı verdim, bizi sağalt, aman günüdü.

Nökər dedi:

– Yeddi illik haqqımı da ver, sağaldım.

Ağa canının dərdindən razı olub dedi:

– Onu da verdim bizi yaxşı elə.

Nökər nökər yoldasını götürüb tövləyə getdi, malların ağızına ayran tökdü, mallar sağaldı. Toyuqların canından iynələri çıxartdı, onlar da sağaldı. Axırda da Güyük dəninin suyundan qaynatdı, verdi ağaya, arvadına, qızına. Hər üçünün qarınağısı, sancısı kəsdi. Ağa toy eləyib qızını nökərə verdi, yeddi il haqqını da ödədi. Nökər ağa qızıyan gün keçirib, dövran sürməyə başladı.

## SƏFEH ARVAD

Bir ağılsız arvad vardi. Günlərin bir gündündə bu arvad çaya yumağa paltar apardı. Paltarı yuyub sərdi çayın qirağında. Baxdı ki, qurbağalar çayda qurulduyurlar. Öz-özüne dedi: “Yaxşı oldu, paltarları, qurbağa bacılara tapşırım, quruyunca evə dəyim, gəlim”. Qurbağalara tərəf üzünü tutub dedi:

– Qurbağa bacılar.

Qurbağalar:

– Qurr... elədi.

Arvad dedi:

– Paltarı sərdim bura, gözünüz olsun, evə dəyim, gəlim.

Qurbağalar “qurr” elədilər.

Arvad getdi evə, gün əyləndə qayıdış gəldi, gördü bir dənə də paltar qalmayıb, hamısını aparıblar. Arvad bunu görəndə açıqlanıb dedi:

– Qurbağa bacılar.

Qurbağalar “qurr” elədilər. Arvad dedi:

– Zəhrimər qurr, çor qurr. Hanı bura sərdiyim paltarlar. Verdiniz ögruya, apardı. Mən də sizin evinizi uçuracağam.

Arvad evə gedib evdən bel, kürək gətirib, başladı çayın qirağını qazımağa. Bir az qazımışdı ki, belin ağızı bir daşa toxundu. Arvad daşı qaldıranda bir bəstı götürüb dedi:

– Hə, siz mənim paltarlarımı ögruya verdiniz, mən də sizin evinizi uçurdub var-yoxunuzu apararam.

Qurbağalar “qurr” elədilər.

Xülasə, arvad bəstini götürüb getirdi evinə. Axşam oldu, əri işdən gəldi. Kişi gələn kimi, arvad bəstini gətirib qoydu kişinin qabağına, dedi:

– Kişi, çaya yumağa paltar aparmışdım. Yuyub tapşırdım qurbağa bacılara, gəldim evə. Geri qayıdış gördüm, qurbağalar paltarı veriblər oğruya. Mən də acıqnan bel, kürək aparıb evlərini uçurdum, olan-qalan şeylərini götürüb gətirdim evə.

Kişi bəstiyə baxıb çox sevindi, dedi:

– Arvad, bu ki qızıldı. Gizlin yerdə saxla, qabaqdan Ramazan bayramı gəlir, onda xərclərik.

Arvad bəstini bir tərəfdə gizlətdi. Bəli, bundan bir neçə gün keçmişdi. Kişi işə getmişdi. Kəndə zoğal satanlar gəlib qışqırıldılar:

– Ay zoğal alan, ay zoğal alan.

Arvad tez qapıya çıxıb, dedi:

– Ay zoğal satan, ay zoğal satan bura gətir. Girvənkəsini neçəyə verirsən?

Zoğal satan dedi:

– Girvənkəsi iki qəpiyədi.

Arvad dedi:

– Onda bir girvənkə mənimcün çək.

Zoğal satan yoldaşına dedi:

– Ay Ramazan, girvənkə daşın var?

Arvad bu sözü eşidib zoğal satanın yoldaşına dedi:

– Adın nədi?

Ramazan dedi:

– Ramazan!

Arvad tələsik dedi:

– Hə Ramazansan, dayan, gedim amanatın var, gətirim.

Arvad cumdu evə, bəstini gətirib verib Ramazana, dedi:

– Ərim tapşırıb ki, bunu Ramazan gələndə verərsən ona, bu sənə çatacaq.

Zoğal satanlar bəstini alıb baxdılar ki, qızıldı, asta qaçana göy imam qənim, bəstini götürüb üz qoydular qaçmağa.

Bəli, nağıl dili yüyrək olar, axşam oldu, kişi gəldi evə. Arvad kişinə sevinə-sevinə dedi:

– A kişi, Ramazan gəlmışdı, bəstini verdim apardı.

Kişi bu sözü eşidən kimi, bərk acıqlanıb arvadını o ki, var döydü. Arvad açıq eləyiib getdi, oturdu bir xarabaliqda. Öz-özünə donqulda-nırdı ki, ərim hər kəsi minnətçi göndərsə də evə getməyəcəyəm. Bir qədər keçmişdi ki, bir pişik miyo-miyo eləyə-eləyə xarabaliğə gəldi.

Arvad pişiyi görüb dedi:

– Miyo bacı, o köpək oğlu səni minnətə göndərib ki, evə gedəm, vallah gedən deyiləm, Heç zəhmət çəkmə. Qayıt, get.

Pişik çıxıb getdi. Bir az keçmişdi, bir xoruz bannadı. Arvad xoruzun səsini eşidib dedi:

– Quqquluqu bacı, indi də kişi səni göndərib, heç zəhmət çəkmə.

Miyo bacı gəlmişdi, gedən deyiləm.

Bəli, yaxında bir it hürməyə başladı. Arvad dedi:

– Ham-ham, indi də səni göndərib kişi ham-ham bacı. Gedib deyərsən ki, daha məndən əlin çəksin, gəlməyəcəyəm.

Gecədən bir qədər keçmişdi. Səs-küy var idi, gecə ikən bu şəhərdən başqa şəhərə xəzinəni dəvələrə yükleyib aparırdılar. Dəvənin biri karvandan ayrılib qalmışdı, qaranlaq olduğundan onu görmədilər. Dəvə olaya-olaya gəldi çıxdı arvad olan xarabaliğa. Arvad bunu görən kimi durub ayağa dedi:

– Löh-löh bacı, indi də səni göndərib. Bax, miyo bacı gəldi getmədim, quqquluqu bacı gəldi getmədim, ham-ham bacı gəldi getmədim. Amma indi, dağdan ağır adamsan, gəlmisən minnətə, sözünü yerə salmaram, gedərəm.

Bəli, arvad dəvəni hixladı yerə mindi üstünə, gəldi evinin qapısına. Arvad dəvədən düşüb qapını döydü. Kişi qapını açıb gördü arvadıdır. Dedi:

– Arvad, nə üçün gəldin?

Arvad dedi:

– Hə, Miyo bacını göndərdin gəlmədim, quqquluqu bacını göndərdin gəlmədim ham-ham bacını göndərdin gəlmədim. Axırda dağdan ağır adamı göndərmisən. Onun sözünü yerə salmayıb gəldim.

Kişi baxıb gördü ki, dəvənin yükü tamam qızıldı. Başa düşdü ki, bu dəvə padşahlıqdı. Bəli, kişi dəvənin yükünü açandan sonra, başını kəsdi, ətinən bir az bisirdilər. Yerdə qalanını arvaddan gizlin, bir tərəfdə yeri qazıb basdırıldı. Gecəynən pulları da xakriz elədi. Sabah oldu, padşaha xəbər verdilər ki, dəvənin biri qızıl yüklü itibdi. Padşah əmr verdi ki, bütün evlər axtarılsın. Bu adnan ki, padşah naxoş olub, həkim ona başqa adamın dəvəsinin ətin buyurub.

Bu təhərnən bəlkə dəvəni tapdılar. Xülasə, düşdülər şəhərin başından-ayağına qədər evbəev gəzəməyə. Gəldilər çıxdılar haman bu səfəh arvad olan evə. Arvad çıxdı onların qabağına dedi:

– Nə istəyirsiniz, nə qulluğunuz var?

Dedilər:

– Ay bacı, padşah çox bərk naxoşlayıb, ona həkim dəvə əti buyurub, gəlmişik. Əyər sizdə dəvə əti varsa, bir bişirim verin:

Arvad dedi:

– Hə, hə var idi bizdə. Bir az bişirdik, yedik, qalanını bilmirəm ərim hara qoydu. Evə gələndə gəlib alarsınız.

Dedilər:

– Bacı, ərin hardadır?

Arvad dedi:

– Bazarda pinəçilik eləyir.

Dedilər:

– Çox sağ ol bacı, gedib ərindən soruşarıq.

Bunlar gedib birbaş padşaha xəbər verdilər ki, dəvəni filan pinəcidən tapmışıq. Padşah əmr elədi, pinəçini gətirsinlər. Padşah adamları gəlib pinəçiyə dedilər:

– Səni padşah istəyir.

Pinəçi işi başa düşüb dedi:

– İndi ki, belədi zəhmət çəkin, mənimlə gedək bizim evə. Bəlkə daha qayitmadım, vəsiyyətimi arvadıma eləyim.

Qəbul elədilər. Kişi evinə gəlib arvadına dedi:

– Arvad, axırdı məni ölümə verdin. Daha sağ ol. Bir də mənim üzümü görə bilməzsən. Ancaq qapı-bacadan muğayat olarsan.

Kişini gətirdilər padşahın hüzuruna. Salam verib baş endirdi, ədəblə durdu. Padşah ona dedi:

– Kişi, dəvəni sən aparmışanmı?

Kişi dedi:

– Ey padşah, mənim arvadım səfəhdi. Onun sözüynən məni bədəxət eləməyin. Mən dəvə-zad görməmişəm.

Bu söz burda qalsın, sizə xəbər verim kişinin arvadından. Elə ki, kişini apardılar, arvad durub ayağa evin qapı-pəncərəsini çıxarıb, şələlədi dalına, gəldi birbaşa padşahın divanxanasına. O charted, dalın-dakı yükənən girdi içəri. Padşah, vəzir-vəkil təəccüb elədilər. Bu o zaman idi ki, kişini dara çəkmək istəyirdilər. Kişi arvadını görüb dedi:

– Arvad, bu qapı-pəncərə nədi?

Arvad dedi:

– Bəs demədin, qapı-pəncərədən muğayat ol? Mən də onları qoyub gəlmədim. Çıkarıb özümlə gətirdim. Gəlmişəm görüm səni padşah nə eləyir? Nə qulluğa qoyur?

Kişi üzün tutub padşaha dedi:

– Qibleyi-aləm, siz özünüz baxın görün, arvadım səfəhdi, ya yox.

Padşah, vəzir baxdılар, gördülər ki, doğrudan arvadı səfəhdi. Odu ki, kişini bağışlayıb, azad elədilər. Kişi arvadıyanın evinə gəldi. Onlar yeyib, içib dövran keçirdilər.

## TACİRBAŞI İLƏ KEÇƏL

Bir kasib kişinin gözünün ağı-qarası keçəl bir oğlu var idi. Tacir uşaqları, bu cır-cındır paltarlı keçəli öz aralarına buraxmirdılar. Bir gün keçəlin atası işə getmişdi. Novruz qabağıydı. Keçəl evdən bayır çıxıb gördü ki, şəhər uşaqları təzə paltar geyinib oynayırlar. Keçəl bunlara qoşulmaq istədi. Uşaqlar onu yaxına buraxmadılar, bir ağızdan dedilər:

Keçəl, keçəl daz keçəl,  
Yuvada pərvaz eylər.  
Girər qəmiş altına,  
Saxsağana göz eylər.

Keçəlin acığı tutdu, evə gəldi, gördü ki, anası evdə təkdir. Anasında soruşdu:

– Ana, nə bişirmisən?

Anası dedi:

– İki ovuc arpa unumuz qalmışdı, umac ovuram.

Keçəl bərk acmışdı. Anasından bir parça çörək istədi, çörəkləri olmadı. Evin bir küncündə dinməz oturub umacın bişməyini gözlədi. Keçəlin atası günorta işdən gəldi. Keçəl gördü ki, atası dəsmalından iki parça çörək, bir az da çörək qırıntıları çıxardıb atdı süfrəyə.

Keçəl tez çörəyin bir parçasını götürüb, vurdub dişə. Quru çörək keçəlin iki dişini sindirdi. Keçəl üzünü atasına tutub dedi:

– Ata, bu çörəyi sənə kim verib?

Atası dedi:

– İki gün tacirbaşı Alixanın çörəkçi dükənində odun yarmışam. Əvəzində tacirbaşı bu çörəkləri mənə verdi.

Keçəl quru çörəyi qoltuğuna vurub, getdi tacirin qapısına. Gördü ki, tacirin oğlu qapıda oynayır. Bir quru çörəyə baxdı, bir də tacirin

oğluna. Quru çörəyi vurdu tacirin oğlunun başına. Tacir oğlunun başı yarıldı. O, ağlaya-ağlaya atasının yanına.

Tacir oğlundan soruşdu:

– Səni kim vurub?

Uşaq dedi:

– Keçəl.

Tacir qəzəblənib keçəlin dalınca adam göndərdi.

O biri tərəfdən keçəl özünü yetirdi evlərinə, anasına dedi:

– Ana, naxoşam, yer sal.

Keçəl yatmaqdə olsun, tacirin adamları gəlib çıxdılar. Keçəl onları görəndə özünü lap bərk naxoşluğa vurdu.

Keçəlin atası tacirin adamlarının qabağına çıxıb dedi:

– Niyə gəlmisiniz?

Dedilər:

– Oğlun tacirin oğlunu vurub. Gəlmışik keçəli aparaq tacirin yanına.

Keçəlin anası dedi:

– Oğlum naxoşdu, yatır.

Tacirin adamları içəri girib gördülər ki, keçəl doğrudan da, naxoşdu, zarılıtsından qulaq tutulur. Geri qayıdıb keçəlin xəstəliyini tacirə xəbər verdilər.

Tacir əmr verdi:

– Gərək keçəli xəstə gətirəsiniz.

Tacirin adamları gəldilər keçəlin yanına, dedilər:

– Səni tacirbaşı çağırır, xəstə olsan da gərək gedəsən.

Keçəl dedi:

– Məndə hal yoxdur tacirin yanına gedəm. Əgər ona çox lazımasa, qoy özü gəlsin.

Keçəlin sözünü gedib tacirə dedilər. Tacirbaşı qəzəblənib ayağa durdu, özü keçəlin yanına getdi.

Keçəl gördü tacir gəlir, başladı inildəməyə. Bir neçə diş də tapmışdı, o dişləri də ağızına saldı. Tacirbaşı keçəlin ağızına bir bərk şillə vurdu. Keçəl ağızında olan dişləri yerə tüpürüb qışqırdı:

– Vay-vay kömək eləyin, tacir vurub dişlərimi qırdı!

Tacirbaşı gördü ki, doğrudan da, keçəlin dişləri töküldü, məəttəl qalıb dedi:

– Keçəl, dişlərinin hamısı töküle yenə səndən əl çəkən deyiləm.

De görüm, oğlumun başını niyə vurub yarmışan?

Keçəl dedi:

– Mən yarmamışam.

Tacir dedi:

– Yalan danışma.

Keçəl gördü tacir bundan əl çəkməyəcək, tez başının altından quru çörəyi çıxardıb dedi:

– Tacırbaşı, mənim atam sənə işlədiyi üçün sən ona bir az quru çörək vermişdin. Belə çörəyi itə də atmazlar. Mən yolnan gedirdim. Özüm də bərk acmışdım. Atamdan çörək istədim. Atam da səndən aldığı çörəyi mənə verdi. Çörəyi yemək istədim, çörək o qədər quruydu ki, dışımı sindirdi. Mən dışimin ağrısından çörəyi tulladım. Çörəyin yarısı dəyib atamın gözünü çıxartdı. Bir parçası da sənin oğlunun başına dəydi. İndi mən səndən atamın gözünün qanbahasını, bir də mənim iki dışımı istəyirəm. Əgər verməsən, divana şikayətə gedəcəm.

Keçəl bunu deyəndə atası yalandan bir gözünü bağlayıb, ufulda-mağ'a başladı.

Tacir əlini cibinə saldı, bir ağı pul çıxardıb, keçəlin ovcuna basdı, getmək istədi:

Keçəl dedi:

– Bəs atamın gözünün qanbahası nə oldu?

Tacir:

– Sabah görüşərik, – deyib getdi.

Keçəl durdu ayağa. Pulu atasına verib dedi:

– Ata, bir gözünə nazik mum bağla. Sabah səni aparacam divana.

Tacir bilmirdi neynəsin ki, keçəl divana şikayətə getməsin. Keçəl də gecəni yatıb səhər tezdən durdu, tacirin dükanına gəlib dedi:

– Nə deyirsən, atamın gözünün qanbahasını verirsən ya yox. Ver-mirsənsə, gedirəm divana.

Tacir dedi:

– Mənə bu gün də möhlət ver. Sabah atanın xəcalətindən çıxaram.

Keçəl razı olub qayıtdı evə. Taciri fikir götürmüdü. Bu dəmdə bir qarı tacirin yanına gəlib dedi:

– Bir keçəl nədi ki, onnan başarmırsan? Qoy divana getsin. Divan sənin tərəfində olacaq.

Tacir dedi:

– Qarı, mənə yol göstər, keçəli yox eləyim. Nə istəsən sənə verə-rəm!

Qarı dedi:

– Keçəl bu axşam damın üstündə yatacaq. Gecə adam göndər, yorğan-döşəyiynən oğurlat. Sonra başını asanca batıra bilərsən.

Tacir qaridan razı qalıb dedi:

– Al bu nişanəni, get bizə, mənim adımdan deginən ki, qonağım gələcək, hazırlıq görsünlər.

Qarı atdana-atdana getdi, tacirin evinə xəbərə.

Axşam tacir dükani bağlayıb evə gəldi. Tacir gecə yaridan keçəndən sonra üç adam göndərdi ki, keçəli gətirsinlər. Keçəl damda yatmışdı. Tacirin adamları gəlib keçəlin yerini tapdılar. Keçəli yorğana sariyib, birbaşa apardılar tacirin yanına. Tacirin ürəyi keçəlin əlindən yaniqliydi. Odur ki, gələn kimi keçələ bir bərk təpik vurdur. Keçəl işdən xəbərdar idi, amma dimmirdi. Tacir əmr elədi ki, keçəli özü yatan otağa qoysunlar, səhər tezdən ölenə qədər döysünlər. Keçəl tacirin dediklərini eşidirdi. Tacirin nökərləri keçəli aparıb, tacirin otağına qoydular. Tacir soyunub yatana qədər, keçələ o qədər təpik vurdur ki, keçəlin anadan əmdiyi süd burnundan gəldi. Axırda tacir yorulub yatdı. Tacir yuxuya gedəndən sonra, nökərlər onu açıb yorğandan çıxardılar ki, qaçın. Keçəl baxıb gördü ki, tacir yatıbdi. Tez nökərlərlə birlikdə taciri kilimə sarıdlar. Bərk-bərk bağladılar. Evin bir küncünə sürüdülər. Keçəl nökərlərin paltarından götürüb geydi. Tacirin qızılından ciblərini doldurdu. Aşağı düşdü nökərlərə göz eləyib dedi:

– Tacir əmr eləyir ki, elə bu saat keçəli döyüb öldürün.

Nökərlər tacirin elindən yanmışdlar. İçəri girib, kilimə bükülü ağalarını bayıra sürüdülər. Əllərinə yekə döyənək alıb, taciri budamağa başladılar. Tacirin naləsi göyə qalxırdı. Nökərlər vurduqca kilim parçalanırdı. Bu səsə qarı gəlib çıxdı. Gördü ki, keçəli kilimə sariyib, döyürər. Qarı açıb keçəlin ölüsunə baxmaq istəyəndə gördü ki, bu tacıbaşıdır. Qarı bunu görən kimi bərkdən qışkırmaga başladı:

– Keçəl han? Ay aman, bu ağad!..

Nökərlər dedilər:

– Yox canım, döylüb, öldürülən keçəldi.

Qarı geri çəkilib tacirin meyitini nökərlərə göstərdi, nökərlər gör-dülər ki, işin üstü açılsa, divan onları öldürəcək. Qarının əl-ayağını möhkəm bağladılar, tacirlə birgə atdılar çaya.

Keçəl də özünü tez atasına yetirdi, köçüb başqa şəhərə getdilər. Tacirin evindən götürdüyü pulu xərcləyib rahat dolandılar.

## YETİM VƏLİ VƏ DARĞA

Bir Vəli adlı yetim var idi, adına Yetim Vəli deyirdilər. Vəlinin bir dayısı var idi, bir də dayısı arvadı. Vəli dayısı arvadından çox şübhələnmişdi. Bir gün Vəli damın üstündə oturmuşdu, dayısı arvadını pulsardı. Gördü dayısının arvadı darğa ilə söhbət eləyir. Qulaq asdı, gördü darğa dayısının arvadına deyir:

– Mənim xırmanım ala öküz olan xırmandı. Mən alma qabığını yolnan tökə-tökə xırmana gedəcəyəm. Sən də plov bişir, götür. Alma qabığını yiğə-yiğə gəl ala öküzlü xırmana.

Darğa sözünü deyib gedir. Vəli damdan endi, evə gəldi, özünü bilməməzliyə vurdu. Gecə keçdi. Səhər açıldı. Adamlar işə gedəndən bir az sonra Vəli dayısı arvadına dedi:

– Dayım xırmanda istidən yanır. Gedəndə mənə dedi ki, mənə qatıq, çörək getir. Ver aparım.

Arvad ayağa qalxdı, Vəliyə qatıq, çörək verib yola saldı. Vəlini əkmək istəyirdi, bilmirdi nə cür əksin. Çox şad oldu.

Bəli, Vəli qatığı, çörəyi götürdü, darğanın xırman yolu ilə alma qabığını yiğə-yiğə gedib, darğanın xırmanına çıxdı, qayıdırıb alma qabıqlarını öz xırmanlarının yoluna səpdi. Yavan çörəyi dayısına verib dedi:

– Ay dayı, mənim ala öküzdən xoşum gəlir. Mən bu qatıq ilə öküzümüzü ala-bula eləyəcəm.

Dayısı ona dedi:

– Ay başı batmış Vəli, qatığı korlama.

Vəli qulaq asmadı, qatıqnan öküzləri ala-bula boyadı. O tərəfdən arvad plovu hazır elədi, qaba tökdü, götürüb yola düşdü, alma qabıqlarını yiğə-yiğə gəlib öz xırmanlarına çıxdı. Gördü xırmanın öküzləri aladı, lap məəttəl qaldı.

Kişi onu görüb dedi:

– Ay arvad, gün hardan doğub, ay hansı tərəfdən çıxıb, cinnərin dağılıb hansı dağlara gedib ki, bizi yad eləmisən?

Arvad əvvəl bir qızardı, sonra özünü düzəldib dedi:

– A kişi, bildim ki, xırmanın tozu döşünüzü tutur, küpənin dibində bir az yağ bulaşığı qalmışdı, onu sıvirdim, o günü çərçidən aldığım düyüni plov bişirib sizə gətirdim ki, yiyesiz, sinənizin tozu təmizlənsin.

Kişi dedi:

– Ay arvad, lap yaxşı eləmisən.

Bunlar plovu yemək istəyəndə arvad dedi:

– A kişi, sən elə də olsa xörəyi yeyəcəksən, belə də olsa. Darğanı da çağırın gəlsin, bir-iki şapalaq da o yesin. Vergidə, xərcdə bizi gözləyir.

Dayısı Vəliyə dedi:

– Vəli, dur get, darğanı çağır gəlsin, biznən çörək yesin.

Vəli darğanın xırmanına gedib dedi:

– Ay darğa, dünən nə iş qarışdırımsın ki, dayım budu gəlir səni öldürməyə.

Vəli bunu deyib, yalandan axsaya-axsaya gəldi öz xırmanlarına, dayısına dedi:

– Ay dayı, darğanın itləri mənim baldırımı dişlədilər, gedə bilmədim. Yabani götür, özün get çağır, gəlsin.

Kişi yabani götürüb, getdi darğanı çağırmağa. Darğa elə bildi ki, kişi gəlir onu öldürməyə, başladı qaçmağa.

Kişi çağrırdı:

– Gəl gedək, heç olmasa, bircə şapalaq da sən ye.

Darğa lap bərk qaçırdı, elə bilirdi, kişi deyir, qaçma, qoy heç olmasa sənə bircə yaba vurum.

Kişi geri qayıdıb dedi:

– Ay arvad, bilmirəm na varsa, darğa məni görüb qaçıdı. Bir gün qonaq çağrıarıq, əvəzi çıxar.

Arvad bildi ki, bu arğac Vəlidən keçib. Ancaq bürüzə verib Vəliyə bir söz demədi. Vəliynən dayısı basıb plovu şirin-şirin yedilər. Arvad boş qabları götürüb, donquldana-donquldana evlərinə getdi.

Sabah Vəli yenə damın üstünə çıxb pusmağa başladı. Gördü budu darğa gəldi dayısı arvadının yanına, dedi:

– Dünən yolu yanıldın, gəlib çıxmadin. Bu gün dolma bişirərsən. Mən yolnan xurma dənəsi tökə-tökə xırmana gedəcəyəm. Sən xurma dənəsinə baxa-baxa gəlib çıxarsan mənim xırmanıma.

Darğa sözünü deyib tələsik getdi. Vəli damın üstündən düşüb evə gəldi. Qatıq, çörək götürdü, yola düşdü. Darğanın yolu ilə getdi, xurma dənələrini yiğib öz xırmanlarının yoluna tökə-tökə dayısının yanına çatdı. Yavan çörəyi dayısına verdi. Qatıqla öküzləri ala-bula boyadı.

Arvad dolmani bişirdi, götürüb yola düşdü. Xurma dənəsi tökülən yolla gedib, öz ərinin xırmanına çıxdı.

Kişi yenə dedi:

– Ay arvad, sən nə yaxşı olmusan? Nə bildin ki, mənim ürəyim dolma isteyir. Allah sənin dədənə rəhmət eləsin.

Arvad min dil tökdü, kişinin yanında özünü təmizə çıxardıb, dedi:

– A kişi, qonşulardan borc-xərc elədim, bişirib gətirdim.

Vəli yenə də üstünü vurmadı, gəldi oturdu, dolmanı ötürdürlər içəri. Arvad yenə də boş qabları götürüb, donquldana-donquldana evə gəldi.

Bəli, sabah lap tezdən kişi çıxıb xırmana getdi, Vəli də damın üstünə çıxıb pusmağa başladı. Darğa gəlib çıxdı. Qaşqabağı yer süpürürdü. Arvada dedi:

– Sən vədinə heç doğru çıxmırsan? Dünən də səni gözləməkdən gözlerimin kökü saraldı. Gəlib çıxmadin. Bu gün halva çalarsan, mən yola findıq tökə-tökə gedəcəyəm. Halvanı götür, findığı yiğə-yığa gəl çıx mənim xırmanıma.

Darğa sözünü deyib, tələsik getdi. Vəli damın üstündən düşüb evə gəldi. Qatiq, çörəyi götürdü, yola düşdü. Darğanın yola tökdüyü findığı yiğib, öz xırmanının yoluna tökə-tökə gedib dayısının yanına çıxdı. Yavan çörəyi dayısına verdi. Qatiqla öküzləri ala-bula elədi.

Bu tərəfdən arvad halva çalıb yola düşdü, findıqları yiğə-yığa gəlib ərinin xırmanına çıxdı.

Kişi dedi:

– Ay arvad, səndən çox razıyam. Sən beləcə bizi o qədər bordaya-caqsan ki, dərimizə siğmayacaqıq. Çox sağ ol, arvad.

Arvad yenə də dedi:

– A kişi, qonşulardan borc-xərc eləyib, halva bişirdim ki, məndən razi qalasan!

Vəli ürəyində dedi: atana lənət. Oturub halvanı yedilər. Arvad boş qabları götürüb, deyinə-deyinə evə getdi.

Bəli, sabah tezdən yenə də kişi xırmana getdi. Vəli də damın üstünə çıxıb pusmağa başladı. Gördü darğa gəlib çıxdı, özü də itə dönüb. Darğa arvada dedi:

– Sən heç əhdinə doğru çıxan deyilsən. Yenə gəlib çıxmadin. Bu gün südlü aş, kömbə bişir. Mən də xırmana getməyəcəm, qarpız alıb gələcəyəm. Evdə yeyərik.

Darğa sözünü deyib getdi. Vəli də dayısının yanına getdi, bütün əhvalatı, mən sizə nağıl eləyən kimi, ona bircə-bircə söylədi.

O biri tərəfdən arvad süddü aş, kömbə bişirdi, darğanın yolunu gözləməyə başladı. Bir az keçdi, darğa qoltuğunda qarpız gəlib çıxdı.

Bunlar oturub yemək istəyirdilər ki, qapı döyüldü. Arvad darğanı buğda kəndisinə saldı, südlü aşı yükün altına qoydu. Kömbəni yükün üstündə gizlətdi. Qarpızı da kuncə dığırlatdı. Qapını açdı, Vəli dayısının içəri girdi. Arvaddan çörək istədilər. Arvad ayağa qalxdı, qas-qabaqlı-qasqabaqlı onların qabağına yavan çörək götirdi.

Vəli dedi:

– Ay dayı, mənim bir sözüm var, onu deyim sonra çörək yeyək.

Dayısı dedi:

– De görüm.

Vəli dedi:

– Mən yolnan gəlirdim, gördüm bir ilan yükün üstündəki kömbə kimi qırılıb yatıb. Başına bir daş saldım, künçdəki qarız kimi, başı elə dağıldı ki, nəmidəki süddü aş kimi, gözləri işildamağa başladı kənddəki dargə kimi.

Əhvalat açıldı, Vəli dayısının birlikdə darğanı kənddən çıxardıb boğazına ip keçirdilər, aparıb bir quyuya saldılar. Arvada şah divanı tutub, evdən qovdular. Sonra kömbəni, süddü aşı, qarızı gətirib yedilər. Ömür sürüb gün keçirmiyyə başladılar.

## HAQQALANNAN HAQVERMƏZİN NAĞILI

Biri vardi, biri yoxdu Allahdan başqa heç kəs yoxdu. Bir Haqqalan, bir Haqverməz var idi. Bunlar bir-birinin adını eşitmışdı, ancaq heç biri heç birinin üzünü görməmişdi. Biri birinin həsrətini çəkirdi. Haqqalan deyirdi:

– Nə olaydı, Haqverməz mənə rast gələydi, ona bir abbası pul verəydim, görəydim ki, o mənim də pulumu yeyə bilərmi?

Haqverməz də deyirdi:

– Nə olaydı, Haqqalan mənə rast gələydi, ondan bir abbası alaydım, görəydim ki, bir abbasını məndən necə ala biləcək?

Bunların yaşadıqları yeri də heç kim bilmirdi. Çünkü özləri gizli dolanındı.

Necə deyərlər, dağ-dağa rast gəlməz, insan insana rast gələr.

Bir gün onlar rastlaşdırılar. Biri dedi:

– Qardaş, adın nədi?

O biri cavab verdi:

– Haqverməz.

Dedi:

– Bəs sənin adın nədi?

– Haqqalandı.

Hər ikisi eşsəkdən düşüb öpüsdülər, görüşdülər, hələ bir yerdə oturub çörək də yedilər.

Haqverməz dedi:

– Qardaş, bəlkə bir abbası mənə borc pul verəsən, sabah tezdən verərəm.

Haqqalan tez çıxarıb ona bir abbası verdi. Görüşüb yenə hərə öz eşsəyini mindi, ayrıldılar.

Haqqalan Haqverməzin evinin yerini öyrənməli idi. Haqverməz bilirdi ki, Haqqalan onun dalınca gələcək. Ona görə də evinə getməyib meşəyə getdi. Haqqalan da onun dalınca qarabaqara getdi... Haqverməz yorulmuşdu. Onu yuxu basırdı. Ancaq o bilirdi ki, Haqqalan hardansa onu güdür. Meşədə gecələmək qərarına gəldi. Düşüb eşsəyini bir ağaca bağladı. Başını bir kötüyün üstünə qoyub yatdı. Onu yuxu apardı. Haqqalan yavaş-yavaş gəlib onun eşsəyini açıb buraxdı. Eşsəyin arpasının vaxtı idi, düz evə tərəf yol başladı. Haqqalan da onun dalınca gəlib Haqverməzin evinə çatdı, evi tanıyandan sonra arxayınlaşdı, gedib karvansarada qaldı.

Sizə kimdən deyim, Haqverməzdən. Meşədə az yatmışdı, çox yatmışdı, birdən gözünü açdı, gördü eşsəyi yoxdu. İpi yoxladı, gördü ki, əl ilə açıblar. Bildi ki, Haqqalanın işidi. Dedi:

– Dostum evimin yerini yaxşı öyrəndi. Görək abbasını necə alacaq?

Gecə yarısı durub evinə gəldi. Arvadına dedi:

– Arvad, sabah tezdən bir kişi gəlib məni xəbər alacaq. Ona deyərsən ki, Haqverməz meşədən bir küpə qızıl tapmışdı. Qaziya məsləhət elədi, qazı da dedi:

– Gərək Məkkəyə gedəsən.

O da gecə yarısı eşsəyini də minib getdi. Altı aydan sonra gələcək. Haqverməz heybəsinə bir az çörək qoydu. Eşsəyini minib yola düşdü.

Səhər tezdən Haqqalan gəlib qapını döydü. Arvadı çıxıb ərindən eşitdiklərinin hamısını ona dedi. Haqqalan eşsəyindən düşdü. Onu töv-ləyə çekdi, dedi:

– Bacı, ürəyini sıxma, altı ay gözləməyə nə var? Mənə bir yer gəstər ki, orada eşşeyimə axur tikim.

Qadın ona yer göstərdi. O, eşşeyinə axur tikdi. Bir balaca axur da onun yanında qayırdı. Arvad xəbər aldı:

– Bəs bu nədi?

Haqqalan dedi:

– Eşşeyim boğazdı, altı aya qədər bəlkə doğdu. Bu, ondan ötəridir.

Bir müddət gəlib keçdi. Bir gün Haqverməz gecə gəlib xəlvətcə arvadından əhvalatı öyrəndi. Dedi:

– Yox, bu da tutmadı. Əgər Haqqalan bir abbasını alarsa, adım batar. Yaxşısı budur ki, mən ölüm. Sən sabahları başına döy, ağla, dey-nən ki kişi sancılanıb yoldan qayıdır, gecə evə çatan kimi öldü. Sonra məni bir qutuya qoydur, qəbiristanlıqda böyük günbəzə aparsınlar, qoysunlar sərdabəyə. Bir-iki gündən sonra Haqqalan çıxar gedər, mən də çıxıb gələrəm. Haqverməz bu vəsiyyətləri eləyib sabaha yaxın oldu. Arvad başladı ağlamağa. Haqqalan arvadın səsinə gəldi. Gördü ki, arvad ağlayır. Soruşanda, arvad Haqqalana dedi:

– Kişi sancılanıb yoldan geri qayıdır, evə çatan kimi də öldü.

Haqqalan arvada dedi:

– Bacı, Allah səbir versin, eybi yoxdu, hamı oləcək, tədarük gör, aparəq basdırıq. Mən bununla dostam, qardaşam, yumağını özüm yu-yaram.

Qazanı su ilə doldurub, qaynatdı. Haqverməzi gətirdilər yuvat yerinə. Haqqalan onun palтарlarını soyunduranda qulağına dedi:

– Dostum suyu qaynatmışam ha... Durmasan pişəcəksən.

Gördü yox, durmur. İstədi ki, qazanı qaynaya-qaynaya gətirsin onun başından töksün. Ancaq fikirləşdi, öz-özünə dedi:

– Əgər ölüdürsə, qaynar suyu tökmək nəyə lazımdı? Əgər diri olsa qaynar su tökəndə oləcək, mən də abbasını ala bilməyəcəyəm, adım batacaq.

Ona görə də suyu çox qaynar tökmədi. Amma yenə də o, dəridən çıxdı. Ağa bükdülər, qoydular qutuya, ağızını da qapadılar. Qəbiristanında böyük bir günbəz vardı, apardılar ora qoydular. Hamı qayıdır gəldi. Haqqalan yavaş-yavaş əlini bir abbasından üzürdü. O, öz-özünə dedi:

– Gedim, mən də bir gecə günbəzdə qalım. Əgər durarsa, bir abbasını alaram. Yox, ölmüş olsa, kəfənini soyaram, gətirib sataram, bir

abbasımı çıxardaram. Bu məqsədlə də Haqqalan axşam qaranlığı düşəndə, gedib xəlvətcə günbəzə girib gizləndi. Güdürdü ki, görəsən Haqverməz duracaq, yoxsa yox? O da Haqqalanın günbəzə gələcəyini bilirdi. Odur ki, nəfəsini bərk-bərk gizlətmışdı. Gecə yarından keçəndə qırx quldur gəlib doldular günbəzə, başladılar topladıqları qızılı bölməyə. Hamısını böldülər, arada bircə qılinc qaldı. Başçıları dedi:

– Bu qılinci mənə bağışlayın.

Biri dedi:

– Dur, qılinci götür. O təzə qutuya bir qılinc vur. Əgər qutunun içindəki ölüni ikiyə bölsən, qılinc sənin olsun. Bölə bilməsən, başqası vursun. Bir sözlə, kim bir qılıncla qutunu meyitlə bərabər ikiyə bölsə, qılinc da onun olsun. Hamısı razılaşdı. Quldurbaşı qılinci siyirib qutuya yaxınlaşdı. Var gücünü qoluna yiğdi, qılinci yuxarı qaldırdı, istədi ki, qutuya yendirsin, birdən Haqqalan bağırdı:

– Ay aman, vurma, abbasını batırsan!

Qırx quldurun hərəsi bir yana qaçıdı. Haqverməz də qutudan çıxdı. Qızılın hamısını dədə malı kimi yarı böldülər. Ancaq Haqqalan dedi:

– İndi mənim bir abbasımı ver.

Haqverməz dedi:

– Yoxumdu, hardan verəcəyəm?

Bunlar dava çəkirdilər, Oğrular bir-bir, iki-bir gəlib yenə toplaşdır. Başçıları dedi:

– Qızılı orada qoymaq olmaz. Biriniz gedin, görün, əgər bir-iki ölü dirilibsə, gedək öldürək, yenə qızıllarımızı bölək. Yox, ölü çox dirilibsə qacaq canımızı qurtaraq.

Qırx adamın arasında çöp atdlar. Birinin çöpünə çıxdı. Həmin quldur yavaş-yavaş günbəzə yaxınlaşdı. Günbəzin yanından boylananda, gördü iki ölü bir-birinin boğazından tutub deyir:

– Tez ol, mənim bir abbasımı ver.

Bacadan boyلانan quldurun papağı başından onların üstünə düşdü. Haqverməz papağı götürüb Haqqalana verdi, dedi:

– Ala, bu da sənin bir abbasın.

Quldur qaçıb yoldaşlarına dedi:

– Eviniz yixilsin, çox ölü dirilib, bizim pulları abbası-abbası bölür-lər. Birinə abbası çatmamışdı, ona da mənim papağımı verdilər.

Oğrular qaçıb getdilər. Haqverməzlə, Haqqalan da qızılları aparıb yedilər, üstündən də su içdilər.

## KOR TUTDUĞUNU BURAXMAZ

Biri vardı, biri yoxdu, bir kişi vardı. Bu kişinin bir arvadından başqa kimsəsi yoxdu. Kişiynən arvadı bir-birini çox isteyirdilər. Belə ki, bir-birindən ayrı dura bilmirdilər. Bunlar çox kasib idilər. Ümidləri bir qatırı, bir də bir parça əkin yerinə gəlirdi. Günlərin bir günü kişi arvadına dedi:

– Arvad, gəlsənə bir qonşu kəndə, qonaq evinə gedək.

Arvad razı oldu. Qapı-bacanı möhkəm bağladılar. Qatırı tövlədən bayırə çəkdilər. Kişi qatırı alıqladı. Arvadı qatırı mindirdi, özü də piyada yola düşdülər. Az getdilər, çox getdilər, gördülər ki, budu bir kor ağacını yerə döyə-döyə yol ilə gedir. Kişi kordan soruşdu:

– Ay qardaş, hara gedirsən?

Kor dedi:

– Bu yaxın kəndə.

Arvadin kora yazığı gəlib ərinə dedi:

– Yaziqdı, qoy bunu da qatırı mindirək, kəndə qədər aparaq.

– Arvad, sən məndən çox yaşayacaqsan, mən isteyirdim deyəm, koru qatırı mindirək, sən dedin. Koru qatırı mindirdilər, arvadı da onun tərkinə, yola davam elədilər, ta ki gəlib şəhərə çatdırılar. Kişi kora dedi:

– Kor qardaş, şəhərə çatmışlıq qatırdan düş.

Kor arvadin qolundan, qatırın noxtasından bərk-bərk tutub dedi:

– Arvad mənim, qatır mənim, niyə düşüm? Sən kimsən?

Kişi dedi:

– Ay kor, qatırdan düş, məni incitmə. Adama yaxşılıq yoxdu, sənə yazığımız gəldi, götürdük. Bu da sağ olun deməkdi?

Atalar yaxşı deyiblər: – “Kor tutduğunu buraxmaz!” Kor iki əlli arvaddan, qatırın noxtasından tutub dedi:

– Hara düşürəm? Arvad mənim, qatır mənim, sən kimsən?

Kişi, arvad nə qədər elədilər, yalvardılar kor nə arvadı buraxdı, nə də qatırdan düşdü. Səs-küyə kəndxuda gəlib çıxdı, soruşdu:

– Nə olub, nə səs-küy salmışınız?

Kor heç kəsə aman verməyib ona cavab verdi:

– Ay kəndxuda, mən arvadımla qatırı minib sefərə çıxmışam. Bu haramı gəlib deyir qatırdan düş. İstəyir qatırı da arvadımı da əlimdən alsın.

Kişi dedi:

– Ay kəndxuda, vallah, kor yalan danışır. İnsan oğluna yaxşılıq yoxdu. Yolda yazığımız gəldi, qatıra mindirdik, özümüzə iş açdıq.

Arvad dedi:

– Kişim doğru deyir, bu kor bizə böhtan atır.

Kor arvada dedi:

– Deyəsən kor olduğum üçün, məni atıb ona getmək istəyirsən?

Bunlar dedi, kor dedi, ağız deyəni qulaq eşitmədi.

Kəndxuda bunları qabağına qatıb divanxanaya apardı. Bunları birbir danışındırdı. Kor sözünün üstündə möhkəm durdu, dedi:

– Qatır da mənimdi, arvad da. Bu haramı əlimdən almaq istəyir.

Kişi də dedi:

– Yalan deyir, mənimdi.

Kəndxuda nə qədər çalışdı işi ayırd eləyə bilmədi. Divanxanada bir qoca kişi var idi.

Qoca, kəndxudaya dedi:

– Kəndxuda, bunların hərəsini bir otağa sal. Mən səhər sənə deyərəm qatırla arvad kimindi.

Kəndxuda əmr elədi, onların hərəsini bir otağa saldılar. Bir saat keçəndən sonra qoca əvvəlcə kişi salınan evin qapısına getdi, qulağını qapıya dirəyib qulaq asdı, gördü kişi deyir:

– Mənim başıma daş düşə idi, kaş onu yolda qatıra mindirməyəydim, başım da bu bəlanı çəkməyəydi.

Qoca bundan keçib arvad salınan evin qapısına getdi, qulaq verib gördü, arvad ağlaya-ağlaya deyir:

– Kaş mən yolda deməyəydim, “a kişi, bu kor yazıqdı, onu da qatıra mindirək?”. Başımız da sonra bu bəlanı çəkməyəydi.

Qoca kişi bundan sonra da kor salınan evin qapısına getdi, qulaq asdı. Gördü kor ağacın saz yerini döşünə basıb deyir:

– Öldü var, döndü yoxdu. Kor tutduğunu buraxmaz. Nə yoğurdum, nə yapdım, hazırlıca kökə tapdım.

Qoca kişi geri qayıdır kəndxudaya dedi:

– Qatırla arvad kişinindi.

Kəndxuda əmr elədi kişini, arvadı, bir də koru gətirdilər. Kəndxuda arvadla qatırı kişiyə verdi, kora da yüz çubuq vurdurdu... Yaxşı deyərlər “haqq yerini tapar, nahaq cəzaya çatar”.

## ÇOPURUN NAĞILI

Bir qoca kişi vardi. Bu kişinin iki oğlu vardi. Bunlardan biri elə çopur idi ki, başından bir çuval dari töksəydi, bir dənə yerə düşməzdidi. Adına da Çopur Mansur deyərdilər. Bir gün kişi evə alma alıb götürmişdi. Almaların saf olanını gözəl oğluna verdi, çürüyünü də Çopur Mansura. Çopur Mansur bundan alındı<sup>1</sup>. Demə kişinin də arvadı başqa yerdə imiş. Çopur Mansur çöle çıxıb, orda-burda xeyli gəzdi, evə qayıdış gələndə atasına yalandan ağlaya-ağlaya dedi:

– Ata, arvadın ölüb!

Atası başına döyüb ağlayanda, Çopur qapıdan çıxdı daban aldı, birbaş anasının yanına gedib, ağlaya-ağlaya dedi:

– Ana, ərin ölüb.

Anası başına döyüb ağlayırdı. Çopur xalasının yanına getdi. Ağlaya-ağlaya qapıdan içəri girib dedi:

– Xala, bacın ölüb!

Xalası çox ağladı, başına döyə-döyə bacısı evinə yollandı. Gəlib gördü bacısı sağdı, amma başına döyüb ağlayır. Bir tərəfdən şad oldu, o biri tərəfdən qəmgin, soruşdu:

– Bacı, niyə ağlayırsan?

Bacısı dedi:

– Ərim ölüb.

Bacısı da buna qarşıb ağlayan zaman əri ağlaya-ağlaya gəlib çıxdı. Gördü arvadı sağdı, çox sevindi. Bunlar əhvalatı bir-birinə söylədilər. Hamısı bildi ki, bu işi edən Çopurdı.

Çopuru çox axtardılar ki, onu tənbeh eləsinlər, amma tapmadılar. Elə bil Çopur yağılı əppək olub göyə çəkilmişdi. O biri tərəfdən Çopur qaçıdı, gedib bir kəndə çıxdı. Orucluq idi. Camaat hamısı oruc idi. Axşam tərəfi idi, amma hələ gün batmamışdı, iftar açmaq vaxtı deyildi. Çopur başına bir ağ bağlayıb, çıxdı bir damın üstünə, əllərini qu-laqlarının dibinə qoyub oxumağa başladı. Camaat elə bildi molla azan verir, iftardı. Oruclarını yedilər. Bu zaman əsil molla gəlib dedi:

– Ay axmaq, başları çuvaldan çıxmayan camaat, hər başına ağ bağlayanın sözünə inanıb orucunuzyeyirsiniz? Hələ iftara çox qalıb.

---

<sup>1</sup> A lı n m a q – burada: tutulmaq mənasındadır

Camaat bunu eşidən kimi, biri yaba, biri çomaq, biri balta götürüb, Çopurun dalına düşdülər. Çopur onların gəlməsini görüb, dızıqquluya dən verdi<sup>1</sup>. Elə qaçıdı ki, adamlar onun tozuna da çata bilmədilər. Çopur yolda bir çobana rast gəldi. Çoban ondan soruşdu:

– Ay Çopur qardaş, nə olub niyə qaçırsan?

Çopur dili-dodağı təpimiş dedi:

– Məni bu kəndə kovxa seçmək istəyirlər. Mən də olmuram. İndi məni tutub gücnən kovxa qoyacaqlar. Onun üçün qaçıram.

Çoban dedi:

– Sənin yerində mən kovxa ola bilərəmmi?

Çopur dedi:

– Niyə ola bilmirsən? Lap yaxşı ola bilərsən. Kovxa olmağın çeşnisi ha ki, yoxdu. Zəncir möhrü döşündən asarsan, təşər-təşər yeriyərsən, istədiyin adamı nahaqdan döyərsən, dama basarsan, olarsan ana-dan doğma kovxa.

Çoban dedi:

– Onda soyun, sənin paltarını mən geyim, mənim də paltarımı sən gey. Qoy məni aparıb kovxa qoysunlar.

Çopur razi oldu. Çopur paltarını soyunub çobana verdi. Çoban da Çopura. Çopur çobanın paltarını geyindi, çıxıb getdi. Çoban da Çopurun paltarını geyindi, sevinə-sevinə camaata tərəf getdi. Camaat ona çatanda baş, göz, ayaq deməyib onu budamağa başladılar. Çoban halı belə görüb haray saldı:

– Ay aman, mənim nə təqsirim var ki, öldürürsünüz?

Camaat baxıb gördü ki, onlar çapqal yerinə baqqalı öldürülər. Onlar çobanı buraxıb yana-yana kəndə qayıtdılar.

İndi sizə xəbəri Çopurdan verim. Çopur yolnan bərk gedirdi. O, yolda bir bəyə rast gəldi. Bəy ondan soruşdu:

– Oğlan, hara belə gedirsən?

Çopur ona cavab verdi:

– Ay bəy, ziyanətə gedirəm, zəvvaram. Axşam düşüb, olarmı bu gecə sizdə qonaq qalam, sabah yola düşəm?

Bəy dedi:

– Gəl evə gedək. Ziyanətə gedən zəvvvara gözümüz üstə yeri var. Çopur getdi bəyin evinə. Xanım ona qaşqabaq elədi. Özləri ləvin-

<sup>1</sup> Dızıqquluya dən vermək – qaçıb aradan çıxməq

ləvin<sup>1</sup> xörək yedilər, amma Çopura yavan çörək verdilər. Yatan vaxtı isə özləri gözəl yorğan-döşəkdə yatdı. Çopura da ayaq altında cindir yorğan-döşəkdən yer saldılar. Çopur yatmadı. Gözlədi, bəylə arvadı yatdılar. Çopur yavaşça ayağa qalxdı, evdə vəzndən yüngül, qiymət-dən ağır nə var idisə, hamısını yiğışdırıcı, götürüb yola düşdü.

Sabah açıldı, bəylə arvadı yuxudan ayıldırılar. Gördülər evdə heç nə qalmayıb, hər nə var idi, hamısını aparıblar. Yandılar, yaxıldılar, başa düşdülər ki, bu Çopurun işidi. Nə qədər axtardılar, aradılar, Çopuru tapmadılar.

O biri tərəfdən Çopur gedib bir hacıya rast gəldi. Hacı ondan soruştı:

– Oğul, belə tələsik hara gedirsən?

Çopur dedi:

– Nökər olmağa gedirəm.

Hacı dedi:

– Gəl gedək, mənə nökər ol.

Çopur əlli tümənə hacıya nökər oldu. Hacı vədə başına kimi Çopuru çox pis saxladı. Ona çox zülm elədi. Vədə başında hacı hiylələr qurmağa başladı. Bir gün hacı arvadına dedi:

– Ay arvad, dur get atan evinə, mən səni boşayıram.

Arvad ilə kişinin himi bir idi. Onlar Çopura hiylə qururdular. Arvad durub atası evinə getdi. Kişi Çopura dedi:

– Çopur, mən də qardaşım evinə gedəcəyəm. Sən də çıx get.

Hacı bunu deyib evdən çıxdı. Çopur özünü evdə tək görəndə çox şad oldu. Durub hacının evini yiğışdırıcı. Qiymətli nə var idi, götürüb yola düşdü.

Hacı ilə arvadı gecə qayıdib evə gəldilər. Onlar elə bilirdilər ki, Çopur bomboş çıxbı getdi. Gəlib gördülər ki, evlərində nə qiymətli şey var idisə, hamısını yiğışdırıb aparıblar. Bildilər ki, şeylər Çopurun güdəzinə keçibdi. Onun nökərcilik haqqını vermədiklərinə çox peşman oldular. Baxdılara ki, qaşı qayırıqları yerdə gözləri də çıxardıblar. “Son peşmançılıq fayda verməz” deyərlər. Peşman oldular.

Çopur da şeyləri gətirdi evlərinə. Ata, anası və qardaşı ilə öpüşüb görüşdü. Hamısı şad oldu. Xoş gün, xoş saatla ömür sürüb, dövran keçirdilər.

<sup>1</sup> Ləvin - ləvin – cürbəcür

## AXMAQ KİŞİ

Biri vardı, biri yoxdu, bir axmaq kişi vardi. Bir gün o öz-özünə dedi ki, gedib baxtımı axtarib tapacağam. Mən də başqaları kimi xoşbəxt olacağam. Sabahısı günü o, baxtını axtarmaq üçün yola düdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Qaranlıq bir meşədə bir şirə rast gəldi.

Şir soruşdu:

– A kişi, hara gedirsən?

Kişi dedi:

– Baxtımı axtarmağa gedirəm.

Şir dedi:

– Əgər mənim də baxtımı rast gəlsən, ona deyərsən ki, mən yayda tük gətirirəm, qışda isə tükümü tökürəm. Yayda istidən, qışda isə soyuqdan ölürləm, mənə bir çare eləsin.

Kişi şir ilə xudahafızlaşdırılınca yoluna davam elədi. Bir qədər gedəndən sonra bağbanaya rast gəldi. Bağban soruşdu:

– A kişi, hara gedirsən?

Kişi dedi:

– Baxtımı axtarmağa gedirəm.

Bağban dedi:

– Yaxşı oldu, mənim də baxtımı axtarib taparsan. Ondan soruşarsan ki, mənim ağacılarım baharda yaxşı gül açır, amma meyvə vaxtında bir cir almaya da həsrət qalıram.

Kişi:

– Yaxşı, soruşaram – deyib, yoluna davam elədi. Bir qədər gedəndən sonra padşaha rast gəldi. Padşah soruşdu:

– A kişi, hara gedirsən?

Kişi dedi:

– Baxtımı axtarmağa gedirəm.

Padşah dedi:

– Mənim də baxtımı tapıb ondan soruşarsan ki, niyə mənim ürəyim heç açılmır, həmişə qəm-qüssə içindəyəm?

Kişi yenə:

– Yaxşı, soruşaram, – deyib yoluna davam elədi.

Bir qədər gedəndən sonra dənizin qıraqına çatdı, oturub fikirləşdi ki, dənizin o tərəfinə necə keçsin?

Bu zaman naqqa balıq sudan başını çıxarıb dedi:

– A kişi, hara gedirsən?

Kişi dedi:

– Baxtımı axtarmağa gedirəm.

Balıq dedi:

– Mənim də baxtımı tapıb ondan soruşarsan ki, dənizin içində mən sudan heç doymuram.

Kişi dedi:

– Əgər məni suyun o biri tərəfinə aparsan, sənin baxtını tapıb soruşaram.

Balıq dedi:

– Gəl min dalıma.

Kişi o saat balığın dalına mindi. Balıq kişini suyun o biri tərəfinə çıxardı. Kişi balıq ilə xudahafızlaşışib yola düdü.

Bir qədər gedəndən sonra o, baxtlar olan yerə çatdı. Əvvəl öz baxtını axtarır tapdı. Gördü öz baxtı yerə düşüb qalıb, tez onu qaldırıb ayaq üstə qoydu, sonra gedib şirin baxtını tapıb, şirin sözlərini baxtına dedi. Şirin baxtı dedi: – Gərək şir bir axmaq adamın beynini yesin, sonra o, qışda tük gətirər, yayda isə tükün tökər.

Sonra gedib bağbanın baxtını tapdı. Ona da bağbanın sözlərini dedi. Bağbanın baxtı dedi: – Bağbana deyərsən ki, onun ağaclarının dibində xəzinə var. O, xəzinənin təsirindən ağaclar meyvə göturmır.

Sonra gedib padşahın baxtını tapdı. Ona da padşahın sözlərini dedi.

Padşahın baxtı dedi: – Padşaha deyərsən ki, o qadındır. Ancaq bu sırrını heç kesə demədiyindən, o, həmişə qüssəli olur. O, gərək özünə bir ər tapsın ki, qüssədən xilas olsun.

Sonra gedib balığın baxtını tapıb balığın sözlərini dedi:

Balığın baxtı dedi: – Balığın boğazında bir böyük qiymətli daş var. Onun peysərinə bərk vurmaq lazımdır ki, daş boğazından düşsün. Ondan sonra o sudan doyar.

Kişi bu işləri qurtardıqdan sonra geri qayıtdı, gəlib dənizin qırına yetişdi, gördü ki, naqqa balıq sudan başını çıxarıb onun yolunu gözləyir. O dedi:

– Baxtımı tapdırın mı?

Kişi dedi:

– Məni suyun o tayına keçir, sonra deyim.

Balıq dedi:

– Gəl, min dalıma.

Kişi o saat baliğin dalına minib suyun o biri tərəfinə keçdi. Kişi baliğin dalından düşən kimi yumruq ilə baliğin peysərinə vurdu. Balığın ağızından qiymətli daş yerə düşdü.

Kişi dedi:

– İndi bundan sonra sudan doyarsan.

Balıq dedi:

– Götür, bu qiymətli daş sənə lazım olar.

Kişi:

– Yox, mən öz baxtimı istəyirəm, – deyib yoluna davam elədi. Bir qədər gedəndən sonra padşah olan yerə çatdı.

Padşah dedi:

– Baxtimı tapdınım?

Kişi dedi:

– Tapdim, baxtin dedi ki, o qadındır, özünə bir ər tapsın, o zaman güssədən azad olar.

Padşah dedi:

– İndi ki, sən mənim sırrimi bildin, gəl birlikdə yaşayaq, sən mənim ərim ol.

Kişi:

– Yox, mənə öz baxtim lazımdı, – deyib yoluna davam elədi.

Bir qədər gedəndən sonra bağban olan yerə çatdı.

Bağban dedi:

– Baxtimı tapdınım?

Kişi dedi:

– Baxtin dedi ki, onun ağaclarının dibində xəzinə var, onu çıxart-sın, ağacların həmişə meyvə gətirər.

Bağban dedi:

– Gəl xəzinəni çıxardaq, yarısı sənin olsun, yarısı mənim.

Kişi:

– Yox, mənə öz baxtim lazımdı, – deyib öz yoluna davam elədi.

Bir qədər gedəndən sonra, şir olan meşəyə çatdı.

Şir dedi:

– Baxtimı tapdınım?

Kişi dedi:

– Baxtin dedi ki, sən axmaq bir adamin beynini yesən, qışda tük gətirərsən, yayda tükünü tökərsən.

Şir dedi:

Gəl bir xəzinə var, onun yerini sənə deyim, çıxart, apar.

Kişi dedi:

– Yox, mənə öz baxtım lazımdı. Özgənin baxtı mənə lazım olsayıdı, naqqa balıqdan qiymətli daşı alardım, padşahı arvadlığa qəbul elərdim, bağbanın xəzinəsinin yarısını alardım.

Şir dedi:

– A kişi, baxtım deyib ki, axmaq adamın beynini yesəm qışda tük gətirərəm, yayda tükümü tökərəm? İndi baxıram ki, sənin kimi axmaq adam tapa bilmərəm. Sənin beynini yeyəcəyəm.

Kişi nə qədər yalvardısa, şir onun sözünə baxmadı, kişini parçalayıb yedi.

## KOSA ƏLİ

Biri vardi, biri yoxdu. Əli adlı bir kişi vardır. Əli anadandoğma kosa idi. O, tək kosa olsa idi, dərd yarı idi. Əli həm də göygöz idi, seyrək diş idi. Kosa Əli bir hacıya borclu düşdü. Hacı nə qədər çalışırıdı, borcunu kosadan ala bilmirdi. Çünkü kosa yoxsul idi, düzəldib verə bilmirdi. O istəyirdi birtəhər eləsin, hacının borcunu verməsin.

Günlərin birində Kosa Əli bir ətək dəvə qığı götürüb, onları ağ, qırmızı, qara, abı, yaşıl, bənəvüs rənginə boyadı, gəldi hacının evinin yanına, “ay dəvə toxumu alan” deyib bərkdən bağırmağa başladı. Hacı eşyə çıxıb dedi:

– Ə, nə satırsan?

Kosa dedi:

– Dəvə toxumu satıram.

Hacı dedi:

– Bu necə şeydi?

Kosa dedi:

– Necə şey olacaq? Bu toxumu qışda, bir də yazda əkirsən, hər toxumdan bir dəvə çıxır, hərəsi də bir rəngdə.

Hacı dedi:

– Bu toxumun hamısını mənə sat.

Kosa dedi:

– Sataram. Borcumu da keç, üstəlik yüz tümən də qızıl ver, bu toxumun hamısını sənə verim.

Hacı o saat onun borc kağızını özünə qaytardı, üstəlik ona yüz tümən qızıl verdi, dəvə qığını ondan aldı. Kosa sevinə-sevinə getdi evinə, pulu aparıb, xərcləməkdə olsun, görək hacı necə oldu?

Hacı çox şad oldu. Zarafat deyil, suyu qiymətinə min dəvə almışdı. Dəvə toxumlarını aparıb yerə səpdi. Gündə suvardı. Qış keçdi, yaz gəldi, amma yerdən dəvə çıxmadı. Axırda yeri qazib gördü qığlar islanıb torpağa qarışmışlar. Başa düşdü ki, Kosa buna kələk gəlib, onu aldadıb. Kosanın evini axtarmağa başladı. O biri tərəfdən Kosa bildi ki, hacı onu axtarır. Tez arvadını dədəsi evinə göndərdi. Özü arvadının paltarını geydi, başına kəlağayı örtdu, ağızına yaşmaq vurdu. Hacı gəlib qapıya onu çağırıldı. Kosa arvad paltarında bayırə çıxdı. Hacı ona dedi:

– Ay qız, sən kimsən?

Kosa Əli dedi:

– Mən Kosa Əlinin qızıyam.

Hacı dedi:

– Ay qız, atan evdədimi?

Kosa dedi:

– Yoxdu, atam meşəyə gedib.

Hacı dedi:

– Bəs anan hanı?

Kosa dedi:

– Anam rəhmətə gedib.

Hacı dedi:

– Mənə gələrsənmi səni alam, üç qızım var onlara qulluq eliyəsən?

Kosa dedi:

– Gələrəm, lap yaxşı gələrəm.

Hacı Kosanı götürüb evinə apardı, qızlarına dedi:

– Ay qızlarım, bunu sizə qulluqçu getirmişəm.

Kosa bir neçə həftə hacının evində qaldı. Onun qızlarına qulluqçuluq elədi. Bir gün hamı qonum-qonşuya getmişdi. Evdə təkcə Kosa qalmışdı. Kosa fürsəti fövtə vermədi, vəzndən yüngül, qiymətdən ağır şeylərdən götürüb evinə getdi, arvadına dedi:

– Arvad, mən gizlənəcəyəm, hacı buraya gələcək. Sən onun yaxasından tutub deyərsən, mənim qızımı neyləmisiən?

O biri tərəfdən hacinin qızları evə gəldilər, gördülər, evə süpürgə çəkilib. Ora Kosanın qızı, bura Kosanın qızı onu tapmadılar. Hacı başa düşdü ki, qız elə Kosanın özü imiş, evini də o yiğib aparıb. Tez evdən çıxdı. Birbaş Kosanın evinə gəldi. Qapının ağızında Kosanın arvadı onun yaxasından tutub dedi:

– Mənim qızımı neyləmisen?

Hacı dedi:

– Sənin qızın mənim evimi yiğışdırıb, bura gətirib.

Arvad dedi:

– Tez mənim qızımı gətir. Yəqin öldürmüsən. Ərim sağ olsaydı, qızımı öldürə bilməzdin.

Hacı dedi:

– Ərinə nə olub?

Arvad dedi:

– Meşədən gələndə yolda ölüb. Tez mənim qızımı gətir. Məni yi-yəsiz hesab eləmə, getdiyin hac belini qırsın.

Arvad dartıb hacinin cuxasını-zadını cirdi. Hacı birtəhər onun əlindən qurtarıb evinə qayıtdı. Kosa da arvadı ilə dolanmağa, ömür keçirməyə başladılar.

## YEDDİ DUL ARVAD

Bir gün yeddi dul arvad bir yerə topluşmışdı, dərdləşirdilər. Bundan biri dedi:

– Gəlin, ərimiz bizi nə üçün boşamışdır, ondan danışaq. Arvadların hamısı bu sözə razi oldular. Arvadlardan birinə dedilər:

– Əvvəl, sən başla.

Bu arvad sözə başlayıb dedi:

– Bacılar, ərim məni lap nahaqdan boşamışdır. İndi canım ərz eləsin, siz qulaq asın.

Bir gün ərim xeyli qoyun quyruğu almışdı. Mən biləyimi cirmələyib bunu əritdim. Yağı soyudub küpələrə doldurdum. Quyruğun cızdağını beş-altı gün yedik. Baxıb gördüm cızdağ qurtarası deyil. Götürüb bir yastıq tikdim, qalan cızdağı içini yığdım. Bir gün ərim yatanda bu yastığı qoydum başının altına. Xeyli yatmışdı, bir də gördüm, kişinin başının ortasında bir yekə qurd var. Qiymadım kişini yuxudan oyadım. Bir ağac götürdüm, ağaclarla qurdu vurdum, həm qurd öldü, həm də kişinin

başı yarıldı. Kişi də yerdən qalxdı, məni bərk döyüdü, özü də məni molların yanına aparıb boşadı. Siz allah görün mənim günahım var?

İkinci arvad dedi:

– Ay bacı, sənin namahala, bir taqsırın varmış. Amma mənim ərim məni lap taqsırsız boşadı.

Bir gün kişi evə bir araba qənd gətirmişdi. Qonşu arvadlar həmişə mənə deyirdilər: “İstəyirsən kişinin xoşuna gələsən, özünü kişiye şirin göstər. Mən də bunların dediyi kimi elədim. Evdə olan qəndlərin hamisini doğradım. Bunları su qablarına tökdüm. Axşam kişi gəldi, aftafanı götürüb dəstəməz aldı. Evə qayıdanda məndən soruşdu:

– Ay arvad, bu nə təhər sudu? Şirə kimi əlimə, üzümə yapışır?

Mən buna cavab vermədim. Sonra kişi sərnici götürüb quyudan su çəkdi. Sudan bir qab içib dedi:

– Arvad, bu nə cür işdi? Bu su şirin dadır.

Mən ona cavab verdim:

A kişi, Allahdan gizlin deyil, bəndədən nə gizli. Sənə şirin görünmək üçün, evdə nə qədər qənd vardı, hamısını əzib sulara tökmüşəm. Bunu eşidəndə ərim məni bərk-bərk döyüdü, sonra da boşadı.

Üçüncü arvad dedi:

– Bacılar, heç olmasa sizin hərəniniz balaca da olsa, günahınız olub. Mənim taqsırim olmaya-olmaya ərim məni boşadı.

Bir gün ərim evə bir tay xına gətirmişdi. Kişi həmişə söz düşəndə deyirdi ki, evi suvadıb, rəngləyəcəm. Amma rəngləmirdi. Bir gün ərim işə gedəndə, qara yola, qara saata, qollarımı çırmalayıb, nə qədər xına var idi, hamısını islatdım, evin divarlarına suvadım. Axşam kişiyəz evə gələndə, onu müştuluqlayıb dedim:

– Çoxdan bəri deyirdin, evi suvayacam, amma suvamırdın. Özüm suvadım. Gərək mənə müştuluq verəsən.

Kişi soruşdu:

– Ay arvad, nə ilə suvadın?

Dedim:

– Evdə olan xınaynan.

Bunu eşidən kimi kişi məni bərk döyüdü, sonra da molların yanına aparıb boşadı. A qızlar, siz allah deyin görüm, mənim taqsırim olub?

Dördüncü avrad dedi:

– Ay bacılar, sizin yenə bir az taqsırınız olub, amma mən yazıçı ərim lap taqsırsız boşayıb. Kişi həmişə mənə deyirdi:

– Sənə bazardan bir kəniz alacam. Amma almırı. Bir gün kişi evə çoxlu qızıl gətirmişdi. Həmin günü gördüm, bir kişi küçədə deyir:

– Ay kəndir alan, kəndir alan.

Mən tez küçəyə yürüdüm, evdə olan qızılları verdim, kişidə olan kəndirlərin hamısını aldım, gətirib evə, dəhlizə, darvazaya bağladım. Axşam kişi gəldi, darvazanı nə qədər döyüd, açmadım. Elə bildim, kəndir özü açacaq. Kişi nə qədər döyüd, kəndir qapını açmadı. Elə bildim, kəndir utanır. Axırda özüm gedib qapını açdım.

Kişi dedi:

– Ay arvad, niyə qapını açmırın?

Dedim:

– A kişi, çoxlu kəndir almışam. Gözlədim, o qapını açsın. Amma biçarə utandığından qapını açmadı. Axırda özüm gəlib açdım.

– Kişi dedi:

– Arvad, nə kəndir?

Dedim:

– Sən mənə həmişə demirdin sənə kəndir alacam? Almadın. Mən də evdəki qızılları verib, çoxlu kəndir aldım. Sarımışam qapiya-bacaya, get, bax.

Bunu eşidən kişi məni bərk döyüd, sonra mollaya aparıb boşadı.

Beşinci arvad dedi:

– Mənim heç taqsırim olmamış ərim məni boşadı. Ərim bəzzaz idi. Bir gün evə çoxlu çit gətirmişdi. Bir gün baxıb gördüm çitləri toz basıb. Qollarımı çırmələyib çitlərin hamısını yuyub sərdim. Axşam kişi evə gələndə zarafatla dedim:

– Əl muzdumu ver.

Kişi dedi:

– Nə əl muzdu?

Dedim:

– Çitləri toz basmışdı, hamısını yudum.

Kişi baxıb gördü, çitlərin hamısı yuyulub. Məni bərk-bərk döyəndən sonra boşadı.

Altıncı arvad dedi:

– Mənim heç taqsırim olmayıb.

Övladımız yox idi. Dövlətdən də var-yox bircə keçimiz var idi. Bir günləri gördüm, qonşuda toy var. Hamı qızların bəzəyib toya göndə-

rir. Doğrusu, bacılar, ürəyim lap xarab oldu. Keçiyə öz paltarlarımı geydirdim, qızıllarımı da boynuna taxıb toy evinə göndərdim. Amma keçi hürkdü, başaşağı qaçıdı. Axşam kişi evə gələndə əhvalatı ona söylədim. Kişinin acığını tutdu, məni bərk döyüd, sonra da boşadı.

Yeddinci arvad dedi:

– Bacılar, məni atam, anam, qardaşım könülsüz bir kişiyə ərə vermişdilər. Çarəsizlikdən mən ərimə mehr salmışdım. Nə qədər məni döysə, söysə, qəbul eləyirdim. Bunu deyim ki, ərim də mən gündə idi, məni könülsüz almışdı. Bu kişi məni arvad gözündə görmürdü. Hər gün döyürdü, incidirdi. Bundan mənim ayıb olmasın, bir oğlan uşağım oldu. Bu uşaq qucağımda idi. Kişi gəldi. Bir bəhanə tapıb məni başladı döyməyə. Başından elə bir ağaç vurdu, ağlımı itirib yerə yıxıldım. Bir zaman yerdən qalxıb gördüm, özüm yaralanmışam, körpəm də ölüb. Körpəmi dəfn eləyib, birbaş molların yanına getdim. Canım azad, kəbinim halal boşandı. Əlbəttə, mənim heç günahım yoxdu, amma sizi ərləriniz yerində boşayıbdır.

## EVİ VERDİM PİŞİYƏ

Bir kişinin bir pişiyi var idi. Pişik çox oğru idi. Kişini, arvadını pişik lap cana götürmişdi. Yeməyi, çörəyi harada gizləyirdilər pişik tapıb yeyirdi. Örtülü qabların ağızını açırdı. Nə eləyirdilər pişik ipə yatmadı. Nə qədər azdırıldılar, yenə qayıdib gəlirdi. Bir gün kişi pişiyi tutub, dörd ayağını ərimiş saqqız ilə bir yastı taxtanın üstünə yataşıdırdı. Sonra dəryaya atdı. Dərya taxtanın üstündə pişiyi aparırdı. Dəryadan bir arx xəlifə Harunun həyətinə gedirdi. Pişik də o arx ilə gedirdi. Harun külafirəngidən baxırdı, pişiyi görüb təəccüb elədi. Əmr elədi. Pişiyi sudan çıxartdılar. Baxıb nə gördü, pişiyin ayaqları saqqız ilə taxtaya yapışdırılmışdır. Harunun təəccübü artdı. Harun əmr elədi, pişiyin ayaqlarını saqqızdan qopardıb təmizlədilər.

Harun hökm elədi ki, bu pişiyə hər kəs əziyyət versə, böyük tikəsini kiçik qulağı boyda elərəm. Harunun tapşırığı ilə pişiyi şahlıq mətbəxinə saldılar. Pişik mətbəxdə bir neçə il yedi.

O qədər kökəldi ki, canavar boyda oldu. Lap şirə oxşayırıdı. Gözleri qaynayırdı. Harun bir qızıl nişan qayırıb pişiyin boynundan asdırdı.

Üstünə də yazdırdı. “Bu pişiyin xilaskarı Harundur. Buna heç kəs toxuna bilməz”.

Bu kənd sənin, o kənd mənim, pişik ölkələri gəzə-gəzə gedib, öz evlərinə çıxdı.

Öz iyiyəsi gördü ki, qapı açıldı pişik miyovuldaya-miyovuldaya içəri girdi, boynunda da bir qızıl nişan. Nişanın üstündə də yazılıb. “Bu pişiyin xilaskarı Harundur, buna heç kəs toxuna bilməz”.

Kişi bunu görən kimi yorğanın qulağından tutub arvadına dedi:

– Arvad, dur köçək, evi bu pişiyə verək. Biz heç qızıl nişansız olanda bu pişiklə bacara bilmirdik. İndi padşahdan da qızıl nişan alıb.

Ər, arvad hərəsi bir şey götürüb başladılar başqa ölkəyə getməyə, evi də qurulu verdilər pişiyə.

## FELİNƏ DÜŞDÜYÜM ÜÇÜN OYNAYIRAM

Bir kişi səfərə gedəndə qaziya yüz manat pul əmanət verdi ki, saxlaşın. Səfərdən qaydanda pulunu istədi. Qazı dedi:

– Balam, sən ki pulunu apardın, ikinci dəfə pulu məndən niyə isteyirsən?

Beləliklə, qazı kişinin pulunu vermədi.

Bu əhvalatdan qonşu arvad xəbər tutdu. Kişinin yanına gəlib dedi:

– Fikir eləmə, pulunu qazıdan bu gün alaram.

Arvad başqa qonşularından bir qədər ağır-yüngül qızıl, gümüş alıb, bir məcməyiyyə yiğdi, üstünü də bərk örtdü. Kişini çağırıb dedi:

– Bax, mən bu qızılları aparıram qazının yanına, ona əmanət tapşıracağam.

Mən içəri girən kimi, sən də dalimca gir, mənim yanımıda qazıdan pulunu istə, onda qazı sənin pulunu verər.

Arvad öz qulluqçusuna da tapşırıdı:

– Mən qazının yanına gedəndən bir az sonra, dalimca gəlib deyərsən ki, xanım, gözün aydın olsun, ağam gəldi.

Xanım qızılları qazının evinə apardı, salamdan-kalamdan sonra üstünü açıb qızılları qaziya gösterdi, dedi:

– Qazı ağa, mənim ərim səfərdədi, gərək bu gün-sabah gəlsin, eşitmışəm evimizin üstünə oğru gələcək, ona görə, bu qızılları gətirdim ki, əmanət saxlayasan.

Qazı qızılları görəndə gözü dörd açıldı, əmanəti qəbul eləməyə razı oldu. Arvad bir-bir qızılları qaziya təhvıl verməyə başladı. Bu zaman həmin kişi içəri girdi, qaziya salam verəndən sonra, “Əmanət üçün gəlmışəm” – deyə pullarını istədi. Qazı fikir elədi ki, hərgah bununla höcətə başlasa, bu arvad bir məcməyi qızılını verməz. Odur ki, dinməz kişinin yüz manatını verdi. Kişi pulunu alıb getdi. Bu zaman qulluqçu içəri girib sevinə-sevinə dedi:

– Xanım, gözün aydın olsun, ağam gəldi.

Xanım bu xəbəri eşidəndə oynamaya başladı. Bu zaman qulluqçu da oynadı, kişi də geri qayıtdı, bunlara qarışib oynamaya başladı. Bunların oynamasını görən qazı da bunlara qarışdı.

Xanım üzünü əmanət tapşırıyan kişiyə tutub soruşdu:

– Sən niyə oynayırsan?

Kişi dedi:

– Pullarımı qazıdan almışam, ona görə oynayıram.

Xanım qulluqçudan soruşdu:

– Sən niyə oynayırsan?

Qulluqçu dedi:

– Ağam gəlib, ona görə.

– Ay qazı, bəs sən niyə oynayırsan?

Qazı özünü sindirmayın, oynaya-oynaya dedi:

– Mən də sənin felinə düşdürüüm üçün oynayıram.

## YALAN NAĞIL

Biri vardi, biri yoxdu, Allahdan başqa heç kim yoxdu. Bir vilayət-də bir padşah, onun da üç oğlu vardı. Bunlar bir gün çıxdılar ova. Gör-dülər ki, üç nohur var, ikisi quru, birinin suyu yox. O suyu yoxda, gör-dülər ki, üç ördək var, ikisi ölü, birinin də canı yox. Canı yoxu vurub başını kəsdilər, batman yarım qan getdi. Bir az gedib gördülər üç ev var, ikisi ucuq, birinin də üstü yox. Girdilər o üstü yox evə. Gördülər ki, üç qarı var, ikisi kor, birinin də gözü yox. Getdilər o gözü yox qarının yanına, dedilər:

– Bizə bir dənə qab ver ördək bişirək.

Gözü yox dedi:

– Gedin mətbəxə.

Bu üç qardaş girdilər mətbəxə, gördülər üç güvəc var, ikisi sıniq, birinin də altı yox. Ördəyin ətini altı yox güvəcdə asdıralar. Səhər durub gördülər ki, ördəyin suyu çəkilib, əti də yox. Əti yoxa çörək batırıb yedilər. Bir də gördülər ki, böyük qardaşın çarığının bir tayı yoxdu. Çarığı axtardılar, tapa bilmədilər. Gördülər ki, üç tülükü gedir, ikisi çolaq, birinin də qıçı yox. Yüyündülər o qıçı yoxun dalışınca. Onu tutub dari yarım cərimə kəsdilər, döyüb, söyüb aldılar. Bu dari yarımı hər hansı heyvanın dərisinə doldurdularsa, tutmadı. Dedilər ki, padşa-hın yorğanında bir bire var, onu gətirin, onun dərisi bu dariyarımı tutar. Gedib həmin birəni tapdılar, başın kəsdilər, dərisini soydular, dari yarımı bunun dərisinə tökdülər. Hər hansı heyvanı gətirdilərsə, bu dari yarıma gücü çatmadı. Axırda bir qarışqa tapıb, dari yarımı qarışqanın dalına yüklədilər. Qarışqa yolu ilə gedəndə birdən göy guruldadı, ildirim çaxdı, başladı yağış yağmağa. Sel qarışqanı apardı, dari dağıldı. Dağılan dari başladı göyərməyə. Dari göyərib yetişdi. Üç qardaş bu dariını başladı biçməyə. Biçib bir taya qurdular. Bir donuz gəlib, tayani dağıtdı. Böyük qardaş gördü ki, donuz tayani dağıdır. Bir daş atdı donuza. Daş gedib dəydi donuzun dışınə. Donuzun dışindən od çıxdı, düşdü tayaya. Taya başladı yanmağa. Qardaşlar başladılar tayani qurdalamağa. Bir o yana qurdaladılar, bir bu yana, içindən çıxdı bir qələm, o qələmnən yazdılar bir kalam, gördülər ki, hamısı oldu yalan.

## YALAN PALAN

Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Belə rəvayət etmişlər ki, o zamanda aynan, bu zamanda gүnnən, sallahxana altında, ot yandıranın həyətində, çaqqlalar ulaşanda, alabaş köpək mayallaq aşanda, qəbiristan tərəfdən milçək atlandı, sərdabaya zəlzələ düşdü, içindən bir ölü çıxdı, kəfəni əlində, başladı qışqıra-qışqıra evlərinə tərəf qaçmağa. O dəmdə ovçunun tūfəngi yox idi, odunçunun baltası yox idi, çobanın on dörd girvənkə dəyənəyi yox idi. Bazara bir it gəldi, boynunda xaltası yox idi, bir şapalaq çəkdilər, on doqquz mayallaq aşdı, zanqıldaya-zanqıldaya zibilliyyə tərəf qaçıdı. Çatçağı zibillikdə başladı pişiklərlə qaytağı oynamaga. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi

atlanıb üzük qaşı kimi yəhərin üstə bənd oldu. Birdən göy guruldadı, ildirim çaxdı, yeddibaş div nərilti ilə tənur eləyib qalxdı havaya. Bir qədər getdikdən sonra, qara buludlar arasında havada yox oldu. O dəmlərdə yer üzərində bir şiddətli tufan, toz oldu. Tozun arasından bir nəhəng dağ çıxdı. Dağ aralandı və oradan səksən yeddi min əcinnə əllərində məşəl yana-yana üz qoydular qaçmağa, mənzil bəmənzil, teyyi-mənazil getdilər, keçəl Qulaməlinin mənzilinin qabağından sürətlə keçdilər. Vəziyyəti belə görən keçəl Qulaməli eləmədi tənbəllik, əlinə bir yaba aldı, bir mayallaq, iki mayallaq vurub əcinnələrin dalıycan atlandı. Al sənə xəbəri kimdən verim: Ağa Sonqulu xan darğa başı ilə vəzir Allahverdi xandan. Nizəyi-səncənans əllərində cida yanla-riyanc, Babayı Əmir əlində tiri-kaman vələdüzzina şeytanı qova-qova dik dırmaşdırda dağın başına, orda-burda, dərədə-təpədə, çayda, göldə, əlqərəz, tuta bilmədilər, kor-peşman geri qayıtdılar.

Küləkli dərənin dibində qarışqa şıllaq atdı, dəvənin buynuzu sindi, düşdü dəryaya, üzə-üzə getdi Həştərxana, on gündən sonra xəbər gəldi ki, dəvənin buynuzu Həştərxanda, Əmircan-Qulu hamamında ayda on beş tūmənə camadarlıq eləyir. Günlərin bir günündə, Şah Abbasın öyündə, toyuqların hinində. Fatma xalanın tinində, Toyuqyeyən hamamçının günbəzinin üstündə xoruz banlayanda, Çərkəz xalanın təndirində yeddibaş divin anası çörək yapan yerde, yumbalandı təndirə, batdı küpə, cəhənnəmə vasil oldu.

Cuma bazarının içində, Dərəbizon çölünün ətrafında, at dəllalxanasının bərabərində, Qafur Əfəndinin karvansarasının dalında, gecənin bir aləmində dəvə bostana girdi, başladı şıllaq atmağa, səksən doqquz kudunu, doxsan doqquz balqabağı, əlli doqquz qarpızı həlak elədi və on beş şamamanı candan saldı. Günlərin bir günündə, günortanın vaxtında, istinin aləmində, əsrin zamanında axsaq Mirzənin bostanında qırxlotular şirin qarpız yeyirdilər. Birdən Şah Abbas cənnət-məkan, tərəziyə vurdυ təkan, iki qoz, bir girdəkan, yeddi dəyirman, on doqquz nəməkdən, on yeddisi sıniq-salxaq, ikisi əngəl-məngəl neyləyək bunları? Qırx doqquz dənə kirayəyə xoruz tutduq, hər biri on dörd tūmənə. Bəli, qarışqalar yiğisdi nəməkdən xoruzlara suvar etdilər. Əlqərəz, göndərdik bunları yaxın şəhərə, İsfahana pınəçıyə, ancaq nəməkdənlarin hali çox pərişanırdı, bir qədər getdikdən sonra, donmuşdular, qaşdan ləl-cavahirat deyim, yaqt, bəlkə lahitiyə dönmüşdülər. Hələ İsfahana

çatar-çatmaz yerdə dağın damənindən<sup>1</sup> on doqquz dənə tülkü hücum elədi xoruzların üstünə. Xoruzlar əhvalatı belə görəndə pərən-pərən düşdülər. Tülüklər sürətlə onlara çatıb hərəsi birini qamarladı, hərəsi birini süpürlədi, çəkdilər dağın dibinə, bir saniyə ərzində soydular, bütün-bütünə uddular, dərilərinə saman təpdilər, qarınlarında həll etdilər, tüklərini göylərə pərən-pərən etdilər, külə döndərdilər. Tülüklər dağın dibindən rədd izaleyi-nəcasət oldular.

Günlərin bir gündündə Çopur Əlbəndənin tinində, özümüz it gündündə kəlləpəzlik edirdik. Hadiydi, Huduydu, mənidim. Hadı bir tūfəng götürdü, çaxmağı yox. Hudu bir tūfəng götürdü, lüləsi yox. Mən bir tūfəng götürdüm, heç tūfəngə oxşamırı. Getdik ova. Gördük göydən üç dənə quş gəlir, birinin başı yox, birinin qıcı yox, biri heç quşa oxşamır. Hadı atdı, vura bilmədi, Hudu atdı, boşu getdi. Mən atdım, “danq”, quşa oxşamayana, kəllə-mayallaq gəldi yerə, kəsdik başını gördük bir iri qazdı. Götürdük qazı. Gəldik gördük bir qarı var, dedik:

– Qarı, bizə bir qazan.

Qarı dedi:

– Vallah, doqquz otağım var, səkkizi bomboşdu, birində də doqquz qazan var, üçü parça-parça, ikisinin altı yox, ikisinin qapağı yox, birenin yan yox, biri də qazana oxşamır. Qazana oxşamayanda quşu bişirdik, dəni getdi, suyu qaldı. Suyundan o qədər yedik ki, yarıq qarın olduq, ancaq motalımız dolmadı. Getdik dəniz qırığına, çariqcı Bəşirin dukanına. Hadi bizə bir cüt peşkeş çariq aldı. Hadı çarığın geydi, Hudu çarığın geydi, mən çarığımın birini geydim, o birisini geyəndə bir külək qopdu, aldı çarığı əlimdən atdı dəryaya. Biz getdik dalıycan, çatdıq lap ləpədöyənə. Gördük çariq baş vurdı ləpədöyəndən getdi dəryanın tən ortasında dirnağı üstə dayandı, bir nərə çəkdi, dənizdəki heyvanlar tələf oldular. Ozan belə görəndə atlandı, Huhu atlandı, tazılardı atlandı, mən atlandım, çarığın dalıyca sürətlə başladıq üzəməyə. Üç gün üç gecə yol getdik, çarığı tuta bilmədik. Çariq gülə-gülə itdi. Korpeşman qayıtdıq. Üç həftədən sonra xəbər gəldi ki, çariq Ərdəbildədi.

Dedilər:

– Əkin əkib, gəlin biçin.

Soruşduq:

– Əkinin boyu necədi?

---

<sup>1</sup> Dənənindən – ətəyindən

Dedilər:

– Yer, göy tutmayırlı. Bir dənə nər dəvə əkinin içində şıppıltıyanan itir.

Dedik:

– Beş dəqiqədə gəlirik.

Üç kəhər at tutduq, üç dənə dəryaz. Süvar olduq atların üstünə, dəryazları qaldırdıq havaya, gözlərimizi yumduq, bir qamçı çəkdik atlara, mis səsi verdi, sürətlə getdik, göz yumub açınca Ərdəbilə çatdıq. Atlardan düşdük, əkinə baxdıq, məəttəl qaldıq. Hadı sağdan, Hudu soldan, mən qabaqdan vurduq özümüzü dəryayı-əkinə, başladıq yeyin-yeyin biçməyə. Yeddi gün, yeddi gecə əkin biçdik, dayanmadıq, qurtardıq. Üç gün, üç gecə dərz bağladıq. Hadıynan Hudu tənbəki çək-dilər,ancaq mən binəsibəm. Qabağımızda qaz şorbası, kefimiz saz, damağımız çağ, aftafa dolu su, bir qanmaz boşaldıb, iyirmi beş piliy neft tökdük aftafaya. Hadı tənbəkini yandıranda, bir od düşdü zəmiyə, zəmi durdu yanmağa. Hadı dedi:

– Ay Hudu, mən tənbəllik eləyirəm, aftafanın suyunu tök zəmiyə sönsün.

Hudu suyu tökəndə zəmi gur-gur yanmağa başladı. Biz atlarımızı götürüb dala çəkildik. Zəmi on yeddi gün, on yeddi gecə gurhagur yandı, döndü külə. Dörd gün külü qoyduq soyumağa. Soyuyandan sonra girdik külün içində, başladıq gəzməyə. Üç gün yarım külün içində cayilliq elədik, axtardıq, bir sandıq çıxdı. Sandığı açdıq, içindən bir palan çıxdı, palanı açdıq, qətbəqət kağız çıxdı. Kağızin hər biri palaz boyda, küçə boyda, şəhər boyda. Oxuduq yalan-palan, yalan-palan oldu. Əlli beş gün, əlli beş gecə kağızı oxuduq, hamısı yalan, taxta palan, heç belə yalan görməmişdim. Nəki söz danişdım hamısı oldu yalan. Siz yalanla feyziyab oldunuz, mən də çənə yordum.

## MƏN MƏNƏM, SƏN KİMSƏN?

Bir gözəl arvadın fərsiz bir kişisi və hiyləgər bir aşnası var idi. Kişi arvadını çox istədiyindən, onun sözlərinin hamısına inanırdı, pis olsun, yaxşı olsun arvadın buyruqlarına əməl edirdi. Bu səfəh kişinin gözü-nün ağı-qarası, vardan-dövlətdən bircə ala inəkləri var idi. Bu inəyin südü, ağartısı ilə dolanırdılar. Günlərin bir günü kişi oduna getmişdi. Oynaş arvadın yanına gəldi, yeyib içdikdən sonra arvada dedi:

– Aşna, gəl kişini bir uzaq səfərə göndərək. Biz bir neçə gün qorxusuz-ürküsüz gün keçirək.

Arvad dedi:

– Ağrin alım, hara istəyirsən göndərim?

Oynaş dedi:

– Ona de ki, ala inəyi apar, uzaq bazarda sat, mənə paltar al.

Arvad dedi:

– Yaxşı, göndərərəm.

Oynaş dedi:

– Sən onu razı sala bilsən, ona deyərsən ki, “birdən dəyişik düşərsən, deyirlər bazara gedənlər bəzən dəyişik düşürlər”. Onda deyəcək, “Bəs neyləyim ki, dəyişik düşməyim?” Onda deyərsən, “Gətir, şalvarının dal tərəfindən bir keçə parçası tikim”. Dalışının sənin işin yoxdu.

Axşamçağı oynasçı çıxıb getdi. Kişi də odundan qayıdırıb gəldi. Arvad onun əl-ayağını çıxartdı, altına döşək salıb oturdu və dedi:

– A kişi, sən bir yerə gedib qayıdırınca lap ürəyimi yeyirəm. Əlacım olsa, qoymaram qapıdan çıxasan. Bilmirəm heç necə olur ki, bəzən arvadlar ərlərindən aylarla ayrı dururlar.

Kişi dedi:

– Arvad, onu mən yaxşı bilirəm. Mən səndən çox razıyam. Yaxşı bilirəm ki, sən aydan arı, sudan durusan. Arvad dedi:

– A kişi, qadan alım, ala inəyi apar, böyük bazarda sat, mənə paltar al. Dost, düşmən var, yaxşı geyinsəm sənin başın qəlbil<sup>1</sup> olar.

Kişi dedi:

– Ay arvad, qorxuram inəyi satam, çətinlik çəkək, yavan çörəyin umuduna qalaq.

Arvad dedi:

– A kişi, Allah kərimdi, birtəhər dolanarıq.

Kişi dedi:

– Yaxşı, apar deyirsən, sabah apararam.

Gecə yarıya kimi yatdlar. Gecəyarı Karvanqırın ulduzu doğanda arvad kişini oyadıb dedi:

– Kişi, dur yola düş. Bazara tez getmək lazımdı.

Kişi tələsik yerdən qalxdı. Yola düşmək istəyəndə arvadı ona dedi:

---

<sup>1</sup> Qəlb – uca

– A kişi, deyirlər, adamlar Böyük bazarda dəyişik düşürlər. Özünü gözlə, birdən dəyişik düşərsən.

Kişi dedi:

– Arvad, nə eləyim ki, dəyişik düşməyim?

Arvadı dedi:

– Gətir, şalvarının dalından bir keçə parçası tikim, dəyişik düşmə.

Amma yenə özünü gözlə.

Kişi razı oldu. Arvadı onun şalvarının dalından bir keçə parçası tikdi. Kişi caddan-zaddan götürdü, inəyin başına bir ip salib “ho-ha-ho” yola düşdü. Oynas da qarabaqara kişinin dalınca gedirdi. Gethaget, kişi gördü ki, hələ səfərə çox var. O, bir ağacın dibində dayandı, bir az yatmaq qərarına gəldi. Yerə oturdu. İnək yedəyində başını bir daşın üstüne qoyub yuxuya getdi. Oynas da elə bunu istəyirdi. Ehmalca gəlib, inəyin ipini kişinin əlindən aldı, şalvarının dalında olan keçə parçasını söküb, öz şalvarının dalına tikdi. Bir az kənara çəkildi, “ho-ha-ho” gəlib kişinin yanından keçmək istəyəndə səsə kişi yuxudan ayıldı. Baxdı ki, inəyi yoxdu. Əlini şalvarının dalına atdı, gördü keçə parçası-zadı yoxdu. Baxdı ki, bazara bir kişi gedir. Onun yedəyində bir inək var, elə bil onun inəyidi. Yaxına gedib gördü, onun şalvarının dalına da keçə tikilibdi.

İki əllə öz başına vurub dedi:

– Vay, evi yixılan canım vay, dəyişik düşmüşəm!

Kişinin yanında bir az yol getdi. Birdən onun qabağına keçib dedi:

– Qardaş, de görüm əgər mən mənəmsə, bəs sən kimsən? Əgər sən sənsənsə, bəs mən kiməm?

Oynas acıqlı-acıqlı dedi:

– Əşı, yaxamdan əl çək. Sən sənsən, mən də mənəm.

Kişi dedi:

– Əşı, mən mən idim, indi mən sən olmusan. Dəyişik düşmüşəm.

Oynas dedi:

– Özünü gözləyəydin, dəyişik düşməyəydin.

Kişi bunun dalına düşdü ki, bazara getsin, görsün bu adam neylə-yəcək?

Bunlar gedib bazara çıxdılar. Gördü bu adam ala inəyi satdı, arvadı tapşırıldığı şeyləri aldı. Bundan sonra kişi dəyişik düşdüğünü lap yəqin elədi. Oynas geri qayıdanda kişi onun qabağını kəsdi, dedi:

– Qardaş, sən mənəmsə, bəs mən kiməm?

Oynaş dedi:

– Əşə sənə bayaq dedim ki, mən mənəm, sən də sənsən.

Kişi ağlaya-ağlaya dedi:

– Qardaş, mən neyləyim, axı dəyişik düşmüşəm! Mən sən olmuşam, sən də mən.

Oynaş dedi:

– Cəhənnəmə dəyişik düşmüsən, gora düşmüsən. Özünü gözləyeydin dəyişik düşməyeydin.

Oynaş düz kişinin evinə getdi. Kişi də onun dalınca gedib, qapının ağızında dayandı, boynunu burdu. Arvadı çölə çıxıb kişisindən soruşdu:

– A kişi, kimlə işin var? Niyə burda dayanmışan?

Kişi dedi:

– Bacı, Allah qonağıyam. Vaxt var idi, mən bu evin kişisi idim, sənin ərin idim, bədbəxtlik üz verdi dəyişik düşdüm.

Arvad kişini qəbul eləməyib qovdu. Oynaş bir həftə arvadla bir yerdə yaşıdı. Həftənin tamamında çıxıb öz evinə getdi.

Arvad kişisini evə çağırıb dedi:

– Kişi, tilsim sovuşdu. İndi sən sənsən. Bir də özünü elə gözlə ki, dəyişik düşmə.

Kişi dedi:

– Arvad, Allah kəmərini bağlaşın. Bir də qələt elərəm, bazara-zada gedəndə yolda yatmaram ki, dəyişik düşəm, o mən ola, mən də o.

## QUŞÇU

Biri vardi, biri yoxdu, bir quşçu vardı. Bir gün bu quşçu quşunu da götürüb, axşama kimi yol getdi, bir qapıya çıxdı. Gördü evdə bir arvad var. Quşçu qapının ağızında dayanıb pusurdu. Gördü, arvad bir sapılca qayğanaq bişirib, yükün altına qoydu. Bundan sonra bir qazan quymaq, bir tava da qəysəbə<sup>1</sup> bişirib yükün altında gizlətdi.

Quşçu öskürüb içəri girdi, arvada dedi:

– Bacı, məni bir gecə qonaq saxlarsamı?

Arvad dedi:

– Kişim evdə yoxdu. Arvad xaylağıyam, səni qonaq eləyə bilmərəm.

<sup>1</sup> Qəysəbə – yemək növü

Quşçu elə qapıdan çıxırdı, ev sahibi cütdən gəlib çıxdı. Quşçunu qapıda görüb dedi:

– Niyə qapıda dayanmışan?

Quşçu dedi:

– Bacı məni qonaq eləmir, deyir ərim evdə yoxdu.

Kişi qonağı da götürüb evə girdi. Qonağa yuxarı başda yer göstərdi.

Quşçu əyləşdi. Kişi arvadına dedi:

– Arvad, mən acam, yəqin ki, qonaq da acdı. Tez çörək gətir.

Arvad durub bir büküm yavan çörək gətirdi, onların qabağına qoydu. Kişi udquna-udquna yavan çörəyi gəvələyirdi, qonaq da baxırdı. Birdən qonaq quşun böyrünü basdı, quş bərkdən səsləndi:

Kişi dedi:

– Qonaq qardaş, ona nə oldu?

Quşçu dedi:

– Heç zad. O, deyir ki, yükün altında qayğanaq ola-ola siz niyə yavan çörək gəvələyirsınız?

Bu sözü eşidəndə kişi arvadının üzünə baxdı. Arvad yükün altın-  
dan qayğanağı çıxartdı, onların qabağına qoyub dedi:

– A kişi, bu gün toyuqlar ilkini yumurtlamışdı. Bişirmişdim. Yadım-  
dan çıxıb, qalıb.

Kişi ilə quşcu qayqanağı yeyib qurtardılar. Quşçu yenə quşun böy-  
rünü basdı, quş səsləndi. Ev yiyəsi soruşdu:

– Quş indi nə deyir?

Quşçu dedi:

– Quş deyir ki, bəs yükün altındakı quymağrı niyə yemirsiniz,  
yavan çörək yeyirsınız?

Kişi arvadının üzünə baxdı. Arvad dedi:

– Ay kişi, qonşumuz Fatının uşağı olub. Quymağrı o bizə pay göndərib. Lap yadımdan çıxmışdı.

Arvad ayağa qalxdı, yükün altında gizlədiyi quymağrı çıxardıb on-  
ların qabağına qoydu. Qonaqla kişi quymağrı da yeyib qurtardılar.  
Quşçu yenə də quşun böyrünü basdı, quş ciğildədi.

Kişi soruşdu:

– Quş indi nə deyir? Niyə ciğıldayır?

Quşçu dedi:

– Quş deyir, yükün altında o qədər qeyşəbəni qoyub, niyə yavan  
çörək yeyirsınız?

Kişi arvadının üzünə baxdı. Arvad bir rəng aldı, bir rəng verdi. Səssiz-küysüz ayağa durdu, yükün altından qəysəbəni gətirib onların qabağına qoydu, dedi:

— Ay kişi, farmaşın böyründə bir az ərik qalmışdı, onu sənə bişirmişdim. Yadımdan çıxıb, süfrəyə qoymamışam.

Demə arvadın bir dostu var imiş. Bu yeməkləri arvad ona bişiribmiş. Quşcu onların ovqatına soğan doğradı, arvad dostu ilə görüşə də bilmədi.

Bəli, kişi ilə quşcu yeyib, toqqanın altını möhkəm-möhkəm bərkitdilər, yixılıb yatdılar. Sabah açıldı. Quşcu əl-üzünü yuyub dedi:

— İzn verin, mən gedim. Gedəsi qonağın getməsi vacibdi.

Ev iyəesi öz-özünə dedi: “Bu quş ki, hər şeyi belə bilir, gizlin şeyi tapır, gərək bunu alam”. Üzünü quşcuya tutub dedi:

— Ay quşcu qardaş, gəlsənə bu quşu mənə satasan?

Quşcu dedi:

— Sataram.

Kişi dedi:

— Qiyməti neçədi?

Quşcu dedi:

— On qızıl.

Kişi dedi:

— Qızılım yoxdu. Bir eşşəyim var, istəyirsən onu sənə verim, quşu mənə ver.

Quşcu razı oldu, quşu kişiyyə verdi, eşşəyi aldı... Quşcu xudahafızlaşdı, eşşəyi qabağına salıb, yola düşdü.

Bəli, quşcu gedəndən sonra kişi ağacı əlinə alıb, arvadına dedi:

— İndi, quş deməmiş, özün de görüm, o gizlədiyin xörəkləri kimin üçün bişirmişdin?

Arvad fikirləşib öz-özünə dedi, “Quş bütün işləri açıb deyəcək, biabır olacağam. Yaxşısı budur, qoy özüm deyim”. O, kişisinə dedi:

— Bir dostum var idi, şeyləri o almışdı, ona bişirmişdim.

Arvadının bu sırrı açmasını da kişi quşda bildi. Bircə xərisi var idi. Tövlədən çıxartdı ki, aparıb quşcuya versin, ona razılıq eləsin. Kişi xərini dümsükləyib yola düşdü. Az getdi, yetirhayetirdə quşcu onu gördü, elə bildi ki, kişi peşman olub eşşəyi geri almağa gəlir dedi:

— A kişi, geri qayıt, vallah indicə bu eşşəyi İsladan da eləyəcəyəm, Musadan da. Bunu deyib, belindəki xançalı çəkdi, eşşəyin qulağını,

quyruğunu kəsdi. Kişi bunu görəndə bərk qorxdu, xərinin başını geri çevirib öz evinə getdi.

Bəli, quşçu yol ilə gedirdi, bir tacirə rast gəldi. Tacir quşçunun əlində eşşəyin qulağını, quyruğunu görüb soruşdu:

– Qardaş, bu nədi belə?

Quşçu dedi:

– Bunlar xeyrat çömcəsidi. Bunlar hər kimsədə olsa, onun dövləti gündən-günə artar, bərəkəti çox olar. Cibindən pul əskik olmaz.

Tacir dedi:

– Nə verim, bunu mənə verəsən?

Quşçu dedi:

– Ağırlığınca qızıl versən verərəm. Tacir çoxlu qızıl verib eşşəyin qulağını, quyruğunu quşçudan aldı. Quşçu qızılları götürüb yola düşdü. Dərə-təpə düz getdi, qabağına bir padşah çıxdı. Padşah bu burun-qulağı, quyruğu kəsik eşşəyi onun qabağında görüb soruşdu:

– A kişi, bu eşşək nəyə lazımdı?

Quşçu dedi:

– Bu, min pəhləvana bərabərdi. Padşahın bir başqa padşahla davası olsa, bunu düşmən qoşununa tərəf buraxanda düşmən qoşunu qaçar.

Demə bu padşahın o qədər güclü qoşunu yox imiş. Özü də bir güclü padşahla düşmən imiş. Padşah öz-özünə dedi: “Bu lap yaxşı oldu, bunu alacağam, düşmənin qoşununu qovacağam”.

Padşah quşcuya dedi:

– Bu möcüzə eşşəyi mənə neçəyə verərsən?

Quşçu dedi:

– Özü ağırlığında qızılı.

Padşah eşşəyin ağırlığında qızıl verib, onu quşçudan aldı, bir yaxşı tövlədə bağlayıb, qabağına çoxlu alaf və arpa tökdürdü.

Bəli, bir müddət keçdi. Düşmən padşahın qoşunu gəlib, şəhəri qomardı<sup>1</sup>. Padşah əmr elədi, eşşəyi çıxardıb düşmən qoşununun qabağına buraxdılar. Eşşək anqira-anqira, şıllaq ata-ata düşmən qoşununa tərəf cumdu. Qoşun bu əcayib heyvanı göydən nazil olmuş bəla hesab elədi. Qorxularından geri dönüb qaçıdlar. Padşah eşşəyə məxmər çul-latdı, bir yaxşı otağa çəkdirdi. Car çəkdirdi, quşçunu da çağırtdırdı, ona çoxlu xələt verdi, özünə vəzir elədi. Quşçu kefi kök dövran sürməyə başladı.

<sup>1</sup> Q o m a r m a q – mühasirə etmək

## KEÇƏLİN FƏNDİ

Biri vardi, biri yoxdu, Vəli adlı bir keçəl vardi. Bunun var-yox bircə danası vardi. Bir gün koxa qonşularını yiğib dedi:

– Gəlin, gedək, keçəlin danasını bir fənd ilə kəsdirək. Çoxdan bəri dilimizə ət dəyməyib.

Sözü bir yerə qoyub, gəldilər keçəlin yanına. Dedilər:

– Vəli, gəl bir şey eləyək. Çoxdan bəri ət yemirik. Həftədə hərə öz danasını kəssin.

Vəli dedi:

– Yaxşı.

Koxa dedi:

– Əvvəl sənin dananı kəsək, sonra növbə ilə bizimkiləri kəsərik.

Vəlinin danasını kəsdilər, bişirib yedilər. Vəli bir həftə gözlədi. Heç kəs öz danasını kəsmədi. İki həftə, üç həftə keçdi, ay başa çatdı. Dana kəsən olmadı. Vəli başa düşdü ki, bunu aldadılar, dedi: "Yaxşı, görün mən də sizin başınıza nə gətirəcəyəm". Dananın gönünü günün altında qurudu, xırda-xırda doğrayandan sonra xurcuna qoyub şəhərə yollandı. Yolda bir bulağın üstündə yatdı. Gecə bir sövdəgərin karvanı gəlib, bu bulağın üstündə düşdü. Vəli yuxudan ayılıb, sövdəgəra dedi:

– Siz məndən bir az uzaqda oturun. Qiymətli şeylərim var, sizin-kinə qarışar.

Sövdəgar fikirləşdi: "Dəlidən doğru xəbər, yəqin bunun xurcununda çox qiymətli şeylər var. Gecə xurcunu oğurlayıb əvəzində bizim taylardan qoyeriq, özümüz qaçarıq". Elə də elədilər.

Keçəl gecəni yatmamışdı. Gözünün ucu ilə baxırdı. Gördü ki, sövdəgərin adamları, bunun xurcununu apardılar, yerinə isə öz taylarından qoydular. Keçəl özünü daha da yuxuluğa qoydu. Səhər açıldı, karvan çıxıb getdi. Keçəl gördü ki, karvan getdi, tez tayları eşşəyə yükleyib evinə gəldi. Evdə tayları açıb gördü ki, hamısı qiymətli parçalardı. Dedi:

– Arvad, get koxa evindən arşın al gətir.

Arvad gedib koxadan arşını istədi. Koxa dedi:

– Arşını neynirsən?

Arvad dedi:

– Keçəl bir yük parça gətirib, ölçəcəyik.

Koxa arşını verdi, özü də dalınca gəldi. Gördü doğrudan da, keçəl bir yük parça gətirib.

Dedi:

– A keçəl, bu haradan düşüb əlinə?

Keçəl dedi:

– Siz elə bildiniz ki, dananı kəsdirib mənə zərər verdiniz? Dana-nın gönüünü qurudub tağalaq elədim. Sonra tağalağı doğrayıb şəhərdə birini bir qızılı satdım, əvəzində də bu parçanı alıb gətirdim.

Koxa və qonşuları hamısı danalarını kəsdilər, dərisini qurudub tağalaq qayırdılar, apardılar şəhərə satmağa. Başladılar şəhərdə qışqırmağa:

– Tağalaq alan, biri bir qızıla!

Bazar adamları düzdülər bunların dalına, başladılar əl çalıb oynamağı ki, “tağalağın da biri bir qızıl olar?”

Baxdilar ki, keçəl bunları aldadıb. Qayıdırıb gəldilər ki, gedib keçəli öldürək. Keçəl damdan baxırdı, gördü koxagıl gəlirlər. Keçəl daban aldı. Bir çoban qonşuları var idi. Çox dövlətli idi. Yolda ona rast gəldi. Dananı yeyənlərdən biri də bu idi. Baxdı ki, çoban bir sürü qoyun gətirir. Qonşu bunu görcək dedi:

– Ay keçəl, hara qaçırsan?

Keçəl dedi:

– Padşahın qızını güclə mənə verirlər, mən almırıam, ona görə də qaçıram. İstəyirsən gəl paltarımızı dəyişək, qızı sənə versinlər.

Qonşu paltarını keçələ verdi. Keçəl paltarını qonşuya. Koxa gəlib çatdı, onu keçəl bilib itələyib çaya saldı, qayıdırıb evinə getdi.

Gəl sənə kimdən xəbər verim, keçəldən. Koxa gedəndən sonra, qoyunları sürüb eve gətirdi. Koxa qoyunları görüb gəldi keçəlin yanına, dedi:

– Mən ki səni çaya atdım, bu qoyunları haradan gətirdin?

Keçəl dedi:

– Sən ki məni çaya atdın, gördüm suyun içi qoyunla doludu, “dricco”... deyən kimi qoyunlar düşdü dalımcı. Bu gördüyü qoyunların hamısın o çaydan gətirmişəm.

Koxa dedi:

– Mən də özümü suya atıb “dricco” desəm, qoyunlar gələr?

Keçəl dedi:

– Əlbəttə.

Koxa səhər durub getdi həmin yerə. Orda özünü çaya atdı ki, “dricco” desin; suda boğulub öldü.

## FƏRASƏTLİ QIZ

Biri vardi, biri yoxdu, bir avam və səfəh kişi vardi. Bu kişinin bir arvadından, bir də qızından başqa kimsəsi yoxdu. Deyərlər: su axar, çuxurun tapar, arvad da kişi kimi avam və səfəh idi. Amma qızı Fatma, çox ağıllı, kamallı, həm də çox gözəl qız idi. Heç kəs deməzdi ki, bu ata-anadan belə qız olar. Günlərin bir günündə, toyuqların hinində, halvaçının çıyinində, Kəblə Həsənin tinində Fatmaya yaxşı yerdən elçi gəldi. Hamı razı oldu. Toy eləyib, Fatmanı ərə verdilər. Fatmanın əri də can qurban eləməli oğlan idi.

Yeddi gün gəldi keçdi, Fatmanın ata-anası el dəbiynən qızlarının, yeznələrinin görüşünə getmək fikrinə düşdülər. Arvad dedi:

– A kişi, gəl bu gün qızın görüşünə gedək.

Kişi cavab verdi:

– Neynək, gedək.

Arvad dedi:

– Əliboş getmək olmaz, neyləyək?

Kişi dedi:

– Qalmışam məöttəl, bilmirəm nə sayaq gedək?

Arvad dedi:

– Nə bişirərsən, sağsağan?

İsti fətir göy soğan.

Hər ikisi bu fikrə razı oldular. Fətir bişirməyə tədarük gördülər. Arvad xəmir yoğurmağa başladı, kişi də təndirə od salmalı oldu. Demə, elə bu vaxt təndirə gün düşübmüş. Kişi təndirə od salmağa gələndə gördü, təndirin içi işıqdı. Arvadını səslədi:

– Ay arvad!

Arvad dedi:

– Nədi, a kişi?

Kişi dedi:

– Arvad, təndirə od salmaq lazımlı deyil. Təndirin içində yalov var.

Təndir yanır.

Arvad gəlib təndirə baxdı, çırtıq vura-vura dedi:

– A kişi, bəxtimiz oğlan imiş. İşimiz rəvan imiş. A kişi, tez xəmiri gətir, təndir soyuyar.

Kişi tez getdi, xəmiri götürüb gəldi. Arvad da bunu kündələyib təndirə yapmağa başladı. Bir az keçəndən sonra, təndirin divarlarına yapışdırılmış fətirləri bir-bir təndirdən çıxartdılar. Fətir kimi yastılan-

mış xəmiri bir dəstərhanın içiñə yiğdiñar. Götürüb qızlarının görüşünə yola düşdülər. Az getdilər, üz getdilər, gedib qızlarının evinə çatdılar. Götirdikləri sovqatı qızlarına verdilər. Qız açıb gördü fetirlər bişmeyib xəmirdi. Qollarını çırmaladı, xəmiri təzədən yoğurdu, təndiri yandırıcı, əri gəlinçə yağlı fətir bişirdi. Gördü ata-anasının üst-başı it günündədi. Bunlara təzə paltar geydirdi. Əri evə gəldi, qayınatasın, qayınanasın görüb, çox şad oldu. Qız hazırladığı fətiri, qoğali gətirib ərinin qabağına qoydu. Arvad yeyə-yeyə ərinə dedi:

– A kişi, ye doşabımız bal çıxıb.

Axşam araya gəldi. Fatma ata, anasının avamlığını yaxşı bilirdi. Evdə onlara yer salmağa ürək eləmədi, biabırçılıqdan qorxdu. Bunların yerini dəhlizdə saldı. Toyuq hini də dəhlizdə idi.

Gecənin bir aləmində, toyuqların qırt-qırtına arvad yuxudan ayıldı. Tez ərinə yuxudan ayıldırıb dedi:

– A kişi, toyuqlar niyə hay-küy salıblar? Qoymurlar yataq.

Kişi cavab verdi:

– Ay arvad, onların canları çirkli. Ona görə də yata bilmirlər. Bir bax, gör necə bitlənirlər. Misali elə özümüzdən götür, biz çoxdan çımmirik deyə qaşınırıq.

Arvad dedi:

– A kişi, görürsən bizim qızımızı? Evdəki dəliliklərindən hələ əl çəkmeyib. Gəlsənə bu toyuqları çımdırıq?

Kişi də başıyanan razılığını bildirdi. Ocaq qaladılar, üstə qazan qoyub su qaynatdılar. Toyuqları bir-bir qazana basdılar, sonra çıxardıb hinə atdlar.

Bu minvalla toyuqların hamısını qaynar suya salıb çıxartdılar. Toyuqlar hamısı pörtlənib öldü. Arvad bunu görüb ərinə dedi:

– A kişi, görürsənmi, toyuqlar necə sakit oldular.

Kişi dedi:

– Ay arvad, heyvan olanda nə olar? Onlar da təmizlik istəyirlər.

Səhər açılında ər-arvad durub evə gəldilər. Söhbət arası arvad qızına dedi:

– A qız, havağatan, sən dəlisov olacaqsan? Dünənləri toyuqlarının çirkini axır özüm yumuşam. Yazıqları o qədər çirkli saxlamışan ki, canları tamam yara olub.

Qız bunu eşidəndə barmağını dişlədi, toyuqların hiniñə getdi. Gördü ki, hamısı qırılıb. Tez bazara adam göndərdi, ölen toyuqlar qədər toyuq aldırdı. Anasına da bir söz demədi.

O biri gecə qız ata-anasının yerini kişimiş anbarında saldı. Gecənin bir vaxtı kişiynən arvadı ayıldılar. Arvad kişimişə baxıb kişisinə dedi:

– A kişi, gəlsənmi, bu zibili süpürüb ataq. Qız buranı gör necə zi-billi saxlayır?

Kişi razı oldu. Ər-arvad köməkləşib anbarda nə qədər kişimiş var idi, süpürüb atdır. Səhər açıldı, ər-arvad evə gəldilər, anbarı zibili saxladığına görə qızı töhmətlədi. Qız özünü tez anbara saldı, içəri girib gördü, kişişlərdən əsər də qalmayıb. Tez nökəri çağırıldı, əri gəlinçə tullanmış kişimişyi yığışdırıldı. Ata-anasını yenə danlamadı.

Üçüncü gün axşam qız ata-anasının yerini həyətdə saldı. Demə, qızın əri təzə neft alıb qablara doldurubmuş.

Gecənin bir vaxtında arvad yuxudan ayıldı, kişini də durğuzdu, dedi:

– A kişi, görürsən qız necə pintlə olub. Qabları çirkli saxladığından bu gecə iyidən yata bilməmişəm.

Kişi dedi:

– Ay arvad, mən də yata bilməmişəm.

Arvad başladı bir-bir qabları boşaltmağa və dedi:

– A kişi, gör qız çirkli suyu qablarda o qədər saxlayıb ki, iyənənib.

Hər ikisi yorulub yatdırılar. Səhər tezdən qız neft gətirməyə getdi, gördü bir damcı da neft yoxdu. Anasını oyadıb soruşdu:

– Ana, nefti neylədiniz?

Anası cavab verdi:

– Qızım Fatma, biz neft görməmişik, o qablarda çirkli su var idi, iyə verirdi, boşaldıb təmizlədik.

Qız məssələni başa düşdü. Tez neft alındı, qablara doldurdu, bu məssələdən sonra, qız ata-anasını yola saldı.

Kişi ilə arvad yola düşüb, yolun damarını qırmağa başladılar. Az getdilər, çox getdilər yolda bir ağaca rast gəldilər. Baxdılardı ki, külək bu ağacın budaqlarını tərpədir. Arvad dedi:

– A kişi, ağaca soyuqdu, tir-tir əsir. Qoy şalımı onun üstünə salım.

Kişi razı oldu. Arvad şalımı ağaca sarıldı, yola düsdülər. Çox getdilər, az getdilər, bir eşşəyə urcah oldular. Arvad eşşəyə baxıb dedi:

– A kişi, o yazıq eşşək niyə ora-bura qaçırm?

Kişi ona cavab verdi:

– Ay arvad, o eşşək ayaq yalındı, soyuq ayaqlarını kəsir, ona görə də ora-bura qaçırm.

Bunlar eşşəyi tutdular. Arvadın başmaqlarını, kişinin çarıqlarını eşşəyə geydirildilər. Eşşək daha qaça bilməyib, başladı yavaş-yavaş yeriməyə. Arvad kişiyə dedi:

– A kişi, indi görürsənmi, eşşək nə rahat gedir?

Yazığa doğrudan da soyuq imiş.

Bir az da getmişdilər, qabaqlarına bir it çıxdı. Arvad iti görən kimi dedi:

– A kişi, deyəsən, yazıq itə də soyuqdu. Gəl bunu da geyindirək. Qovalayıb iti tutdular. Kişinin papağını itin başına qoydular, arvadın yaylığığını da belinə bağlayıb buraxdilar. Bu ağıllı ər-arvad beləliklə, lat-lüt gəlib evlərinə çıxdılar. Bu ağılnan da yaşayıb dövran keçirdilər.

## KEÇƏLLƏ DƏYİRMANÇI

Biri var idi, biri yox idi, bir keçəl var idi. Bir gün anası keçələ yeddi girvənkə buğda verib dedi:

– Oğul, apar bunu dəyirmanda üüt. Keçəl buğdanı alıb dəyirmana gəldi. Dəyirmançıya salam verib, dedi:

– Ay dəyirmançı əmi, al bu yeddi put<sup>1</sup> unu üüt.

Dəyirmançı dedi:

– Ay keçəl, bu yeddi put deyil, burada cəmi yeddi girvənkə<sup>2</sup> ola ya olmaya.

Keçəl dedi:

– Axı mən istəyirəm ki, o yeddi put olsun. Dəyirmançı dedi:

– Sən çox da ki istəyirsən.

Keçəl bir az fikirləşib dedi:

– Ay dəyirmançı əmi, gəl hərəmiz bir böyük yalan danışaq. Sən böyük yalan dedin, mən bu buğdanı da sənə verib çıxıb gedim. Mən böyük yalan dedim, onda sən mənə yeddi put un ver.

Dəyirmançı öz-özünə fikirləşdi: “Əşşə, yalan deməyə nə var, qoy bir yalan deyim, bu yeddi girvənkə unu alım”.

Keçəl dedi:

– Əvvəl sən de.

<sup>1</sup> Put – 16 kilogramdır.

<sup>2</sup> Girvənkə – 400 qramdır.

Dəyirmançı dedi:

– Yox, əvvəl sən de:

Bir az cəhd eləyəndən sonra dəyirmançı razı oldu. Uzaqdan görünən bir dağı göstərib dedi:

– Keçəl, dağı görürsən?

Keçəl dedi:

– Bəli, görürəm.

– Bəs bu dəyirmanı necə, görürsən?

Keçəl dedi:

– Bəli, bunu da görürəm.

Dəyirmançı dedi:

– Bir gün atam evdə oturmuşdu. Fikirləşdi ki, mən gərək bu dağı sökəm, daşları ilə bir dəyirman tikəm. Hava yavaş-yavaş qaralırdı. Atam qollarını çırmalayıb gecəyarısı durdu bu dağı sökməyə. Özü sökdü, özü daşıdı, bu dəyirmanı tikdi. Qurtarandan sonra gördü ki, hələ gecə yarı olmayıb. Tez gedib uzaq bir yerdə ayrı bir dağ vardi, o dağı da sökdü, daşlarını gətirib bura tökdü, bu dağı təzədən düzəltdi. Səhər kəndin camaatı durub gördülər ki, kənddə bir təzə dəyirman tikilib. O balaca dağın yerində də, bu boyda bir dağ düzəlib. O çağdandır ki, bu dağ burada qalıb. Həmişə ona baxanda, mənim rəhmətlik atam yadına düşür.

Keçəl dedi:

– Olar da... mən hələ ondan da yekəsini bilirəm. Bunu deyib keçəl başıladı:

– Dəyirmançı qardaş, mən balaca idim. Bir gün həyətimizdə oynayırdım. Bir dəcəl xoruzumuz vardi, taqlara aman vermirdi. Mən onun üstünə hirsəndim. Yerdən bir parça palçıq alıb xoruza atdım. Palçıq gedib xoruzun üstünə yapışdı. Xoruz qaçmadı. Yerdən bir qoz sınığı götürüb atdım, qoz sınığı da gedib palçıqaya yapışdı. Xoruz qaçıdı, mən də evə gəldim. Üstündən bir az keçmişdi, gördüm xoruzun belində bir qoz ağacı bitib. Bir az keçəndən sonra, bu qoz ağacının o qədər bəhəri oldu ki, heç yiğmaq mümkün olmadı. Tez qonşuları çağırdım. Ağacın altına gəldik. Ayaqlarımızı çırmadıq, qoz ağacına dırmaşdıq. Bir gün, bir gecə qozları çırpdıq. Qurtarandan sonra üçümüz də ağaçdan yerə endik. Yuxarı baxdım ki, görün yenə qoz qalıb, yoxsa yox, gördüm ki, ağacın lap kəlləsində bir dənə qoz qalıb. Fikir elədim ki, bu bir dənə qoz üçün mən necə ora çıxmı? Yaxşısı budur ki, qoy yerdən bir şey götürüb atıbm, düşsün yerə. O yana baxdım, bu yana baxdım, yerdən

heç bir şey tapa bilmədim. Əyildim, quyunun dibindən bir parça palçıq götürdüm, ağacın başındakı qoza atdım. Birdən vay dədə vay, qoz ağacının üstündə ondan da böyük yer açıldı. Fikirləşdim ki, bu yer niyə boş qalsın? Qoy onu əkim. Yenə bir şeydir. Qiçımı çırmayıb bu qoz ağacına dırmaşdım. Üç-dörd saat dırmaşandan sonra, gəlib həmin yerə çatdım. Tez buraya buğda səpdim. Buğdalar o saat bitməyə başladı. Hələ mən düşməmişdim ki, biçmək vaxtı çatdı. Başına bir dəstə yiğib buğdanı biçməyə başladığ. Bir gün biçdim, iki gün biçdim, gördüm yox, buğda qurtaran deyil. Hirslənib yerə oturdum, elə təzəcə oturmuşdum ki, gördüm bir tülükü qaçı. Orağı atdım, getdi yapışdı tülükü-nün quyuğuna, tülükü qaçı, oraq biçdi, mən yiğdim, tülükü qaçı oraq biçdi, mən yiğdim. Taxılın hamısı qurtardı. Taxılı yiğandan sonra hamisimi aşağı düşürdüm, anbarlara yiğdim. Bu gün onun yeddi putunu gətirmişəm ki, sən üyüdüb verəsən mənə.

Dəyirmançı bir o yana baxdı, bir bu yana baxdı. Keçələ yeddi put un verib dedi:

— Doğrudan da keçəl ki, keçəl! Keçəl, sən allah, al yeddi put unu məndən əl çək, sən bu gecəni burada qalsan, bir yalan düzəldib, bu dəyirmana da sahib çıxarsan.

Keçəl yeddi put unu götürüb evlərinə apardı.

## FİL HƏKİMİ

Günlərin bir günü şah oğlu Şah Abbasla onun vəziri Allahverdi xan ölkəni səyahətə çıxırlar ki, görək nə qədər işsiz adam var. Gəzə-gəzə bir şəhərə gəlib çıxırlar. Görürlər ki, altı-yeddi nəfər işsiz dayanıb söhbət edir. Adamlar Şah Abbası tanıydırlar. Şah onlara yaxınlaşıb soruşdu ki, sizin sənətiniz nədir? Biri cavab verir ki, mən rəngsazam, biri deyir ki, mən dülgerəm, sənəti olmayan tənbəlin biri də bilir ki, bu ölkədə fil yoxdur, yalandan deyir:

— Şah sağ olsun, mən fil həkimiyəm. Şah bunun sənətindən çox razi qalır. Üzünü vəzirə tutaraq deyir:

— Bunlar sənətkarlardı, iş tapıb işləyəcəklər, amma bu fil həkiminə ayda yüz manat maaş verdirmək lazımdır. Vaxt gələr, bizə lazım olar.

Şahın əmri yerinə yetirilir. Düz dörd il fil həkimi heç bir işə baxmadan yüz manat pulu alıb yeyir. Dörd ildən sonra Hindistan şahzadəsi

Şah Abbasa bir fil bağışlayır. Fil bir ildən sonra bərk xəstələnir. Şah əl-ayağa düşür. Birdən vəzirin yadına düşür ki, bəs şah sağ olsun, bizdə bir fil həkimi var, özü də dörd ildir ki, bizdən bu sənətə görə müftə maaş alır. Şahın əmri ilə fil həkimini çağırırlar. Ancaq bu yalançı tənbəl heç ömründə filin üzünü görməyibmiş. Şahın yanına gəlir. Şah deyir:

– Ey fil həkimi, fil o tövləyə salınıb, bax gör o heyvanın xəstəliyi nədir?

Fil həkimi qapının astanasına söykənib filə xeyli maraq və heyretlə baxır. Şah görür ki, fil həkimi heç dinmir, deyir:

– Həkim, sən keç içəri, qıraqdan baxmaqla onun xəstəliyini bilə bilməzsən.

Həkim yenə dinmir. Hirslənən şah onun qolundan dartıb içəri salır və qapını örtür. Deyir ki, sənə yarım saat vaxt verirəm, heyvanın xəstəliyini müəyyənləşdir. Yarım saatdan sonra qapını açıb görür ki, həkim qan-tar içində filin dövrəsinə dolana-dolana o qədər qaçıb ki, bir ciğir salıb. O, qaçıb gah filin qabağına baxır, gah arxasına. Şah qışqırır ki, ədə, zalim oğlu, sən bu filin dövrəsinə niyə dolana-dolana qaçırsan?

Həkim cavab verir ki, şah sağ olsun, mən hələ bu bədheybət heyvanın dalı ilə qabağını tapa bilməmişəm, bu heyvanın başı yoxdu, hər iki tərəfində quyruq var, mən neyləyim? Şahı həm gülmək, həm də qəzəb tutur, deyir:

– Necə yəni heyvanın başı yoxdu? Ədə, zalim oğlu, başsız da fil olar? Bəs sən nə cür həkim sən ki, hələ heyvanın dalı ilə qabağını tənimirsən?

Şahın əmri ilə həkim həkimlikdən qovulur.

## BƏHLUL DANƏNDƏ SİÇANLARIN PADŞAHIDIR

Günlərin bir günü bir nəfər kəndli ziyarətə getmək fikrinə düşür. O, qızıllarını inanılmış, mömin bir qaziya verib deyir:

– Qazı əmi, ziyarətə gedirəm, mən gelənə kimi yüz qızılım var, onu saxla. Qızılımı geri götürəndə əvəzində beşini saxlama haqqı verərəm.

“Allah ziyarətini qəbul eyləsin, oğul, mənim gözüm üstə” deyib, qazı kəndlilin yüz qızılını təhvıl alır.

Bir ildən sonra ziyarətdən qayıdan kişi, qazının yanına gəlib qızıl-larını tələb edəndə, qazı deyir:

– Allah məni kor eyləsin, oğul, mən xəcalətimdən sənin üzünə baxa bilmirəm. Qızılları sandığa qoymuşdum, sən demə, zəhrimara qalmış siçanlar yerini bilibləmiş, biri də qalmayıb.

Kəndlili kimə şikayət edirsə, onun sözü yox, qazının sözü təsdiq olunur. Günlərin bir günü at əvəzinə qarğı minib gəzən Bəhlullu kəndlili rastlaşır və qazının onun başına açdığı firıldağlı danışır. Bəhlul Danəndə kəndliliye deyir ki, sən burda gözlə məni, gəlirəm. O, qarğıya minir, "ata" möhkəm bir qamçı da çəkib Teymurləngin sarayına tərəf götürülür. Bəhlul qarğı atını darvazanın yanına bağlayıb özü Teymurləngin yanına gedir və ədəblə baş əyib salam verir. Teymurləng görür ki, Bəhlul Danəndə çox tərbiyeli hərəkət edir. Şah deyir:

– Bəhlul Danəndə, sən bu gündən divanəliyi tamamilə burax, mən sənə nə vəzife istəyirsən, verim.

Bəhlul deyir:

– Şah sağ olsun, siz bu təklifi mənə bir neçə dəfə deyibsiniz, özüm də bilirəm ki, divanəlik yaxşı sənət deyil. Mən əl çəkərəm, amma bilirəm ki, mən istəyən vəzifəni siz verən deyilsiniz.

Teymurləng and içir ki, Bəhlul Danəndə, şahlıqdan başqa nə vəzifəsi istəyirsən, verim.

Bəhlul deyir:

– Şah sağ olsun, onda öz dəsti-xəttinizlə yazıb möhürləyib belə bir kağız verin ki, bu gündən Bəhlul Danəndə siçanlar padşahı elan edilsin və bütün siçnlardan vergi toplamaq ona tapşırılsın.

Şahı möhkəm gülmək tutur və deyir:

– Bəhlul, görünəm ki, sən divanəlikdən əl çəkmək istəmirsin, o nə vəzifədir istəyirsən?

Bəhlul Danəndə təmkinin pozmadan dedi:

– Şah, onsuz da mən bilirdim ki, şahlar öz sözlərinin üstündə duran deyillər. İndi sən də gördün ki, öz sözünün üstündə dura bilmədin?

Vəzir, vəkil şaha deyir ki, şah sağ olsun, siz, Bəhlul Danəndənin qəlbini qırmayın, gülmək üçün o kağızı verin, görək onu neyləyəcək? Şah həmin kağızı yazıb qol çəkir, möhürləyib Bəhlul Danəndəyə verir. Bəhlul qarğı atını minib kəndlilinin yanına gəlir. Onlar şəhərdən altı-yeddi nəfər külünglü, belli fəhlə götürüb qazının evinə gəlirlər. Bəhlul üzünü fəhlələrə tutaraq deyir:

– İndi bu binanın dörd tərəfinin özülünü bir metr dərinliyində qazın. Fəhlələr əmri yerinə yetirəndə, qazı bayırı çıxıb görür ki, bir az da qazılsa, imarəti uçacaq. Qazı hırslınərək deyir:

– Siz kimsiniz və nə üçün mənim evimi uçurursunuz?

Bəhlul Danəndə irəli yeriyərək cavab verir:

– Siz əbəs yerə səs-küy salmayın, mən siçanlar padşahiyam. Sizin bu evdə oğru siçanlar var, mən onları tutub cəzalandırmalıyam.

Qazı haray salanda Bəhlul Danəndə şahin əmrini ona göstərir və deyir ki, mən sizin evdə bu kəndlinin əmanət qoyulan yüz qızılını oğurlayan siçanları axtarıram. Beş yüz qızıl hesabına başa gələn evinin uçacağından qorxan qazı dili dolaşa-dolaşa deyir:

– Canım, siçan nədi, siçan da qızıl oğurlayarmı? Kişinin saxlamağa verdiyi yüz qızıl sanlı qoz kimi durur, dayanın gedim getirim. Bundan ötəri evimi niyə uçurursunuz?

Bəhlul Danəndənin əmri ilə fəhlələr işi dayandırırlar. Qazı isə yüz qızılı sayıb kəndliyə qaytarır. Qaziya saxlama haqqı olaraq çatası beş qızılı isə Bəhlul Danəndə fəhlələrə paylayıb, qazdırıldığı xəndəyi doldurdurur.

## VƏZİRİN ZURNA ÇALMAQ ÖYRƏNMƏSİ

Bir kasib kəndlinin ailəsi böyük olduğundan çətinliklə dolanırmış. Kəndli bir gün ulağını minib şəhərə gəlir. Görür ki, padşahın sarayının qabağında yaman çox adam toplaşib. Şah bütün xanları, əyalət sahiblərini çağırtdırıb ölkənin vəziyyəti ilə tanış olmaq istəyirmiş. Kəndli bir tacirin yanına gəlir ki, mən filan əyalətin sahibiyəm, padşah çağırtdırıb, amma qudlular məni yolda soyundurub bu paltarı veriblər. Mən də utandığımdan nə məsələni şaha aça bilirom, nə də bu vəziyyətdə onun qəbuluna gedə bilirom. Mənə bir dəst yaxşı geyim ver, şahın qəbulundan sonra əvəzində beş dəst paltarın pulunu verərom. Tacir razılaşır.

Kəndli bəzənib bütün əyalət başçıları ilə şahın qəbulunda əyləşir. Şah ayrı-ayrı xanları dinləyib, ölkədəki vəziyyətlə tanış olur. Sonra isə səssiz-səmirsiz oturan kəndliyə üzünü tutub deyir:

– Hörmətli şah, siz nə üçün dinnırsınız, siz hansı əyalətin sahibiniz, siz heç mənə tanış gəlmırsınız? Bəs sizdə camaatın vəziyyəti necədir?

– Hörmətli şah, mən vəziyyəti sizin qulağınza deməliyəm, xahiş edirəm, icazə verin deyim.

Şah razılaşır. Kəndli şahın qulağına piçıldayır:

– Hörmətli şah, mən nə xanam, nə də əyalət sahibi. Lüt-üryan bir kəndliliyəm, on üç nəfərin yeməyi-içməyi mənə baxır. Dolandırı bil-mədiyim üçün, əllərindən qaçıb sənin yanına gəlmışəm. Əynimdəki paltar da özgənindir, yalvar-yapışla alıb, yaxşı geyimlə sənin qəbuluna gəlmışəm. Əgər sənin varsa, mənə kömək əlini uzat, yox kişiliyin çat-mirsə, elə məni burdaca öldür.

Şah razılıq eləyir:

– Afərin sənə, deməli, sənin əyalətin çox yaxşı dolanır.

– Bəli, hörmətli şah, hamısı özüm kimi dolanır, – deyə kəndli şahın sözlərini təsdiq edir.

Şah üzünü vəzirə tutur:

– Bu kişini apar xəzinəyə, nə qədər gücü çatır, o qədər ona qızıl ver aparsın.

Kəndli razılıq edib vəzirlə çıxdı. Ulağın üstündən xurcunu götürüb xəzinəyə gəldi. Hər iki gözünü möhkəm doldurub ulağın üstünə aşırı. Kin, paxıllıq vəzirin ürəyini didib-parçalayır: bu, haranın xanıdı ki, mən tanımıräm? Görən o şahın qulağına nə dedi, şah bu qədər qızılı buna qiydı?

Kəndli tacirə bir ovuc qızıl verib yola düzəldi. O, yola düşəndən sonra vəzir atını yehərləyib kəndlinin dalınca düşür. Bir dərədə onun qabağını kəsir. Qılinc çəkib qışqırır: dayan! İndi mənə de görüm, pad-şahın qulağına nə dedin və sən kimsən?

Kəndli cavab verir ki, mən biliciyəm. Vəzir deyir: indi ki, sən bili-cisən, onda mənim üç sualıma cavab verməsən, səni öldürəcəyəm.

Kəndli deyir:

– Buyur.

– Birinci sualım budur: mənə de görüm göydəki ulduzların sayı neçədir?

– Mənim eşşəyimin tükü qədər, inanmırsan, gəl say, – deyə kəndli cavab verir.

– Yaxşı, ikinci sualım budur: de görüm, Allah haradadır?

Kəndli cavab verir ki, yaxşı bax, odur ey, ordadır. Vəzir nə qədər baxırsa, bir şey görə bilmir.

Kəndli deyir:

– Vəzir, gəl libasımızı dəyişək, sən eşşəyi min, onda Allahı görə bilməsən, mən sənə təslim. Kəndli xurcunu ata aşırıb minir. Vəzir isə eşşəyi minib deyir ki, kişi, bəs hanı Allah, axı mən yenə görmürəm?

Kişi deyir:

– Vəzir, sən elə burada Allahı axtar, mən getdim. Kəndli ata möh-kəm bir qamçı çəkir və gözdən itir.

Vəzir kor-peşman evə qayıdıb ayrı bir at minir, başqa libasda yeni-dən kişinin yaşadığı kəndə gedir. Uzaqdan vəzirin gəldiyini görən kəndli onu gülərzələ qarşılıyır. Yaxşı qonaqlıq düzəldir ki, bu mənim qardaşağamdır. Məclis qurtarandan sonra vəzir soruşur:

– İndi de görünüm şahin qulağına nə dedin?

Kəndli cavab verir:

– Mən şaha qaval çalmaq öyrədirəm, onun haqqını verdi.

Vəzir deyir:

– Eləsə mənə də zurna çalmaq öyrət, qoy mənim də bir sənətim olsun.

Kəndli razılaşır. Hər cümə günü vəzir kəndlilinin yanına gəlib zurna çalmaq öyrənir. Bir gün şah hirslənərək vəzirdən soruşur:

– Sən işi-gücü buraxıb hər cümə günü haralarda olursan?

Vəzir cavab verir ki, şah sağ olsun, siz harada, mən də oradayam?

Şah qəzəblənir ki, necə yəni sən harada, mən də oradayam?

Şah sağ olsun, sizin qulağınızı piçıldayan kişi sizə öyrətdiyi sənəti mənə də öyrədir.

Şah kəndlili çağırtdırır. Kəndli əhvalatı olduğu kimi şaha nəql edir. Şah üzünü vəzirə tutub deyir:

– Vəzir, zurna çalmağı öyrənibsenmi?

– Bəli, hörmətli şah.

– Onda sən get zurnanı çal.

Elə o gündən vəziri işdən qovub, kəndlili vəzirliyə götürür.

## AYININ YOXSULLUQDAN QORXMASI

Keçmiş zamanlarda bir padşahın torpağına bir ayı dadanmışdı. Ayı ona rast gələnləri tutub parçalayırdı. Onu öldürməyə heç kəs cürət eləmirdi. Günlərin bir günü padşah bir piyaləyə qızıl doldurub car

çəkdirdi ki, ay camaat, axı sizdə bir kişilik yoxdurmu? Ayı adamları qırıb yox elədi. Kimdə hünər varsa, bu qızılları alsın, gedib ayını öldürsün, qoy camaatın canı bu ayidan qurtarsın. Hami qorxusundan başını yerə dikmişdi, heç kəsdən səs çıxmırıldı. Kənarda kasıbılıqdan ovurdlarının sümüyü çıxmış arıq, cansız bir kişi dayanmışdı. O birdən irəli yeriyərək dedi:

— Padşah sağ olsun, mənim yeddi qızım var, işləməklə yavan çörəyi də çatdırı bilmirəm. Belə yaşamaqdansa ölmək fərzdir. O qızılı ver aparım, uşaqlar xərcləyib dolansınlar. Mən də gedim ayını öldürməyə. Əgər mən ayını öldürsəm, camaatın canı qurtarar, yox, ayı məni yeyərsə, heç olmasa canım bu həyatdan qurtarar.

Padşah qızılı yoxsula verdi. Kişi qızılı sevincək evə qoyub gəldi ki, ayının yerini mənə göstərin. Dedilər ki, bax, o hündür qayanın üstünə çıx. Orada böyük bir daş var. Ayı həmin daşın altındaki yuvada yatır. Kişi həmin yere çıxdı. Gördü ki, ayı başını pəncələrinin arasına qoyub uzanıb, elə bil bir azdan parçalayacağı adam haqqında fikirləşirdi. Kasıb ehmalca daşın üstünə çıxbı dedi:

— Ayı, zalim oğlunun ayısı, çıx bəri, dava eləyək. Məni cürətli edən yoxsulluq yanımıdadı, o, məni bura getirib. Onsuz da onun hünəri ilə mən səni öldürməliyəm.

Ayı öz-özünə çox fikirləşdi ki, yoxsulluq nə olan şeydi, top deyil, qılinc-xəncər deyil, yəqin bu yeni silah növüdür. Bu kişi ki, belə cürətlə danışır, o bu silahla məni öldürəcək, yaxşısı budur ki, bu padşahın torpağından uzaqlaşım. Ayı bu sözləri deyib götürüldü. O qədər qaçı ki, başqa padşahın torpağına çatanda dayandı. Gördü ki, dünya-görmüş qoca bir kişi mal otarır. Ayı fikirləşdi ki, bu silah növünü elə bu kişidən soruşsam, bilər. Yaxınlaşıb kişiyyə dedi:

— Əmi, filan padşahın torpağına dadanmışdım, güzaranım da pis keçmirdi. Bir kişi gəlib çağırkı ki, ay, zalim oğlunun ayısı, çıx dava eliyək. Mən səni öldürməliyəm, çünkü məni cürətli edən yoxsulluq yanımıdadı. Mən bu silahın adını eşitcək dayanmayıb qaçdım. Əmi, bu nə silah növüdür? Sən bu silahi tanıyırsanmı?

— Bəli, ayı qardaş, bir zamanlar padşah idim, o yoxsulluq qəzəblə-nəndə taxtımı tarac edib, qəddimi elə əydi ki, hələ indiyə qədər onu düzəldə bilmirəm. Yaxşısı budur ki, dayanma, buradan da qaç.

Ayı oradan da başlayır qaçmağa.

## MİRZƏBAQİNİN VƏDİ

Keçən əsr də Salyan şəhərində Hacı Zaman adlı varlı bir tacir olmuş. Həmin şəhərdə kasib, lakin hazırlıqlığı ilə seçilən Mirzəbaqi adlı bir nəfər kişi də yaşayır. Hacı Zaman, Mirzəbaqının yoxsul olmasına baxmayaraq, əyyar və hazırlıq olduguuna görə hörmətini saxlayır və onunla yaxın dostluq edərmiş. Hacı Zaman, Mirzəbaqıyə borc olaraq xeyli pul verir. Mirzəbaqi də həmin pulla Salyanda bir dükən açıb ailəsini dolandırırmış. Bir gün şəhərin adlı-sanlı adamlarından birinin toy məclisində Mirzəbaqiaya duraraq, deyir:

– Həzərat, süfrə üstündə edilən dualar və arzular çox zaman müstəcəb olur. Şəhərimizin ən hörmətli və varlı taciri Hacı Zamanın övladı olmur. Mən arzu edirəm ki, Hacı Zamanın bir oğlu olsun. Söz verirəm ki, mənə müştuluq gətirən adama dükənimin acharını verəcəyəm.

Hadisədən bir müddət keçir. Adəti üzrə, Mirzəbaqi öz dükənində qızığın alış-veriş etdiyi zaman görür ki, onun dükənində tərəf xeyli adam yüyürə-yüyürə gəlir. Mirzəbaqını təəccüb bürüyür və öz-özünə fikirləşir ki, əger toy qabağı gəliblərsə, hədiyyə almaq üçün cavanlar gələrdi, bəs qaça-qaça gələnlərin hamısı niyə yaşlı adamlardır? Yüyərənlərdən birincisi özünü dükana çatdırın kimi:

– Mirzəbaqi, tez ol, müştuluğumu ver, bax mən hamidan qabaq gəlmışəm, – deyib əlini açaraq, huşunu itirmiş halda daxılın üstünə yıxlıır.

Sonra gələnlər isə tengənəfəslikdən özlərini güclə saxlayaraq, hərəsi bir tərəfdə divara söykənirdi. Mirzəbaqi heç bir söz demədən birinci gələnə üç, qalanlarına isə bir manatdan pul paylayır. Qabaqcə dükana girən özünə gələndə, ovcunda açar əvəzinə üçlüyü görüb bərkdən qışqırır:

– Sən nə yalançı adamsanmış, bəs toyda verdiyin söz?

Mirzəbaqi kefini pozmadan:

– Əvvəlcə siz deyin görün, mən nə üçün müştuluq verməliyəm?

– Gözün aydın olsun, Mirzəbaqi, Hacı Zamanın arvadı bir oğlan doğub. Biz də eşidən kimi sənə müştuluğa gəlmişik.

Mirzəbaqi gülərək:

– Bıy, sizi xeyir xəbər olasız, deyib payladığı pulları geri alır, birinci yə beş, qalanlarına isə bir manatdan pul verir.

Birinci gələn üzünü turşudaraq:

– Mirzəbaqi, bəs niyə müştuluqçuya açar əvəzinə beş manat ve-  
rirsən?

Mirzəbaqi üzünü gələnlərə tutaraq deyir:

– A kişilər, onu bilin ki, mən sözümün sahibiyəm, mən yalançı  
adam deyiləm. İndi siz toyda dediyimi təkrar edin.

– Sən toyda dedin ki, Hacı Zamanın oğlu olsun, mənə müştuluq  
gətirənə dükanımın açarını verəcəyəm.

– Ay atanız rəhmətlik, düz deyirsiniz. Bəs doğan kimdir?

Muştuluqçu tərs-tərs Mirzəbaqını süzərək:

– Necə kimdir? Hacı Zamanın arvadı.

– Burada təəccübü nə iş var? Arvadin peşəsi uşaq doğmaqdı.  
Eşidin, mən yenə təkrar edirəm, Hacı Zaman oğlan doğanda kim müş-  
tuluq gətirsə, dükanımın açarını ona verəcəyəm, – deyə Mirzəbaqi  
sözünü təkrar edir.

## KÖMÜR ALMASI

Bənnalıqla məşgül olan bir kişi vardı. Onun arvadı gözəl və səda-  
qətlidi. Məhəbbət bənnanın ürəyinə saflıq, qollarına yenilməz güc  
vermişdi. İşləyəndə elə ürəkli işləyərdi ki, yorulmaq nə olduğunu bilməzdii. Lakin bənnanın bu xoşbəxtliyi uzun sürmədi. Ürəyi qədər sev-  
diyi arvadı vəfat etdi. Bu şəhərdə lotular yaşayırırdı. Onlar bənnanın  
varına sahib olmaq üçün, özlerinin oynaslarını xala qızı adı ilə bənnaya  
verib toy eləyirlər. Lotular arvadı öyrədirlər ki, sən özünü möhkəm  
xəstəliyə vur. Bənnanı inandırarsan ki, mənim xəstəliyimin dərmanı  
kömür almasıdır. Qoy şəhərbəşəhər kömür alması axtarmaqda olsun,  
qayıdana qədər biz yeyib-içib kef eləyərik. Bənna işdən gələndə görür  
ki, arvad yorğan döşəkdə yatır. Elə zariyir ki, hıqqıltısı aləmi başına  
götürüb.

Bənna soruşdu:

– Arvad, olmasın azar, sənə nə olub?

Arvad çətinliklə cavab verir:

– Kişi, mənim xəstəliyimin əlacı kömür almasıdır.

– Arvad, o nə cür almadı, bəs onu haradan tapmaq olar?

Arvad deyir:

– A kişi, mən öz ölümümü isteyirəm, amma sənin zəhmət çəkməyini istəmirəm. Kömür almasını tapmaq üçün gərək filan şəhərə gedəsən, ora da ki, on günlük yoldur. Mən də sənə qıymırəm.

Kişi hazırlanıb kömür alması axtarmağa gedir. Bir-iki gün yol gedəndən sonra, bir düzəndə qoyun otaran çobana rast gəlir. Çoban soruşur:

– A kişi, yayın bu istisində hara belə tələsirsən?

Kişi cavab verir:

– Ay çoban qardaş, Allahdan gizli deyil, səndən nə gizlədim. Arvadım yaman xəstələnib, deyir mənim sağalmağımı isteyirsənsə, gərək mənə kömür alması tapasən. İndi gedirəm kömür alması axtarmağa.

Çoban əlini-əlinə vurub bərkdən gülür:

– A kişi, arvad səni aldadıb, yəqin onun aşnası var.

Kişi inanmir ki, inanmir. Çoban deyir:

– İndi ki, mənim sözümə inanmırsan, gəl ikimiz də gedək sizə, oləni-bitəni öz gözünü lə gör.

Çoban sürübən bir erkək də seçib kəsir. Əti xurcunun bir gözüne qoyur. Qapiya çatanda kişini də xurcunun o biri gözüne qoyur. Qapını döyündə quldurbaşı bayırı çıxıb görür ki, çobandı, çıyində yekə bir xurcun var. Quldurbaşı soruşur ki, qardaş sizə kim lazımdır. Çoban cavab verir ki, bu evin sahibi bənnə mənə tapşırmışdı ki, bir cəmdək gətir, indi həmin cəmdəyi gətirmişəm. Quldurbaşı çobanın içəri keçməsinə icazə verir. Çoban küncün bir tərəfində xurcunu yerə qoyub cəmdəyi çıxarıır və özü də xurcunun yanında əyləşir. Görür ki, lotuların məclisi yemək-içməklə doludur. Xanəndə çalır, bunlar isə keflə eyyib-içib oynayırlar. Arvad ortalığa çıxaraq oxuyur:

Ərimi göndərdim kömür almasına,  
Siz çalın, mən oynayım.  
O kişinin getməsinə, a getməsinə,  
O kişinin itməsinə, ay itməsinə.

Hacı ortalığa çıxaraq:

Almanı qoydum bacaya,  
Qorxuram alma aciya.  
Bir busə ver, mən hacıya,  
O kişinin getməsinə, ay getməsinə.

Quldu Maral:

Almanı qoydum xarala,  
Qorxuram alma sarala.  
Bir busə ver, mən Marala  
O kişinin getməsinə, ay getməsinə.

Lotu:

Almani qoydum qutuya,  
Bu qutudan o qutuya.  
Bir busə ver, mən lotuya,  
O kişinin getməsinə, ay getməsinə.

Çoban üzünü xurcuna tutaraq:

Çobanam gəzdim düzləri,  
Xurcundan baxır gözləri.  
Eşitdinmi bu sözləri?  
Çıx xurcundan, çal döyənək,  
Lotuların kəlləsinə, a kəlləsinə.

Çoban xurcunun ağızını açır. Hər ikisi birləşib lotuları döyür, arvadı da qovurlar.

Bənnə çobanla ömürlük dost olur.

## QAZININ DOĞMASI

Biri vardi, biri yoxdu, bir qazı vardi. Qazının var-dövləti həddindən artıq idi. Qazı karşısına belə bir məqsəd qoymuşdu ki, gərək mən qırx arvad alıb-boşayam. Qazı dediyi sözə əməl edərək otuz doqquz arvad alır və hərəsini bir bəhanə ilə boşayır. Qazının bu bədəməl hərəkəti bütün şəhərə car olur.

Günlerin bir gündündə əri ölmüş dul bir qadın qazının bu hərəkətini eşidir, ona ərə gedəcəyini qət edərək, özünə söz verir: gərək mən qazının başına elə bir oyun açam ki, öz adını da unutsun. Qadın bu fikirlə yaxşı geyinib-keçinib qazının qabağına çıxır. Belə gözəl, yarasılıqlı bir qadını görən qazı, bir könüldən min könülə qadına vurulur.

Ona elçi göndərib, şərtini də bildirir ki, əgər həmin qadın bütün mən istəyən xörəkləri bişirə bilərsə, mən ömrüm boyu onunla xoşbəxt yaşaya bilərəm. Qadın da elçilərə açıq şəkildə bildirir ki, mən qazının təklifini qəbul edir və onun ürəyi istəyən xörəkləri layiqincə hazırla-yacağıma söz verirəm. Siz də, qaziya deyin ki, mən ölü ərimdən sonra, ikinci ərə getməyəcəyimə and içmişdim. Amma qazının da mənim kimi arvad olduğunu bilib, onunla ana-bacı kimi dolana bilə-cəyimə inanır və andımı pozuram, mən razı. Elçilər arvadın sözünü qaziya çatdıranda, qazını təəccüb bürüsə də öz inadından əl çəkməyib, həmin qırxinci arvadla evlənir. Evdə qazı hansı xörəyi tələb edirsə, arvad əlüstü onu süfrəyə hazır edir. Qazının sözü təmiz kəsilir. Bir gün qazı arvaddan soruşur:

— Mən sənə elçi göndərəndə sən cavab vermişdin ki, qazi da mənim kimi arvad olduğuna görə, onunla evlənməyimə söz verirəm. Arvad, bu nə söz idi?

Arvad cavabında deyir:

— A kişi, yaxşı ki, yadına saldın, sən səhərə qədər doğacaqsan. Ona görə gərək mən sənə hazırlıq işi görüm.

Qazi:

— Arvad, gəl sən mənim başıma corab hörmə, kişi nədi, doğmaq nədi?

Arvad bir az da üzünü turşudaraq:

— A kişi, gəl sən mənim sözümü qəribliyə salma. Hər halda mən arvadam, belə şeyləri yaxşı bilirəm. Mən sənə baxanda, doğuş vaxtını bildim. Sən səhərə ancaq çıxarsan, qoy mən hazırlıq işini görmə, — deyib, qazının həddən ziyada iri, piyli qarnını əlləri ilə yoxladı və əlavə etdi ki, kişi, gözümüz aydın olsun, özü də oğlandı.

Qazi arvadın sözünə gah inanır, gah inanmır. Ancaq qorxusundan qarnına möhkəm sancı dolur, elə buna görə də qazı möhkəm şübhəyə düşür.

Arvad gündüzdən qonşuluqda bir qadının uşağa yatıb bir oğlan doğduğunu bilirdi. Axşam qazı şirin yuxuya gedəndə özünü həmin qonşuya salaraq, yalvar-yaxar, bir az da puldan-paradan qonşu arvada verib, bir gecəliyə uşağı alıb evə gətirir. Arvad qazının yorğanını qaldı-rib, uşağı ehmalca onun yanına qoyur. Özü də yatağına uzanıb diqqətlə qazının hərkətinə fikir verir. Elə qazı bir balaca tərpənən kimi yanında çığa vığlıltısı eşidib dik tullanır. Çağanı görən qazı dili tutmaz:

– Arvad, arvad! – deyə qışqırır.  
Arvad cəld özünü qaziya yetirərək:  
– Nə var, a kişi, olmaya mən deyəndi?  
Qazi yazılıq-yazıq uşağı göstərərək:  
– Hə, evim yixılıb, arvad, deyəsən sən deyəndi. Amma el içində yaman biabır oldum.

Arvad uşağa baxaraq, deyir:

– A kişi, ürəyini sıxma, haldan düşərsən, Allaha şükür, gözün aydın olsun, çox asan qurtarıbsan, özü də oğlan uşağı. Tərpənmə, qoy göbəyini kəsim.

Arvad qazının piyli qarnını bir az siğalladıqdan sonra, qalın bir şalla belini möhkəm çəkir və əlüstü qaziya bir qazan yağılı quymaq bişirib yedizdirir. Uşağı öz yatağına qoyub qazının üstünü bərk-bərk basdırır ki, özünü soyuğa vermə. Səhər üzünüzə xeyirliklə açılsın. Səhər açılanda üç-dörd nəfər iş üçün qazının yanına gəlirlər. Qazını yataqda görəndə adamlar üzünü ona tutaraq deyirlər ki, qazi ağa, olmasın azar, nə olub? Qazi ağızını açmamış, arvad çağə qucağında gələnlərə deyir ki, qardaşlar, qazını tərpədib incitməyin, qazi uşağa yatıb, bax bu da onun oğlu. Gələnləri heyvət bürüyür. Qazını isə xəcalət təri basır. Qazi elə bir vəziyyətə düşür ki, yer yarılsaymış, utandığından diri-diriyə yerə girərmiş. Adamlar gedəndən sonra, qazi öz-özünə bir xeyli düşünür ki, bu saat aləmə car düşəcək, hamı eşidəcək ki, mən uşağa yatmışam, yanımı axışıb gələnlər məni bu vəziyyətdə görsələr, mənə ölüm fərzdir. Yaxşısı budur ki, lap zahili olsam da bu vilayətdən uzaqlaşım. O, bu fikirlə evdən çıxıb, başqa vilayətlərə üz qoydu. Qazının bütün var – dövləti arvada qaldı.

Aradan iyirmi il keçir. Qürbət vilayətləri sərsəri kimi dolanan qazının səbri təmiz tükənir. O, bir gün belə qərara gəlir ki, artıq aradan iyirmi il keçib, indi olan əhvalat hamının yadından çıxmış olar, mən öz vətənimə qayıdım. Qazi yaşadığı kəndə çatanda, görür ki, yer üstündə iki nəfər qonşu kəndli savaşır. O deyir ki, bu yer mənimdi, bu deyir ki, yox, mənimdi. Qazi onlara yaxınlaşış soruşur ki, qardaş, niyə savaşırsınız?

Kəndlinin biri cavab verir:

– A qardaş, bu yer qazi doğan ildən mənim olub, indi bu kişi istəyir ki, yerimə sahib ola.

Qazi bu sözü eşidən kimi kor-peşman geriyə, gəldiyi vilayətə qayıtmalı olur.

## ƏYYAR HƏSƏNİN AT ALMASI

Günlərin bir günü Əyyar Həsən yaxşı bir Dilboz at almaq həvəsinə düşür. Lakin imkansızlıqdan bir az pul almaq məqsədilə İbrahim xanın yanına gəlir. Xan öz xanımı ilə eyvanda oturub söhbət edirmiş. Pilləkənin aşağısında dayanan Əyyar Həsəni görən kimi tanıyıb yanına dəvət eləyir, gəlişinin məqsədini soruşur. Əyyar Həsən cavab verir:

– Xan sağ olsun, yaxşı bir Dilboz at almaq fikrindəyəm, di gəl ki, pulum azdır. Xahiş edirəm mənə bir az pul verəsən.

Xan soruşur:

– Sənin nə qədər pulun var?

Əyyar Həsən cavab verir:

– Xan, başına dönüm, cəmi beşcə manatım var, yaxşı at isə bahadır.

Xan deyir:

– Əyyar Həsən, o beş manat pulunu da ver mənə, həmin pulun üstünə otuz beş manat qoyuram. Qırx manat pulu qoyaq, bax, bu qırx qədəmlı pilləkənin son pilləsinə. Bu qırx pilləni enənə qədər məni güldürə bilsən, öz pulun da və mən qoyacağım otuz beş manat da sənin halal xoşun olsun, apar nə alırsan al. Yox, güldürə bilmədin, beş manatını alıb, özünü də möhkəm döydürəcəyəm. Şərtimiz də belə olsun ki, qırx pilləni enənə qədər nə soruşsan və nə desən, hirslənməmək şərtilə cavab verəcəm.

Əyyar Həsən razılaşır. Üzü xana sarı, pillələri dal-dalı enməyə başlayır. Əyyar Həsən:

– Xan sağ olsun, siz bu pillələri piyada qalxıb-enirsiniz?

– Bəli.

– Xan sağ olsun, bəs bu karvansara boyda evləri necə, onları da piyada gəzib dolanırsınız:

– Yox, qatıra minib gəzirəm.

– Elə mən də onu fikirləşmişdim, qatır olmasa bu boyda pillələri, o boyda karvansarani piyada gəzib-dolanmaqmı olar?

Əyyar Həsən görür ki, qaraqabaq xanın heç dodaqları da qırmızıdan-mır. Yenə soruşur:

– Xan sağ olsun, bu vəzirlər olmasa, xanlar öz vilayətlərini necə idarə edərlər?

– Necə? Sənin sözündən belə çıxır ki, xanların beyni yoxdur?

– Xan sağ olsun, mən sizi demirəm ha, amma eşitdiyimə görə, deyirlər ki, xanların başı olsa da, bəzilərinin beyni yoxdur.

– Necə yəni beyniləri yoxdur?

– Xan sağ olsun, eşitdiyimə görə, bir xanın oğlunu başından xəstilik tutur. Bir təbib çox fikirləşdikdən sonra xan oğlunun baş qafasını açıb görür ki, beynin bir yerində zədə var. Beyni çıxarıb kənara qoyur. Elə bu vaxt xanın oğluna müştuluqçu gəlir ki, gözün aydın olsun atan ölüb, tez gəl, səni atanın yerinə xan qoyurlar. Xanın oğlu sevincək yerindən tərpənir. Bunu görən təbib oğlanın arxasında qışqırır ki, a kişi, bir dayan, heç olmasa qoy beynini yerinə qoyum, yenə get, axı sən beynisiz hara gedirsən? Xan oğlu cavab verir ki, rəhmətliyin oğlu, başqa işə getmirəm ki, xana nə beyn, vəzirinkı var. Xan sağ olsun, eşitdiyimə görə, indiyə qədər o elə beynisiz işləyir, siz də eşidibsiniz, xan?

– Xeyr, eşitməmişdim, amma indi eşitdim.

Öz beş manatının da əlindən çıxdığını hiss edən Əyyar Həsən yalvarmağa başlayır:

– Başına dönüm xan, pulunu-zadını istəmirəm, o beş manatı da özgədən borc almışdım, elə öz pulumu ver çıxmı gedim.

– Yox, şərtə görə uduzsan, verəsi deyiləm.

Son pilləyə çathaçatda beş manatının da hədər getdiyini görən Əyyar Həsən:

– Xan, görüm sənin heç üzün gülüb, eynin açılmasın. Sən elə mən yazığın beş manatına möhtacmışsanki!

Bu sözləri eşidən xanın son pillədə möhkəm gülməyi tutur və şərtə əməl edərək pulu verir.

## KEÇƏLİN NAĞILI

Biri var imiş, biri yox imiş, bir keçəl var imiş. Keçəlin qoca bir anası var imiş. Dünyanın var-dövlətinindən keçəlin bir cırıq cecimi, bir də köhnə həsiri var imiş. Qoca anası ilə keçəl bir qarnı ac, bir qarnı tox ölmə-diril güzəran keçirirləmiş. Bir gün keçəl anasına deyir:

– Ana, qabaqdan yağı kimi qış gəlir. Deyirlər bu qış elə sərt qış olacaq ki, yaza salamat çıxanı barmaqla göstərəcəklər. Əgər mən bir qazanc yolu axtarıb tapmasam, bu işiqlı dünyadan əlimizi üzəməli olacaq.

Qarı dedi:

– Ay sənin keçəl başın batsın, elə sənin pul qazanmaq o qart keçəl başına yaraşır.

Keçəl qazanc əldə etmək məqsədilə, anasına bir söz demədən padşahın yanına yollandı. Qapıçılar keçəlin döşündən itələdilərsə də,

keçəl əl çəkmədi ki, mən padşaha xeyirli bir söz deyəcəyəm. Qapıçı şaha xəbər verdi:

– Şah sağ olsun, bir keçəl sizi görmək istəyir, deyir ki, mən padşaha xeyirli bir söz deyəcəyəm.

Şah dedi:

– Buraxın, qoy gəlsin!

Keçəl şaha baş əyib dedi:

– Ey böyük şah, mən istəyirəm sənə elə bir tac bağışlayam ki, ömrü boyu məndən razı qalasan.

Şah dedi:

– Keçəl, mənim tacım qızıldandır, sən mənə nə cür tac bağışlaya bilərsən ki, mənim öz tacımdan qiymətli ola bilsin?

Keçəl dedi:

– Şah sağ olsun, mənim sizə verəcəyim tacın iki xüsusiyyəti var. Birinci budur ki, həmin tacı siz başınıza qoyan kimi, kim sizin yerinə keçmək fikrinə düşübə, siz o xain adamı tanıyacaqsınız. İkinci xüsusiyyəti də ondan ibarətdir ki, həmin tac başınızda olan kimi, hər kimin üzünə baxsanız, həmin adamın atasından xəbərsiz olduğunu, yəni bic adamları dərhal tanıyacaqsınız.

Şah dərin bir fikrə gedir. Öz-özünə fikirləşir ki, şah üçün bu tacdan qiymətli nə ola bilər? Elə mənim başımda belə bir tac olsa, taxt-tacımıma göz dikənləri tanıyor başını bədənindən üzdürərəm. Həm də o qədər hərəmlərim var ki, onlardan doğulan uşaqların atası olub-olmadığını da bilərəm. Şah əvvəlcə qorxuya düşdü ki, keçəl bu tacın qiymətini çox baha deyəcək. Odur ki, soruşdu:

– Keçəl, sənin tacının qiyməti neçə olacaq?

Keçəl cavab verdi:

– Şah sağ olsun, amma onu da deyim ki, siz bir həftədən sonra bütün saray əyanlarını da toplayarsınız, tacqoyma günü münasibətilə, həmin dəbdəbəli məclisdə mən tacı gətirib öz əlimlə sizin başınıza qoyacağam. Siz həmin məclisdə iştirak edən bütün dost və düşmənlərinizi də tanıyacaqsınız.

Şah razılışib xəzinədarı çağırtdırıb keçələ yüz qızıl verdirir və çox razılıqla yola salır. Keçəl evə gələndə sevinclə anasını çağırır, qızılları ortalığa tökəndə, qarının gözləri dam üstünə çıxmış dana gözü kimi böyükür. O, qorxa-qorxa oğluna:

– A səni vurğun vursun, sən kimin evini yıxmışan, bu nə qızıldır?

Keçəl gülə-gülə cavab verir:

– Heç qorxma, ana, bu mənim zəhmət haqqımdır, bu qızılları padşah verib, bunun əvəzinə mən ona tac düzəldəcəyəm.

Qarşı bir az da qorxuya düşərək:

– A səni keçəl ölüsən, tac nədi, zad nədi? Başını qartlaya-qartlaya gəzirsin, özünə bir papaq tapa bilmirsən? Sən şaha tac düzəldənsən, şah bəyəm sənin tayındı? Sən gəl, məni eşit, qızılları necə gətirmisən, eləcə də aparıb qaytar. Sonra şah səni öldürdüürər. Sən təmiz ağılsızsın.

– Sən fikir etmə, ana, ağılda o şah məndən geri qalan deyil.

Keçəl üç-dörd gün yaxşı bazarlıq edib, yeyib-içib kefə baxdı. Şaha verdiyi vaxta bircə gün qalmış, özünü dağa yetirdi. Dağın uzun-uzun ağ saçaklı otundan bir şələ biçib evə gətirdi, evdə başladı səbətə oxşar bir şey hörməyə. Anası isə matdim-matdim, ağını büzə-büzə oğluna baxırdı. Keçəl səbəti hörüb qurtarandan sonra, xoruzun iki bəzəkli lələyindən tacın ortasına taxdı, padşah verdiyi qızılın birin də səbətin qabağına bərkitdi. Keçəl düzəltdiyi tacı bir siniyə qoyub, üstünə də örtük çəkdi. Padşaha xəbər çatdırıcı ki, ey böyük şah, məclisini düzəlt, bütün adamlarını da yığ, tac hazırlır, gətirib gelirəm. Padşah dəbdəbəli, gözəl bir məclis düzəltdi. Saray adamları yiğilib oturmuşdular. Onlar keçəli səbirsizliklə gözləyirdilər. Elə bu arada xonça başında, keçəl məclisə daxil oldu. Tac gələndə hamı ayağa qalxdı, padşah oturanda hamı oturdu. Keçəl tacı başından endirib, əvvəlcə padşaha, sonra isə məclisdəkilərə baş əydi. Padşah dedi:

– Keçəl, tacı aç, yoxsa görümcəlik istəyirsən? Tac xoşumuza gəlsə, burada oturanların hamısı sənə nəmər verəcəklər.

Keçəl üzünü şaha tutaraq dedi:

– Hörmətli şah, tacının əsas xüsusiyyəti budur ki, mən tacın üstünü açanda, kim ki güldü, onda bil ki, həmin gülən adam atasından xəbərsiz bicdir. Hər kim yerində qurcuxsa, bir-birinə göz vurub işarə ilə danışsa və taca pis nəzərlə baxsa, o saat siz bilin ki, o adamlı sizin tac-taxtınıza göz dikən, sizin qorxulu düşmənlərinizdir.

Məclisdəkilərin hamısı, o cümlədən şahın özü də qorxusundan özünü yiğisdirdi. Keçəl örtüyü götürəndə hamını gülmək tutdusa da, dilini-dodağını dişləyə-dişləyə birtəhər özlərini saxladılar. Hamidan qabaq şahın özünü gülmək tutdu, amma keçəlin sözü yadına düşdü ki, birdən gülərəm, məclisdəkilər elə başa düşər ki, mən bicəm. Şah barmağını dişləyib, özünü ələ ala bildi. Keçəl şahın qızıl tacını götürüb özünün otdan düzəltdiyi tacı şahın başına qoydu. Hamı əl çaldı. Dedi-

lər ki, şah sağ olsun, keçəlin tacı sənin tacından yaxşı tutur. Şah altdan yuxarı başındakı taca baxırdı. Şah dedi:

– Məni istəyən keçələ nəmər versin.

Hər tərəfdən o qədər nəmər verildi ki, keçəlin örtüyünün arası da, sinisi də doldu, qalanını da qoynuna-qoltuğuna doldurdu. Keçəli razılıqla yola saldılar. Keçəlin anası gördü ki, keçəl o qədər qızıl gətirib ki, ömrü boyu yesələr, xərcəsələr qurtaran deyil. Qarı dedi:

– Ay keçəl, bu qədər qızılı sənə nəyə görə verdilər? Əgər hördüyün səbətə görədirse, elə səbətdən mən arvadlığımıla yüzünü hörərəm.

Keçəl dedi:

– Ana, bəxtimiz açılıb, ye, iç, sən yaşa, sən mənim işimə qarışma.

Keçəl kefə baxmaqda olsun, sənə kimdən xəbər verim, şahın oğlundan. Şahın oğlu məclisə girəndə, atasının başındakı ağ otdan düzəlmış səbəti görəndə, möhkəm gülməyə başladı. Şah oğlunun gül-məsini görən kimi, dərhal barmağını dişlədi ki, aha, elə deyəsən oğlum bicdir. Tez əmr elədi ki cəllad gəlsin. Cəllad içəri girən kimi, üzünü şaha tutaraq dedi:

– Buyur, böyük hökmədar, çörəyini yemişəm, qolum qüvvətlidir, kimi buyurursunuz buyurun, elə vurum ki, bir damcı da qanı yerə dammasın.

Şah dedi:

– Aparıb mənim oğlumun boynunu vurun, mən ondan şübhələnmişəm.

Hamı şahın əlinə-ayağına düşüb bağışlamasını xahiş edirdisə, şah öz fikrindən əl çəkmək istəmirdi ki, istəmirdi. Axırda vəzir şahın yanına gəlib dedi:

– Ey böyük hökmədar, bir keçəl bizim başımıza oyun açdı, istədiyi qədər də qızıl çırpışdırıcı. Axı başına qoyduğun bu tac otdan hörülmüş səbətdən başqa bir şey deyil. Ölmüş keçəl elə şərt qoydu ki, qorxumuzdan heç birimiz bir söz deyə bilmədik. Aldanmağımız bir kənara, hələ oğlunuza da öldürmək fikrindəsiniz?

Şah dedi:

– Vəzir, əslində mən özüm də bu tacdan şübhələnmişdim. Özümü də möhkəm gülmək tutmuşdu, amma qorxumdan mənə bici deməsin-lər deyə, özümü zorla saxladım. Oğlumu azad edin, özü də bu məsələnin üstünü açmayıñ. Elə bilərik ki, heç aldənmamışiq. Yoxsa aləmə yayılar, biz biabır olarıq.

Onlar işin üstünü açmadılar. Keçəl özünə gözəl bir güzəran düzəltdi. Ömürlərinin axırına kimi sən yaşıdlar.



*Oyunlar*



## ÇIRTI, ÇIRTI

Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülürler. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyir:

– Çırtı, çırtı!

Sağdakı uşaqlar cavab verir:

– Can çırtı!

Soldakı uşaqlar deyir:

– Bizim çırtı sizin çırtiya yalan dedi.

Sağdakı uşaqlar deyir:

– Kimin saqqalına yaraşır?

Soldakı uşaqlar deyirlər:

– Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır.

Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar. Başçıya çatana qədər irəliləyirlər. Başçı yenə əvvəlki sözləri təkrar edir; sol ayağını sağ ayağının barmaqları üzərinə qoyub, iki dəfə fırlanır. Uşaqlar əvvəlki qaydada geri çəkilirlər.

Başçı sağ əlini ayağının çəçələ barmağının üstünə qoyur. Hamı başçı kimi edir, baş barmaqlarının ucu ilə başçının yanına gəlirlər. Başçı əl baş barmağını burnunun ucuna qoyub deyir:

– Çırtı, çırtı!

Uşaqlar ona cavab verirlər:

– Can çırtı!

Uşaqlar yenə geri çəkilirlər. Bu dəfə başçı sol əlinin baş barmağını qulağına verir. Uşaqlar da onun kimi edib, başçıya yaxınlaşırlar. Başçı deyir:

– Çırtı, çırtı!

Sağ tərəfdəki uşaqlar cavab verirlər:

– Can çırtı!

Başçı deyir:

– Bizim çırtı sizin çırtiya yalan dedi.

Sağdakı uşaqlar deyirlər:

– Kimin saqqalına yaraşır?

Başçı deyir:

– Hər kəs tez qaçmasa, onun saqqalına yaraşır.

Hamı nişan qoyulmuş yerə qaçır. Kim geridə qalsa, ona deyirlər:

– Tısbaga tis, boynunu qış!

Oyun axıra çatınca, heç kəsin ixtiyarı yoxdur ki, özü istədiyi kimi hərəkət etsin. Qaydanı pozanlar töhmətlənib oyundan çıxarılır. Hami başçının əmri ilə hərəkət edir, nizam-intizama tabe olur.

## MƏRƏ

Uşaqlar halay gəlmək şərti ilə iki dəstəyə ayrırlar. Oyun iştirakçıları özlərinə gizli ad qoyub, iki-iki gəlib mollaların (başçıların) qarşısında dururlar:

– Halay, halay!

Mollalar deyərlər:

– Haldix, qıldix.

Uşaqlardan biri deyər:

– Kimə çaylar qurudan, kimə dağlar dağıdan.

Mollalardan biri cavab verər:

– Mənə dağlar dağıdan.

Özünə şərti olaraq “dağlar dağıdan” adı qoyan uşaq bir mollaya, “çaylar qurudan” da o birisinə düşür.

Bu minvalla uşaqlar iki yerə ayrırlar. Uzaqda bir daş nişan qoyular. Hər dəstədən biri qaçıır. Kim tez gedib əlini daşa vurar və mollasının yanına tez qayıdarsa, qələbə çalar. Kim geri qalsa, başı qapazlanıb sıradan çıxarılır.

## MOLLA, HARAY

Uşaqlar halay gəlmək yolu ilə mollalar (başçılar) arasında iki dəstəyə ayrırlar. Mollalardan birinin gözünü yumurlar. Gözü açıq mullanın dəstəsində olanlar qaçıb gizlənlərlər. Gözüyüməlu mullanın uşaqları mətədə oturlurlar. O, gözünü açır, gizlənən uşaqları mollaşı ilə uşaqları ax-tarmağa başlayır. Hər yerdən keçidkədə gizlənən uşaqların mollaşı bərk-dən xəbərdarlıq edir. Məsələn, “Bulağın yanından keçidik”, “Dərəni o taya adladıq”, “Əlimin evinin yanındayıq” və i.a. Bu xəbərdarlıqdan məqsəd gizlənən uşaqların möhkəm gizlənməsi, gözə görünməməsidir.

Əgər axtaran molla gizlənən uşaqlardan birini görsə oyunu udmuş olur. Gizlənən uşaqlar onun gözünə görünmədən qaçıb mətəyə gəlsələr, onları axtaran mullanın uşaqları ağız-ağıza verib bərkdən “Molla, haray, molla, haray!” – deyə qışqırışırlar. Axtaran molla onların mətəyə girməsini görməsə, gizlənən tərəfi udur.

## **YOLDAŞ, SƏNİ KİM APARDI?**

Halay-halay getmək yolu ilə uşaqlar mollalar (başçılar) arasında iki dəstəyə ayrılırlar. Sıra ilə dal-dala düzülürler. Geridə düzülmüş dəstədən bir uşaq gelir, onlardan birinin arxasından irəli itəleyib aparır. Aparılan uşaq geri baxmamalı, ancaq himlə onu aparan uşağı tanımlıdır.

Yoldaşlarından biri aparılan uşaga bərkədən deyir:

– Yoldaş, səni kim apardı?

Uşaq aparanı tapa bilsə, onu da götürüb öz yoldaşlarının içində qayıdır, dəstədə bir nəfər artır. Yox, uşaq tapa bilməsə, aparan uşaq onu götürüb öz dəstəsinə qayıdır. Bu qayda ilə oyunda uşaqların hamısı iştirak edir. Hansı dəstənin uşaqlarının hamısı o biri dəstəyə keçsə, o dəstə uduzmuş olur.

## **QƏZMƏDAŞ**

Bu oyunu iki və ya dörd uşaq oynayır. Hər uşaq beş balaca daş hazırlayırm. Qürrə (çöp) atıb oyuna başlayırlar. Oyuna başlayan daşın birini əlində saxlamalıdır ki, buna saqqanı deyərlər. Saqqanı göye tullayıb ov-cunun içində olan daşları yerə tökməli, saqqanı göydə tutmalıdır. Əvvəl saqqanı yuxarı tullamaqla daşları bir-bir ovcuna yiğmalıdır. Əsas şərt ondan ibarətdir ki, daş götürürərkən nə başqa daşa dəyməli, nə də saqqanı yerə düşməlidir. İki əllə götürmək və saqqanı tutmaq olmaz.

Daşları bir-bir götürüb qurtarandan sonra yerə tökməli, yuxarıdakı şərtlərə əməl etmədən daşları yerdən iki-iki, sonra üçün birdən, birini tək, sonra dördünü də birdən götürməlidir.

Bunlar qurtarandan sonra daşları bir-bir iki barmağın arasından keçirməli və barmaq arasından, keçirilmiş daşların hamısını bir yerdə götürməlidir.

Sonra daşlar barmaqların hamısının arasından bir-bir keçirilməlidir. Bu şərti də bitirib, daşları bir qarış məsafədə bir-birindən aralı qoyurlar. Saqqanı yuxarı ataraq yerdəki daşları sürüşdürüb birdən götürməlidir.

Saqqadan başqa bir daş ovucda saxlanılır. Saqqanı yuxarı atıb tutmaqla daşın birini ovcundan yerə salıb, cəld birini yerdən götürməlidir ki, buna yumurtlamaq deyərlər. İki-iki və üç-üç daşı yerə salıb, birini götürmək lazımdır. Bundan sonra şaqqıldama gəlir. Yəni, daşları yerdən bir-bir ovcuna yiğirlər. Axırda yoldaşı bir daşı işdaş təyin edir. O daş əl dəyilməmiş qalır. Bu işdaşı birdəfəliyə barmaqların arasından

keçirmək lazımdır. Bunların hamısını səhvsiz, bir dəfəyə oynaya bilən qalibiyət qazanır. Daşı yerdən götürə, barmaq arasından keçirə bilməyən, saqqanı yerə salan və daşı götürərkən, əlini başqa daşa vuran uduzmuş olur.

## MOZ-MOZU

Bu oyunda üç nəfər iştirak edir. Uşaqların bir yumru, bir yastı daşı olur. Onlar bir-bir yastı daşla yumru daşı vururlar. Yumru daş vurulanda nə qədər gedərsə, o məsafəni addımla ölçürlər. Şərt qoyulan məsafəyə kim qabaqcə daşı, vurub apararsa o, oyunda udmuş olur.

## BƏNÖVŞƏ

Uşaqlar özlərinə iki başçı (molla) seçirlər. “Halay-halay” gəlməklə iki dəstəyə ayrırlırlar. Dəstələr bir-birindən yüz addım aralı əl-ələ tutuşub dayanırlar. Başçılardan biri o birisinə deyir:

– Bənövşə!  
O birisi cavab verir:  
– Bəndə düşə!  
Əvvəlki molla deyir:  
– Bizdən sizə kim düşə?  
O biri molla uşaqların birinin adını çəkib deyir:  
– Əli, yaxud, Qəmər düşə!  
Əli, ya Qəmər cərgədən ayrılib, yüyürə-yüyürə əl-ələ tutmuş uşaqların səfini yarmalıdır. Burada güclülük əsas şərtlərdəndir. Əgər oyunçulardan biri güc verib əl-ələ tutmuş uşaqların əlini bir-birindən ayırsa, o biri tərəfə keçə bilsə, bir uşaq da götürüb yenə öz əvvəlki yerinə qayıdır. Yox əgər keçə bilməsə, orada qalmalı, o dəstəyə qoşulmalıdır. Hansı tərəf uşaqların hamısını öz tərəfində saxlaya bilsə, o dəstə oyunda qalib gəlir, o biri tərəfi töhmətləyir.

## ARTIRMA

Uşaqlar iki dəstəyə ayrırlırlar. Qürrə (çöp) atırlar. Qürrə hansı dəstəyə düşsə, o dəstə aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu minvalla sira əvvəldən artır,

axırdan azalır. Məsələn, uşaqların hər dəstəsində on uşaq olarsa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstündən hoppanıb, özü onların sırasında aşağı əyilir. Hami atılıb qurtarandan sonra, aşağıya əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-birayağa qalxıb, aşağı əyilən uşaqların üstündən hoppanırlar. Bu minvalla oyun davam edir.

## GÖZBAĞLAYICI

Uşaqlar yenə də iki dəstəyə ayrılırlar. Başçıları növbə ilə uşaqların gözlərini möhkəm bağlayıb meydana buraxırlar. Bir uşaq daş çapqıl-dadır və ya səs çıxarıb qaçır. Gözübağlı uşaq çox əziyyətlə səs edəni tutur, gözübağlılıqdan azad olur. Tutduğu uşağın gözünü bağlayırlar. Belə-belə oyun davam edir.

## SİÇAN-PİŞİK

Uşaqlar dairəvi əl-ələ tutuşurlar. Başçı oyunçularдан birini pişik, birini də siçan adlandırır. Siçan qaçır, pişik qovur. Əl-ələ tutuşanlar siçana imkan vermirler ki, içəri girsin. Pişiyə isə yollar açıqdır. Siçan uşaqların qollarının arasından soxulub içəri girir, yenə bayıra çıxır. Nəhayət, pişik siçanı tutur. İndi də digər iki uşağın biri siçan, digəri pişik olur. Oyun davam edir.

Bu oyunun başqa variantında uşaqlar siçanı dövrənin içərisinə buraxmamalıdır. Siçan hansı uşağın qolunun altından dövrənin içərisinə giro bilsə, o, siçan olur. Pişik isə başçı tərəfindən dəyişdirilir. Bu variantda cəza siçan olmaqdır.

## DİRƏDÖYMƏ

Uşaqlar iki yerə ayrılib, bir dairəvi çizgi çəkir və qürrə atırlar. Qürrə hansı dəstəyə düşsə, o dəstə mətəyə-dairəyə girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirler. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər. Kənardakı oyuncu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara

bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyesiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqalarını qorумalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olur. Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb, götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.

## MƏRƏKÖÇDÜ

Bu oyunu iki və ya dörd uşaq oynayır. Dairə şəklində hər uşağı üç mərə (çala) düzəldirlər. Hərə 21 balaca daş götürür, daşları iki-iki saymaqla mərə-mərə paylayıb yiğir. Say aşağıdakı kimidir:

– Dana, dana, qır dana, iki öküz, bir dana.

Hər mərəyə yeddi daş yiğirlər. Qürrə atıb oyuna başlayırlar. Qürrə düşən uşaq daşlardan mərənin içində birini saxlayır, qalanlarını mərələrə paylayır. Adamın sayına görə daş udmaq olar. Müqabil tərəfin mərələrində bir və ya üç daş varsa, paylayan adamın daşı da bir və ya üç daşlı mərələrdə qurtarır, deməli, daşlar cütləşirsə o həmin daşları udmuş olur. İlk udmuş daşa metrik deyirlər. Hansı uşaq başqa bir uşaqdan yeddi və ya çox daş udsa, daşlar onun olur, o birinin mərəsi və daşları azalır. Belə-belə hər kəsin bütün mərələri boşaldıqda o, sıradan çıxır.

## DƏSMALALDI, QAÇ

Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır və dəsmalını oyunçulardan birinin arxasında yerə qoyur. Başçı uşaqlardan soruşur:

– Dəsmal kimin arxasındadır?

Uşaq dəsmalin öz arxasında qoyulduğunu bilməsə, onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülen uşaq başqa birisinin üstünə yixila bilsə onu azad eləyir, üstünə yixıldıği oyunçunu onun yerinə ortaya çıxarıb təpiklə vururlar. Belə-belə uşaqlar hamısı ortaya çıxmalo olur. Özünü möhkəm müdafiə edib, ortaya çıxmayan qalib gəlir.

## GİZLƏNPAC

Uşaqlar iki dəstəyə ayrılırlar. Bir dəstədə olanların gözlərini bağlayırlar. O biri dəstədəki gözüəçiq uşaqlar qaçıb gizləndikdən sonra, onların gözlərini açırlar. Bu oyuncular gizlənənləri axtarmalı, həm də başçının yanını, mərəni nəzərdən qaçırmamalıdırlar. Qaçıb gizlənən uşaqlar onların gözlərinə görünmədən özlərini başçının yanına, mərəyə salsalar, oyunda qalibiyət qazanır, o biriləri töhmətlənirlər. Qaçıb başçının yanına gəlmədən yaxalansalar, məğlub olur, töhmətlənirlər.

## LALDİN MƏZ

Uşaqlar oyunu idarə etmək üçün özlərinə başçı seçirlər. Oyuncular cərgəyə düzülür. Burada danışmamaq əsas şərtdir. Gülüb danışan və səs çıxaran uduzmuş olur. Uşaqları danışdırmaq və güldürmək üçün başçı hər vasitəyə əl atır. Çubuğu yerə vurub deyir:

— Bu yer qoruqdur, qoruqdur. Heç kəsin bura gəlməyə ixtiyarı yoxdur.

Heç kəs dinmir. Başçı bir az dayanır. Gülməli, məzəli hərəkətlər edir. Meymun kimi mayallaq aşır, ağız-gözünü büzür. Uşaqlardan biri özünü saxlaya bilməyib gülür. Səs çıxaran uşağı yamsılayan başçı çubuqla onu vurur. Başqa uşaqlar da başçının sözünü təkrar edib, danışan və ya güləni çubuqla vururlar. Uşaqlardan biri nə səs çıxarsa, yaxud hansı sözü ağızından qaçırsa, başçı da eynən təkrar edib onu vuracaq. Qalan oyuncular da bunu təkrar etməlidir. Susub bitərəf dayanan olsa, onu da araya çəkib döyürlər. Başqa bir uşaq danışanda, əvvəl döyünləni azad edib, onu döyməyə başlayırlar.

Bu qayda ilə oyun çox fəal və şən keçir.

## HOFBANA-HOFBAN

Uşaqlardan biri çöpatma və ya sayma qaydası ilə oyun başçısı seçilir. Başçı uşaqları iki dəstəyə ayırır. Sağdakı uşaqlardan birinə bir şey uzadıb deyir:

— Al bunu!

Sağdakı uşaqlardan biri soruşur:

— O nədir?

Sağdakı uşaqlardan biri deyir.

– Hofbana hofbandı. Kim “hofban” deyə bilməsə, “hofba hofba”, ver yoldaşına, “hofbana hofban eləsin” sözlərini deməlidir.

Yuxarıdakı sözləri uşaqlar dövrə vurub bir-bir deyir, başçının yanına yüyürülər. Başçının yanına çatınca hər kəs həmin sözləri söyləyə bilməsə, hərə ona bir lopuğ vurur.

## TURNAVURDU

Bu oyunu həm qızlar, həm də oğlanlar oynayırlar. Uşaqlar iki bərabər dəstəyə ayrılırlar. Hər dəstənin bir başçısı olur. Dairəvi cizgi çəkirlər. Dəstələrdən birindəki adamların sayı qədər turna eşirlər (dəsmalı eşib ucuna kəndir bağlamaq). Başçılardan biri ovcuna bir şey alır, əllərini bərk yumub o biri başçıya uzadır. Başçı şeyin hansı əldə olduğunu tapsa, qalib gəlir; əlini yuman başçının dəstəsi turna çəkilən dairəvi cizgiyə girir. Kənardə qalan qalib dəstə cizgidəki turnaları götürməyə çalışır. Götürə bilməsələr onları döyürlər. İçəridəkilər kənara çıxır, kənardakılar cizgi içərisinə girirlər. Burada oyun turnanı ələ keçirmək uğrunda mübarizədən ibarətdir. Turnanı ələ keçirənlər qalib gəlir.

## MİYANÇI VƏ ÇÖMÇƏBAŞI BƏZƏMƏ

Uşaqlar iki dəstəyə ayrılırlar. Hər dəstənin bir başçısı olur. Adı bir çömçənin başını bəzəyirlər. Püşk atırlar. Püşk hansı dəstəyə düşərsə, oyunu o dəstə başlayır.

Oyunçuların növbə ilə gözlərini bağlayırlar. Digər dəstədən bir nəfər çömçəni əlinə alır. Çömçənin başına zinqirov salırlar. Əlində çömçə olan uşaq ağacla çəkilmiş cizgi içərisində o tərəfə bu tərəfə qaçır, çömçəni tərpədərək zinqirovu səslədir. Gözübağılı elə cəld hərəkət etməlidir ki, zinqirovun səsi çıxan kimi, həmin oyuncunu tutsun. Zinqirov on dəfə səslənməlidir. Bu on dəfədə heç kəsi tuta bilməsə gözünü açıb, ona 10 lopuğ vururlar. Əgər tuta bilsə, çömçəgəzdirənə 10 lopuğ vurub çömçə götürməkdən məhrum edirlər.

Uşaqların hamısı bu əməliyyatı edir. Hansı dəstənin uşaqları zinqirov çalanlardan az tutubsa, o dəstənin başçısı töhmətlənib çıxarılır, yerinə başqa başçı qoyulur. Bu oyun 5 dəfə təkrar edilir.

## ZORXANAÇILIQ

Uşaqlar iki dəstəyə ayrılırlar. Hər dəstənin bir başçısı olur. Ortaya təxminən 3-4 kiloqram ağırlığında ağac və ya toppuz qoyulur. Püşk düşən dəstənin uşaqları bir-bir ortaya çıxmali, bu toppuzların hərəsini bir əlinə götürüb, yavaş-yavaş yüzü sayınca əllərində firlatmalıdırlar. Yüzü sayınca qurtarınca, həmin toppuzu firlada bilməyənlər sıradan çıxarılib töhmətlənmək üçün hazırlanmış yerdə saxlanırlar. Hər iki dəstənin uşaqları bir-bir sınaqdan keçirilir. Hansı dəstədən çox uşaq toppuzları yüz sayınca hərləyə bilməyiblər, o dəstə məğlub hesab edilir.

## ŞƏNGƏLA

Uşaqlar dairəvi əyləşirlər. Başçı əlində çubuq oyuna başlayır. Uşaqlar hamısı əl çalıb deyir:

– Şəng, şəng, şəngəla a... Qam əlləmi əlləla, ağam əlləli əlləla.

Başçının hərəkətlərini uşaqlar da təkrar etməlidir. Təkrar edə bilməyən töhmətlənir.

## DƏYİRMAN

Uşaqlar dairəvi əyləşirlər. Başçı əlində çubuq, başıpapaqsız ortada dayanır. Qalan uşaqların başında papaq olur. Başçı çubuğu yerə vurub uşaqları qorxudur. Hami əl çala-çala deyir:

– Tağı-tağı, tağbatağı...

Bu sözleri 4-5 dəfə təkrar edəndən sonra, başçı sağdan bir uşağın papağını götürüb öz başına qoyur. Papağı götürülən uşaq da yanında olan uşağın papağı götürüb öz başına qoyur. Bu hərəkət dairənin sonuna qədər gedir. Bu minvalla papaqgötürmə 4-5 dəfə dövrə vurur. Papaqlar tez-tez hərlənir, uşaqlar əl vurub “Tağı-tağı, tağbatağı” deyirlər. Oyun qızışır, papağın hərlənməsi bir növ dəyirman daşının hərlənməsinə bənzəyir. Oyunun şiddetli yerində başçı əlini başına qoyub çağırır:

– Dağğa... dağğ...

Bu zaman hər kəs başındakı papağı bərk saxlamalıdır. Başıaçıq qalana hərə bir çubuq vurur. Başçı çubuğu nə cür vurursa, qalan uşaqlar da elə vurmalıdırular.

## OYUN-TAPMACA

Dəstə başçıları bir quşu müəyyən edib, əl hərəkəti ilə uşaqlara deyirlər:

Bir nəfər: – Bir quşum var bir belə...  
Hami: – Lov gələ ha, lov gələ.  
Bir nəfər: – Dimdiyi var bir belə...  
Hami: – Lov gələ ha, lov gələ.  
Bir nəfər: – Quyruğu var bir belə...  
Hami: – Lov gələ ha, lov gələ.  
Bir nəfər: – Qanadı var bir belə...  
Hami: – Lov gələ ha, lov gələ.  
Bir nəfər: – Ayaqları bir belə...  
Hami: – Lov gələ ha, lov gələ.  
Bir nəfər: – Başı var bir belə...  
Hami: – Lov gələ ha, lov gələ.  
Bir nəfər: – Gözləri var bir belə...  
Hami: – Lov gələ ha, lov gələ.  
Bir nəfər: – Kəkili var bir belə.  
Hami: – Lov gələ ha, lov gələ.  
Bir nəfər: – Boynu var, bir belə...  
Hami: – Lov gələ ha, lov gələ.  
Bir nəfər: – Tapsa kim bu heyvanı,  
Alacaq o, meydani.

Dəstəyə bölünən uşaqların hansı söylənən quşu tapsa, o, oyunda qalib gəlir.



*Xalq*  
*tamaşaları*



## **ƏKƏNDƏ YOX, BİÇƏNDƏ YOX, YEYƏNDƏ ORTAQ QARDAŞ**

Bayram günlərində, xüsusilə Xıdır Nəbi, axır çərşənbə və Novruz bayramında keçirilən şənliklər zamanı ifa edilir. Sazandalar çalır, xanəndə oxuyur və adamlar oynayırlar. Məclisə komik, məzəli tamaşa lazımdır. Bunlardan biri və ən məzmunlusu “Əkəndə yox,bicəndə yox, yeyəndə ortaq qardaş” adlı xalq tamaşasıdır.

Oyunda iki qardaş, bir mülkədar və iki öküz iştirak edir. Sazandalar köməkçi rollardadır.

### I

Tamaşaya başlamazdan əvvəl məclisi idarə etmək üçün, bir nəfər bəy (toybaşı) seçilir. Bəy məclisdə asayış yaradır və özünə bir neçə köməkçi götürür. Köməkçilər bəyin əmri ilə, böyük bir meydança düzəldirlər. Meydançaya bir cüt qoyurlar. Bəzəməkdə məharəti olan xüsusi adam iki nəfəri geyindirir, üzlərinə un sürtür və qarınlarının üstündən, paltarlarının altından bir qalın yastıq qoyub üstdən örökən ilə bağlayır. Onların paltarlarından nal, çomçə və s. asır, başlarına isə balqabaq, yaxud keçədən tikilmiş papaq qoyurlar. Adamları elə geyindirirlər ki, baxan kəs istər-istəməz gülməyə başlayır. Bundan əlavə, başqa iki nəfəri elə geyindirirlər ki, öküzə oxşayır. Paltardan və ağacdən öküz müqəvvəsi düzəldib ortaya salırlar.

Camaat cərgə ilə oturub aramsız gözləyirlər. Birdən kosa kimi gevindirilmiş iki nəfər iki öküzlə gəlib meydançaya çıxır. Bunlardan biri bərkədən qışqırır:

– Ay yer iyəsi, ay yer iyəsi!

Bir nəfər mülkədar paltarı geyinmiş qarnıyoğun, yekə bıgli adam çıxıb deyir:

– Ədə, pezi oğlu pezi, yavaş qışqırsana!

Kosalar mülkədarı görən kimi özlərini komik vəziyyətdə düzəldərək kürəklərini ona çevirib, əsgəri qaydada təzim edirlər. Sonra kosalar mülkədara sarı çəvrilib deyirlər:

– Başqa padşahın ölkəsindən didərgin düşüb bura gəlmüşik. Xali qalan torpaqlardan ver, haqqı ilə əkək.

Kosalar ikisi də danışır. Büyük kasanın acıgi tutur, kiçiyin ağızına bir şillə vurub deyir:

– Ağsaqqal olan yerdə... saqqal danışmaz. Mətləbin qisası, bizə haqqı-bəhrəsi ilə bu xali qalan yerdən ver, kasıbılıq eləyək.

Mülkədar öskürüb bığlarını eşir, sonra onlara deyir:

– Təfriqə olduğunuz üçün yazığım gəlir, bu yerdən sizə verərəm. Ancaq gərək məhsulun hər çuvalından bir çanağı sizin, qalanı mənim...

– Ay ağa, insafın olsun, mürvətin olsun, barı üçdə birini bizə ver.

– Mənim yerimin qiyməti elədir. İcareyə götürmürsünüz, tez buradan əkilin, – deyə mülkədar kosaları itələyib uzaqlaşmaq istəyir.

– Ay ağa, bir dayan, altıaylıq olma! Mümkündürsə, çuvala iki çanaq ver.

– Elə söhbət yoxdu. Tez buradan əkilin...

– Yaxşı, razıyıq, onda bir cüt öküz, bir cüt də vəl ver.

– Yox, sizə bir arvad da verərəm. Bir zəy də vermərəm, kefinizdi qalın, kefinizdi gedin.

– Yaxşı, razıyıq,ancaq bu şərtనən ki, taxılın döyülməsi sənin hesabına olsun.

Mülkədar özündən çıxıb onları itələyir:

– Yox, yox, olmaz, mənancaq buğdanın durusundan götürəcəyəm.

Deyəsən alverimiz baş tutmayacaq. Yaxşısı budur əkilib gedəsiniz.

– Ay canım, qoy sözümüzü qurtaraq. Yaxşı, sən deyən olsun.

Mülkədar meydançadan bir qədər yer ayırıb onlara verir və özü çıxıb gedir. Kosalar yeri əkməyə hazırlaşırlar. Böyük kosa deyir:

– Qardaş, sən hodaq ol, öküzləri sür, mən də majkal olum.

Xırda qardaş öküzlərin yanına gəlir, əlini qoynuna qoyub kənarda durur. Böyük qardaş deyir:

– Qardaş, niyə cehizi bitməmiş qız kimi kənarda dayanmışan? Körpüdə karvanını kəsməyiblər ki, əlini qoynuna qoymusan? Sən öküzləri qos, mən cütü hazırlayıym.

Xırda qardaş qas-qabağını töküb, ağlamsına-aglamsına cavab verir:

– Başım ağrıyrı, azarlamışam.

Böyük qardaş öküzləri qosur, həm majı tutur, həm də öküzləri sürür.

Xırda qardaş da yerə uzanıb, üstünə bir cindir çapit çəkərək yatr. Böyük qardaş yeri əkib öküzləri açır, tez qardaşının yanına yürüüb deyir:

– Yaziq qardaşım, səhərdən azarlayıb, hələ yaxşı olmayıb.

Əlini qardaşının alınına qoyur, sonra yerə oturur, bir dəsmal arasından çörək çıxardır, qabağına qoyur. Bir tikə ağızına almamış, xırda qardaşı yerdən sıçrayıb əlini çörəyə atır və yeməyə başlayır.

- Qardaş, mən yaxşı oldum, – deyir.  
Böyük qardaş bir neçə tikə almamış, xırda qardaş çörəyin hamısını  
yeyib qurtarır.  
– Qardaş, sən lap yemək azarlısı imişsən ki? Vay dədə vay, məni  
də az qala yemişdin.  
Birinci hissə bununla bitir.

## II

Həmin yerin üzərinə göy ot töküb çəmənlik və xəsillik kimi düzəldirlər. Qardaşlar əllərində bel gəlirlər. Onların yerişi, hərəkətləri və geyimləri adamları güldürür. Çariqlarını çıxardıb bellərinə sancırlar, sonra qıçlarını çırmalayırlar. Böyük qardaş deyir:

– Qardaş, o tərəfi sən suvar, bu tərəfi də mən suvarım. Böyük qardaş başını aşağı salıb zəmini suvarmaqdə olur. Xırda qardaş böyük qardaşa diqqətlə baxır və bərkdən qışqırı:

– Vay dədə vay, bel ayağımı kəsdi, deyə əlini gözlərinin üstünə qoyub yalandan ağlayır. Böyük qardaş beli yerə atıb onun yanına yürüür və cindirdən-zaddan çıxarıb ayağını sariyır. Xırda qardaş hərədnəbir ayağını çəkib qışqırı:

– Ay, ayağım ağrıyır, tərpətmə!

Böyük qardaş da üfürə-üfürə onun ayağını sariyır. Sonra çox çətinliklə qardaşını dalına alıb, zəmidən kənara çıxarır, yerə uzadıb üstünə bir cindir örtür.

Böyük qardaş özü təkcə zəmini suvarır. İşini qurtarandan sonra qardaşının yanına gəlir, ona bir az yemək verir və dalına alıb aparır.

## III

Düzə küləşdən, çöpdən sancırlar, yetmiş zəmiyə oxşadırlar. Qardaşlar döşlərinə önlük, əllərinə əlcək, barmaqlarına barmaqlıq taxaraq, çini götürüb gəlirlər. Böyük qardaş taxılı biçməyə başlayır və xırda qardaşı məcbur edir ki, o da biçsin. Xırda qardaş yalandan bir neçə əlcəm biçir. Sonra birdən:

– Vay dədə vay, sancılanmışam! – deyə qarnını qucaqlayıb yerə yixılır və əllərini gözünə qoyub hönkürtü ilə ağlayır.

Böyük qardaş belini yuxarı qaldırıb deyir:

– Cəhənnəmə sancılan, gora sancılan, sənin kimi qardaşın ölməsi qalmasından yaxşıdır.

Böyük qardaş acıqlı onun yanına gəlib bir neçə təpik də vurur, sonra qayıdır özü təkbaşına biçməyində davam edir. Böyük qardaş biçə-biçə bir neçə bayati oxuyur:

Biçinci bafa bağlar,  
Biçdikcə bafa bağlar.

Böyük qardaş işini qurtarır, getmək istəyir. Lakin ürəyi yanıb geri qayıdır. Bunu kiçik qardaş görür və bərkdən inildəməyə başlayır.

– Qardaşdır, birdən ölər, belimi sindirar. Deyəsən, gədə doğrudan naxoşlayıb, – deyə böyük qardaş onun başını dizi üstüne alır və alnın-dan öpüb ağlayır. Onu çox çətinliklə dalına alıb aparır.

#### IV

Düzdə bir xırman düzəldirlər. Xırmanın içində bir qədər küləş tö-kürlər. Qardaşlar “öküzləri” götürirlər, boyunlarına boyunduruq salıb, qoşurlar. Böyük qardaş deyir:

– Qardaş, sən vəli sür, mən heşanı çeviririm.

Xırda qardaş qaş-qabağını tökə-tökə vəlin üstünə çıxır, böyük qardaş da yaba ilə heşanı çevirir. Xırda qardaş bir neçə baş sürəndən sonra, böyük qardaşın gözünü oğurlayıb qaçıır, adamların dalında uza-nıb yatır. Böyük qardaş heşanı çevirəndən sonra görür ki, xırda qardaş yoxdur. Çox axtarır, onu tapmir, axırdı geri qayıdır özü öküzləri sürür və döyüb qurtarır. İndi heşanı sovurmaq lazımdır. Xırda qardaş da ba-şını küləşin üstünə qoyub yatmışdır. Milçəklər, ditdili onun üz-gözünü sancır. Dik atılıb, şapalaqla üzünə və boynuna vurur. O tərəf-bu tərəfə aşır. Milçək, ditdili onu rahatlanmağa qoymur.

Böyük qardaşa kömək lazımdır. Heşanı təkcə çıxara bilmir. O, yenə qardasını axtarmağa başlayır. Ora-bura, axırdı onu tapır. Böyük qardaş onu tərpədib çağırır. Kiçik qardaş da əli ilə boynuna, üzünə vurur və gözüyümulu deyir:

– Köpək oğlunun ditdilisi, milçəyi qoymur bir az yataq.

Böyük qardaş nə qədər çalışırsa, onu durğuza bilmir, axırdı acıq eləyib deyir:

– Məndən taxıl alsan, öyünəsən...

Böyük qardaş heşanı qurtarır buğdanı xırmanın içində toplayır. O, mülkədarın payını ayırır, yerdə qalanı çuvallara yiğmaq istəyir. Bu zaman kiçik qardaş yerdən qalxıb, xoruzlana-xoruzlana onun yanına gəlir:

- Qardaş, buğdanı bölək, mən payımı aparım, – deyə ağaçını tovlayır.  
Böyük qardaş onun üstünə qızıb deyir:
- Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Sənə bir dən  
də vermərəm. Bəs indiyə qədər haradaydın?
- Sən ölüsən, elə şey yoxdu, yarı bölgəcəyik qardaş malı kimi. Razi  
olmasan hamısını aparacağam.
- Aparmasan, özünə qurban olasan.

Çuvalın bir ucundan böyük qardaş, bir ucundan isə xırda qardaş çəkir. Axırda ağacları götürüb dava eləməyə başlayırlar. Onlar bir-birinin qarnına vururlar. Hər dəfə ağaç dəyəndə yixilirlər. Bu minvalla bir-birinə 15-ə qədər ağaç çəkirlər. Axırda böyük qardaş kiçiyə elə bir ağaç vurur ki, o, yerə yixilir, qalxa bilmir...

## V

Böyük qardaş geyinib-kecinmiş halda ortaya çıxır. Xırda qardaş isə cir-cindir içindədir. Xırda qardaş indi dilənci olmuşdur. Hər kəsə əl açırsa, heç kəs ona kömək etmir, onu mənalı sözlərlə rədd edirlər. Öz qardaşına yanaşır.

Böyük qardaş: – Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş,  
– deyə kürəyini ona tərəf döndərib təsbeh çevirə-çevirə gedir. Tamaşa burada bitir.

## KOS-KOSA

Bayram günlərində cavanların və uşaqların ən sevdiyi və çox yayılmış oyunlardan biri də “Kos-kosa”dır. Cavanlar bir yerə toplaşırlar. Bir nəfər zirək və hazırlıqab oğlana tərsinə kürk geyindirirlər, üzünü möhkəm-möhkəm unlayır, başına bir uzun motal papaq qoyur, ayaqlarının altına ayaq formasında ağaç sariyırlar. Boynuna zinqirov salır, paltarının altından qarnına yastıq bağlayır, bir çömçəni qırmızı bəzəyib əlinə verir və qapı-qapı gəzdirib, oynadaraq pay toplayırlar. Kosanı gəzdirənlər bu mahnimı oxuyurlar:

Ay kos-kosa, gəlsənə,  
Gəlib salam versənə.  
Çömçəni doldursana,  
Kosanı yola salsana.

Ay uyruğu-uyruğu,  
Saqqalı it quyruğu.  
Kosa bir oyun eylər,  
Quzunu qoyun eylər.  
Yığar bayram xonçası,  
Hər yerdə düyüñ eylər.

Novruz-novruz bahara,  
Güllər-güllər nübara.  
Bağçanızda gül olsun,  
Gül olsun, bülbül olsun.  
Bal olmasın, yağı olsun,  
Evdəkilər sağ olsun.  
Xanım dursun ayağa,  
Kosaya pay versin ağa.

Mərmər hovuzun dörd qırağında,  
Bülbüller oxur şax budağında.  
Hər nə istəsəm Xudadan allam,  
Dəllək dükəni yadına sallam.  
Dəllək dükəni tamam çırąqban,  
Nağara çalıb kəsərik qurban.

Qurbanım olum, yaşıł çuxalı,  
Dərbəndli isən, yoxsa buralı?  
Bağçanızda gül olsun,  
Gül olsun, bülbül olsun.  
Bal olmasın, yağı olsun,  
Evdəkilər sağ olsun.  
Xanım ayağa dursun,  
Kosaya da pay versin.

Mahnı qurtaran kimi kosa “kosa öldü”, – deyib yerə yixılır. Bu zaman ona aşağıdakı kimi suallar verib, cavab alırlar:

- Kosa, haradan gəlirsən?
- Dərbənddən.
- Nə gətirmisən?
- Alma.
- Almanın neylədin?
- Satdım.

- Pulunu neylədin?
- Öküz aldım.
- Öküzü neylədin?
- Vurdum, öldü.

Kosanın bu sözündən sonra yoldaşları birlikdə bu mahnını oxuyurlar:

Başın sağ olsun, kosa,  
Ərşin uzun, bez qısa,  
Kəfənsiz ölməz kosa.

Bundan sonra da kosaya çoxlu suallar verib cavab alır və bu mahnını oxuyurlar:

Bazarda həsir, Məlik Salmanı,  
Göydə yel əsir, Məlik Salmanı,  
Kosam tələsir, Məlik Salmanı.

Bazarda üzüm, Məlik Salmanı,  
Nimçeyə düzüm, Məlik Salmanı,  
Bir ala gözüm, Məlik Salmanı.

Kosanı tez yola sal,  
Onun ürəyini al,  
Qoy desin, salamat qal!

Ev yiyesi yerindən gec dursa, oyunçular ağız-ağıza verib deyirlər:

Ay kos-kosa, gəlmisən,  
Gəlmisən meydana sən.  
Almayınca payını  
Çəkilmə bir yana sən.  
Beş yumurta payındı,  
Olmaya almaysan.  
Mənim kosam oynayır,  
Gör necə dingildəyir.  
Ona qulaq asanın  
Qulağı cingildəyir.  
Mənim kosam canlıdı,  
Qolları mərcanlıdı.  
Kosama əl vurmayıñ,  
Kosam ikicanlıdı.

Əmiri börk başında,  
Qələm oynar qasında,  
Yüz əlli beş yaşında,  
Lap, lap cavandı kosam!

Mahnıdan sonra kosaya pay verirlər. Oyunçular kosanı o biri evə aparırlar. Belə-belə kosa bütün evləri gəzir, yiğdiqları şeyləri düzəlt-dikləri evə götürür, şənlik keçirirlər.

Sonra iki nəfər kosa olur. Hərəsinin qarnına bir yastıq bağlayırlar. Əllərinə isə yekə ağac verirlər. Keçi donuna salınmış bir adamı ortaya çıxarırlar. Keçinin yanında da bir adam olur. Kosalardan biri bu adama deyir:

- Qardaş, bu keçini satırsanmı?
  - Bəli satıram.
  - Neçəyə verirsən?
  - Yayda lopuğa, qışda topuğa.
  - Yaxşı, razıyıq, yayda gəlib lopuğunu alarsan, qışda da topuğunu.
- Kişi keçini kosalara verib gedir. Kosalardan biri deyir:
- Keçi mənimdi.
  - O biri deyir:
  - Yox, mənimdi.

Bunların davası düşür, bir-birinin qarnına ağacla budamağa başlayırlar. Hansı kosanın qarnına ağac dəyişsə o, yerə yixilib yenə ayağa qalxır. Başları çarpışmağa qarışanda keçi qaçıır. Kosalar birdən baxıb keçini görmürlər. Ondan-bundan keçini sorușurlar, gördüm deyən olmur. Yerə oturub ağız-gözlərini gülməli şəklə salıb ağlayırlar (oyun burada gülüşmə içinde sona çatır).

## KOS-KOSA

(*Lənkəran variantı*)

Cavanlar yoldaşlarından birini kosa şəklində bəzəyirlər. Üzünə maska taxır, əyninə cindir paltar geydirir, belinə kəndir bağlayırlar. Kəndirin bir ucu başçının əlində olur. Kosanın üst-başına zinqirov düzürlər. Qapı-qapı gəzdirib oynadırlar, şey yiğirlər. Cavanlardan biri qaval çala-çala oxuyur:

Qorxmayın, kosa gəldi,  
Əlində hasa gəldi.  
Kosa gedər Mərəndə,  
Tamaşadan gələndə.  
Kosam min oyun eylər,  
Quzunu qoyun eylər.  
Yığar talış düyüsün,  
Mahmudun toyun eylər.  
Çarhovuzun dörd qıraqında,  
Bülbül oxur şax budağında.  
Hər nə istəsəm, Xudadan allam,  
Dəllək dükənini yadına sallam.  
Dəllək dükənini tamam çırqban,  
Məscidə gedər əlində Quran.  
Qurbanın olum, yaşıł cuxalı,  
Dərbəndlisiən sən, yoxsa buralı?

Şiş papaq başında,  
Qələm oynar qaşında.  
Kosam onbeş yaşında,  
Vay kosamın halına,  
Palan qoyun dalına.  
Kosam gedib meşkinə,  
Vədə verib beş günə.  
Gəlməyib on beş günə,  
Kosamı öldürdülər,  
Atdılar zibil yeşiyinə.

Sözlər qurtarandan sonra kosa daha tullanıb oyun çıxarmır və başçının əmri ilə “kos-kosa” dedikdə yerə yixilib küsür. Daha sonra başçı üzünü kosaya tutub ona suallar verir və cavab alır:

- Kosa, nə istəyirsən?
- Pissi (pul).
- Daha nə istəyirsən?
- Qaqqa.
- Daha nə istəyirsən?
- Billə (şirni).

Pul, şirni, yumurta və s. alıb, ev sahibinə dua eləyib gedirlər. Bəzi rayonlarda şeyləri bölüşür, bəzilərində yemək düzəldib şənlik keçirirlər.

## ƏLAVƏ

### MÜXTƏLİF EL-OBA OYUNLARI VƏ XALQ TAMAŞALARI HAQQINDA QISA MƏLUMAT

**ABANƏGAN // ABANGAN** – Xilafətə qədər, Azərbaycan ərazi-sində keçirilən Tirəgan incəsənət və peşə bayramına orta əsrlərdə verilən ad. Xalq həmin “Aban bayramı”nı müxtəlif tamaşa və kütləvi el oyunları ilə qeyd edirdi.

**ABDAL OYUNU** – Gəzərgi həyat sürüb el-oba içində müxtəlif oyun və əyləncələr göstərən dərvişlərin oyununa verilən adlardan biri və bəzən, “dərvış məclisi” anlamı əvəzində işlənən deyim. “Apdal-oyunu”, “aptal oyunu” kimi deyiliş şəkilləri də var.

**ABRİZAN // ABRİZƏGAN** – İslamiyyətdən əvvəlki Azərbaycanda yer üzündə suların yaranması və yeddiillik quraqlıq illərindən sonra yağmış əfsanəvi bir leysan yağışı şəninə keçirilən, kütləvi mərasim şənliyi. Qədim təqvimin Tir ayının 30-cu günü, (17-18 iyul) hamı əllərində müxtəlif su qabları, musiqinin müşayiəti ilə çay kənarına və ya hər hansı bir su hövzəsi yanına toplaşaraq çalıb-oynar, bir-birinin üzərinə su səpələr, bir-birini suya itələməyə çalışardılar. Ədəbiyyatda çox vaxt səhvən Tirəgan şənliyi ilə eyniləşdirilən bu bayramın “Abricahan”, “Abrizgan”, “Abpaşan” tələffüz şəkillərinə də rast gəlmək olur.

**ACITMA** – Uşaq oyunlarında birinin o birinə açıq vermək, hid-dətləndirmək məqsədilə dediyi acı söz və hərəkət. Yaxud bir dəstənin şeir, bədyə və ya oxuma şəklində, o biri dəstənin ünvanına ifa etdiyi hissə. Bunu “acıqqıcıq” və “yandığındı” da adlandırırlar.

**AÇ QAPI** – Vaxtilə Azərbaycanın cənub-qərb ərazisində, kənd şənlikləri zamanı ifa olunan yallı tipli oyunlardan. Oyun – “açılsın dəmir qapı...” oxuması ilə müşayiət olunurdu.

**ADDIMBASDI** – Vaxtilə Azərbaycanda təsadüf olunan bir uşaq oyununun adı. İcra tərzi hələlik bəlli olmasa da, oyunun adından onun nə tərzdə keçirildiyini təsəvvür etmək olar.

**ADIGÖZƏL** – Yaz mərasim şənliklərində icra olunan sözlü-nəğməli bir uşaq oyunu. İki dəstədən ibarət olan iştirakçılar qarşı-

qarşıya durub əl çala-çala, musiqinin müşayiəti ilə “ağ tərək, ağ tərək, bizdən sizə kim gərək?” – deyə bir-birilə deyişir, bir iştirakçını bu dəstədən o biri dəstəyə qatırdılar. Bənövşə oyununu xatırladan bu oyunun digər adı “ağtərək”dir.

**AFƏRİNƏGAN // AFƏRİNGAN** – (“nəzir-niyaz şənliyi” anlamadadır). Uzaq səfərə yollanmış yaxın dostun şəninə həsr olunan bir ailə şənliyinin adı. Cənubi Azərbaycan üçün daha əlamətli olan bu şənlikdə səfərdəki şəxs ilə keçirilən birləşmə günlər yada salınır, onun xoşluğu oyun və oxumalar ifa edilirdi. Uzaq keçmişin Fərvərdəgan mərasim şənliyi də məxəzəldə bəzən bu adla çağırılır.

**AĞCA QOYUNLU** – Mənşə etibarilə orta əsrlərlə bağlı olub son zamanlara kimi kəndlərimizdə el şənlikləri zamanı icra olunan kütləvi bir oyunun adı.

**AĞIR OYUN** – Oyunçu ləhcəsində 10-15 ifaçı və çalğısının iştirakı ilə keçirilən iri həcmli, uzun sürətli tamaşa verilən ad. Belə tamaşaaya “ağırtaxtalı oyun” da deyildilər. “Ağır mərəkə”, “ağır toy” ifadələri də həmin anlamda işlənən deyimlərdəndir.

**AĞIRAYAQ** – Bir adət olaraq, xalq şənliklərində ifa olunan yalılsayağı bir oyunun adı.

**AXIR ÇƏRSƏNBƏ** – Novruz şənliyi ərəfəsində, öten ilin son dörd çərşənbə günləri keçirilən cəmlə mərasimlərinə islamiyyətdən sonra verilən adlardan. Həmin mərasimlər – “ilaxır axşamı”, “ilaxır çərşənbəsi” və “çərşənbəsuri” adları ilə də qeyd edilirdilər.

**AQİ VALİDEYN** – (“ata-ananın üzünə ağ olan” deməkdir). Təninizmiş bir şəbih tamaşasının adı. Ailə tərbiyəsi ilə əlaqədar olub, ibrət məqsədi güdən bu tamaşada həyatı cəhətlər dini və faciəvi ünsürlərdən qat-qat güclü olmuşdur. “Ağvalideyn” yazılış şəkli də mövcuddur.

**ALAYLAR** – Novruz, məhsul bayramı və s. bu kimi kütləvi şənliklər zamanı küfdibi mərasim oyunu ilə yanaşı ifa olunan bir halaysayağı oyunun adı. Oyunda 8-10 qız boyunlarını qucaqlayıb bir sıraya düzülür və qarşıda durmuş 8 qızın müraciətlə bir yerdə – “alaylar, alaylar, qız bizim alaylar” – deyərək, “Bənövşə” uşaq oyununu xatırladan bir oyuna başlayırdılar. Oyun el içində “alaylar, qalaylar”, “alaydan, alaydan” və “alaylı oyunu” adları ilə də bəllidir.

**ALBUNU** – Məzəli bir uşaq oyununun adı. Oyunu idarə edən dövrə vurub oturmuş iştirakçılara növbə ilə gah əlini, gah ayağını və başqa bədən üzvlərini tərpədərək, yanındakına – “al bunu, bir (iki, üç

və s.) kələfdir sar getsin” deyir, başqları isə həmin bədən üzvlərini tərpədərək yerlərində tullanırdılar. Bu da gülüş doğururdu və s.

**ALDIQAÇDI // ALDIQAŞDI** – Topla oynanılan uşaq oyunlarından birinin adı. El şənliklərində keçirilən və topaldıqaç oyununu xatırladan bu hərəkətli oyunun başqa adı “qapdıqaçdı”dır.

**ALTUNQABAQ** – Orta əsrlərdə Azərbaycanda, kütləvi şənliklər zamanı icra olunan bir atüstü meydan oyunu. Burada iştirakçılar atı çaparaq, meydanın ortasında qurulmuş sütunun başındaki qızıl və ya gümüş həlqəni ox ilə vurub salmaliydiłar. Sonralar əsrimizin əvvəllərində təsadüf edilən həmin oyunda iştirakçılar nazik tir ucunda sapdan asılmış bir mis pulu nişan alıb, güllə ilə vuraraq mükafat alırdılar. İlk çağlar hədəfi qızıl qabdan ibarət olmuş bu oyunu “könbəqabaq”da adlandırmışlar. “Altıqabaq” deyiliş tərzi də vardır.

**ANA, MƏNİ QURDA VERMƏ** – (burada “ana” başçı anlamındadır). Mənşəcə qədim dövrlərlə bağlı olub, kütləvi şənliklər zamanı ifa olunan süjetli uşaq oyunlarından biri. İştirakçılardan Qurd va Ana surətləri seçilir, o birilər “balaları” təmsil edirdilər. Oyun Qurdun – “belə bir quyruq qaparam” deyə, Ananın bir balasını tutmaqla hədələməsi, balanın – “ana, məni qurda vermə, dosta sat, yada vermə” – deyə çıqırması, Ananın Qurd ilə vuruşu və s. ibarət olmuş, Qurdun ölümü ilə nəticələnmişdir. Naxçıvan ərazisi üçün əlamətli olan bu oyunun başqa variantı “mən çobanam, vermərəm” adlanır.

**ARA OYUNU** – Ciddi tamaşanın arasında tamaşaçıların gülüb əylənməsi məqsədilə oynanılan qısa, məzəli bir oyun (ona “ara haşıyə” də deyirdilər) və ya ayrı-ayrı oyuncuların ifa etdiyi zarafatıyanı deyişməyə verilən ad və ümumiyyətlə, el içində “meydan-küçə oyunu” anlamında işlənən deyimlərdən biri. Həmçinin tamaşaçıların canlı divarı arasında yerləşən oyun meydançasında oynanılan bir tamaşa növü. Bəzən bu oynuna “aralda” da deyirdilər.

**ARADANXIR** – Cənubi Azərbaycan və Naxçıvanda təsadüf olunmuş bir uşaq oyunu. Digər tələffüzü “aradangir”dir.

**ARAMIZDA QAZ VAR** – Bir zaman Azərbaycanda oynanılan uşaq oyunlarından birinin adı.

**ARANDAĞ** – Kütləvi şənliklərdə icra olunan bir uşaq oyunu. Oyunda yerdə iştirakçıların sayına müvafiq (bir dairə – “mətə” əskik olmaq şərtile) mətələr çizilir, hər iştirakçı iri dairə ortasında dikinə qoyulmuş zopa və ya kötüyü çomaqla vurub dairədən çıxarmağa çalış-

şirdi. Kötük vurulduqda, iştirakçılar çomaqlarını götürüb mətələri tuturdular. Mətəsiz qalan kötüyü yerinə qaytarır və s. Oyun “mətəmətə” adı ilə də tanınır.

**ARAZI** – Yallı tərzli bir oyun adı. Ehtimal etmək olar ki, bu deyim Köşküabalaban xalq tamaşasının bir başqa adıdır.

**ARXIŞTA // ARXUŞTA** – Məhsul bayramı və digər mərasim şənliklərində ifa olunan kütləvi oyunlardan biri. Güman etmək olar ki, bu tanınmış həmişdə oyununun özgə adı və ya onun başqa bir variantıdır. Oyun xalq arasında “axışta” və “yarhuşa” adları ilə də tanınır.

**ARPAÇAY** – Vaxtilə xalqımız içində geniş yayılmış kütləvi oyunlardan biri.

**ARTIRMA // ARTIRMAC** – (“çoxaltma” anlamındadır). İştirakçıların dombaltma durub, bir-birinin arxasından hoppanmasından ibarət olan ənənəvi bir uşaq oyunu. Törəniş etibarilə, uzaq keçmişdə barlıbehərli məhsul əldə etmək məqsədi güdərək yaşlılar tərəfindən keçirilən bir ayın oyunu, sonralar, adı uşaq əyləncəsinə çevrilmiş, ifa tərzinə görə “qısa artırma” (oturmuş halda), “uzun artırma” (yerdə uzanmış vəziyyətdə), “qoşa artırma” kimi variantlara ayrılmışdır. “Arturma”, “atdırma”, “attırma” tələffüz şəkilləri də bəllidir. Oyunun bizə məlum olan digər adları: “çix arda”, “atlanbac”, “bildirbir”, “birdirbir”, “qalaşma” (şimal rayonlarımız), “yatıbhoppanma”, “eşşəyim eşşəyim” (Naxçıvan), “eşşəkbəli”, “eşşək beli sindirdi” (qərb rayonlarımız), “eşşək beli xırç” (Muğan), “sərmənə”, “gəzit” (Cənubi Azərbaycan), “əzzəlidir, dəyməzlər” və “ənzəli”dir.

**ARZIMAN // ARZUMANI** – (“arzu, istək” mənasındadır). Toy və el şənliklərində ifa olunan yallısayığı bir oyunun adı. Burada yalnız kişilərdən ibarət olan ifaçılar əl-ələ verib, hoppana-hoppana yallı gedir, müxtəlif hərəkətlər edirdilər. Həmin oyuna “Ərzuman yallısı” adı ilə də rast gəlmək olur. Oyun Goranboy rayonu üçün daha səciyyəvidir.

**AŞAĞI İMARƏT** – Müəyyən tarixi dövrlərdə, elimiz içində oynanılan kütləvi bir yallı oyununun adı.

**AŞURA** – (“onluq” deməkdir). XX əsrin əvvəllərinə qədər imam Hüseynin Kərbəla yaxınlığında əzablı ölümünün ildönümü münasibətilə, hicri təqviminin məhərrəm ayının birinci on günü ərzində keçirilən matəm mərasimi. Başqa tədbirlərlə yanaşı, bu günlərdə səyyar oyun-əzaqafiləsi və şəbih tamaşaları oynanılırdı.

**AT OYUNU** – Tamaşaçılar öündə at ilə müxtəlif hərəkətlər, oyunlar, yarışlar, cürbəcür yerişlər və at sürmə məharəti nümayiş edən bir tamaşa növü. Oyun bir qayda olaraq çalğıçıların müşayiəti ilə ifa olunurdu.

**ATA-BABA GÜNÜ** – Baharın gəlişi, yeni ilin başlanması ilə əla-qədar olub, qəbiristanda keçirilən bir mərasim şənliyi. Fərvərdəgan şənliyinin xələflərindən olan bu mərasimin ilkin çağlarında hamı atabalarının ruhunu şad etmək üçün, məzar üstə gedib orada şənlənir, müxtəlif yarışlar keçirirdilər. İslamiyyətdən sonra, mərasim yalnız qəbiristəni ziyarət etməkdən ibarət olmuşdur. Bu mərasimə “dədə-baba günü” də demişlər.

**ATCANBAZI** – At üstə müxtəlif hərəkət və oyunlar göstərən akrobat. O, atı “dördnala”, yaxud, yorğɑ yerişilə sürərək, onun belində müxtəlif hərəkətlər edir. Məsələn, o, təkanla at belinə qalxır, atı çapa-çapa onun qarnının altından keçir, at üstündə soyunub-geyinir, ayaq üstə və ya baş üstə durur, əyilib yerdən müxtəlif əşyalar qaldırır və s. fəndlər nümayiş etdirirdi. Bunlarla yanaşı, o at belində qılınc, xəncər, zorxana mili, tūfəng və başqa şeylərlə də hünər göstərirdi.

**ATƏŞYAXDI // ATƏŞ OYUNU** – El şənliklərini göydə al-əlvən işıqlı fişənglərin atılması, müxtəlif məşəl və tonqalların alovlanması ilə tamamlanan bir mərasim. Xalq içində “atəşfəşanlıq” adı ilə tanınan bu mərasimin adı vaxtilə müasir “feyerwerk”, “illüminasiya” anlamları əvəzində işlənmişdir. Ona “atəşsaçı” da deyirlər.

**AYAQDÖYMƏ** – Zorxana oyunlarından biri. Oyun idmançılaraya qüvvət, dözüm və bu kimi cəhətlər aşılıyırı.

**AYI OYUNU** – Ayı oynadan – xırs bazarın əhliləşmiş ayı ilə göstərdiyi müxtəlif oyun və əyləncələr. Oyunda heyvan mayallaq aşır, qabaq pəncəsi üstə qalxıb yerişir, pəncəsi ilə çomaq tutaraq çobanı yaxud, arxasında odun şələsi aparan odunçunu və ya pəncəsinə əyri ağac alıb cütçunu təqlid etməklə tamaşaçıları əyləndirirdi. Bəzən, oyun üçün heyvanın bütün dişlərini çıxarıır, özünü də zəncirləyirdilər. “Şəleküm, məleküm” oxuması və “ayıçı dəfi” ilə müşayiət olunan bu oyuna el-oba içində “ayıoynatma” da deyirdilər.

**AZƏR ŞƏNLİYİ** – İslamdan əvvəlki Azərbaycanda, bir il ərzində od-alov tanrısı Azər şəninə keçirilən beş kütləvi el şənliyinin birgə adı. Əski inama görə onların hərəsi ayrı-ayrılıqlıda, atəşin beş təcəssümü – ağac gövdəsində yatan alovə, insana, təbiətə hərarət bəxş edən

istiliyə, atəşgah və ocaqlarda alovlanan oda, hər şeyi yandırıb pak edən şimşek alovuna və səmada yanmış atəş-günəşə həsr olunurdu. Tarixə “Azər bayramı” və “Azərcəşn” adı ilə də məlum olan həmin şənliklər Şəhriyər, Səddə, Çıraqan, Mehriqan və Azərgan adlanırdılar.

**AZƏRGAN // AZƏRCAN** – Qədim təqvimə əsasən, Azər aynının 9 günü (24-29 noyabr) icra olunan Azər şənliklərindən. Şənlik insan bədəninə və canlı təbiətə “görünməz alov” – hərarət bəxş edən od-alov tanrısına həsr olunurdu. Əsasən, kənd yerlərində soyuqlu günlər zamanı keçirilən bu bayramın iştirakçıları bədənə istilik verən şeylər – qoz-fındıq, yağılı və ətlü xörəklər, sarımsaq yeyib, açıq havaya çıxır, mərasim və oyunlarla soyuğa qarşı hazır olduqlarını nümayiş etdirirdilər. Burada ifa olunan mərasimlər arasında, Kəvsəc tamaşası xüsusi yer tutmuş, qırqovul bu bayramın rəmzi quşu sayılmışdır. Bayram “Azərxüş”, “Adərgan”, “Adürgan”, “Ədürcan” adları ilə də bəllidir.

**BABAŞÜCAƏDDİN // BABAŞÜCAƏLDİN** – XI əsrənən başlayaraq XVIII əsrə kimi, Azərbaycan ərazisində Ömər xəlifənin qətli ilə bağlı keçirilən bir mərasimin adı. Qədim Muğkəsi, Abrizan, Sucəddim şənliklərinin xələfi olan bu mərasim sonralar, islam dini donuna geydirilərək Ömər toyu şəbihə ilə qovuşmuş, xalq içində “Baba Sücaəddin”, “Sücəddin baba”, “Sucələddin bayramı” adları altında qeyd edilmişdir. Bununla bağlı bir atalar sözü də var, istedadsız bir oyuncu haqda deyirdilər, “nə məhərrəmlikdə ağlada bilir nə sucələddində güldürə bilir”.

**BACBACI** – (“bacılı, bacılı” sözündəndir). Qız-gəlin şənliklərində ifa olunan özünəməxsus bir kukla tamaşası. Oyunçu-qadın dabanlarına əsgî-üsgü sarı'yıb, insan başı şəklinə salır, sonra hər iki ayığını çadraya bürüyüb, daban hissəsindəki başlara rübənd taxır və bu görkəmdə arxası üstə uzanırı. İfaçı ayaqlarını yuxarı qaldırıb, onları açıb bükməklə “fiqurları” hərəkətə götürir, oyun göstərirdi. Tamaşanın məzmunu iki qadın – Bacbacı (və ya Badambacı) ilə Canbacı (və ya Cicibacı) arasında gedən bir məzəli söhbətdən ibarət olmuşdur.

**BADBAN OYUNU** – Novruz bayramı və bir çox mərasim şənliklərində nazik taxta çərçivəyə yapışdırılmış bərli-bəzəkli kağızlardan hazırlanaraq, uzun sapa bağlanan müxtəlif formalı badbanların havada uçuşundan ibarət olan bir oyun. Yarış xarakteri daşımış bu oyun digər yerlərdə “badıfan”, “bədəvan oyunu”, “şeytan uçurdu”, “çərpələng”, “çaxfərəng oyunu” (Lənkəran) da adlandırılmışdır.

**BADRUZ** – Qədim təqvimin Bəhmən ayının 22-də (10 iyun) külək tanrısi Badın, sonralar isə, Yelbabanın şəninə keçirilən bir mərasim şənliyinin adı. Bu şənlilikdə müxtəlif ayın oyunları icra olunur, hamı yeyib-içib şənlənirdi. Vaxtilə Cənubi Azərbaycan və xüsusən, Bakı üçün səciyyəvi olan bu mərasimə bəzən, “Badibərə” və Kujin də deyirmişlər.

**BAĞ BELLƏMƏ** – Kütləvi kənd şənlikləri zamanı icra olunan oyunlardan biri. Laloyunu – pantomima ünsürləri ilə zəngin olub, həm tək ifaçı, həm də dəstə şəklində icra olunan bu oyun çox güman ki, oyunçu belbazın göstərdiyi oyunlardan biridir.

**BAĞYAZ // BƏĞYAZ** – Vaxtilə elimiz içində geniş yayılmış bir ailə şənliyinin adı. Evin təməli qoyulması münasibətilə və ya uzun səfərdən qayıtmış əziz şəxsin şəninə, ailədə baş vermiş, bu kimi şəhədələrlə əlaqələndirilən həmin şənlikdə məzəli oyun, oxuma və bir sıra əyləncələr icra edilirdi. Xilafət dövrü və orta əsrlərdə həmin şənlik “şəndix” və “həTİRƏ” adları daşımışsa da, sonralar onu “bəğyar” da adlandırmışlar.

**BAHARBƏND** – (“yaz bərəsi” deməkdir). Bahar vaxtı qadınların bərə göyərtəsində icra etdiyi bir mərasim oyunu. Həmçinin yaz mərasim şənliklərində keçirilən, atüstü oyunlardan birinin adı. Atçılar atı sürərək papaq, qılinc, kəmər, xəncər və çuxa-arxalıqlarını bir-bir çıxarıb, müəyyən yerlərə atır, sonra isə atı cəld geri döndərib, çapa-çapa atlığı əşyaları növbə ilə yerdən qaldırıb geyirdilər. Oyun daha çox Qarabağda meşə ilə əhatə olunmuş “bənd” adlı düzənliklərdə keçirilirdi.

**BAJABAJA // BACABACA** – Xidir Nəbi, Axır çərşənbə və Novruz qabağı şənliklərdə subay gənclərin keçirdiyi Say a gəzisi zamanı, damları gəzərək, kiçik bir torbanı mətbəx bacasından salladıb oxuma ilə ev sakinlərini qışın bitməsi ilə təbrik etməkdən ibarət olan bir mərasim oyununun adı. El içində bu oyuna qoduqodu da deyirdilər.

**BAQQAL OYUNU // BAKQAL OYUNU** – (sözaçımı “bax, al oyunu”dur). Bir vaxt Azərbaycanda, oynanılan bir məzəli tamaşanın adı. Bu oyun Cənub ərazimizdə “bəqqalbazi” və ya “baqqalbazi” adı ilə bəllidir.

**BASQINCAQ** – El-oba şənlikləri zamanı uşaq və gənclər tərəfindən icra olunan sadə bir əyləncə və oyun adı. Yerdən bir qədər hündür qoyulmuş uzun bir tirin hər ucunda bir uşaq oturur, tirin hər iki başı növbə ilə qalxıb enirdi. Bu oyunun özünəməxsus adları mövcuddur.

Şirvanda ona “dingilinpus”, şimal-qərb rayonlarında “dingilixorc”, “çöküncək”, cənub-qərbdə “qıncırdağ”, Abşeronda isə, “batmantə-rəzi” və tartışalıncaq” deyirdilər.

**BAŞAGƏLDİ** – (birinin və ya əhalinin başına gələnlər anlamındadır). Şimal rayonlarımızda Qaravəlli növlü kənd tamaşasına verilən ad. Müəyyən tarixi dövrlərdə səramədi adlanan bu oyunu mənbələr bəzən təhrif edərək “paşagəldi” adı ilə də qeyd edirlər.

**BAŞAQOVURMA // BAŞIQOVURMA** – Yazılarda və bədii ədəbiyyatımızda tez-tez qeyd olunub gənclər tərəfindən oynanılan bir oyun. Buradakı iştirakçılarından biri qurşaq və ya kəmərinin bir ucunu yerdə oturan iştirakçıya verir, o biri ucunu isə, özü tutub, oturəni hücum edən başqa iştirakçılardan müdafiə edirdi və s. Bu oyunu yaşlılar da sevə-sevə oynayırmışlar.

**BAYRAMAĞZI // BAYRAMÜSTÜ** – Hər hansı bir dini mərasim və ya tarixi hadisə şərəfinə icra olunan kütləvi bayram ərəfəsində keçirilən bir şənlik. Burada əsas bayrama hazırlıq olaraq ənənəvi el oyunları, əyləncələr, uşaq oyunları və s. oynanılırdı.

**BƏDYƏ // BƏDİYYƏ** – (əsl “bədihə”, yəni, hazırlıq sözüdür). Oyunçunun tamaşa zamanı hazırlıqsız, “sinədən” söylədiyi söz və ya improvisə yolu ilə göstərdiyi oyun. El içində buna “bəstələmə”, “basmaca”, “döşdəndədi” və “qurama” da deyirlər. Buradan “bədyə-ləşmə” ifadəsi iki oyunçunun bir-birinə bədyə söyləməyi deməkdir. Aşiq və bədyəçilərin sinədən dedikləri şeirlər də belə adlanır.

**BELİ KİMƏ VERDÜN** – Quba ərazisində uşaqlar arasında geniş yayılmış oyunlardan birinin adı.

**BEŞATILAN** – Vaxtilə Qarabağda təsadüf olunan məişət səciyyəli, lalı oyunu – pantomima tərzli bir xalq oyununun adı.

**BEŞ-ONBEŞ** – El şənliklərində icra olunan bir uşaq oyunu. Oyunun başçısı dövrə vurub oturan iştirakçılara əvvəl, “beş”, “otuzbeş”, “əllibəş” və s. rəqəm adları qoyub, sonra – “tarxan satıram” – deyirdi. Hamı onun qiymətini soruşur, başçı bir rəqəmin adını çəkirdi. Həmin rəqəm adı daşıyan iştirakçı. – “Otuzbeş niyə, onbeş yaxşıdır” – deyə, başqasının “adını” çəkirdi. O isə öz növbəsində “adını” başqasına ötürürdü və s. Oyunun bir başqa variantına “saysayma oyunu” deyirdilər.

**BƏBƏK** – Oyun kuklaşı anlamında işlənən deyimlərdən biri və əsasən, kilim arasında göstərilən bir sıra oyuq – kukla tamaşalarında istifadə edilən qolçaq növlü kuklanın adı. Zahiri görkəmi ilə başqa

növlərdən fərqlənən bu kuklalar özünəməxsus tərzdə (xüsusən, Kilmaraşında) ələ və ayağa keçirilirdilər. Belə ki, baş barmaq istisna olaraq, hər iki əlin barmaqları arasına 15-20 sm uzunluğunda çubuq keçirir, barmaqları qoşa-qoşa bağlayırdılar. Orta çubuq-kuklanın başını, yan çubuqlar isə, onun əllərini təmsil edirdi. Dizlərə taxılan kuklaların əlləri hərəkətsiz qalırdı. Belə “oyuq bədəninə” (oynadanan qoluna) kiçik uşaqlara məxsus doğruyu don, ləbbadə və s. geyimlər keçirir, həqiqi qurşaq bağlayır, başlarına kəlağayı sariyır, motalpapaq qoyurdular. Burada sıfət çizgiləri – göz, qas, ağız, burun təsvirindən imtiina olunur. Bəzən isə kuklanın əsasını çömcə qasığı təmsil edirdi. Bu deyim “bəbə”, “bəbəy” və “böbək” kimi də söslənmişdir.

**BƏDÖV OYUNU** – Yurdumuzun şimal-qərb ərazisində hoqqa oyunu anلامى qarşısında işlənən deyim. Digər tələffüzü “bədöv oyunu”dur.

**BƏHMƏNGAN // BƏHMƏNCAN** – İslamdan əvvəlki Azərbaycanda, qədim təqvimin Bəhmən ayının 2-ci günü (16-21 yanvar) kütəlevi şəkildə keçirilən bir bayram. Yer üzündəki faydalı heyvanların hamısı Bəhmən adlı tanrıya həsr olunan bu şənlikdə müxtəlif mərasim və ayın oyunları keçirilmiş, yasəmən bu şənliyin rəmzi gülü olmuşdur. Həmin şənlik qaynaqlarda “Bəhməncə” adı ilə də qeyd olunur.

**BƏHS OYUNU** – İlın fəsilləri təbiətin ayrı-ayrı hissələri və bu kimi məfhümləri öz simalarında təmsil edən iki oyunçu (və ya aşiq) yaxud, iki dəstə ifaçı arasında mükəlimə, deyişmə şəklində keçirilən qədim mənşəli bir mərasim oyunu. “Dağla, aranın bəhsı”, “Göy ilə yerin bəhsı” və “Aranla, yaylağın bəhsı” oyunlarının mətni bizim günlərə kimi gəlib çatmışdır. Bu oyunun digər adı “bəsdəşmə”dir.

**BƏLİ BƏLİCAN** – Novruz və bu kimi şənliklərdə kiçik yaşlı uşaqlar tərəfindən icra olunan bir oyunun adı. Dairə vurub oturmuş və sağ ayaqlarını irəli uzatmış iştirakçılarından biri, ənənəvi – “iyə, iyə, ucu düymə” yə bənzər bir sanamanı oxuya-oxuya əlini növbə ilə iştirakçıların ayağına toxundururdu. Mətnin son sözünə düşən ayaq çəkilib “qurtulurdu”. Sanama təkrar-təkrar oxunduqca ayaqlar bir-bir çəkilir, ayağı axıra qalan cəzalanırdı. Oyunun digər adı “ayaqsayı // ayaqsayma”dır.

**BƏNÖVŞƏ** – XIX əsrə qeydə alınıb bu günə kimi uşaq və yeniyetmələr tərəfindən çayır-çəməndə icra olunan sözlü-nəğməli bir oyunun adı. Bir-birindən 10-15 m aralı, əl-ələ verib, sıra ilə üz-üzə duran iki dəstə iştirakçı, növbə ilə qarşidakı dəstəyə müraciətlə – ”qızılinc”, o biri dəstə – “qınnan qıllınc”, yenə birinci – “ox atdım”... və

bu kimi sözlərlə bir-birilə deyişir və sonunda kimin bu dəstədən o biri dəstəyə düşəcəyi soruşulurdu. Adı çəkilən qaçaraq, sinəsilə rəqib dəstə iştirakçılarını yarib keçməyə çalışır və s. Şimal-qərb rayonlarımızda daha çox yayılmış bu oyunun digər adları – “bənövşə, bənövşə”, “qıyqılinc” və “qınqılış”dır. “Bənövşə” (Bakı), “mənögşə” deyiliş şəkilləri də olmuşdur.

**BƏRQƏNDAN** – Orta əsrlərdə Azərbaycanda xüsusi geyim və maskalarla müşayiət olunan kütləvi el şənliklərinə verilən ad və vaxtilə “karnaval, maskarad” anlamında işlənən deyim.

**BƏYLİK OYUNU** – Orta əsrlərdə feodalların qəhrəmanlıqlarını nümayiş və vəsf edən bir oyun növü. Toy mərasimi zamanı bəy evində oynanılan oyunlarında müştərək adı belə səslənirdi.

**BƏYMƏ KİZİL** – (“bəymi, gizirmi?” sözündəndir). Kütləvi şənliklər zamanı aşıq və turna ilə oynanılan bir hərəkətli uşaq oyunu. Cənub-şərqi rayonlarımız üçün daha səciyyəvi olan bu oyun çox ehtimal ki, turnavurd u və ya xanaxan oyununun bir başqa adıdır.

**BƏZİRGAN OYUNU** – (“bazərgan, bazırgan” yəni, tacir sözündəndir). Azərbaycanda oynanılan bir oyunun adı. “Bəziryan oyunu”, “bəzirgən oyunu” deyiliş şəkilləri də var.

**BƏZM** – Vaxtilə “keyf məclisi” anlamı ilə yanaşı “şənlik, toybayram” mənasında işlənən deyim. İstər qadın, istər kişilər arasında, müxtəlif dairələrdə, müxtəlif tərzdə keçirilən bu şənlikdə xanəndə və rəqqas ilə yanaşı komik oyunçular da çıxış edir, ayrı-ayrı oyunlar göstərilirdi.

**BİC NÖKƏR** – Elimiz içində geniş yayılmış və ailə həyatına həsr olunan bir məzhəkə tamaşasının adı. Qısqanc Kişi, şəhvətpərəst Arvad və Nökər kimi surətlərdən ibarət olan həmin oyun məzmununa görə, öz nökərinə gözü düşmüş yüngül əxlaqlı Arvad ərini zəhərləmək istəyir. Nökər səs-küy salıb, cinayətin üstünü açır.

**BİJƏBİJƏ** – (“vicah” sözünün tehrifidir). Qazax və ətrafdakı ərazilədə axır çərşənbə mərasimlərində bəxti sınamaq məqsədilə icra olunan vəsfi-hal oyununa verilən adlardır.

**BİZƏBAN OYUNU** – (“sözsüz oyun” deməkdir). Orta əsrlərdə Azərbaycanda, lələyunu – pantomima tamaşası növü. Qaynaqlarda “bizəbanbazlıq”, “bizəbanbazi” və “zəban bizəban” adları ilə də qeyd olunur.

**BOXÇABOXÇA** – (“boğça” sözündəndir). Kütləvi şənliklərdə oynanılan sözlü-nəğməli bir uşaq oyunu. Əl-ələ verib, yerdə, dairə

şəklində oturan iştirakçılardan biri üç dəfə “a, boğça-boğça!” sözlərini təkrar edir, o birilər – “oxuyaq hamılıqca” deyirdilər. Bundan sonra aparıcı əlindəki yaylığı oturanlardan birinin ciyinə salır, o, ayağa qalxıb aparıcını tutmalı, o, isə onun yerini tutmağa çalışırıdı və s.

**BOYMAYOXUN** – Azərbaycan ərazisinin cənub-şərqində qeydə alınan bir hərkətli uşaq oyununun adı.

**BULAQ BAŞI** – Novruz ərəfəsindəki ilin son cəmlələrindən olan suçərşənbəsi şənliyi zamanı keçirilən qız-gəlin oyunlarından biri. Uzaq keçmişin suya bir müqəddəs varlıq kimi tapınma mərasiminin qalığı olan bu oyunda dəstə-dəstə, əlvan geyimli qızlar çay kənarı və ya çeşmə başına toplaşaraq, çalıb oynayır, müxtəlif mərasim oxumaları ifa edir, niyyət tutub səməni qayçılıyır, axar sular üzərində hoppanır və bir-birini isladaraq əylənirdilər. Bu mərasim oyunu el-oba içində bəzən “qayçıdançıxdı” da adlanırdı.

**CAĞCAĞU** – Şəbih tamaşasının ərəfəsindəki əza qafiləsinin son sıralarında yeriyən bir dəstə adamın ifa etdiyi oyunun adı. Yarıçılpaq bədənlərini qara neft və ya hisə bulamış ayaqyalın ifaçıları dairə içində əllərini irəli və geri ataraq, bir ayağından o biri ayağı üstə hoppa-nır, oxunan mərsiyənin ahənginə müvafiq yasti daş, qəmbər və ya içi boş taxta silindrleri başı, sinəsi üzərində və baldırları ətrafında bir-birinə vurub xorla; – “İlahi amin!” çığıraraq fırlanırdılar. Məxəzlər bu oyunu “cəkcəkli” və “cəğcəğə” də adlandırlılar.

**CALĞA-CALĞA** – (“iri-iri” deməkdir). Şəki ərazisində kütləvi şənliklər zamanı uşaq və yeniyetmələr tərəfində oynanılan bir oyun.

**CAMIŞ BAĞA GİRDİ** – Bir sıra el şənliklərində oynanılan bir məzəli möişət oyunu. Laloyunu tərzində təcəssüm olunan bu oyuna Astara-Lənkəran diyarında daha tez rast gəlmək olar.

**CANGÜLÜM** – Novruz şənliyi ərəfəsində qız-gəlinin icra etdiyi qədim mənşəli vəsf-i-hal mərasim oyunu və burada ifa olunan ənənəvi oxumanın adlarından biri.

**CAN OYUNU** – Müəyyən tarixi dövrlərdə Azərbaycanda, “sirk” və “akrobatika” sənətinə verilən müştərək ad. Ona həmçinin “canbazi” və “canbazlıq” da deyirdilər.

**CEYRANI** – Mənşəcə ovçuluqla əlaqədar olan Laloyunu tərzli qədim bir oyunun adı. Məşədi Cabbar və başqa komik oyunçuların repertuarında geniş yer tutmuş bir qaravəlli də belə adlanırdı.

**CƏDARƏK** – XIX əsrд Cənubi Azərbaycanda qeydə alınmış bir oyunun adı. Onun “cidarək” oxunuş şəkli də olmuşdur.

**CƏHRİBƏYİM** – (deyim qız adı kimi izah edilsə də “xanımlara məxsus zikir” mənasındadır). Yaz mərasimi və toy şənliklərində icra edilən, qız-gəlin oyunlarından biri. Mənşəcə kütləvi dərviş oyunun adı ilə bağlı olub. Azərbaycanın cənub-şərq və Qarabağ ərazisində geniş yayılmış bu süjetli oyunun iki dəstədən ibarət ifaçıları növbə ilə bir-birilə deyişir, sonra hamı bir yerdə ucadan – “cəhribəyim” deyirdilər və s.

**CƏLALI** – El şənliklərində ifa olunan yallı tipli kütləvi bir oyunun adı. Musiqisi mövcud olduğu halda, yallıgetmə tərzi araşdırılmışdır.

**CƏMAL OYUNU** – Xilafət dövründə xalqımız içində şöhrət tapmış bir oyun növü. Oyun-ifaçıları libasları bir-bir dəyişib geyərək, məlum olan şəxslərin yamsılamasından ibarət olmuşdur.

**CƏMLƏ** – (sözaçımı “yekun”dır). Törəniş etibarilə əski tapınma ayinləri ilə bağlı olub, qədim təqvimə əsasən, Azərbaycanda Novruz şənliyi ərfəsi, ötən ilin son dörd həftəsi ərzində (fevralın sonu martın əvvəlləri) keçirilən xüsusi mərasim şənliklərinin adı. Ayrı-ayrılıqda torpaq, atəş, su hava və bu kimi təbiət qüvvələrinə həsr edilən həmin şənliklər, sonralar islam dini donuna geydirilərək ilin son çərşənbə günlərində icra olunan “ilaxır çərşənbələri”nə çevrilmişlərsə də, lakin el oba içində indi də “boz ayın dörd çərşənbəsi”, “su çərşənbəsi”, “odlu çərşənbə”, “yeddi çərşənbə” və “torpaq çərşənbəsi” yaxud, “cəmrə”lər adları ilə yaşamağdadırlar.

**CƏNGİ** – Xalq tamaşalarında qəbul olunmuş bir döyüşçü əsgər amplası. Həmçinin zorxana küstisi və cıdır yarışlarında ifa olunan kütləvi oyun və bu oyunu müşayiət edən iti sürətli bir havanın adı.

**CƏNGİBAŞI** – Cəngi oyununda ayrı-ayrı dəstələrə başçılıq edən şəxs.

**CƏNGİXANA** – Tamaşaçıları yalnız döyüşçü əsgərlərdən ibarət olan tamaşa yeri və ya çadır. Bununla yanaşı cəngi oyunu ifa olunan məkan və ümumiyyətlə, “əsgər məclisi” anlamında işlənən deyim.

**CƏŞN** – Xilafət dövründə yurdumuzda “el şənliyi, mərasim bayramı” mənasında işlənən deyim. “Cəşən” tələffüz şəkli də olmuşdur.

**CƏŞNESƏLAH** – İslama qədərki Azərbaycan ərazisində, qədim təqvimin X Dey ayının 16-26 günləri (5-15 yanvar) keçirilən bir bayramın adı. Əski inama görə, guya bu günlər yer üzündə bütün heyvanlar

yaranmışdır. Ehtimal etmək olar ki, bu deyim uzaq keçmişdə eyni məq-sədlə qeyd olunan “Midyaram” və “Bəhməngan” mərasim şənliklərinin sonrakı adlarından olub, S a y a ç ı el bayramının uzaq bir sələfidir.

**CİDIR** – Adət üzrə el şənliyi və toy mərasimləri zamanı müəyyən məsafləni daha tez qət etmək məqsədilə düzənlilikdə keçirilən bir atsür-mə oyunu. Əsasən yarış xarakteri daşıyıb, bəzən bir neçə maneə ilə dəf olunan bu atçapma yarışına “sürey”, “çapiş” və “çapişma” da deyirlər.

**CİN GƏLDİ** – Yurdumuzda təsadüf olunan bir uşaq oyununun adı. Oyunun digər adı “Xortdan gəldi qaç”dır.

**CİRİD // CİRİT** – (“cərid” yəni, nizə sözündəndir). Vaxtilə el-oba şənliklərində at üstə və ya piyada şəkildə keçirilən bir meydan oyununun adı. At üstə icra olunan bu oyunun iştirakçıları 10-12 atlı-dan ibarət olub iki dəstəyə ayrılır, hər atlı (piyadalar da həmçinin) bir əlində özünəməxsus silah – “cilit”, o biri əlində qarmaq tutub, vuruşurdular. Başqa yerlərdə bu oyun-toppuz, zopa və dairəvi şəkilli kiçik dəri qalxanlarla da ifa olunur, çalğı ilə müşayiət edilirdi. “Cirind” və “cirind” tələffüz şəkilləri də olmuşdur.

**CİRİM CİRİM** – Azərbaycanın şimal-qərb ərazisində kəndlərdə oynanılan bir uşaq oyununun adı.

**CIRNABAŞ** – Uşaq oyunlarından ümumi qaydanı daima pozan, mübahisə edən iştirakçıya verilən ad. Ayrı-ayrı yerlərdə bu iştirakçı “dağal”, “dəbbəkar” və “pijəl” də adlanırdı.

**CIRNATMA** – Oyunlarda bir dəstə və ya bir iştirakçının o birlərə acıq verməsi, hirsłəndirməsi. Acıtmayanın digər adı.

**CİZİĞTOPU** – Elliklə keçirilən şənliklərdə icra olunan bir hərə-kətli uşaq oyunu. Oyun iki dəstə, hərəsi 6-16 iştirakçıdan ibarət olub, onların sayına görə yerdə cızılmış kiçik dairələr içində, içi yunla doldurulmuş topla oynanılırdı.

**CÖVLAN** – (“dolaşma” anlamındadır). Xalq tamaşalarında oyun-çunun oyun meydançasında dolaşması, hərlənmə hərəkəti. Başqa yerdə ona “cüvrünmə” də deyirdilər. L a l o y u n u – pantomima sənə-tində uzaq səfəri andıran şərti bir davranış tərzi də həmin ad ilə çağırılır. “Cövəlan // cəvəlan” tələffüz formaları da vardır.

**CURCUNA** – Orta əsrlərdə Azərbaycanda, əsasən saraylarda maskalı təlxəklərin ifa etdiyi və sərxoşların hərəkət və davranışını xatır-ladan səsli-küylü bir oyunun adı. “Cürcunə” deyiliş şəkli də olmuşdur.

**CÜHA** – XI əsrдən sonra adı xalqımız içində və yazılı ədəbiyyatda geniş yayılmış bir sıra lətifə və xalq tamaşalarının baş surəti. Deyilənə görə sonralar, onun adı Molla Nəsrəddinin adı ilə əvəz olunmuşdur.

**CÜLUD** – Xilafət dövründə Azərbaycanda yeni il şənlikləri zamanı qayış (kəmər) yaxud, dəri şallaqlarla oynanılan oyunun adı. Kasıbların küçələrdə, varlıların isə, öz evlərində keçirdiyi bu oyun, çox ehtimal ki, sonralar elimiz içində şöhrət tapmış “turnavurdu” oyununu sələfidir.

**CÜRƏBƏZM** – Orta əsrlərdə ailə həyatında və ya dostlar arasında baş vermiş bir hadisə şəninə qurulan kiçik şənlik. Buradakı iştirakçılar oxuyur, çalır, məzəli oyunlarla əylənirdilər. Bəzən isə belə məclisə peşəkar oyunçu və ya çalğıçı da dəvət olunurdu. Əski ədəbiyyatda ona “bəzmicürə” də deyilir.

**CÜT AYAQ** – Vaxtilə yurdumuzda təsadüf olunan yallısayağı kütləvi bir oyunun adı. Onu “qoşa ayaq” da anlandırdılar.

**CÜTCÜ BABA** – Cütçü şumu mərasim tamaşasının sahibi və əsas qəhrəmanı. “İlk insanı” təmsil edən bu əfsanəvi surət qədim etiqada görə, öküzləri cütə qoşan ilk əkinçi olmuş, cüt-kotan hazırlamağı insanlara o öyrətmişdir. Mərasim tamaşasında bu “rol” kəndin ən namuslu, mərhəmətli sakini – el ağsaqqalına tapşırılırdı. Onun əynində qoyun dərisindən və xəzi dışarı çevrilmiş gödək kürk, başında iri motalpapaq olurdu. Uzaq keçmişdə onu “Gilibaba” və ya “Babagil”, “Dehqan baba”, sonralar isə, “Cütçü dədə” və “Əkinçi baba” da adlandırmışlar. “Cüccü bava” deyiliş şəkli də var.

**CÜTCÜ ŞUMU** – Qədim keçmişin torpağı ilahi bir qüvvə kimi tapınma ayını ilə bağlı olub, uzun müddət elimiz içində keçirilən “torpaq çərşənbəsi” mərasimində icra olunan bir kənd tamaşası. Sonralar torpağı oyatmaq məqsədi güdən və cüt – kotan bayramı kimi qəbul olunan bu şənlik, kəndə yaxın zəmi və ya xırman yerində keçirilirdi. Burada bir cüt, yaxud kotan, iki öküz bəzədilib vəsf olunur və Cütçü baba onlarla torpaqda iki – üç rəmzi şirəm açır, oraya toxum səpirdi. Sonra onun şəninə məzəli oyun, müxtəlif rəqs və kütləvi idman yarışları icra olunurdu. Şənlik ayrı-ayrı yerlərdə “Qarakotan”, “Əkintoyu” və ya “Səpintoyu” adları ilə bəllidir.

**CÜT QAVAL** – El arasında bəzən halaysayağı oyunlara verilən ad. Oyun iki qavalın (hər halaybaşında bir qaval) müşayiəti ilə keçirildiyi üçün belə adlanırdı.

**ÇADIR** – Vaxtilə Azərbaycanda, kütləvi şənliklər zamanı icra olunan bir feyerverk növü.

**ÇADIR DƏSTİ** – (“əl çadırı” deməkdir). El-oba arasında uşaqın anadan olması münasibətilə keçirilən şənliklərdə göstərilən qolçaq tipli oyuq-kukla tamaşası. Xeymə-kəmər tamaşasının digər adı.

**ÇADIR XƏYAL** – Bir zamanlar Novruz bayramı və ailə şənliklərində iplikli kuklalar ilə göstərilən, Şahsəlim kukla tamaşasının bir növü.

**ÇADIR OYUNU** – Nəhəng sərapərdə içində oynanılan bir sıra özünəməxsus oyunların müştərək adı. XV əsrдə daha geniş yayılmış bu növ tamaşaların oyun meydancası, bir neçə dairə şəklində əyləşmiş tamaşaçılar arasında ortada yerləşirdi. Elə bu səbəbdən həmin tamaşaları mənbələr çox vaxt orta oyunu da adlandırırlar.

**ÇAXÇAX OYUNU** – Vaxtilə uşaqlar arasında geniş yayılmış sözlü-nəğməli bir gəzbağlıca oyunu. Nömrələnmiş iştirakçılarından birinin gözlerini bağlayıb, onun ətrafına toplanırdılar. Başçı əlindəki iki daşı müxtəlif sayda bir-birinə vurub, gözübağlıdan; “bu kimin nömrəsidir?” soruşurdu. Nömrə sahibinin adı tapılmadıqda, gözübağlı iştirakçıların istədiyi oxuma, rəqs və s. oyunu ifa etməli idi.

**ÇALAĞAN ÇARDAĞI** – Naxçıvan diyarında təsadüf edilmiş sözlü-nəğməli bir uşaq oyununun adı. Kütləvi el şənliklərində icra olunan bu oyunun məzmunu düşmən qala divarlarının fəthindən bəhs etmişdir.

**ÇALANƏK** – Orta əsrlərdə xalq arasında oynanılan bir oyunun adı. Onun adı “cəlanəy” kimi də səslənmişdir.

**ÇƏSMİBƏND** – Müəyyən tarixi dövrlərdə Azərbaycanda, gözübağı və cadugərlik sənətinə verilən adlardan. Gəzbağlıca tipli uşaq oyunlarından birinin adı da bu cür səslənirdi. “Çəşmbəndəy” deyiliş tərzi də olmuşdur.

**ÇEVİRMƏ** – Toy mərasimi zamanı oynanılan və əsasən firlanma, hərlənmə hərəkətlərindən ibarət olan bir halaysayağı qız-gəlin oyunu. Qaynaqlarda “çevirmə halayı” adı ilə də qeyd olunur.

**ÇƏLİK ÇOMAQ** – Yurdumuzda yayılmış sözlü-nəğməli uşaq oyunlarından biri. İlk çağlar yaşılılar tərəfindən oynanılıb, oxuma ilə müşayiət edilən bu oyunun iştirakçıları iki dəstə yaxud, iki nəfərdən ibarət olmuşdur. Birinci dəstə, ucları iti yonulmuş kiçik çubuq və ya taxta bir parçanı – “çəliyi” yerə qoyur, uzunluğu 80 sm olan çomaqla

onun bir ucuna vurub yuxarı qaldırır və yenidən havada vururdu. O biri dəstə həmin çəliyi tutub, onu yerə atılmış çomağın üstünə qaytarmalı idi və s. Ayrı-ayrı yerlərdə çəliyin adı “çəlük”, “çəlnik”, “pul”, çomağın isə, “çəftə”, “cənbə”, “dəstəpul” və “dəstəçəlik” kimi səslənirdi. Oyun – “çəlikçinağ”, “çilikçilik”, “kalçənbə”, “dimin”, “diminçub”, “düdələ”, “əlavəd” (C. Azərb.) “naqquli”, “maqquli” (Bakı və cənubşərəq rayonlarımız) və “qaqulla-maqulla” (Oğuz) adları ilə də tanınır.

**ÇƏLİKTƏNDİR** – Vaxtilə elimiz içində şöhrət tapmış və kütləvi şənliklər zamanı oynanılan bir oyunun adı. “Çəliytəndir” tələffüz forması da var.

**ÇƏLTİK ƏKƏNLƏR** – Cənub rayonlarımız və Lənkəranda kütləvi şənliklər zamanı oynanılan bir xalq tamaşası. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaş qardaş” tamaşasının bir qolu olan bu, oyunda tənbəlliyyə qarşı nifrət oyatmaq, halal zəhməti tərənnüm etmək məqsədi güdüldürdü. Tamaşa “çəltikçilər” adı ilə də tanınır.

**ÇƏNGİ** – (“cəng” arfaya bənzər qədim çalğı alətidir). Orta əsr-lərdə el şənliyi və toy möclislərində qaval çalıb oxuya-oxuya oynayan rəqqas yaxud, rəqqasə və çəng çalan çalğıçıya verilən ad. Qaraçı rəqqasələri də el arasında eyni adla çağırılırdılar. Bu ad “çingi”, “çinge” və “çingənə” kimi də səslənmişdir.

**ÇƏNGİBAŞI** – Çalıb-oxuyan rəqqas və rəqqasələri oyuna hazırlayan, təlim-tərbiyə verən ustad oyuncu, rəqqas.

**ÇƏRDƏK** – Bir zamanlar maskali oyunçuların ifa etdiyi tamaşa yaxud, şənliyə verilən adlardan biri və ümumiyyətlə, “maskarad” anlamında işlənən söz.

**ÇƏRXƏKİ // ÇƏRXTƏKİ** – Kütləvi dərviş oyunu zikirdə və zorxana məşğələlərində bir firlanma hərəkətinin adı. Ona burum da deyirlər.

**ÇƏRXİ** – Orta əsrlərdə kütləvi şənliklərin sonunda icra olunan atəşyaxdı mərasimi növlərindən biri və topla oynanılan bir hərəkətli oyunun adı.

**ÇƏRXİÇƏMBƏR // ÇƏRXİ ÇƏNBƏRİ** – Kütləvi şənliklər zamanı “topac” (fırfır) ilə oynanılan bir uşaq oyununun adı. Həmçinin dərvişlərin ifa etdiyi dairəvi səma oyunu.

**ÇƏRXİ-KƏBBADƏ** – Zorxanada keçirilən kəbbadə oyununun bir növü. Bu oyunu yalnız təcrübəli bir kəbbadəgir (bəzən isə, miyan-dar özü) ifa edirdi. Burada o, yerində dövrə vura-vura, idman alətini

başı üstə hərlədərək tədricən boynundan qurşağa qədər endirir, sonra bu yolla onu ayağı üstə çatdırır və yerə salırı. Sonra alətin içində keçib yenə cəld hərəkətlərlə, əvvəl beli və başına kimi onu qaldırır və nə-hayət, başı üstündən çıxarırdı.

**ÇƏRŞƏNBƏ TONQALI** – (əslində “bayram tonqalı” deməkdir). Azər şənlikləri və Novruz qabağı axırçərşənbə mərasimləri zamanı odlandırılan ağac, çırrı və quru ot qalağı. Mənşəcə atəşətapınma ayını ilə bağlı olub, Günəşin əksi və od-alov tanrısının timsali kimi səciyyələnən bu yanın qalaqla Günəşini oyatmaq, onun itirdiyi qüvvəsini qaytarmaq, atəşin pakedici gücünə müraciət etmək məqsədi güdüldürdü. Həyət kənd meydanı və düzənliliklərdə qalanıb, sayı yeddi və ya üçə çatan qalaqlar – on iki yaşına çatmamış bir oğlan uşağının iki ağacı bir-birinə sürtmə yolu (sonralar, çaxmaqdası) ilə əldə etdiyi pak atəşlə alışdırılır, hamı onların ətrafında müxtəlif ayın oyunları ifa edir, orada üzərlik yandıraraq bədnəzərdən qorunmaq üçün onun üzərindən tulla-nır, tüstüsünə tutulurdular.

**ÇƏRŞƏNBƏ SURİ** – (sözaçımı, “çərşənbə şənliyi”dir). Cənubi Azərbaycanda, Novruz ərəfəsində keçirilən dörd axırçərşənbə mərasiminin bir başqa adı. Mənbələrdə onun adı “çərşəmbəisur” kimi də səslənir.

**CIXMASAN** – Yurdumuzun şimal-şərq ərazisində qız-gəlinin növbə ilə bir-birinin evində keçirdiyi gecə şənliyinin adı. Burada iştirakçılar müxtəlif mahnilər oxuyur, bir sıra ayın oyunları icra edirdilər.

**ÇİL KƏKLİK** – Azərbaycanın cənub-qərbində toy mərasimi zamanı ifa olunan qız-gəlin oyunlarından biri. Oyun oxuma ilə müşayiət olunurdu.

**ÇİLLƏ GECƏSİ** – (buradakı “çillə” sözü qış fəslinin qırx günü mənasındadır). Elimiz içinde ilin ən uzun gecəsi kimi qeyd edilən Çıraqan // Şəbiyelədə mərasim şənliyinin bir başqa adı.

**ÇİLLƏKƏSDİ // ÇİLLƏ CIXDI** – (“çillə” burada-dərd, bəla anlamındadır). Novruz ərəfəsindəki su çərşənbəsi şənliyində qız-gəlin tərəfindən icra olunan bir mərasimin adı. Dan yeri ağarmamış, su dəyirmanı ətrafında və ya bulaq başında keçirilən mərasimdə müxtə-lif oyun, mahni və öyləncələr ilə yanaşı iştirakçılar baş barmaqlarına iplik bağlayıb axar su üzərindən və ya dəyirman novdanının altından yeddi dəfə keçərək, qayçı ilə ipliyi kəsib suya atır, bununla guya köhnə ilin dərd-qəmini suya tökürdülər. Şənliyin başqa adı “bulaq-başı” və “qayçıdançıxdı”dır.

**ÇİNGƏNƏ** – (əsl “çinganə” sözündəndir). Bir müddət yurdumuzda gözbağlıca, fal və bu kimi oyunlarla ətrafına tamaşaçı toplayan qaraçılara, sonralar isə, bu işlə məşğul olan qaraçı qadınına verilən ad. El-oba arasında yayılmış “çingənə cərgəsi” ifadəsi bir vaxt oyunçu dəstəsi demək idi. “Çəngənə” tələffüz şəkli də vardır.

**ÇİNGƏNƏBAŞI** – Qaraçı oyunçu dəstələrinə başçılıq edən şəxsə xalqımız arasında verilən ad. Ona “çəribəş” da deyirdilər.

**ÇINQI ÇINQI** – Naxçıvan diyarı və Muğanda kütləvi el şənliklərində nümayiş olunan yallışsayığı oyunlardan biri. Digər tələffüzü “çiminqiniq”dir.

**ÇİNNİ OYUNU // ÇİN OYUNU** – Mənşəcə Çin ölkəsi ilə bağlı orta əsrlərdə Azərbaycanda fəğfur kasa və piyalələr ilə göstərilən bir oyun növü. Buradakı ifaçı janqlıyan – kasabaz uzun çubuq başına keçirilmiş piyaləni iti sürətlə hərlədib, yüksəkliyə tullayıb və yenidən çubuğun ucu ilə tuturdu, sonra həmin çubuğu burnuna, alnına qoyur və s. hərəkətlər edirdi.

**ÇIRAQAN** – (“işıq bayramı” anlamındadır). İslamdan əvvəlki Azərbaycanda, qış gündönümü (“22 dekabr”) günü icra olunub səmada yanın atəş-Günəşin təcəssümünə həsr edilən, Azeri şənliklərindən biri. Məxəzlərdə Nüvədruz adı ilə də qeyd olunan bu bayram, orta əsrlərdən bəri Şəbiyelə mərasimi kimi tanınır.

**ÇIRAQBAN** – El şənliyi və toy mərasimi zamanı oyun meydancası və onun ətrafını bəzəyən çıraq və məşəllərə verilən birgə ad. Müasir “illüminasiya” sözü qarşısında işlənən bu deyimin “çilçırąğban”, “çıraqan” və “çəraqğan” tələffüz şəkilləri də mövcuddur.

**ÇIRTİ, ÇIRTİ** – Sözlü-nəgməli kütləvi bir uşaq oyununun adı. Dairəvi şəkildə durmuş iştirakçıların ortasındaki başçı gah sajdakılara, gah soldakılara – “Çirti, çirti!” deyib, “can çirti!” cavabı alır, soldakılar: “Bizim çirti sizin çirtiya yalan dedi” kimi sözlərlə sajdakılarla deyisir, başçını yamsılayır və s. edirdilər. Oyunun başqa adı “tisbağatis”dır.

**ÇITİR DAĞ** – Bir zaman toy və el şənliklərində subay gənclər tərəfindən tonqal ətrafında ifa olunan oyunlardan biri. Oyun Azərbaycanın cənub-qərbində daha çox rast gəlmək olar.

**ÇOBAN AĞACI // ÇOBAN DƏYƏNƏYİ** – Azərbaycanda oynanılan hərəkətli uşaq oyunlarından biri. Oyun dəyənəkləri uzağa atmaq, bir-birinə vurmaq və b. kimi yarışlardan ibarət olmuşdur.

**ÇOBANI** – Sayaçı mərasim şənliklərində uşaqlar tərəfindən oynanılan bir hərəkətli oyun. Bir-birinin içində iki dairə çizilmiş yerdə

keçirilən bu oyunda iki bərabər dəstədən biri orta dairədə durur, “çoban” adlanan dəstə başçıları isə, iki dairə arasında gəzərək öz dəstələrini qoruyurdular. Hücum edən dəstə orta dairəyə hoppanıb orada-kılara əl vurmaqla onları oyundan kənar edirdi və s.

**ÇOBAN OYUNU** – Vaxtilə Azərbaycan ərazisinin cənub-qərbində qız-gəlinin oyun və rəqslərinə verilən ümumi ad. Həmçinin çobanları və kənd həyatını təsvir etdiyi avropalıların “pastoral oyunu” anlamı əvəzində işlənən deyim. Buna “çobanlama” da deyirdilər.

**ÇOBAN YALLI** – Əsasən Sayaçı mərasim şənliyində, xorun müşayiəti ilə ifa olunan qədim mənşəli, deyişmə tərzli bir oyunun adı. Oyun dramatik məziyyətlərlə zəngin olmuşdur.

**ÇOLAĞI** – Vaxtilə el-oba içində geniş şöhrət tapmış süjetli və məzəli yallı oyunlarından biri.

**ÇOVGAN // ÇÖVGAN** – Yaranma tarixi min ildən artıq olub, IX-XVII əsrlərdə Azərbaycanda geniş yayılmış, əsasən at üstündə qismən atsız oynanılan qədim toptop oyunu və burada istifadə olunan ucuøyri uzun dəyənəyin adı. Musiqinin müşayiəti ilə keçirilib iki, yaxud üç hissədən ibarət bu oyunda atları rəng etibarilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə, daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq olmuşdur. Əhalinin müxtəlif təbəqələri arasında geniş şöhrət tapmış bəzən isə kişilərlə yanaşı, qadınların da oynadığı bu oyunun “kuyičövkən”, “çomaq oyunu” və “çövganbazi” adları ilə qeyd edilən başqa variantları da olmuşdur. “Çövgan”, “çövgən”, “çökən”, “çoyən”, “şöudan”, “hovgən” tələffüz şəkilləri də olmuşdur.

**ÇOVGANBAR // ÇÖVKANBAR** – Atüstü çövkən oyununun iştirakçısı çövkən dəyənəyini oynadan atlıya verilən ad.

**ÇOVGANI** – Çövkən oyunu üçün təlim olunmuş xüsusi at.

**ÇÖMÇƏBAŞI** – El şənliklərində icra olunan gözbağlıca uşaq oyunlarından. İki dəstəyə bölünən iştirakçılarından birinin əlində başına zinqirov taxılıb bəzənmiş bir taxta qaşiq olur, o biri dəstə üzvünün isə gözləri bağlanır. “Çömçəli” müəyyən cızıq içində zinqirov səsləndirdikdə, gözübağlı onu axtarib, tutmalı idi və s. Bu oyuna “çömçəbaşı bəzəmə” və “miyançı” da deyirdilər.

**ÇÖMÇƏGƏLİN** – Azərbaycanın qərb ərazisində bəbəkoyunu tipli xalq oyuq-kukla tamaşaşına verilən adlardan.

**ÇÖMÇƏXATIN** – Qoduqodu mərasim oyununda gəzdirilən müqəvvanın, Cənubi Azərbaycanda daşıdığı adı. Burada bir çomçəni müxtəlif şeylərlə bəzəyir, ona gəlin paltarı geydirib, burun düzəldir, “yanaqları”na qırmızı çəkirdilər. “Çömçə xatun” deyiliş tərzi də var.

**ÇÖP-ÇÖPÜ** – Bir kütləvi yallışayağı oyunun adı. Oyun müəyyən süjet xəttinə malik olub, tamaşa ünsürləri ilə zəngin olmuşdur. “Çöp-çöpi” və “çopçopu” tələffüz şəkilləri də olmuşdur. Oyunun başqa adı – “dördəyəq”dır.

**ÇUBİ OYUNU** – (“çubuq oyunu” anlamındadır). Orta əsrlərdə nazik çubuq və dairə şəkilli dəri qalxanlarla silahlanmış oyunçuların ifa etdiyi kütləvi bir tamaşanın adı. Qılınc davasının yamsılaması kimi tanınan bu oyunun “mətrəkoyunu” adlı başqa bir variantı da var.

**CULABASDIRMA** – Azərbaycan ərazisində təsadüf olunan bir xalq oyununun adı.

**ÇUMUR-ÇUMUR // ÇUMURUQ-ÇUMURUQ** – Geniş yayılmış sözlü-nəğməli uşaq oyunlarından biri. Qaydaya görə, ən əvvəl dövrədə oturmuş iştirakçıların hərəsinə bir heyvan adı verilir, sonra başçı; – “çumuruq, çumuruq” deyə-deyə, əlini yerə sürtür və qəflətən iştirakçıların birindən; – “Adın? Yediyin?” – soruşurdu. Həmin iştirakçı dərhal suala cavab verməli idi, əks halda cərimə olunurdu.

**DABAN HALAYI** – Azərbaycan ərazisinin qərbində təsadüf olunan, əsasən, toy mərasimlərində ifa olunan qız-gəlin oyunlarından biri.

**DAĞ DİBİNDƏ BOZ QURD VAR** – Naxçıvan ərazisində təsadüf edilib Qurd surəti ilə bağlı olan uşaq oyunlarından biri. Oyunda Qurddan başqa bir iştirakçı – qazı, o birisi, qaz otaranı təmsil edirdi. Cox ehtimal ki, bu ad Qazlarqazlar uşaq oyununun bir başqa adıdır.

**DAĞAKÖÇDÜ** – Yaz vaxtı heyvandarların, (xüsusilə qoyunçuların) dağa, yaylağa köçməsi ilə əlaqədar S a y a ç ı mərasim şənliklərindən biri, Şənliyin birinci, “quzu günü” hissəsində qonşu kəndlilər bir yerə toplanır, çobanların oxuma, rəqs, müxtəlif ayin oyunu və yarışlarına tamaşa edir. İkinci – “köç günü” hissəsində maldarlıqla əlaqədər bir sıra qədim mərasimlər icra olunurdu. Bu şənliyə “qoyunçu günü” və “çoban günü” də deyirlər.

**DANATMA** – (“dan yerinin ağarması” anlamındadır). Vaxtilə kəndlərdə Novruz və odluç ərşənbə şənlikləri zamanı günəşin

qarşılanması ilə əlaqədar icra olunan bir mərasim tamaşası. Burada iş-tirakçılar alaqqaranlıqdan yüksəkliklərə, dağ-təpə zirvəsinə qalxır, orada qalanmış tonqallar ətrafında yerləşirdilər. İlk şular göründükdə tonqallar alışdırılır, hamı günəşi salamlayıb, onun şəninə təntənəli halay oyunu, oxumalar ifa edir, tonqal başına fırlanırdılar. Sonra hərə tonqaldan çıraq, məşəl və s. yandırıb, kəndə qayıdır, həmin alovə ocaq-təndiri yandırır və s. edirdilər. Bu tamaşaşa “günəşi dəvət”, “günəşi istiqbal” da deyirdilər.

**DARDAR** – Yaz şənlikləri zamanı ifa olunan bir sual-cavab oyunu. İki dəstədən ibarət olan iştirakçılar bir-birini imtahan edərək, deyişmə tərzində tapmaca deyirdilər. Kim “bağlasa” o, cəza müqabi-lində tapmacanı “satın alırdı” və s.

**DARISƏPDİ** – Cənubi Azərbaycanda oynanılan bir uşaq oyununu-n adı.

**DASTAN MƏCLİSİ** – Bir və ya iki ustad aşığıñ kənd və şəhərləri gəzərək meydənlarda, ayrı-ayrı məclis və toy şənliklərində xalqı başlarına yiğaraq ifa etdikləri özünəməxsus, “tək oyunçu tamaşası”. Burada ifaçılar saz çalıb oxuduqdan sonra iri həcmli qəhrəmanlıq və ya aşiqanə məzmunlu bir dastanın nəqlinə başlayırdılar.

**DEYBAMEHR** – Azərbaycanda qədim dövrlərdən başlayaraq XI əsrə qədər icra olunan Muğkoşı mərasim şənliyinin bir başqa adı. Şənlik Səfəvilər dövrü islam dini donuna geydirilərək, “Qətli-Ömər” və ya “Ömər toyu” şəbihinə çevrilmişdir. “Dibmehr” oxunuş tərzi də mövcuddur.

**DEYİŞMƏ** – İki oyunçu arasında gedən söhbət, mükalimə” anlamı qarşısında işlənən deyim. Aşıq məclislərində ifaçılar arasında keçən müsabiqə – yarış da bu adla çağırılırdı. Həmin yarış ənənəvi dörd hissə – dəvət, hərbəzorba, şeir texnikasının nümayişi və qıflıbənddən ibarət olmuş hər aşiq bununla öz biliyi, istedadı və s. bacarığını nü-mayış etdirmişdir. Əski qaynaqlar bu yarışı bəzən, “aytaşma” da ad-landırırlar.

**DƏRVİŞ MƏCLİSİ** – Bir vaxt bazar meydani, karvansara, çay-xana və toy şənliklərində bir yaxud, iki dərvişin göstərdiyi tamaşa. Buraya müqəddəs imam və xəlifələrin həyatı və igitliyindən bəhs edən dini əfsanələrin nəqli ilə yanaşı, müxtəlif əhliləşmiş heyvan və ilanlarla oyun, ovsun və gözbağlıca sənəti də daxil idi. Belə tamaşaşa “dərviş mərəkəsi” və “dərviş dəsgahı” da deyirdilər.

**DƏRVİŞ TOYU** – Çalğıçı-sazəndələr əvəzinə dərvişlərin müşayiət etdiyi toy şənliyi.

**DƏSMALALDIQAC** – El bayramlarında dövrə vurub yerdə oturmuş iştirakçıların dəsmal ilə oynadığı bir uşaq oyunu.

**DƏSMALATDI** – Axırçərşənbə və Novruz şənlilikləri zamanı subay gənclər tərəfindən icra olunan baba-baja mərasim oyununun bir başqa adı.

**DƏSTBƏND // DƏSTƏBƏND** – Orta əsrlərdə yallısayağı oyunlara verilən ad və “yallı” deyimi qarşısında işlənən söz. Bu ada Nizami Gəncəvinin əsərdərində də təsadüf edilir. Şair eramızdan əvvəlki Zərdüşti məbədlərində tamaşa göstərən ağ və qırmızı geyimli gənclər dəstələrini belə adlandırdı.

**DƏVƏ OYUNU** – Şən, oynaq ruhlu bir xalq məzhəkə tamaşası. Oyunda ikiməsxərəbəz, biri boynunda zinqirov – “dəvə” görkəmində, digəri, əlayağı hisli, belində süpürgə asılan “dəvəçi” geyiminə söz, hərəkət və him-cimlə axund, kəndxuda, qazi və başqalarını ələ salır, məsxərəyə qoyurdular. Bu ad həmçinin qədim mənşəli maralo-yunu pantomima tamaşasının bir başqa adı və variantı sayılır.

**DƏZGAH ŞAHSƏLİMİ** – İplikli oyuqlarda göstərilən Şahsəlim oyuq-kukla tamaşasının bir növü. Bəşər kukla sənətində “avtomat kukla oyunu” kimi tanınan bu oyun növü Azərbaycanda özünəməxxus bir dəzgahda icra olunurdu. Bütövlükdə taxtadan yonulub biri-birinə keçirmə üsulu ilə yığılan həmin dəzgah dördbucaqlı dinişin üzərində qurularaq iki mərtəbə şəklində olur. Aşağıda asılan kuklaların ancaq əlləri hərəkət etdiyi halda, yuxarıda asılan oyuqlar ancaq irəli hoppa-nırdı. Bu zaman onların əl-qolu hərəkətsiz qalırırdı. Təlxək, çayçı, şah, vəzir, əsgərlər, süfrəçi və rəqqasələr, bu tamaşanın ənənəvi surətləri olmuşlar.

**DİQDƏSTƏ // DİK DƏSTƏ** – Bayram şənliliklərində kütləvi şəkildə ifa olunan halaysayağı bir oyun adı. Mərdlik, qəhrəmanlıq kimi məzmuna malik olan bu oyuna Astara-Lənkəran ərazisində daha çox təsadüf olunur. Ona bəzən “dik halay”da deyirdilər.

**DİLSİZCƏ** – Sözsüz və səssiz tamaşa növü pantomimaya elimiz içində verilən adlardan biri. “Kirimişcə” onun bir başqa adıdır.

**DİLYALLISI** – Əsasən, toy mərasimlərində oxuma ilə müşayiət olunan bir yallı oyunu. Çox vaxt qadınlardan ibarət olan 8-10 nəfər ifaçı, halqavari durub, əl-ələ tutaraq, rəqs edir, xorla; “gülümey, gülümey”

deyə-deyə oxuyub-oynayırdılar. Yaz mərasim şənliklərində ifa olunan və çox vaxt gülümey adlanan həmin oyunda, kişilər də iştirak edirdilər.

**DIRQOYU** – Yalnız kişilər tərəfindən oynanılan bir yallısayağı kütləvi oyunun adı. Oyun siyahıtu adı ilə də çağırılır.

**DİŞ ÇƏKMƏK** – Vaxtilə toy mərasimi və el şənlikləri zamanı maska taxmış oyunçuların ifa etdiyi bəzi məzəli laloyunu – pantomima tamaşasının adı.

**DİVAN OYUNU** – El ədəbiyyatı və XVI-XVII əsrlərin tarixi mənbələrində təsadüf olunan özünəməxsus bir tamaşa növü. Bu tamaşanın məzmununu həyatda baş vermiş real bir hadisə, yaxud münaqişə və onun yerli məhkəmə tərəfindən qeyri-qanuni, ədalətsiz həlli təşkil edirdi. Əhalinin toplandığı meydanların birində keçəl və ya lotu oyunçu dəstəsi həmin hadisəni tamaşa şəklində nümayiş edib, hökmün haqsız olduğunu sübuta yetirirdi. Oyunun bir başqa adı da “doan oyunu”dur.

**DODAQDƏYMƏZ** – Aşıq məclislərində ifa olunan özünəməxsus bir oyun. Burada məharətini göstərmək üçün ifaçı dodaqları arasına şaquli vəziyyətdə bir iynə qoyur, dodaqlanmayan səslərdən qoşulmuş bir şeri oxumaqla məşğul olurdu.

**DODU-DODU** – Qarabağ və Gəncə ərazisində Qoduqodu mərasim oyununun adı. Burada iştirakçılar üzərinə qırmızı parça çəkilmiş bir dairəni – “dodu”nu qapı-qapı gəzdirərək, “dodunu gördünüz mü?” sözləri ilə başlayan bir mərasim təkərləməsi oxuyur, dairə etrafında müxtəlif ayin oyunları icra edirdilər. Xalq arasında bu oyuna “dodu-gəzdirmə” də deyirdilər. Digər tələffütü “dodidodi” və “düdüdüdü”dür.

**DOQQUZAYAĞ // DOKQUZAYAĞ** – El-oba şənliklərində ifa olunan kütləvi oyunlardan biri. Cənub-qərb rayonlarımızda təsadüf olunan bu yallısayağı oyunun digər adı “doqquzlu”dur.

**DOLAB** – Mərasim şənliklərində uşaq və subay gənclər üçün qu-rulan əyləncələrdən biri. Üzərinə-araba, qayıq və başqa şəkilli otura-caqlar yerləşən və müasir karuselə bənzəyən bu dairəvi qurğu fırlan-dıqca, şənlik iştirakçıları nəgmə oxuyur, şənlənirdilər. Qurğunun özgə adı “becərə”, “kulfan” və “dolamaçarx”dır.

**DOLDURMA** – (“yekun” anlamındadır). Vaxtilə yalnız toy mərasimlərində ifa olunan kütləvi bir oyunun adı. Oyun şənliyin sonunda keçirilir və bundan sonra, toy şənliyi bitmiş hesab edilirdi. Zurnaçılı-

rın müşayıti ilə oynanılan bu oyun ifaçıları, qapalı dövrə şəklində durur, bir-birinin çəçələ barmağından tutub həmin vəziyyətdə hərəkət edirdilər.

**DONUZDÖYDÜ** – Muğan ərazisi üçün səciyyəvi olan uşaq oyunlarından birinin adı.

**DÖNƏ YALLI** – (burada “dönə” təkrar mənasındadır). İfa tərzində güclü tamaşa ünsürləri olan bir yallı oyununun adı. “Dönə”, “ay dönə” və “dönmə oyunu” onun başqa adlarıdır.

**DÖRDAYAQ** – Qədim mənşəli yallı tipli oyunlardan biri. İti sürütlə ifa olunan və lələ yu n u – pantomima cizgilərilə zəngin olmuş həmin oyunun digər adı ç ö p ç ö p ü d ü r. Atçapma yarışlarında nümayiş edilən bir at yerişi növü də bu adı daşımışdır. Burada at dörd ayağını bir vaxtda yerdən üzüb atlaraq qaçırdı. Bu yerişi “dördəm”, “dördnal” da adlandırırlar.

**DÖVRAN** – (dolanma mənasındadır). Toy mərasimi və o r t a o y u - n u n d a tamaşaçıların oyun meydançası ətrafında dövrə vurub oturması. Dərvişlərin sıraya düzülüb neyin müşayıti ilə oxuya-oxuya bir yerdə firlanma, dövr etməsindən ibarət bir oyunun adı. Həmçinin bir ayaq üstə firlanma hərəkətindən ibarət z or x a n a məşğələsinin adı. Bu məşğələ təbilin ahəngi ilə ifa olundurdu. Ona b ur u m da deyirdilər. İfaçı – a şı g ı n məclisdə dairə ətrafında gəzisib dolanması, “dövran vurması”, “dövran sürməsi” və ya “dövran keçirməsi” də bu deyimlə əlaqədardır. “Dövran qurmaq” isə, tamaşa, şənlik hazırlamaq demək idi.

**DÖYMƏ** – Musiqi, rəqs, söz və tamaşa ünsürləri ilə zəngin olan bir yallisayağı oyun. Şənliklərdə istifadə olunan bir məşəl növü də bu adla çağırılırdı. Ağacın başını balta ilə döyüb yumşaldır, sonra qara neftə basıb yandırıldır.

**DUVAQ QAPMA** – Toy şənliyindən üç gün sonra icra olunan bir mərasimin adı. Bəzəkli bir taxtin üzərinə üzüqoylu teşt qoyub altında şam yandırır və başına qırmızı duvaq salmış təzəgəlini həmin teştin üstündə oturdaraq ətrafında müxtəlif ayin oyunları ifa edirdilər. Mərasim bir uşağın duvağı qapıb, barlı bir ağacın üzərinə atması ilə bitirdi. D a s t a n m e c l i s i n i n sonunda ifa olunub, bir-birilə qovuşmuş iki sevgilinin toyunu vəsf edən ənənəvi oxuma da bu adı daşıyırdı.

**DUZLUCA** – Aşiq-dastan, nağıl məclisi və xalq tamaşalarında ifa olunan kiçik həcmli məzəli hekayə, əhvalat və ya oyunun adı. Üslubca

lətifəyə oxşar bu oyunun əsas surəti Molla Nəsrəddin olmuşdur. Bu söz həmçinin “aneidot” anlamı qarşısında işlənən bir deyimdir. Bəzən ona “dodaqqaçıdı” və “gülüt” də deyirlər. “Duzduca” deyiliş şəkli də var.

**DÜYÜN // DÜGÜN** – Yalnız bir ailə çərçivəsindən kənara çıxmayan – evlənmə, ad günü və bu kimi kiçik şənliklərə el içində verilən ad. “Düyün-bayram” sözü isə, kiçik el şənliyinin daşıdığı adlardandır.

**DÜZ OYUN** – Azərbaycanın cənub-qərbində toy mərasimləri zamanı oynanılan halaysayağı qız-gəlin oyunlarından. Xalq arasında bu oyunun “düzayaq” və “düz halay” adları da var.

**EVCİY-EVCİY // EVCİK-EVCİK** – Kiçik yaşılı uşaqlar arasında geniş yayılmış və qum-torpaqdan “ev” düzəldərək, yamsılama yolu ilə yaşlıların – bir-birinin evinə qonaq getmək, gəlin köçürmək, aş bisirmək, ailə tərbiyəsi və b. kimi həyat tərzini nümayiş edən bir oyun. “Öycüköycük” tələffüz şəkli də vardır.

**EYD** – Xilafət dövrü və orta əsrlərdə Azərbaycanda “el şənliyi” anlamında işlənən deyim.

**ƏKƏNDƏ YOX, BİÇƏNDƏ YOX...** – Xidirnəbi, Axırçər-şənbə və Novruz mərasim şənlikləri zamanı göstərilən bir məzəli kənd oyununun adı. Oyunda, bir Mülkədar, iki yoxsul Qardaş, bəhrə-yığan, iki öküz və bir Nökər iştirak edirdi. Məzmuna görə, iki qardaş yer əkmək istəyir, işə başladıqda bir qardaş min cür bəhanə ilə işdən boyun qaçıırırdı. Yeri əkib, taxılı biçib döymüş qardaşın hazır çuvallarını görən ikinci qardaş taxılı tən bölməyi tələb edirdi. Burada savaş olur və camaat səs-səsə verərək; – “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” deyirdi.

**ƏL ƏL ÜSTÜNDƏ** – XVIII-XIX əsrlərdə Bərdə və Şuşa ərazi-sində qeydə alınmış, rəqs və məzəli oyunlarla müşayiət olunan bir uşaq oyunu. Yalnız uşaqların deyil, qız-gəlinin də oynadığı bu oyun da bir iştirakçı ortada üzüqoylu uzanır, ətrafda oturanlar yumruqlarını yatanın belinə üst-üstə qoyub: “əl üstə kimin əli?” – deyirdilər. Uzanan düz cavab versə, “əl sahibi” onu əvəz edir, tapmadıqda ətrafdakılar onun belinə vurub, “götürün, vurun, yalandır” deyir, yaxud uzanan vuranların istədiyini etməli-oxumalı, məzəli oyun göstərməli idi. “Əl üstə kimin əli” adı ilə də bəlli olan bu oyun sonralar tənbehetmə üsulu kimi, başqa oyunlarda da istifadə olunurdu.

**ƏLAĞA ERKƏK İSTƏYİR** – Azərbaycan ərazisinin şimal-qərbində qeydə alınmış süjetli bir uşaq oyunu. Oyunda baş çoban – Sərkar, polis məmuru – Əlağa və bir Yasavul seçilirdi. O biri iştirakçılar isə, qoyunları təsvir edirdilər. Əlağa Yasavulu Sərkarin yanına göndərib ondan bir erkək istəyirdi. Çoban bu tələbi rədd etdiykdə, Əlağa qoyunları zor ilə almağı tapşırır. Sərkar isə öz “sürü” sünü qoruyardı və s. Oyunun digər variantı Qarapapaşa adı daşımışdır.

**ƏRDİBEHİŞTƏGAN** – Qədim Azərbaycanda, Ərdibehişt ayının 3-də (22 aprel) əski inama görə, dağlara və müqəddəs odlara nəzarət edən Ərdibehişt adlı bir tanrıının şənинə keçirilən mərasim şənliyi. Məxəzlərdə bu kütləvi mərasimin adı bəzən, “Ordubehişt” və “Urdibehişt” kimi də səslənir.

**ƏRƏB GÜLMƏLİSİ** – Əsasən, təlxək – lotu repertuarında geniş yer tutmuş ləğəyənu növü. Burada ərəblərin nitq və davranış xüsusiyyətləri mübaliqə və sataşqılı tərzdə yamsilanırdı. Oyun Məşədi Cabbarın yaradıcılığı üçün daha səciyyəvi olmuşdur.

**ƏRƏB OYUNU** – Törəniş etibarilə xilafət dövrü ilə bağlı olub bir zaman yaşılılar, sonra isə uşaqların kiçik topla oynadığı hərəkətli bir kənd oyununun adı. Oyun bir-birindən 12-15 m aralı, üçbucaq şəklində yerləşən üç dairədə keçirilirdi. İştirakçılar iki dəstəyə bölünərək, bir dəstə meydanın ortasında durub dairədən-dairəyə qaçan o biri dəstə üzvlərini topla vurmağa çalışırlılar və s. Oyun “ərəbi” adı ilə də bəlliidir.

**ƏRXİŞTƏK** – Cənubi Azərbaycan ərazisi üçün daha səciyyəvi olan bir halaysayağı qız-gəlin oyunu. Ehtimala görə, bu oyun hağışda oyununun eyni və ya özgə bir variantıdır. Mənbələrdə “ərgüştəy”, “ürquştək”, “ərxışda” və “arquşa” adları ilə də qeyd olunur.

**ƏRÜSƏK** – Orta əsr mətinlərində qeyd olunan bir kukla-oyuq tamaşası və kukla növü. “Ərüssəy” deyiliş tərzi də var.

**ƏYASƏRƏM** – Qədim Azərbaycan ərazisində icra olunan altı gəhəmbər şənliklərindən dördüncüüsü. Beş gün davam edən bu kütləvi şənlik müasir təqvimin 16-20 oktyabr günlərinə təsadüf olunub, əski inama görə, üç günün ərzində yaranmış ağaç və bitkilərin şəninə keçirilmişdir.

**ƏYMƏCIDIL // ƏKMƏCIDIL** – Əsasən, Azərbaycanın cənub-şərqi ərazisində təsadüf olunub, böyük yaşılı uşaqların oynadığı bir oyunun adı.

**FAL OYUNU** – Qabaqcadan gələcəyi xəbər vermək məqsədilə tək ifaçının bir dəstə tamaşaçı qarşısında – him-cim, hərəkət, rəqs, oxuma, söz yaxud, ər, paxla, noxud, güzgü və s. əşyaların köməyi ilə göstərdiyi oyun. Mənşəcə qədim “ş a m a n o y u n u” ilə bağlı olub, əski zamanlar “falbini”, “falaçma” adı ilə tanınan bu oyunun məzhəb kəçilər tərəfindən mübaliğəli şəkildə ifası da həmin adla qeyd edilir.

**FALGİR // FALÇI** – Fal o y u n u n icra edən şəxs. El içində bu falabaxanı bəzən, “görümçü” də adlandırırlar.

**FANUSİ XƏYAL** – (“kölgə fənəri” deməkdir). XI-XII əsrlərə aid məxəzlərdə qeyd olunan kölgə-oyuq tamaşasının ibtidai bir növü. Üzərinə kağızdan kəsilmiş fiqurlar taxılan karuselə bənzər fənərdən ibarət olmuş bu tamaşada, “karusel” qızan havanın gücü ilə ortadakı filil ətrafında hərlənib, fiqurları hərəkətə gətirmiş və onların kölgələrini fənərin şüşəsində əks etdirmişdir.

**FATMAXANIM** – Toy mərasimlərində ifa olunan qız-gəlin oyunlarından biri. Burada başına uzun papaq qoymuş ifaçı-qadın, sifət və papağını iri bir örəpkələ örtüb, yalnız üzərində insan sifəti çəkilmiş qarnını açıq qoyur və ətrafdakılar; “Fatmaxanım xoş gəlib...” sözləri altında məclisə daxil olub, özünəməxsus bir rəqs oynayaraq tamaşacıları güldürdü. Bəzən həmin rəqsin adına müvafiq oyun da “atgöbəyim” adı daşıyırıdı. Fərz etmək olar ki, səmacat oyununun bir başqa variantıdır.

**FƏRİŞTƏ // FİRİŞTƏ** – (“mələk” deməkdir). Şəbih tamaşalarında müqəddəs ruh və mələkləri təmsil edən surətlərin adı. Əllərində yelpazə, işıldayan palṭarlarda, uşaqların ifasında görünən bu surətlər tamaşada bu və ya digər surətə həlak olacağını əvvəlcədən xəbərdarlıq edir, lazımlı gəldikdə düşmənləri və onların qoşununu yuxuya verirdilər.

**FƏRİŞTƏMÖVT** – (sözaçımı “ölüm mələyi”dir). Bir ənənə olaraq şəbih tamaşalarında əsas qəhrəmanlara qabaqca ölüm xəbəri göti-rən, xüsusi bir mələk sureti.

**FƏRRAS** – Xalq tamaşalarında oyun meydançasına döşənti salıb, meydançanı oyun üçün hazırlayan xidmətçinin bir başqa adı. Ona “məfruşatçı” da deyirdilər. Həmçinin toy şənliyində toyağasının köməkçisinə verilən ad. “Fərrac” yazılış tərzi də var.

**FƏRVƏRDƏGAN // FƏRVƏRDİCAN** – İslamdan əvvəlki Azərbaycanda, ilk çäqlar təqvimin Aban, sonralar isə, İsfənd ayının, başqa sözlə, ilin son on bir günü (10-21 mart) ərzində keçirilən mərasim şənliyi. Əski inama görə, guya bu günlər ata-baba ruhu öz evi,

arvad-uşağıını ziyarət edir, onların yaşayışı ilə maraqlanırırdı. Səhərə kimi davam edən bu mərasimdə həmin ruhlar inciməsin deyə, xalq özünü şən, qayğısız göstərməyə çalışır, yeyib-içir, şənlənirdi. Vaxtilə mərasim zamanı müğlər hələk olmuş el qəhrəmanlarının ərvahı üçün uca burclar başına ləziz yeməklər düzür, aşağıda isə, xalq təntənəli şəkildə “pəncə” adlanan bir kütləvi yallı oyunu ifa edirdi. Mərasimin birinci beş günü “Fərvərdəgan-əvvəl”, yerdə qalan günlər isə, “Fərvərdəgan-sani” adlanırdı. Sonralar bu mərasim el-oba içinde A fərinə-gan, Yeddiçərşənbə, Qədir gecəsi və Atababa günü adları ilə yaşamışdır. Qədim təqvimin Fərvərdin ayının 19-cu günü (8 aprel) heyvanlara həsr olunan bir bayram da, bu adla çağırılırdı. Məxəzlərdə, “fərvərdian”, “fərvərdigan” və “fərvərcan” yazılış formalarına da rast gəlmək olar.

**FƏSLİMÜDHİK** – Azərbaycanda İslamin yayıldığı dövrlərdə təsadüf olunan bir məzhəkə oyunu növü. Deyim “fəslimüzhik” kimi də səslənmişdir.

**FİNCAN-FİNCAN** – El şənlikləri zamanı subay gənclərin icra etdiyi sözlü-nəgmeli oyunlardan biri. İki dəstədən ibarət olan iştirakçıların sayına görə, siniyə düzülən üzüqoylu fincanlardan birinin içində üzük gizlədir, bir dəstə o biri dəstəyə onu tapmağı təklif edirdi. Üzük tapılmadıqda iştirakçı “cərimə” olunurdu. O, ya oxumalı, ya rəqs etməli və ya da bir oyun göstərməli idi. Oyunun başqa adı “gül oyunu”, “üzüy-üzüy”, “üzüygizlətdi” dir.

**FINDIQ OYUNU** – Əsasən, Cənubi Azərbaycan ərazisi üçün səciyyəvi olub, uşaq doğulandan sonra yeddi gün ərzində, zahi evində findiq ilə icra olunan qız-gəlin oyunlarından biri.

**FIRLANQAÇ** – Elliklə keçirilən şənliklərdə icra olunan bir hərəkətli uşaq oyunu.

**GECƏ OYUNU** – XX əsrin əvvəllerinə kimi kənd və şəhərlərimzdə kiçik ailə şənliyi və toy mərasimlərində (ilk əvvəl, xüsusi çadırda) kukla oynadan, çalğıçı, rəqqas, məsxərəbaz, hoqqabaz yaxud, möhrəbaz – janqlıq tərəfindən göstərilən oyunların birgə adı. Əski qaynaqlar bu oyunları “çadır oyunu”, “şəbi oyunu”, şəbşəbi”, “şəbbəzi”, “baziyexeymə” adları ilə də qeyd edirlər.

**GECƏ SÖHBƏTİ** – Bəzi rayonlarımızda həmyaşlı məhəllə qadınları, həmçinin, bir peşə sahiblərinin oturaq sağa axşam məclisinin bir başqa adı. Məclisin digər adı “gecəgu” və “halvasöhbəti”dir.

**GƏLİNCƏ // GƏLİNCİK** – Ayrı-ayrı rayonlarımızda “tamaşa kukları” anlamı əvəzində işlənən deyim.

**GƏLİNATTANDI** – Elimiz içində toy şənlikləri zamanı oynanılan qədim mənşəli bir mərasimin adı. Mərasim gəlin gətirməyə gedən və gəlin yola salınan zaman çalğıçıların müşayiətilə ifa olunurdu.

**GƏLIN-GƏLIN** – Kiçik qızların icra etdiyi oyunlardan biri. Yaşlıları yamsılama yolu ilə bir-birinin evinə qonaq getmək gəlin köçürmək və bu kimi səhnələrdən ibarət olunan bu oyunun iştirakçıları – Ana, Gəlin, Uşaq və s. surətlərdə çıxış edirdilər.

**GƏMİ OYUNU** – Orta əsrlərdə, saray mərasimlərində peşəkar mütrüblər tərəfindən ifa olunan özünəməxsus bir oyun. Buradakı ifaçı bərli-bəzəkli gəmiləri xatırladan bir qurğunu belinə keçirib, musiqinin müşayiəti ilə sanki qayıqda üzənmək kimi yeriyirdi. Oyun Novruz bayramı vaxtı saray oyunçularının təntənəli yürüşündə də göstərilirdi.

**GƏRDƏKQAÇIRDI** – Azərbaycanın cənub-qərb ərazisində toy şənlikləri zamanı keçirilən bir atüstü xalq oyunu. Oyunda bir dəstə at-çaparlardan biri əlindəki ipək çarşab “gərdəyi” yuxarı qaldıraraq atı qız evindən oğlan evinə kimi çapırdı. Digərləri çarşabı ondan alıb oğlan evinə birinci yetirmək üçün mübarizə edirdilər. Başqa yerdə ona pərdə apardı da deyirdilər.

**GƏZİ** – (“gəzmək” sözündəndir). Meydan və küçələrdən keçərək hərəkətdə, yürüş-nümayiş şəklində göstərilən tamaşa növünə verilən adlardan. Digər tələffüz şəkli “gəziş”dir.

**GİLASDƏYDİ // GİLASGƏLDİ** – XVIII əsrde Azərbaycanda qeydə alınmış bir şəhər bayramı. Gilas və albalının ilk möhsulunun bazara çıxarılması ilə əlaqələndirilən bu kütləvi el şənliyində hamı kəndlərdən golən meyvə ilə yüklenmiş bərli-bəzəkli dəvə və atların qarşısına çıxır, çalğıçıların müşayiəti ilə rəqs edib şənlənir, oxuya-oxuya şəhəri gəzərək, möhsulu dükanlar arasında bölüşdürüdülər. Gənclər bir ənənə olaraq, bu şənlikdə küfdibi oyunu keçirildilər. Şənlik xalq arasında “Gəlgilas” və “Növbərə” da adlanırdı.

**GİMĞƏ // GİNGƏ** – Əsasən, dağlıq yerlərdə salınmış kəndlərin ortasında və ya dəyirman qabağında yerləşən meydan və orada keçirilən yiğincığın adı. Burada kütləvi el şənlikləri, mərasim və meydan oyunları icra olunurdu. Deyim Muğan, Şirvan, Şəki və Zaqatala ərazisi üçün daha səciyyəvidir. “Gömgə” (Quba) tələffüz şəkli də vardır.

**GİZLƏNPAC // GİZLƏNC OYUNU** – (“gizlən bacı” ifadəsinin təhrifidir). İlk əvvəl müəyyən süjetə malik olub sonralar gözyumma

ilə bağlı bir hərəkətli uşaq oyunu. Burada iştirakçılarından biri gözlərini yumub, əlliyə qədər sayana kimi, o birilər gizlənir, birinci gözlərini açır və gizlənənləri axtarırırdı. Taplıqda əlini durduğu yerə vurub təpi-lanın adını deyirdi. Əgər gizlənən ondan əvvəl bu yerə gəlsəydi oyun uduzulurdu və s. Bu oyunun xalqımız içində müxtəlif adları mövcud-dur. Onlardan “gizlinpaç // gizlənqaç”, “qaçgilən”, “gizlilimpars” (Muğan), “gizlənparç // gizdələnparç // gildirimparç” (Naxçıvan), “ya-şınbacı” (burada “yaşın” gizlən mənasındadır), “yeşinbac // yeşinbabə // yeşinbabəş” (Şəki), “saxlambac // saxlanbac” (şimal-qərb rayonla-rımız), “çapbakal” (Oğuz) və s. adlardır.

**GODU-GODU // GÜDÜ-GÜDÜ** – Yağlılı günlərdə Günəş çä-ğırmaq məqsədilə ibra olunan Qoduqodu mərasim tamaşasına şimal-qərb rayonlarımızdə verilən ad. Buradakı iki iştirakçı Qodu əvəzinə əllərində qırmızı yaylığa sarılmış güzgü və çomçə gəzdirirdi.

**GOPU** – Yazqabağı mərasim şənliklərində oynanılan yallısayığı bir oyunun adı. Bir neçə dəstə qadın və kişi tərəfindən ifa edilən bu oyunda baharın vəsfinə mahnilər oxunur, tonqal alışdırılır, ifaçılar bir-bir onun üzərindən hoppanır və s. edirdilər. Əsasən yurdumuzun cənub ərazisində geniş yayılmış həmin oyun el içində “baharı” adı ilə də bəlliidir. Lənkəranda onu “zupa”, Şəkidə isə “zopizopi” adlandırdılar.

**GÖRK // GÖRKÜ** – Bir zaman xalq tamaşalarında həm “surət, amplua”, həm “nümunə, örnək”, həm də “maska” anlamında işlənən deyim. “Oyunda görk olmaq” öz oyunu ilə başqalarına nümunə olmaq demək idi. “Görkə kəsilmək” ifadəsi isə, oyunçu ağızında daima bu və ya digər surətdə (yaxud, ampluada) çıxış etmək, bu obrazda oynayaraq ona çevriləmək, başqalaşmaq demək idi.

**GÖZBAĞI OYUNU** – Hoqqa oyununun xalq arasında daşıdığı adlarından biri. Vaxtilə sehrkarlıq (fokusçuluq), hipnozçuluq və jonq-lyorluq peşələri də bu adla tanınırırdı. Uzaq keçmişdə ona “çeşmibənd”, sonralar isə “gözbağıçılıq” da demişlər.

**GÖZBAĞLAYICI // GÖZBAĞÇI** – El içində hoqqa oyunu nü-mayış etdirən fokusçu, hipnozoçu və jonqlıyora verilən müştərək ad.

**GÖZBAĞLICA // GÖZÜBAĞLICA** – Göz bağlama ilə əlaqədar bir uşaq oyunu növü. Burada iştirakçılarından birisinin gözləri yaylıq və dəsmalla bağlanırırdı. O ətrafindakıları tutmağa çalışır, onlar isə müxtə-lif yollarla zinqirov, kiçik əşya və ya daşları səsləndirməklə yerlərini bildirirdilər. Tutulan iştirakçı gözübağının əvəz edirdi. Bu oyunun müxtəlif ad və icra variantları mövcuddur. Onlardan – “qaraçəpiş //

qaraqazan // qaraxarman” (Muğan), “korçəpiş // korəbə // görəbə” (“əbə” oyunu idarə edən mənasındadır), “çaxçax oyunu” çömcəbaşı, “çömcəbaşıbəzəmə”, “çəşmbəndək”, “uzuneşşək” və s.

**GUŞƏQAPMA // GUŞƏQAPMACA** – Bir bucaq və ya guşəni tutub, sonra qaçaraq o birisini tutmağa cəhd etməkdən ibarət bir hərəkətli uşaq oyunu. “Guşətutmaca” deyilişi şəkli də vardır.

**GÜDUL** – Vaxtilə Azərbaycanın şimal-şərqində yağış çağırmaq niyyətilə keçirilən bir mərasim tamaşası. Mənşə etibarilə qədim su tanricasına pərəstişlə bağlı bu tamaşanın iştirakçıları bir oğlan uşağının bədəninə hər tərəfdən yaşıl ağaç budaqları bağlayır, onu gül-ciçək və lentlərlə bəzəyirdilər. Sonra onunla küçələri gəzib nəgmələr oxuyur, əl çala-çala həmişdə və ya yallı oyunları ifa edərək yağışın yağışını arzulayırdılar. Bir mülahizəyə görə bu ad Xidirnəbi mərasiminin bir başqa adıdır. Vaxtilə topla oynanılan bir uşaq oyunu da eyni adı daşımışdır.

**GÜDÜ** – Çubuqlu oyun kuklası növünü Azərbaycanda təmsil edən kuklanın adı. İbtidası qədim mərasim oyunları ilə bağlı olub, boyu 120 sm-ə çatan fiqur iki çubuq və ya bambuk ağacından çarmaxabənzər şəkildə bağlanır, sonra ona baş və geyim keçirirdilər. Bu cür kuklalar beldən əyilə bilmir, əllər isə heç şey tutmağı bacarmır və nadir hallarda əl və qollara bağalanın nazik, uzun çubuqlar vasitəsilə hərəkətə gətirilirdilər. Onların hərəkətetmə imkanlarının belə məhdud olması tamaşalarda nəzərə alınır və buna müvafiq mövzu seçilirdi.

**GÜLAB BAYRAMI** – Yazın ilk günlərində xalqımız içində keçrilən bir mərasim şənliyi. Burada hamı bir-birinə kiçik ətir şüşələrində gülab bəxş edir, müxtəlif oxuma və ayın oyunları ilə şənlənib, əylənrildilər. Məxəzlər bu bayramı “eydigülabı” də adlandırırlar.

**GÜLDÜRÜ** – Vaxtilə el ədəbiyyatı və xalq arasında “məzhəkə”, “komediya” mənasında işlənən söz. Həmçinin məclislərdə, toy-mağarda öz hazırlıqavaklışı və məzəli sözləri ilə tamaşaçıları əyləndirib güldürən bir aşiq növü. Aşiq dəstəsinin üzvü olan bu sənətkar adı ağacı sinəsinə basıb, xoşagəlməz bir avazla şeir, mahnı oxuyur, qaravəlli danışıb, ətrafdakıları güldürürdü.

**GÜLEYNARI** – Baharin gelişisi ilə bağlı mərasimlərdə icra olunan qədim mənşəli, yallısayağı bir oyunun adı.

**GÜLİĞƏNDÜM** – (“buğda nəgməsi” anlamındadır). Cənubi Azərbaycanda, qadın məclislərində ifa olunan bir oyunun adı. Özündə

qədim ayın tamaşasının bir sıra ünsürlərini qorumuş, məzmunu taxılın səpilməsi, biçini və bu işdə çəkilən əzab əziyyətlərinə həsr olunan həmin oyunu, bir oyunçu qadın ifa edirdi. “Gəndüm, güli gəndüm” sözləri ilə başlayan tamaşanı o, ahənglə nəql edir, hər ifadə, vəziyyəti him-cim və hərəketlə göstərirdi.

**GÜLRİZAN** – (“gül yağıdırma” anlamındadır). Orta əsrlərdə Azərbaycanın şimal ərazisində icra olunan, qədim mənşəli bir el şənliyi. İlk çağlar yazda, yalnız qadınlar tərəfindən keçirilən bu şənlikdə yeməli və dərman bitkiləri toplamaq məqsədi güdüldürdüsə, sonrakı dövrlərdə bu bayramda kişilər də iştirak etmişdir. Burada dağlara, çəmənlərə toplanmış iştirakçı gənclər, ən əvvəl ayrı-ayrılıqda şənlənir – mahni, deyişmə, rəqs və məzəli oyunlarla qızlar oğlanları, oğlanlar isə, qızları lağa qoyur, nəhayət, dəstələr birləşərək-atçapma, tullanma, dağacıxma və s. yarışlar keçirirdilər. Axşam bayram kənd meydandasında səhərə kimi davam edir, oğlan və qızların bir-birinə gül verməsi ilə bitirdi. Şənliyin digər adı “Gülvermə”dir. Bir çox el şənliklərində icra olunan atəşyaxdı mərasim də vaxtilə həmin adla qeyd edilirdi.

**GÜLÜMEY** – Bir adət olaraq toy şənliklərində qız-gəlin tərəfindən ifa olunan qədim mənşəli dilyallısı oyununun özgə adı. Naxçıvan ərazisində təsadüf edilən bu oyun əsasən xınayaxdı mərasimlərində keçirilir və “gülülməy”, “gülməyi” və “a gülüm hey” adları ilə də tanınır.

**GÜLÜT** – Xalq tamaşası dərviş oyunu və s. əyləncələrdə güldürmək məqsədilə işlənən məzəli söz və ya hərəkət, yaxud “hoqqa, tryuk” a oyunçu ləhcəsində verilən ad. “Gülünçə” onun bir başqa adıdır.

**GÜNƏŞİ İSTİQBAL** – (“günəş salamlama” anlamındadır). Novruz ərəfəsində günəşin doğması və alqışlaması ilə əlaqədar keçirilən Danatma mərasim tamaşasının digər adı. Ona “Günəşİ dəvət”də deyirdilər.

**GÜNÜ-GÜNÜ // GÜNÜLƏR** – Toy şənliklərində qız-gəlinin ifa etdiyi məsxərəsayığı bir bəhs oyunu. İki qadının oynadığı bu məzəli oyun bir ərli iki arvadın nəzm şəklində bir-birinə söylədiyi atmaca və söyüslərdən ibarət olmuşdur.

**GÜVƏNG OYUNU** – Orta əsrlərdə bir adət olaraq, toy şənliklərində komik oyunçuların ifa etdiyi bir oyunun adı. Oyun vaxtı hər oyunçu məclisin bir yanında, yerdə oturub, ayaqları hərəkətsiz qalmaq şərtilə, qol və çiyinlərini hərəkətə gətirərək, him-cim ilə oyun göstərirdi.

**HABUDU GETDİ, ŞAHBUDU GƏLDİ** – İştirakçılarının sayı 15-20 nəfərə çatan, sözlü-nəğməli bir uşaq oyununun adı. Oyun, “habudu getdi, şahbudu gəldi” sözlərini deyə-deyə, bir arağcını diz altından iştirakçıdan iştirakçıya ötürməkdən, ayaq üstə qalmış digər iştirakçının isə, arağcını almaqdan ötrü dövrə ilə qaçmasından və s. ibarət olmuşdur.

**HADƏR** – (“ucu iti” anlamındadır). *Şum aqədər* oyununda iştirakçıların yerə çaldığı, ucu yonulmuş ağacın adlarından biri. Bu deyim respublikamızın cənub-şərq ərazisində daha çox işləndiyi halda, başqa yerlərdə “çaqqı”, “çiling” və “şupi” adı ilə bəlli olmuşdur.

**HADI** – (“bələdçi” deməkdir). Şəbih tamaşası ərəfəsində keçirilən əza qafiləsinin rəhbəri. O, sinəzənlərdən sonra yeriyərək uca-dan Kərbəla hadisələrini nəql edirdi.

**HAĞIŞDA // HAXİŞTA** – Novruz və məhsul bayramları həmçinin toy şənliyi, vaxtile isə, matəm mərasimində ifa olunan bir halay-sayağı qız-gəlin oyunu. Oyunda 8-12 ifaçı iki dəstəyə bölünərək sıra ilə qabaq-qabağa dayanır, əl-ələ tuturdular. Sonra növbə ilə sonu “haxışta” sözü ilə bitən bir bayatı oxuyur, o birilər isə, hər misradan sonra həmin sözü (matəm mərasimində isə, “şahsey-vahsey”) təkrar edərək, əl çala-çala, bir ayaq üstə atılıb-düşür, rəqs edirdilər. Bədii ədəbiyyat və el-oba içinde işlənən “hağışa vurmaq”, “haxışta getmək” ifadə-ləri həmin oyunu ifa etmək deməkdir. Ayrı-ayrı yerlərdə bu oyunu “yarxışta”, “halxışta // həlquşta // hərkuşta” da adlandırırlar.

**HAİLƏ // HAYİLƏ** – Əski qaynaqlarda bəzən faciə, tragediya səciyyəli xalq tamaşalarına verilən adlardan biri.

**HAKİ // HAKİYYƏ** – Lotu və qaravəlli tamaşaları oyunçusunun uzaq sələfi kimi xilafət dövründə Azərbaycanda insan və heyvan səs-lərini yamsılamaqla, sonralar isə, hekayə və nağıl danışmaqla məclis keçirən bir məzəhəkəcə növü.

**HAQUŞQA // HAQUŞKA** – (“hağışa” sözünün təhrifidir). El şənliklərində icra olunan qız oyunlarından. Əslində *hağışa* oyununun uşaqlara məxsus bir variantı kimi Naxçıvan ərazisi üçün səciyyəvi olan bu oyuna xalq içində “haxışka” və “haquşqa getmək” də deyirdilər.

**HALAY** – (“dairə” anlamındadır). Törəniçə qədim dövrlərlə bağlı olub, Azərbaycanın cənub-şərqində toy və el şənliklərində qız-gəlinin ifa etdiyi bir xalq oyunu. Burada ifaçılar ilk önce dairəvi şəkil-də düzülür, sonra iki dəstəyə bölünüb, üz-üzə durur, əl çala-çala, oynaya-oynaya növbə ilə bir-birinə doğru hərəkət edib, yerlərini də-

yışıldırılar. İki qavalla müşayiət olunan bu oyuna el içinde “cütqaval” da deyirlər. “Halay vurmaq” və “halaylama” ifadələri el-oba içinde kütləvi şəkildə rəqs etmək, yəlli oyunu ifa etmək və bu kimi anamlar qarşısında işlənən deyimlərdəndir. Onun “halay çəkmək”, “halay çevirmək”, “halay təpmək”, “halay səkmək” və “höritmək” kimi tələffüz formaları da mövcuddur.

**HALAYBAŞI** – Halaysayağı qız-gəlin oyunlarında ayrı-ayrı dəstələrə başçılıq edən ifaçıya verilən ad. Yaxşı oxumağı və rəqs etməyi bacaran bu qadın, oyun əlindəki qaval ilə müşayiət edirdi.

**HALQAMƏRƏKƏ** – Oyun meydançası ortada, tamaşaçıların əhatəsində yerləşən xalq meydan tamaşası orta oyununun digər adı. “Həlqəmərəkə” tələffüz şəkli də vardır.

**HARAY MƏMƏLİ GƏLİN** – Yurdumuzun qərb ərazisində daha çox oynanılan yallısayağı oyunlardan biri. Oxuma ilə müşayiət olunan bu oyun yalnız kişilər tərəfindən ifa edilirdi.

**HAŞDANPIŞDAN // HƏŞTANPIŞTAN** – Naxçıvanda həmyaşlı məhəllə qadınlarının keçirdiyi oturaq sağa axşam məclisinin adı. Bu və ya digər ailə hadisələrinə həsr olunan və ümumiyyətlə, əylənmə məqsədi güdən belə məclislərdə müxtəlif oxuma və oyunlar ifa olunurdu.

**HAYLANA-HAYLANA** – Gözbağlıca uşaq oyunlarından. İri bir dairə içində toplanmış iştirakçılardan birinin gözlərini bağlayıb, bir neçə dəfə dolandırırlar. O, “haradasınız?” soruşur, ətrafindakılar; “hayvana, hayvana” deyə onu səsləyir, gözübağlı onları tutmağa çalışır, tutulanın gözləri bağlanır və oyun yenidən başlanırı.

**HEYVANATCA DANIŞIQ** – Lotu-təlxək repertuarından olub ifaçı müəyyən bir heyvanın cildinə girərək, həmin heyvanın səsi və davranışının yamsılamasından ibarət bir oyun növü. Ona “heyvanat təqlidi” də deyirdilər.

**HƏFTƏ SEYRİ** – Novruz şənliklərindən başlayaraq bir ay və ya qırx gün ərzində, hər həftənin cümə günü təbiət qoynunda keçirilən bir gəzinti mərasimi. Həmin şənlikdə hamı əlib-oxuyur, müxtəlif tamaşa və əyləncələr icra edirdilər. Mərasim Şirvan ərazisi üçün daha səciyyəvi olduğu halda, başqa rayonlarda ona “seyran” deyirdilər.

**HƏRBƏ-ZORBA** – Dastan məclisində aşiq tərəfindən sazin müşayiəti ilə ifa olunan hədə-qorxu oxuması. Rəqibi qorxutmaq, onu təslim etmək məqsədilə, bu və ya digər surətin adından deyilən bu

oxuma xalq tamaşalarımızdakı yalançı pəhləvanın ifasında bir parodiya kimi səslənirdi. Ona bəzən, “qaratəpməcə” də deyirdilər. Bu deym həmçinin zorxana güstigirinin güləşmədən əvvəl rəqibinə söylədiyi rəcəzin bir başqa adıdır.

**HƏSƏNDAĞI** – Azərbaycanın cənub-qərbində kütləvi şənliklər zamanı ifa olunan yallısayağı oyunlardan biri. “Hasandağı” deyiliş tərzi də var.

**HİL-HİL OYUNU** – Kütləvi bayramlarda icra olunan bir hərəkətli uşaq oyunu. Bu oyun iştirakçıların sayına müvafiq qazılmış çalarlar və onların arasında yerləşən iri bir çalası olan meydancada, dəyənək və bir taxta parçası ilə oynanılırdı.

**HİLLƏQOYDU** – Yaz mərasim şənliklərində uşaq və gənclər tərəfindən oynanılan kənd oyunlarından biri.

**HIRPANI** – (sözaçımı “cındırpaltar, üstübaşı tökülmüş”dür). Yurdumuzda kütləvi şənliklər zamanı oynanılan bir yallısayağı oyunun adı.

**HODAQ // HODAX** – (əslində, şum vaxtı öküzsürənin adıdır). Cütçü şum u kənd mərasim şənliyinin təşkilatçısı, Cütçü babanın iki köməkçisindən biri. Törəniş etibarilə əski çağların sular tanrısı və sağlamlıq hamisi Xürdadın adı ilə bağlı olub o, mackal ilə şənlidə həm tamaşaçıları əyləndirən mahir oyunçu, həm də gözəl səsə malik bir xanəndə olmuşdur. El – oba içində bu adın “xödək”, “hodaqcı” və hordaq” kimi tələffüz şəkilləri də var.

**HODUBALA** – Yurdumuzun şimal-qərb ərazisində vaxtilə oyun kuklasına verilən adlardan biri.

**HODU-HODU** – Günəşi çağırmaq məqsədilə keçirilən kütləvi “Qodu-qodu” mərasim tamaşasının digər adı. “Xotu-xotu”, “hotu-hotu” və “hüdü-hüdü” deyiliş şəkilləri də vardır.

**HOQQA OYUNU** – Özündə şaman oyununun müəyyən xüsusiyyətlərini qoruyub saxlamış, xalq arasında gözbağı oyunu adı ilə şöhrət tapmış tamaşa növünün özgə adı. Əsasən, bədahətçiliyə, mübaliğəli ifa tərzinə arxalanan bu oyun baş həq qabızın köməkçilər ilə göstərdiyi müxtəlif fokuslardan ibarət olmuşdur. Burada ifaçı şeir oxuya-oxuya bir əşyanı müəyyən yerə qoyur, başqa yerdən götürür və ya külli-miqdarda pambıq udub, sonra ağızından hədsiz-hüdudsuz sap çıxarıır, yaxud dilini “deşir” və ya ocaqda qızmış ərsini dilinin üstünə basır və bir sira buna bənzər fokuslar nümayiş etdirirdi. Bu oyun dərvişlərin ifasında da göstərilirdi.

**HOQQABAZ** – Hoqqabaz oyunu ifaçısı gözbağının digər adı. Qədim şamanların xəlifələrindən biri olan bu sənətkar sehirbazlıq (fokusçuluq) və ovsunla yanaşı əl çevikliyi, jonqlıq olmaq sənəti nümayiş etmiş, him-cimlə danışmaq, müxtəlif heyvan və quşları yamsıla- maq, yüksək aktyorluq məharətinə malik olmuşdur. Sonrakı lotu və təlxəklər onun bir çox oyununu mənimsəyərək öz məclislərində ifa etmişlər. Vaxtilə “oyunbaz” deyimi ilə eyni mənanı daşımış bu sözün “hoqqəbaz” tələffüz forması da vardır.

**HOVUZÜSTƏ** – Taxta döşənib, palaz salınmış hovuz üzərində oynanılan bir el tamaşası növü. Cənubi Azərbaycan üçün toy şənliyi daha səciyyəvi olub. Karvansara və ayrı-ayrı həyətlərdə göstərilən və bəzən, “ruhovuzi” və ya “hovuzbaşı” adlanan bu oyun üslub və məzmun etibarilə, Qaravəlli tamaşalarının eyni olmuşdur. “Houzüstü” deyiliş şəkli də var.

**HOYNARI // HOYNƏRİ** – Vaxtile Naxçıvan və Muğan ərazisində el şənlikləri zamanı ifa olunan bir yallısayacı oyunun adı. Oyun xalq arasında “hoy nar”, “heynarə” və “hopnarı” adları ilə də bəllidir.

**HÜCRƏ** – Qapalı və açıq şəbih tamaşaları keçirilən binalarda möhtərəm şəxslərin ailələrinə məxsus “loja”ların adı. Bu lojaları bəzəyərək, onları bir-birindən kəşmiri şal və tirmələrlə ayırır, döşəmələrinə həsir və xalça salırlılar. Başqa yerdə onlar “şahnişin” də adlanırdılar.

**HÜMBƏR** – Xilafetə qədərki Azərbaycanda keçirilən gahəmbər kütləvi mərasim şənliklərinin bir başqa adı.

**HÜRR** – “Hürrün şəhadəti” şəbih tamaşasının qəhrəmanı və Yəzid xəlifənin sərkərdələrindən birini təmsil edən surət. Tamaşada o, imam Hüseynin müddəalarına şərik çıxıb, onun tərəfdarları sırasına keçir və Şümurə vuruşmada həlak olurdu. Oyun zamanı onun başında lələkli dəbilqə, dizə qədər zirehli geyim, ayağında isə, uzunboğaz çəkmə olmuşdur.

**HÜTÜDDƏMƏ** – Oyunçu ağızında güldürmək məqsədilə oyun zamanı bir oyunçunun tez-tez, sürətlə danışaraq partnyoruna danışmaq imkanı verməmək tərzi. Lotu və təlxək oyunları üçün daha səciyyəvi olan bu növ ifa tərzinə digər yerdə “hotihotilik” də deyirdilər.

**HÜYDUMAQAC** – Gəncə ərazisində təsadüf olunan hərəkətli uşaq oyunlarından biri.

**HÜZUR OYUNU** – Orta əsrlərdə Azərbaycanda hökmdar öünündə göstərilən hər hansı bir tamaşaya verilən ad.

**XAXANIZ // XƏXƏNİZ** – Yurdumuzun şimal-qərb ərazisində məzhəkə və əyləncə məclisinə verilən ad. Burada məzəli lətifələr söylənir, tənbəki oyunu ifa olunurdu.

**XAMƏCİK** – Azərbaycanın şimal-qərb ərazisində təsadüf olunmuş kukla tamaşası fiquruna verilən ad. Digər tələffüzü “xaməciy” və “xamacük”dür.

**XAN** – Toy mərasimi və kütləvi bayramları idarə edən sərəncamçıya verilən adlardan biri.

**XAN, BİR OĞRU TUTMUŞAM** – Elliklə keçirilən kənd şənlikləri zamanı uşaqların icra etdiyi süjetli bir oyunun adı. Cox ehtimal ki, bu ad Kızır oyununun bir başqa adıdır.

**XANXAN** – Toy və el şənlikləri zamanı subay gənclər tərəfindən ifa olunan ənənəvi bir tamaşa. Mənşə etibarilə əski çağların yeni il mərasimlərindəki müvəqqəti saxta hökmдар seçmək adəti ilə bağlı olan bu oyunda puşkatma yolu ilə iştirakçılarından Xan (və ya, Padşah) Vəzir-Vəkil, Kosa (başqa yerdə, onun əvəzinə Yasavul, Cəllad yaxud, Fərraş) və Oğru kimi “vəzifələr” seçilir, hərə öz vəzifəsini məzəli şəkildə icra etdikdə, ortaya müxtəlif “şikayətçilər” çıxır və Xana şikayət edirdilər. Xan onları dinləyir, haqsızları: “döydürür”, istədiyi (rəqs etmek, oxumaq və s.) cəzalar verirdi. Tamaşanın digər adları “Xan oyunu”, “Xanvəzir”, “Bəyvəzir” və “Şahşahı”dır. Xalq arasında bu oyuna “xantikdi // xanetdi // xanyaratdı” da deyirlər.

**XEYMƏGAH** – (“düşərgə” mənasındadır). Açıq şəbih tamaşasının oyun meydançasında imam Hüseynin tərəfdarları üçün ayrılmış sahədə qurulan bir neçə çadırı verilən birgə ad. Orada imamın ailəsi yerləşir, tamaşanın sonunda, onlar əsir düşdüyü zaman, həmin çadırlar bir qayda olaraq yandırılırdı.

**XEYMƏKƏMƏR** – (“kəmərdə dayanmış çadır” anlamındadır). XVII əsrin birinci yarısında Şamaxıda təsadüf olunan gəzərgi kukla tamaşasının adı. Buradakı yeganə oyuqoynadan enli qadın tumanına bənzər qurğunun bir tərəfini kəmər və ya qurşağına bərkidir, o biri tərəfini başı üstə qaldıraraq qolçaq növlü kuklaları onun üzərindən boylandırib oynadırdı. Tamaşanın digər adı “Çadı dəsti”dir.

**XEYMƏŞƏBBAZİ** – (“gecə oyunu çadırı” deməkdir). Vaxtilə Şahsəlim kukla tamaşasına verilən ad. Oyun gecə vaxtı çadırda oynanıldığı üçün belə adlanırdı.

**XEYRANIŞA XALA** – Cənubi Azərbaycanda, toy və el şənlikləri zamanı ifa olunan qız-gəlin oyunlarından biri. İki sürətdən ibarət

olan bu oyunun məzmunu əsasən, Xeyranisa xalanın qonşu arvadına ərinin ikinci arvad aldığından şikayətidir. Burada rəqs və oxumaya çox yer verilirdi.

**XƏLƏFİ** – Muğan ərazisi və cənub-qərb rayonlarımızda kütləvi şənliklər zamanı ifa olunan yallısayağı oyunlardan biri.

**XƏLFƏ** – Toy, dastan və aşiq məclislərinə başçılıq edib, orada nizam-intizamı güdən şəxs. Bəzi yerlərdə 1 otubaşıya verilən adlardan biri. Ona “xəlfəbəy” də deyirdilər.

**XƏRARƏ** – Orta əsrlərdə ölümə məhkum olunmuş bir canini və ya əsir alınmış düşmən başçısını ulağa mindirərək ətrafında ifa olunan bir məzhekə oyunu. Təbil, qaval və nağaralarla yeriyən oyunçu-müttəblər dəstəsi müqəssirin ünvanına yaxud, onun adından ətrafdakılara deyilən məzeli, sataşılıq sözlərlə ulaqdakını ələ salır, təhqir və rüsvay edirdilər. Bunu “xərarə demək” də adlandırırlar. Bu oyun mərkəzlərdə “xərgəz” və “xərnəbaz” adları ilə də qeyd olunur.

**XƏRMƏNKÜBİ** – (sözaçımı “taxıldöymə”dir). Cənubi Azərbaycanda, təsadüf olunan xərmənüstü kənd oyunlarından biri. Taxıl döyümünün qurtarması ilə əlaqədar olan bu şənlikdə kəndin kənarındakı xırman yerində döyümdə iştirak edənlər müxtəlif oyunlar keçirir, oxuma və rəqsler ifa edirdilər. Oyunlardan sonra hamı dövrə vurub oturur, nağılçının söylədiyi nağılları dinləyirdi.

**XƏRMƏNÜSTÜ** – Biçin, döyum vaxtı və ya onun sonunda xırmandan keçirilən bir sıra məişət xarakterli kənd oyunlarının ümumi adı. Bunlarla yanaşı bu yerdən yay, payız mərasim şənlikləri və s. oyunların icrası üçün bir oyun meydancası kimi də istifadə olunurdu.

**XƏRSÜVAR** – (“ulaq sürən” deməkdir). Xərarə oyununda ulaq üstə gəzdirlən əsir və caniyə verilən ad. Eybəcər geyimdə olub, üz-başına qatıq sürtülmüş bir şəxs, ulağa tərsinə, üzü heyvannın quyuğuna tərəf mindirilir, ulağın quyuğu isə, onun əlinə verilirdi. Bu qədim adətə eynilə “Kəvsəc”, “Kosakosa” və “Ömər toyu” mərasimlərində də rast gəlmək olar. Qaynaqlarda “xəranbar” adı ilə bəllidir.

**XƏSİS** – Azərbaycanda geniş yayılmış el tamaşalarından birinin adı. Oyunda dörd surət – Xəsis, Qazi, Keçəl və Keçi iştirak edirdi. Məzmun etibarilə “Kosakosa” oyunundakı “kosanın keçi ilə həccə getməsi” epizodunun eynidir.

**XƏYALFƏNƏR** – (“xəyalı-fənər” sözündəndir). Kölğə-oyuq tamaşası. Xəyal oyununda istifadə olunan işiq mənbəyinin adı. Başqa məxəzlər onu “sehrli fənər” də adlandırırlar.

**XƏYAL OYUNU** – (burada “xəyal” kölgə anlamındadır). Müxtəlif təsvir və insan fiqurlarını pərdə-ekran arxasından işıqlandıraraq, onları hərəkətə gətirib kölgələrini əks etdirməklə təcəssüm olunan bir tamaşa növü. Nizami Gəncəvinin “Xəmsə”sində qeyd edilən bu oyun öz ibtidasını Asyanın şərq və cənub-şərq ölkələrindən almış, XI-XII əsrlərdə isə Azərbaycanda yayılmış və zaman keçdikcə, burada müstəqil milli tamaşa növünə çevrilmişdir. Bir qayda olaraq, tamaşa qapalı binalar – çayxana, karavansara hücrələri və ayrı-ayrı evlərdə, axşam vaxtı 5-6 nəfərdən ibarət olan dəstə tərəfindən göstərilirdi. Dəstəyə fiqurları oynadan əsas ifaçı (o, həm də dəstənin başçısı idi), onun köməkçisi, rekvizitə nəzarət edən dəstə üzvü, öz oxumaları ilə oyunu müşayiət edən müğənni, iki nəfər çalğıçı və dəstənin əmlakını hər dəfə yeni tamaşa yerinə daşıyan bir xidmətçi daxil idi. “Çin kölgələri” adı ilə Avropaya bəlli olan bu tamaşa növü müəyyən tarixi dövrlərdə “xəyalbazi”, “bazixəyal”, “xəyalizill”, “lubixəyal”, “xeyməsaye gərdun” və s. adlar ilə qeyd olunur. Digər tələffüzü “xiyal oyunu”dur. Vaxtilə el içində işlənən “xəyal oynatmaq” ifadəsi kölgə tamaşası göstərmək demək idi.

**XƏYALPƏRDƏ** – Bir adət olaraq Xəyal - oyunu kölgə-oyuq tamaşasında fiqurların kölgəsini əks etdirmək üçün istifadə olunan pərdənin adlarından biri. Bəzən, “Şeyx Küstəri meydani” adlanan bu pərdəyə el içində “göstərməliy” də deyirdilər.

**XƏZAN** – Qədim Azərbaycanda, əski təqvimin Şəhrivər ayının 8-ci günü (25-29 avqust) keçirilən bir mərasim şənliyi. Əsasən, payız mövsümü ilə əlaqədar bu bayramda xalq oxuma və oyunlarla bollu məhsul bəxş edəcək səxavətli torpaq və təbieti dönə-dönə vəsf edirdi.

**XİDIRXİDIR // XİDIRHAXİDIR** – Xidirnəbi şənliyində subay gənclərin axşam vaxtı damları gəzib bacalardan torba sallatmaqdan ibarət olan b a j a b a j a oyununun başqa adı və həmin şənlikdə ifa olunan bir mərasim mahnisinin adı. Bu oxuma sonralar yağış arzusu ilə keçirilən mərasimlərdə də oxunurdu.

**XİDIRNƏBİ // XİZIRNƏBİ** – (“yazın, yaşılığın müjdəsi” anlamındadır). Qışın ən şiddətli vaxtı (9-10 fevral, bir başqa məxəzdə isə 23 apreldə) yaz fəslini çağırmaq niyyətilə yurdumuzda keçirilən qədim mərasim şənliyi. Mənşəcə “Xızır-İlyas” əsatiri ilə bağlı olub, ilk çağlar yalnız qadınlar tərəfindən icra olunan bu şənlikdə yaşılıq tanrısı Xıdır (və ya Xızır) yazın carçası kimi göstərilirdi. Sonralar bu mərasim

gənclərin şənliyinə çevrilmiş, oğlan və qızlar çay yaxud, dəniz sahilinə yollarıb orada əylənir, müxtəlif oyun və yarışlar təşkil edirdilər. Qızlar su üzərindəki körpülərə qalxaraq fala baxıb, niyyət tutur və s. ayın oyunları icra edirdilər. Bəzi qaynaqlar bu el şənliyini “Xidrellaz”, “Xızırgünü”, “Ruzi, Xızır” və “Xıdırzində” da adlandırırlar.

**XINAYAXDI** – Toy şənliyi ərəfəsində qız-gəlin tərəfindən gecə səhərə kimi icra olunan bir sözlü, nəgməli mərasimin adı. Burada oğlan evinə köçməyə hazırlaşan gəlin ətrafında mahnilər oxunur, məzəli səhnəciklər ifa edildi. Mərasimin digər adları “xına gecəsi” və “xinə nəhan // xinanaxan”dır.

**XONÇA BAYRAMI** – XX əsrin əvvəllərində Azərbaycan məktəblərində yazın gəlməsi ilə əlaqədar keçirilən bir uşaq şənliyi. İlk dəfə Şamaxıda yerli ziyahıların səyi və təşəbbüsü ilə yaranan bu bayramda məktəbli uşaqlar müxtəlif oyun və səhnəciklər ifa edir, bahara həsr olunmuş xüsusi mahnilər oxuyurdular.

**XÜMBAZ** – Xümöyunu nümayiş etdirən ifaçıya verilən ad.

**XÜM OYUNU** – Bir zamanlar Azərbaycanda, “xüm” adlanan iri saxsı küpün içində oynanılan bir kukla tamaşası. Kukla oynadan başına kimi küp içində gizlənərək, oyuqları küpün boğazından çıxarıb oynadırdı. Oyun “xumbazı” adı ilə də tanılır.

**XÜRDADGAN** – İslamdan əvvəlki Azərbaycanda Xürdad ayının 6-da (25 may) keçirilən bir mərasim şənliyinin adı. Şənlik uzaq keçmişin sular tanrısi və sağlamlıq hamisi Xürdadın şəninə keçirilmişdir.

**İKİAYAQ** – Vaxtilə toy və kütləvi el şənliklərində gənclər tərəfindən ifa olunan yallısayığı bir oyunun adı. Oyunun adı ifa vaxtı əsasən iki addımlı ünsürlərdən istifadə olunmasına işarə edir.

**İLANÇIXARMA** – İlan oynadan marəfsunun göstərdiyi oyunun adlarından biri.

**İLBAŞINDA** – El arasında Novruz – yeni il şənliyinə verilən ad.

**ILDÖNƏNDƏ** – İlin yeniləşmə əlaməti, Novruz şənliyinin başlanma anı kimi qeyd olunan, təhvil ailə-məişət mərasiminin digər adı. Ona “ildöndü” də deyirdilər.

**INCƏLƏQİZ** – Kiçik yaşlı qızlar tərəfindən oynanılan sözlü-nəgməli bir oyun. İlk önce iştirakılardan Nənə və İncələ ifaçıları seçilir. Nənə – “İncələ qızım var mənim...” sözləri ilə başlayan bir oxuma ilə ətrafdakılardan İncələni soruşur, əvəzində isə təkrar-təkrar

“Nənəcan, görməmişik” cavabı alırdı. Nəhayət qız tapılır, Nənə mahnı oxuya-oxuya onu tumarlayır və s.

**İPATLAMA** – Kənddiri firladaraq üzərindən hoppanma hərəkətlə-rindən ibarət olan qız oyunlarından biri. El şənlikləri zamanı daha çox icra olunan bu oyunu “ipip”, ləfənd o y u n u (cənub-şərq rayonları-mızda) da adlandırırlar.

**İSFƏNDƏGAN** – İslamdan əvvəlki Azərbaycanda yeni il ərəfəsi, ötən ilin son ayının birinci cəmləsində (23-25 fevral) keçirilən kütləvi mərasim şənliyi. Adət ənənəyə görə, həmin şənlik həddən çox toy mərasimlərilə, qadınlara həsr olunan Mərdkirən tamaşası, kəndlərdə isə, torpaq bayramı kimi qeyd olunurdu. Buradakı Cütçü şum u mərasim tamaşasında müxtəlif ayın oyunları, idman yarışları və s. keçirilirdi. Şənliyin sonrakı adı t o r p a q ç e r ş e n b e s i d i r.

**İSMARIŞ // İSMARLAMA** – (“sifarış” sözünün təhrifidir). Bu və ya digər tamaşaçı yaxud, tamaşaçılar dəstəsi tərəfindən sıfariş olunub, tapşırıqla oynanılan oyun və ya tamaşaya verilən ad. “Buyurma” və “tapşırma” onun başqa adlarıdır. “İsmaric” (Qazax) deyiliş şəkli də var.

**İSTİ SU, SOYUQ SU** – Kütləvi şənliklərdə icra olunan bir hərəkətli uşaq oyunu. İki dəstədən ibarət olan iştirakçılar iki tərəfdə durmuş başçıların verdiyi “isti suya” və ya “soyuq suya” əmrlərinə müvafiq bu başa, o başa qaçırdılar və s.

**İŞARƏT** – Vaxtilə qərb rayonlarımızda əl-qol, him-cim, bədən hərəkəti və s. ifadə vasitələrilə göstərilən səssiz və sözsüz l a l o y u n u – pantomima tamaşasına verilən ad. Tamaşa “işadə” adı ilə də bəllidir.

**İTKUSDU** – Yurdumuzun cənub-qərb ərazisində uşaqlar arasında geniş yayılmış, hərəkətli oyunlardan biri.

**İYDƏLİ GƏLİN** – Azərbaycan ərazisinin cənub-qərbində toy mərasimi zamanı oynanılan qız-gəlin oyunlarından. Oyun oxuma ilə müşayiət edilirdi.

**KAFTARKUSİ // KAFTARKÜS** – (“ölünün dirilməsi, xortlama” aqlamındadır). Şimal-qərb rayonlarımızda təsadüf olunan çox qədim mənşəli xalq l a l o y u n u – pantomima tamaşası. Bu tamaşada bir oyunçu ağ kəfənə bürünmüş Ölünü o birisi, iki çömçədən ibarət ağızı və çölpışığınə bənzər maskası olan qara örtülü Kaftarı təsvir edirdi. Oyun, yerə sərilmüş “ölü” ətrafında oynanılır, meydançaya daxil olan

“kaftar” ölüünü görüb sevinir, rəqs edir, ona yaxınlaşış kəfəni açmaq istəyirdi. Bu vaxt meyit dirilir, kaftar qorxub qaçırdı.

**KEÇDİ-KEÇDİ** – Elliklə keçirilən şənliliklərdə yarış xarakteri daşıyan atüstü cıdır oyunlarından.

**KEÇƏKƏNARI** – Bir zaman Azərbaycanın cənub-qərb ərazisində toy mərasimlərində subay gənclər tərəfindən ifa olunan, bir oyunun adı.

**KEÇƏL** – Törəniş etibarılə islamladan əvvəlki çağlarla, muğ sənəti ilə bağlı olub sonralar elimizin saysız-hesabsız məzhəkə, qaravəlli və oyuq – kukla tamaşalarında iştirak edən ən əsas surətlərdən biri. Haq-sızlığa dözməyən, hazırlıq, diribaş, ilk nəzərdə özünü sadəlövh aparan bu surət əslində, hər çətinlikdən çıxməyi bacaran, hər şeyi görən, hər sırrə agah olan, təmizqəlbli bir insan, məzлum xalqın nümayəndəsi kimi təcəssüm edilirdi. Tamaşalarda o, min cür hiylə və şirin sözlərlə din və dövlət xadimlərini ələ salıb lağa qoyur, iç üzlərini açır və axırda onlara qalib gələrək, dövrün bir çox ciddi, həyatı və əxlaqi məsələlərini həll edirdi. Bu surəti ifa edən oyuncu adət üzrə, kiçikboy, sadə geyimdə olub, başına qoyun qarnı və ya ağ keçədən papaq keçirir. Yaxud sadəcə çit parça bağlayır, unlanmış sıfətinə uzun qara big yapışdırır, boynuna kiçik bir balqabaq asıb əlində balaca təbil tuturdu. Xalqımız bu surəti Kosa ilə yanaşı oyuncu peşəsinin banilərindən biri sanıb, el-oba içində məzəli oyun göstərən hər bir oyuncunu həmin adla çağırmış, uzun müddət bu deyimi “aktyor” anlamı qarşısında işlətmüşdir. Şifahi xalq ədəbiyyatımızdan bizə bəlli olan “keçəl Abbas-qulu”, “keçəl Sərvətalı” və “keçəl Haqqulu” adları ola bilsin ki, vaxtilə xalq içində yaşamış real oyuncuların adlarıdır. Bu surət qərb rayonlarımızda “Kəloğlan” adı ilə də tanılır.

**KEÇƏL İNAYƏT // KƏL İNAYƏT** – (“kəl” keçəl, “inayət” isə, kömək deməkdir). XVII əsrde – Səfəvilər dövründə Azərbaycanda Şah Abbasın sarayında təlxəklik etmiş tarixi bir şəxsin adı. Onun məcəlis qızışdırmaq möharəti və hazırlıqlığı haqda elimiz içində bir çox rəvayətlər yayılmışdır. Ədəbiyyatda həmin adın “Kəlniyət” və “Kallniyət” yazılmış formaları da var.

**KEÇƏL OYUNU** – El tamaşaları arasında ən çox yayılmış bir oyunun adı. Burada iki Keçəl qardaş, Ana, Lotu və Qazı suretləri iştirak edir. Məzmuna görə, bir qaziya nökər verilmiş Keçəl qardaşların haqqını Qazı vermir, iş məhkəməyə düşür, Qazı gülünc vəziyyətdə qalır və oyun meydançasından qaçıb çıxırı. Oyunun digər adı “Yetim Vəli”dir.

**KEÇƏ PAPAQ** – (“keçi papaq” sözünün təhrifidir). Kəndirbaz oyununda əsas ifaçı kəndirbazın hərəkət və tryuklarını aşağıda, məzəli tərzdə təqlid edən təlxəyin adlarından biri. Bununla yanaşı, oyun zamanı o, hoppanıb-düşür, heyvan və quşların səsini yamsılayır, qısa qaravəlli, duzluca, him-cim və gülməli hərəkətlər ilə ətrafdakıları əyləndirirdi. Onun əynində inək və ya at quyruğu ilə qurşaqlanan tərsinə çevrilmiş qoyun kürkü olur, sıfəti hisli, qap-qara başında isə, təpəsinə keçədən buynuzlar tikilmiş keçə papaq yaxud, sıfətində dəridən kəsilmiş keçi maskası olur, boynu və qollarından zinqirovlar, arxasından eşşək quyruğu sallanırdı.

**KEÇİ** – Mərasim və xalq oyunlarımızda bahar fəslinin rəmzi kimi çıxış edən bir surət. Əski çağlarda Azərbaycanda günəş tanrısının yerdəki totemi sayılan bu obraz sonralar, real heyvan şəklində təsvir olunur, həmin surətdə çıxış edən oyunçu keçi dərisinə bürünür, uzun saqqallı keçi maskası taxır, maskanın saqqal hissəsindən torba asaraq, keçinin hərəkət və səsini yamsılayırırdı. Bu surət qaynaqlarda “Təkə” adı ilə də qeyd olunur.

**KEÇİ GIRDİ BOSTANA** – Azərbaycanın cənub-qərbində küt-ləvi şənliklər zamanı oynanılan bir uşaq oyununun adı.

**KEÇİSOYDU/ KEÇİSOYMA** – Şəki ərazisində təsadüf olunan bir uşaq oyununun adı.

**KƏKƏ // KƏKOV** – Xalq tamaşalarında gülüş doğurmaq üçün ətrafdakıları əyləndirən ənənəvi bir pəltək təlxək növü. Onun digər adları “kəfkək” və “kəkkildək”dir.

**KƏNDİRBAZ** – Kəndirbaz oyununda kəndir üzərində hünərli oyun, təhlükəli tryuklar nümayiş etdirən idmançının adı. O, oyun vaxtı əlinə ləngər alır (bəzən isə, onsuz da keçinirdi), başında araqçın, əy-nində-arxası və sinəsi cürbəcür gözmuncuğu, üçbucaq şəkilli həmayıl və dualarla tikilmiş, qollarına rəngli parçalar bağlamış ipək və ya atlas arxalıq, qısa məxmər şalvar, ayaqyalın olurdu. Bu idman növü ilə bəzən qadınlar da məşğul olurdular. “Kəndirbaz” və “kəndirvaz” tələffüz şəkilləri də vardır.

**KƏNDİRBAZ OYUNU** – Azərbaycanda əsrimizin əvvəllərinə kimi, xalq içinde ən çox yayılmış tamaşa növü. Mənşəcə qədim Zərdüşti əsatir tamaşaları ilə bağlı olub, sonralar toy və el şənliklərində açıq meydanda, xüsusi qurğuda göstərilən bu oyun kəndirbazın kəndir üzərində ifa etdiyi müxtəlif tryuk və rəqslarından və onu aş-

ğida məzəli tərzdə təqlid edən keçəpapağın oyunundan ibarət olmuş, oyunu zurnaçılar dəstəsi müşayiət etmişdir.

**KƏPƏNƏK** – Kütləvi şənliklər zamanı qız-gəlin tərəfindən ifa olunan oyunlardan biri. Əsasən oxuma ilə müşayiət olunan bu oyun tamaşa ünsürlərile zəngin olmuşdur.

**KƏŞKÜL** – (sözaçımı “çiyindən asılan”dır). Bir adət olaraq dərviş oyunlarında istifadə olunub, hind qozu və ya adı qoz ağacı qabığından hazırlanan, kasaya oxşar, içərisi gen, ağızı dar bir çanta. Bu özünəməxsus qaba pul və ya başqa nəzir-sədəqə də toplayırdılar. Xalq arasında ona “kəçkül”, “dəxil” də deyirdilər.

**KƏVSƏC** – Azərbaycanın el şənliyində icra olunan bir mərasim tamaşı. Qış qorxutmaq, ona qarşı hazır olmaq məqsədilə keçirilən bu mərasimdə qışın “düşməni” ni təmsil edən bir təlxəyi cir-cindir geyimdə qatıra mindirib kəndi gəzdirildilər. O bir əlində tükü yolunmuş qarğı tutur, o biri əlinə yelpik alıb yellədir, istidən şikayət edirdi. İşti-rakçılar hər tərəfdən onun üzərinə su, qar tökur, ətrafında məzəli oyun və əyləncələr ifa edirdilər. Məxəzələr bu tamaşanı Kosabarnesi n də adlandıırlar. Bu deyim “kovsəc”, “kövsəc” kimi də səslənmişdir.

**KİLİMARASI** – Azərbaycanın qərb və şimal-qərb ərazisində təsadüf olunan və bəşər kukla sənətinin ən qədim, ibtidai formalarından sayılan bəbək oyunu sağayı, nadir biçimli, oxşarsız bir oyuq-kukla tamaşasının adı. Kilim növlü xalça arasında göstərilən bu tamaşada kukla oynadan xalçanın ortasında uzanır, iki nəfər köməkçi kilimin kənarlarını qaldırıb, bir növ “şirma” qururdular. İfaçı əl və dizlərinə fiqur taxaraq, dörd kuklanı təkbaşına və bir vaxtda idarə edirdi.

**KİRİT OYUNU** – Qocalardan toplanmış məlumatə görə, bəzi rayonlarımızda 1alo yunu – pantomima tamaşasının adı.

**KİZİR // GİZİR** – (əslində onbaşı yaxud, kəndxuda köməkçisinin adıdır). Şimal-qərb rayonlarımızda Xanxan oyununu xatırladan bir uşaq oyununun adı. Yaz, yay və payız mövsümü şənlikləri zamanı, icra olunan bu oyunun əvvəlində aşığın köməyilə – Şah (və ya Xan), Kizir və Oğru kimi vəzifələr təyin edilir və sonra, Kizir: – “Şah sağ olsun, bir oğru tutmuşam” deyə, oyuna başlayırdılar. Şah oğrunu bir az uzaqda yerləşən guşəyə göndərir, onun əmrini yerinə yetirən Kizir əlində şallaq oğrunun ardınca düşüb, onu şallaqlayırdı və s. Oyun “Xan bir oğru tutmuşam” adı ilə də bəllidir.

**KORDÖYÜŞÜ // KORTUTUŞU** – Xalq 1alo yunu – pantomima sənətində geniş yayılmış bir oyunun adı. Burada gözləri açıq iki

oyunu korlara məxsus hərəkətlərlə bir-birini axtarıb döyməyə çalışır, gülməli vəziyyətlərə düşərək tamaşaçıları əyləndirirdilər. Oyunun başqa adı “korcül”dir.

**KOROĞLUXAN** – Yalnız “Koroğlu” qəhrəmanlıq dastanını nəql və təbliğ edən dəstançı aşiq və ya nəqqala verilən ad. Qaynaqlarda bu şəxsi bəzən, “Koroğlugu” və “Koroğlixan” da adlandırırlar.

**KOSA** – Bir ənənə olaraq Kəvsəc, Novruz, Kosakosə mərasim şənlikləri və bir sıra el tamaşalarında iştirak edən baş surətin adı. Qədim şaman-qam sənəti və əski çağların inamları ilə bağlı olub qocalmış günəş tanrısının yer üzündəki əvəzini təmsil edən bu surət sonralar, mərasim tamaşalarında köhnə il və qış fəslinin şikəst və çirkin bir obrazında təcəssüm olunurdu. Bu rolda çıxış edən hər bir oyunçu özünü bu surətin varisi sayır, bu işi nəsildən-nəslə ötürürdü. Onun görkəmində şaman geyiminin rəmzi əlamətləri güclü olmuş; O, sıfətinə yaş yumşaq ağaç qabığı və ya keçədən hazırlanmış keçisaqqallı maska taxıb, başına-uzun şış təskülah qoymuş və əyninə yoluğ ağ ləbbadə geymiş bu surətin qurşağına və boynuna kiçik zinqirovlard düzülür, belinə-çömçə, süpürgə və sümük asılırdı. Xalqımız onu Keçəl ilə yanaşı oyunçu peşəsi banilərindən biri sanıb, üzünə maska taxıb oyun göstərən hər bir təlxəyi onun adıyla çağırmış və ümumiyyətlə, bu söz el-oba içinde “maskali aktyor” anlamında işlənən bir deyim olmuşdur. Bir sıra qərb rayonlarımızda xalq oyunları və tamaşa təşkil edən sənətkar da bu adla çağırılmışdır. Rusların “koşşey” sözü bilavasitə bu deyimlə bağlıdır. Deyim bəzi qaynaqlarda, “kousəc”, “küsə”, “köşə” kimi də səslənir.

**KOSA İLƏ GƏLİN** – Toy bir sıra el şənliklərində icra olunan kənd oyunlarından biri. Bu qaravəlli saygı tamaşa üç surət; Kosa, Gəlin və Oynaşdan ibarət olub, ailə-məişət məsələlərində bəhs edirdi. Oyunun müxtəlif variantları mövcuddur.

**KOSA OYUNU** – Xalq arasında “maska oyunu” anlamı əvəzində işlənən deyimlərdən və maskali oyunçu, kosaların iştirakı ilə oynanılan hər bir tamaşaaya verilən ad. Belə tamaşalarda bir oyunçu iştirak edirən oyun “təkkosa”, iki oyunçusu olan oyun isə, “cütkosa oyunu” adlanır. Azərbaycanda ən çox yayılmış bir üzlük oyunu da bu adla tanılır. Beş kosadan ibarət olan bu oyunda birinci oyunçu – türkəçarə həkimi, ikinci və üçüncü – diş həkimləri, dördüncü – ağır danışan bir şəxs, beşinci oyunçu isə, tamahkar bir arvad surətində çıxış edirdi.

**KOSABARNEŞİN** – (“murdarlanmış kosa” deməkdir). Atəşə tapınma ilə əlaqədar keçirilən A z ə r g a n şənliyində icra olunan K e v - s e c mərasiminin digər adı.

**KOSABAŞI** – Bir zamanlar bəzi rayonlarımızda oyunçu dəstəsinə başçılıq edən təcrübəli oyunçuya verilən ad. Həmçinin, kosa oyunu maska tamaşasını hazırlayan, onu idarə edən və dəstənin baş oyunçusu olan el sənətkarı.

**KOSAGƏLİN** – (sözaçımı – “oyun kuklesi”dır). Cənubi Azərbaycanda quraqlıq vaxtı yağış çağırmaq niyyətilə keçirilən mərasim oyunu zamanı küçə, ev və ya alaçıqları gəzərək dəstə başında üzünə maska taxıb, əyninə gülünc paltar geymiş təlxəyə verilən ad. O, yol boyu hoppanıb-düşür, Çığırır, el-oba sahibləri ona şirni verir, başına isə bir kasa soyuq su tökürdür. “Küsəgəlin” deyiliş tərzi də mövcuddur. Bu deym həmçinin, Şahsəlim oyuq-kukla tamaşasında istifadə olunan “marionet” növlü asma, iplikli fiqurlara verilən adlardandır.

**KOSA-KOSA** – Törəniş etibarilə ən qədim zamanlarla bağlı olub, XX əsrin ortalarına kimi, yazqabağı şənliklər ərefəsində uşaq və subay gənclər tərəfindən icra olunan bir mərasim tamaşasının adı. Əsasən ələ salmaq, təhqir edib, alçaltmaq məqsədilə icra olunan bu l a l o y u n u növü, ilk çağlar, ölümə məhkum edilmiş bir cani, orta əsrlərdə – ulağın mindirilmiş, eybəcər görkəmli, əsir alınmış düşmən başçısı, sonralar isə, xalq arasında tanınmış, bu və ya digər şəxsin müqəvvəsi yaxud onun zahiri görkəmini təqlid edən bir l a ğ b a z oyunçu ətrafında, küçə bazarında nümayiş şəklində və ya məclislərdə keçirilmiş, cani, əsir yaxud, tanınmış şəxsin ünvanına istehza və kinayədən ibarət oxuma, təkərləmələr söylənmiş nəhayət, oyun açıq meydanda tamamlanmışdır. Əsrimizin astanasında bu oyun Novruz şənliklərindəki saya g e z i s i və bu kimi mərasim tamaşalarına qovuşub, onlarla eyniləşmişdir. Buradakı baş surət və əsas tənqid hədəfi artıq qış təmsil edən K o s a olmuşdur. Oyun iştirakçıları onunla birlikdə dəf çala-çala, evbəev, qapı-qapı gəzib əylənmiş, ətrafdakıları yaxın gəlişi münasibətlə təbrik etmişlər. Həmin el oyunu 1917-ci ildə Bakıda ilk dəfə teatr səhnəsində oynanılmışdır. Onun digər adları “Koskosa”, “Kosamürd” (yəni, Kosaöldü) və “Kosagəzdirmə”dir. Vaxtilə Bakıda icra olunan Q o d u - q o d u oyunu da bu adı daşımışdır.

**KOSKOSA** – (burada, “nəhəng” anlamındadır). Vaxtilə xalqımız arasında təlxək, məsxərəbaz anlamında işlənən deyimlərdən biri.

Bu həmçinin, bir sıra mərasim şənliyi və K o s a k o s a oyununda əldə gəzdirilən iri, uca boylu (120-150sm) müqəvvanın adlarından biridir.

**KÖÇƏRİ** – El şənliklərində kişili-arvadlı icra olunan, yallısayağı, cəngavər ruhlu süjetli bir oyunun adı. “Köçəri”, “qoççəri // qüççəri” və “qoçəri” oyunun bir başqa adlarıdır.

**KÖÇKÖÇÜ** – Şimal-qərb rayonlarımızda təsadüf olunan kütləvi uşaq oyunlarından biri.

**KÖŞKÜBALABAN // KÜŞKİBALABAN** – (“hündür köşk, qəsr” anlamındadır). Əsrimizin əvvəllərinə kimi Naxçıvan və Cənubi Azərbaycanda oynanılan bir tamaşanın adı. İki dəstəyə ayrılan ifaçılar əllərini bir-birinin ciyininə qoyub, daire şəklində durur, ikinci dəstə birincilərin ciyininə qalxır, qol-qola verib, bütövlükdə “bürcü” xatırladan bir canlı qurğuya çevrilirdilər. Qurğu gah sağa, gah sola hərəket edir, biri dövrənin ortasında durub, vətən həsrətilə dolu, qəmli-kədərli bayatılar deyir, hamı ona xorla cavab verirdi. Bu oyun sonralar vətən-pərvərlik ideyalarını tərənnüm edən bir tamaşa növünə çevrilmiş və həmin adla da çağrılmışdır.

**KULİ** – (“qaraçı” anlamındadır). Orta əsrlərdə Azərbaycanı gəzib-dolaşaraq, meymun və ya ilanlarla müxtəlif oyunlar göstərən, ilan ovşunuşu-hindililərə verilən ad. Deyim “coli” kimi də səslənmişdir.

**KUYIÇÖVKƏN** – Xalqımız arasında geniş yayılmış ç ö v k e n oyununun bir başqa adı və ya variantı. Bu ad bəzən “guyo-çovqan”, “quyuşaudan” kimi də səslənmişdir.

**KÜFDİBİ // KÜFYELLİ** – (“küf” yoğun ağaç budağından kəndirlə asılan yelləncəyin adıdır). N o v r u z şənliyi və məhsul bayramı zamanı bulaq başı yaxud kəndin ən geniş meydanında qurulmuş y e l l e n c e k ətrafında gənclərin icra etdiyi bir mərasim oyunu. Oyunun ifaçıları bir-bir, iki-iki yelləncəklərə qalxıb yellənir, yerdəkilər isə onların ətrafinda h a l a y və y a l l i 111 sağaçı oyunları ifa edir, yellənənlərin oxumalarına bayati və deyişmə şəklində səs verib şənlənirdilər. Xalq arasında işlənən “küf” və ya “küflən getmək” ifadəsi, həmin mərasimdə yelləncəyə minib yellənmək deməkdir.

**KÜLƏQUYLAMA** – Cənubi-Azərbaycanda təsadüf olunan bir xalq oyununun adı.

**KÜŞTİ // KÜŞTÜ** – (“güclü” sözündəndir). Zorxana idman oyunlarından güləşmə yarışının ən qədim ənənəvi adı. Tamaşa ünsürləri ilə zəngin olan bu yarış müxtəlif el şənliyi, bayram və toy məclislərində

keçirilirdi. Zorxana adı isə, icra olunan həmin yarış hər bir pəhləvan üçün böyük sınaq və əsas örnək yeri olmuşdur. El içindəki “qurşaq yapışmağ”, “qurşaq tutmaq”, “gürş tutmağ”, “küşt tutmağ” və “küştüyə girmək” ifadələri “güləşmək” anlamında işlənən ifadələrdir.

**KÜŞTİGİR** – Küsti yarışlarında iştirak edən güləşçi-pəhləvana verilən ad. Adət üzrə həmin pəhləvanlar çəki dərəcələrindən asılı olmayaraq kiçik – “beçə küştigir”lərə, orta “miyana pəhləvan”lara və ən tanınmış, iqtidarlı – “ustad pəhləvan”lara ayrırlırdılar. Azərbaycanın şimal ərazisində (Şəki, Zakatala, Quba) ona “quştıqur” deyirdilər.

**QAÇAQ, QAÇAQ** – Azərbaycanın bir sıra rayonlarında təsadüf edilən bir hərəkətli uşaq oyunu. İştirakçılar iki “qaçaq dəstəsinə” bölünür, hər dəstədə bir başçı və bir “molla” olurdu. Buradakı molla, kəşfiyyatçı vəzifəsini ifa edir, başqa dəstənin gizləndiyi yeri xəbər verirdi. Bəzən bu oyuna “Kərəm oyunu” da deyirdilər. “Qaçax, qaçax” tələffüz şəkli də var.

**QAÇ, AYBALA** – (“qaç, ay bala” mənasındadır). Kütləvi el şənliklərində kişili-arvadlı ifa olunan bir oyunun adı. Komik xarakter daşıyan və oxuma ilə müşayiət edilən həmin oyun bir mülahizəyə görə, vaxtilə xalq arasında şöhrət qazanmış Qaçay adlı bir mütribin şərefinə oynanılmışdır. Oyun arabir “Ceyranbala” və “Xalabacı” adları da daşımişdi.

**QAÇDI-TUTDU // QAÇ, TUTDUM** – Uşaqlar arasında geniş yayılmış hərəkətli bir oyun. Oyunda iştirakçılarından biri o biriləri qovub tutmalı, tutulan onu əvəz etməli idi. Ayrı-ayrı yerlərdə oyunun – “qovmalaca” (qərb rayonlarımız), “gəldimqaç” (Naxçıvan), “təmə-təmə” (Gəncə), “dovşan oyunu”, “qoşmaca” və s. adları bəllidir.

**QALADAN QALAYA** – Baharin gəlişi ilə bağlı mərasimlərdə (əsasən Şərur rayonunda) ifa olunan bir süjetli ya lıı oyunu.

**QALXANQILINC** – Bir vaxt kütləvi şənliklər zamanı ifa olunan və doğruçu vuruşun yamsılamasından ibarət olan bir oyun növü. Oyun təkbətək şəkildə, yaxud iki dəstə arasında keçirilirdi. Çubi oyununun bir variantı kimi, bu oyun xalq içində – “qılınçqalxan”, “qalxanoyunu” və “qılıc oyunu” adları ilə də tanınır.

**QAPIPUSDU** – Novruz ərəfəsindəki axırçərşənbə mərasimlərində qız-gəlinin bəxti sınamaq məqsədi ilə keçirdiyi bir fəl oyunu. Mahnı və məzəli oyunun müşayiəti ilə hər iştirakçı ürəyində bir niyyət tutub, əlində güzgü yoldaşları ilə birgə qonşuya və ya küçə qapısına

yollanır, ayağı altına açar qoyub qapı dalında dururdu. İnama görə, əgər bu vaxt qapı arxasından pis söz eşidilirsə, niyyət yerinə yetiril-məyəcək və əksinə. Oyun el-oba içində “qulaqfali // qulaqfaliya çıxdı”, “dəkdinlədi”, “dintutma” (Qarabağ) və s. adları ilə də bəllidir.

**QARACÖR** – (“qaratikan” mənasındadır, lakin “qaraşeytan” kimi də izah olunur). Azərbaycanın cənub-qərb ərazisində təsadüf olunan qədim bir kukla tamaşasının adı.

**QARAGÖZ** – (“xalqın gözü” anlamındadır). Yurdumuzda fəaliyyət göstərən xəyal oyunu kölgə-oyuq tamaşasına elimiz içində verilən adlardan biri. Bəzi yerlərdə isə, ümumiyyətlə, kukla-oyun tamaşası və kloun tərzli təlxək anlamında işlənən bir deyim. Dilimizdə mövcud olan “qaragözlük etmək” ifadəsi, məzəli oyun çıxarmaq, təlxəklik, məsxərəçilik etmək deməkdir. “Qaröz” deyiliş şəkli də olmuşdur.

**QARAPASA** – Sayaçı tipli mərasim şənliliklərində icra olunan süjetli bir uşaq oyunu. İslirakılardan – Çoban, İt və Yalançı seçilir, başqları isə qoyun sürüsünü təmsil edirdilər. Yalançı əlində çomaq və tütək tutan Çoban ağası Qarapaşa üçün bir toğlu tələb edir və “sürü”dən bir “qoyun” götürüb, qaçırdı. İt hürə-hürə Çobanı və Yalançını təqib edir, qoyunu geri qaytarmağa çalışırı və s.

**QARAVƏLLİ // QƏRƏVƏLLİ** – (“qaraevli” türk oğuz qəbiləsi adının təhrifidir). Orta əsrlərdə toy şənliyi və nağlı-dastan məclisləri arasında varsağın, sonralar isə bir və ya iki aşiq köməkçisinin söyləyib oynadığı yüngül təbiətli məzəli oyun növü və xalq içində bəzən “oyun”, “oyunçu” anlamı qarşısında işlənən bir deyim. Məzmun etibarilə lətifə və qaravəlli ilə qidalanan bu oyunda yorulmuş tamaşaçılar da dastandakı facieli hadisələrin ağır təsirini yüngülləşdirmək, onların könlünü açmaq və yenidən əsas əsərə qulaq asmaq həvəsi doğurmaq kimi bir məqsəd güdüldürdü. Get-gedə bu oyun növü aşiq, nağlı məclislərindən ayrılmış və bir neçə peşəkar oyunçu tərəfindən oynanılan müstəqil məzəhəkə tamaşasına çevrilmişdir. Kənd meydani, karvansara və çayxanalarda həmin adla çağırılıb oynanılan tamaşanın tərkibinə sonralar gözbağlıca, canbaz və hoqqa oyunları da əlavə olundu, oyunu ustاد bir aşiq öz çalğılıarı ilə müşayiət etməyə başladı.

**QAŞIQ OYUNU** – Vaxtile taxta qaşıqlarla ifa olunan bir oyun növü. “Qaşıqlı oyun” onun bir başqa adıdır.

**QAŞIQZƏN** – Orta əsrlərdə taxta qaşıqlarla oynanılan qaşıq oyunu ifaçısına verilən ad.

**QAYNANA-GƏLİN** – Əsasən toy mərasimlərində ifa olunan qız-gəlin oyunlarından. Gəlin ilə Qaynananın məzəli deyişməsindən ibarət olan bu oyunun ədəbiyyatda “Gəlin ilə qaynananın deyişməsi” adına da rast gəlmək olar.

**QAYNAR QAZAN** – Vaxtilə xalqımız içində oynanılan kütləvi oyunlardan birinin adı.

**QAZ-QAZI** – El şənliklərində ifa olunan yallısayağı, mürekkeb süjetli bir oyun. Ən əvvəl, musiqinin müşayıti, Qazi, Əsilzadə, Gənc və şahidlərin iştirakı ilə bir 1 a l o y u n u göstərilir, sonra rəqsə başla- yaraq hamı Qazının hərəkətlərini təkrar edirdi. Nəhayət ifaçılar bir- birinin ciyininə qalxıb yerə sərilmış Qazi ətrafında bir neçə dövrə vurub, iki mərtəbəli bir rəqs ifa edirdilər. Bu oyun ilə K ö ş k ü b a l a - b a n və Arazi oyunu arasında bir yaxınlıq, oxşarlıq vardır.

**QAZLAR-QAZLAR** – Xalq bayramlarında oynanılan süjetli bir uşaq oyunu. İştirakılardan – Çaqqal (başqa yerdə Qurd) və Sahib seçilir, başqaları isə, qaz sürüsünü təmsil edirdilər. Qazları otaran Sahib “meşədən çıxan” Çaqqalı görüb, quşları çağırır, Çaqqal isə Sahibə tərəf qaçan qazları tutmağa çalışırı və s. Digər tələffüzü “qazdarqaz- dar” və “qazzarqazzar”dır (Bakı).

**QAZYALLI** – Yalnız kişilərin iştirakı ilə ifa olunan yallısayağı kütləvi bir kənd oyununun adı. XIV əsrərə yaşayış tarixi şəxs olan Qazi xanın adı ilə bağlı olan bu oyunda 20-30 ifaçı düzənlilik çıxır, əl- ələ verib dairə şəklində dururdu. Bir əlinə qamçı və ya çubuq almış y a l l ı b a ş ı oyun zamanı cibindən növbə ilə dəsmal, zər, daraq, corab, bıçaq, kəmər və s. əşyalar çıxarırlar. O biri iştirakçılar isə, bu vaxt onu yamsılamalı idilər. Kim bunu etməsəydi, cəzalanırdı. Uşaqların ifa etdiyi həmin məzmunlu oyuna “yallı oyunu” deyilirdi.

**QƏDİR GECƏSİ** – İslamdan əvvəlki Azərbaycanda keçirilən Fərvərdəgən mərasimini sonraki adlarından. Mərasim zamanı hamı səhərə kimi yatmir, tonqal üstündən hoppanır, nağıl-yanıltmac söylə- yir və bu kimi müxtəlif oyunlar icra edirdilər. Mərasim əski məxəz- lərdə, “leylətül-qədr”, xalq içində isə, “əhyə gecəsi”, “şəbiəhya” (yəni, dirilmə, ayıqlıq gecəsi) və y e d d i ç ə r ş ə n b ə adları ilə də bəllidir.

**QƏLƏNDƏR // QƏLƏNDƏR** – (sözaçımı, “xalis qızıl”dır). Uşaq- lar arasında geniş yayılmış sözlü-nəgməli bir oyun. Oyunun aparıcısı söz, əl hərəkəti və him-cim ilə bir quşun ayrı-ayrı nişanələrini sadalayır, o biriləri isə bir yerdə – “qələndər a, qələndər a!” (və ya – “a

həngəla, həngəla") deyirdilər. Nişanələr deyildikdən sonra aparıcı əlindəki kəmər və ya qurşağı iştirakçılardan birinə uzadıb, ondan təsvir etdiyi quşun adını soruşdurdu və s. Ayrı-ayrı yerlərdə bu oyunun; "quşumquşum", "səməndərsəməndər", "durnadurna", "yalanpalan", "bir quşum var bu boyda", "bir quşum var buxartana" (və ya, "bir-bələ"), "leyqəlah // leygələ // lovgələ" və "ahəngəla // yengələ" kimi adları bəllidir.

**QƏNADƏ** – XIX əsrədə Cənubi Azərbaycanda təsadüf edilən bir oyunun adı. "Qinadə // qünadə" tələffüz şəkilləri də olmuşdur.

**QƏNİMO** – Vaxtilə cənub-qərb rayonlarımızda oynanılan yallı-sayağı oyunlardan birinin adı.

**QƏPƏQ OYUNU** – Səfəvilər dövrü Azərbaycanda geniş yayılmış atüstü meydan oyunlarından. Meydanın düz ortasında hündür dirək qurulur, başına içi qızıl pulla dolu bardaq və ya qızıl bir cam-piyalə qoyulurdu. 6-8 iştirakçı atlarını çaparaq bu hədəfə ox atmalı, bardağı vurub onun sahibi olmalı idilər. Altunqabağ oyununun bir variantı kimi bu oyunu yazırlar, "qıpıq oyunu" və "piyaləox" da adlandırırlar.

**QƏTL** – ("qırğın" anlamındandır). Aşura büsatının doqquzuncu və ya onuncu gecəsi göstərilən qanlı-qaytanlı bir şəbih tamaşasının adı. Bu tamaşa imam Hüseyn öz yetmiş iki tərəfdarı ilə həlak olur, sağ qalanlar əsir edilir, çadırlar isə yandırılırdı. Tamaşanın digər adı "Həzrət imam Hüseynin şəhadəti" və "Eydiqətl"dir.

**QƏZMƏDAŞ // QƏCƏMƏDAŞ** – Bir çox el şənliklərində icra olunan qız-gəlin oyunlarından. Oyunda hər iştirakçı bir əlilə yuxarı daş atıb, ovcundakı beş kiçik daşı (yaxud yumru qəmbəri) yerə tökürdü. Sonra həmin daşı yenə yuxarı atıb bir-bir yerdəki daşları yığmalıydı və s. Bu yolla oyun get-gedə mürəkkəbləşir, hərəkətləri qüsursuz oynayan iştirakçı qalib hesab edilirdi. El-oba içində bu oyuna "beşdaş", "qıcmadaş", "itit" (Naxçıvan) və "dənləmədaş" (Şəki) də deyirdilər.

**QIÇIMSINDİ** – Tanınmış el sənətkarı və məzhəkə ustası Məşədi Cabbarın xalq arasında böyük şöhrət tapmış bir oyununun adı. Əsasən, toy məclislərində ifa olunan bu oyun vaxtilə vala da yazılmışdır.

**QIRQOVULU** – Muğanda toy və el şənlikləri zamanı icra olunan yallısayağı bir oyunun adı. Oyunun adından fərz etmək olar ki, onun icrasında qırqovul quşunun davranışını xatırladan hərəkətlər olmuşdur.

**QITQILADA // QITQILIDA** – Toy şənliklərində qız-gəlin tərəfindən tək, qoşa yaxud dəstə ilə ifa olunan süjetli, məzəli bir oyun.

Oyunda utancaq Gəlin, deyingən Qayınana, yaxud, bir küpəgirən Qarı yamsılanırdı.

**QODI // QODU** – Q o d i q o d i mərasim tamaşasında qadın fiqurunu xatırladan bir kukla-müqəvvanın adı. Uzaq keçmişdə günəş tanrısını təmsil edən bu fiqur, zaman keçdikcə ayrı-ayrı yerlərdə, müxtəlif şəkillərdə təcəssüm olunmuş; bir yerdə o, ağaca sarılmış yun və əsgî parçalarından ibarət olub, o biri yerdə gəlincik kimi qırmızı lentlər ilə bəzədilmiş adı bir çömcə idi. Bir məxəzdə o, büsbütöv kəhrəba munucular ilə bəzənmiş günəş tacı yaxud, alına işıq timsalı-güzgü parçası bağlanmış, kukla-gəlincik şəklində təsvir olduğu halda, o birisində üzərinə qırmızı parça çəkilmiş bir dairədir. Bu müxtəlif quruluşlu müqəvvvalara “dodu”, “godu”, “hodu”, “çömcəxatın” və s. deyirdilər.

**QODIQODI // QODUQODU** – Azərbaycanda vaxtsız və uzun müddət yağan leysan yağışına son qoymaq, günəşi çağırmaq məqsədilə icra olunan müxtəlif tamaşalarından. Günəş tanrısına həsr olunub, vaxtilə yaşlılar tərəfindən göstərilən bu əsatiri tamaşa, get-gedə ilkin əhəmiyyətini itirmiş və XX əsrin əvvəllərində subay gənclər və uşaqlar tərəfindən oynanılan hərəkətli, sözlü-nəgməli bir oyuna çevrilmişdir. Oyun iştirakçıları müqqəva Q o d u n u qapı-qapı gəzdirib, onun şəninə teriflər deyir, məzəli səhnələrdə kuklanı çomaqla vurub “öldürür”, sonra yenidən dirildir, oynadıb, atıb tutur, çalır, oxuyur, şənlənirdilər. Bəzi yerlərdə isə, günəşin çıxmasını arzulayanlar qırmızı ilə bəzədilmiş gəlin-kuklanı qucaqlarından asırırlar. El-oba arasındakı “qodu gəzdirmək” yaxud “qodu gəzmək” ifadələri Q o d i q o d i tamaşası göstərmək mənasını daşıyan ifadələrindəndir. “Godugodu” və “Gündügüdü” tələffüz şəkilləri də mövcuddur.

**QOLÇAQ-QOLÇAQ** – Xalq arasında “oyuq-kukla tamaşası” anlamı əvəzində işlənən deyim. Bu ad K e ç ə l p e h l e v a n oyuq tamaşası və g e l i n g e l i n uşaq oyununun digər adıdır. Hər ikisi Şəki ərazisi üçün əlamətidir.

**QONQALLAĞ** – Azərbaycanın şimal ərazisində təsadüf olunan bir uşaq oyunu.

**QOŞARBƏND** – İki dəstə iştirakçı tərəfindən diametri 8-10m olan bir dairə içində oynanılan hərəkətli uşaq oyunu. Bir dəstənin üzvləri iki-iiki ayrılib, üz-üzə dayanaraq, əl-ələ verib “qoşalaşırdılar” Elə bu vəziyyətdə, dairədən çıxmadan o biri dəstə üzvlərini təqib edir, onları əlləri arasına salıb dairədən çıxarırlar və s. Naxçıvanda bu oyun “qoşalbəndi” adı ilə tanınır.

**QOVƏND // QÖVƏNT** – (“güvənmək, etibar etmək” sözündəndir) Yallı oyununun ən kütləvi bir növü. Burada ifaçılar yan-yanadurub üzlərini yeridikləri dairə içində çevirir və bir-birinin əlindən tutaraq qırılmaz bir sıra təşkil edirdilər. Zurnaçlarının müşayiəti ilə ifa olunan bu oyunun “qovəndi”, “gübənd” tələffüz şəkilləri də vardır.

**QOVƏNDBAŞI** – Elimiz içində yallı başı ya verilən adlardan. Bu ad bəzən, “göndəbaşı” kimi də səslənmişdir.

**QULİYABANI // QULYABANI** – (“səhra şeytəni” deməkdir). Cənubi Azərbaycan ərazisi üçün daha səciyyəvi olan özünəməxsus bir küçə-meydan oyunçu dəstəsinin adı. Qorxunç görünüşlü dəstə üzvlərin-dən biri qoyun dərisi geyir, o birilər təbil çala-çala – “mən quliyabani-yam”... sözləri ilə başlayan bir seri oxuyub oynayır, küçələri gəzirdilər. “Quleybani” deyiliş şəkli də var.

**QUNDAQ-QUNDAQ** – Qurşaqla sərinib yumurlanmış çuxa və ya yorğanla oynanılan hərəkətli bir uşaq oyunu. Oyun – dövrədə durmuş 15-20 iştirakçının həmin “topu” bir-birinə ötürməsindən və s. ibarət olmuşdur.

**QURD OYUNU** – XV-XVII əsrlərdə Təbrizdəki Qurd meyda-nında təlim almış canavarların göstərdiyi oyunun adı. Musiqi və oxuma ilə müşayiət olunan bu oyunda heyvanlar mürəkkəb hərəkətlər ilə tamaşaçıları cəlb edirdilər. Bu həmçinin, “qurd”, “qoyun” və “itlər” dəstəsindən ibarət olan bir hərəkətli uşaq oyununun adıdır. Oyunda əvvəl “qurdalar” qaçırlar, itlər onları təqib edirdi, bir qədər uzaq-laşandan sonra “qurd”lar dönüb, qoyunların üstünə düşürdü və s.

**QURŞAQATDI** – Axır çərşənbə və Novruz şənliklərində subay gənclər tərəfindən icra olunan bajabaja mərasim oyununun bir başqa növü və adı.

**QUZA-QUZA** – Quba ərazisində təsadüf olunan bir uşaq oyununu-n adı.

**LAĞBAZ** – Məzhəkə növü olan lağ o y u n u n u n ifaçısı. Məsxərə-baz sağaçı oyunçuların olan bu sənətkar öz oyununda yüngül təqlid, şarj çərçivəsindən kənara çıxmayan zarafat və bəzən boş, bayağı laq-qırğı ilə tamaşaçıları əyləndirirdi. Uzaq keçmişdə “həzlkı” adlanan bu sənətkarı sonralar, Azərbaycanın müxtəlif yerlərində: “lağlağı”, “lağ-lağacı”, “laco // ləco”, “beşəncərə” (Şirvan), “laqo”, “lağçı” (Qara-bağ), “lağma”, “lağvaçıl” (Şimal rayonlarımız), “şəbədəbaz”, “alayçı”, “sarağçı” (qərb rayonlarımız), parçaçı, “adamoy nadan” və s. adlandır-

mışlar. Bu söz həmçinin müasir “parodiyaçı aktyor” anlamı qarşısında işlənən bir deyimdir.

**LAĞ OYUNU** – (“lağ” zarafat, gülməçə deməkdir). Məsxərə oyunu sağı bir kənd məzhəkəsi növü. Bu tamaşa el-oba içində tanınmış bir şəxsin görkəmi və ayrı-ayrı xüsusiyyətləri komik oyunçu tərəfindən yamsılama yolu ilə gülünc və bir qədər eybəcər şəkildə təsvir edilirdi. Xalq içində bu oyuna bəzən, “lağbazlıq”, “lağloğaz”, “lağlaqoydu”, “lağlağı oyunu”, “ağızəydi”də deyirlər.

**LALDİNƏZ** – Əsas şərti iştirakçıların uzun müddət və qəsdən danişmamagından ibarət olan bir uşaq oyunu. Başçı saraya düzülmüş iştirakçıları danişdirib güldürmək üçün məzəli hərəkətlər edir, mayal-laq aşır, üz-gözünü büzürdü. Danişan yaxud, gülən uduzub cəzalanırdı. Oyunun başqa adı “hoptutdu” və “samutoyunu”dur.

**LEYLƏK OYUNU** – (əslində “leklək oyunu”dur). Vaxtilə meydan və bazarlarda, canbaz leylekbazın ətrafına tamaşaçı toplayıb hündür ağaclar üstündə göstərdiyi canbaz və hoqqa oyunu.

**LEYLİXANI** – (əslində “Leyli xanım”dır). Yazqabağı mərasimlərdə həm gənclər, həm yaşılılar tərəfindən ifa olunan yallısayağı oyunlardan. Oxuma ilə müşayiət olunan bu oyunu ifaçılar bir sırada, bir-birindən bir qədər aralı, bir-birinin çəçələ barmaqlarından tutaraq oynayırdılar. Oxumanın mətni, Leyli adlı bir qızə vurulmuş gəncin adından deyilən sözlərdən ibarət olmuşdur.

**LİNGİ-LİNGİ** – İştirakçıları bir ayaq üstə duraraq bir-birini itələyib vurmaqdan və s. hərəkətlərdən ibarət olan bir uşaq oyunu. Əsasən Lənkəran ərazisində bir çox el şənliliklərində oynanmışdır.

**LOBƏTBАЗ // LÖBƏTBАЗ** – (“löbət” kukla deməkdir). Müəyyən tarix dövründə kukla-oyuq tamaşası və kukla oynadan oyunçuya verilən adlardan.

**LOLO** – (əcinnə adlarının qalığıdır). Lənkəran və Astara ərazisində el şənlilikləri zamanı qız-gəlin tərəfindən ifa edilən halaysayığı oyunlardan biri. Oyunda ortada durmuş ifaçının sözlərinə qarşı hamı müxtəlif hərəkətlər edərək, bir yerdə – “lo-lo-lo-lo, ha-lo-lo” deyə, yeriyirdilər.

**LOPUĞ** – (“kiçik tuluğ” mənasındadır). Bizim uşaq oyunlarında cəza tədbiri kimi; uduzmuş iştirakçının şişirdilmiş ovurduna vurulan zərbə və ya əllərinə çəkilən sillə. “Lopağ” tələffüz şəkli də vardır.

**LOPUĞ-LOPUĞ** – Azərbaycanda təsadüf olunan uşaq oyunlarından birinin adı.

**MAĞAR** – Xalqımız arasında toy şənliyini keçirmək üçün hazırlanan müvəqqəti qurğunun adı. “Toxhana” adı ilə də çağırılan bu qurğu torpağa basdırılmış direklərdən ibarət olub, yan tərəfləri və üstü örtülür, divar və yerliyi (xüsusən baş tərəf) xalça və bu kimi döşənti və bəzəklərlə bəzədilirdi. Ümumiyyətlə, bu adla hər hansı bir kütləvi el şənliyi də adlanı bilərdi.

**MAHTABİ** – (“ayın aydınlığında” anlamındadır). Vaxtilə elimiz içində geniş yayılmış və mənşə etibarilə atəşə pərəstişlə bağlı olan bir mərasim oyununun adı. Əsasən Azər şənliklərində icra olunan bu oyunun ifaçıları iki dəstəyə bölünür, öz aralarındaki məsafədə “benqal oduna” bənzər bir od – məşəl səddi yandırır və ifaçıların atdığı fişənglərin tüstüsü altında hər dəstə həmin od səddinə sahib olmağa çalışır və s.

**MARAL OYUNU** – Çox qədim mənşəli, süjetli bir ləlo yunu tamaşasının adı. Burada iri əlvan kəlağayı, oraq və iki çomçə ilə məralı təmsil edən bir oyunçu sazin müşayiəti ilə heyvanın hərkətlərini yamsılayırdı və s. Əsasən, şimal-qərb rayonlarımızdə təsadüf olunan bu oyunu başqa yerlərdə “keyik oyunu” və dəvə oyunu adlandırırlar.

**MEHRİGAN // MEHRİCAN** – Qədim Azərbaycanda Novruz bayramı səviyyəsində geniş yayılmış kütləvi el şənliyi. Günəş tanrısi şəninin icra olunub payız gecə-gündüz bərabərliyi günü (21-23 sentyabr), əski təqvimin Mehr ayının 16 günündən 22 gününə kimi keçirilən bu bayram əvvəllər günəşin son dəfə yer üzünə qalxması və qədim inama görə, həmin gün guya, bütün göyərən və boy atan canlıların öz son artım nöqtəsinə çatıb, bundan sonra quruması ilə əlaqələndirilirdi. Sonralar el-oba içində payız fəslinin ilk günü və məhsul bayramı kimi qeyd olunub, altı gün davam edən bu şənlikdə müxtəlif ayın oyunu və mərasim tamaşaları göstərilirdi. Mərasimin “Ali Mehriqan” adlanan altıncı günü böyük bayrama çevirilir, orada, zorxana və atüstü oyunları, oxatma və idman yarışları keçirilirdi. Kəklik quşu bu şənliyin rəmzi-dir, burada meyvələrdən – nar bar-bərəkət rəmzi kimi qəbul edilmişdi. İslam dininin təsiri altında tədricən unudulmuş bu şənliyin adı mənbələrdə “Mehriqan” kimi də səslənmişdir.

**MƏCLİS** – Xalq tamaşası növlərindən olub, aşıq, nəqqal, dərviş və bu kimi sənətkarların çayxana, karavansara və ayrı-ayrı evlərdə bu və ya digər əlamətdar hadisə münasibətilə, yaxud müəyyən bir məqsədlə keçirdikləri qapalı yiğincəğin adı. “Məclis bağlamaq” ifadəsi oyunçu, dərviş, aşıq və s. sənətkarlarının dilində “tamaşa göstər-

mək, məclis keçirmək” mənasında işlənmişdir. “Məncilis” (Qazax) deyiliş şəkli də var.

**MƏCLİSAĞASI** – A şıq, nə q q a l və bu kimi sənətkarların məclisini keçirmək üçün təşəbbüs göstərən və onu idarə edən şəxsə verilən ad. Məclis sahibi də bu adı daşıyırırdı.

**MƏQAM** – (“söhbət, nəql” anlamındadır). Xilafət dövrü Azərbaycanda nağıl və dastan məclisinə verilən ad. Sonralar adamların söhbət və əyləncə üçün toplandığı hər bir məclis də bu adı daşımışdır.

**MƏN ÇOBANAM VERMƏRƏM** – Sayaçı tipli mərasim şənliklərində icra olunan süjetli, sözlü, nəğməli uşaq oyunlarından biri. İştirakçılardan biri Qurd olub sıra ilə bir-birinin əlindən tutmuş dəstə və oyun başçısı Çobana; – “mən qurdam bütün qış heç bir şey yeməmişəm, mənə qoyun ver”! deyir. Başçı – “sən qurd isən, al görüm, mən çobanam vermərəm” – cavab verir və dəstəni Qurddan qoruyurdu. Qurdun əli dəymisi iştirakçı oyundan çıxır və s. Oyun “Ana məni qurda vermə” adı ilə çağırılır.

**MƏN DƏ, MƏN DƏ** – Bir çox el şənliklərində icra olunan sözlü-nəğməli kütləvi bir uşaq oyunu. Bu oyunda bir iştirakçı: “Gəlin, gedək bağa” deyir, o, birisi: – “Mən də, mən də”... deyirdi. Sonra o, yenə: – “Çıxaq budağa” deyir və buna müvafiq – “Mən də, mən də” və ya “Sən də, sən də” cavabı verilirdi və i.a.

**MƏNGƏLƏ** – Cənubi Azərbaycan ərazisində qeydə alınmış bir oyun-tamaşa növü. Onun “münğələ” oxunuş şəkli də olmuşdur.

**MƏRDGİRAN** – (“kişilər üzərində hökmranlıq” deməkdir). Qədim İsfəndəgan şənliyində qız-gelin tərəfindən icra olunan, bir ayın tamaşası. Ayın zamanı el-obanın qızı-gəlini bir yerə toplanıb aralarından özlərinə “şah” seçilir, onun iştirakı ilə müxtəlif oyun və rəqs-lər ifa edildilər. Xalq arasında bu tamaşa – “muzdqıran”, “muzdgiran” və “müjdigiran” adları ilə də qeyd olunur.

**MƏRƏKƏ // MƏRİKƏ** – (“mürəkə” və ya “məarikə” yəni, küçə-meydan oyunu sözündəndir). Orta əsrlərdə şəhər və kənd meydani, bazar və karvansaralarda tək və ya cüt oyumbazın göstərdiyi oyun. Bu “tək oyuncu tamaşaları”, adətən, üç növə bölünür; birinci – söz, nəğletmə növü, yəni nə q q a l, dərviş və bu kimi sənətkarların məclisləri, ikinci – güc-qüvvət nümayiş edən canbaz və kəndirbaz-ların idmansayağı oyunları və nəhayət, lotu, məsxərəbaz və s. komik oyuncuların yaradıcılığı. Oyunlar çalğı və rəqs ilə müşayiət

olunur, orada təlim almış heyvanlardan istifadə edilirdi. Xalq içində və klassik ədəbiyyatda işlənən “mərəkə açmaq”, “mərəkə qurmaq”, “mərəkə qoparmaq” ifadələri, əsasən, dərvişlərin, sonra isə, aşıqların da sətan məclisi təşkil edib, uğurla çıxış etməsi anımlarını daşımışdır.

**MƏRƏKÖÇDÜ // MƏRƏTUTDU** – (“mərə” çala deməkdir). İki və ya dörd iştirakçıdan ibarət sözlü-nəğməli, bir uşaq oyunu. İyirmi bir xırda daşı olan hər iştirakçuya dairə şəklində düzülmüş mərələrdən üç mərə düşür, hər mərəyə yeddi daş atılırdı. Oyuna başlayan – “tay cütün, taylor cütüm, alaca mətək, dalınca kötek” – deyə, mərələrin birində bir daş saxlayıb, yerdə qalanları o biri çalalara paylayırdı. Daşlar mərədə cütləşirse, onlar udulmuş sayılırdı. Şirvanda qoz ilə oynanılan bu oyuna “qozqoz”, “mərəmərə”, “kütküt”, “kutkürüş”, qərb rayonlarımızdə – “yalaxyalax”, “yalaxqoz”, cənub-şərq rayonlarımızda qoyun qığı ilə oynanılan bu oyuna – “qıqqıqı”, “qığımət”, “qıgmərə”, Naxçıvanda – “qıqbəbə”, Bakıda isə – “qıqpulasi” və “pulapula” deyirdilər.

**MƏSĞƏRƏ OYUNU** – Mənşəcə qədim saray tamaşaları ilə bağlı olan bir məzhəkə oyunu növü. Sonralar həm meydan tamaşası kimi fəaliyyət göstərən, həm də ev məclisi, karvansara və çayxanalarda ifa olunan bu oyunda, ayrı-ayrı peşə sahibləri və müxtəlif millətlərdən olan surətlərin nitqi, davranışı və görkəmi mübaliğəli şəkildə, istehza və sataşılı tərzdə təsvir edilirdi. Müəyyən vaxtlar bu oyun – “məsxərəbəzi” və ya “məsxərəbazlıq”, kəndlərdə isə, lağ o y u n u adlandırılmışdır.

**MƏTRƏK OYUNU** – Çubi oyununun bir başqa variantı. Burada çubuq əvəzinə taxta qılinc, dəri qalxan yerinə isə, dairəvi bir yastıqdan istifadə olunurdu. Orta əsrlərdə şöhrət tapmış bu oyun, çox ehtimal ki, təlimxana oyunlarından biri olmuşdur.

**MƏZƏ** – (“məzəh” yəni, oyun sözünün təhrifidir). El içində “tamaşa”, “məzəli oyun” mənasında işlənən deyimlərdən. Deyim Şəki-Zaqatala ərazisi üçün daha səciyyəvidir.

**MƏZƏKÜN** – Vaxtilə Naxçıvanda öz incə zarafat və duzlucaları ilə tamaşaçıları güldürən məzhəkəciyə verilən adlardan.

**MƏZHƏK // MÜZHİK** – Orta əsrlərdə meydan tamaşalarında çıxış edən peşəkar komik, təlxeyin adı. Xalq arasında bu deyimin “mizahçı” forması da mövcuddur.

**MƏZHƏK ŞƏBİH** – Şəbih tamaşalarının bir növü. Əsasən, təziyə matəm şəbihlərinin parodiyası şəklində, dəf və zurnanın müşayıtilə

icra olunan bu tamaşa faciə məzmunlu tamaşaların bütün quruluş və oyun xüsusiyyətlərinə sadıq qalmışdır. Deyim “müzəhkik şəbih” kimi də tələffüz olunur.

**MƏZHƏKƏ** – El arasında “komediya, fars” anلامı qarşısında işlənən deyim və xalq tamaşası növü. İmprovizə oyun tərzinə arxalanan lotu və məsxərəbaz repertuarının əsasını təşkil edən bu tamaşa növündə qaravəlli oyunlarından fərqli olaraq, şit və kobud zaraflatlırla daha çox yer verilir, son dərəcə məhrəm səhnələr üstünlük təşkil edirdi. Bu tamaşa növünün adı vaxtilə “müzəhkikə” və “mütihikə” kimi də söslənmişdir.

**MƏZHƏKƏCİ** – Məzhəkə oyununda iştirak edən oyunçu. Muasır sözlə desək, komediya aktyoru”. Bu ad “müzəhkikəçi” kimi də söslənmişdir.

**MİDYUZƏRƏM** – Zərdüştiliklə bağlı məxəzlərdə qeyd edilən ən qədim (eramızdan əvvəlki dövrlər) şənliklərindən birincisi. 1-5 may günlərinə təsadüf olunan bu kütləvi şənlik guya, qırx beş gün müddətində xəlq olunmuş göylərin vəsfinə həsr edilmişdir. Bayramın icra tərzinə gəldikdə, fərz etmək olar ki, burada əsas mövzu ilə bağlı əsatiri tamaşa və müxtəlif ayın oyunlarına geniş yer verilmişdir.

**MİL OYUNU** – Mil idman aləti ilə oynanılan ənənəvi doqquz zorxana oyunundan biri. Oyunda ifaçı milbazählər ayaq üstə durub, milləri iki əlinə alır, təbilin ahənginə uyğun sağ əlindəkiləri yuxarı qaldırır, sol əlindəkiləri aşağı salırıqlar. Yaxud hər iki mili başı üstə tutub hərlədir və ya bir mili tek əlilə yuxarı atır, yerə endikdə, yenə dəstəyindən tuturdular. Oyun, əsas etibarilə, qapalı zorxanada, el şənlikləri zamanı açıq meydانlarda, toy mərasimlərində isə, qafılə öünündə nümayiş etdirilirdi.

**MİNİCİLİK** – Atla müxtəlif hərəkət və oyunlar göstərən, ayrı-ayrı yerlərlə sürmək məharəti nümayiş edən atoynatma sənətinin digər adı.

**MİRBAZİ // MİRİBAZİ** – (“əmir oyunu” deməkdir). Qədim mırnovruzi kənd oyununun xəlifələrindən olub, vaxtilə Cənubi Azərbaycanda, əsasən, toy şənliklərində icra olunan Xanxan oyununun digər adı.

**MİRNOVRUZİ** – (“əmiri-novruzi” yəni, Novruzun sahibi sözündəndir). Bir zaman xalq arasında geniş yayılmış, hal-hazırda Cənubi-Azərbaycanda icra olunan kənd oyunlarından biri. Adətə görə, burada

saxta “şah” seçilir, başına tac qoyub, taxta əyləşdirilirdi. O, külli-ixtiyar sahibi olub, hökmдарları yamsılayaraq bu və ya digər əyanın əmlakını müsadirə etmək və ya bir varlıni cəzalandırmaq barədə “əmr verir” və s. tədbirlər görürdü. Şübhəsiz, bu tamaşa xanxan oyununun uzaq sələflərindən biri olmuşdur.

**MOLLA** – Bir sıra uşaq oyunlarında dəstə başçısına verilən ad. Həmçinin komik oyuncuların lətifə, qaravəlli və bu kimi məzhəkələrdə ifa etdiyi ənənəvi surətlərdən biri.

**MOLLA NƏSRƏDDİN** – XX əsrin əvvəllerinə kimi meydan oyuncularının repertuarına daxil olan bir sıra lətifə və məzhəkə tamaşalarının qəhrəmanı. Xalqının dərdinə qalan, hər şeyə göz qoyub, hər hərəkətdən nəticə çıxaran, sakit, lakin inadkar və müdrik bir qoca kimi təqdim olunan bu surət sonralar, öz duzlu və hikmətli sözləri ilə nəinki elimiz içinde, hətta bütün dünyada belə şöhrətlənmışdır. Bir mülahi-zəyə görə bu ad Teymurləngin Azərbacanı istila etdiyi dövrdə yaşamış tarixi şəxsiyyətin, adıbəlli bir məsxərəbazın adı ilə əlaqədardır.

**MOLLA-MOLLA // MOLLA OYUNU** – Əski mollaxana həyatını yamsılayan bir uşaq oyununun adı. Beş-altı iştirakçısı olan bu oyunda, bir nəfər “molla”nı, o birilər isə mollaxana şagirdlərini “soxta” və ya, “suxta”ları təmsil edirdilər. Bu oyuna bəzən, “molla-bazlıq” da deyirdilər.

**MUĞANƏ // MUĞANI** – (“muğ” oyunu anlamındadır). İslama qədərki dövrlərdə atəşpərəstlərdə “ibadət və mərasim şənliyi” anlamı əvəzində işlənən deyim. XX əsrə kütłəvi şənliklər zamanı ifa olunan bir yallısağlı oyunun adı da belə səslənmişdir.

**MUĞKOSİ // MÜĞKÜŞİ** – (“muğ öldürdü” deməkdir). Qədim Azərbaycan ərazisində Dey ayının 15-ci günü (31 yanvar) keçirilən bir mərasim şənliyinin adı. Muğların bayramı sayılan və XI əsrə kimi Deybamehr adı ilə də icra olunan bu şənliyin iştirakçıları, xatirəsini yad etmək istədiyi ölenlərin xəmir və ya gildən yapılmış fiqurlarını yol üstə düzür (və ya, taxtda oturdur), onlara bir müddət ehtiram və təzim etdikdən sonra, mərasimin sonunda yandırırlar. Sonrakı əsrlərdə öz ilkin mahiyyətini itirmiş bu mərasim, “Ömər toyu” şübhə tamaşasına çevrilmişdir.

**MÜCƏSSƏMƏ** – (əslində “heykəl, abidə” deməkdir). Lənkəran ərazisində təsadüf olunan bir xalq ləlo yunu – pantomima tamaşası. Muzdur və Mülkədar surətindən ibarət olan bu oyunda Muzdur hərə-

kət və him-cim ilə Mülkədardan aldığı borcun müddətini uzatmağı xahiş edirdi. Mülkədar bunu etinasızlıqla qarşılıyır, üstəlik Muzdura əl qaldırır və hər ikisi bir an yerlərində donub qalırdı. Təkrarən müraciət edən Muzdur yenə rədd cavabı alır və Mülkədarın boğazından yapışır, onu yixirdi və s.

**MÜTRÜB OYUNU** – Yalnız mütrüblərin oyunu və rəqslerindən ibarət olan məclis və ya tamaşa. Büyük bayram və toy şənliyi zamanı, meydan və çayxanalarda keçirilən həmin məclisi komik oyunçu – lotu idarə edir, rəqsler arasında tamaşaçıları əyləndirirdi. “Mütrüpoyunu” deyiliş şəkli də var.

**NADƏRA** – Novruza əlli gün qalmış keçirilən Azər şənliklərindən Səddənin bir başqa adı. Şənlik quru üzüm tənəklərindən qalanmış tonqalın yandırılması, oraya baritla dolu küplərin atılması, qədim ayin və oxumalarının icrasından ibarət olmuşdur.

**NAĞIL MƏCLİSİ** – El-oba içində “tek oyunçu tamaşası” kimi şöhrət tapmış bir xalq tamaşası növü. Bu özünəməxsus tamaşa peşəkar el sənətkarı nəqqal, məddah və ya dərvişlərin toy-büsəti və el şənlikləri zamanı yaxud, adı günər çayxana, karavansara və bu kimi binalarda keçirilən (əsasən, qış gecələri) məclislərdə nağıl, lətifə və dastanların nəqlindən ibarət olmuşdur. Aşıqların keçirdiyi dəstan məclisi də çox vaxt xalq içində bu ad ilə çağırılırdı.

**NAĞILBAŞI** – Nağıl və dastan məclislərində nəql etmədən əvvəl söylənən yüngül məzmunlu bir lətifə. Vaxtilə mənası olduğu halda, sonralar nağılin məzmunu ilə heç bir əlaqəsi olmayan bir söz oyununa çevrilmiş bu ənənəvi başlangıçla ifaçı dinişyiciləri güldürmək, onların diqqətini özünə cəlb etmək məqsədi güdürdü. Əski yazıldarda bu başlangıç, “pişrov”, “pişrəv qaravəlli” də adlanır.

**NEYRƏNG OYUNU** – (“ovsun, sehr oyunu” anlamındadır). Orta əsrlərdə fokusçu – hoqqabaz, hipnozcu və jonqlıyorum tamaşaçılar önündə him-cim, hərəkət, rəqs və s. ifadə vasitələrilə icra etdiyi gəzbağı oyununun adlarından biri. Bu oyunda ilan, əqrəb kimi həşəratdan da istifadə olunurdu.

**NƏDİM** – Orta əsrlərdə saray şənliklərində gülməli söz, lətifə məzəli hərəkətlərlə hökmər və onun məziyyətini əyləndirən saray təlxəyi, oradakı “nüdəma” adı ilə fəaliyyət göstərən rəqqas, çalğıçı və təlxəklər dəstəsinin bir üzvü. Bu deyim bir zaman “tərəfi-müqabil, partnyor” anlamında işlənən sözlərdən olmuşdur.

**NƏQQAL** – Azərbaycanda nağıl, lətifə və dastanlar söyləyən nağıl məclisi ifaçısı. Bir əlində yoğun əsa, o biri əlində kiçik dəsmal, öündə batmankitab yerləşən bu nağılcı-sənətkar ifa zamanı gah səsini ucaldır, gah astadan danışır, lazım gələrsə, oxuyub-oynayır, nəqlin canlı çıxmasına çalışaraq, əl-qol atır, nitqini zəngin him-cimlə müşayiət edirdi. Qadınlar arasında bu işlə yalnız qocalar məşğul olurdular. Bir zaman *l a l o y u n u* – pantomima ifaçısı da bu adı daşımışdır. “Nəkqal” tələffüz şəkli də var.

**NƏQQALBAŞI** – Vaxtilə saraylarda hökmər və əyanlar qarşısında çıxış etmək hüququ qazanmış ustad nəqqa la verilən ad. Deyim “nəkqalbaşı” kimi də səslənmişdir.

**NƏMÇİLƏR** – Gəlinciklərlə oynanılan sözlü-nəğməli qız oyunlarından biri. Burada kiçik yaşlı qızlar “cehiz dəstgahı ilə” gəlin köçürür, mahnı oxuyur, rəqs edir, şənlənirdilər. Gəlingəlin bu oyunun bir başqa variantıdır.

**NƏNƏ QƏMBƏR** – Cənubi Azərbaycanda gəzərgi oyunçu dəstərinin göstərdiyi adıbəlli bir məzhəkə tamaşasının adı. Məşədi Xudadad, mamaça – Qəmbər nənə, Xan, Hacıeli və onun arvadı kimi surətlərdən ibaret olan bu tamaşa, qadın rollarını kişiler ifa edirdilər.

**NƏNƏCAN** – Toy şənliklərində ifa edilən qız-gəlin oyunlarından biri. İki dəstə ifaçıdan ibaret olan bu oyunda birinci dəstə – “qız tərəfi”, o birisi “oğlan tərəfi”ni təmsil edərək, mahnı oxuyub oynayırdılar.

**Nilufər** – (suzanbağı gülünün adlarından biridir). Zərdüştü dövrü Azərbaycanda Mürdad ayının 17-ci günü (4 avqust) keçirilən bir mərasim şənliyinin adı.

**NİNNİGETDİ** – (“ninni” sözsüz mahnı anlamındadır). Novruz ərəfəsində icra olunan bajabaja mərasim oyununun adlarından biri. Oyunda bacadan torba sallatmış bir iştirakçı barmağını burnuna vurub “nün-nü-nü” səsi çıxarırdı. Abşeron üçün daha əlamətli olan bu oyun xalq içinde “nünnünügəzmə” adı ilə də bəllidir.

**NİŞİMƏN** – Azərbaycan ərazisinin cənubunda təsadüf olunan oturaq sayağı axşam məclisi. Həmin məclisdə müxtəlif oyunlar, məzəli əyləncələr və oxumalar səslənirdi.

**NİYYƏTCİ** – Başına tamaşaçı toplayıb, quş və ya heyvanın köməyi ilə qutudan üzərində gələcək aqibəti yazılın “niyyət” adlı

vərəqləri çıxararaq, özünəməxsus bir oyun göstərən şəxs. Ona “niyyət çəkən” də deyirdilər.

**NİYYƏTTUTDU** – Axırçərşənbə və Novruz şənliyi gecəsi qız-gəlinin keçirdiyi vəsf-i-hal, falaçma oyununun adlarından biri.

**NİZAMİXAN** – Nizami Gəncəvinin “Xəmsə”si, onun süjet və motivləri əsasında yaranmış əfsanə, dastan və s. əsərləri xalq arasında yayan və nəql edən el sənətkarı nəqqal, dərviş və ya dastançı aşığın adı.

**NİZƏDƏSMAL** – Məhsul yiğimi şənliklərində ifa olunan qədim mənşəli bir 1əl oyunu – pantomima tamaşasının adı. Oyunda bir oğlan ilə qız rəqs edir, oğlan nizə ilə qızın əlində tutduğu və üzərinə dairə çəkilmiş dəsmalı nişan almırlı, qız isə dəsmal ilə özünü qorurnalı idı. Dəsmaldakı dairə nizələnərsə, oğlan qalib gəlir, əks halda meydana başqa oğlan daxil olur və oyun yenidən təkrar edilirdi.

**NOVRUZ** – (“yeni gün” deməkdir). Yurdumuzda keçirilən ən qədim və ən geniş yayılmış kütləvi mərasim şənliyi. Yaz gecə-gündüz bərabərliyi günü. Əski təqvimin Fərvərdin ayının birinci günündən başlayaraq 6-cı gününə (21-26 mart) kimi davam edən bu bayram vaxtilə hədsiz təntənə və şadýanalığa səbəb olmuşdur. Qışın bitməsi, yazın gəlməsi, əsasən əkinçiliyin təntənəsi və yeni ilin (qədim günəş təqviminə görə) qarşılıması ilə əlaqələndirilən bu şənliyin istər ərəfəsi, istər bayram günlərini, xalq müxtəlif mərasim və ayın oyunları ilə qarşılıyır. İlin təhvili yayılm atəşi, musiqi ilə qeyd olunur, süfrələr açılır, tonqallar yandırılır, hamı kiçikdən tutmuş ağsaqqal-ağbirçəklərə kimi tonqal ətrafindakı tamaşalarda iştirak edir, zorxana, atüstü və s. oyunlar keçirirdilər. Şənlik xalq arasında – “Nevruz”, “Noyruz” (Qazax), “Narvız” (Naxçıvan), “Bahar açdı”, “Saznovruz”, “İlbaşı” və ya “İlbaşında” adları ilə də tanınır.

**NOVRUZZXAN** – Novruz şənlikləri zamanı çıxış edən xüsusi müğənni. Onun ifa etdiyi oxumaların məzmunu bayram ilə sıx əlaqədar olub, onun vəsfinə həsr edilirdi.

**NÜMAYİŞ** – Müəyyən tarixi dövrlərdə el-oba içinde icra olunan, xalq tamaşa və oyunlarına verilən ümumi ad. Küçə və meydanlardan gedə-gedə, yürüş şəklində və hərəkətdə göstərilən oyunlar da, bu adla çağırılır. Cənubi Azərbaycan üçün indi də səciyyəvi olan bu sözün “nəmayəş” və “gəzi” variantları da bəllidir.

**NÜMAYİŞGAH** – Orta əsr məxəzlərində “oyun meydançası-səhnə” deyimi qarşısında istifadə edilən söz.

**NÜMAYİŞNAMƏ** – Bir vaxtlar tamaşanın ədəbi mətni, müasir “pyes” anlamı əvəzində işlənən deyim. Cənubi Azərbaycan üçün daha əlamətlidir. Sonralar ona “oyunkitabi” da deyirdilər.

**NÜVƏDRUZ** – (“doxsan gün” deməkdir). Qədim Dey ayının birinci günü (21 dekabr) Novruz şənliliklərinə doxsan gün qalması münasibətılə keçirilən Çıraqan kütləvi xalq bayramının başqa adı. Orta əsrlərdə ilin ən uzun gecəsi kimi qeyd edilən Şəbiyəldə mərasimin İslamda əvvəlki adlarından biri olaraq, əski mənbələrdə bu bayram “Xürrəmruz” adı ilə də bəllidir. Digər tələffüzü “Nəvədruz”dur.

**OCAQ-OCAQ** – Yazılı mənbələrdə təsadüf olunub, Azərbaycan ərazisində oynanılan uşaq oyunlarından biri.

**ODLU ÇƏRŞƏNBƏ** – İlkin çağlar atəşə pərəstişlə bağlı olub, sonralar Azərbaycanda Novruz ərefəsində keçirilən üsküçərşənbə şənliyinin digər adı. “Odlu çərşəmbə” deyiliş şəkli də var.

**ODUNÇULAR** – Xalqımız arasında oynanılan kütləvi oyunlardan birinin adı. Oyun, əsasən, lələyinə – pantomima xarakteri daşımışdır.

**ÖĞLAĞ OYunu** – Azərbaycanda kutləvi el şənliyi və toy mərasimlərində icra olunan atüstü meydan oyunlarından biri. Oyunda bir dəstə atçapar yarışa girib bir keçi balasına sahib olmaq üçün mübarizə edildilər.

**ÖĞRUBAŞI** – Bir çox lətifə, qaravəlli və xalq tamaşalarında iştirak edən ənənəvi sürət.

**ÖĞRU-OĞRU** – Məzmunu yaşlıların həyatından alınmış hərəkətli bir uşaq oyunu. İştirakçılar öz aralarında birini “xan” seçir, o isə onları iki dəstəyə – “oğru” və “yasavul” lara böldürdü. Öğrular qacış gizlənir, yasavullar isə, onları axtarırdı və s. Yurdumuzun şimal-qərbində isə, “xan” əvəzinə çoban seçilir, dəstələr “oğru” və “itlər” böllünürdülər. Çoban, “itlər”in papaglarını yerə səpələyir (onlar qoyun sürüsünü təmsil edirdilər), öğrenciler “sürü”dən qoyun oğurlamağa çalışır, “itlər” hüرə-hürə onları izləyirdilər və s. “Öğri-oğrı” (Bakı, Muğan), “oğru-oğru” (Naxçıvan) deyiliş şəkilləri də var.

**ÖGUZLU OYNAMASI** – Ulu babalarımızın oyun və rəqslerinin əski xüsusiyyətlərini özündə qoruyub saxlamış və yalnız kişilərin ifa etdiyi qədim mənşəli yallısayağı bir oyunun adı. Digər adı “oğuz yalılısı”dır.

**OXSATMA** – Xalq oyunlarında bu və ya digər məlum şəxsi yamsılama, təqlidetmə işi və məzəli bir oyun növünə verilən adlardan biri. Parodiya anlamında işlənən söz. Başqa yerdə ona “oxşağı”, “bənzək” də deyirdilər.

**ONBAŞI OYUNU** – Azərbaycanın qərb ərazisində təsadüf olunan oyunlardan biri.

**ORTALAMA** – Vaxtilə elimiz içində bəlli olan, bir oyunun adı. Ona “ortadakı” da deyirmişlər. Bu ad həmçinin Zorxana yarışlarında güləşən pəhləvanın rəqibin belindən tutması fəndinin adıdır.

**ORTA OYUNU** – Oyun meydançası ortada, tamaşaçıların əhatəsində yerləşən el tamaşalarına qərb rayonlarımızda verilən müştərək ad. Bununla əlaqədar xalqımız içində “orta oyunu orta yerdə oynanan” bir atalar sözü də yaşamaqdadır. Mənbələr bu oyunu “ortalıq oyunu”, “həlqə oyunu”, “ovsət oyunu”, “çevrə oyunu” və “çadır oyunu” adları ilə də qeyd edirlər. Bu deyim arə oyunu deyimi ilə yanaşı vaxtilə “meydan tamaşası” anlamı qarşısında işlənən bir söz olmuşdur.

**OTLAMA** – Yurdumuzda kütləvi şənliklər zamanı icra olunan bir oyunun adı. La lo y u n u – pantomima ünsürləri ilə zəngin olan bu yallısayağı oyunu yalnız kişilər oynayırlar.

**OTURAQ // OTURĞA** – Əski çağlıarda Azərbaycanda icra olunan bir mərasimin dəyişmiş forması kimi, son zamanlara qədər qış vaxtı, axşam çəğici qız-gəlinin yaxud, həmyaşlı (əsasən, orta yaşılı) məhəllə qadınlarının bir evə toplanıb keçirdiyi əyləncə məclisinin adı. Buraya gələnlər çalışıb-oynayırlar, nağıl dinləyir, müxtəlif oxuma və məzəli oyunlar ifa edib əylənirdilər. Bu deyim Tovuz-Qazax ərazisi üçün daha səciyyəvidir. “Otırma”, “otiriş” deyiliş şəkilləri də var.

**OVÇULAR** – Yaşlıların ov mərasimini yamsılama yolu ilə təsvir edən bir hərəkətli uşaq oyununun adı.

**OVSUNÇU** – (“əfsunçu” sözündəndir). Him-cim, hərəkət, rəqs, söz və s. ifadə vasitələrilə göstərilən hipnoz və gözbağı oyununun icraçısı. Qədim mənşəli bu sənətin ifaçılarına yurdumuzun qərb ərazisində “büyükü”, başqa yerlərdə isə, “oxuyucu” və “tilsimçi” də deyirlər. Çox vaxt ilan oynadan dərviş və ya başqa bir oyumbaz da bu adı daşımışdır. “Ovsınçı” deyiliş şəkli də var.

**OYMAQ HALAYI** – (burada “oymaq” tayfa, qəbilə anlamındadır). Yaranma tarixi uzaq keçmişlə bağlı olub, yurdumuzun bəzi yerlərində kənd şənlikləri zamanı ifa olunan halaysayağı qız-gəlin oyunlarından biri.

**OYNAŞ** – (əslində “oyun yoldaşı” sözündəndir). Vaxtile oyunçu ağızında “tərəfi-müqabil”, “partnyor” anlamında işlənən deyimlərdən biri. Bir sıra qaravəlli və məzhəkə tamaşalarında özgə arvadı ilə yaşıyan bir şəhvət düşkünü də bu adı daşımışdır. Bu surətə el arasında Aşna da deyirlər.

**OYUĞ** – Bəzi rayonlarımızda “oyunçu” sözü müqabilində işlənən deyim. Bu söz məhəlli xarakter daşımış və çox yayılmışdır.

**OYUQ** – Uşaq oyuncağı gəlincikdən fərqli olaraq el-oba içində tamaşa kuklasına verilən ad. Bu deyim əvvəller ağacdən oyulmuş oyma fiqurlara aid idisə, sonralar bişirilmiş gildən, dəridən və ya pap-yeməşdən hazırlanan kukllalara da şamil olundu. Zahiri görkəmi, idarəetmə və təqdimətəmə üsullarına görə, üç əsas növə bölünür. Birinci – ələ qolçaq kimi taxilan əlcək kuklası növüdür ki, ondan “Keçəl pəhləvan” kukla tamaşalarında istifadə olunurdu. İkinci-uzun çubuğa və ya əsaya keçirilən iri boylu kukla və üçüncü, saplarla idarə edilən marionet tipli asma “Kosagəlin” kukla növüdür ki, onları Şahsəlim tamaşaları təmsil edirdi. Bu el deyimi ilk dəfə prof. Ə.Sultanlınin elmi yazılarında işlənmişdir. Xalq arasında onun “oyığ” tələffüz şəkli də var.

**OYUN** – Xalqımız arasında uşaq əyləncəsi, aktyor yaradıcılığı, tamaşa, rəqs, idman və pantomima kimi sənətləri əhatə edib birləşdirən müştərək bir anlayış və deyim. Bu məfhumun ibtidası barədə müxtəlif mülahizələr mövcuddur. Birində, bu deyim qədim şamanın başqa bir adı ilə, ikincisində – “ayin” sözünün bizə gəlib çatmış dəyişilmiş forması ilə, üçüncüsündə – insanların rəqsetmə qabiliyyəti, davranışı və s. hərəkətlərinin bədən oynaqları ilə bağlı olduğuna görə bu deyim bilavasitə “oynağ” sözü ilə əlaqələndirilir. El-oba içində gəzib dolaşan “oyun çıxarmaq”, “oyun durğuzmaq” ifadələri canbaz, hoqqə və bu kimi oyunların ifasına aid edilmiş, kiminsə başına “oyun tutmaq” deyimi, məlum bir şəxsi rüsvay etmək məqsədilə göstərilən oyunun icrası mənasında işlənmişdi. “Oyun bağlamaq” oyunçu ağızında tamaşa, oyun hazırlamaq işi, “oyunağzı” tamaşanın ilk anları, ilk söz, ilk hərəkət, “oyunkitabı” tamaşanın yazılı nüsxəsi, “oyunun sürüyi” isə, oyunun uzanışı, tamaşanın göstərmə müddəti kimi anlaşıılır, “Oyon”, “oyn” və “oyin” tələffüz şəkilləri də vardır.

**OYUNAĞASI** – Qaravəlli və başqa el tamaşalarımızın əsas iştirakçısı və təşkilatçısı. Bu şəxs müasir dildə desək, tamaşanın rejisoru olmaqla bərabər oyunda bir oyunçu kimi də iştirak edir, oyunun

bütövlükdə uğurlu oynanılmasına səy göstərirdi. Adət üzrə, oyunçu dəstəsi toplayıb, tamaşa hazırlayan həmin təcrübəli, sənətkarı xalq çox vaxt “oyunbabası”, “oyunbağlayan”, “oyunbaşı // oyunçubaşı” da adlandırmışdır.

**OYUNBAZ** – (əslində, “oyun-oyun” deməkdir). El içində öz oyunu ilə ətrafdakılara həzz verən, onları məşğul edib əyləndirən ifaçıya verilən ad. G ö z b a ğı oyunu göstərən, heyvan və quşları yamsılayan, öz işində rəqs və canbazlıq sənətini birləşdirən bu el sənətkarı, sözün o qədər də əhəmiyyəti olmayan, improvisə və əyləncə xarakteri daşıyan oyunların ifaçısı kimi səciyyələndirilir. “Oynbaz” tələffüz şəkli də var.

**OYUNBƏYİ** – Xalq tamaşalarında daima baş qəhrəman surətlərində çıxış edən, oyuncuya verilən ad.

**OYUNÇU** – Oyunbazdan fərqli olaraq, əvvəlcədən düşünülmüş və tərtib edilmiş, müəyyən fikirləri üzə çıxarmaq məqsədi güdən, dialoq, söyləmə və s. ünsürlərlə zəngin olan iri həcmli tamaşanın ifaçısı. Onun oynadığı oyun meydançası – çöl, düzənlik, bazar deyil, xüsusi quruluşlu səhnə olmuşdur. Həmçinin xalq arasında rəqqas və çalğıçıya verilən ad. “Oynayıcı”, “oyunçı” tələffüz şəkilləri də vardır.

**OYUNDAŞ** – Vaxtilə oynaş deyimi ilə yanaşı, “tərəfi-müqabil”, “partnyor” anlamı qarşısında işlənən sözlərdən.

**OZAN** – (sözaçımı “irəlidəki, öndə gedən”dir). Qədim dövrlərdən tutmuş XVI əsrə qədər şair, müğənni, bəstəkar, çalğıçı, rəqqas və das-tançı aşiq kimi sənətləri özündə birləşdirən el sənətkarı. Sonrakı a ş ı q və n e q q a l ı n sələflərindən olan bu sənətkar sülh zamanı çiyində pələng dərisi, belində qılınc dağları, kəndləri gəzərək kütləvi xalq şənlikləri və toy mərasimlərində əfsanəvi rəvayət, qəhrəmanlıq das-tanları nəql edir, vuruş günləri isə, əlindəki qopuz və ya çukur adlı saz ilə orduların önündə, ölkədən-ölkəyə adımlayaraq, əski el qəhrəman-larını vəsf edir, igidləri döyüşə ruhlandırır, onlarla yanaşı vuruşurdu. Xalq arasında vaxtilə ona “ozançı”, “uzan” və “qopuzçu” da demişlər.

**ÖLƏNG** – Orta əsrlərdə Azərbaycanda, toy şənliklərində keçirilən kütləvi şeirqoşma və oxuma oyunu. Uzaq keçmişdə nikah və ailə tanrıcası şəninə ifa olunan bu oyun yurdumuzun Masallı, Füzuli və s. rayonlarında indi də toy mərasimlərində qızlar və oğlanlar tərəfindən həmin adla çağırılır.

**ÖMƏR TOYU** – El arasında islamı və işgalçı ərəbləri təmsil edən Ömər xəlifənin ölümü günü icra olunan bir məzəli şəbəhin adı. XI əsrə kimi Deybameh // Muğkoşı adları ilə Zərdüşti mərasimi kimi qeyd olunan bu bayram sonralar öz ilkin mahiyyətini itirək İslam dini və tarixi ilə əlaqələndirilmişdir. Burada gülməli tərzdə geyinib xəlifəni təsvir edən bir təlxəyi zurna-balaban və hoydu-hoyduyla küçələri gəzdirdikdən sonra, müəyyən meydən və ya həyətdə, üzərində təxt döşənmiş hovuz üstə bir tamaşa oynanılırdı. Ömər dəstəsi ilə orada bir “keyf möclisi” qurur və s. gülməli hərəkətlərlə tamaşaçıları əyləndirirdi. Tamaşa təxtin yarılması və bütün ifaçıların su ilə dolu hovuzu yuvarlanması ilə bitirdi. Bəzən xəlifəni burada samandan hazırlanıb, içi barit və tez alışan şeylərlə dolu, ullaq ustə mindirilmiş bir insan müqəvvası da təmsil edirdi. Oyunun sonunda onu su kənarına gətirir, yandırıb suya atırdılar. Məxəzlərdə tamaşanın “Ömər bayramı”, “Ömərgüşan”, “Ömər küşt”, “Ömərsuzan”, “Qətli-Ömər”, “Tərs toy” kimi adlarına da rast gəlmək olar.

**ÖYMƏ** – Deyişmə-duet tərzli, qədim mənşəli kütləvi mərasim oyunlarından. Xorun müşayiətilə ifa olunan bu oyun dramatik məziyyətlərlə zəngin olmuşdur.

**ÖZÜNDƏNBƏY // ÖZÜNƏBƏY** – Toy mərasimi və el şənliyini idarə edən əsas sərəncamçı toy-ağasının adlarından biri. “Özün-nənbəy” deyiliş şəkli də var.

**PAÇABIŞDÌ** – Yurdumuzun qərb ərazisində təsadüf olunan bir uşaq oyununun adı. “Paçapişti” deyiliş şəkli də olmuşdur.

**PADŞAH** – Kütłəvi bayram və ya toy mərasimini idarə edən sərəncamçının daşıdığı adlardan biri. “Padcah” (Qazax) deyiliş şəkli də var.

**PADŞAH-VƏZİR** – Toy və el şənlikləri zamanı ifa olunan ənənəvi Xanxan oyununun bir başqa adı. Həmin oyun “Mirübəzir” yəni, əmir ilə vəzir adı ilə də bəllidir.

**PAPAQ OYUNU** – Qədim mənşəli atüstü xalq meydanlarından biri. Oyunda hər atçı başındaki papağını qorумalı, üstəlik başqa atçıların başından iki papaq çıxarmalı idi. 8-12 iştirakçıdan ibarət olan bu oyunda bir qız da iştirak edir, özü toxunulmaz olduğu halda, kişilərin papağını çıxarmağa çalışırırdı. Papağı götürülmüş atçı oyundan çıxmış hesab olunurdu. Qaynaqlarda “oyunpapaq” adı ilə də qeyd edilir.

**PAPAQALDIQAÇ // PAPAĞGÖTDÜQAÇ** – El şənlikləri zamanı papaqla oynanılan bir hərəkətli uşaq oyunu. Oyunun başqa adı “börkqapan // börkqapdı”dır.

**PAPURİ // PAPURRİ** – (“papura” iki öküzə qoşulan iri arabanın adıdır). Vaxtilə toy mərasimi və el şənliklərində kişili-arvadlı ifa olunan yallısayağı bir oyunun adı. Mənşə etibarilə qədim dövrlərlə bağlı olan bu oyun ifaçılarının ayaqlarını zərbələ yerə vurmaq, əl çalmaqları ilə fərqlənir, “papurri, can papurri!” sözləri ilə müşayiət olunurdu. Oyun Naxçıvan və Goranboy ərazisində daha çox təsadüf olunur. “Papiri // popiri” və “paporı” bu adın digər tələffüz şəkilləridir.

**PƏRDƏBƏPARDI** – Vaxtilə toy şənliklərində icra olunan gərdək qəçirdi atüstü oyunu və at yarışına Abşeronda verilən ad. Ona “pərdəbağıpardi” da deyirdilər.

**PƏRDƏBAZ // PƏRDƏÇİ** – Pərdə oyununun əsas ifaçısı. Ətrafına tamaşaçı toplayıb, əsasən, dərviş olan bu oyumbaz kətan üzərindəki təsfirləri bütövlükle bir parça meşin ilə örtərək, nəql boyu tədricən açır və açılan hər bir surəti ətraflı şəkildə təqdim edərək, onunla əla-qədar kiçik rəvayətlər söyləyirdi. Xalq arasında ona “pərdəzən” və “həzrətabbasi” də deyirdilər.

**PƏRDƏ OYUNU** – Adı VII əsrin mənbələrində çəkilən və XIX əsrin sonuna kimi, Azərbaycanda təsadüf olunan özünəməxsus bir oyun növü. Bu oyun iri kətan pərdə üzərində “merac”ın təsvirindən başlanmış, Kərbəla qırğını, cənnəti, cəhənnəmi və müqəddəs imamların həyatını təsvir edən rəsimlərdən bir yaxud, iki ifaçının bu rəsimləri oyunçu məharətli, bədii şəkildə şərhi və təqdimindən ibarət olmuşdur. Şəhri firəng oyununa bənzəyən bu oyunu “pərdəbazlıq” da adlandıırlırdılar.

**PIŞBƏND ŞAHSƏLİMİ** – Şahsəlim el kukla tamaşasının bir növü. Bu tamaşanın saplarla idarə edilən kuklları tamaşaçıya “pişbənd” adlı iri, dördbucaqlı bir çadırın aşağıdakı açıq dəriçəsindən göstərilirdi. Oyuqlarla çadır içinde şagird və çadırönündə oturmuş kukla sahibi məşğul olurdular. Oyununu təbilçi, kamançalan və ya aşiq müşayiət edirdi. Məxəzlər bu tamaşanı “pişbəndoyunu” və “baziye pişbənd” də adlandıırlırdılar.

**PIŞİY-PIŞİY // PIŞİK-PIŞİK** – Sual-cavab şəklində qurulan sözlü-nəgməli qız oyunlarından birinin adı. Oyunda üç-dörd qız əl-ələ

verib birisini dövrəyə alır, “miyo-miyo nə pişiyisən?” soruşur, “xan pişiyi” cavabını alırdılar və s. Bu oyun “Xanpişiyi” də adlanırdı.

**PİTİŞƏHİM** – Qədim Azərbaycan ərazisində icra olunan üçüncü gəhəmbər. Müasir təqvimin 16–20 sentyabr günlərinə təsadüf olunan bu kütləvi bayram əski Zərdüşti məxəzlərinə görə, yetmiş beş gün ərzində xəlq olunmuş torpaqlarla bağlı bir inamla əlaqələndirilmişdir.

**PÜLƏMBƏRİ // PÜLƏNVƏRİ** – (“embər və ya nur körpüsü” deməkdir). Novruz ərəfəsində ədlu çərşənbə şənliyində icra edilən bir mərasim tamaşası. Musiqi, oxuma və ayın oyunları ilə müşayiət olunan bu tamaşa ümumi tonqal və ya bir neçə tonqal ətrafında keçirilir, hər kənd, hər mahal öz tonqalını olduqca nəhəng qurmağa çalışır, tonqal sönməyə yaxın orada üzərlək yandırılır, sonra ətrafdakılar köhnə ilin murdarlığını temizləməkdən ötrü tonqal üzərindən yeddi dəfə hoppanıb ənənəvi bir mahni oxuyurdular.

**PÜSKÜRÜM** – Kütləvi şənliklərin sonunda qaranlıq səmada icra olunan, atəşyaxdı mərasiminə elimiz içində verilən adlardan biri və ümumiyyətlə, “feyerwerk” anlamında işlənən deyim. Bəzən “püskürtmə” kimi də səslənmişdir.

**PÜŞK // PÜŞKATMA** – Yarış xarakteri daşıyan oyunlarda və uşaq oyunlarında növbə ardıcılılığı təyin etmək üçün iştirakçılar arasından atılan zər, çöp və ya bükülü kağızların gizlədib açılması işi. Bəzi yerlərdə bu əməliyyata “qurra atma”, “adçəkmə”, “cirbi”, “çöpatma” və s. deyirlər.

**RAVİ** – III–VII əsrlərdə qədim Azərbaycanda tarixi hadisə və rəvayətlərin nəqli ilə məşğul olan bədii söz ustası. Nəqqal, qıssəxan, məddah və dəstançı aşığın uzaq sələflərindən olan sənətkar adətən, gözəl dastanlar bilən, dövrün yazılıçı və alimlərinin əsərlərini oxuyan istedadlı bir ədib olmuşdur. Vaxtilə hökmdar saraylarında bu işlə məşğul olan xüsusi bir sənətkar da bu adı daşımışdır. Məxəzlər onu bəzən, “raviqissə” də adlandırırlar.

**RƏQS** – Xilafət dövrü yurdumuzda “oyun, tamaşa” anlamı敢于ında işlənən deyimlərdən. Onun “rəqis” və “rəks” tələffüz şəkilləri də olmuşdur.

**RİCƏTİ ÜSƏRA** – (“əsirlərin qayıtması” mənasındadır). Vaxtilə geniş yayılmış bir şəbih tamaşasının adı. Aşura günlərindən sonra göstərilən bu tamaşanın məzmunu, imam Hüseynin əsir düşmüş ailə

üzvləri ilə qohumlarının azad olunması və Dəməşqdən Kərbəla səhrasına qayıtmasından bəhs edirdi.

**RUBƏND // RÜBƏND** – (“üz örtüyü” deməkdir). Bir çox el tamaşalarında qadın surətində çıxış edən kişi oyunçunun sıfətini gizlədən n i q a b ı n başqa adı. Həmçinin vaxtilə “maska” anlamı qarşısında işlənən deyimlərdən biri. El arasında “ürbənd” tələffüz şəkli də var.

**RUHOVUZI** – Toy şənlikləri, çayxana və karvansara həyətində göstərilən hovuz üstə el tamaşasına Cənubi Azərbaycanda verilən adlardan. Məxəzəzlər onu “nümayishi ruhovuzu” adı ilə də qeyd edirlər.

**RUHÜLQÜDS // RUHÜLQÜDÜS** – (“müqəddəs ruh” deməkdir). Əski əqidəyə görə Allahın sözlərini Məhəmməd peyğəmbərə yetirən Cəbrayıl mələyin ləqəbi və onu şəbih tamaşalarında təmsil edən bir surətin adı. Tamaşa zamanı yüksək bir yerdə (məs; damda, uca ağac başında və s.) yerləşən həmin surət, bu və ya digər qəhrəmanın yaxın gələcəkdə məhv olacağını xəbər verirdi. Ağ kəşmiri əbada olan bu surət həmçinin bir qrup mələk və ruhların başçısı kimi də çıxış edirdi.

**RUSTOPU** – Mərasim şənlikləri zamanı kiçik topla oynanılan topaldıq aç uşaq oyununun digər adı. İcra tərzi “lapta” oyunu ilə eyni olduğu və oyunun adı göstərir ki, bu oyunun mənşəyi Rusiya ilə bağlıdır.

**RÜMBALƏ OYUNU** – Keçmişin luğət və araşdırılmalarında deyildiyi kimi, top ilə oynanılan bir hərəkətli oyunun adı.

**SAÇBAĞI** – Vaxtilə kütləvi şənliklər zamanı oynanılıb oxuma ilə müşayiət olunan qız-gəlin oyunlarından biri.

**SALAMƏLEYK** – Toy şənliklərində ifa olunan halaysayağı qız-gəlin oyunlarından biri. Oyuna daha çox Zaqtala ərazisində təsadüf olunur.

**SAMİT OYUNU** – Yurdumuzun cənub-qərb ərazisində təsadüf olunan bir laloyunu – pantomima növü. Oyunun “samut” və ya “sum-yunu” adı da vardır.

**SANDIQCAİB** – (“sənduqələcaib” yəni, möcüzələr sandığı sözündəndir). Vaxtilə xalqımız arasında şöhrət tapmış Şəhriyər oyununun bir başqa variantı. Burada işıq mane olmasın deyə, qutunun şüşəsinə baxan bir tamaşaçının başına qara örtük salırıldalar.

**SARI GƏLİN** – (“sara” sözünün təhrifidir). Azərbaycanda təsadüf olunan yallı tipli kütləvi bir oyunun adı.

**SAYA** – (sözaçımı “pir, yol göstərən”dir). Qədim görüşlərlə bağlı olub şaman, varsaq, ozan və bugünkü aşıqların ən ulu babası, el

nəğməkarı və aqsaqqalına verilən adlardan biri. Bədahətən söz deyən, tamaşa göstərən və məclis aparan bu ustad vaxtilə ev heyvanlarının himayədarı, çobanların piri kimi tanınmış və çox ehtimal ki, onun adı Sayaç mərasimindəki obabاشının ilkin adlarından biri olmuşdur. Adət üzrə o, ağ yapincıda, boz papaqda, qırmızı arxalıqda, əlində çomaq və qopuz sazı ilə zənn edilir. Sayaçı şənliyində ifa olunan bir qədim mərasim oxuması da bu adı daşımışdır. Tuluğzurnası və ya tütəyin müşayiətlə oxunan həmin hifzətmə nəğməsində ev heyvanları tərif edilir, onların məziyyətləri və zahiri görkəmləri vəsf olunurdu. Sayaç sində gəzdirilən müqəvvə kukla da bəzən bu adla qeyd edilir.

**SAYAĞEZİSİ** – Yurdumuzun şimal-qərbində yaz şənliyi ərefəsin-də axşam çağı uşaq və subay gənclər tərəfindən icra olunan bir mərasim tamaşası. Qoduqodu oyununun eyni olan bu tamaşada əcaib geyimli iştirakçılar dəf çala-çala, əllərində bir, yaxud iki müqəvvə-kukla evbəev, qapı-qapı gəzir, mərasim təkərləməsi, bajabaja oyunu və müxtəlif məzəli rəqslerlə ev sakinlərini qışın bitməsi münasibətilə təbrik edirdilər. Bəzən müqəvvəni iştirakçılardan biri təsvir edirdi. Bu mərasimi Bakı və Lənkəranda – “Kosakosa”, Muğanda “Sayagəzmə”, “Kosagəzdirdi” də adlandırdılar.

**SAYAÇI // SAYAÇI KOSA** – Əsatiri mənşəyi ilə fərqlənib hər il yaylağa köçmə, qoyun qırxımı, heyvanların döl və quzulama vaxtı qo-yunçu maldarlar tərəfindən keçirilən kənd mərasim şənliyi və orada çıxış edən çoban yaxud, oyunçunun adı. Əyninə, çiyninə qoyun-keçi dərisi keçirilmiş, başlarına züllə və ya motalpapağı qoyub, maska tax-mış həmin oyunçular ən əvvəl, böyük izdiham əhatəsində qapı-qapı gəzir, qucaqlarında tutduğu qoyun-quzuya saya oxuyub, rəqs edirdilər. Sonra çəmənlərin birində maldarlıqla əlaqədar bir sıra qədim ayin oyunu və oxumalar ifa edir, heyvanların səsi ilə danışib mələyir, gül-məli hərəkətlər göstərir, qaravəlli söyləyirdilər. Sayaç iştirakçıları və xəyal oyunu göstərən sənetkarlar da bəzən el içində bu adla çağırılırlılar. “Sayaçı” tələffüz şəkli də var.

**SAYAÇI SÖZÜ** – Sayaçı mərasimində ev heyvanlarının tərifi və xeyir duası məqsədilə ifa olunan saya oxumasının bir başqa adı. Çobanlar haqqında yaranan nəğmələrin bir qismi də buraya daxildir.

**SAYƏDAR // SAYƏÇİ** – Xəyal oyunu kölgə-oyuq tamaşasında figur oynadanın bir başqa adı. Digər adı sayaçıdır.

**SEYİRÇİ // SEYRÇİ** – Bir çox rayonlarımızda xalq arasında “tamaşaçı” anlamında işlənən söz.

**SEYRAN // SEYRANGAH** – Əski qaynaqlarda bəzən, “öyləncə, tamaşa yeri” əvəzində qeyd olunan söz. Bu deyim daha çox açıq həvadə icra edilən həftəsəyri mərasimi və orada oynanılan oyun və tamaşalara aiddir. “Seyircə” və “sirgah” adı ilə də bəllidir.

**SEZDƏBEDƏR // SİZDƏBEDƏR** – (sözaçımı bayramla vidaslaşmadır). Novruz şənliklərinin on üçüncü günü keçirilən Tir günü mərasiminin bir başqa adı.

**SƏBHEYİ SƏDDANƏ** – Dərviş oyunları və nağıl məclislərində ifaçıların istifadə etdiyi ənənəvi təsbehin adı. Adətə görə, hər bir dərviş özü ilə Allahanın ləqəblərinin sayına müvafiq 33, 66 yaxud 99 dənəli təsbeh gəzdirməli və onları çevirərək həmin ləqəbləri bir-bir sadalamağlı idi. “Səddanə” deyiliş şəkli də var.

**SƏDDƏ** – Qədim Azərbaycanda təqvimin Bəhmən ayının 5 və 10-cu günü (24-29 yanvar) keçirilən Azər şənliklərindən biri. Bu şənlik hər şeyi yandırıb pak edən şimşek alovuna həsr olunur və həddən artıq od-alov, atəşbazlıq ilə fərqlənmişdir. Bir-birindən beş gün arası olan iki bayramın birincisi – “novsədə” də və ikinci, əsl bayram gecəsi açıq səma altında, zəmilərdə, uca təpədə, bürclər başında odlanan nə-həng tonqallar, məşəllər və quyruğunda əski parçaları yanana heyvan və quşların tonqallar içindən qovulması və s. tədbirlər bu bayram üçün səciyyəvi olmuşdur. Adət üzrə, burada göstərilən bir maska tamaşası şənliyin mərkəzini təşkil etmişdir. Əski mənbələr bu bayramı “sədəh”, “sədəq”, “şəbisədə”, “cəsnisədə” və “sədəsuzi” də adlandırırlar.

**SƏKSƏN HÖRÜK** – Azərbaycan ərazisinin cənub-qərbində vaxtilə şöhrət tapmış halay-sayağı, qız-gelin oyunlarından biri.

**SƏLA** – (sözaçımı “çağırış, dəvət”dir). Zorxana küstüsündə pəhləvanları güləşə dəvətətmə mərasimi. El arasında işlənən “səla çağırmaq” ifadəsi, güləşə çağırmaq, “meydan oxumaq” deməkdir.

**SƏMA // SƏMAH** – Neylə ifa olunan özünəməxsus kütləvi dərviş oyunlarından zikir oyununun bir başqa adı. Bu ad bəzən “sima” kimi də səslənmişdir.

**SƏMACAT** – Xilafət dövründə Azərbaycanda qeydə alınmış bir maska oyunu növü. Məzhəkə xarakteri daşıyb, əsasən Novruz şənliklərində icra olunan bu oyunda ifaçılar başlarına iri səbət keçirir, açıq qarınlarında insan sıfətləri təsvir edərək “ayaqları başlarında bitən” bir məxluqa çevrilirdilər.

**SƏMƏNİ** – Yazın, yaşıllığın rəmzi kimi Novruz şənliyi üçün müxtəlif nimçə, boşqab, güzə və sinilərdə göyərdilən buğda, arpa və

s. toxumlar. Uzaq Zərdüsti çağlarında iri boşqablarda, dairə boyu yeddi zolaq, yeddi cür toxum əkilir və üzə gələn ildə məhsulun keyfiyyəti qabaqcadan onların cücməsindən təyin edildi. Sonralar bu yaşıl ot ilk dəfə bayram süfrəsinə qoyulur, təhvil saatı bütün ailə üzvləri onu biçə-biçə mərasim oxuması ifa edir, şənlənirdilər. Ona “göy səməni” də deyirdilər.

**SƏMƏNİ TOYU** – Novruz bayramı ilə bağlı olub, təbiətin canlanması kimi qeyd edilən ənənəvi bir mərasim şənliyi. Mənşəcə sular tanrıcası ilə əlaqədar olmuş bu mərasim, bir qayda olaraq qadınlar tərəfindən müştərək şəkildə keçirilirdi. Açıq bir meydən və ya təmiz bir çəmənlikdə iri mis qazanlara göyərdilmiş buğda şirəsi töküb qaynadır, “müqəddəs bir içki” hazırlayırdılar. Gecə vaxtı keçirilən bu mərasimə kəndin bütün sakinləri yığışır, qazanlar ətrafında səhərə kimi çalıboynayır, məzəli oyunlara tamaşa edir, əylənirdilər. Şirə bişənə yaxın qız-gəlin və uşaqlar qazanlar ətrafına dolanaraq, qədim bir mərasim mahnısı oxuyurdular. Əski ədəbiyyatda bu səməni bishirmə şənliyinin “sumanağ toyu” və “səməndər oyunu” adlarına da rast gəlmək olar.

**SƏNƏM** – (“gözəl qız” anlamındadır). Cənubi Azərbaycanda kütləvi şənliklər zamanı oynanılan bir uşaq oyununun adı.

**SƏNGQALDIRMA** – Səngisino idman aləti ilə oynanılan bir zorxana oyunu. Oyun idman daşlarını yuxarı atıb, sonra onları iki əl ilə tutmadan və s. ibarət olmuşdur. Bu oyunu bəzən, “daşoyunu” da adlandırdılar.

**SƏRXƏTT** – Ayri-ayrı dövrlərdə yallışayağı oyunlardakı yəlli - bəşiyə və ümumiyyətlə, oyunçu dəstəsi başçısına verilən adlardan biri. Ona “sərhəlçə” də deyirdilər.

**SƏVALƏC // SƏVALCƏ** – Xilafət dövründə və orta əsrlərdə Azərbaycanda, çökən atüstü oyunları üçün çökən bar hazırlayıb, oyun keçirən özünəməxsus klublara verilən ad. Həmin klublar tarixə “səvalcət” adı ilə də bəllidirlər.

**SƏVLƏCAN** – Çovkan atüstü meydan oyununda istifadə olunan ucuøyri uzun çomağın bir başqa adı.

**SİÇAN-PIŞİK** – Bir hərəkətli uşaq oyununun adı. Oyun iştirakçıları dairəvi şəkildə durub əl-ələ tuturdular. Onlardan biri “pişik”, biri isə, “siçan” adlandırılır, pişik siçanı qovur, siçan dairə ətrafında qaçaraq içəri girməyə çalışır, o biri iştirakçılar onu dairə içində buraxmırıldı-

lar və s. Naxçıvan ərazisində daha çox oynanılan bu oyun Şəkidə “kə-səyənpişiy” adlanır.

**SİLƏ** – Bir sıra şimal rayonlarımızda həmyaşlı kişilərin keçirdiyi sırən gecə məclisinin bir başqa adı. Məxəzlər, qadınların qaraqoydu məclisi müqabilində bəzən, bu məclisi “siləqoydu” da adlandırırlar.

**SİMAC** – (sözaçımı “maska, sürət”dir). Vaxtile üzüm yiğimindən sonra icra olunan bir maska tamaşası. İştirakçılar həqiqi və əfsanəvi heyvanları təsvir edən maskalarda rəqs edir, müxtəlif oyunlar ifa edirdilər. Bu tamaşa elimizin qərb və cənubi-qərb ərazisi üçün daha səciyyəvidir.

**SINDIRIN QIZLAR** – Bir adət olaraq qız-gəlin şənliklərində ifa olunan kütləvi oyunlardan biri.

**SINIR** – At üstə və ya piyada şəkildə keçirilən cirid oyunu meydanda iki dəstə iştirakçı arasında çəkilən sədd, sərhəd.

**SİNO OYUNU** – Zorxana məşğələ oyunlarından biri. Mürusü-dün oxuması və təbilçinin müşayiəti ilə keçirilən bu oyunun iştirakçıları yerdən bir qarış yuxarı, üzüqöyülü uzanıb əlləri ilə sinə ağaclarla rəxa arxalanırdılar. Sonra qolları bükbük açmaqla gövdələrini gah sağ, gah sol tərəfə qaldırıb, endirildilər. Bəzi mahir pəhləvanlar arxalarına ağır daş qoyur, yaxud bir balaca oğlan uşağı oturdurdular. Say aparmaqla keçirilən bu məşğələyə bəzən “sinov oyunu”, “sinovgetmə // sinogetdi”, qulunc sindirdi da deyirdilər.

**SIRABAŞI** – Qız-gəlin, uşaq və yallısayağı kütləvi oyunlarda əlində yaylıq tutan dəstəbaşı yaxud, yallıbaşıya verilən adlardan biri. Bu ad qərb ərazimiz üçün daha xarakterikdir.

**SIRAMƏNƏ** – Keçən əsrədə təsadüf olunan bir hərəkətli uşaq oyununun adı. Oyun, iştirakçıların üfükü vəziyyətdə qurulmuş bir taxta tir üstündən hoppanmalarından və s. ibarət olmuşdur.

**SİRƏN // SÜRƏN** – Bir sıra rayonlarda təsərrüfat işləri qurtaran vaxt həmyaşlı kişilərin hər axşam birinin evində keçirdiyi əyləncə məclisinin adlarından biri. Törəniş etibarilə qədim bir ayının dəyişilmiş forması olan bu məclisdə yeyib-içməklə yanaşı, müxtəlif oyun və nağıl söyləmələri təşkil edirdilər.

**SİRƏNCİ** – Sırən məclisinin sahibi və orada iştirak edən hər bir şəxsin adı.

**SİRSƏVA // SİRSİVA** – (“sarımsağın himayəsində” anlamındadır). Qədim təqvimin Dey ayının 14-cü günü (8-13 yanvar) Azərbaycanda keçirilən özünəməxsus bir mərasim. Şənlik günü hamı yağlı-piyli ye-

məklərdən imtina edərək, “şərdən qorunmaq” üçün sarımsağın özünü, yaxud onun müxtəlif göyərti ilə bişmişini yeyir, sonra – “yedim sarımsaq, canım oldu sappasağ...” sözləri ilə başlanan bir oxuma ifa edir, çalıb-oynayır şənlənirdilər. Xalq içində bu şənliyə “sirsur” və “sarımsaq bayramı” da deyirmişlər.

**SİTARƏ** – (“ulduz deməkdir”). Orta əsrlərdə kütləvi şənliklərin sonunda qaranlıq səmada icra olunan feyerverk növlərindən biri. Bu deyim Cənubi Azərbaycan üçün daha səciyyəvi olmuşdur.

**SİYAQUTU** – “siyah qutu” yəni, qara qutu sözündəndir). Naxçıvan ərazisində kütləvi şənliklər zamanı ifa olunan qəhrəman ruhlu yallı-sayağı oyunlardan. Bir mülahizəyə görə, deyim həmin ərazidə yerləşən Siyaqut kəndinin adı ilə bağlıdır. Oyunun ifasında gənclik, چeviklik kimi xüsusiyətlər tərənnüm edilmiş. Arabir onu dırqoju da adlandıırlar.

**SOFU** – Cənub-qərb rayonlarımızda başına tamaşaçı toplayıb, ilan və əqrəb oynatmaqla məşğul olan dərvişin adı. Oyun zamanı o, qutu və ya torbadan ilan çıxarıb “ovsunlayır”, sonra onu şərf kimi boynuna, biləklərinə, belinə sariyır, yaxud ilanlardan birini burnuna keçirib ağızından çıxarırdı və s. Xalq arasında ona “i lançı”, “marəfsun” da deyirmişlər.

**SOYUQ QUYU** – Xalqımız arasında kütləvi şənlik və toy mərasimlərində ifa olunan, yallısayağı oyunlardan biri.

**SÖHBƏT** – Yurdumuzun bəzi yerlərində həmyaşlı məhəllə qadınlarının, həmçinin, bir peşə sahibi sənətkarının oturaq sayağı axşam məclisinə verilən ad. Digər adı “qıtır-söhbət”, “söhpət” (Qazax), “söybət” (Muğan) və “sovət”dır.

**SU OYUNU** – Yaranma çağında III-V yüzillərlə bağlı olub, XVII-XVIII əsrlərdə Azərbaycanda bərpa edilib yenidən şöhrət tapmış, su ilə dolu nəhəng hovuzda nümayiş olunan oyun və əyləncələrin ümumi adı. Buradakı üzən sallar üstündə vurulmuş və ya güləşmə yarışı, suda vəhşi heyvanlar ilə əlbəyaxa səhnələri vaxtilə tamaşaçıların böyük marağına səbəb olmuş, onları əyləndirmişdir.

**SUCƏDDİM** – (sözaçımı “su əcdadım”dır). Törəniş etibarilə qədim Zərdüştü dövrü, suya tapınma ilə əlaqədar olan bir mərasim şənliyinin adı. Sonralar bu bayram İslam dini donuna geydirilərək Ömər toyu // Baba Sücaəddin şəbihə ilə birləşmişdir.

**SUÇƏRŞƏNBƏSİ** – Azərbaycanda Novruz bayramı ərəfəsində keçirilən ilaxır şənliklərində ifa edilən mərasim. Dörd cəmlə, yaxud axırçərşənbə mərasimlərindən biri olan bu şənlikdə hamı sübh çağı çay, dəniz, bulaq başı və ya su dəyirmanı ətrafına toplanaraq axar sular üzərindən hoppanır, qədim mərasim oxumaları ifa edir, bir-birinin üzərinə su çıləyir, isladırlar. Əski el inamına görə, guya bununla onlar su ilə bir an ünsiyətdə olur, ona qovuşurdular. Sonra qızlar və oğlanlar ayrı-ayrılıqda bir yerə toplaşib müxtəlif ayin oyunları icra edir, səhərə kimi şənlənirdilər. Xalq, adətən, bu şənliyi “sular Novruzu” da adlandırırırdı. “Suçərşənbəsi” deyiliş tərzi də var.

**SÜDLÜSUMÜY // SÜTDİSÜLÜK** – Kəndlərdə yazın gəlişi ilə bağlı kütləvi şənliklər zamanı oynanılan bir hərəkətli uşaq oyununun adı. İki – dörd nəfərdən az olmayan dəstə iştirakçıları sığınacaq yeri “əvən”də durub gözlərini yumur, biri iri heyvan ələngəsi və ya əski top şüleyi uzağa tullayırdı. Hamı onu axtarır, tapmış dəstə qaçı, o birilər bu zaman sümüyü onlardan almağa çalışırdılar və s. Əsasən gecə, ay işığında oynanılan bu oyunu “sümüyatma”, “sütməçülüy” (Muğan), “sütməsülüx” (Göyçay və Qazax) adlandırırdılar.

**SÜRƏY // SÜRƏK** – Azərbaycan ərazisinin şimal-qərbində el şənliyi və toy mərasimlərində keçirilən atüstü cıdır oyununa verilən adlardan biri.

**SÜRPAPAQ** – (“ati papaq olan yerə sür” anlamındandır). Kənd şənliyi və toy mərasimlərində içi samanla doldurulmuş bir papaq ilə icra olunan atüstü meydan oyunlarından biri. Oyun iki dəstə atının həmin papağı ələ keçirmək üçün apardığı mübarizədən ibarət olmuşdur.

**ŞAHBƏZƏMƏ** – Novruz şənlikləri zamanı qız-gəlin tərəfin-dən icra olunan bir mərasim tamaşası. Üç gün davam edən bu tamaşada “Xanax” və “Mirbazi” oyunlarında olduğu kimi, qadınlar öz aralarından Şah, Vəzir, Vəkil, və bir neçə xidmətçi – Çavuş seçib, Şahı taxtda oturdurdular. Sonra Şahın əmri ilə məclisə ayrı-ayrı şəxslər gətirilib cəzalandırılır, küsülülər barışdırılır və s. tədbirlər görülür, maska taxmış qadın oyunçularının iştirakı ilə bir Kosa oyunu göstərilirdi. Gecəyari bütün iştirakçılar axar sular kənarına yollanıb, orada müəyyən ayin oyunları icra edildilər. Mənbələr bu tamaşanı “şah oyunu” və ya “şahşahı” da adlandırırlar.

**ŞAHNAMƏXAN // ŞAHNAMƏÇİ** – Bü və ya digər hökmdarın tərcümeyi-halı və şahlıq tarixini nəql edən nəqqəl. Həmçinin Fir-dovsinin “Şahnamə” əsərini oxuyan və ya danişan nağılıçı – dərvişə verilən ad. Nəql mənzum şəkildə təqdim olunurdu.

**ŞAHSEVƏN OYUNU** – Toy mərasimlərində icra olunan ənənəvi oyunlardan biri. Adət üzrə, mərasimin sonunda oynanılan bu qəribə oyunda əlində turna tutmuş bir şəxs, şallağın ucunu məclisdəkilərin birinə uzadaraq, onu otraya çəkirdi. Ortaya çıxan yerə əyləşib əlini açır, “turnalı” turnanı onun əlinə vurub, turnanı ona verirdi. O da öz növbəsində turnanın ucunu başqasına uzadırdı və i.a. Keçmiş Bakı toyları üçün daha səciyyəvi olmuş bu oyuna “şasevəni” də deyirdilər. Naxçıvan diyarında oxuma ilə müşayiət olunan bir yallışayağı oyun da, bu adı daşımışdır.

**ŞALSALLAMA // ŞALSALLATDI** – Novruz və Axırçər-şənbə şənliklərində subay gənclər tərəfindən keçirilən bajabaja mərasim oyununun bir başqa növü.

**ŞUMAQƏDƏR** – Əsasən, Cütçü şumu mərasim şənliyində icra olunan bir hərəkətli uşaq oyunu və orada istifadə edilən ağacın adı. Mənşəcə yaşlıların torpağı oyatmaq məqsədilə keçirdiyi qədim ayınla bağlı olub, sonralar uşaq əyləncəsinə çevrilən bu oyunda əlində üç ədəd, ucu yonulmuş və 20-30 sm uzunluqda ağaç, nazik çubuq və ya dəmir olan hər iştirakçı, qazılıb tapdalanmış yerə bir ağaç “yort-maliydi”. O biri iştirakçılar ağaclarını həmin yerə elə zərbəle sancılayıdilar ki, yerdəki ağaclar yerində çıxınlardır; “şışməqədər” (Naxçıvan), “kilin-gağac, “çilingağacı // çilingi”, “şapbaşıpba”, “şupışupi” (Muğan və cənub-şərq rayonlarımız), “çaqqıcaqqı” və s.

**ŞAMAN // ŞAMANÇI** – Aşıq-ozan sənətinin ən qədim sələflərindən biri olub “şamanoyunu”nda iştirak edən el sənətkarı. Cadugərlilik, dua oxumaqla bərabər o, şeir qoşmaq, nağıl söyləmək, məclis keçirmək, ağı demək, saz-qopuz çalmaq və cilddən-cildə girməyi bacaran, bir əlində zinqirovlu qaval, o birisində qam adlanan əsa olan ifaçı olmuşdur. Bir müləhizəyə görə, ilkin adı “oyun” olmuş bu sənətkarın peşəsi sonralar yaradıcılıqda gedən təsnifləşmə nəticəsində sıradan çıxıb, ayrı-ayrı növlərə parçalansa da dərviş oyunlarında olduqca dərin iz buraxmışdır. Tarixi mənbələr onu qam da adlandırırlar.

**ŞAMANDAĞ** – Uzaq keçmişimizdə, əsasən, gecə vaxtı keçirilib atəşbazlıqla müşayiət olunan təntənəli şamanoyununa xalq tərə-

findən verilən ad. Sonralar el içində geniş yayılmış kütləvi bir oxuma oyunu da bu adı daşımışdır.

**SAMAN OYUNU** – İslama qədərki dövrlərdən başlayaraq orta əsrlərə kimi xalqımız arasında müxtəlif adlarla müalicə, sehr-ovsun və falaçma məqsədilə keçirilən bir mərasim oyunu. Çalıb oxumaq, rəqs etmək, bəlağətli dillə danışmaq və söz sayləmək bu qədim oyunun səciyyəvi cəhətlərindəndir.

**ŞAMARTI** – Toy şənliyi ərefəsində oğlan evində subay gənclərin əyləncə gecəsi. Buraya toplaşanlar müxtəlif oyun, məzəli rəqs və s. ifa edir, mahni oxuyur, əylənirdilər. Şənlik Azərbaycanın şimal-qərb ərazisi (Borçalı, Tovuz) üçün daha səciyyəvidir.

**ŞAMÜQƏRİBAN** – (“qəriblər, əsirlər gecəsi” və ya, Şam qəribləri deməkdir). Aşurənin onuncu gecəsi şəbih tamaşası zamanı icra olunan bir mərasimin adı. Orada söhbət imam Hüseynin əsir düşmüş qohum-əqrəbasının Dəməşqdə – Şamda çəkdiyi əzab-əziyyətindən getdiyi zaman işıqlar keçirilir, rövzəxanın “münacat” duası tam qaranlıqda dinlənilir və dua bitdikdə çıraqlar yenidən yandırılırdı. Xalq ağzında bu mərasimə “şamsöndü”də deyirdilər.

**ŞAREYİ // ŞƏRƏYİ** – (“şare” sərəncamçı anlamındandır). El şənliyi və toy mərasimlərində kişili-arvadlı ifa olunan yallısağrı bir oyun. İki dəstədən ibarət olan ifaçıların dəstə başçıları və arxada duran iştirakçılar əllərində çomaq tutub, dəstələr ilə birlikdə düşmən üstünə yeriyən qoşun kimi müxtəlif taktiki hərəkətlər və s. edirdilər. Oyunu qoşa zurna və nağara müşayiət edirdi. Onun digər adı “şərəni” və “şərrəney”dir.

**ŞAŞIRMA OYUNU** – Bəzi mexəzlərdə və el ədəbiyyatımızda fokusuluq, həqqə və gəzbağı oyunu anlamı qarşısında işlənən deyim. Onun digər adı “şəşirdici oyun”dur.

**SATIR** – (“şən” mənasındadır). Bəzi rayonlarımızda “təlxək” və “məzhhəkəçi” anlamında işlənən deyimlərdən biri. “Şatır” deyiliş şəkli də var.

**SATIR OYUNU** – Təlxək şatırın oynadığı hər hansı bir oyun və el içində geniş yayılmış bir məzəli lələyunu – pantomima tamaşasının adı. Tamaşada bir oyunçu çörəkçi – “şatırı”, o biri – “təndiri” təsvir edirdi. Çörəkçi təndirətərəfəndə rəqs edib oxuyur, sonra təndirdə “çörək yapmağa” başlayırdı. O, təndiri təsvir edən oyunçunun qarına, sinəsi və qoltuğu altına guya, çörək yapıb çıxarıır, bu da gülüş doğururdu.

**SEYDALI** – Cənub-şərqi rayonlarımızda toy şənlikləri zamanı qız-gəlinin ifa etdiyi ənənəvi bir oyunun adı. Oxuma ilə müşayiət olunan bu halayvari oyunda şənliyə gələn qonaqlar salamlanır, onlara yer göstərilirdi.

**ŞƏBBAZ** – (“gecə oyunçusu” anlamındadır). Gecə oyunu iştirakçısı, Şahsəlim və Xəyal oyunu kölgə-oyuq tamaşasını nümayış etdirən sənətkarın adlarından.

**ŞƏBBAZİ** – (“gecə oyunu” deməkdir). Gecə vaxtı göstərilən gəzbağı oyunu, tamaşa və rəqslərə verilən müştərək ad və kölgə-oyuq tamaşasının bir növü. Oyun saplarla idarə edilən yasti kuklaların ekran karşısındı gəzişmələrindən ibarət olmuşdur. Vaxtilə bu növ tamaşaya “baziyepişbənd”(yəni, “pişbənd oyunu”) da deyilirdi. Sonralar Şahsəlim oyuq-kukla tamaşası da bu adla çağırılmışdır.

**ŞƏBƏDƏ OYUNU** – Lağ oyununu xatırladan bir tamaşa növünün adı. Bu oyunun ifası üçün istehza, təhqir kinayəli yamsılama daha səciyyəvi olmuşdur. “şəbəzə” və “şəvədəoyunu” tələffüz şəkil-ləri də vardır.

**ŞƏBİ OYUNU** – (əslində “gecə oyunu” deməkdir). Bir zaman meydanlarda axşamçağı isə, evlərdə göstərilən məzəli el tamaşaları-mızdan birinin adı. Ata və tənbəl oğul kimi iki iştirakçısı olan bu tamaşanın məzmunu atanın tənbəl oğluna verdiyi nəsihətlər, övladın isə, min cür bəhanə ilə evdə oturmağından ibarət olmuşdur. Cana gələn ata övladını söyüb döyür, oğul isə ədəbsiz hərəkətlər edirdi və s.

**ŞƏBİH** – (“surət, oxşar” anlamındadır). Bəzi müəlliflərə görə, şübhə tamaşasında iştirak edən personaj obrazı anlamında işlənən deyim.

**ŞƏBİHGƏRDAN // ŞƏBİHGƏRDUN** – Şəbih tamaşasının bədii rəhbərinə verilən ad. O, tamaşa boyu oyun meydançasında, tamaşaçıların gözü önündə rejissorluq etməklə yanaşı, müasir suflyor, rejissor müavini, paltarçı, butaforçu, aparıcı və şərhçi vəzifələrini öz simasında birləşdirirdi. Başında əmmamə, əynində uzun əba, o biri əlində çubuq, o birində şübhə nüsxəsini tutaraq, meydançada ora-bura gəzir oyunçuları izləyirdi. O, həm də oyunçu dəstəsinin rəisi kimi tanınırdı. Bəzən bu vəzifəni iki nəfər ifa edirdi. Mənbələr onu “muinilbökə” və “gərdun” da adlandırırlar.

**ŞƏBİYELDA // ŞƏBİYƏLDA** – (“ən uzun gecə” anlamındadır). Orta əsrlərdən bəri Azərbaycanda payızın sonu, qışın başlanması münasibətilə 21 dekabr günü, ilin ən uzun, on dörd saat davam edən ən

uzun qış gecəsində icra olunan Çıraqan mərasiminin sonrakı adı. Bu gecə hər yerdə saysız-hesabsız tonqallar yandırılır, hamı evlərdə altın-da manqal yerləşən alçaq kürsü ətrafına toplaşır gecə boyu müxtəlif əfsanə, dastan və nağıllar dinləyir, məzəli oyunlar ifa edirdilər. Mərasim “yelda gecəsi” və “şəbiçillə” adı ilə də tanınır.

**ŞƏBNİŞİNİ // ŞƏBNİŞT** – Cənubi Azərbaycanda təsadüf olunan oturaq sayağı axşam məclisi. Ayrı-ayrılıqla kişi və qadınların toplanlığı bu məclislərdə bəzən, şairlər, çalğıçılar da iştirak edir, şeir oxuyur, musiqi çalırlar.

**ŞƏHRİFİRƏNG** – (“Avropa şəhəri” anlamındadır). Vaxtilə xalqımız arasında geniş şöhrət tapmış bir oyun növü. Ön divarında üç böyüdücү şüşə, arxa divarında isə, ox üstündə hərlənən iki valı olan dəmir bir sandığı oyunçu qapı-qapı, kəndbəkənd gəzdirib, ətrafına adam toplayaraq oyun göstərirdi. Bu oyuna eyni vaxtda üç adam baxa bilir, sandıq sahibi dəstəyi firladaraq vala bükülmüş rəsmləri bir valdan o biri vala sariyır və oyunçu məharətilə rəsmlərin məzmununu nəql edirdi. Burada tamaşaçının gözü öündən bir-birinin ardınca Avropa mənzərələri və Avropa həyat tərzi təsvirləri, yerli rəssamların Kərbəla qırğını mövzusunda çəkdiyi rəsmlər gəlib keçirdi. Bu oyunun bir başqa növünə sandıqcəib deyirdilər.

**ŞƏHRİVAZ** – Zorxana küştisinə mənsub olan iki növdən birinin adı. “Qəbz” onun digər adıdır.

**ŞƏHRİVƏR // ŞƏHRİVƏRGAN** – Qədim Azərbaycanda, XI əsrə kimi qış vaxtı Şəhrivər ayının 4-cü günü (21-25 dekabr) sonralar isə, yayda (21-25 avqust) keçirilən. Azər şənliklərindən biri. Şənlik, əsasən, ev-eşikdə, ocaqlarda yanmış alovun bayramı olub, atəş tanrısunın ağac gövdəsində yatan halına hösr edilirdi. Təntənələrin bir qismi ayrı-ayrı ailələrdə ocaq başında keçirilirdi, digəri, şəhər və kəndlərin açıq meydanlarında nəhəng tonqallar ətrafında icra olunurdu. Reyhan gulu bu şənliyin rəmzi olmuşdur.

**ŞƏNGƏLA** – Elimiz içində oynanılan sözlü-nəğməli bir uşaq oyunu. Dairəvi oturmuş oyun iştirakçıları əl çalıb, “şəng, şəng, şəngəla...” deyərək, əlində çubuq olan başçının hərəkətlərini yamsılamalı idilər. Yamsılaya bilməyən iştirakçı cəzalanırdı və s.

**ŞƏNGÜL** – Cənubi Azərbaycanın şərqində məzəli oyun göstərən peşəkar komikə verilən ad. Digər tələffüzü “şəngil”dir.

**ŞƏPPASI** – (“gecə qaravulu” anlamındadır). Vaxtilə yurdumuzun cənub-şərqində zahı qarşısında icra olunan ailə-məişət şənliyi. Bir

məxəzə görə, uşağın anadan olduğu gündən başlayaraq bir həftə davam edən bu “gecə şənliyində” həqqa oyunu ilə yanaşı müxtəlif qız-gəlin oyunları da icra olunurdu. “Şəbpəss” tələffüz şəkli də vardır. Bakı ərazisində ona “şəpbəxeyir” deyirdilər.

**ŞƏRURİ** – Naxçıvan diyarı, Şərur və bu ətrafdakı ərazidə el şənlilikləri zamanı oynanılan yallışayağı bir kütləvi oyun. Müəyyəyen bir məzmunu malik olan bu oyun, tamaşa ünsürləri ilə zəngin olmuşdur. Digər tələffüzü “şərili”dir.

**ŞİLAN // ŞÜLƏN** – Qədim folklor ədəbiyyatımızda “el bayramı” kütləvi şənlilik, böyük ziyafət” və müasir “festival” anlamı qarşısında işlənən deyim. Törəniş etibarilə bu deyim uzaq keçmişin qəbilə tötemini təmsil edən heyvanı ildə bir dəfə kəsib yemək adəti və bu münasibətlə icra olunan mərasim şənliyi ilə bağlıdır. Xalq arasında “şülən çəkmək” ifadəsi elə indi də məclis keçirmək anlamında işlənməkdədir. “Şulan-şilan” və “şölen” tələffüz şəkli də mövcuddur.

**ŞİRĞA // ŞIRĞA** – (“bəzək, naxış” deməkdir). Nağıl və dastan məclislərində nəqli şirinləşdirmək, tamaşaçını ayıltmaq məqsədilə ifaçının əsas mətnə əlavə etdiyi haşıyə, ənənəvi “təkərləmə” və ya başqa bir söz oyunu.

**ŞİRVANI** – Elimiz içində kütləvi şənliliklər zamanı oynanılan bir yallışayağı oyunun adı.

**ŞİVƏDAR** – Müəyyəyen tarixi dövrlərdə Azərbaycanda “oyunuçu-aktyor, sənətkar-ustad” anlamında işlənən deyim. Sonralar elimizin ayrı-ayrı dialekt və ləhcəsini parodik tərzdə, ələsalma yolu ilə tamaşaçılara təqdim edən peşəkar oyuncu lağbazar da bu adı daşımışdır. Onun digər adı “şivəbaz”dır.

**ŞÖBƏDA** – (“əl çevikliyi” deməkdir). Vaxtilə Azərbaycanda jonqlı orluq və gəzbağı oyununun bir başqa adı. Ona “şübədə-bazlıq” da deyirdilər.

**ŞÖLƏ OYUNU** – Bir vaxt el-oba içində şöhrət tapmış kılımaraşı oyuq-kukla tamaşalarından biri.

**TABTAB // TABTABA** – X-XI əsrlərdə yurdumuzda təsadüf olunan çökənə bənzər atüstü meydan oyunlarından biri və həmin oyunda istifadə olunan özünəməxsus raketkanın adı.

**TAĞI GÜLAH, NAĞI SƏR** – (“Tağının papağı, Nağının başı” anlamındadır). Papaqla oynanılan sözlü-nəğməli bir uşaq oyunu. Dövrə vurub əyləşən və başında papaq yaxud, araqçın olan 15-20 iş-

tirakçının ortasında dayanan papaqsız başçı” – “Tağı küləh, Nağı sər, yağış yağır, yel əsər” (başqa yerdə – “Tağı-tağı, tağba-tağı”) deyir və hamı əl çala-çala bir ağızdan onu təkrar edirdi. Bir neçə təkrardan sonra başçı yanındakı iştirakçının papağını qapıb başına qoyur, papaqsız qalan isə öz yanındakının papağını götürdü və s. Başı açıq qalan iştirakçı tənbeh edilirdi. Bu oyuna “Dəyirman oyunu” da deyirdilər.

**TAPDIQ ÇOBAN** – Kılımaraşı tipli kukla tamaşasının adı. Dörd surət; – Ceyran xanım, onun əri Şəfi, qızı Züleyxa və çoban Tapdıqdan ibarət olub, 1alo yunu xarakteri daşmış bu tamaşada, kənd həyatından alınmış məzəli bir hadisə təsvir olunurdu.

**TEŞTİ** – Bəlli olan halaysayağı qız-gəlin oyunlarından biri. Oyun bir adət olaraq, iri bir teştin çalınması və oyunu müşayiət edən “A teşti, teşti...” oxumasından ibarət olmuşdur.

**TƏFRİQƏ** – XIX əsrin yazılarında, qısa bir pərdəli məzhəkə, “vodevil” anlamı qarşısında işlənən deyim.

**TƏHVİL // TƏHVİLİŞAL** – (“keçid, ilin dönüsü” anlamındadır). İlin yeniləşməsi əlaməti kimi qeyd edilən Novruz şənliyinin başlanma anı və bu münasibətlə icra olunan ailə-məişət mərasimi. Qədim təqvimə əsasən, günəşin “Həməl bürcünə” daxil olması saatı top atəsi, fişəngbazlıq, tüfəng-tapança atmaqla qeyd olunur, bayram süfrəsi ətrafına toplanmış ailə üzvləri oradakı səmənini qayçılıyaraq ənənəvi, nəgmələr oxuyur, qədim mərasim oyunları keçirir, sehərə kimi şənlənirdilər. El içində bu mərasimə İldönəndə də deyirdilər.

**TƏXT** – Xalq tamaşalarında oyuncu və çalğıçılar üçün ayrılan xüsusi bir yer, açıq və qapalı şəbih tamaşalarında isə, oyun meydançası üçün istifadə olunan yüksək platformanın adı. Səki oyun meydançasından fərqli olaraq, bu meydança taxta ilə örtülmüş hovuz və ya müvəqqəti qurulmuş bir yaxud, bir neçə ayrı-ayrı yerləşən dördbucaqlı platformalardan ibarət olmuşdur. Oraya qalxmaq üçün bir neçə pilləkən və ya enişli pandus, üzərində isə bəzən, yüngül direklər qurulur, onların arasındaki kəndirlərdən kiçik çıraq və fənərlər asılır, yerliyinə kəpək səpilir, qasımotağı minber və müxtəlif ölçülü kürsülər düzülürdü.

**TƏXTGAH** – Şəbih tamaşasında Yəzid xəlifənin taxi qoyulan yer, məkanın adı. “Təxtgə” deyiliş tərzi də var.

**TƏXTİRƏVAN** – Əza qafıləsində iki minik heyvanı və ya dörd əzadaların gəzdirdiyi göyərti ilə bəzənmiş bir kəcavə növü. İçində oturub başlarına ağ örəpək salmış, qadın palitarlı 9-10 yaşlı oğlan uşaqları, Kərbəla şəhidlərinin arvad və qızlarını təmsil edildilər.

**TƏKBARMAQ** – Elimiz arasında kütləvi şənliklər zamanı ifa olunan yallışayağı oyunlardan biri.

**TƏKƏ OYUNU** – Cənubi Azərbaycanda, Növruz bayramı ərəfəsində keçirilən sayəgəzisi və kosagəlin şənliyində boynuna noxta və zinqirov taxılmış, uzunsaqqal erkək bir keçi ətrafında “təkəm, təkəm oyun eylər” sözləri ilə başlayan oxuma ilə icra olunan bir oyun. Bəzən oyunda heyvan əvəzinə “təkəsaqqal Kosa” və ya keçi görkəmli, keçi maskalı bir oyuncu çıxış edirdi. Törəniş etibarilə qədim Azərbaycanda oynanılan əsatiri bir tamaşa, orada yaz fəslini təmsil etmiş Keçi – Təkə surəti ilə bağlı olub qışın başlanması, onun şər qüvvələr tərəfindən öldürülməsi, yazın gəlişi isə, onun dirilməsi kimi qeyd edilmişdir. Bu oyunun “təkə mərasimi”, “təkəmtəkəm”, “təkəoynatma”, və “keçi-keçi oyunu” kimi adları da mövcuddur.

**TƏKƏMASQARA // TƏKƏMƏSQƏRƏ** – Kəndirbaz oyununda aşağıda – yerdə kəndirbazı təqlid edən təlxəyə verilən adlardan biri və ümumiyyətlə, keçi maskası taxmış komik oyuncuya verilən ad.

**TƏKƏMTƏKƏM** – Yazqabağı şənliklər zamanı açıq havada bir-birindən 3-4 m aralı Yerdə cızılmış dairələr arasında taxta və ya dəmir “gilgilə” ilə oynanılan hərəkətli bir uşaq oyunu. Oyun vaxtı hər dairədə 4-5 iştirakçı duraraq, ətrafda – “təkəm, təkəm ay, təkəm” deyə, həlqə sürən bir iştirakçının gilgiləsini tutmaq, onu əvəz etmək üçün səy göstərildilər. və s.

**TƏKMƏCÜT** – (“təkmi, cütmü?” anlamındadır). Kütləvi el şənliklərində icra olunan bir uşaq oyunu və ümumiyyətlə, uşaq oyunlarında istifadə edilən bir püşkatma əməliyyatının adı. Başqa yerlərdə bu oyun “cüftütök” və “tağıcüft” adları daşımışdır.

**TƏQLİDCİ** – Təqlidoyunu ifaçısına verilən ad. İki təlxəkdən başqa, buraya rəqqas, müğənni, hoqqabaz və s. oyunbazlar da daxil idilər. Bir mülahizəyə görə, bu ad həmçinin təqlid maska oyununun ifaçısına verilən ad olmuşdur. Ona “bənzətçi” də deyirlər.

**TƏQLİD OYUNU** – (“yamsılama oyunu” mənasındadır). Orta əsrlərdə Azərbaycanda, el şənlikləri və varlı evlərində oynanılan özü-nəməxsus bir xalq tamaşası. Ayrı-ayrı rəqslər, oxuma, həqqə, la-loyunu və bu kimi kiçik “nömrələr”dən ibaret olub, müasir sirk oyunlarını xatırladan bu yüngül səciyyəli oyunun iki aparıcısı Keçəl pəhləvan və Yalançı pəhləvan kimi təlxəklər olmuşdur. Onlar çıxışlar arasında əsas oyunbazları yamsılayaraq, onların oyununu lağa

qoyur, məzəli bədyə və şit zarafatlarla tamaşaçıları əyləndirirdilər. Bir başqa məxəzə görə, Oğru, Şah, Vəzir, Varlı, Xəsis, Nökər və Qazı kimi ənənəvi surətlərdən ibarət olan bir maska oyunu da bu adı daşımışdır. Əski yazılar həmin oyuna “təqlidçi oyunu” da deyirdilər.

**TƏLXƏK** – (“acılayan” anlamındadır). X-XI əsrlərdə Soltan Mahmud Qəznəvinin sarayında öz məzəli oyunları ilə şöhrət tapmış bir tarixi şəxsin və saysız-hesabsız lətifələr qəhrəmanının adı. XVII-XVIII əsrlərdə Azərbaycanın bir sıra xanlıqlarında, sarayda hökmdar və əyanları əyləndirən məzhəkəçilər də bu adla çağırılırdılar. Saray nökərlərindən olan bu oyuncular bayağı hərəkət, him-cim və hərzə-hədyan sözlərlə öz ağalarını güldürdürlər. “Təlkək” tələffüz şəkli də vardır.

**TƏLXƏK OYUNU** – Komik oyuncu – təlxəklərin ifa etdiyi oyun növü və ümumiyyətlə el içində şit, bayağı tərzli oyuna verilən ad.

**TƏMƏNNA // TƏMƏNNAH** – (“arzu” mənasındadır). Xalq tamaşalarında iki surət arasında icra edilən ənənəvi salamlama tərzi. Burada əl-ələ görüşdükdən sonra hər iki oyuncu öz şəhadət barmağını öpüb, gözü və alnı üstə qoyurdu. Xalq arasında bunu “təmənləşmə” də adlandırdılar. Bu tərzin “qısa təmənna” deyilən yiğcam, ötəri salamlama tərzi ilə yanaşı, “qəndilli təmənna” və ya “yerdən təmənna” adlanan bir başqa tərzinin icrasında görüşənlər əllərini yerə kimi uzadıb, sonra alına toxundururdular.

**TƏMSİL** – (əslində “bənzətmə, oxşatma” deməkdir). Əski ədəbiyyatda tamaşa – oyun göstərmə işi. Həmçinin həcvsayağı və nəsihətamız məzmunlu kiçik bir səhnə əsərinə verilən ad. Vaxtilə xalq içində yayılmış “təmsil vermək” və ya, “təmsil edilmək” ifadələri bu və ya digər oyunun tamaşasını göstərmək anlamı qarşısında işlənən ifadələrdəndir.

**TƏMZƏRƏ // TƏNZƏRƏ** – (hərfi mənasi “qızılı tənbətən” olsa da, deyim kişi adı kimi izah olunur). Yaz şənliyi və toy mərasimlərində gənclər tərəfindən ifa olunan yallışayağı bir oyunun adı. İlk çäğlər qadınlara məxsus həmin oyunun ifaçıları dəbdəbəli tərzdə və hədsiz dərəcədə cavahiratla bəzənərək qövşəkilli bir sıraya durub, oynayırlar, oyunu – “uca, uca dağ başında da Təmzərə, oyna bala” sözlərile müşayiət edirdilər. Oyun daha çox Naxçıvan ərazisində oynanılır.

**TƏNBƏKİ OYUNU** – (“tənbəh oyunu” mənasındadır). El tamaşalarımızdan olan lağ oyunu növü. Əsasən, bayram günləri, kənd-

lərdə göstərilən həmin tamaşada, bu və ya digər yerdə baş vermiş konkret bir əhvalat oyun meydançasına çıxarılır müsbət və mənfi surətlərin dili ilə təriflənməli şəxs təriflənir, tənbəh olunmalı tənbəh edilirdi. Bu xalq tamaşası formasında Əhmədbəy Cavanşir 1906-ci ildə bir neçə mənzum əsər yazmışdır. El içində ona, “təmməki oyunu”, “tövbələtmə oyunu” da deyildilər.

**TƏNBƏL** – “Dənbəl”, “dünbal” deyiminin təhrifi olub Azərbaycanda komik oyunçu-təlxək və məsxərəbaza verilən adlardan biri. Həmçinin bir sıra xalq tamaşalarında min cür bəhanə ilə işdən boyun qaçıran, müftəxor avara bir surətin adı.

**TƏNDİRBAŞI** – Qərb rayonlarımızda həmyaşlı qadınların oturaq sağrı axşam möclisinə verilən ad. Bu şənliyin “təndirbaşında” adına da təsadüf olunur.

**TƏN-TƏNƏ, OTAŞ DÖNƏ** – Qədim atəşə tanınma ayını ilə bağlı olan, sözlü-nəğməli bir uşaq oyunu. Dövrə vurub oturan iştirakçılarından üçü ortada durub əllərini daraq şəklində bir-birinin üstünə qoyurdu. Bir əlini kənarda tutan iştirakçı barmaqları göstərə-göstərə təkrarən “tən-tənə, otaş dönə” deyir və sonuncu baş barmağı tutub; – bu nədir? soruşurdu. Barmaq sahibi “şam” deyə, cavab verir və hər üçü cəld əllərini sinəsinə qoyurdu. Gecikən iştirakçı o birilərin arzusuna görə, oynayıb oxumalı idi.

**TƏRAZİM QIRILDI** – Cənub-qərb rayonlarımız üçün səciyyəvi olan bir xalq oyununun adı.

**TƏRS AYAQ** – Yurdumuzun cənub-qərbində kütləvi şənliklər zamanı oynanılan bir yallışayağı oyun.

**TƏRS TOY** – Vaxtile Ömrə xəlifənin ölümü günü keçirilən Ömrə toyu tamaşasının adlarından biri.

**TƏSVİR** – Xəyaloyunu kölgə-oyuq tamaşası figurunun adı. Boyu 20 sm-dən tutmuş bəzən bir metrə çatan surətlərin yalnız siluetini göstərən fiqurlar şəffaf kağız, dəvə yaxud, dana dərisindən kəsilir, müxtəlif rənglərlə boyanır, figurun hərəkət hissələrinə çubuqlar bənd edilirdi.

**TƏZİYƏ** – (“yas, matəm” deməkdir). Kərbəla qırğınının ildönümü münasibətilə keçirilən, matəm mərasimlərinə verilən ad. On gün davam edən bu möclislərdə mərsiyəxan, dərviş və həqqabazar öz məharətini nümayiş edir, bu günlər şübhə tamaşalarına geniş yer verilirdi. Tarixi məxəzlərdə bu söz bəzən, “şəbih tamaşası” anlamı müqabilində işlənən deyim kimi də təqdim edilir.

**TƏZİYƏ ŞƏBİHİ** – Təziyə matəm mərasimləri üçün yazılan və orada oynanılan faciəli şəbih tamaşalarının bir başqa adı. Qaynaqlar onu “təziyəyi-şəbih” adı ilə də qeyd edirlər.

**TƏZİYƏDAR** – Təziyə məclisləri təşkil etmək işi ilə məşğul olub, bu məclislərdə iştirak edən şəxs.

**TƏZİYƏNAMƏ** – Kərbəla hadisələri və onun qəhrəmanları haqqında yazılıb, şəbih tamaşalarının ədəbi mətnini təşkil edən, mənzum pyeslərə verilən ad.

**TİFLANI MÜSLİM** – (“Müslümün balaları” deməkdir). Bir zaman çox geniş yayılmış bir şəbih tamaşasının adı. Tamaşanın əsas məzmunu Küf şəhərində imam Hüseynin əmisi oğlu Müslüm Aqilin övladlarının faciəli ölümündən ibarət olmuşdur.

**TİR GÜNÜ** – Novruz şənliyinin 13-cü günü qeyd olunan Sezdəbedər mərasiminin digər adı. Mərasim əski ədəbiyyata “Ruzi Tir” adı ilə də bəllidir.

**TİRƏGAN // TİRGAN** – (əslində “ox bayramı” deməkdir). Qədim Azərbaycan ərazisində, əski təqvimin Aban ayının Tir günü (28 oktyabr – 3 noyabr) qeyd edilən bir mərasim şənliyi. İncəsənət və peşə sahiblərinin hamisi sayılan tanrılar (ilk çağlar Tir, orta əsrlərdə isə, su tanrısı Aban) şəninə keçirilən bu kütləvi mərasimin bütün iştirakçıları həmin sənətlərə hörmət əlaməti olaraq, onların özünəməxsus geyimlərini geyib küçə-meydanlara çıxır, cürbəcür ayın oyunu və rəqsələr ifa edir, müxtəlif boyaya, ətirli maye və ya güləb ilə bir-birini bulayırdılar. İki gün davam edən bu şənliyin I günü “kiçik Tirəgan”, II günü “Ali Tirəgan” adlanmış, nərgizgülü bu bayramın rəmzi sanılmışdır. Sonralar Abrızan şənliyi ilə qovuşan bu bayrama orta əsr qaynaqlarında Abangan adı ilə təsadüf etmək olur.

**TOXUMÇƏNG // TOXUMCƏNGİ** – Əsasən Novruz şənliyində oynanılan özünəməxsus bir oyun. Gəncləri bu oyunda boyanmış yumurtaları bir-birinə vurur və ya onları hündür bir yerdən aşağı gillədirdilər. Kimin yumurtası bərk, möhkəm olub, sinmazsa, yaxud, uzağa yuvarlanarsa, həmin yumurta sahibi başqa yumurtaları özünə götürürdü. El içində buna “toxumbazi” və “yumurtadöyü” də deyirdilər.

**TOPALDIQAC** – (“topu aldın qaç” mənasındadır). Kütləvi el şənliklərində həm qızlar, həm oğlanlar tərəfindən oynanılan bir hərəkətli xalq oyunu. “Kosalan”, “isti”, “qaçan” adlı məhəllələri olan

oyun meydançasında biri topu yukarı atır, o birisi, sağ əli və ya taxta ilə topu vururdu. Bu zaman “isti”də duran iştirakçılar “qaçan” məhəlləyə can atır, topu tutan iştirakçı isə, qaçanları topla vurmaliydi və s. El arasında bu oyun “kosaldıqaç”, “rustopu” adları ilə də bəlliidir.

**TOPÇALADA** – Müəyyən cəhətlərinə görə müasir “ot üzərində xokkey” oyununa bənzəyən hərəkətli bir uşaq oyunu. Oyunda iki dəstə iştirakçılar bir ayaq üstə hoppanaraq, taxta top və ya iri aşiq süməyünü meydanın iki kənarında qazılmış çalalara salmağa çalışırdılar. Oyunun digər adı “topçomağ”dır.

**TOPLƏLƏ // TOPLƏLƏDƏ** – Gözbağlıca uşaq oyunlarından biri. Oyunda uşaqlardan birinin gözünü bağlayıb əlinə ağac verirdilər. O; – “nənəm mənə kor dedi, hər yetənə vur dedi” deyib ağacı ətrafına gəzdirirdi. Başqa iştirakçılar ətrafdə qaçışaraq gözübağılya toxunmağa çalışırdılar və s. Bu oyun “nənəm mənə kor dedi” yaxud, “dədə, mənə ağacı” adı ilə də məlumdur.

**TORBAATDI** – Novruz və Xidrnəbi mərasim şənliklərində subay gənclər tərəfindən icra olunan bajabaja mərasim oyununun bir başqa adı.

**TORPAQ ÇƏRŞƏNBƏSİ** – Vaxtilə ilin son ayında keçirilən dörd cəmlə yaxud, axırçərşənbə mərasimlərindən biri olub qədim İsləndəgan şənliyinə sonralar elimiz içində verilən adlardan biri.

**TOY** – El-oba içində evlənmə mərasimi ilə yanaşı, çox vaxt xalq şənliyi kütləvi əyləncə anlamında işlənən söz. Belə ki, “toy vurmaq, toylamaq” kimi xalq ifadələri bəzən ümumiyyətlə, elliklə şənlik keçirmək mənası daşımışdır.

**TOYAGASI // TOYBABASI** – Toy və el şənliyini idarə edən əsas sərəncamçının adı. Ayrı-ayrı yerlərdə onu padşah və ya xan da adlandırırlar. Digər tələffüzü “toybabası”dır (şimal-qərb rayonlarımızda).

**TOYBAŞI // TOYBƏYİ** – Bir vaxt tamaşa və mərasim şənliyi sahibinin adı. Adətə görə, kəndin və ya məhəllənin mötəbər ağsaqqalı sayılan bu şəxs, həm də şənliyin bir növ “rejissoru” olmuşdur.

**TOYDANMI, ZÜYDƏNMİ?** – Azərbaycanın şimal-qərb ərazi-sində Sayaçlı mərasim şənlikləri zamanı oynanılan sözlü-nəğməli bir uşaq oyunu. İki dəstəyə ayrılmış iştirakçılar; “Qoyunun nə yeyir?” sözləri ilə başlanan uzun bir deyişmə keçirir, oyunun sonunda isə, bir dəstənin başçısı – “Toydanmı, züydənmi?” sualına, “züydən!” cavab

verərsə, o biri dəstə zurna səsi çıxararaq bir-birinin ardınca ikinci dəstə başçısının irəli uzadılmış əli altından keçirdi və s.

**TÖRƏN** – Yurdumuzun qərb ərazisində “el şənliyi”, “bayram” anlamı qarşısında işlənən deyimlərdən biri.

**TÖRƏNCİ** – Vaxtilə kütləvi el şənliklərində iştirak edən və tamashaçıları əyləndirən oyunçuya verilən ad.

**TÖRƏNCİBAŞI** – Oyunçu törəncilərin başçısı və el bayramını idarə edən şəxs. Başqa yerdə bu şəxs bayrambəyi adlanırdı.

**TUĞLAMA** – Vaxtilə Azərbaycan ərazisinin cənub-qərbində el bayramları zamanı, ifa olunan yallısayağı oyunlardan biri.

**TUQAY MƏLİK // TUNQAY MƏLEYK** – Şimal-qərb rayonlarımızda toy mərasimi və el bayramı günlərində icra olunan halaysayağı qız-gəlin oyunlarından biri. İfaçıları iki, 10-20 nəfərdən ibarət olan dəstələr sıra ilə qarşı-qarşıya duraraq, növbə ilə bir-birinə yaxınlaşış uzaqlaşır, qaval və əl çala-çala oxuyub rəqs edir, bədahətən nəğmə yaratmaqdə yarışa qoşulurdular. “Tuqay Məlik – ay zəri” bu oyunun bir başqa adadır.

**TURACI** – Töreni etibarilə ovçuluqla bağlı olub yurdumuzda geniş yayılmış ləloyunu – pantomima tərzli qədim bir oyunun adı. Bu süjetli oyunun hərəkətlərində ilk önce turacın davranışını, duruşunu yamsılanır, sonra ovçu tərəfindən vurulmuş yaralı quşun çırpılmaları və s. təsvir edilirdi. Oyun Naxçıvan diyarı üçün daha əlamətdardır.

**TURNAVURDU // TURNATURNA** – El şənliyi və toylarda subay gənclər tərəfindən icra olunan bir hərəkətli oyun növü. Oyunda iki bərabər dəstəyə bölünmiş iştirakçıların bir dəstəsi yerdə çekilən dairə “mətə”nin içində durub, ayaqları altına cızıq üstə turna sərir, cızıqdan kənarda qalmış dəstə isə, həmin turnaları götürməyə çalışırı və s. Qədimdə xalqımız arasında cülud adı ilə məlum olan bu oyunun sonrakı adları bunlardır: “qayışaldı // qayışqapdı” (Bakı), “dizədöymə”, “diradöymə // dirədöydü // dürədöymə // tirədöymə” (şimal-qərb ərazisində), “təhdirə” (Qazax, Borçalı, Ağdam), “turadöyü // turaoyunu”, “tuladöyü” (Göyçay), “cızıqagirdi”, “cızıqturması” (Naxçıvan), “cızıqdançıxma” (Muğan).

**TÜRK GÜLMƏLİSİ** – Komik oyunçu – lotu repertuarına məxsus məzəli söyləmələrdən biri. Burada Osmanlı türklərin danışq tərzi və ahəng xüsusiyyətləri mübaliğə və sataşılıq şəkildə yamsılanırdı. Bu söyləmə vaxtilə el sənətkarı Məşədi Cabbarın yaradıcılığında xüsusi yer tutmuşdur.

**UÇURMA OYUNU** – Azərbaycanın şimal-qərb ərazisində oynanılan bir uşaq oyununun adı. Başqa yerdə bəzən “çırqbanlıq” (feyer-verk) anlamı qarşısında işlənən deyimlərdən olmuşdur.

**URUM QIZI** – Xalq şənliyi, toy mərasimi və adı günlərdə, kənddə, açıq havada ifa olunan bir yallısayacı oyun. Oxuma və zurnaçıların müşayiəti ilə oynanılan bu oyun, bəzən iki və ya üç nəfər tərəfindən qapalı dairə və ya qövşəkilli bir sırada ifa edilirdi. Oyun qaynaqlarda “Rum qızı” adı ilə qeyd olunur.

**URVAY** – Zorxana k ü ş t i s i n d e pəhləvanların güləşmədən əvvəl oxuduqları mahnimin adı. Rəcəzin bir başqa növü olan mahni Şəki ərazisi üçün daha səciyyəvi olmuşdur.

**USTABAŞI** – Ömrünü oyuncu sənəti ilə bağlayıb, el-obada tamaşa, oyun hazırlayan və onu idarə edən el sənətkarına verilən ad. Sənətinin mahir bilicisi və məsləhətçisi kimi o, ə h l i m e a r i k və məhtərbaşının xələflərindən olmuş, oyuncu birliyi və dəstəsinə rehbərlik etmişdir.

**USTAD** – El içində birinci dərəcəli oyuncu, nə q q a l və dərvişlərə verilən adlardan biri.

**USTAŞAGİRD // USTAŞƏYİRD** – 15-20 nəfərin iştirakı ilə oynanılan süjetli bir uşaq oyunu. Başçı – “usta” əlilə öündə oturmuş “şagird”in gözlerini tutur, iştirakçılarından biri, şagirdin arxasına bir şillə vururdu. Usta əlini şagirdin gözündən çəkib: – “Ay canım şagird, ay gözüm şagird, səni kim vurdu, kim döyüd?” – soruşurdu. O birilər xorla bu sözləri təkrar edir, şagird isə vuranı göstərməli və o, düz tapıldıqda, şagird əvəz edilməliydi və s. Oyunun bir başqa variantı “qol-tuğdançıxma” adlanırdı.

**USTAYE SƏLMAN** – Toy şənliyində ifa olunan qız-gəlin oyunlarından biri. Oxuma ilə müşayiət olunan bu oyun məzmünca kədərli olub, gənc ikən dul qalmış gəlinlər tərəfindən oynanılırdı. Oyun əsəsən Goranboy və İrəvan azərbaycanlıları arasında geniş yayılmış və bəzən, “üstaye Səlmanam mən” adı ilə də çağrılmışdır.

**UZUN HALAY** – Bir adət olaraq, qız-gəlin şənliklərində ifa olunan halaysayaçı oyunlardan biri. “Ozun halay” tələffüz şəkli də vardır.

**UZUNDƏRƏ** – Uzaq keçmişdə Naxçıvan ərazisində oynanılan bir yallısayacı oyun. Cəld tempdə ifa olunan və iki, ayrıca kişi və qadın dəstələrindən ibarət olan sıralarda kişi dəstə başçısı əlində çubuq, qadın başçısı isə, dəsmal tutur və iki dəstə məzəli tərzdə bir-birilə “döyüşürdü”. Sonralar lirik xarakterli bir xalq rəqsi də həmin adı daşımışdır.

**UZUNLAMBAC** – Yurdumuzun el şənliklərində icra olunan bir xalq oyununun adı.

**ÜÇ BADAM, BİR QOZ** – Əsrimizin əvvəllərinə kimi Şəkidə geniş şöhrət qazanmış, qədim mənşəli məzəli oyun növü. Oyunun ifaçısı bir zərb aləti çalaraq bədahətən meyxana deyir, him-cim və bədən hərəkətlərilə ətrafdakı tamaşaçıları güldürdü.

**ÜÇADDIM** – Kişili-arvadlı ifa olunan yallısayağı bir oyunun adı. El arasında bu oyun “uçayaq”, “oynar” və “könlüalan” adları ilə də təniniz. Oyun daha çox Naxçıvan ərazisi üçün səciyyəvidir.

**ÜRFANI** – (sözaçımı “hüşa” götirmək)dir. Mənşəcə qədim yüksək kültəvi matəm tamaşası ilə bağlı olub, ilk əvvəl ölüyü dirilmək, sonralar isə, guya huşunu itmiş adamı huşa götirmək məqsədilə ifa olunan, qəmli-kədərli yallısayağı bir oyunun adı. “Urfani” deyilişi forması da mövcuddur.

**ÜSKİ ÇƏRŞƏNBƏ // ÜSKÜ ÇAHARŞƏMBƏ** – Törənişinə görə, atəşə pərəstişlə bağlı olub, qədim təqvimin İsfənd ayının 16-ci günü (6 mart) icra olunan mərasim şənliyi. Əslində ikinci cəmlənin bir qalığı olan bu mərasimdə qədim tonqal ətrafi mərasim oxumaları ifa edilir, ayın tamaşası və müxtəlif rəqslər oynanılır, bütün iştirakçılar tonqal üzərində tullanırlar. El-oba içinde həmin şənliyi “üskü gecəsi”, “axırçərşənbə”, “odlu çərşənbə”, “ikinci çərşənbə gecəsi” adları ilə də çağrırlırlar.

**ÜŞTÜR OYUNU // ÜŞTÜRÜNGÜ** – (“şütür həngi” sözünün təhrifi olub, dəvə oyunu” deməkdir). Yurdumuzda təsadüf olunan bir məzəli kənd oyununun adı. Üç komik oyunçu – lotunun iştirakı ilə oynanılan bu oyunda iki oyunçu dəvəni təsvir edir, “şütürbən” adlanan üçüncüüsü isə, həmin “dəvə”yə minərək onun üstündə oxuya – oxuya gəzdirilirdi və s. Xalq arasında işlənən “üştringi tutmaq” ifadəsi qabaşılıkla oynamaq, rəqs etmək deməkdir.

**ÜZDÜRMƏ** – Azərbaycanın cənub-qərb ərazisində kütləvi şənliklər zamanı ifa olunan yallısayağı oyunlardan biri.

**ÜZƏNGİ** – Vaxtile güclü-qüvvətli yeniyetmə oğlanlar arasında geniş yayılmış bir hərəkətli oyunun adı. İki dəstə iştirakçı yerdə bir-birindən 15-20 m aralı iki dördbucaq çizib içində durur, birinci dəstə kiçik bir topu o biri dəstəyə tərəf və bacardıqca yüksəkliyə atır, rəqib tərəf öz “məhəllə”sindən çıxmayaq topu tutmalı və geriyə, o biri dəstə üzərinə atmalı idi. Hər tutulan top xal hesab olunur beş xal toplamış iştirakçı o biri dəstədən “minik” alır və onu dəstəsinə gətirib

minir və oyunu bu vəziyyətdə davam edirdi. Arxasında minicisi olan “at” topu tutarsa, o, minicisini öz dəstəsinə aparıb belinə minir və itir. Oyun xalq arasında “zənci” (yəni, qara qul) adı ilə də bəllidir.

**ÜZƏRLİYSALDI** – Uzaq keçmişin bir tapınma ayını ilə bağlı olub, sonralar kütləvi şənliliklər zamanı tonqal ətrafında icra olunan mərasim. Mərasim iştirakçılarından bir nəfər, bir ovuc “nəzərotu” – üzərliyin üstündə dua oxuyub, onu yanın tonqal içində atırdı. Bundan sonra ətrafdakılar yeddi tonqal üzərindən və ya bir tonqal üzərindən yeddi dəfə o yan, bu yana hoppanıb mahnı oxuyur, əl-ələ verərək yallı oyunu ifa edir, şənlənirdilər.

**ÜZLÜK OYUNU** – Törənişinə görə, qədim lələyunu – pantomima və ayin rəqsləri ilə bağlı olub maska taxmış oyuncuların ifa etdikləri bir tamaşa növü. Uzaq keçmişdə mərasim şənliliklərinin mühüm bir hissəsini təşkil etmiş bu növ tamaşa sonralar, el bayramlarında oynanılan müstəqil bir oyuna çevrilmişdir. El arasında həmin maska tamaşasına “Kosa oyunu” da deyirlər.

**ÜZÜM AĞ ÇIXDI** – Bir qaravəlli əsasında icra olunub vaxtilə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan xalq tamaşalarından biri. Yüz baş qoyun mənimsəmiş mollanın qoyun sahibinə verdiyi gülünc cavablarından sonra, çobanın qatığı mollanın üzünə çırpmasından və s. bəhs edən bu məzəli tamaşa el içində – “Naxırçı molla”, “Sərkarla molla”, “Çobanla molla” adları ilə də bəllidir. Həmin qaravəlli əsasında, görkəmli dramaturq N.B.Vəzirov “Dələduz” adlı bir səhnə əsəri də yazılmışdır.

**VƏFATI-SƏKİNƏ** – Aşura büsatından sonra gösterilən və məzmunu qanlı Kərbəla qırğıından sonrakı hadisərlərə bağlı olan, adıbəlli şəbih tamaşalarından biri. Tamaşada əsasən Dəməşq şəhərinə gətirilmiş Qasımın nişanlısı, imam Hüseynin qızı Səkinənin ölümü təsvir edilirdi. Qaynaqlarda “Səkinə şəbihi” adı ilə də qeyd olunan bu tamaşada, Səkinəni qız paltarı geymiş doqquz-on yaşlı bir oğlan oynayırdı.

**VİCAH** – (“görüş, üzləşmə” anlamındadır) Novruz bayramı ərəfəsində qızların icra etdiyi vəsf-i-hal oyunu və burada ifa olunan ənənəvi bayatıların adlarından biri. “Ficaq” deyiliş şəkli də var.

**VURÇATLASIN** – Əksər uşaq oyunlarının sonunda icra olunan bir mərasim. Başçının – “vur çatlasın, çal oynasın” əmrinə müvafiq, qalib gəlmiş dəstə və ya iştirakçı məğlubları qovub izləyir, yaxud, qız-

gün şəkildə çalıb oynayır, çekişib dartişaraq, səs-küyle “qələbə”ni qeyd edirdi. Oyunun bu hissəsinin bəzən, “döysindir” və “vurmabızən” də adlandırırlar.

**VÜZAH** – Xilafət dövrü və orta əsrlərdə Azərbaycanda, oynanılan qədim uşaq oyunlarından biri. Bu oyun ölkəmizin cənub ərazisi üçün daha səciyyəvi olmuşdur.

**YAĞLIGÜLƏŞ** – Bədənlərinə zeytun və ya bir başqa yağı sürtmüş pəhləvanların güləşməsindən ibarət olan bir k üst i növü.

**YALANÇI // YALANÇI PƏHLƏVAN** – Kəndirbaz oyununda ip üzərindəki canbazı yerdə təqlid edib, tamaşaçıları güldürən təlxəyin adlarından biri. Ona “yalançı canbaz” da deyirdilər. Bu, həmçinin, orta əsrlərdə, Azərbaycanda oynanılan təqlid oyunu xalq tamaşasındaki iki aparıcı təlxəkdən birinin adıdır. Adətə görə, onun üzü hisli, qara olurdu. Geniş yayılmış məşhur bir el oyunu da eyni adı daşıyır.

**YALANPALAN** – Uşaq oyunu, nağıl məclisi və başqa yiğincaqlarda güldürmək məqsədilə ifa olunub, məzəli və qeyri-real məzmunu ilə fərqlənən bir söz oyunu və qaravəlli növü. Ona bəzən, “təndirnamə” də deyirdilər. Bu həm, qələndər uşaq oyununun bir başqa adıdır.

**YALLI** – (“yaylı” sözündəndir). Ən qədim dövrlərlə bağlı olub vaxtilə, ovçuluq və atəsi qorumaq münasibətində, icra olunan mərasim oyunu növlərindən biri. İlk çağlar əl-qol, him-cim və bədən hərəkətlərindən ibarət olan bu ayın oyunu, zaman keçdikcə kütləvi el şənliklərində, bir-birinin əlindən tutaraq dəstə ilə ifa olunan, özündə rəqs, oxuma və tamaşa ünsürlərini birləşdirən bir xalq oyununa çevrilmiş, öz xüsusiyyəti, yaranma şərait, icra tərzinə görə, ayrı-ayrı növ – qollar ayrılmışdır. Bəzi qollar yalnız kişilərə aid olduğu halda, o biri qollarda qadınlar da iştirak etmişlər ifa zamanı əl çalmaq, nida və ya söz demək, canavar tək səs çıxarıb, onun kimi fırlanmaq, qaz kimi yeriyərək quş kimi çiğırmaq və s. hərəkətlər bu oyunun özünəməxsus cəhətlərindəndir. Bəzi yerlərdə bu oyuna “ələlə”, “ləlli” və ya “yəlli” də deyirlər. Xalq arasındaki “yallı getmək”, “yallı durmaq” və ya “yallı tutmağ” ifadələri yallı oyunu ifa etmək deməkdir.

**YALLIBAŞI** – Yallı oyununun təşkilatçısı, solisti və ayrı-ayrı oyunçu dəstələrinə rəhbərlik edən başçının adı. Bu şəxs oyunun quru-

luşusu, “dirijoru” kimi, oyunun başlanması, bitməsi və hərəkətlərin dəyişməsinə işaret verir, oyunun ifa qaydalarına nəzarət edirdi. Oyun zamanı o, sağ əlində ya y1q və ya kamaman zərb alətini tutub, tempə uyğun halda onu silkələyirdi. Xalq arasında bu ad “yaylıbaşı” kimi də səslənmişdir.

**YALLI-YALLI** – Müəyyən hadisəni təsvir edən və teatrlaşmış bir tamaşa kimi səciyyələndirən süjetli, yallısayağı oyunlara el arasında verilən ad.

**YAŞILYARPAQ QIZILGÜL** – El şənlikləri və toy-büsət zamanı qız-gəlinlər tərəfindən iki dəstə ilə ifa olunan halaysayağı bir oyunun adı. Oxuma ilə müşayiət edilən bu oyunun “yorduyordu” və “qırmızı nimtənə” variantları da var.

**YAŞIMAQURU** – (“yaşmı, qurumu?” anlamındadır). Uşaq oyunlarında püşkatma növü və bir sözlü-nəğməli oyunun adı. Yasti daşın bir üzünü isladıb “yaşimaquru?” soruşulduqda, o biri iştirakçı “yaş” və ya “quru” deməliydi. Yuxarı atılan daş iştirakçının dediyi tərəfi üstə yerə düşərsə, oyunu o başlar və əksinə. Oyunda isə, dairədə durmuş iştirakçılarından biri ortada dayanıb gözlərini yumur, ətrafdakılar bir-bir ona yanaşın bir neçə barmağını onun küreynə qoyur – “atam, babam, güney babam neçədir?” deyirdilər. Ortadakı bunu tapmalı idi. Yanıllar-sa o birilərin arzusuna görə oxumalı, oynamalı və s. etməli idi. Oyun Naxçıvan ərazisi üçün daha əlamətlidir.

**YAYLAQ YOLLARI** – Vaxtilə, xalqımız içində geniş yayılmış yallısayağı bir oyunun adı.

**YAYLIQ OYUNU** – Azərbaycanda, el bayramı və toy mərasimləri zamanı keçirilən, atüstü oyunlardan biri. Oyunun digər adı “yaylıqçaçırtdı”dır.

**YEDDİ ÇƏRŞƏNBƏ** – (“cəddi çərşənbə” yəni ata-baba çərşənbəsi sözündəndir). N o v r u z ərəfəsində keçirilən son dörd a x ı r ç ə r -ş ə n b ə mərasimi şənliklərindən biri. Əski F ə r v ə r d ə g ə n bayramının sonralar xalq arasında daşıdığı adlardan biridir. “Yeddiçərşənbə” deyiliş şəkli də var.

**YEKBÄ OYUNU** – İdman aləti y e k b a ilə oynanılan ənənəvi doqquz zorxana oyunundan biri. Əsasən zorxana səfələrində keçirilən bu oyunun iştirakçıları arxası üstə uzanaraq, hər əlində bir alət tutur, gah sol qolu, gah sağ qolu ilə onları yuxarı qaldırıb gövdələrini sağa və sola çevirirdilər. Bu hərəkəti iyirmi dəfə və artıq təkrar edən idmançı qalib hesab edilirdi.

**YEKƏPƏRİ** – Xilafət dövrü Azərbaycanda oynanılan səmacat maska oyununun sonrakı adlarından biridir.

**YELBABA** – Taxlısovurmaqdan ötrü küləyi (uzaq keçmişdə yel tanrısını) çağırmaq, onu rəhmə gətirmək niyyətilə keçirilən bir xərəmən üstü oyunu. Bir dəstə ifaçı tərəfindən icra olunan bu oyun, müəyyən hərəkət və – “A yel baba, yel baba!” sözləri ilə başlanıb, “taxılımız yerdə qaldı, yaxamız əldə qaldı” məzmunu ətrafında oxunan bir mahnı ilə müşayiət olunurdu.

**YIĞVA // YIĞVƏ** – Quba və Abşeron ərazisində qız-gəlinin oturraq sağrı axşam əyləncə məclisinin adı. Doğulan uşağıın qırx günü və ya bir illiyi münasibətile icra olunan xüsusi şənlik də bu adı daşıyırı.

**YOLDAŞ, SƏNİ KİM APARDI?** – El şənliklərində icra olunan özünəməxsus bir xalq oyunu. İki dəstəyə ayrılmış iştirakçılar sira ilə arxa-arxaya düzülür, arxadakı dəstədən biri ön sıradakı bir iştirakçını tutub aparırdı. Aparılan geriyə baxmamalı idi. Ondan: – “Yoldaş, səni kim apardı?” soruşduqda, o, aparanın adını düzgün tapmalı və onu öz dəstəsinə aparmalı idi. Əks halda, özü arxa dəstəyə keçirdi və s. Cənubi Azərbaycanda bu oyun qurd sureti ilə bağlı olub, “Yoldaş, məni qurd apardı” adı ilə bəllidir.

**YORDU-YORDU** – Toy mərasimi zamanı icra olunan halaysayağı qız-gəlin oyunlarından. Yaşılıyarpaq, qızılğül bu oyunun bir başqa variantıdır.

**YUĞ** – İslamiyyətdən əvvəlki qədim Azərbaycan ərazisində, adlı-sanlı el qəhrəmanının ölümü münasibətlə keçirilən, kütləvi matəm tamaşası. Laloyunu və meydan tamaşası əlamətləri ilə zəngin olan bu mərasimdə ilk önce mərhumun gənclik illeri təsvir edilir, sonra peşəkar oyunçular at çapıb, qılınc oynadaraq, mərhumun müharibədə göstərdiyi igidliyini təsvir edir və nəhayət, ağıçılar qəmli-kədərli şeir-söz deyib mahnı oxuyur, ətrafdakları ağlatmağa çalışırlar. Vaxtilə bu tamaşanın adı “yoğ” kimi də səslənmişdir.

**YUĞBASAN** – Yuğ matəm mərasimindəki ənənəvi yemək məclisinin adı.

**YUMURTA YÜKÜ APARMAQ** – Laloyunu tamaşalarında icra edilən, olduqca ehtiyatla yerimə və hərəkət etmə tərzi. Tərzin digər adı “saxsı yükü aparmaq”dır.

**YURD YERİ** – Xalqımız arasında el şənlikləri və toy mərasimlərində ifa olunan kütləvi oyunlardan birinin adı.

**ZİKİR // ZİKR** – (“yad etmə, xatirə” anlamındadır). Mənşəcə qədim şaman – qam mərasimləri ilə bağlı olan kütləvi bir dərviş oyununun adı. İlk önce təriqət banisi şəninə, sonralar isə, adı tamaşaçılar üçün keçirilən bu oyunda 8-12 ayaqyalın ifaçı oxuma, ney və qavalın müşayiəti ilə bir laloyunu sağrı rəqs ifa edirdi. Rəqs bir ayaq üzərində həm öz ətrafi, həm də oyun meydانçasının yerliyində çəkilmiş dairələr üzrə firlanmadan ibarət olmuş, ifaçılar hərlənmə sürətinə tədricən artırmaqla, geyikləri tənnurənin əteklerini havalandırıb açmışlar. Buradan “zikir çəkmək” ifadəsi kütləvi dərviş oyununda iştirak etmək deməkdir.

**ZOPA-ZOPA** – Gənclərin sıra ilə durub uzun çubuqlarla oynadığı yallı tipli kütləvi bir oyunun adı. Əsasən, toy şənliliklərində ifa olunan bu oyunu “kopu”, “zupa” da adlandırmışlar. Bu, həmçinin piyada və ziyyətdə keçirilən cirdi oyununun digər adıdır. “Zopizopi” deyiliş şəkli də var.

**ZOR OYUNU** – Bir zaman şəhər və kəndlərdə məhəllə gənclərinin güc-qüvvət sınığını nümayiş edən bir yarış oyunu və s. idman oyunları keçirilirdi.

**ZORXANA** – (“güc-qüvvət evi” deməkdir). Mənşəyi orta əsrlər, Səfəviler dövrü ilə bağlı olub, bədən təbiyəsi ilə məşğul olmaq üçün tikilən xüsusi idman evi. Azərbaycanın bir çox şəhərlərində yerləşən bu tikililər, ortasında kiçik günbəzi olan, tavanlı məscid, hamam və ya türbəni xatırladan binalar olmuşlar. Bundan başqa, onu alçaq zirzəmidə, kənd yerlərində isə, açıqlıqda 3m dərinliyində qazılmış yeraltı qazmada yerləşdirirdilər. Binanın ortasında – 200-300 tamaşaçı ilə əhatə olunan və eyni vaxtda 15-20 idmançı tutan dərin oyun meydancası yerləşir, binanın iç divarlarını müxtəlif rəsmlər bəzəyirdi. Şəki – Zaqatala ərazisində təsadüf olunan süjetli bir oyun da eyni adı daşımışdır. Burada müəyyən bir süjet və ardıcılıq üzərində qurulmuş, ənənəvi zorxana oyunları rəqs şəklində və nəfəsləi çalğı alətlərinin müşayiəti ilə ifa olunurdu.

**ZÜVAĞAR** – Atəşə tanınma dövrü Azərbaycanda, keçirilən kütləvi bir el şənlilikinin adı. “Zəvaqar” tələffüz şəkli də mövcuddur.

## MÜNDƏRİCAT

*Qaravəllilər, xalq oyunları və xalq tamaşaları haqqında* ..... 4

### QARAVƏLLİLƏR

Hadı, Hudu, koroğlu kosa, bir də mən .....	17
İsfahan keçəli .....	18
Kərəm və şeyx .....	21
Nökər, Molla Salah və qazi .....	22
Səmed qazidan qisas aldı .....	28
Oğru molla .....	33
Qudurmuş axund .....	35
Qazi .....	39
Ya cəlli-calal .....	42
Mollanın arvadı .....	44
Çobanla molla .....	47
Yoxsulun arzusu .....	48
Cənnətsatan molla .....	49
Şirvan qazısı .....	54
Oğrubaşı qazi .....	59
Keçəllə qazi .....	63
Keçəl, molla və ögey ana .....	69
Lotu Qara və molla .....	72
Keçəl, dargə və axund .....	75
Qaftanın nağılı .....	80
Duralının nağılı .....	88
Bala öküz ala öküzün nəyidi? .....	94
Keçəl .....	99
Toyuq bir qıçlıdı .....	104
Üçgül keçəl .....	110
Ağaynan nökər .....	114
Tək-cüt kosalar .....	120
Nökər .....	123
Səfəh arvad .....	125
Tacirbaşı ilə keçəl .....	129
Yetim Vəli və darğə .....	133

Haqalannan Haqverməzin nağılı .....	136
Kor tutduğunu buraxmaz .....	140
Çöpurun nağılı .....	142
Axmaq kişi .....	145
Kosa Əli .....	148
Yeddi dul arvad .....	150
Evi verdim pişiyə .....	153
Felinə düşdürüm üçün oynayıram .....	154
Yalan nağılı .....	155
Yalan-palan .....	156
Mən mənəm, sən kimsən? .....	159
Quşçu .....	162
Keçəlin fəndi .....	166
Fərasətli qız .....	168
Keçəllə dəyirmançı .....	171
Fil həkimi .....	173
Bəhlul Danəndə siçanların padşahıdır .....	174
Vəzirin zurna çalmaq öyrənməsi .....	176
Ayının yoxsulluqdan qorxması .....	178
Mirzəbaqının vədi .....	180
Kömür alması .....	181
Qazının doğması .....	183
Əyyar Həsənin at alması .....	186
Keçəlin nağılı .....	187

## OYUNLAR

Çırtı, çırtı .....	193
Mərə .....	194
Molla, haray .....	194
Yoldaş, səni kim apardı? .....	195
Qəzmədaş .....	195
Moz-mozu .....	196
Artırma .....	196
Gözbağlayıcı .....	197
Siçan-pişik .....	197
Dirədöymə .....	197
Mərəkköcdü .....	198
Dəsmalaldı, qaç .....	198
Gizlənpaç .....	199

Laldinməz .....	199
Hofbana hofban .....	199
Turnavurdu .....	200
Miyançı və çomçəbaşı bəzəmə .....	200
Zorxanaçılıq .....	201
Şəngəla .....	201
Dəyirman .....	201
Oyun-tapmaca .....	202

### XALQ TAMAŞALARI

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş .....	205
Kos-kosa .....	209
Kos-kosa (Lənkəran variantı) .....	212
<i>Əlavə. Müxtəlif el-oba oyunları və xalq tamaşaları haqqında qısa məlumat</i> .....	214

Buraxılışa məsul: *Əziz Güllalıyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Rəşad Həmidov*  
Korrektor: *Elmira Teymurova*

Yığılmğa verilmişdir 05.12.2004. Çapa imzalanmışdır 18.06.2005.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 19,5. Offset çap üsulu.  
Tirajı 25000. Sifariş 159.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.